


Tofiq Mahmud



Uzadə ucalan daglار


Rəssam həyatından bəhs edən yeganə Azərbaycan romanı



TOFIQ MAHMUD

UZAQDA UCALAN DAĞLAR
(roman)

İndol 2017



F. Köçərli adına
Respublika Uşaq
KİTABXANASI
92573

"Elm və Təhsil"
Bakı-2016

Bu kitab Səbuhi Şahmursoyun şəxsi təşəbbüsü ilə,
"YAZICI" nəşriyyatının 1991-ci ildə nəşr etdirdiyi
"Uzaqda ucalan dağlar"

əsərinin tam mətni əsasında çapa hazırlanıb.

Kitabsevərlər. 13-cü kitab.

Redaktə və korrektə işi:

Cavid Qədir

Mətni latin qrafikasına
çevirənlər:

Aytəkin Məlikova
Tərlan Rüstəmova

Üz qabığının müəllifi:

Nurəddin Məmmədli

Qiymət: 6 manat

Qrup: [kitabsevərlər.fb.com](https://www.facebook.com/kitabsevərlər.fb.com)
Səhifə: [kitabseverler.fb.com](https://www.facebook.com/kitabseverler.fb.com)
Bloq: kitabsever.wordpress.com

ISBN 978-9952-8142-1-7

© "Yazıcı", 1991
 © "Kitabsevərlər", 2016
 © "Elm və təhsil", 2016

İTMİŞ RƏNGİN TARİXÇƏSİ

Beynimizdə qəlibləşmiş fundamental yanaşmalardan biri dünyada yeddi əsas rəngin olmasıdır. Sanki "In-Yan"ın təqdim etdiyi mühakimənin ənənəvi ziddiyət sərhədləri ağ və qaradan başqa bütün rənglərin "əsas"lığı arada yerləşən minlərcə çaların əhəmiyyətsizliyinə işarədir. Axı, həyat bizimlə həmişə səlis rəftar etmir, onun davranışlarında qeyri-səlislik daha qabarlıqdır. Sirrin məğzi getdikcə öz sirliliyinin təəssübkeşliyini dərinləşdiriyi kimi, məlum rəng sərhədləri arasındaki çalarlara diqqətlə daldıqca həyat daha rəngarəng və maraqlı olur.

Mən uşaq olanda atam evə Azərbaycan Sovet Uşaq Ensiklopediyasının üç cildliyini alıb gətirmişdi. Bütün məqalələri oxumasam da (oxuduqlarımın bəzilərini anlamasam belə) vərəqləyib şəkillərinə baxmaqdan xoşum gəlirdi. Bir dəfə o səhifələrdə hələ də xatirimdə qalan portret gördüm: qırmızımtıl paltarda oturub, yaylığı ilə üzünü yarıya qədər örtən qəmli qadın. Yadımdadır ki, qəribə hissələr keçirdim. Gözlərə diqqətlə baxdım, orada hələ heç vaxt görmədiyim və məni sarsıdan, donmuş, bir az da qayğılı kədər vardi. Sonradan uşaq sadəlövhlüyü ilə özümü inandırmağa çalışırdım ki, o gözlər, o kədər heç vaxt gerçək ola bilməz, burada nəsə aldadıcılıq var, rənglər mənimlə oyun oynayır. Bu cəhdlərimə baxmayaraq, həmin rənglərin yaratdığı kədər məni tərk etmirdi, həmişə gözlərimdən asılıb qalmışdı. Günlər, aylar, illər keçdikcə daha gerçək qəmli gözlər gördüm, amma mənə ilk təəssürati bəxs edən o şəkli unuda bilmədim. O portret müəllifi Bəhruz Kəngərli olan "Qaçqın qadın" idi.

Səkkizinci sinif şagirdi olanda Somerset Moemin "Ay və qara qəpik" romanını oxudum. Əsərin təsiri uzun

müddət məni tərk etməsə də, içimdə ona qarşı anlamadığım bir üsyən vərdi. Zaman keçdikcə Striklend obrazına nifrətqarışlıq heyranlıq duyurdum, o, məni necəsə ovsunlamışdı. Lakin məni yoran düşüncələrin nəticəsi olaraq da ona nəsə bir rəng tapa bilmirdim, "Rənglərin Allahı" Striklend (Pol Qogen) gözündə rəngsiz qalmışdı.

Daim axan zaman məni Van Qoqla görüşə aparırdı. Irving Stounun "Yaşamaq yanğısı" romanıyla çarışma-dan müxtəlif rəng çalarları kəşf etsəm də, yenə nəsə çatmadığını anlayırdım. Rütubətli zirzəmi qoxusu fonunda həqiqi rənglər mənə görünmürdü. Yeri gəlmışkən, o vaxtlar mütaliəm intensiv olduğundan "sənət sənət üçündür" ifadəsinə tez-tez rast gəlirdim. Yetkinlik dövrümün qeyri-iradi axtarışlarından bir sual uydurmuşdum: sənət həyatı inkar edə bilərmi? Axı, Qogen və Van Qoq mənə inkar forması kimi görünürdü. Niyə onlarda "mütləq Qogenlik" və ya "mütləq Van Qoqluq" var? Niyə onlarda həyat olduğu kimi deyil, yanaşmalarının fərqliliyindən təqdim olunur? Beləliklə, bu düşüncələr məni ədəbiyyat anlayışından fərqli olaraq, rəssamlıq və ya ümumilikdə, qrafiya sənətində realizmin əvəzsizliyi fikrinə gətirib çıxardı. Məhz bu səbəbdəndir ki, tələbəlik dövründə tanış olduğum Avropa intibahından hər fürsətdə Leonardo da Vinçini yox, Mikellancelo Buonarottini seçirdim. "Den Braun tərəfdarları"nın hədsiz tarixilik və fəlsəfə ilə yüksəldiyi məşhur "Mono Liza"dansa, daha həyatı çalarlar aşlayan "Tondo Doni"dən həzz alırdım. Saxta kübar düzənindənsə, işləməkdən əllərində damarlar qabarmış qadın təsvirləri daha ecazkar görünürdü.

Hər şeydən əvvəl, mənə görə zövq məsələsi olan qiraətçilikdə öncə anlamayıb təsadüfə bağladığım, sonra tamamilə riyazi düstur formasında özünü doğruldan qəribə döngələr olub ki, onları kompleks şəkildə qavramağım düşüncələrimə yeni üfüqlər bəxş edib. Bu mövzuda

özümdən birdən çox misal çəkə bilərəm. Sanki hansısa kitabıñ məndə yaratdığı proses (heç bir qaydada ona dəxli olmayan) digərinin mütaliəsiylə öz cavabına yetişib. Hərdən düşünürəm ki, əgər onların oxuma zamanının yərini dəyişsəydim, məndə heç nə alınmazdı. Hələ yetişmiş suala göydəndüşmə cavab insana nə vəd edə bilər ki?

Gənclik dövrümün hissələri tarıma çəkən depressiyasını yaşayırdım. Həyata qarsı günü-gündən artan suallarım arzularımı "şəffaf firça" düzəni qurmuşdu. Həmişə həvəslə vərəqlədiyim "Azərbaycan" jurnalının səhifələrində gözləmədiyim halda "Uzaqda ucalan dağlar"la qarşılaşdım. Əsəri oxuduqca tilsimə düşmüş fikirlərimdən dumanlar asta-asta çəkilirdi. Hələ nə baş verdiyini anlamırdım, lakin irəlilədikcə kəşf etdiyim yeni rəng çalarlarına həlim şəkildə uyğunlaşdığını hiss edirdim. Obrazlar o qədər doğma, o qədər adekvat idi ki, davranışları əvvəller qazandığım "beyin qurdları"ni güləb atəsi ilə qovurdu. Sanki hər biri qaçılmaz ölüm səhnəsində xoş təsirli rəngə çevrilmək üçün yaşayırı. Hətta fabulaya cüzi aidiyyatı olan obrazlar da öz rəngini çizgi şəklində həkk etməkdən çəkinmirdilər... Lap qoca dilənci kimi.

Bu əsər məni incəsənətin sosial əhəmiyyəti ilə üzüzə durmağa vadar edirdi. Orada nə Striklendin xudbinlik doğuran sənət qısqanlığından, nə Van Qoqun "Bu dünya yalnız ugursuz bir qaralamadır"ından, nə də sonradan tanıdığım daha bir ədəbi rəssam Yucinin "sənətlə dolların barışlığı yerdə yaranan fəlakət"in vicdan əzabından əsər-əlamət yox idi. Orada sənət həyatın özü qədər gerçek və anlaşılan, etikanın "nəciblik və rəzillik", estetikanın "gözəllik və eybəcərlik" tezlikləri arasında daim hərəkətdə olan doğma rənglərdən ibarət idi. Bəli, məhz doğma.

Fikrimcə, bu kitabıñ həyatdan sözülbə gələn daha bir özəlliyyi də qeyd olunmalıdır: sanki, rəssam obyekti yox, obyekt rəssamı seçir; sanki, Bəhruzun vəzifəsi həqiqətləri

kötana boyamaq üçün yalnız firçanı hərəkət etdirməklə məhdudlaşır. Mahiyyətini olduğu kimi əbədiləşdirmək üçün bu şəkilləri həyat özü çəkir, Bəhruz isə onun yalan tanımayan əlidir: bir az iti, bir az dərin və bir az da kövrək əli.

Mütaliəmin bir yerində fasılə verməli oldum, çünki sona yaxın bir vərəq jurnaldan qopmuşdu. O vərəqi çox axtardım, atamın şəxsi kitabxanasını ələk-vələk etsəm də, tapa bilmədim. Beləliklə, Bəhruzun sırlı darvazadan görünən o hörüklü qızın rəsmini çəkib-çəkmədiyini öyrənmədən romanı bitirdim. Bakıya gələndə ilk işim Azərbaycan Milli İncəsənət Muzeyinə gedib milli sənət qəhrəmanımın əsərlərinə baxmaq oldu. Məlum guşəyə ayaq basanda necəsə sakral bir məkanda olduğumu hiss etdim. Elə bilirdim, onun dünyasıyla üz-üzə gəlməyə hazırlam, lakin yanılmışdım. O rəsmlər öz mahiyyəti ilə həzin-həzin içimə dolurdu və bu ağırlıq "Qaçqın qadın"ın qarşısında dayananda pik nöqtəyə çatmışdı. O gözlərdəki kədəri indi yaxşı anlayırdım, daha uşaqlıqdakı rəng oyunu toruna düşdürüm fikrindən uzaq idim. İndi həmin rənglərə zərrə qədər şübhəm qalmamışdı. Onlar Bəhruzun əli ilə həyatın öz kədərini yaratmışdılar.

"Uzaqda ucalan dağlar"ı kitab halında əlimə götürdüyüm an dərhal həmin "itmış rəngin səhifələri"nə tələsdim. O cümlələri oxuyanda hansı hissləri keçirmişdəm, kitabın latin qrafikalı nəşrini gerçəkləşdiriyimiz zaman həmin sevinci duydum. Bu unudulmuş rəngləri oxuculara qaytarmaq hissi necə də gözəldir! Məlum prosesdə yanımıda olan bütün dostlara sonsuz minnətdarlığım var. Yeni açarlar köhnə qapıları açmağı bacardı. Hərflərin yaratdığı rənglər dünyasına xoş gəlmisiniz!

REDAKTORDAN

Uşaqlıqda evdəki kitabxanamızdan cildi davakar xoruzun pipiyi kimi didik-didik olmuş bir kitab tapmışdım. Üstündə simurq quşunun, fondasa evlərin şəkli vardi. Yəqin elə simurq quşuna görədi ki, o kitab məndə Günəşlə, alovla assossasiya olunur. Kitabı böyük maraqla oxumuşdum, sona çatanda isə xəyal qırıqlığına uğramışdım: son səhifələri qopmuşdu...

İllər keçdi. O kitabı arada xatırlasam da heç yerdə rastıma çıxmadı. Bir müddət əvvəl hərəkatımızın növbəti kitabı barədə danışarkən əsərin hələ adı deyilməmiş, qısa məzmununu eşidəndə gecənin bir aləmi həmin o Günəşi, ətrafında uçan simurqu gördüm. Bir də uzaqda zirvəsi haçalanmış dağ vardi. Və bir cavan oğlan maddim-maddim o dağa tamaşa edirdi...

Kitabın redaktəsini boynuma götürdüm. Həmin qopan səhifələrisə oxumağa tələsmədim, redaktə etdikcə, illərin intizarıyla oxudum.. Redaktə etdikcə yenidən qonşuluqdakı qoz ağacına dırmandım, bağda bənövşə topladım, Nazlıya vuruldum, Narıncdan xoşlandım, Mariyayla sevişdim, Xəlillə dostlaşdım, Pakizəyə, Hürnisəyə acıdım, qaçqın uşaqların dərdinə şərik oldum, Əliqulu Qəmküsərlə bir yerdə güllələndim, Pirosmanının rəsmlərinə heyran qaldım, Haça dağa ay işığında tamaşa etdim...

Tofiq Mahmudu "Uzaqda ucalan dağlar"la tanıdım. Uzağı anlatmaq lazımlı gəlsə bu əsəri misal çekərəm. Romanda bir az magik tərzdə uzaqlıq var. Əlini uzatsan çatası məqamlarda da nəsə iraqlıq, özgəlik, tənhalıq, uzaqlıq sezilir.

Tofiq Mahmud 1931-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. Orta təhsilini Bakıda alan T.Mahmud daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin mədəni-maarif müəssisələri idarəsində metodiki kabinetin metodisti kimi başlayıb, ardınca "Azərbaycan müəllimi" qəzetiində xüsusi müxbir, "Göyərçin" jurnalında ədəbi işçi kimi fəaliyyət göstərib. Yaradıcılığa şeirlərlə başlayan ədib sonra özünü nəsrədə də sinamağa başlayıb. Daha çox "Yerə dağilan muncuqlar", "Uzaqda ucalan dağlar" əsərləri ilə oxuculara tanış olan Tofiq Mahmudun yaradıcılığının böyük hissəsi uşaqlarla bağlıdır. Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından olan ədib uşaqlar üçün müxtəlif, şeirlər, hekayələr qələmə alıb. Balaca oxucuların sevimlisinə çevrilib. Ədəbi fəaliyyətindən başqa iş fəaliyyəti kimi üstündə əsdiyi uşaqlar üçün nəzərdə tutulan "Göyərçin" ədəbi dərgisi olub. 1961-ci ildən ölümünə qədər bu jurnalda yazıb, yaradıb. Mətbu nəşrin ayaqda qalması üçün əlindən gələni edib. Dərgidə əvvəlcə ədəbi işçi, daha sonra məsul katib və nəhayət, redaktor vəzifələrində çalışıb.

SSRİ-nin süqutundan sonra digər nəşrlər kimi "Göyərçin" də maddi problemlər yaşayır. Jurnalın bağlanmasına üçün Tofiq Mahmud əlindən gələni əsirgəmir, müxtəlif adamların köməyindən istifadə edir. Hətta jurnalı özü kiosklara paylaşıdığı məqamlar olur...

1997-ci ildə Tofiq Mahmudun vəfatından cəmi üç gün sonra "Göyərçin" jurnalının maddi-texniki bazasının yaxşılaşdırılması haqda qərar verilir və dövlət tərəfindən yenidən maliyyələşdirilməyə başlayır.

Tofiq Mahmud yazıçılıq, şairlik eləcə də publisistik fəaliyyətindən əlavə, eyni zamanda, tərcümə ilə məşğul olub. Xuta Berulavanın "Quş südü", İsabəy Ishaqovun

"Hər şeyi öyrənmək istəyən" kitablarını Azərbaycan dilinə çevirib. Bundan başqa, öz əsərləri də müxtəlif dillərə tərcümə olunub.

Ədib Azərbaycan Respublikası Uşaq Fonduun Bakı şöbəsinin sədri, eləcə də rəyasət heyətinin üzvü olub. Azərbaycan Yaziçilər Birliyi uşaq və gənclər ədəbiyyatı şurasının sədri, keçmiş SSRİ Yaziçilər İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü seçilib. Azərbaycan Ali Soveti Rəyassət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

Hazırda adına "Tofiq Mahmud mükafatı" təsis olunub və hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə verilir.

Tofiq Mahmudun zəngin yaradıcılıq yolunda son irihəcmli əsəri "Uzaqda ucalan dağlar" olub. Tanınmış Azərbaycan rəssamı Bəhruz Kəngərlinin həyatından bəhs edən, müəyyən mənada sənədli romandır. Yaziçi bu əsərin ərsəyə gəlməsi üçün 5 il araştırma aparıb, Kəngərlinin getdiyi, yaşadığı yerləri qarış-qarış gəzib, müxtəlif adamlarla söhbət aparıb.

Kifayət qədər nəşr əsərləri olsa da ədib sözünü, hissərini poeziya ilə rahat çatdırı bildiyini düşünür, onu möcüzə hesab edir, "Poeziya məniim üçün həmişə möcüzədir. Uşaqlıq illərində bu möcüzə elə bir qüvvəyə malik idi ki, məni ahənrüba kimi özünə çəkirdi" – deyə anladırdı.

Bu kitabda poeziyadan söhbət getməsə də rənglərin ahəngi, harmoniyası içərisində qurulan mini qalaktikadan danışılır, gerçəklik və yanılsamalar dolu rəssam hayatı göz öünüə sərilih. Burdakı rəngləri oxuyun. Oxuyun və rəngli yaşayın.

PROLOQ ƏVƏZİ

Ətəkləri Ədil ağa gölünə qədər uzanan, Sarvanlar məhəlləsindən tutmuş, Eylabad kəndinin uca təpələrinə, köhnə qalaya, Yamxana kəndinə gedən yoladək böyük bir ərazidə yerləşən Naxçıvan ulu tarixə malik qədim şəhərdir. Aran yerdə olmasına baxmayaraq dörd tərəfdən dağlarla əhatə olunub. Amma bu dağlar şəhərdən çox-çox uzaqdadır. Hansı tərəfə baxırsansa bax, dağlar aydınca nəzərə çarpır. Bəzən uzaqlıq itir, dağlar sanki yaxına gəlir, əzəmətli qala divarları kimi dörd tərəfdən şəhəri bürüyür. Bəzən çən-duman onları görünməz etsə də qəribədir ki, zirvələrini heç zaman gizlədə bilmir. Dağlar şəhərin əbədi, canlı keşikçiləri kimi dayanır.

Rəssam Bəhruz Kəngərli on doqquzuncu əsrin sonlarında bu şəhərdə doğulub, böyüüb, yaşayıb yaradıb və elə burda gənc ikən dünyadan köçüb. Onun bütün əsərlərini nəzərdən keçirən olsa əksəriyyətində Naxçıvanı dörd tərəfdən əhatə edən dağları görə bilər. Bu, möcüzədir. Hansı sehrlə qüvvə rəssamı buna sövq edib?! Doğma yurdunun təbiətini çəkərkən hər mənzərənin arxasında gözü gördüyü dağlar sanki öz-özünə tabloya köçürdü. Bu barədə düşünmədən, qabaqcadan nəzərə almadan gözə görünməyən təbii duyğunun dalğasında səhər doğan günəş kimi bu dağlar onun əsərlərində peyda olurdu.

Naxçıvanda onu dörd tərəfdən əhatə edən dağlar uzaqda, çox uzaqda həmişə görünür: günəşli havada da, çəndə-dumanda da, tufanda da! Həmişə görünür.

BİRİNCİ FƏSİL

1

Yanları çubuqla hörülmüş, yekə qoşa təkərli araba Naxçıvana yaxınlaşırı. Bayaqdan arxada əyləşib ayaqlarını sallamış Bəhruz dimdik ayağa qalxdı, əlləri ilə arabanın cağından möhkəm tutdu. Öküzü haylayan qara papaqlı kişi arxaya dönüb:

– Nə etdiyindi a bala? – deyə bərkdən qışqırı – yıxılıb baş-gözünü əzərsən. Otur!

Bu zaman araba çala-çuxura düşdüyündən bərk silkələndi, Bəhruz müvazinətini saxlaya bilmədi, yıxılmaq üçün arabanın bir böyrünə çökdü.

Tozlu yollar arxada qalmışdı, bir də silsilə dağlar. Cansıxıcı, bürkülü, isti hava birdən-birə dəyişdi, kölgəli, sərin və xoş oldu. Bağlar başlanmışdı. Hacı Pirinin meşə kimi qalın bağları Şıx Mahmud kövşəninə qədər uzanırdı.

Bir aydan çoxdu ki, kənddə idi. Onu necə, nə cür bura gətirmişdilər, bütünlükə yadında qalmayıb. Bir onu bilir ki, həyətlərdə çoxlu adam vardı – papaqlı kişilər, çarsaklı qadınlar. Sonra şirindilli bir arvad onu qonşuya apardı, meyvəyə qonaq elədi. Bir də gördü, indi geriyə qayıtdığı bu ikitəkərli arabada, şirindilli gənc arvadın qucağında harasa gedir. Bir də o yadındadır ki, uzaqdan – “Bəhruz!!!” – deyib qışqıran, uzun tumanı ayaqlarına dolaşan Nazlı arabanın dalınca yüyür.

Böyük bir dağın döşündə yerləşən kənddə günləri gah kədərli, gah xoş, sevincli, gah da darıxdırıcı keçdi. İlk günlər ipə-sapa yatırı, – “anamı isteyirəm” – deyə evə getməyə can atır, ağlayır, göz yaşları tökürdü. Şirindilli arvad getdiyindən daha çox kürlük edirdi. İpək bir

nənə çətinliklə damarını tuta bildi, ovundurdu, oxşadı, əzizlədi. Bəhruz mehrini ona saldı, çörəyi də, suyu da, çayı da elə ondan istəyirdi. Sonra kənd uşaqlarına qoşuldu, çölə, düzə, dağa, çəmənə qaçdı. Üzü günəşdən yandı, əlləri, dodaqları hələ dəyməmiş qoz qabığını soymaqdan qapqara qaraldı, kol-kosa ilişməkdən qolları cızıq-cızıq oldu.

Nənəni bəzən heyrət bürüyürdü. Bütün uşaqları dərhal yuxu aparırdı. Təkcə Bəhruzdan başqa. Onun iri, düşüncəli gözləri həmişə açıq idi. Bir dəfə nənə gecəyarı oyananda onu yorğan-döşəyin içində oyaq görüb təəcübəldəndi:

- Niyə yatmırsan, Bəhruz?
- Nənə, aya bax – uşaq açıq pəncərəni göstərdi.

Qoca istər-istəməz yorğanı kənar edib, pəncərəyə, sakit həyətdə ayın ağappaq süd işığında ucalan ağaclarla, üfüqlərə, buludlara baxdı, hər şey aydın, parlaq, hündür dağ isə daha əzəmətli, daha gözəl... Bu süd işıq gecənin qaranlığını əridə-əridə meydən oxuyurdu.

- Yat, ağrin alım, yat.
- Anamı istəyirəm, nənə.

Bəhruz elə titrək səslə dindi ki, kövrələn nənə bilmədi nə etsin, onu necə ovundursun? Çünkü anası daha yoxdu, buna görə də Bəhruzu həmin gün kəndə göndərmişdilər ki, hər şeyi unutsun, heç nədən xəbəri olmasın. İndi nənə fikirli-fikirli göyə baxan Bəhruzun saçlarını sığalladı, əyilib astadan piçildədi:

– Atan xəbər göndərib, darixma, bu gün-sabah gedəcəksən. İndisə, yat, bala.

Nənə öz yerində rahatlandı, uzun müddət ona göz qoydu. – “Yarəbbi, bu necə tifildir” – deyə düşündü, cănni Bəhruzun gözləri hələ də açıqdı, ayın təbiətə verdiyi gözəllikdən doya bilmirdi.

Son günlər isə dözmürdü. Onun iri gözləri kədərlə dolmuşdu. Heç yerə getmirdi, otaqda, xalının üstündə mütəkkəyə söykənib fikrə-xəyalə dalındı.

İndi hər şey arxada qalmışdı: kənd də, hündür dağ da, nənə də, həsrətli, kədərlə günər də! Bəhruz yenə arabadan qalxdı, cănni bağların sonunda möhrə hasarlar, evlər, evlərin arxasından qalxan ağaclar, həyətlər göründü. Bəhruz arabanın arxasından quş kimi yerə atıldı, özündən hündür və böyük olan təkərə baxıb irəliyə qaçdı. Qara papaqlı kişi onu yerdə görüb qorxdı:

- Ay bala – qışqırkı – niyə düşmüsən?
- Sağ ol, əmi – Bəhruz geriyə dönüb papaqlı, saqqallı, üzü qırış-qırış olan kişiyə baxdı, daha dayanmayıb şəhərə doğru götürüldü. Bir azdan hər iki tərəfi torpaq hasar olan dar küçə ilə qaçıb geniş, daşlı küçəyə çıxdı. Öz küçələrinə yaxınlaşanda, döngəyə çatan kimi dayandı, ətrafa baxdı və doğma qapiya doğru yüyürdü. Üstünə yumru dəmirdən bəzək vurulmuş, rəngi solmuş, üstü, yanı kərpicdən hörtülmüş qapı! Bəhruz bu qapiya çatıb, nəfəsini dərə-dərə onun qarşısında dayandı...

2

– Başın sağ olsun, Şirəlibəy – deyə Əliqulu çayını içib ayağa qalxdı, taxta dirəkli, torpaq döşəməli dəhlizdən həyətə endi. Balaca alça ağacının yanında dayanıb, arxasınca gələn ev sahibini gözlədi. Şirəlibəy yaxınlaşıb, onunla üzbəüz olanda:

- Bu ağacı oğlum doğulan günü əkmışəm, – dedi, – alça ağacıdır. İlk dəfədir ki, meyvə gətirib.
- Xeyli xub – deyə Əliqulu ağaca diqqətlə baxdı: – Oğlun necə yaşındadır?!
- Yeddi.
- Hansı məktəbə qoymaq istəyirsən?
- Təzə məktəbə.

— Xub, xub! — deyə Əliqulu razılıqla güldü. — Sənə bəyan edim ki, ağıllı iş görürsən. Övladın tərbiyəsi indidən yaxşı olmalıdır. O, əlini alça ağacının balaca yarpaqlı, nazik budağına uzatdı. Budagın üstündə bir neçə göy alça vardı. Onlardan birini dərdi, gülə-gülə ağızına apardı.

— Ağacın ilk bəhrəsini sən nübar edirsən, Əliqulu! Xoşbəxt olasan! Mən sənin kimi dostlarla fəxr edirəm. Bu ev, həyət-baca sənə qurban! Arzum budur ki, bizdən qədəmlərin kəsilməsin!

— Vaxt var ki?! Görürsən, hüzrə gec gəlib cixmişəm. Gah Culfada oluram, gah burda, gah Tiflisdə. Bu şəhər də məni özünə bərk çəkir. Camaatımıza teatr açmaq istəyirəm. Əşar öz yerində, teatr da lazımdır. Mirzə Cəlil deyir ki, teatr olsa, camaatın gözü açılar.

— Doğru buyurur. Mirzə Cəlili Naxçıvanda görmürəm daha. Necədir?

— Yazır-pozur, pis deyil. O da mənim kimi Tiflisə can atır. Bəs oğlun gözümə dəymir?!

— Kənddədir. İstədim ki, anasının ölümünü görməsin. Rəhmətliyi çox istəyirdi.

— Bu zaman — “Ana!!!” — deyə yanıqlı bir səs qopdu. Bu səsin dalınca çax-çax döyüldü. Onu Bəhruz bərbərk, həyacanla, göz yaşları ilə döyürdü.

— Oğlumdur! — Şirəlibəy qapıya sarı tələsdi, açdı, uşaq özünü atasının qucağına atdı. Şirəlibəy Bəhruzu bağrına basa-basa, üz-gözündən öpə-öpə, göz yaşlarını sildi:

— Sakit ol, Bəhruz, — deyə-deyə onu oxşadı. Bilirdi ki, həsrət hissi uşağı boğur. Bəhruz bir az özünə gəldi, bu zaman balaca alça ağacının yanında dayanan, tanımadığı adamı gördü. Şirəlibəy onu yerə qoyub:

— Hə, oğlum, yaxın gəl, səni şairlə tanış edim, — dedi, — Əliqulu dayıdır, Nəcəfov Əliqulu... Mənim dostumdur.

— Bəhruz başını qaldırıb ona baxdı. Əliqulu dayı möhkəm, sağlam bədənli, geniş alınlı, sərt sıfətli, boynu

bədəninə qıslımiş bir adamdı. İrəli gəlib əlini uzatdı, Bəhruzun burnunu ehmalca sıxaraq:

— Salam, oğlum — dedi, — maşallah özün də böyüyürsən, ağacın da! Qələmlərin var?

— Bəhruz özünü itirdiyindən çəşib qaldı. Cavab vermədən sakitcə iri gözlərini ona dikdi. Şirəlibəy gülə-gülə:

— Qələmləri yoxdur, kömürlə şəkil çəkir...

— Mərhaba, mərhaba! Həmişə çək, oğlum, həmişə!

— Əliqulu yenə Bəhruzun burnunu ehmallıca sıxıb, qapıya sarı yönəldi. Şirəlibəy onu ötürüb geri qayıdanda birdən yerindəcə donub qaldı.

Bəhruz dörd gözlə anasını axtarırdı. Əvvəlcə onun həmişə qaldığı otağa cumdu, içəridə qohumlarını görüb pərt halda geri qayıtdı. Təndirəsərə doğru yüyürdü. His basmış ikitaylı qapıdan içəri girməyilə çıxması bir oldu. Bağa, qonşu həyətə, evin arxasına, çardağa baxır, həyəcanla yüyürür, gəzir, axtarırdı. Otaqdan yaşıqlı qadınlar çıxıb sükut içinde baxırdılar. Babası Əşrəf bəy dəhlizdən Bəhruzu səslədi. Bəhruz sanki eşitmədi. Alça ağacının yanında qurulan Şirəlibəy əllərini qoynuna qoyub, gözaltı onu izləyirdi. Oğlunu yaxşı başa düşür, onun — “anam hanı?” — sualına cavab verməkdən qorxurdu.

Bəhruz əvvəl Əşrəf bəyə tərəf getdi, gözlənilmədən atasına baxdı və sürətlə ona doğru yüyürdü. Şirəlibəyin qarşısında dayanıb iri gözlərini qaldırıb üzünə zillədi. Şirəlibəy oğlunun gözlərinə baxa bilmədi, çünki dillənməsə də, bütün kədəri, həsrəti, suali, sözü bu gözlərdə alışib yanındı.

3

Şirəlibəy zəncirli saatını cibindən çıxarıb kiçik düyməni basan kimi qapağı acıldı, vaxtı bilib arxayınlaşıdı, qapağı təzədən bağlayıb saatı cibinə qoydu. Zənciri sallana-sallana qaldı. Bundan sonra pencəyini geydi, qatlama

güzgünün karşısındada dayanıb səliqəsinə fikir verdi. Bu vaxt Bəhruzun yatdığı otaqdan arvadların hay-küyünü eşitdi, tələsik dəhlizə çıxanda arvadlardan birinin qorxu, dəhşət içində qapını açdığını, əllərini ona doğru uzadıb – “Bəhruz!” – deyə qışqırlığını görəndə özünü içəri atdı. Bəhruzun yanaqları qıpqırmızı qızarmışdı. Şirəlibəy əlini uzatması ilə geriyə çəkməyi bir oldu. Uşaq od içində yanındı.

Hər şeyi unudub Şirəlibəy birbaş həkim dalınca qaçıdı, yaxşı ki, rastına fayton çıxdı; Kərbalayı Abbasın bərbəzəkli, məşhur faytonu. Şirəlibəy onu tələsdirdi, Abbas da atları qovdu. Həkim Şengelaya Şirəlibəyin sir-sifətini görüb, söz demədən tələsik yiğişdi. Faytonda fikrini yayındırmaq üçün sorğu-suala tutmaq istədisə də, bunun nəticəsiz olduğunu, hətta zarafatçı Kərbalayı Abbasın da ciddiliyini görüb susdu.

Vəziyyət həqiqətən də ciddi idi, həkim Bəhruzu yaxınlaşan kimi diksindi, qorxdu, ümidi itirə də, bunu biruzə vermədən, geri çəkilmədən müalicəsinə başladı. Şirəlibəy narahat-narahat yaxınlaşıb rus dilində piçıldı: yirdi:

– Doktor, mənə bir söz..

Şengelaya təmiz Azərbaycan dilində dedi:

– Qorxma, Şirəlibəy! Üstümüzdə Allah var!

Nadir Şengeləyanın gödək boyu, iri, dəyirmi sıfəti, daz başı və başın ətrafında ağaran tüklər vardı. Təmkinli davranışına uyğun gəlməyən qəribə, mənalı zarafatlarından heç zaman qalmazdı. Bir neçə dərman verəndən, sirkə ilə, keçi piyi ilə ovuşturandan sonra Bəhruzun şirin-şirin yatdığını görüb, arvadlara tapşırıq verdi ki, təzə yorğan-döşək hazırlasınlar, Şirəlibəy ona heyrətlə baxanda:

– Özüm üçün isteyirəm, – gülə-gülə dedi, – gecəni burda yatacağam.

– Evim də, özüm də sənə qurban! – Şirəlibəy həkimin zarafat etdiyini zərrə qədər də ağlına gətirmədi. Yarım saat sonra su içində olan Bəhruzu təzə yorğan-döşəyə keçirdəndə həkimə mənalı-mənalı baxdı. Bir neçə vaxt dan sonra əlini onun alnından götürən həkim:

– Allaha şükür! – Yenə azərbaycanca dilləndi, – oğlunun daha üzü bəridir.

Şengelaya tapşırıqlarını verib, getmək üçün yır-yığış edəndə Şirəlibəy onu qoymadı, öz otağına apardı. Həkim stoldan, ətrafindakı hündür stullardan, köhnə, qədim şifonerdən, səliqə ilə yiğilan nikelli çarpayıdan, küncdəki dəyirmi yazı masasından ibarət otağı gözdən keçirdi. Şengelaya məmnun halda əlini daz başına çəkdi, saçlarını sığallayıb əyləşdi, zəngin süfrəni görüb: – “Bu nə əziyyətdir, bəy!” – dedi.

– Əziyyəti yoxdur, doktor, hələ sənin adına şərab da almışam, gürcü şərabı.

– Bax, bundan imtina etmərəm.

Şirəlibəy şərabı güllü, naxışlı piyalələrə süzdü, birini qonağın, o birini öz qarşısına qoydu. Şengelaya onu götürüb:

– Oğlunuz bir də xəstələnməsin, bəy! – deyə şərabı başına çəkdi.

– Amin! – Şirəlibəy də içib, piyaləni stolun üstünə qoydu.

Bəhruz yavaş-yavaş dirçəldi. Bir dəfə Şirəlibəy onu kömürlə işləyən gördü:

– Kimi çəkirsən, Bəhruz?

– Anamı! – Başını qaldırıb iri gözlerini atasına dikdi.

Şirəlibəy onun baxışlarına dözə bilməyib, dəhlizə çıxdı, kimsə alça ağacının dalında gizləndi. Yaxınlaşanda, bapbalaca bir qızın qaçdığını, yaşıllıqların içində quş kimi yoxa çıxdığını gördü. İki gün sonra o qız yenə üzə çıxdı. Torpaq hasarın dibindəki qızılıgül kollarının arxa-

sindan oğrun-oğrun baxırdı. Elə ki, Şirəlibəy ona sar addımladı, yenə əvvəlki kimi yox oldu.

O qız Nazlı idi.

4

Bəhruz həyətdə, alça ağacının böyründə oynasa da, bir gözü bağda, bir gözü isə küçə qapısında qalmışdı. Nazlinı axtarırdı. İkinci gün onu görmək üçün bağları arası ilə gedib ikimərtəbəli binaya yaxınlaşdı. Həyətdək meydan kimi açıq yerə həm daş, həm də kərpic qırıntıları döşənmişdi. Bəhruz ağacların altından boylanıb ətrafa göz gəzdirdi. Binanın ikinci mərtəbəsinə qalxan torpaq pilləkənin çox yeri sökülmüşdü.

Pilləkənin başında, əlində gümüş naxışlı aftafa tutmuş, Nazlinin atası Qulamheydər göründü. Bəhruz qorxub ağacın arxasına keçdi, Qulamheydər aftafadan su tökməyə, əllərini yumağa başladı. Sonra yalnız ayaqlarının baş barmaqlarını əli ilə islatdı. Necə deyərlər, pak oldu. Aftafanı bir kənara qoyub, açıq eyvanda, həsirin üstündə ki kiçik, güllü döşəkcədə bardaş qurub əyləşdi. Namaz yaşıl yarpaqlar arasından işiq saçırı. Qız dərhal ağaca qılmaq üçün ayağa qalxıb, əllərini başından bir azca yuxarı tutdu, dodaqaltı "Quran" oxudu, aşağı əyildi, dizlərini qatlayıb əyləşdi, əllərini qabağa verə-verə, iki-üç örtülü gömgöy meyvələr hələ dəyməmişdi. Əriklər isə bardaş qurub əyləşdi. Namaz yaşıl yarpaqlar arasından işiq saçırı. Qız dərhal ağaca dırmaşıdı. Ərikləri bir-bir dərib Bəhruzu ötürdü.

Bəhruz daha gözləməyib, geri qayıtməq istədi. Bu vaxt kimsə onu səslədi, dönərkən qarşısında Nazlini gördü. Qızın gözləri par-par yanındı. Üstü-başı, üzü-gözü çirkli idi. Əlini uzadıb Bəhruzun əlindən tutdu, bağın dandı ki, məscidə gəlmir, molla Talibi görmürdü. Ariq, içində doğru apardı.

– Ərik istəyirsən? – soruşdu.

Bağın sonu yoxdu, ağacların cərgəsi bir-birini elə evəz edirdi ki, yaxını belə görmək olmurdu. Yamyaşlı budaqların altı təzə düşən axşam kimi kölgəli idi. Bu

kölgələri yarpaqlar arasından süzülən işiq zolaqları qılınc kimi kəsirdi. Bu şüalar bir neçə yerdə yanır, gah ağımtıl, gah da açıq qırmızı rəngə çalırdı. Nazlı yenə dil-dil ötürdü. Bəhruba macal vermir, təkcə özü danışırı. Tutun, gilasın sovuşduğunu, neçə dəfə onun dalınca gəldiyini, qorxub qaçıdığını, məhəllədə heç kimlə oynamadığını söyləyir, dalbadal suallar verir, elə gülür, gülürdü... Bəhruz dayandı, Nazlı arxaya döndü:

– Nə olub? – maraqla soruşdu, – o işıqlara baxırsan?

Bəhruz başı ilə təsdiq edib əlini uzatdı, işiq zolağı kəsildi, yerə yox, onun qoluna düşdü. Nazlı da yüyürdü, başqa işığın qabağını tutdu, gah əli ilə, gah da üzü ilə... İşiq onun ağappaq üzünə düşəndə qəhqəhə çəkib güldü. Sonra gözlərini yumdu:

– Bəhruz, yaxşıdır?!

– Yaxşıdır.

Nazlı irəliyə yüyürdü. Bəhruz da dalınca Gilas ağaclarının yanından ötüb, torpaq hasarın yanı ilə qaçdırı. Şaftalı ağaclarının üstü dolu olsa da, ağımtıl tüklərlə örtülü gömgöy meyvələr hələ dəyməmişdi. Əriklər isə bardaş qurub əyləşdi. Namaz yaşıl yarpaqlar arasından işiq saçırı. Qız dərhal ağaca dırmaşıdı. Ərikləri bir-bir dərib Bəhruzu ötürdü.

Ərikdən doyub bağdan çıxdılar, gəzə-gəzə Əlixan məscidinə tərəf gedib yaxınlıqdakı toya baxmaq istədilər.

Toy hələ başlamamışdı. Məscidin qapısı açıq olduğundan yavaş-yavaş ora yaxınlaşdılar. Nazlı içəri boylandı:

– Molla ordadır, – piçıldadı, – girək içəri?!

– Girək! – Bəhruz həvəslənib qapıdan keçdi. Cox balaca, ağ saçlı molladan xoşu gəlirdi, bir neçə dəfə onun usaqlara mehribanlıqla, xoşluqla yanaşdığını görmüşdü.

Bəhruz cəsarətlənib bir az da qabağa getdi. Hamı yerdə, diz üstə çökmüşdü. Bəhruz da arxada əyləşdi, uzun, qara əbada başı açıq molla Talibin dayandığını görüb diksindi,

indi molla onun gözündə əfsanəvi görkəm almışdı. İlk dəfə idi ki, onu başı açıq görürdü. Molla Talibin ağappaq saqqalı ilə ağappaq saçları bir-birinə qarışmış, balaca, qırmızımtraq üzü bu ağlıq içində elə bil itmişdi. Nəsə danışındı – aram-aram, tələsmədən, təmkinlə... Bəhruz mollanın – “insan insana dayaq olmalıdır” – sözlərini eşidib daha diqqətlə qulaq asdı. Molla ibrətli hadisədən, gördüyü gözəl işlərdən danışdı. Nazlı Bəhruzu düm sükləyib:

– Gedək, toy başlayır! – piçıldadı.

5

O, ömründə birinci dəfə idi ki, toy görürdü. Buna görə də heyretindən ağızı açıla qalmışdı. Yerə əlvən naxışlı xalılar, gəbələr döşənmişdi. Qadınlar divar boyunca sıx-sıx əyləmişdilər. Qapının böyründə heç kimə baxmadan başlarını aşağı əyən üç çalğıçı vardi. Biri qara zurnanı üfürür, o biri qoşa nağaranı vurur, üçüncü isə əlində dəf oxuyurdu. Qadınların müxtəlif rəngli, alabəzək tumanları paraşut kimi şışmışdı. Qızıl pullarla, mirvarılrlə, muncuqlarla şəfəqlənən silsilələr sinələrində bərq vururdu. Qırmızı qanovuzdan paltar geyən qızların cərgəsində şənlik daha çoxdu. Köynəkləri ağ ipəkdən tikilmişdi. Bir neçə nazik hörük düzəltmiş, sol tərəfdən döşlərinin üstünə atmışdilar. Bu hörükler boyunbağaların yanından sallanırdı. Başlarında qızılı, bəzəkli araqçınlar vardi. Qızların arasından biri irəli atıldı. O qədər zərif idi ki, qollarını açanda çinar pöhrəsini xatırladırdı. O, asta-asta süzür, ciyinlərini əsdirir, fırlanır, başqalarını oyuna səsləyirdi. Bəzən elə əyilirdi, elə bil sümüyü yox idi. Bəhruz gözlərinə inana bilmirdi. Onsuz da iri olan gözləri daha da iriləşmişdi. Qız əyildiyi zaman bir əlini irəli uzadır, onu gah fırladır, gah yumur, gah açır, uzun, ağ

barmaqlarının hərəkətində ümumi oyunu ilə həməhənglik yaradırdı. Ciyinlərini əsdirərkən, başını astadan, elə zərifliklə tərpədirdi, sanki bu dəqiqə quş kimi uçacaqdı.

Birdən musiqinin ritmi dəyişdi, oynaq oldu, hamı eyni ahənglə çəpik vurmağa başladı. Qız indi çılgınlıqla, çevikliklə süzdü. Bu zaman çalğıçıların böyründə əyləşmiş, totuq yanaqlı, sivri burunlu, kök, yaşılı qadın:

– Ay şabaş! – deyə qışkırdı. Oynayan qızın üstünə pullar yağdı. Coşqun musiqi, eyni vaxtda vurulan çəpik sədaları, “sağ ol”, “ay can, ay can” nidaları, bu ümumi, xoş təranələr içində yaşılı qadının “ay şabaş” səsi bir-birinə qarışaraq gözəl ahəng yaratmışdı. Meydan qızışdıqca oynayanların sayı çoxalır, qırmızı qanovuzdan paltar geymiş qızların cərgəsindən hər dəfə biri qalxıb ortalığa çıxırdı.

Kiminsə “gəlin oynasın” qışkırı hamida həyəcan, həvəs, maraq oyatdı. Üç qız qonşu otaqdan utanın, çəkinən gəlini əllərindən tutu-tuta gətirib ortalığa saldı. Sonra özləri ətrafında oynamaya başladılar. Gəlin başdan-başa ağappaq ipək içində idi, üç qız isə qırmızı paltarda. Hamı həvəslə, gülə-gülə çəpik vururdu. Kök, yaşılı qadının işarəsi ilə qoşa nağara susdu, zurnanın müşayətilə şən bir bayatı dedi, bundan sonra musiqi də, çəpiklər də gur səsləndi. Qırmızı paltarlı üç qız qollarını açıb, şam kimi ağappaq gəlinin ətrafında süzürdü.

Üç qız bir-birinə bənzəyən hərəkətləri eyni vaxtda, musiqinin ritmi ilə gözəl ifa edir, arxaya doğru əyiləndə zanbaq ləçəkləri kimi görünürdü. Əyilərkən bellərinin, ciyinlərinin hərəkətindən incəlik yaşındı.

Bəhruz Nazlı ilə evə dönərkən, özündə deyildi. Dil-dil ötən qızın sözlərini eşitmirdi. Evdə Şirəlibəy onun iri gözlərindəki heyrəti dərhal duydu, yanına çağırıldı:

– De görüm, necəsən, a bala?
– Yaxşıyam, ata. Toya getmişdim.

– Hansı toya? – Şirəlibəy pencəyini soyunub, jiletinin düymələrini aça-aça soruşdu.

– Qonşudakı.

– Deyəsən, xoşuna gəlib.

– Bəhruz başı ilə təsdiq elədi. Şirəlibəy onun saçlarını sığalladı:

– Mən də sənə bir şey verəcəyəm, – dedi, – ala, bax!

Bəhruz kağıza bükülməni yavaş-yavaş açanda, içindən bir dəstə başı qızılı, uzunsov qələmlərin çıxdığını görəndə, sevinclə atasına baxdı. Şirəlibəy gülə-gülə:

– Bilirsən, bunları kim göndərib? – soruşdu, cavabını gözləmədən əlavə etdi: – Əliqulu əmi, yadindadır, sən kənddən gələndə gördünүn əmi...

Bəhruz ehmallıca burnunu sıxan, gödəkbəy, mehriban adamı, onun “həmişə çək, oğlum, həmişə” sözlərini xatırladı. Qələmlərə bir daha baxıb, o biri otağa tələsdi. Şirəlibəy çarpayıya uzanıb, güllü yorğanı üstünə saldı, divarı tutmuş böyük, əvan xalının saçaqlarına əlini gəzdirə-gəzdirə xəyallara daldı.

6

Bəhruz üçün qələmlər təkcə oyuncaq, əyləncə olmadı.

Bu qələmləri yonub kağız üzərində cizmaqaraları edirdi. Sonra kağızı cirib atır, təzəsini çəkirdi. Qələmlər arasında qara rənglisini daha çox sevirdi. Çünkü kömürlə çəkdiyi kimi, bu qələmlə də çəkməyi xoşlayırdı. Toyu itirib, baxa-baxa qaldılar. Bir az aralanan kimi, hər ikisi unuda bilmirdi. Papaqlı çalğıçılar, rəqs edən qızlar, onların paltarları, bər-bəzəkləri, bayatı deyən qadın, xalılar, şamlar, noğullar, tez-tez yadına düşür, əlində qələm tutub uzun müddət bu lövhələri xəyalında canlandırır, sonra nəsə çəkməyə başlayırdı.

Bir dəfə Əliqulu dayının göndərdiyi başı qızılı qələmlərdən birini götürüb, şəhər kənarına getmişdi. Uşaqların çoxu başına yiğişmişdi. Hamı qələmə baxırdı. Bu, onlara möcüzə kimi gəlirdi. Çünkü belə qələm heç zaman görməmişdilər. Bəhruz həvəslə uşaqlara qələm haqqında danışır, kağız üstündə müxtəlif şəkillər çəkib göstərirdi.

Geri qayıdarkən, yolda iki-üç oğlan uşağın qabağını kəsdi. Onlardan biri boyca hündür idi. Bəhruz ayaq saxlayıb azca geri çəkildi. Hündür oğlan qabağa yeridi, hökmələ, hirslə:

– Onu ver bura! – deyə qələmi göstərdi.

Bəhruz hər şeyi başa düşüb qələmi bərk-bərk döşünə sixdi, cavab vermədən sakit-sakit ona baxdı. Uşaqlardan biri Bəhruzu arxadan hündür oglana tərəf itəldi, oğlan da qələmi almağa cəhd göstərdi.

– Tez ol ver, yoxsa sən...

Bəhruz ovcunu açmayıb, qaçmaq istədi, qoymadılar, əl-qolundan yapışdırılar. Hündür oğlan ovcunu açmağa, qələmi götürməyə çalışdı. Bəhruz dartındı, bir şey çıxmadı. Qəzəb onu boğmağa başladı. Elə hirsləndi ki, əlini hündür oğlanın əlindən çəkə bildi, qaçı, büdrəyib üzü üstə yerə gəldi. Bu vaxt:

– Bəhruz! – öz adını eşitdi. Nazlınin qışqırması ilə özünün görünməsi bir oldu:

– Qorxma, Bəhruz!

Nazlı cəld hərəkətlə oğlanları itələyə-itələyə, Bəhruzun qolundan tutub, çəkə-çəkə ardınca apardı. Bu, elə sürətlə və gözlənilməz baş verdi ki, oğlanlar özlərini qaca-qaca öz məhəllələrinə gəlib çıxdı. Nazlı birdən qəhqəhə çəkib Bəhruzu tərəf döndü:

– Nədir belə bərk tutmusan?

– Qələmdi...

– Verərsən baxım?

– Ala! – Bəhruz qələmi Nazliya uzatdı, – sənin olsun, həmişəlik verirəm.

Nazlı tərəddüd etdi, birdən-birə əlini uzadıb qələm götürməyə cəsarəti çatmadı. Sonra şübhəli-şübhəli baxı qələmi götürsə də, onu diqqətlə gözdən keçirdi:

- Nə qəşəngdir! – piçildadı, – verirsən?
- Hə, verirəm.

Qız maraq içində qələmi yuxarı qaldırıb diqqətlə baxanda birdən onlara tərəf qapqara, tüklü əl uzandı. Bəhruz sonra qapqara bir papaq, bu papağın altından qapqar saqallı bir adamın qəzəbli sifətini gördü:

– Mürtədin qızı, mürtəd! – Qulamheydər qələm götürüb sınıq-sınıq elədi. Bir kənara tullayıb qızın əlində tutdu:

- Bir də küçəyə çıxsan qıçlarını qıraram!

Qulamheydər gözlənilmədən dəyişib müləyimləşdi Nazlinin başını tumarladı. Bəhruz heç nə başa düşmədi. Elə ki, küçədə molla Talib göründü, Qulamheydərə verdi, o da qızın başını sıgallayıb xoş söz deyib uzaqlaşdı, hər şey gün kimi aydın oldu. Qulamheydər Nazlin arxında çəkə-çəkə apardı. Onlar göy rəngli qapının arxasında itənə qədər Bəhruz dayanıb arxalarınca baxdı.

Nazlı bir neçə gün görünməz oldu. Əliqulu dayını göndərdiyi başı qızılı qələmlərin Bəhruzu gətirdiyi sevinc də yoxa çıxdı. Şirəlibəy yenə onun kədərli gəzdiyin götürüb, könlünü alır, tezliklə məktəbə gedəcəyini söyləyir başını sıgallayır, fikrini dağıdırıldı. Bilirdi ki, anası üçü xiffət eləyir, bulud kimi dolan iri gözlərində elə yaziq, el qəmli ifadə peyda olurdu ki, bu gözlərə baxmaqdai qorxurdu. Anasının uzaqda, kənddə olduğuna onu inandırmaga səy etsə də müvəffəq olmamışdı. Bəhruzsa şübhəli, narahat, səksəkəli qalmışdı.

Son günlər Nazlinin görünməməsi Bəhruzu əvvəlk kimi kövrəltmişdi. Tənha guşələrə çəkilir, saatlarla biyerdə əyləşib qalırdı. Bir neçə dəfə qonşu həyətə – Nazlinin dalınca getmiş, onu görə bilməyib, geri qayıtmışdı.

İndi alça ağacının böyründə əyləşib qəmli-qəmli Nazlıgilin həyətindən ucalan hündür qoz ağacına baxırdı. Bu, onun sevdiyi ağac idi. Elə yumşaq, iri qozları vardi ki, barmaq basan kimi sınırdı. Bu topa yamyasıl bulud kimi evlərin, bağların üstündə asılı qalmışdı.

Bəhruz gözlərini aşağı endirəndə hasarın dibində, qızılıgül kollarının yanında dayanan Nazlini görüb yavaş-yavaş ayağa qalxdı. Nazlı tərpənmədən sakit-sakit ona baxırdı. Elə bil əvvəlki şən, dəcəl, oynaq qız deyildi. Bəhruz heç zaman onu belə görməmişdi.

– Salam, Bəhruz! – ilk dəfə qız dilləndi, – çoxdan burdayam, bəs məni görmürsən?

– Yox. Qoz ağacına baxırdım.

Bəhruz əli ilə hündürdəki bir topa yamyasıl buludu göstərdi, qız çevrilib baxanda, öz həyətlərindəki əzəmətli qoz ağacını gördü. Nazlı yenə əvvəlki şən, deyən-gülən qiza çevrildi. Birlikdə bağa qaçırlar, oynadılar. Sonra Nazlı atasının onu necə döyməsindən danışdı:

– Başıma, üzümə o qədər şillə vurub ki! Məni vaxt-bivaxt həmişə döyür. Sənin anan ölen günü... qoymadı, həyətə çıxm. Mən də gizlin qaçıdım.

Nazlı susmadan, onun anasını necə dəfn etməyə apardıqlarını danışarkən, birdən dayandı, gözləri böyüdü. Çünkü Bəhruz şaxtaya düşmüş kimi tir-tir titrəyirdi.

– Bəhruz, sənə nə oldu? – qız onun ciyinlərindən tutub qışkırırdı, cavab ala bilmədiyini, titrəməsinin daha da gücləndiyini gördükcə qorxdu. Haray saldı, əvvəl məhəllə uşaqları, sonra qadınlar, kişilər tökülb gəldilər.

Şirəlibəy dəftərxanadan, birbaş Şengelayanın yanına getdi, onu götürüb evə gələndə həyəcanla, qorxa-qorxa otağa girdi. Arvadlar dağılışdılar. Şengelaya rəngi aqap-paq ağarmış uşağı müayinə edib:

– Qorxulu heç nə yoxdur, – dedi, – istiliyi azdır, üç-dörd günə sağalar.

- Niyə belə tez-tez xəstələnir?
- Zəifdir, bəy!
- Uşaq özündə deyil, doktor, fikir ver!
- Qorxma, bəy, bir azdan özünə gələr.

Şemgelaya tərləmiş daz başını dəsmalla silib arxa-yın-arxayıñ güldü. Birdən sonra Şirəlibəy bir az toxladı, rəngi-ruhu sıfətinə qayıtdı.

- Doktor, bəlkə otağıma keçək, əyləşək?
- Bura da yaxşıdır, bəy!

Bəhruzun balaca otağı başdan-başa gəbə ilə döşənmişdi. Şirəlibəy həkimin ayaq üstə dayanmasına razı olmayıb, qonşu otaqdan arxası hündür iki stul gətirdi, birini ona sarı uzatdı:

- Buyurun, əyləşin doktor...

Şengelaya stulu yaxına çəkib əyləşdi:

- O gün Culfada dostunuzu görmüşəm. Əliqulunu deyirəm, Nəcəfov. Teatr yaradır orda. Əməlli-başlı aktyormuş ki, balam. Sizə salam göndərdi.
- Sağ olsun, etibarlı dostdur.
- Bəy, Mirzə Cəlil görünmür, hardadır?!
- Hardasa müəllimlik edir, həm də yazır-pozur.

Bu vaxt Bəhruz gözlərini açdı, Şengeleya yerindən sıçrayıb, divarın yanında, gəbənin üstündəki yorğan-döşəkdə yatan uşağa doğru əyildi. Bəhruz - "ana, ana" - deyə zarıldı, yenidən gözlərini yumdu. Şengeleya çantasından dərman şüşəsini çıxarıb açdı, içində su olan piyalayə bir neçə damcı töküb Bəhruza içirdi. Xeyli keçəndən sonra Bəhruz gözlərini açdı və baxışlarını ancaq atasına dikdi. Şirəlibəy onun gözlərində indiyə qədər olmayan dərin bir qüssə gördü, qorxa-qorxa:

- Sənə nə olub, oğlum? - deyə soruştı.

Belə soruştuguna görə dərhal peşman oldu, çünkü Bəhruzun gözləri doldu, elə doldu ki, yaşı yanağından süzüldü. Əlini uzadıb soyuq, ağ yanaqlarından bu yaşları

siləndə Bəhruzun solğun dodaqlarından qopan bu sözlər onu titrətdi:

- Mən bilirəm, anam hardadır.

Hər şey Şirəlibəyə aydın oldu, çantasını yiğisdirib getməyə hazırlaşan Şengeleyanı bayaqdan qapı ağızında gözləyən faytona qədər ötürərkən, bir şey haqqında düşüñürdü: Bəhruzun - bu balaca uşağın anasına bəslədiyi məhəbbət necə böyükmiş! Geri qayıdanda, alça ağacının böyründə dayanan oğlu boyda qızı görəndə, onun yenə qaçıb yox olacağını gözləyirdi. Qırmızı, uzun tuman geymiş qızcığazın qəşəng, ağbəniz üzündə, işim-işim yanmış qara gözlərində bir maraq gizlənmişdi.

- Əmi, Bəhruz necədir? - deyə soruştı.
- Yaxşıdır, qızım.
- Adın nədir? - Şirəlibəy bu cəsarətli qızla maraqlandı.
- Nazlı.
- Kimin qızısan?
- Qulamheydərin.
- Oho... - Bayaqqı maraq hissi itdi, Şirəlibəy ciddi görkəm aldı, fikirli-fikirli qızı baxdı:
- Qulamheydər!... Atan bilsə ki, bura gəlmisən, qırğıın-qiyamət qoparacaq!
- Atam bilmir.
- Birdən xəbər tutar. Ehtiyatlı ol, qızım!

Şirəlibəyin bu balaca qızdan xoşu gəldi. Qız par-par parıldayan gözlərini ondan çəkib hasarın dibi ilə gedib yox oldu.

Onun dalınca baxıb gülümşəyən Şirəlibəy otağa girəndə, Bəhruza xidmət edən, başını aşağı dikən, yaşmaqlı, gentumanlı bir arvad dərhal yan otağa addadı.

İki gün sonra Nazlı həyətdə, alça ağacının böyründə dayanıb, evə sarı boylanırdı. Pəncərədən onu görən Şirəlibəy ürəyində – “ay şeytan” – deyib, açıq eyvana çıxdı.

– Salam, əmi! – Nazlı işim-işim işıldayan gözlərini ona dikib, cəsarətlə irəli yerdi.

– Salam, qızım.

– Bəhruzun yanına gəlmışəm, əmi.

– Buyur, keç içəri.

– Bəhruz yatır?

– Yox, yatmir. Ona hələ çölə çıxməq olmaz.

– Bəs olar, əmi, mən yanına gedim? Çox qalmaram.

Qız son kəlmələri elə şirin, mənalı bir əda ilə söylədi ki, Şirəlibəy özünü gülməkdən saxlaya bilmədi.

– Olar, qızım, olar, gəl, keç!

Nazlı sevinclə özünü otağa saldı. Yerində yarı uzanmış və mütəkkəyə söykənmiş Bəhruz başını yuxarı qaldırdı. Qız salam verib Bəhruzun yatağının böyründə əlvan gəbənin üstünə çökdü.

– Bu nədir? – dördkünc qabı Bəhruza göstərdi.

– Ədviyyat qabıdır, anamındır, götür bax!

Nazlı üstündə quş, gül-çiçək şəkli olan, naxışlı, bəzəkli qapağı açdı, otağa xoş ətir yayıldı, qabın içində balaca gözcüklər, bunların zərif qapaqları vardı. Ədviyyat qabının içi də naxışlı, əlvan, rəngarəng şəkillərlə bəzəldilmişdi.

– Bu nəyinə gərəkdir, Bəhruz?

– Xoşuma gəlir.

– Həmişə yanında saxlaysısan?

– Hə, bax bura, pəncərəyə qoyuram, tez-tez götürüb baxıram. Qəşəngdir?!

– Qəşəngdir.

– Anam bu qabı elə çox istəyirdi ki!

- Bəhruz...
 - Nədir?!
 - Qəm eləmə, yaxşı?!
 - Yaxşı, eləmərəm.
 - Mən də şəkil çəkmək istəyirəm.
 - İstəyirsən, çək.
 - Bacarmıram.
 - Mən də bacarmıram. Öyrənirəm, sən də öyrən...
 - Çətindir.
 - Sən məktəbə gedəcəksən?!
 - Məktəb? Nə məktəb? Mən heç nə bilmirəm.
 - Mən gedəcəm. Payızda. Atam deyib.
 - Eh, məni atam qoymaz. – Nazlı kədərləndi, üzgözünə dağılmış saçlarını kənarə itələdi, başını aşağı dikdi: – Həmişə məni döyür. O gün elə döyüb ki, kürəyim indi də ağrıyır.
 - Niyə döyüb?
 - Aftafa-ləyəni gec gətirmişəm.
- Bəhruz döşəyin altından qələm və kağız çıxartdı. Dördkünc taxtanı dizləri üstünə qoyub çəkməyə başladı. Nazlı başını qaldırıb güldü:
- Məni çəkirsən?!
 - İstəyirəm.
 - Nə olar, çək!
 - Yaxşı!
- Nazlı gülə-gülə ədviyyat qabının qapağını örtür, açır, gah şəkillərinə, gah Bəhruza baxır, sakit dayana bilmirdi. Bəhruz tez-tez başını qaldırıb ona baxır, qələmi kağız üzərində gəzdirir, həvəslə işləyirdi.
- Bəhruz, olar baxım?! – deyə Nazlı səbirsizliklə yerindən qalxdı.
 - Dayan! – deyə Bəhruz onu qoymadı, – otur, əvvəlki kimi, bax belə, tərpənmə ha...
 - Ağacam tərpənməyəm?!

— Axı çəkirəm mən...

— Çək də...

Bu zaman — “Nazlı” — deyə kiminsə gur səsi eşidildi.
Qız yerindən dik atıldı, rəngi ağardı.

— Məni axtarırlar, — deyə qorxa-qorxa piçıldadı. —

Atam yenə vayımı verəcək.

Nazlı tez otaqdan çıxdı.

8

Bir neçə gündən sonra Şirəlibəy Bəhruzun sağaldığı ni, gümrah olduğunu görüb onu şəhərə apardı. Bəhruz şəhərdə Əlixan məhəlləsindən, bu məhəllədəki evlərdən, Çinarlı bağından, Pir Xamuş, Şahab məscidlərindən başqa heç nə görməmişdi. İndi atasının böyrüncə gedə-gedə hər yana dörd gözlə baxırdı. Padşahlıq bağını görəndə yerində dayandı. Nə gözəl, nə böyük bağ idı, meşə kimi! Onun içindən keçəndə buz kimi sərinlik duydu, xiyanaların təkcə qollu-budaqlı ağaclarla deyil, min rəngə çalan gül-çiçəklərlə dolu olduğunu görüb heyrətləndi.

Padşahlıq bağından sonra küçələrə, küçə boyunca sıra-sıra düzülmüş ağ evlərə, dükanlara, müxtəlif rəngli çadralar örtmiş qadınlara, iri papaqlı, saqqallı, əbalı kişilərə baxırdı. Birdən o, Nazlinin aşasını — başında iri, qara papaq, əynində uzun, qara əba, qalın qara qaşlı, saqqallı Qulamheydərin gəldiyini görüb atasına tərəf çevrildi. Şirəlibəy sakit, soyuqqanlı bir halda başını tərpədib Qulamheydərlə salamladı. Sonra oğluna baxdı:

— Tanıdin o əmini?!

— Qonşuda yaşayır... Ondan qorxuram...

— Qorxma, oğlum, qorxma. Bizi sevən adam deyil. Amma camaatımız onu çox sevir... Mənsə Əlixan məscidinin mollasına hörmət edirəm. Əsl molladır! Molla Talibi deyirəm...

— Məktəbə, onun yanına gedəcəm?

— Yox, yox, oğlum... Təzə məktəbə gedəcəksən...

Ağ evlərin arxasından, bir az kənarda geniş meydançalı, qülləli rus kilsəsi, qarşıda Bazarçayın körpüsü, körpüdən sonra isə məscid — onun uca, naxışlı minarəsi, armuda oxşar, parıldayan qoşa günbəzi, hündür kərpic hasarı göründü. Bəhruz məscidin böyüklük və gözəlliyindən gözünü çəkmirdi. Birdən məscidin ağızında cir-cindir içində, saçları tökülmüş, əcaib görkəmli dilənçilərin sırası dayandığını görüb yenə heyrətləndi. Kərpic hasara söykənmiş, hələ saçları tamam ağarmamış, vücudundan yazıqlıq, mütilik yağan bir kişi əlini Bəhruba sarı uzatdı. Saçları çox və pırtdaşıq idi, çirkli köynəyinin yaxası açıq qalmışdı. Bəhruz bir ona, bir atasına baxdı. Şirəlibəy pencəyindən xırda pul çıxarıb:

— Götür, oğlum, — dedi, — apar ver...

Bəhruz pulu alıb dilənçiyə yaxınlaşanda bu yazıq, müti adamın gözlərinin dərinliyində yanın işıqdan sehrlənən kimi oldu, hətta diksindi. Kişi bunu duydugu üçün dərhal dilləndi:

— Allah səni xoşbəxt eləsin, bala! Hərçənd mən bədbəxtəm, amma sənə xoşbəxtlik duası oxuyacağam. Duam Xudavəndi-aləmin köməyi ilə sənə xeyir gətirər.

Bəhruz pulu verib, bir quş yüngüllüyü ilə tez geriyə qayıtdı. Atasına yaxınlaşanda, yenə çevrilib həmin dilənçiyə tərəf baxdı, elə bildi ki, kərpic hasara söykənən adamın bədənində təkcə gözləri yaşayır.

Zavallı görkəmdə olan o biri dilənçilərin də əlləri uzalı qalmışdı, hamısı da gözlərini Bəhruba dikmişdi. Bəhruz özünü elə itirmişdi ki, təkcə başını qaldırıb atasına baxa bildi. Şirəlibəy dərhal onu başa düşdü:

— Qəm yemə, oğlum, gələn dəfə o biri dilənçilərə də pul verərsən, gəl gedək! Unut bunları.

Onlar bazara tərəf getdilər.

Bazarın ətrafi qaynayırdı. Böyük darvazının taybataya açılmış qapılarının yanında gedib-gələn, söhbət edən dayanan, bir-birini haraylayan adamların, tay-tay yiğilmiş yüklerin, arabaların, öküzlərin, dəvələrin, atların çoxluğu qatma-qarışq mənzərə və hay-küy yaradırdı. Bəhruz bunların arxasından, ağımtıl və kərpic evlərdən bir az uzaqda əzəmətli, naxışlı, uca məqbərəni görən kim yerindəcə dayandı.

— O nədir? — deyə atasına tərəf döndü. Şirəlibəy ayaq saxlayıb Bəhruzun yanına gəldi.

— Nəyi deyirsən, oğlum?!

— Onu! — Bəhruz əlini uzadıb nəhəng və yaraşıqlı abidəni göstərdi.

— Atabəy məqbərəsidir, Mömünə xatun türbəsi də deyirlər. Əgər səhihsə, səkkiz əsr bundan əqdəm tikilib. Nəinki yaxşı qalıb, həm də dünən tikilmiş kimi təzə görünür.

Bəhruz Atabəy və Mömünə xatun haqqında indiyə qədər eşitməsə, məqbərənin nə olduğunu başa düşməsə də, onun əzəmət və gözəlliyini görür, heyran-heyrən baxmaqdan doymurdu. Şirəlibəy ona mane olmaq istəməyib, kənara çəkildi, Bəhruzun heyranlıqla abidəni seyr etməsinə göz qoya-qoya fikirləşdi: - “Nə qəribə uşaqdır. Möhkəm canı yox, yeməyi yox, içməyi yox, bir məqsədi var: çəkmək, baxmaq, görmək! Axırı xeyir olsun. Qoysan, bütün günü dayanıb tamaşa eylər”.

Bəhruz, həqiqətən, Şirəlibəyin fikirləşdiyi kimi, burdan ayrılməq niyyətində deyildi. Şirəlibəy əlini astaca çıynınə qoydu:

— Oğlum...

— A... ata... — Bəhruz diksindi və üzü yenə maraqlı içində işıqlandı:

— Onun içi necədir?!

— İçi də qəşəngdir.

— Bəs kim tikib?!

— Memar Əcəmi!

— Memar Əcəmi! — deyə Bəhruz bu adı xüsusi vurgu ilə təkrar etdi.

— Gedəkmi, oğlum?!

— İcazə ver, bir az da baxım.

Bəhruzun bu inadı, bu həvəsi Şirəlibəyin xoşuna gəldiyi üçün gülümsündü, səbirlə onu gözləməyə başladı. Bu gün çox şey görən Bəhruzun ürəyi dolmuşdu. Ayrılmaq istəməsə də, burdan könülsüz uzaqlaşış atasının böyrüncə qarşidakı bazara doğru addımladı. Bazarın qapılarından içəri keçəndə isə gözü dörd olmuşdu. Nə qədər adam vardi. Hər yanı səs-küy bürümüştü. Şirəlibəy əvvəlcə Xan karşısına girdi. Bəhruzun əlindən tutdu, qorxurdu ki, adamların arasında itər. Müxtəlif səslərdən, xüsusilə müştəri çağırılan satıcıların qışqırıqlarından qulaq tutulurdu. Bəhruz rəngarəng şüşəli, şəkilli, naxışlı, xırda dükanlara, rəflərin arxasında dayanmış qəribə sıfətli adamlara, hündür kərpic divara, divarın üst hissəsindəki rəngli pəncərələrə baxa-baxa keçirdi. Şirəlibəy bir dükanın içinə girəndə kök, şışman, qırmızı sıfət satıcı qabağa gəldi:

— Buyruğun nədir, ağa?! — deyə onun karşısında azca əyildi.

— Bu uşaq üçün köynək istəyirəm. — Şirəlibəy Bəhruzu göstərdi: — Ağ olsun!

— Baş üstə, ağa, bu saat!

Satıcıının gətirdiyi köynək Bəhruzun əyninə yaxşı oldu. Şirəlibəy satıcıya baxıb:

— Neçəyədir? — deyə əlini cibinə saldı.

— Otuz iki qəpik.

Şirəlibəy pulu verib dükandan çıxdı, yenə də ardınca gələn Bəhruzun əlindən tutdu. Qarşıda baqqal çarşısı vardi, müxtəlif mer-meyvələrin ordan gələn ətri ətrafi

bürüyürdü. Xüsusilə iri-iri, qırmızı, ağı əriklərin bolluğu dərhal gözə dəyirdi. Bazarda balaca uşaqlar da ora-bura qaçır, nəsə satır, alır, dalaşır, müxtəlif oyunlar çıxarırlılar. Qoca bir kişi uzun və gözəl xalını açıb yanında da yanmışdı. Xalının əlvan, rəng-rəng yanan ilmələri naxışları, bəzəkləri, saçqları incəliklə, gözəlliklə dolu idi. Bəhruz yürüüb bu xalının qarşısında dayananda qoca şübhəli-şübhəli ona baxdı:

— A bala, geri dur! — deyə açıqlandı.

Şirəlibəy oğlu üçün şalvar da, ayaqqabı da aldı. Bəhruz toxunma zənbili əlində bərk-bərk tutmuşdu. Ger qayıdanda yenə Atabəy məqbərəsinə, məscidə, kilsəyə tez-tez çəvrilib baxırdı.

Həyatında ilk dəfə gördüyü Naxçıvan toyu kim, Padşahlıq bağı, kilsə, Atabəy məqbərəsi, məscid, bazar, küçələr, evlər, dilənçinin gözləri də onun yadından çıxmır, oturub-durub xəyalında ancaq bunları görürdü.

İKİNCİ FƏSİL

1

Bu hadisələrdən bir neçə il keçdi.

Bəhruz şəhərdə təzə tipli məktəbdə oxuyurdu. Məktəb Padşahlıq bağının qərb tərəfində, rus kilsəsinin yaxınlığında idi, bağın içindən ötəndə həmişə dayanıb iri qarağaclarla baxmağı sevirdi. Bu qarağacların hündürə qalxan qol-budaqları elə sıxlıq yaratmışdı ki, yayın ən qızmar vaxtında da bağ sərin olurdu.

Məktəbə elə ürəkdən bağlanmışdı ki, xəstələnəndə göz yaşı töküb ağlayırdı. Bir neçə həftə dalbadal getməyəndə isə kədərlənir, bütün fikri-zikri məktəbdə, müəllimlərdə qalırdı. Rus dilini xeyli öyrənmişdi, Şirəlibəy onu sorğu-suala tutanda sərbəst cavab verirdi. Tez-tez xəstələnməsi ona mane olurdu. Həvəsdən düşür, bədbinləşir, qaşqabığını töküb qaradınməz halda heç kəsə yoxşmurdu.

İki ay idi ki, Bəhruz yaxşılaşmışdı. Bu müddətdə bir dəfə də olsun xəstələnməmişdi. Naxçıvanın qışı arxada qalmışdı. Hər yerdə yazın nəfəsi vardi, göydə, yerdə, ağaclarда! Belə xoş günlərin birində Bəhruz məktəbdən evə qayıdarkən yenə Padşahlıq bağının bağının içindən keçəndə ona elə gəldi ki, qarağacların gövdələri qol-budaqları ilə birlikdə rəqs eləyib uçur. Təkcə qarağacların yox, o biri ağacların da uçduğunu görəndə Bəhruz özü də uçmaq istədi. Günəş də bir yerdə dayanmır, soyuq işıqlarını şəhərin üstünə tökürdü.

Belə əhvali-ruhiyyə ilə evə yaxınlaşanda, qapılarının böyründə iri təkərli, tanış arabanı görüb yürüdü, qara

papaqlı arabaçıya salam verdi. Kişi salamı alıb, zəndlə, diqqətlə Bəhruza baxdı:

– Bala, sənsən?! – soruşdu: – Nə təhərsən?!

– Yaxşıyam, baba! Bəs nənə necədir?

– Allah ölenlərinizə rəhmət eləsin, nənə ömrünü sənə bağışladı, bala! Dilindən heç düşmürdün, oturub-durub gecə vaxtı aya baxmağından danışındı. Allah-taala onun ömrü, torpağı sanı sənə ömür versin!

Bəhruzun bayaqkı əhvali-ruhiyyəsi bir anda yox çıxdı, dünya başına dolandı, arabanın iri təkərləri firlana-firlana sanki üstünə yeridi, elə bildi ki, indi yixılacaq, qeyri-ixtiyari möhrə hasara söykəndi. Qarapapaqlı kişi açıq həyət qapısından qab-qacaq götürüb arabanın içində atdı, minib:

– Salamat qal, bala! – deyə sürüb getdi. Araba cırılsı-daya-cırılsıdaya uzaqlaşdı, küçənin başında yox oldu.

Bəhruz həyətə, sonra isə otağa girəndə, tanımadığı qadının balaca döşəkcədə, mütəkkəyə söykəndiyini görüb heyrətləndi, geri qayıtmaq istədi. Qadın gənc idi, qonağın oxşamırdı. Gen, qat-qat tumanını altına yığmışdı, ayaqlarına rəngbərəng toxunma yun corab, əyninə yaşıl məxmərdən zərli arxalıq geymişdi. Arxalığın kənarları, qollarının, ətrafi qızıl rəngli zəncir ilə bəzədilmişdi. Arxalığın altındaki ağappaq ipək köynəyin üstündən qızıl pullar sallanırdı.

– Oğlum, Bəhruz, nə durmusan orda, yaxına gəl.

Qadının səsində mehribanlıq, nəvaziş olsa da, Bəhruz nədənsə hirsləndi, üz-gözünü turşudub cavab vermədən çantasını pəncərənin yanına qoydu. Ədviyyat qabının arvadın böyründə olduğunu görəndə, sürətlə yaxınlaşıb, onu yerdən götürdü, hirsli-hirsli:

– Bu anamındır! – dedi, – ona toxunmayın!

– Yaxşı, toxunmaram. İçinə darçın, zəncəfil tökmüşəm, hil də var. Qoy qalsın səndə.

Onun səsindəki yumşalıq, şirinlik Bəhruza tamış gəldi, ancaq bu səsi harada, necə eşitdiyini hec cürə yadına sala bilmədi. Qadının sərbəst olması, özünü ev sahibi kimi aparması ürəyində şübhə oyatmışdı, çünki o, xidmət etməyə gələn qadınların heç birinə bənzəmirdi. Anasının əvəzində evdə başqa adamı görmək isə ona dəhşətli və qorxunc gəlirdi. Ona görə də bu xanım-xatın qadına düşmən kimi baxırdı. Ədviyyat qabını əvvəlki yerinə – pəncərənin qabağına qoyan Bəhruz daha otaqda qalmaq istəmədi, çölə çıxməq üçün qapıya sarı gedəndə, ciyininə bir əl toxundu:

– Hara gedir sən, oğlum?

Bəhruz istər-istəməz dayandı. Qadın əlini onun ciyindən götürüb, başına apardı, saçlarını sığallayıb, son dərəcə mehriban səslə:

– Bu dəqiqə sənə yemək verəcəm! – piçildədi.

– İstəmirəm! – deyə Bəhruz ac olsa da hirslə onun əlini başından götürdü, yüngülə itələdi, qapını açıb həyətə çıxdı. Bulud kimi dolmuşdu, alça ağacının yanında gəlib dayandı. Birdən-birə möcüzə baş verdi. Balaca ağacın nazik budaqları canlanmağa başladı. Bəhruz bayaq Padşahlıq bağındaki ağaclar kimi bu alça ağacının da canlı varlığa çevrildiyini görüb bir anlığa kədərini unutdu. Bu ağacın yanında nə qədər durduğunu bilmədi. Bir də onu gördü ki, mehriban əllər yenə ciyinlərdədir.

– Gedək, Bəhruz, gedək, oğlum! – qadın az qala yalvara-yalvara, həlim, xoş ahənglə, şirin dillə onu çəkib otağa apardı. Otaqda xalça üstə ortası güllü-çiçəkli süfrə açılmışdı. Süfrənin yanında balaca məxmər döşəkcə qoyulmuşdu. Bəhruz bu hədsiz qayğıdan, nəvazişdən sarsılmışdı.

– Gəl, oğlum, gəl, ayləş! – deyə qadın mehribanlıqla davam edirdi: - Gəl, Bəhruz, mən də sənin anan...

— Yox, yox, yox, — Bəhruz sərt bir hərəkətlə onun əlindən çıxmaq istədi. Amma qadın səhvini başa düşüb, cəld onu qucaqladı, bağına basdı, üz-gözündən öpə-öpə, ürəkdən gələn bir səslə “can bala” deyə-deyə süfrəyə gətirib döşəkçənin üstündə əyləşdirdi, özü də yanında, xalçanın üstünə çökdü. Bəhruzancaq indi — anasının öldüyü gün onu qonşuya, sonra arabada kəndə aparan şirindilli qadını xatırladı, beləliklə ona ana olacaq adamı tamıdigina şəkki-şübəsi qalmadı.

— Ye, Bəhruz, ye, oğlum! Məndən çəkinib eləmə! Mənə pis baxma, qurbanın olum. Göydəki bir Allah bilir ki, hansı ürəklə bu evə girmişəm. Anan olmasam da, sənə yad deyiləm, hərgah bircə gün sənə öz oğlum kimi baxmasam, qoy Allah gözlərimi kor, əl-ayağımı şil-küt eləsin! İnan, Bəhruz, sənin qulun olaram, təki sənə yaxşı olsun, təki!!!

Bəhruzun iri gözləri açıla qalmışdı. Qadının ağbəniz, totuq yanaqlarının necə qızardığını, böyük səmimiyyətlə dediyi sözlərdən sonra necə qılıqla, nəvazişlə, məhəbbətlə onu oxşadığını görüb kövrəlmışdı.

2

Şirəlibəyin təzə arvadı Şirin xanımın bu evə gəlişi Bəhruz üçün yaxşı olsa da, donuqluğu və soyuqluğu hələ keçib getməmişdi. Təbiətən qaraqabaq olan bu oğlanın heç kəsə yovuşmadan gəzməsi, kədərli görünməsi, bir kənara çəkilib yazı-pozu ilə məşğul olması anaya da, ataya da dərd gətirirdi. Bəhruz hələ o qadına — ögey anaya isinişə bilmirdi.

Bir dəfə, günorta, Bəhruz yemək üçün süfrəyə əyləşəndə, Şirəlibəyin içəri girdiyini görən kimi ayağa qalxdı. Şirin xanım dərhal irəli yeridi. Şirəlibəy ona müraciətlə:

— Bir döşəkçə gətir, Bəhruzla nahar edəcəm, — dedi.

Bu Bəhruz üçün gözlənilməz oldu. Çünkü atası yerdə bardaş qurub süfrə kənarında yox, həmişə öz otağında, dəyirmi stolun ətrafında, arxası hündür olan stulda əyləşib nahar edərdi. Şirin xanım güllü döşəkçə gətirib Bəhruzun yanında qoyan kimi, otaqdan çıxıb getdi. Şirəlibəy ayaqlarını yerə uzadıb, döşəkçədə əyləşdi. Süfrədə göy-göyərti, camış qatığı, pendir lavaş vardi. Bəhruz atasının yöndəmsiz oturuşuna, dizlərini qatlaya bilməməsinə baxıb gülməyə başladı. Şirəlibəy jiletini çıxartmamışdı, ağ köynəyinin üst düymələrini açdı:

— Belə rahatdır! — dedi, — bərk yorulmuşam. Niyə çörək yemirsən, Bəhruz?

— Bu saat, — Bəhruz lavaşın birini götürdü. Şirəlibəy ayaqlarını uzadıb, bir qolu ilə yerə dirsəkləndi, yarı uzanmış halda oğluna baxdı. Bəhruz lavaşın arasına pendir qoyub səliqə ilə bükdü, yavaş-yavaş yedi. Bir gözü atasında idi. Şirəlibəy bir qaşiq qatıq götürüb ağızına apardı və soruşdu:

— Şirin xanım səni incitmır ki?!

— Yox, ata.

— Bəlkə onun bu evə gəlməsindən narazisan?

— Yox, narazı deyiləm.

— Bilirsən, oğlum, başımıza gələn qəzavü qədərdən sonra övrətsiz dolanmaq çətin oldu. Mən çoxdan istəyirdim ki, Şirin xanım bizim evə gəlsin. Əmma təkcə sənə görə bilmərrə razı olmurdu. Bunu bəhanə edib, iki ayağın bir başmağa dirəmişdi ki, olmaz. Hərçənd məni rədd etmirdi, deyirdi ki, Bəhruz anasını çox sevir, qorxuram onu əvəz edə bilməyim. Nigarənciliyi bundan idi. Vaxtbıvaxt düşünürdüm ki, həm sənə, həm mənə çətindir. Hövsələmi basırdım. Külli-aləm bilir ki, mən dağa-daşa düşən adam deyiləm. Şirin xanım özgəsi yox, bizə yavuq adamdır, salamat adamdır, nəcib, yaxşı adamdır. Cox götür-qoy elədim, çox fikir elədim, gördüm ki, başqa çarə

yoxdur. Uzun yalvar-yaxardan sonra Şirin xanım bir şər qoydu ki, əgər Bəhruz məni sevməsə, bu evdən çıxı gedəcəm. Bax, bundan sonra o bizim evə ayaq basıb.

Bu vaxt Şirin xanım əlində dəyirmi, naxışlı mis məc məyi ilə otağa daxil oldu, süfrəyə yaxınlaşdı. Məcməyi dən iki boşqab götürüb birini Şirəlibeyin, o birini Bəhruzun qarşısına qoydu. Şirin xanım otağa girəndə xoş ətri yayıldı. Bəhruz gördü ki, bu ətir düyü çəkməsindən gəlir. Onun üçün düyü çəkməsini həmişə anası bişirərdi, özü dadlı, ətirli! İndi Bəhruz ovsunlanmış kimi idi, çünkü atasının səhbətlərindən sonra çəkmənin tanış ətri istəməz ona anasını xatırladırdı. Bu, ani kədər gətirdi, bunu duyan Şirin xanım şirin dildə:

– Ye, Bəhruz, bilirəm ki, bu xörəyi çox sevirsən, ye, ağrin alım, ye! – dedi.

– Çox sağ ol! – deyə Bəhruz boşqabı qarşısına qoyub gülə-gülə Şirin xanımı baxdı –nə gözəl ətri var!

– Şirin xanım məcməyini süfrə kənarında qoyub otaqdan çıxdı. Bəhruz çoxdan idi ki, düyü çəkməsini belə ləzzətlə yeməmişdi.

– Bəlkə yenə istəyirsən?!

– Yox doydum – Bəhruz boşqabı mis məcməyinin içini qoydu. Bu vaxt həyətdən səs gəldi. Şirin xanım qapını açıb, içəriyə girmədən:

– Şirəlibəy, qonağın var, səni istəyir, – dedi. Şirəlibəy ayağa durub, həyətə tələsdi. Bəhruz da onun dalınca Doktor Şengeleyə yanlarını basa-basa Şirəlibeyin üstünə yeriyəndə Bəhruz bir az qorxub geri çekildi.

– Xoş gördük səni, bəy! – Şengelayanın gümrah səsi eşidildi.

– Oo... doktor!.. Buyur, keç içəri...

– Yox, bəy, qonşuya gəlməşdim, könlümə düşdün, dedim, ayaq üstə olsa da, sənə bir dəyim. Nə var, nə yox?! Oğlun necədir?!

– Oğlum, şükür, yaxşıdır. Budu...

– Oho... qapının yanında elə durub ki, görə bilmirəm. Salam, oğlum! Maşallah, həmişə səni belə sağ-salma mat görüm.

– Doktor, belə olmaz axı, buyur, gəl içəri...

– Fayton qapıdadır, bəy! Ürəyim ağrıdı, sizin bu qonşudakı molla nə qəddar adamdır, canım?! Qulamheydəri deyirəm. Balaca qızını təzədən dünyaya gətirdim. Bu gün gəlib görürəm ki, soyuq su ilə qab yuyur. Atasına açıqlanıram, deyir ki, heç nə olmaz, canı bərkivər! Bəlkə sən onun başına ağıl qoyasan?!

– Oy, doktor, müşkül məsələdir, mən onun gözündə kafərəm, məni nə dindirir, nə danışdırır, nə də salam verir!..

– Belə də avamlıq olar, canım?!

– O səni, məni avam sayır.

– Nə danışırsan, bəy, inan ki, gül kimi qızı əldən gedə bilər. Ondan sonra hay başına döysün, allahı da ona kömək etməz. Nəsə, bəy, bizim Qulamheydər kimi adamlar evimizi yırıx.

– Fikir eləmə, doktor, onların vaxtına az qalib!

– Hardan?! Hələlik dövran onlarındır!

– Camaat ayılır, doktor.

– Təki sən deyən kimi olsun, bəy!

Şengelaya bərk hirslənmişdi, əllərini ölçü-ölçə çox danışdı, əsəbi bir hərəkətlə çöndü. Şirəlibeyin əlini sıxmağı belə yaddan çıxarıb qapıya sarı üz tutdu. Qapını açanda birdən dayandı, geri dönüb Bəhruzu tərəf baxdı, əlini astaca qaldırıb yellədi və həyətdən çıxdı. Faytona əyləşib getdi.

Şirəlibəy həyətin ortasında, kədər içində dayanmışdı. Qulamheydərin evinə tərəf baxındı.

Bəhruz son vaxtlar Nazlini az-az görürdü. Qiş aylarında isə ondan səs-soraq olmadı, yəqin evdən çıxmırıldı.

Qoz ağacı onların hər ikisinin əyləncə yeri idi, həm gözdən-qulaqdan uzaqdı, həm də qollu-budaqlı və bəhrəl idi. Payızda qərzəyindən öz-özünə çıxan iri, ağımtıl nazikqabiq qozları Bəhruz əlində tutmağı sevirdi. Təzə ləpələr ətli, dadlı və yağılı olurdu. Nazlı ağacın altından ətək-ətək qoz yığır, onları qaralmış, çürümüş qərzəyindən çıxarıb təmizləyirdi. Bəhruz da ona kömək edirdi.

İndi qupquru ağacların yavaş-yavaş canlandığını, torpağın oyandığını, havadan ətir yayıldığı, otların təzətər yaşıllığa büründüyü bir vaxtda Nazlinin gözə görünməməsi Bəhruzu Şengelaya gələndən sonra aydın oldu. Demək, Nazlı xəstə yatırılmış, hətta ağır vəziyyətdə imiş!

Bir neçə gün keçdikdən sonra, Bəhruz məktəbdən gəlib Şirin xanımın bişirdiyi qovurmanı yeyib həyətə çıxdı, eyvanın taxta dirəyinə söykənib bağ-bağçaya tamaşa etməyə başladı. Sonra evdən kağız, qələm götürdü, alça ağacını çəkdi. Başı elə qarışdı ki, Şirin xanımın arxadan gəlib iki dəfə şəklinə baxmasından xəbəri olmadı. Bir də gördü ki, ağacın böyründə arxalıqlı, qırmızı tumanlı, ariq, uzun, ağ bir qız dayanıb, əlində də bir neçə bənövşə!

Bəhruz dik atıldı. Birdən-birə dinə bilmədi, gözlərini böyüdü. Nazlı solğun təbəssümlə gülümsündü:

- Tanımadın?
- Tanıdım.
- Bu bənövşələri sənə gətirmişəm, götür!

Qız qoşayarpaqlı, boynubükük, mürəkkəb rəngli, şəhli çiçəkləri oğlana uzatdı. Bəhruz onları götürsə də, gözlərini qızdan çəkmədi. Bir neçə ay ərzində Nazlı necə

dəyişmiş, uzanmış, ariqladığı üçün zərif bir görkəm almış, ağarmış, daha da gözəlləşmişdi. Təkcə gözlərinin parıltısı əvvəlki kimi par-par yanmırıldı, onun yerində titrək bir kədər qalmışdı.

- Hardan dərmisən?!

- Bağdan. Qoz ağacının yanından. İstəyirsən, gedək axtaraq.

- İstəyirəm. Dayan, bunları evə qoyum, gəlim.

Bəhruz geri qayıtdı. Nazlı yenə qabağa düdü. Bağçılpaq görünse də, qışda olduğundan fərqli hər addımda bir oyanma, bir dirçəliş duyulurdu. Ağacların altı keçən payızdan qalmış xəzəllərlə dolu idi; bu quru, sarı xəzəllər nəmişlikdən yumşalmış, rəngini dəyişmişdi.

Yüyürən Nazlı birdən dayanıb, kürəyini gilas ağaçına söykədi. Rəngi avazımışdı.

- Yoruldum! - ağır-agır nəfəs alıb, gəlib böyründə dayanmış Bəhruzu baxdı: - Arxalığım xoşuna gəlir?

- Sənə yaraşır.

Bəhruz yalan demirdi, arxalığın qollarının ətrafi qızıl zəncirə ilə bəzəldilmiş, döş tərəfinə firuzə rəngli naxışlar vurulmuşdu. Açıq hava rəngində olan arxalığın aşağı tərəfi rəngli saplarla elə işlənmişdi ki, yaraşlı olmuşdu. Belə gözəl arxalıq elə bil ağızlı, qarasaçlı, qırmızı tumanlı, zərif qız üçün biçilib tkilmişdi. Nazlı bir az sakit oldu, rənginin ağılığı getmədi. Bəhruzu qəribə gələn qızın şuxluğunun, dəcəlliyyinin yoxa çıxması idi.

Bəhruz bənövşə görmək məqsədilə ətrafa göz gəzdirirdi, hələ yarpaqlanmamış ağacların düymə-düymə olduğunu, bu düymələrin çoxluğunun gözəllik gətirdiyini, torpağın buxarlandığını gördü. Nazlı hasarın dibi ilə irəliləməyə başladı:

- Gəl, bənövşə tapaq, - dedi, - gəl!
- Axı yoxdur!
- Var!

Hər yeri axtardılar, gilas, ərik, tut ağaclarının ətrafinə, hasarın dibinə, cığırlara, xəzəllərin, təzə-tər otları arasına, şırıltı ilə axan arxin kənarına baxdılar, nəhəng qoz ağacının dövrəsini dolandılar.

— Bəhruz, bənövşə! — deyə Nazlı sevincək əlini irəuzatdı:

— Bax, özü də iki dənə!

Daşın böyründən çıxan bənövşələrin təzə-tər olmasına rənginin parlaqlığı, incəliyi göz oxşayırırdı. Nazlı dərməl istəyəndə Bəhruz qoymadı:

— Dayan, Nazlı! — deyə əyilib barmaqlarını bənövşələrə toxundurdu. Şehli olduğu üçün barmaqları islandı. Nazlı da dinc durmadı, bənövşələrin mürəkkəb rəngi məxmərə bənzəyən yarpaqlarını oxşadı.

— Qoy belə qalsın, Bəhruz!

— Yaxşı, qalsın!

Bənövşələri dərmədən bir kənara çəkilib, uzaqdalar onlara bir də baxdılar. Xəbərləri olmadı ki, arxada qara saqqalı döşünə dəyən Qulamheydər gəlib dayandı, gözləri qəzəblə alışdı və bərkdən qışqırıldı:

— Bu kafirin oğlu bizim bağda nə gəzir?!

Nazlının qorxudan dizləri titrədi, zəhmlili, qəzəbli səsdən diksindən Bəhruz isə geriyə çəkilib dəhşət içində Qulamheydərə baxdı. Qulamheydər gözlərini bərəldə-bərəldə bir əlini göyə qaldırıb Nazlının kürəyinə endirmək istəyəndə, Nazlı cəld tərpənib özünü gilas ağacının arxasına atdı. “Ana” — deyə qışqırıb ağacların arası ilə qaça-qaça gözdən itdi. Qulamheydər Bəhruzun üstünə yeridi:

— İtil burdan kafirin, məlunun balası!

Bəhruz yenə diksindi, geri-geri çəkilib, kürəyi möhra hasara dəyəndə Qulamheydərə bir də qorxa-qorxa baxdı və evlərinə sarı qaçmağa başladı. Həyəcan içində, təng nəfəs özünü otağa salanda, Şirin xanım heyrətlə yerindən dik atıldı:

- Nədən qorxmusan, ay bala?
- Əmi məni bağdan qovdu.
- Ay görüm onun ciyəri yansın, başına od ələnsin!

O hansı əmidir elə?!

- Nazlının atası Qulamheydər!
- Gözü çıxsın onun. Mürdəşirin biri mürdəşir! Belə qanıacı adam hələ yer üzünə gəlməyib. Səni qorxudan yerdə görüm onun öz bağı partlasın! Gəl yaxına, qorxub eləmə, gəl yanına otur!

Bəhruz həmişə pəncərə tərəfdəki yorğan-döşeyinin yanında oturar, əylənərdi. İndi isə yorğan-döşək yiğilmişdi. Elə bildi ki, ədvayıyat qabı da yoxdur, ögey anası yorğan-döşək kimi götürüb hardasa gizlədib. Əsəbi bir hərəkətlə pəncərəyə tərəf yönəndə gördü ki, qab öz yerindədir. Həm sakitləşdi, həm də Şirin xanım haqqında yaxşı fikirləşmədiyi üçün xəcalət hissi duydu. Bu zaman Şirin xanım bayaq yerdə — gəbənin üstə qoyub getdiyi şəkli qaldırdı, diqqətlə baxdı, üzü yavaş-yavaş nurlandı və birdən fərəhlə Bəhruzu sarı döndü:

— A bala! — dedi — əməlli-başlı çəkməyin var ki, sənin!

- Xoşuna gəlir?!
- Bəs nə! Bizim həyətdəki alça ağacıdır ki, durub kağızda!
- Nədən bildin ki, alça ağacıdır?!
- Gözüm görmür. Kor-kor, gör-gör! Qiymət çəkmisən, bala, qiymət!

Bu tərifdən Bəhruzun yanaqları qızardı. Hələ heç kəsdən xoş söz eşitməmişdi, buna görə ilk tərif ona həm qəribə, həm fərəhli gəldi, həm də dərinlikdə gizlənən bir qürur hissi baş qaldırdı.

Gecə sevincindən yata bilmirdi.

İlk tərif Bəhruza həvəs gətirdi.

Bütün günü şəkil çəkirdi. Alça ağacı çıçək açmışdı. Dövrəsinə dolanır, gövdəsindən tutmuş budaqlarına qədər, çıçəklərinə qədər ona baxır, sonra böyründə dayanıb, qarşısında açılan bağça-bağın əlvan-əlvan, rəng-rəng gözəlliyyini seyr edir, bütün bunları kağızda canlandırmaq isteyir, amma bacarmır, çalışsa da mümkün olmur, şəkil alınmır, inadından, həvəsindən dönmür, çəkməyindən bir an belə qalmırırdı.

Şirin xanım onun şəkillərinə həmişə maraq göstərirdi. İlk tərifindən sonra Bəhruz ona inanırdı. Şirin xanım şəkillərinə baxlığına görə daha hirslənmir, yenə tərif gözləyirdi. Qəribədir ki, ögey anası tərif demir, baxır, üzü nurlanır, sevinir, Bəhruzun başını sığallayır, öpür, bağıra basırdı. Bu qadında elə istiqanlılıq, elə şirinlik, elə mehribanlıq vardı ki, Bəhruz ondan ancaq hərarət, məhəbbət və qayğı görürdü.

Yay ayları başlayıb, məktəbdə son məşğələlər qurtaran vaxt Bəhruz çantasını evdə qoyduqdan, yemək yedikdən sonra şəhərin kənarına, böyük arxin kiçik təpəcikdən tökülib gölməçə yaratdığı yerə gəldi. Burda, yaxınlıqda yaşayan qadınlar paltar-palazlarını yuyurdular. Nazlı da bəzən tək, bəzən anası ilə tez-tez bura gəlirdi. Bəhruz onunla bu gölməçə ətrafında çox oynamış, bir-birinə su atmış, qəhqəhələri hər yana yayılmışdı. İndi o, keçən günləri xatırlayıb, məhzun, kədərli görkəmdə gölməçənin ətrafına dolandı, Nazlinin olmadığını görüb büllur kimi axan suların əl-üzünə ləzzətlə cirpdı, xeyli dayanıb palaz yuyan qızlara tamaşa etdi.

Nazlinin gələcəyinə ümidiñi üzüb, geriyə qayıdan Bəhruz Əlixan məscidinin yanında, tək armud ağacının

böyründəki uzunsov, ağ binanın önündə qarasaqqal bir dərvişin uşaqlara nəgmə oxuduğunu görüb ayaq saxladı. Məscidin qapısı ağızında molla Talib dayanmışdı və diqqətlə dərvişə qulaq asındı. Dərvişin gözəl, məlahətli səsi, hündür ciyinləri, hava rəngində əbası, göy gözləri vardi. Onun kəşkülü yox idi, bu, Bəhruza qəribə gəldi, dərviş ola, pulsuz-parasız nəgmə oxuya?! Bu dərviş başqa dərvişlərin heç birinə bənzəmirdi. Üzü də, gözü də, səsi də mehriban idi, həm uşaqlara, həm də molla Taliba göy gözləri ilə məhəbbətlə baxırdı. Nəgməni oxuyub qurtaran kimi hamı əl çaldı. Molla Talib da başı ilə razılığını bildirib dedi:

– Savab iş görürsən, uşaqları əyləndirmək yaxşı işdir, sağ ol, qardaş, sağ ol!

– Borcumdur, molla Talib!

Dərviş baş əyə-əyə məzəli, şən nəgmə oxumağa başladı, hamı qəhqəhə çəkib gülürdü. Molla Talib da özünü saxlaya bilmədi, qırmızımtraq sıfəti təbəssümlə doldu. Birdən gülüş kəsildi, “çapar” kəlmələri eşidildi, hətta dərviş susub, küçənin o başına tərəf boylandı. İstər-istəməz Bəhruz da çevrildi. Ağimtil, qara xallı atın üstündə şəstlə əyləşən, böyründən uzun qılinci sallanan, ciyni paqonlu, uzunsov, qara papaqlı ariq çapar yaxınlaşan kimi dərvişə sarı baxa-baxa dilləndi:

– İşin avand olsun, dərviş qardaş, qazancın da bol olsun, müştərin də! Həmişə kəşkülün cingildəsin!

– Cocuqlar üçün oxuyuram.

– Fərqi yoxdur. Daha nəcib iş görürsən. Nəcib işlər görənlərin yeri cənnətdir.

Çapar molla Taliba yaxınlaşan kimi sıçrayıb atdan düşdü, onun qabağına gəlib ehtiramla baş əydi, əl verdi. Qısa söhbətdən sonra atına təzədən mindi. Çapar başını şax tutub küçədən ötüb keçdi. Bəhruz yorga yeriyən, ağimtil qəşəng atın üstündə qılınclı, paqonlu çaparın

arxasınca üzün müddət baxdı. Dərviş də məzəli nəğməni qurtarıb, üzünü uşaqlara tutub:

— Daha bəsdir, dağlin! — dedi, — yenə məni diniñ mək istəsəniz, Bazar məscidinin yanına gəlin!

Dərviş binaya daxil oldu, uşaqlar gülə-gülə, sevinə sevinə dağılmışdır. Bəhruz öz küçələrinə, ordan işə bağların arasına girib, asta-asta Nazlıgilin həyətindəki qoz ağacının yanına gəlib çıxdı. Həyətə getməyə cürət çatmadı, çünki Qulamheydərdən qorxurdu. Qısılıb ağacın gövdəsinə söykəndi, uzun müddət tək-tənha qaldı. Ağlına qəribə bir fikir gəldiyindən sevindi, möhrə hasarın üstündə qalxıb ağacın bir budağından həyətə baxdı.

Nazlı həyəti süpürürdü. Qulamheydər eyvanda, xalı üstə mütəkkəyə söykənib, əlindəki təsbehi çevirə-çevirə fikrə dalmışdı. Başına qara papaq əvəzinə şəbgülə qoymuşdu. Həyəti süpürüb qurtaran Nazlı, atasına güllü məcməyidə çay apardı, sonra evə girdi. Daha çölə çıxmadı. Hava qaralana qədər Bəhruz o budaqda oturub, həyətə eyvana baxdı, amma Nazlı görünmədi ki, görünmədi.

Evə gələndə Şirin xanım otuzluq lampanı yandırıb Bəhruzun otağında yorğan sıriyirdi.

— Mənim balama nə olub? — deyə canıyananlıqla soruşdu — hardan gəlirsən, Bəhruz?

— Dərvişə qulaq asırdım.

— Hansı dərvişə, ay Bəhruz? Yəni İsmayıldan sonra Naxçıvanda dərviş var? Nənəm danışır ki, dərviş İsmayıldan meydana çıxanda külli-aləm yığışardı. Elə gözəl şeylər oxuyardı ki, ağızımız açıla qalardı. Canıyanmışın gözəl dəsəsi vardı. Çörək yeyəcəksən?!

— Yox!

— Ağrin alım, onda mənim otağımdan, sandığın üstündən sapi, parçanı gətir ver mənə!

Bəhruz eyvana çıxıb ordan ikinci otağa girmək istəyəndə qapının ağızında dayandı. Birdən yadına düşdü ki,

anasının qaldığı bu otağa neçə ildir ki, bir dəfə də olsun, qədəm basmayıb. Qapını açdı, asta-asta içəriyə girəndə az qaldı ürəyi ayaqlarının altına düşə! Taxt üstündəki məfrəc anasının vaxtında olduğu kimi yerində qalırdı. Təkcə məfrəcin üstündən güllü cecim salınmışdı. Yerdəki xalılar, gəbələr təptəzə olduğu üçün rəng-rəng yanındı. İri sandığın işə hər tərəfi müxtəlif naxışlarla, zərlərlə, ornamentlərlə bəzədilmişdi.

O, sapi, parçanı götürüb geriyə qayıtdı. Şirin xanımı verib qaşqabaq içinde bir kənara çəkildi.

— Niyə bikef oldun, ağrin alım?! — onun cavab vermədiyini, pəncərə tərəfdə əyləşdiyini görüb Şirin xanım davam etdi: — Oğlum, qurbanın olum, nainsaf olma, ürəyini məndən gizlətmə, nə təvəqqə etsən, yox demərəm, canımı da sənə verərəm. Həzrət Abbas haqqı, peyğəmbər haqqı səni sidq-ürəkdən istəyirəm. Hərgah yalan deyirəmsə, ölümüm ayaqlarının altında olsun!

Bəhruz başını qaldırıb kədər içinde ona baxdı, baxdı və soruşdu:

— O sandıq kimindir?

— Mənimdir, oğlum! Cehizimdər, Həştərxan sandığimdır.

— Bəs anamın sandığı hanı?!

— Elə orda, üstünə yaşıl məxmər örtmişəm, inan, Bəhruz açıb eləməmişəm, necə varsa, elə də durur.

Dərin sükut çökdü. Şirin xanım Bəhruzun özü kimi kövrəlmış, bu balaca, ariq vücuddakı böyük məhəbbəti duyub, heyrətə gəlmışdı. Yorğanı bir kənara qoyub, dizləri üstə qalxdı, əlindəki iri iynəni saplaya-saplaya soruşdu:

— Sabah sənə nə bişirim, Bəhruz?

— Bilmirəm.

— Düyü çəkməsi istəyirsən?

— İstəyirəm.

— Düzünü de, bu çəkməni anan kimi ləzzətli bişirə bilirəm, yoxsa yox?!

Bəhruz cavab vermədi, qasqabağını töküb, başını aşağı dikdi. Şirin xanım onun pərtliyini duyub dinməsini daha gözləmədi:

— Bilirsən, niyə soruşuram?! Çünkü bu çəkməni belə ləzzətli bişirməyi mənə anan öyrədib.

Qadın mehribanlıqla Bəhruzu baxdı və heyrətləndi. Çünkü Bəhruz lal-kar kimi, daş kimi yerində quruyub qalmışdı.

— Ağrin alım, qurban olum! — deyə Şirin xanım özünü onun üstünə atdı, duz kimi yaladı, bağırna basa-basa piçıldı: — Canım-ciyyərim, gözümün işığı, Bəhruzum, ulduzum mənim!

5

Bəhruz heç yanda yox idi.

Şirin xanım həyat-bacanı gəzib axtardı, küçəyə çıxıb məhəllə uşaqlarından soruşdu, “onu gördüm” deyən tapılmadı. Tərs kimi axşama az qalırdı. Axi Bəhruz heç zaman uzağa getməzdi, həmişə bu vaxtı alça ağacının böyründə əyləşib şəkil çekərdi. Bəs indi?! Bir tikə yağı əppəyə dönüb yoxa çıxmışdı. Bir az səbr edən, gözləməyə başlayan qadın ondan xəbər tutmadığına görə narahat oldu. İsdən gəlib dəmir çarpayısında yatan Şirəlibəyi yuxudan oyadı:

— Bəhruz heç yanda yoxdur...

— Necə yoxdur? Şirəlibəy arxayın-arxayın ona baxdı: — Qorxma, ya hardasa bağda, ya da məhəllədədir.

— Heç birində yoxdur.

Bir azdan Şirəlibəy geyinib həyatə düşdü, hər yeri ələk-vələk elədi, hətta Qulamheydərin bağına qədər gedib çıxdı. Sonra bütün bağların qurtaracağında tikanlı çəpərin

yanında dayanıb uzaqları gözdən keçirdi. Kor-peşman geri qayıtsa da ümidi üzməmişdi. Evdən-eşikdən, bağbağatdan uzağa getmədiyinə əmin olduğundan arvadı kimi həyəcan keçirmədi. Hava hələ qaralmamışdı, günəş batmağa doğru gedirdi.

Elə bu zaman Şirəlibəy günəş altında, hündür torpaq damın üstündə, ayaqlarını sallayıb əyləşmiş Bəhruzu aydınca görəndə heyrət içində qaldı: “Axi nə üçün dama çıxıb, məqsədi, fikri nədir? Onu səsləmək istədi, amma bu niyyətindən əl çəkib özü dama çıxməq üçün təndirəsərə doğru addımladı. Təndirəsərin divarı ilə hasarın böyründə bitən ağacın arası heç on santimetr olmazdı. Şirəlibəy bu ağacın köməyi ilə dama dırması. Gəlib Bəhruzun arxasında dayandı, üzünü onun baxdığı səmtə çevirdi.

Qarşıda çoxlu dam bozarırdı. Onların arasından bəzi hündür evlərin qırmızı rəngli, üçbucaq şəkilli kirəmitləri gözə dəyirdi. Yaxınlıqdakı həyətlər, çəpərlər, hasarlar, həyətlərdəki üst-üstə qalanmış odun qalaqları, ot tayaları, qoyun-quzu sürüsü, hər tərəfi yaşıllığa bürüyən ağaclar, bağ bağat görünürdü. Şirəlibəy bir xeyli baxıb, bir şey başa düşə bilmədi, astaca əlini Bəhruzun ciyinlərinə toxundurdu. Bəhruz ilk atıldı, həyəcanla geri döndü, atasını görüb ayağa qalxdı.

— Burada nə edirsin Bəhruz?

— Baxıram.

— Nəyə?

— Dağlara, oday, uzaqdakı dağlara.

Şirəlibəy yaşıllığın arxasında bütün açılığı, genişliyi və əzəməti ilə ucalan dağlara baxdı, indiyə qədər görmədiyi, duymadığı bir aləmlə qarşılaşdı. El arasında İlənlı dağ adı ilə məşhur olan Haça dağ nəhəngliyi ilə seçilirdi. Yanındaki böyük silsilə dağlar da əzəməti ilə ona yaraşırdı. Seyrək duman bu dağların zirvələrində, döşlərində titrəyir, batmaqda olan günəşin şəfəqləri onu

qırmızı, zərli tülə çevirirdi. Şirəlibəy Naxçıvanda dağları bu cür gözəlliyi ilə görməmişdi.

- Ata rənglərə bax.
- Görürəm, oğlum, görürəm.
- O rənglər tez-tez dəyişir...
- Düzdür, dəyişir - Şirəlibəy onun sözünü təsdiq

etsə də, gözünü dağlardan çəkə bilmir, titrəyən tullərin başqa rəng aldığıni görürdü. Göylərin par-par yanın közərtiləri sönür, parlaqlığını, əlvanlığını itirir, silsilə dağların üstünə əksini salır, qırmızı tellər get-gedə saralır. Haça dağın zirvəsi qırmızı tac kimi hələ par-par yanır, aşağısı şəvə kimi qaralır. Gündən batması rənglərin dəyişməsini sürətləndirirdi. Haça dağın zirvəsi də saraldı, get-gedə bu sarı rəng də solmağa başladı və bir azdan tamam itdi.

Axşam qaranlığı hökmranlığını gücləndirdikcə bütün başqa rənglər yoxa çıxdı. Qəribə o idi ki, qaranlıqda uzaqdakı dağlar yenə aydın görünürdü.

Şirin xanım hər ikisini sevincində qarşılıdı:

- A bala, - deyə Bəhruzu bağına basdı, - hardasan, su qızdırımişam, səni çımdirmək istəyirəm. Gəl görüm, gəl. Su hələ soyumamış çım, çıx.

Şirəlibəy öz otağına çəkilib kitab oxumaqla məşgul oldu. Bəhruz təndirəsərdə qoyulmuş iri ləyəndə Şirin xanımın köməyi ilə çıməndən sonra təzə ipək yorğan-döşeyin içində girəndə can rahatlığı duydu və özünü Haça birdən başındaki qırmızı tullərin arasında gördü. Tullər unudub şən-şən güldü:

ağlamaq səsi eşidib, aşağıya tərəf əyildi, əllərini üzünə tutub hönkür-hönkür ağlayan Nazlini gördü. Özünü saxlaya bilməyib onu səsləyəndə, qız dərhal susdu, əlinin dalı ilə göz yaşlarını silib, heyrətlə, qorxa-qorxa ətrafa boylandı; heç kimi görməyəndə ciyinlərini atdı. Bəhruz bir də səsləyəndə, o başını qaldırıb yuxarı baxdı.

- Cix ağaca Nazlı!

Nazlı quş cəldliyi ilə ağaca qalxıb, Bəhruzun yanında əyləşdi, gözünü əvvəlcə nəhəng ağacın qol-budaqlarına, sonra Bəhruzun üzünə dikdi. Bəhruz bir neçə gün ərzində onun arıqladığını, solğunlaşdığını gördü.

- Niyə ağlayırdın? - soruşdu.

- Atamın əlindən qaçmışam, - Nazlı köksünü ötürdü, - çarşaf üstündə məni döyüb. Deyir ki, çarşaf örtüm, daha yekə qızam. Çarşaflıq da alıb gətirib. Əlacım nədir, sabahdan gərək örtüm.

- Bəs arxalığın hanı?

- Eh onu anam gizlədib. Deyir bayramda, toyda geyərsən. Atamın qorxusundan vermir. Atamdan mən də qorxuram, ilandan, şeytandan qorxan kimi. Dilində bir Allahdır, bir də peyğəmbər! İnsafi-mürvəti isə yox! Sənin atanı da sevmir... Qarağac pirinə and olsun ki, ürəyim bir tikə olub, yediyim də, içdiyim də zəhirmardır, zəhirmar!

Nazlı susdu, Bəhruz onun ağlayacağından qorxdu, təsəlli vermək üçün əlini uzadıb başını sigallamaq istədi, Haça birdən başını kənara çəkib tamam dəyişildi, hər şeyi dağın başındaki qırmızı tullərin arasında gördü.

- İstəyirsən sənin üçün oyun çıxarıbm?!

- İstəyirəm.

Nazlinin gözləri par-par yandı, sanki bir az bundan əvvəl kədərlə danışan, ağlayan, inildəyən qız deyildi. Güllü yaylığını cəld başından açdı, üzünə tutub asta-asta məzəli mahnı oxudu. Arabir yaylığı kənara çəkir, qaşlarını oynadır, təzədən üzünü gizlədirdi. Bəhruz üçün

6

Bəhruz qoz ağacının hasara yaxın budağında əyləşib Nazlıgilin həyatınə baxsa da, heç kimi görə bilmirdi. Bir neçə saat keçdi, bu müddətdə şəkil çəkdi. Birdən

möcüzə baş verirdi. Nazlinin məlahətli səsindən heyran olub, onun solğun, ağbəniz üzünə, yaylığı tutarkən, zərif ag əllərinə baxır, qəribə bir şeytanlığın, dəcəlliyyin şənliyin onun varlığından doğduğunu duyurdu. Nazlin həmişə belə görmək istəyirdi. Elə bil ki, Nazlı şənliliyin, deyib-gülmək, nəgmə oxumaq üçün yaranmışdır. Kədərli olmaq ona qətiyyən yaraşmırıdı. İndi nəgməni oxuyub qurtaran kimi, yaylığı üzündən götürüb soruşdu:

- Düzünü de, xoşuna gəldi?!
- Cox!
- Vay qaranlıq düşür ki!
- Nə olsun,
- Yox, yox, atam bilsə, görsə...
- Qorxma, Nazlı...

Bəhruz, mən qaçdım, hələlik, sağ ol! – Nazlı Bəhruzun dinməsinə imkan verməyib göz qırıpında yer atıldı və ağacların arasında itdi.

Bəhruz evə gələndə kədər içində idi, Şirin xanım əleyhə ayaga düşüb, ona yaxınlaşdı:

- Nə yeyəcəksən, Bəhruz?!
- İştahım yoxdur.
- Deyəsən, yenə qanın qaradır.
- Yox.
- Bəs niyə kefin-damağın açılmır?
- Heç özüm də bilmirəm. Bir şey danış.
- Nə danışım?! Hələ bir gəl, yanımıda otur, Aranın kənarındaki şəhərlərdən bir şey eşitmisən?!
- Eşitməmişəm.
- Onda qulaq as...
- Nağıldır?!
- Yox, oğlum, nağıl deyil.
- Bəs nədir?!
- Həqiqətdir! Olmuş əhvalatdır.
- Maraqlıdır!

- Bunu mənə nənəm danışıb. Nənəm üçün də öz nənəsi... Araz çayı boyunda on iki şəhər olub; bir-birindən gözəl, bir-birindən yaraşıqlı. Bu şəhərlərin hakimi-şahı qızlar idi. Onlar da bir-birindən gözəl, bir birindən ağıllı... Şəhərlər arasında Aban adlı bir şəhər xüsusiylə seçilirdi. Abanda, Sənubər adında qız hökmədar idi. Sənubər həm gözəl idi, çıraq kimi yanındı, həm də xeyirxah şah kimi tanınmışdı. Həmişə camaatın arasında olardı. Ətrafında da bir dəstə qız. Hamısı da bir-biri ilə bacı kimi mehriban. Sənubər sübh tezdən oyanar, Aban şəhərini gəzər, səliqə-sahmanı fikir verər, hamiya kömək əli uzatmağa çalışardı. Bu şəhərdə tənbəl adam yoxdu. Çünkü Sənubər tənbəl adamları sevməzdi, onlarla amansız və sərt rəftar edirdi. Odur ki, şəhərə hamı qulluq edirdi. Elə buna görə də Aban ən gözəl şəhərə çevrilmişdi. Elə gözəl şəhərə ki, evlər, həyətlər, bağ-bağçalar, meydanlar, küçələr güzgü kimi təmiz, bahar kimi işıqlı, yaraşıqlı...

Şəhərdə uca bir çınar ağacı vardı. Bu ağaç hamı üçün müqəddəs olmuşdu. Bayram olanda camaat bu çinara səcdəyə gələr, dövrəsində fırlanar, şənlik edər, nəgmə oxuyar, gəzər, yallı gedər, oynayardı. Bu bayramlarda Sənubər də o biri qızlarla birlikdə çinara yaxınlaşar, camaata qoşuları. Sənubər özünü o qədər sadə, o qədər mehriban aparırdı ki, adı kənd qızları belə onun əlindən tutub rəqs oynayar, nəgmə oxuyardılar. Bayram qurtarana yaxın Sənubər çinara yaxınlaşıb onun budaqlarından qiymətli parçalar asardı. Hətta bir dəfə özünün ipək paltarını gətirmiş, çinarın ən uca budağına keçirmişdi.

Bu vaxt möcüzə baş vermişdi. Ağac hərəkətə gəlmış, iri budaqlar aşağı əyilmiş, Hamı "sağ olun, raziyam" sözlerini aydınca eşitmışdı. Əlbəttə, bu sözleri deyən çinarın özü idi, bu hadisədən sonra ağac daha da müqəddəsləşmiş, onu ziyarətə gələnlərin sayı ikiqat çoxalmışdı.

Sənubər kimi gözəl qız heç yanda ola bilməzdı. Gözəl olduğu qədər də ağıllı idi. Onun sayəsində şəhərdə hamı xoşbəxt, şən yaşayırıdı, nə azar-bezar vardı, nə də ehtiyac! Evinin qapısı hamının üzünə açıq idi. Kim bu qapıdan içəri girsəydi, naümid qayıtmazdı.

Amma bir gün... Allah o günü heç kəsə göstərməsin. Demə, bu şəhərlərin möhkəm bir qanunu vardi. Gərək şəhərin hakimi olan qız özünü qurban versin, Araz çayına atılsın. Növbə Sənubərə gəlib çatmışdı. O gün Aban qara geymişdi, hamının ürəyində ağrı qövr eləyirdi. Sənubər Araz çayının üstündəki qayanın başına çıxanda, ölüm sükütu çökdü. Hamı göz yaşları içində baxırdı. Sənubər qorxmadan, cəsarətlə, sinəsini irəli verib qayanın kənarına doğru addımladı. Onun belə hərəkəti hamının ürəyindən oldu. İndi ona iftixarla baxırdılar. Axı Sənubər gözəl və xeyirxah olduğu kimi, həm də mərd, qoçaq olduğunu göstərirdi. Qayanın kənarında bir an dayandı, arxaya çevrildi, gülə-gülə adamlara əl elədi və... özünü suların qoynuna atdı. O zamandan bəri heç kəs Sənubəri unutmadı. Sənubər sularda yox olan kimi, hamının gözü önündə möcüzə baş verdi. Bapbalaca bir ağac yerdən qalxdı, ucaldı. Bu, indiyə qədər heç yanda görünməmiş ağac idi, ona görə də camaat onu "Sənubər" deyə çağırıldı. Hamiya elə gəlirdi ki, Sənubər məhv olmadı, ağaca çevrilib həyata qayıtdı. Doğurdan da indi Araz boyunda nə qədər istəsən sənubər ağacı var. Sənubər isə ürəklərdə yaşadı. Təzə şah qız özünü Sənubərə oxşatmağa çalışsa da heç cürə onu əvəz edə bilmədi. Günlər, aylar, illər keçdi, Aban şəhəri dağıldı, yox oldu, təkcə çinar ağacı qaldı, bir də gözəl və xeyirxah Sənubər haqqında xatirə!

Şirin xanım susub Bəhruba baxdı, onun iri açılmış gözlərində kədər qarışq güclü maraq alışib-yanırdı.

- Bu barədə eşitmışəm. Molla Talibdan... Ey çoxdan...

Şirəlibəy içəri girdi və əlində tutduğu şəkilli jurnalı Bəhruba verəndə, oğlanın gözlərindəki maraq ikiqat çoxaldı. Bir kuncə çəkilib acgözlükə jurnalı vərəqləməyə başladı.

Naxçıvanda Kəngərlilərin böyük, qədim tarixi var idi, onların nüfuzu, şan-şöhrəti hər yerə yayılmışdı. On əsr bundan əvvəl, bəlkə də daha qabaq, ya İrandan, ya da Orta Asiyadan Naxçıvana gəlmişdilər. Hansı qəbilədən, tayfadan, zümrədən, haradan və necə yaranmaları haqqında müxtəlif əfsanələr, rəvayətlər dildə-ağızda gəzirdi. Guya bu qəbilə bir dəfə yürüş zamanı aclişa uğramış, o vaxtlar plovda işlənən xoş təamlı kəngər bitkisi ilə qidalandıqları üçün, onları Kəngərli çağrırmışdilar. Başqa bir rəvayətdə isə bunun yer adı ilə bağlı olduğu göstərilirdi. Deyildiyinə görə İranda Kəngər adında kənd vardi, "li" şəkilçisi artırılmaqla ordan çıxanların həmin kəndə məsus olduğu bilinirdi. Alımların tədqiqatçılarının bəziləri Kəngərliləri şimaldan gələn tayfalarla, bəziləri isə qaracılara bağlayırdılar.

Bu rəvayətlər, müləhizələr bir yana dursun, amma Kəngərlilərin on əsrden çox Naxçıvanda əsas aparıcı qüvvə olduğu həqiqət idi. Bir sıra sənədlərdə Qacar dövründə, Naxçıvan əyalətinin hakiminin Kəngərli xan olduğu məlumdur. Bu İran-Rusiya müharibəsində Naxçıvan qalasında yerləşən İran ordusunun bayrağında da göstərilib. Bayrağın üstündə "İxsan xan Kəngərliyə" sözləri yazılıb. Uzun müddət Rəhim xan Naxçıvanskidə qalan bu bayraq sonralar Tbilisi muzeyinə verilib.

Bəhruzun atası Şirəlibəy Kəngərlinin belə şan-şöhrətli, yüksək zümrəli bir nəsillə müəyyən bağlılığını heç kəs inkar edə bilməzdi. Bununla yanaşı hazırda onlardan uzaq idi, bir çox cəhətdən fərqlənirdi. Naxçı-

vandakı mövqeyini, ad sanını təkcə özünə, özünün rəftərinə və insanlığına görə qazanmışdı. Bütün Naxçıvan onun başına and içməyə hazırıldı. Çünkü Şirəlibəy sözündə düz adamıydı, xeyirə-şərə yarıyan idi, ən ümdəsi isə o biri kəngərlilər kimi dövlətli deyildi. Tiflis – Şirəlibəyin gəncliyinin keçdiyi, təhsil aldığı, sevdiyi şəhər idi. Naxçıvanda, məhkəmədə işlədiyi müddətdə hamiya kömək etməyə, insanlara səbr və təmkinlə yanaşmağa öyrəşmişdi. Avropasayağı pencək, jilet, kraxmallı köynək, ütülənmiş şalvar geyinən, qalstuk taxan, həmişə təmiz və səli-qəli görünən Şirəlibəyin uşaq gözləri kimi sakit, dupduru gözləri, qırmızımtraq yanaqlarından tutmuş boğazına qədər bığrı ilə qarışmış qara saqqalı vardı.

İşdən evə gələndə, istirahətdən sonra, mütaliə məşğul olan Şirəlibəy zəngin kitabxanası üçün müxtəlif qəzet və jurnallar alırdı. Bəhruz gözünü açandan onu kitab oxuyan görmüşdü. Məktəbə gələndən bəri isə tez-tez Bəhruzun dərsləri ilə maraqlanır, soruşur, qayğı və məhəbbətlə kömək etməyə çalışırdı. Şirəlibəy həm qonaq gedir, həm qonaq qəbul edir, gələnlər də özü kimi geyimli, ağıllı, eynəkli ziyahılar olurdu.

Payızın əvvəlində, sərin, xoş günlərin birində yenə onlara qonaqlar gəlmışdı. Bəhruz qonaqların hamisini tanıdı. Onun Əliqulu Nəcəfova, ehmalca burnunu sıxan, xoş dindirən, gödəkboy, başını boynuna qısan, eynəkli adama hüsn-rəğbəti çox idi. Doktor Şengelaya, hay-küylə girib yanlarını basa-basa gələn, bu dilli-dilavər, dazbaşlı adam dərhal Bəhruzun keyfini soruşdu. Üçüncü adam ilk dəfə idi ki, bu evə ayaq basırdı. Sakit təbiətli bu adamın baxışlarında qeyri-adi bir cazibə gizlənmişdi. O, Bəhruz üçün ən sehrli adamdı. Çünkü Məmməd Tağı Sidqi Bəhruzun sevimli müəllimi idi, sinifdə işiq kimi yanındı. Sakit-sakit danışib uşaqların balaca qəlbində təlatüm yaradırdı. İndi onu öz evlərində görəndə, həqiqətən, Bə-

ruz üçün fövqəladə bir hadisə oldu. Şirəlibəy onları öz otağına dəvət etdi.

Şirin xanımın plovu çoxdan hazır idi. Bəhruz əvvəlcə qonaqlara zəncəfilli İran çayı apardı. Çayın elə xoş ətri vardi... Məmməd Tağı Sidqi stekanı əlinə alıb, qoxuladı, sonra diqqətlə Bəhruza baxdı:

– Bu ki mənim şagirdimdir – dedi – qabil uşaqdır, dərsə də səyi çoxdur.

– Xeyli xub, – deyə, Əliqulu onun burnunu ehmalca sıxdı –şəkillər çəkir, özü də çox yaxşı şəkillər.

Şengelaya daz başını sığallayıb, gülə-gülə:

– Bəhruz həm də mənim tələbəm, – dedi.

Bəhruz stol üstündə müxtəlif qəzetlər, jurnallar, kitablar gördü, onların arasında dənizlə əlaqədar bir şəkillə maraqlandı, güllü məcməyini götürüb çıxdığı üçün daha o şəklə diqqətlə baxa bilmədi. Bu zaman Əliqulu Nəcəfov şeir oxuyurdu. Səsi aydın və gur idi, Bəhruz daha gedə bilməyib qapı ağızında ayaq saxladı, şeirə axıra qədər qulaq asdı.

Ömründə birinci dəfə idi ki, şairi dinləyirdi və bu ona o qədər xoş gəldi ki, uzun müddət yerindən tərpənə bilmədi, fikrin, mənanın, ahəngin, səsin təsirindən ayrılmak çətin oldu.

Şirin xanım qab-qacağı səliqə ilə yanaşı düzmüdü. Plovun ətri bütün həyat-bacanı bürümüşdü. Bəhruz ona kömək edirdi. Bir neçə dəfə atasına dəymış, otaqda qızığın mübahisənin, söhbətin getdiyini görmüş, “plovu gətirim?” – sualına “hələ yox” – cavabı almışdı. Bəhruz hər dəfə otağa girəndə Məmməd Tağı Sidqinin danişdığını görürdü. Şengelaya axırıncı dəfə dözməyib:

– A Şirəlibəy, – dedi, – canım, plovun ləzzəti qaçı ki. Axı mən əsl Naxçıvan plovu yeməyə gəlmışəm!

Plovdan sonra da qonaqların söhbəti uzun çəkdi. Onlar gedəndən sonra Bəhruz atasından dəniz şəkli olan

jurnalı aldı, dönə-dönə baxdı. İstədi ki, eyni ilə üzünü köçürə, bacarmadı. Hardansa Əlixan məhəlləsindəki tək armud ağacının böyründəki ağ binanın yanında gördüyü Naxçıvan çaparı yadına düşdü. Onu çəkmək istədi. Əvvəl atını, sonra özünü, bir şey alınmadı. Hirsləndi, qələmi atıb yerinə girdi.

İki gün sonra Bəhruz məktəbdə sınıfə girən Məmməd Tağı Sidqiyə daha böyük mehribanlıqla baxırdı. Müəllim də hamını gözdən keçirərkən, birdən üzünü Bəhruba sarı çevirdi. Məmməd Tağı Sidqinin sakit gözlərində işıq yanındı və bu yavaş-yavaş sözüllüb Bəhruzun ürəyinə keçirdi.

— Mənim balalarım, — deyə söhbətə başlayanda, özündə uşaqları da unudurdu: — Bizim yaşadığımız torpaq anamız Azərbaycanın böyük guşesi Naxçıvandır. Onun uzun, mənalı bir tarixi var. Bu torpağı sevin, uzaqda görünən dağlar kimi keşiyində dayanın, onun uğrunda çalışın, qoy bu torpaq həmişə çiçək açsın!

Bəhruz qeyri-ixtiyari pəncərədən çölə — şəhərə baxdı, həqiqətən, uzaqda ucalan dağları gördü, Məmməd Tağı Sidqinin səsi aram-aram otağa yayılır, bu səsi dinləyə-dinləyə dağlara baxır, xoş bir hiss varlığına hakim kəsilib onu yerdən göyə qaldırırdı. Məktəbdən evə gələndə isə Bəhruz özündə deyildi, Şirin xanım onun titrədini görüb dərhal yorğan-döşəyini rahatladı. Beləliklə, ağır xəstəlik başladı. Yenə Şengelaya... ümidsiz vəziyyət... qorxulu gecə... sayıqlamalar. Şirin xanım Molla Talibin üstünə qaçıdı, ondan kömək, imdad istədi, yalvardı ki, dua yazsın. Molla Talibin Şirin xanımı yazıçı gəldi, durub evə təşrif gətirdi, Bəhruzun başı üstündə dayandı... Qəribədir ki, elə bu vaxtlarda Bəhruz gözünü açdı, molla Talibi görən kimi tanıdı. Nəsə piçildədi... Bir neçə gündən sonra Bəhruz yaxşılaşanda Şirin xanım bunu molla Talibin gəlişi ilə bağlayırdı. O, “can bala” deyə-

deyə yanından uzağa getmir, “qoy Bəhruz sağalsın, “Xudu Divanə”yə gedəcəyəm, nəzir verəcəyəm, köməyini əsirgəmə, ey xudaya!” sözlərini piçildiyib allaha yalvarırdı.

8

Bəhruz həyətə çıxmışdı. Alça ağacının böyründə dayanıb, bağça-bağça tamaşa edirdi. Payız olsa da, hava soyuq deyildi, yarpaqlar saralmışdı, hərdən bir yellənə-yellənə yerə düşürdü. Şirin xanım qorxdı ki, uşaqa soyuq dəyə. Odur ki, geriyə, evə səslədi. Amma Bəhruz cavab verməyəndə təəccüblənib qapını açdı:

— Bəhruz, ay Bəhruz! — deyə bərkdən çağırıldı.

Qəribə idi, Bəhruz daş kimi susurdu. Şirin xanım birazda qabağa gedib, yenə səslədi, onun tərpənmədiyini görüb dəhşətə gəldi, heyrətindən, qorxusundan var səsi ilə qışqırdı. Daha gözləyə bilməyib özünü irəli atdı, yürüüb həyəcan içində ona yaxınlaşdı:

— Bəhruz, a Bəhruz, sənə nə olub, bala? — deyə soruşdu.

— Mənə?! — Bəhruz sakit-sakit Şirin xanımı baxdı — heç bir şey...

— Səhərdən səni çağırıram axı...

— Eşitmirəm.

— Boy... Elə şey olar?

— Vallah eşitmirəm.

— Yaxşı, gəl içəri, bala, gəl! — deyə Şirin xanım sarsılsa da, bunu gizlətməyə çalışdı — havanın belə olmasına baxma, soyuqdur.

Bu xəbəri eşidəndə Şirəlibəyin tükləri biz-biz oldu, uzun müddət sükut içində qaldı. İnanmaq istəmədi, bir neçə gündən sonra özü bunun şahidi olanda, ağır kədər içində Bəhruzun üzünə baxa-baxa yerində dondu.

Tək-tənha olmayı sevən Bəhruz indi bütün günü qaraqabaq və fikirli görünürdü. Məktəbə getməyə hazırlaşlığı vaxt yenə xəstələndi. Şirin xanım onun göz yaşı içində olduğunu görüb, bağıra basdı, ovutdu, "dərdin mənə gəlsin, bala!" deyə-deyə ağlamağının səbəbini soruşanda, Bəhruz hıçqırıqlarla – "Məktəbə istəyirəm" – piçildədi.

Amma bilmədi ki, bir daha məktəbə getməyəcək. Çünkü dalbadal xəstələnəcək, fasılələr uzun çəkəcək, Naxçıvanın dəhşətli qışı gələcək, bütün gününü ya evdə, ya həyətdə şəkillər çəkməklə, xeyallara dalmaqla keçirəcək.

Naxçıvanın sərt qış günlərinin birində Şirəlibəy evə ağır kədər içində gəlib, öz otağına çəkiləndə Bəhruz Şirin xanımı, Şirin xanım isə Bəhruzu baxdı. Daş sükutu çökdü. Nəhayət, Şirin xanım heyrət içində ciyinlərini atıb:

– A bala, – dedi, – o, heç zaman belə olmayıb. Görəsən, başına nə iş gəlib?!

Bəhruz halsiz və zəif olduğu üçün yorğan-döşəyə girdi. Bu zaman Şirəlibəy öz otağından çıxıb, bu otağa gəldi. Gəbənin üstündə əyləşən, mütəkkəyə söykənən Şirin xanım dərhal ayağa qalxıb, nəsə demək istədi, amma çəkinib susdu. Bu zaman Şirəlibəy oğluna sarı əyildi:

- Necəsən mənim balam? – kədər içində soruşdu.
- Bu gün babatam, ata. Bəs sənə nə olub?
- Bizim ürfanımızın çırığı sönüb, bala! Sizin müəllim, mənim dostum, Naxçıvanın gözü, işığı Məmməd Tağı Sidqi rəhmətə gedib.

Bəhruz elə sarsıldı ki, daha bir söz deyə bilmədi, dərhal gözləri qarşısında Məmməd Tağı Sidqinin sakit, ağıllı üzü canlandı...

Beləliklə, beş-altı il keçdi. Bu müddətdə Bəhruz evdə işləyir, atasından dərs alır, onun gətirdiyi qəzet və jurnalları gözdən keçirir, vaxtinin bir dəqiqəsini belə itirmirdi. "Molla Nəsrəddin" jurnalı daha çox xoşuna gəlirdi. Burda çap olunan gülməli şəkillərə bənzər şəkillər çəkirdi. Şirəlibəy indi onun rəssamlıq həvəsinə eləbelə yox, ciddi baxırdı.

Bəhruz qoz ağacının budağından baxarkən, bir dəfə Qulamheydəri qəribə bir vəziyyətdə gördü. O, boş aftafanı başının üstündə hərləyə-hərləyə:

– Nazlı, harda ölmüşən. Nazlı! – deyə qışqırırdı – ay görüm sənə çor dəysin, ay qız, tez elə, su gətir! Nazlı...

Nazlı yüyürə-yüyürə gəlib aftafanı götürəndə Qulamheydər onun kürəyinə bir-iki yumruq ilişirdi:

– Mürtədin qızı, mürtəd! Bı saat doldur, gətir!

Bəhruz, Qulamheydərin aftafanı başı üstə tutub qışqırmasını yanında saxlayıb, bu mənzərənin əsasında, "Molla Nəsrəddin" jurnalındaki şəkillərə oxşayan bir şəkil çəkə bildi. Onu atasına göstərmək istəyirdi, amma utanıb çəkinirdi. Nəhayət, fürsət tapıb ondan soruşdu:

– Ata, Puşkin kimdir?

Şirəlibəy dərhal başını qaldırıb mənalı-mənalı oğluna baxdı. Bəhruz əvvəl çasdı, sonra dedi:

– Küçəmizin adı Söyüdlər idi, indi isə Puşkindir. Mən də Puşkini tanımiram. Öyrənmək istədim. Məhəl-ləmizdəki uşaqlar da bilmirlər.

– Puşkin rus xalqının böyük şairidir. Bizim Füzuli kimi, Nəsimi kimi, Vaqif kimi... Cox böyük şairdir. 1899-cu ildə onun 100 yaşını bayram etdilər. Bizim Naxçıvanda da... Bilirsən, bu bayramı bizim şəhərdə kim keçirdi?!

– Yox!

– Sənin müəllimin Məmməd Tağı Sidqi! Küçəmizə Puşkin adı verilməsini də o təklif edib! Görüm onun ruhu həmişə şad olsun! Belə adam bir də yer üzünə çətin gələ! O nədir elə əlində tutmusan?

– Şəkildir.

– Ver baxım, – Şirəlibəy şəkli diqqətlə nəzərdən keçirdi, əvvəl ciddi halda soruşdu:

– Bu kimdir?! – Sonra qəhqəhə çəkdi, cavabı gözləmədən əlavə etdi: – Bu ki, bizim Qulamheydərə oxşayır. Odurmu?

– Bəli, ata odur!

– Yaxşıdır, afərin!

Bu onun həyatında ikinci tərif idi, bu tərif əvvəlkindən qat-qat güclü olduğundan Bəhruzu sevindirmişdi. Odur ki, gecə-gündüz şəkil çəkirdi. Bu əyləncədən, məraqlıdan, həvəsdən ehtiyaca və məhəbbətə çevrilmişdi. Həyətdə elə ağac qalmamışdı ki, çəkməmiş olsun! Ən çox gözü ilə gördüklərini çəkməyə çalışırdı: Qapı, hasar, gül kolları, quş, it, pişik, ev əşyalarından: küpə, kuzə, kasa, qazan, kəfkir, atasının otağındaki stullar, kitablar, naxışlı, uzun, gümüş qəlyan, çarpayı...

Bəhruzla Nazlı arasında anlaşılmaz, sehrli bir soyuqluq yaranmışdı. Sanki qoz ağacındaki budaq onların həsrətindən üşüyürdü. Bəhruz burda Nazlinı çox gözləmiş, amma o gəlib çıxmamışdı. Onu neçə dəfə uzaqdan görmüşdü. Bir dəfə Nazlı atası ilə faytondan düşürdü. Qulamheydərin təp-təzə, iri, uzun əbası, Nazlinin isə qırmızı məxmərdən paltarı, araqçını, güllü yaylığı, boynundan asdığı ağappaq muncuqları vardi. Nazlı uzaqdan Bəhruza baxdı, dərhalda üzünü yana çevirdi, atasının dalınca qapıdan içəri girdi.

Onların arasında gözə görünməz soyuqluq hasarı ucalmışdı. Bu hasarın bir tərəfindən Nazlı, o biri tərəfindən isə Bəhruz boylanırdı.

Bir dəfə Nazlı böyük ot tayası ilə biçənəkdən geri qayıdırdı. Köhnə rəngi solmuş paltarının ətəkləri ayaqlarına dolaşındı. Axşam qaranlığı üfüqləri bürüyür, getgedə aşağı – şəhərin üstünə enirdi. Birdən Bəhruz tikanlı çəpəri aşib, onun qarşısına çıxdı. Nazlı gözləmədiyi üçün çasdı, necə oldusa ot tayası kürəyindən sürüşüb yerə düşdü. Bəhruz yürüüb onu qaldırmaq istədi.

– Dəymə! – deyə Nazlı qaşqabaqla qışkırdı.

Belə münasibəti gözləməyən Bəhruz heyrətlə ona baxdı.

– Qoy kömək edim.

– Lazım deyil!

– Niyə?

Bəhruzun sualı cavabsız qaldı, Nazlinin arxasını çevirib, ot tayasının yanında dayandığını görüb, əlini astadan qızın ciyinlərinə toxundurdu:

– Sənə nə olub? – deyə soruşdu.

– Heç nə!

– Axi acıqlısan.

– Hə, acıqlıyam. Sonra?!

– Niyə belə danışırsan?!

– Çünkü küsmüşəm.

– Nədən?!

– Guya özün bilmirsən?!

– Bilmirəm.

Nazlı başını çevirib ciyni üstdən ona baxdı. Bəhruzun ciddiliyini görüb, qəhqəhə ilə gülməyə başladı. Bəhruz daha da tutuldu, əsəbi bir hərəkətlə:

– Niyə gülürsən?! – hırslı soruşdu.

– Sənə. Sənə gülürəm!

– Nazlı! – Bəhruz incimiş halda səsini ucaldı.

– Küsmək isteyirsən məndən? Küs, get! Nə durmusan, get!

Bəhruz getdi, Nazlı gözlərinə inana bilmədi, onun arxasında baxdı, dözə bilməyib səslədi, səslədi. Bəhruzun

cavab vermədiyini görüb dalınca yüyürdü, çatıb qabağını kəsdi:

- Səhərdən səni çağırıram. Niyə cavab vermirsin?
- Eşitmirəm.
- Eşitmirsən? - Nazlı heyrətlə geri çekildi, - doğrudan?
 - Mənə inanmırısan?
 - Yox!
 - Nazlı, o Qarağacın pirinə and içirəm ki, eşitmirməm, indi inandın?
 - İndi inandım.

Bu sözləri kədərlə deyən Nazlinin üzündən titrək bir kölgə ötüb keçdi. Bir-iki həftə bundan qabaq gölməçənin yanında paltar yuyarkən, Bəhruzunu Hacı Pirinin qoz bağına tərəf getdiyini, döñə-döñə səslədiyini, ancaq onun cavab vermədiyini xatırladı. Axı buna görə Bəhruzdan küsmüşdü, elə bilmədi ki, o, daha Nazlini saymır, etinasız, soyuq və yad olub.

- Məni bağışla, Bəhruz, günah məndədir.
- Yox, yox!
- Hə, hə, məndədir, gedək, otu qaldırmağa mənə kömək elə!

Nazlı geriyə qayıtdı. Bəhruzun arxasında gəldiyini duyub curətləndi. Qaranlıq düşmüdü. Bəhruz qabağa keçib, ot şələsini qaldırıb özü aparmaq istədi.

- Yox, olmaz! - deyə Nazlı etirazını bildirdi.
- Nazlı qoy məni aparım.
- Yox, əzizim, yox!

Nazlı otu qaldırmaq istəyəndə, Bəhruz kömək məqsədilə əllərini uzatdı və birdən əlləri qızın əllərinə toxundu. İldirim vurmuş kimi Nazlı bir anlığa özünü itirdi, sonra əllərini çekdi, həyəcanla, titrəyə-titrəyə, otu kürəyinə atıb:

- Sağ ol, Bəhruz! - piçildədi, ondan cəld uzaqlaşdı.

Bəhruz məst olmuş kimi yerindən tərpənmədi, qaranlıqda əlləri qızın əllərinə toxunanda, onun gözlərinin od saçdığını, qəşəng üzünən daha da ağardığını, qeyri-adi gözəlliklə parladığını, onu qucaqlamaq, bağıra basmaq hissindən özünü güclə saxladığını xəyalından keçirdi, birlən, bu məstlikdən ayılmış kimi, qızın ardiyca yüyürdü:

- Nazlı, Nazlı! - çağırırdı.

Nazlı dayanmaq fikrində deyildi, addımlarını daha da sürətlə atıb, ondan qaçmağa çalışdı. Bəhruz yaxınlaşıb:

- Nazlı, Nazlı, dəyan! - dedi, - sənə sözüm var.

Yox onu saxlamaq olmazdı. Sürətlə gedib, bağın içindən küçəyə çıxdı, tinin başında yanın fənərin zəif şoləsi altında irəlilədi.

Bəhruz bağın içində, qaranlıqda dayandı. Ürəyi işə işıqla dolmuşdu.

Nazlı yavaş-yavaş uzaqlaşdı. Yox, Bəhruz üçün uzaqlaşış gedən adı qız deyildi, onun uşaqlığı idi.

ÜÇÜNCÜ FƏSİL

1

Bəhruz yaraşıqlı bir gənc olmuşdu. Qalın qara qasları, qara bığları dəyirmi, ağ sıfətinə yaraşırdı. Boğazlı sartukunu geyinib, kəhrəbaya oxşayan düymələrini bağlayıb, kağız, qələm götürüb evdən çıxdı.

Hava təzəcə işıqlanırdı. Küçədə başdan-başa sakitlik hökm süründü, nə gələn vardı, nə gedən. Yavaş-yavaş üfüqlər ağarır, göyə doğru irəliləyir, özü ilə havaya aydınlıq və işiq gətirirdi. Bəhruz Puşkin küçəsinin quracağında, Şahab məhəlləsində Süddünənə deyilən yerə tərəf addımladı. Süddünənə sinəsi çapiq olan qara qaya idi. Bu qayanın yanından keçib, Bəhruz uzun, torpaq küçə ilə irəlilədi, ətrafi kərpiclə hörülmüş bir darvaza xoşuna gəldi. Darvazanın üst hissəsində kərpiclər gah sira ilə, gah dairəvi şəkildə, sağ və solunda isə aşağıya qədər cərgə-cərgə düzülmüşdü. Bəhruz bu darvazanın qarşısında, əks tərəfdəki qapının yanına qoyulmuş yekə daşın üstə əyləşdi, möhrə hasara söykənib, dördkünc taxtanı dizləri üstünə qoyub darvazanın ətrafindakı kərpicləri çəkməyə başladı. Başı elə qarışmışdı ki, vaxtin sürətlə keçdiyindən xəbər tutmadı.

Qəflətən darvazanın balaca qapısı açıldı, çarşafsız, incəbelli, zərif, ağbəniz bir qız göründü, gözləri heyrətlə açıldı, qəflətən də geriyə döndü. Arxasında qapqara qosça, uzun hörükləri yelləndi və qapı dalında yox oldu. Bəhruz bu cür gözəllikdə qız hələ Naxçıvanda görməmişdi. Şirin xanımın danışığı Sənubər yadına düşdü, yəqin ki, bu qız Sənubərdən də gözəl idi. Ələlxüsus hörükləri! Qapı dalında qeybə çəkilən bu hörüklərin işığı ürəyində qaldı.

Kərpicləri vərəqə köçürməyə çalışsa da, şəvə hörüklər gözünün qabağından çəkilmirdi. Xeyli sonra qapı yavaşca aralandı, Bəhruz bayarki güclü maraq hissi ilə başını qaldırib baxanda, üzünü örtmiş, çarşaflı bir qadının həyəcanla dediyi bu sözləri eşitdi:

- Ay qardaş, dur, burdan get!
- Niyə?
- Sözə qulaq as, dur, get. Tez!

Səs çox incə və titrək səs idi, bu ancaq qara hörüklü qızın səsi ola bilərdi. Bəhruz ayağa qalxıb, yenə nəsə soruşmaq istəyəndə, onun yenə qapı dalında yox olduğunu görüb susdu. İşini qurtarmamış getmək istəmirdi, axı qəbahətli nə etmişdi ki? Bəs onda qadın niyə onu qovmağa cəhd edirdi? Bəhruz bunun mənasını başa düşmədiyi üçün təzədən əyləşib sürətlə çəkməyə başladı.

Hava işiq içində par-par yanır, uzaq üfüqlərin ətəkləri qızarır və bu qızartı yavaş-yavaş bütün göyü bürüyürdü.

Bu vaxt qapı yenə açıldı, bu dəfə zərif köynək, üstündən bahalı çuxa, ipək şalvar, ayağına qıسابəğazlı, dikburunlu məst geymiş, xəncərli, vəznəli, bığiburma kişi çıxdı. Bəhruzu görən kimi duruxdu, yanaqları qızardı, gözləri qaynadı. Əsəbi hərəkətlə qapını çırpdı, uzunsov, qara papağını gözünün üstünə basıb, iti addımlarla ona yaxınlaşdı.

- Burda nə edirsən? – deyə bağırdı, – itin azib?!
- Şəkil çəkirəm.
- Nə şəkil? Kimə kələk gəlirsən?
- Kərpiclərin qəribə düzülüşünü çəkmişəm. İstəyirsənsə bax.

Bəhruz dördkünc taxtanın üstündən vərəqi götürüb ona uzatdı. Kişinin gözləri qanla dolmuşdu. Üzünün əzələləri titrəyirdi. Vərəqə baxmadı, əsəbi bir hərəkətlə əli ilə vurub, onu yerə saldı. Bəhruz əyilib vərəqi qaldıranda, kişinin qəzəbli sözlərini eşitdi:

– Dur, rədd ol burdan.

– Neyləmişəm mən? – Bəhruz qorxa-qorxa ayağa qalxıb, onun öündə dayandı. Kişinin əsəbdən rəngi-ruhu özündə deyildi, əlini xəncərin qəbzəsinə atdı:

– Nə durmusan, demirəm rədd ol?! – xəncərin qəbzəsinə əl atdı, – sənin kimilərini çox yola salmışam, bir də ayağın buralara dəyməsin, bil ki, başımızdakı kişi papağıdı, gözümə görünsən, tikə-tikə doğrayaram.

Bəhruz dördkünc taxtanı qoltuğuna vurub, yavaş yavaş uzaqlaşmaq istəyəndə, hasarın arxasındaki evin hündür, bəzəkli eyvanından bayaq küçəyə çıxan qızın həyəcan içində boylandığını görə bildi. Onun qorxu ifadə edən ağbəniz üzünүn gözəlliyi məsumluqla, bakırəliklə cilvələnirdi. Bəhruz zəhmli, qan-qan deyən, xəncərlərən kişi ilə qızın arasındaki böyük fərqi duyub acı-acı güldü. Düşündü ki, Naxçıvanda, belə hasarlar arxasında nə qədər gözəl həyat işığı görmədən məhv olub gedir. Kişinin qırx yaşı vardı, qızın isə heç iyirmi olmazdı. Bəhruz fikirlər içində uzaqlaşdı, bir də gördü ki, gəlib çıxbı şəhərin kənarına. Uzaqda əzəmətlə dayanan Haça dağın ətrafında qalın duman vardı. Duman zirvədən aşağıda sürünür, o biri dağları ağappaq cunasında gizlədirdi.

Bəhruz daşın üstündə əyləşib, bu dumanlı dağlara tərəf baxmağa başladı. Bir azdan Haça dağ dumandan tamam azad oldu, yavaş-yavaş o biri dağlar da başını qaldırdı. Duman seyrəlir, uzaqlaşır və qeybə çəkilirdi. İndi bu dağlar səhər günəşinin şəfəqlərinə bürünürdü.

Evə qayıdanda Bəhruz kədər içində idi. Çinarlı bağının xiyabanlarından keçərkən, ayaq saxladı. Səhərki hadisəni unuda bilmirdi. Ağbəniz qızın qapqara, qoşa hörükleri gözləri öündə canlanırdı. Bu qızla Nazlı arasında bir oxşarlıq tapırdı. Ot tayası ilə bağlı hadisədən sonra soyuqluq hasarı daha möhkəm olmuşdu. Nazlının özü də ondan uzaq qaçırdı. Bəhruz isə bu soyuqluqda bir

istilik, bu uzaqlıqda bir yaxınlıq görürdü. Buna baxmaya-raq gözə görünməz hasar qarşısını kəşmişdi. İrəli gedə bilmirdi.

2

Bəhruz tez-tez Padşahlıq bağına gedirdi. Sakit bir guşəyə çəkilir, gah uşaqların, gah ağacların şəkillərini çəkirdi.

Bu gün evdən çıxanda, o, tərəddüd içində qapı ağzında dayandı, özündən asılı olmadan bir də gördü ki, Nazlınin yaşıl rəngli qapısının yanından keçir. Küçədəki hasarın bəzisi hündür, bəzisi alçaq idi, onların arxasından boyunan ağacların budaqları küçədə qucaqlaşırırdı. Qapılar gah qarşı-qarşıya, gah da bir-birindən aralı olurdu. Bəhruz döngədən keçəndə qarşısında uzun küçə açıldı. Hasarların arxasındaki yamyaşıl həyətlərə baxa-baxa irəliləyərkən, birdən onu ildirim vurmuş kimi yerində qurudu.

Küçənin o başından iki çarşaflı qadın gəlirdi. Onlardan biri – boy-buxunu, yerişi, hərəkəti ilə Nazliya oxşayırdı. Özüdür ki, var. Gör, sinəsini həmişəki kimi, necə də qabağa verib. Nazlı addımlarını bir az yavaşıldı, qabaqda gedən qadından dala qaldı. O, başına açıq şabalıdı rəngli, təzə çadra örtmüştü, bir əli ilə çadranın ətəklərindən yapışmışdı. Təkcə gözləri açıqda qalmışdı. Qabaqdakı qadın dayandı, Nazlini gözlədi, yaxınlaşan kimi qulağına nəsə piçildədi. Bəhruzun lap yaxınlığından ötəndə, Nazlı başını elə aşağı dikmişdi ki, gözləri də görünməz olmuşdu. Qadının piçiltisinin mənasını Bəhruz indi başa düşdü. Döngəyə çatana qədər dayanıb onların ardınca baxdı.

Qadın döngədən keçib yox oldu, Nazlı isə ləngidi. Cəld çadrasını açdı, arxaya, Bəhruza sarı çevrilib gözlərini ona dikdi. Bu nə gözər idid; yanın, kədərli, həs-

rətli, odlu gözlər! Bəhruz yüyürmək istədi, amma Nazlı əli ilə yox işarəsini verib, yenə cəld çadraya büründü, döngədən keçib görünməz oldu. Bəhruz təkcə "sabah Padşahlıq bağında olacağam" deyə qışkırdı, Bəhruz Nazlini eynən qara hörüklü ağbəniz qızı oxşatdı və Nazlı döngədə yox olanda, yenə ürəyində ağır kədər duydu, fikirli-fikirli yoluna davam etdi. Süddünənənin yanından ötüb keçdi, Şahab məhəlləsində dolaşdı, uzun torpaq küçə ilə irəlilədi.

Bəhruz tanış darvazaya çatıb diksindi, dayanıb birdə naxış-naxış olan kərpiclərə baxdı. Keçən dəfə Bəhruz əyləşən daşın üstündə bir qoca demisini tüstüldəirdi. Qocanın ağappaq saqqalı sinəsinə enmişdi. Bəhruzun salamını alıb, hörmətlə başını yuxarı qaldırdı. Bəhruz onu çəkmək istədi, xəncərli kişi yadına düşəndə daha dayanmayıb keçib getdi.

Bəhruz keçən dəfə gəldiyi yerə çatdı, Nuhun sərdabəsini axtardı, yerini dəqiq bilmirdi. O istiqamətdə getdi, qarşısına çəmənlik çıxdı, ayaqyalın bir qız, bir oğlan çəmənlikdə oynayırdı. Sapsarı çıçəklər o qədər çox idi ki, başqa rəngli çıçəklərlə birlikdə əlvənləq yaratmışdı. Bəhruz yoluñ kənarında bir daş tapdı, üstündə əyləşib çəkməyə başladı. Sonra qız, oğlan çəmənlikdə yanaşı əyləşdilər. Çəmənlikdə o tərəfdə evlər, ot tayaları, uzaqda, həmişə olduğu kimi, sıra dağlar görünürdü. Bəhruz gördüklerini karandaşla çəkib qurtaranda at ayağının tappılıtlarını eşidib, arxaya çevrildi və Naxçıvan çaparını görüb yerindən dik qalxdı. Bir neçə il bundan qabaq Əlixan məhəlləsində, tək armudun yaxınlığındakı ağ uzunsov binanın yanında, göygöz dərvişi dinləyərkən, gördüyü çaparın indi qarşısında dayanmasından sevindi. Çaparın uzun qılınıcı böyründən sallanırdı.

— Salam cavan oğlan! — deyə çapar hörmətlə görüşdü, — burda nə edirsən?

— Çəmənə baxıram.

— Nə, çəmənə?! — deyə çapar gözəcə çəmənə baxsa da, ağlı bir şey kəsmədi, gözünü qayıb tələsik soruşdu — yaxında bulaq yoxdur ki?! Uzun yol gəlmışəm, ürəyim yanır...

Bəhruz çəmənlikdən o tərəfdəki evlərin yaxınlığında bir çeşmənin olduğunu bildirdi. Çaparı bura gətirəndə onun atdan sıçradığına, özünü suya atdığını, acgözlükə içdiyinə, ağımtıl, iri xallı atın da çeşməyə sarı getdiyinə heyrətlə baxdı. Çapar çeşmədən ayrılmırdı, içib doyan-dan sonra suyu üz-gözünə çırpdı, ayağa qalxdı.

— Sağ ol, qardaş! — dedi, — Gəldiyim yol mənə tanış deyil. Birinci dəfədir ki, belə yola çıxmışam. Əlindəki o nədir elə?! Vərəqi deyirəm, nəsə yazmışan.

— Çəmənin şəklini çəkmişəm.

— Göstər görüm, — əlini uzatdı, — mən də deyirəm ki, bu çəmənə niyə dayanıb baxsın, başına hava-zad gəlməyibki?!

Çapar vərəqi alıb gözdən keçirdi.

— Bərəkallah! — dedi, — məni də çəkərsən? Atımla birlikdə. Qiyamət olar.

— Hələ bacarmaram.

— Niyə bacarmırsan? Çəməni ki, çəkmisən. Heç də pis deyil.

— Oxumağa gedəcəyəm. Tiflisə. Ondan sonra.

— Neynək. Gözləyərəm. Adın nədir?

— Bəhruz.

— Kimin oğlusan?

— Şirəlibəyin.

— Şirəlibəy Kəngərlinin? Məhkəmədə işləyənin?

— Bəli, onun.

— Atan məni yaxşı tanıyır. Çapar Məcidəm. İyirmi ildir ki, çapar işləyirəm. Allah qoysa, Tiflisə nə vaxt gedirsən?

- Hələ bilmirəm.
- Sözümüz sözdür. Get, sağ-salamat oxu, qayıt. Atımla bir yerdə şəklimi çək. İndi isə hələlik, sağ ol, Bəhruz.

Çapar Məcid ata qalxıb rahatlandı, qılincını düzəldib yanından salladı, başını dik tutub məğrur görkəmlə atı sürüüb getdi.

3

Bəhruz Padşahlıq bağına gələndə, günəş hər yerə od səpirdi. Çəkməyə həvəsi yox idi, buraya yalnız Nazliya görə gəlmışdı. Bilirdi ki, bu bağda hələ indiyə qədər qadın görünməyib. Ağlına gələn ilk sözləri deməklə, ümid edirdi ki, Nazlinin yolu bu tərəfdən düşsə, onda, bəlkə ona yaxınlaşa bilər, iki kəlmə fikrini deyib, yenə uzaqlaşar. Bağı gəzdikcə ora-bura qaçan oğlan uşaqlarını, çayxanadan çıxan yekəqarın, əbali, papaqlı kişiləri görəndə ümidi azalırdı. Gəzə-gəzə bağın yuxarı başına getdi. O tərəfdə Padşahlıq bağının qarşısında kəhriz və bu kəhrizin yanında iki-üç tut ağacı bitmişdi. Suyu quruduğu üçün kəpriz indi məhzun görkəm almışdı. İki-üç il bundan qabaq bu kəhriz ağ, qırmızı çadralı qızlarla dolu olar, suların şırıltısı, qızların qəhqəhəsi eşidilərdi.

Bağ böyük idi, Bəhruz indi o biri tərəfinə doğru addımladı. Gedə-gedə kəhrizin yanındaki tut ağaclarını çəkmək haqqında fikirləşdi. Bu ağacların iri budaqları qanad kimi kəhrizin üstünə gərilmüşdi. Daxilində çəkməyə həvəs duydu, yavaş-yavaş geri qayıtdı. Gəlib kəhrizin olduğunu tərəfə çatanda münasib bir yer axtardı. Kəhriz də, tut ağacları da bağdan o tərəfdə idi. Hündür ağaclardan birinin gövdəsinə söykənib karandaşla ilk eskizlər, etməyə başlayanda, birdən kəhrizin yanından şabalıdı rəngli çadra örtmiş bir qızın getdiyini gördü, onu Nazliya oxşatdı. Diqqətlə baxan kimi, Nazlı olmadığını bilib, yenə də çək-

məyində davam etdi. Bəhruzun fikri dağınıq olduğu üçün heç nə alınmırıldı, buna görə hirslənib vərəqi cırıb atdı. Sonra bağın mərkəzinə, yeməkxana, çayxana, nərdxana olan tərəfə addımladı. Bura yaxınlaşanda saz səsi eşitdi, aşiq gözəl bir hava çalırdı. İçəridən gələn şən sədalar ətrafi bürümüşdü. Bəhruz ötüb keçə-keçə sazi dinlədi.

Gözlənilmədən yağış yağdı. Padşahlıq bağına sanki təzə nəfəs və təravət gəldi. Hər yanı sərinlik, parlaqlıq, təmizlik bürüdü.

Nazlinin gələcəyinə ümidi olmasa da, Bəhruzun ürəyinin dərinliyində bir inam vardı. Çünkü Nazlinin xasiyyətini yaxşı bilirdi. İmkani olsaydı, istəsəydi, iki daşın arasından sıvişib çıxar və gələrdi. Birdən açıq şabalıdı çadralı bir qız qəflətən Bəhruzun qabağına çıxdı. Nazlı idi. O yaxınlaşış dayandı:

- Bəhruz, sözünü de, tələsirəm.
- Hava qaralanda qoz ağacının yanına gəl.
- Bu gün gələ bilmərəm.
- Niyə?
- Qonağımız var. Anam məni Sarvanlar məhəlləsinə – bibimgilə göndərir, zəfəran üçün. Ora gedirəm.
- Bəs sabah necə?
- Yaxşı, çalışaram. Gəlməsəm, incimə.
- Bəlkə səni ötürürüm?
- Yox, yox, Bəhruz, nə danışırsan, qorxuram, Allah eləməsin bizi bir yerdə görüb eləyən olsa, atam vayımı verər.
- Sabah axşamı unutma.
- Yaxşı, yaxşı.

Nazlı qorxa-qorxa Bəhruzdan aralanıb, kəhrizə doğru getdi, oradan isə Padşahlıq bağının istiqamətində Sarvanlar məhəlləsinə endi.

Bəhruz yerindən tərpənməyib, Nazlinin şabalıdı rəngli çadrası Sarvanlar məhəlləsində itənə qədər arxasınca baxdı. Həmişə Nazlini görməyə can atmışdı. Bu

dəfəki heç birinə bənzəmirdi. Çünkü bu, adı istək deyildi, adı arzu da deyildi. Bəs nə idi? Bəhruz Sarvanlar məhəlləsinə tərəf baxmaqda davam edirdi. Orada isə heç kəs yox idi. Bəs onu tərpənməyə qoymayan hansı qüvvə idi? Bəhruz səbrlə, intizarla gözləyirdi. Şabalıdı rəngli çadra yenə məhəllə başında görünəndə onu anlaşılmaz sevinc çuğladı. Nazlı kəhrizi keçib, Padşahlıq bağının yanından ötdü, Bəhruza yaxınlaşanda, birdən onu görüb gözlərində həm heyrət, həm də qorxu doğdu. Amma bunlarla yanaşı sevinc hissi də duydu. Başını aşağı dikib, onun yanından keçərkən, "sağ ol, Bəhruz" deyə piçildədi və sürətlə ötdü.

Naxçıvandan uzaqdakı dağların başında, səfərə çıxmaga hazırlaşan ağ-ağ buludların karvanı dayanmışdı.

Bəhruz qeyri-ixtiyari ağ buludlara baxdı, buludlar yerindən tərpənmirdi, sanki doğma bildiyi dağlardan ayrılmak istəmirdi.

Nazlı uzaqda, küçənin qurtaracağında, Əlixan məhəlləsinin başlandığı yerdə gözdən itəndə Bəhruz yavaş yavaş evə sarı addımladı. Bir gözü elə buludlarda idi. Elə bildi ki, indi buludlar da hərəkət edir.

Həyətdə onu Şirin xanım qarşılıyıb:

– Nə yaxşı gəldin, – deyə sevincini gizlətmədi, – qonağımız var. Qazan asmişam. Gəl, sən çayları apar.

Bəhruz güllü məcməyi ilə atasının otağına girəndə Əliqulu Nəcəfov'u gördü. O, əllərini açıb nədənsə hərarətlə danışındı. Bir anlığa dayanıb Bəhruzun salamını aldı, sonra yenə davam etdi:

– Əvət yanılırsınız, Şirəlibəy. Bizim hər ziyalımızın borcu milləti düşünməkdir. Düşünmək azdır, əvət çox az! İş görmək lazımdır, iş! Hərçənd indi obrazovanni adamlar çoxalıb, qraxmala qərq olan, manjetli, əlində trost, gözündə očki... nə fayda? Əl-ələ vermək, milləti irəli aparmaq, gözünü açmaq gərək... Yainki qəlbini kəsafət basana, şəkk gətirən, Xudavəndi-aləmin hikmətinə bel

bağlayan üləmaları, mollaları, seyidləri, axundları məsxərəyə qoymaqla, şeyxlərə rişxənd etməklə nə qazana bilərik, Şirəlibəy?

– Bəs bəndəniz nə etməlidir, Əliqulu?
– Cox şey. Elə fəqir-füqəralara, biçarələrə kömək əli uzatmağınız azdır məgər?

– O mənim borcumdur.
– Niyə hamı öz borcunu yerinə yetirmir? Xalqımız avamdır, din gözünü tutub, cəhalətdə boğulur. Məni yandıran odur ki, yaxşı xalqdır: ürəyi təmiz, zəhmətsevən, nəcib, sadə... Amma çifayda ki, cəhalət onları çürüdür...

– Bu yaxınlarda kəndlilər hansı bəyinsə evini yandırıblar.

– Görürsən, Şirəlibəy? Demək, camaat ayılır. Elmürfan artır, yavaş-yavaş hamı öz haqqını qanır.

– Çayını iç, Əliqulu.
– Bu dəqiqli. Pəs bu kamallı oğlumuz nə edir?
– Elə hər gün şəkil çəkir.
– Bərəkallah, – deyə Əliqulu çayı qabağına çəkdi, qapıda dayanıb atasına nəsə demək istəyən Bəhruza sarı döndü –nəyin var, gətir, göstər.

– Bəhruz şəkillərini gətirdi, onları bir-bir göstərdi. Əliqulu "xub, xub" – deyə diqqətlə gözdən keçirdi, birdən Şirəlibəyə sarı döndü:

– Mütləq Tiflisə – özünəməxsus coşqunluqla dilləndi – orada rəssamlıq məktəbi var.
– Qorxuram, Əliqulu.
– Nədən, Şirəlibəy?
– Qorxuram, oxuya bilməz. Bir də ki, ağır eşidir.
– Yəni qulağı kardır?!
– Yox, Allah eləməsin... Bir ara eşitmirdi. Xəstəlikdən sonra. İndi çox yaxşıdır... Arabir, görürsən çağıranda nəsə gec cavab verir. Deyirəm bəlkə...
– Eh, rəhmətliyin oğlu, de ki, heç nə yoxdur. Xəstəlikdən sonra adamda çox şey üzə çıxır. Mirzə Cəlil

yalvarır ki, həmişəlik gedəm Tiflisə, onunla işləyim. Əgər getsəm, onda gözüm Bəhruzun üstündə olar. Bir də, Tiflisdə sənin də, mənim də dostlarımız az deyil. Bil ki, Bəhruzu sən aparmasan, mən aparacağam!

Əliqulu stuldan yavaş-yavaş ayağa qalxdı, Bəhruzun əlindəki karandaşa baxıb soruşdu:

- Hardan almışan bu karandaşı, Bəhruz?
- Siz göndərmisiniz...
- Bu... o vaxtdan qalıb?
- Bəli...

- Xub, xeyli xub. - Əliqulu təzədən əyləşdi heyretini və sevincini onlardan gizlətmədi: - Afərin, Bəhruz, bravo. Sən ki, bu karandaşların qiymətini, qədrini bilirsən, onda ancaq rəssam olmalıdır.

- Əliqulu Nəcəfov getmək istədi, Şirəlibəy onu qoymayıb, "plovumuz var, Əliqulu" - dedi. Həqiqətən, bir azdan plovun ətri hər tərəfi bürüdü.

4

Bəhruz qoz ağacının budağında əyləşib Nazlini gözləyirdi. İki gün bundan qabaq, Padşahlıq bağının qabağında keçirdiyi hiss kimi güclü bir hiss yenə ürəyində qaynayırdı. Gələcəyinə möhkəm inanır, qabaqcadan həyəcan keçirirdi. Amma Nazlı gəlib çıxmadı. İkinci gün də gəlmədi. Üçüncü gündə. Bu müddətdə Bəhruzun həyəcan, ümid dolu ürəyinə həsrət, nigarançılıq duyuları axdı. O, Nazlini görmək üçün dəridən-qabıqdan çıxır, amma heç yanda, həyətlərində belə görə bilmirdi.

Şirəlibəy də, Şirin xanım da onun əhvali-ruhiyyəsini belə təlx görüb, öz aralarında söhbətləşir, qəti bir qərara gələ bilməsələr də, ona kömək etmək istəyirdilər. Amma necə? Bəhruza hər şeyi açıq-saçıq deməyin mənası yoxdu, çünkü onun sevgisi güclü idi və belə bir sevgidən geri çəkilməyi məsləhət görmək nadanlıq, insafsızlıqdı.

Bəs nə etməli? Şirəlibəy onunla söhbət etməyi qərara aldığı gün Bəhruz xəstələndi. Şirin xanım dərhal doktor Şengelayanın öyrətdiyi kimi, o zaman Naxçıvanda genbol işlənən Smirnov arağı ilə bir neçə dəfə bədənini sürtdü, bunun xeyri çox oldu və xəstəliyi yüngül keçdi.

Bəhruz həyətə düşüb, alça ağacının böyründə dayanıb günəş şüalarının yaşıl yarpaqlar arasındakı əlvən əksinə baxmağa başlayanda, həyət qapısından uşaqların harasa yüyüdüklərini gördü, onların dalınca cumdu. Küçəyə çıxanda gördü ki, Nazlıgilin darvazasının qarşısında fayton dayanıb. Adamlar oraya yığışıb. Bəhruz yaxınlaşanda, həyətdə, Nazlinin ariq, sisqa, balacaboy anasının həyəcan içində əllərini dizlərinə vurduğunu, "balam, vay" deyə qışqırıldığını gördü. Bəhruzun ürəyi bir tikə oldu, canından üzütmə keçdi. Nə vaxt irəliyə cumduğundan xəbəri olmadı. Bu zaman Qulamheydər əsəbiliklə arvadının qolundan tutub ardınca sürükləyib apardı, dişinin dibindən çıxan ən kobud sözləri yağış kimi yağırdı. Bəhruz onun qalın qaşlarının necə qılınc kimi çatıldığını, saqqallı, iri sıfətinin qəzəblə bozardığını görəndə bayaqkı üzütmə yenə bədənini biz kimi soyutdu. Evdən Şengelaya çıxdı, köhnə pillələrlə aşağı düşüb Qulamheydərin qulağına nəsə piçildədi, Qulamheydər arvadı itələyib, qəzəb içində bağırdı:

- Qorxma, qızın ölməyib, sağ-salamatdır. Boş yerə qara-qışqırıq salırsan.

Arvad yenə qışqıra-qışqıra otağa cumdu, Qulamheydər faytona minmək üçün darvazaya yaxınlaşan Şengelayanın dalınca getdi. Birdən Bəhruzu gördü, qalın qaşları hiddətlə çatıldı, gözlərindən od parladı. Zorla özünü saxlayıb Şengelayani:

- Doktur... doktur... - deyə səslədi. Bu səs at nalları və təkər səsləri içində itib-batdı.

Bu an Bəhruz evə girmək, Nazlini yaxından görmək fikrinə düşdü, ancaq cəsarəti çatmadı.

Bəhruz geri dönüb, həyətdən çıxmaq istədi, darvazanın qarşısında Qulamheydər dayanmışdı.

– A kafir oğlu kafir, bizdən nə istəyirsən? Niyə qoymursan gözümüzü açaq, işiq görək? Günün günortaçağı Padşahlıq bağının qabağında Nazlinin yolunu kəsirsən, pəs qorxmursan ki, Allah-taala gözlərini tökər. Allahın hökmünü danan kafirdir, kafir! De, nə istəyirsən o biçarə qızdan?

– Mən Nazlini sevirəm.
– Nə dedin?! – Qulamheydər yoğun, tüklü qollarını qaldırıb gözlərini bərəltdi, bu zaman o, Bəhruzun nəzərində anasının, sonalar Şirin xanımın danışlığı nağıllardakı divə bənzədi – Küfr danışma, kafir! Allahın qəzəbinə gələrsən, çıx get burdan, tez, tez, gözüm daha səni görməsin.

Bəhruz taxta darvazanın göy rəngli qapısını açdı, nədənsə evə yox, birbaş Çinarlı bağına tərəf getdi. Öz-özünə heyrət edirdi, bir vaxt qorxduğu halda, indi bu hiss ondan uzaq idi, hətta varlığında bir inam, bir qətiyyət duyurdu. Bu cəsarətinə baxmayaraq ürəyi kədərlə dolmuşdu, Nazliya bəslədiyi və dilinə gətirdiyi böyük duyusunun hiddətlə qarşılanmasından özünə yer tapa bilmirdi. Çinarlı bağının gözəlliyi onu ovutmadı, bir də gördü ki, Süddünənənin yanından keçir, Şahab məhələsinə girib tanış küçə ilə irəliləyir. Bu küçədə naxış-naxış kərpiclərlə dövrələnmiş o qapının arxasında, təsvirəgəlməz, ilahi bir gözəl yaşayırırdı. Bəhruz bura çatdı, bu qapının qarşı tərəfində, daş üstündə yenə o aqsaqqal qocanı gördü.

– Salam, baba! – Bəhruz kədərlə dilləndi.
– Xoş gördük, oğul! Kimsən, nəcisən?
– Məni tanımadısan, baba. Şəkil çəkmək öyrənirəm.
– Əcəb, bala, əcəb! Öyrən, Allah köməyin olsun!

– Sənin də şəklini çəkmək istəyirəm, icazə verərsən, baba?

– Niyə vermərəm, bala... verərəm...
– Onda başqa bir vaxt yanına gələcəyəm.
– Gəl, oğul, gəl, göz üstə yerin var.

Bəhruzun bir gözü qapıda idi, ora nə girən vardi, nə də çıxan! Hasardan o tərəfdəki evin eyvanında bomboşdu. Onun kədərinə yeni bir kədər əlavə olundu, elə bil bir-dən-birə daş kimi ağırlaşdı, qocadan ayrılib getdi.

Evə gələndə hava təzəcə qaralırdı. Şirin xanım eyvanda taxta dirəyə söykənib onu gözləyir, sözlü adama oxşayır, amma nədənsə dinmir, mehriban-mehriban Bəhruzu baxırdı.

– Atan səni görmək istəyir, oğul.

Bəhruz içəri girəndə Şirəlibəy kitab oxuyurdu. Kitabı kənarə qoyub, onu yanında əyləşməyə dəvət etdi.

– Qulamheydər yanına gəlmişdi, – deyə mətləbə keçdi, – yəqin ki, səbəbini bilirsən.

– Bilirəm, ata!

– Bəs bunun baş tutan bir iş olmadığını bilirsən, yoxsa yox?!

– Onu da bilirəm.

– Bəs necə olsun?

– Mən... Nazlini... – Bəhruz sözünün dalını deməyə utandı, başını aşağı dikdi, hər şey onsuz da aydın idi.

– Səni anlayıram, oğlum! Qulamheydər kimi adam-la bizimki tutmaz. Hələ onu demirəm ki, özü qızını bilmərrə bizə verməz. Onun gözündə mən kafərəm. Qoy olsun. Xəbəri yoxdur ki, məscidə, “Quran”a hörmətim ondan qat-qat üstündür. Molla kimi pis molla deyil, di gəl ki, insanlığı bir qəpiyə dəyməz... Bir az bundan əqdəm dediyi nalayıq sözləri eşitsəydin, baş götürüb qaçardin. Mən rəva görmərəm ki, sənin başın qıylü-qalda olsun. Bu yaxınlarda səni Tiflisə aparacağam, inşallah, girərsən,

təhsil alarsan. Arzum budur, oğlum, elə bilirom ki, sənin də arzun budur!

— Bu sözlərin üçün sağ ol, ata! — Bəhruzun ağır kədərinin qaranlığında bir zərrə işiq parladı, bu işiq ümid və sevinc qıgilcimlərinə çevrilib bütün varlığına səpələndi.

5

Bəhruz yenə fikirli, dalğın və susqun olmuşdu. Evdən çolə çıxmır, otaqda saatlarla lal-dinməz əyləşir, xəyallar içində çırpınırdı. Bəzən həyətə düşür, qoz ağacına tərəf boylanırdı. Ağacın üst hissələrindəki qozların qərzəyi çatlamışdı, qurbağa ağızı kimi açılmışdı. Demək, payız gəlirdi. Bəzən də Bəhruz şəkil çəkirdi. Beləliklə, bir ay keçib getdi və bu müddətdə təkcə öz kədəri ilə yaşıdı. Yeganə ümidi və təsəllisi kimi yanınış işiq get-gedə böyüyürdü. Büyüdükcə kədərini əridir, əhval-ruhiyyəsini dəyişir, şəkil çəkməyə olan həvəsini artırırırdı.

O, daha Nazlinı axtarmırdı, bir dəfə də olsun qoz ağacının yanına getməmiş, onların darvazalarının karşısından keçməmişdi. Bütün varlığı Nazlı ilə bağlı olsa da, yenə görüşəcəyini yəqin etsə də, bu ümidlə yaşasa da, onun özünün hardasa, dözməyib üzə çıxacağına inansa da, nədənsə ayaqları o tərəfə getmirdi. Həm də xatirələrdən ayrıla bilmirdi. Uşaqlıq vaxtı, günlərin birində Nazlı ilə qoz yığmağını yadına saldı. Bəzən ağacdan düşən qoz onların başına dəyirdi. Nazlı qəhqəhə çəkib gülə-gülə həmin qozları axtarırıb tapırdı. Bu xatirə onun son günlərdəki süstlüyünü, pərişanlığını, dalğınlığını dağıdan mehə bənzədi, əsib-əsib kədərini qovdu, onu silkələyib hərəkətə gətirdi. Bir də, Nazlıgillə üz-üzə qonşuluqda yaşayan Hürnisə adlı balaca qızın gəlib Bəhruzun qarşısında dayanması, "Nazlı çağırır" deməsi onun bütün tərəddüdü nə son qoydu. Axşam düşəndə bağa girdi, bağ payız ha-

vası ilə dolmuş, meyvələrin, otların, yarpaqların ətri bir-birinə qarışmışdı.

Bəhruz budaqları əli ilə itələyə-itələyə, möhrə hasara çatıb, onun kənarı ilə gedib qoz ağacına çatdı. Bu an ona elə gəldi ki, ağaç əzəmətini, gözəlliyyini itirib. Dörd tərəfdən aşağıya sallanan budaqlarından əl uzadan kimi tutmaq olardı. Ağacın gövdəsinə söykənən Bəhruz qəmliqəmli ətrafa boylandı. Hər tərəfi qozla dolu idi. Əyilib birini yerdən qaldırdı, qərzəyindən asanlıqla çıxartdı, ovcunda sıxan kimi qabığı sindi.

Təptəzə, yağlı, dadlı ləpələri ləzzətlə yeyən Bəhruzun ağaca çıxməq, həmişəki budaqda əyləşmək arzusu doğdu. Bir ayağını hasara, o birini ağacın gövdəsinə söykəyib yuxarı qalxanda, heyrətindən yerindəcə donub qaldı.

Bu, möcüzə idi, bəlkə də Bəhruzun həyatında üz-üzə gəldiyi ilk möcüzə! Budaqda ağ paltarda, səssiz-səmirsiz Nazlı əyləşmişdi. Tərəpənmədən, dinmədən baxırdı.

— Nazlı! — bu kəlmə Bəhruzun dodaqlarından yox, ürəyindən qopdu.

Bəhruz yanında əyləşəndə, göz-gözə dayananda onun üzünün soldugunu, gözlərinin çuxura düşdüğünü, həmişə gördüyü bir parıltının yoxa çıxdığını duydusa da, özü üçün təzə bir gözəllik də kəşf etdi. Gənclik təravəti ilə dolu ağ, solğun üzündəki kədər ona çox yaraşırdı. Bu kədər Nazlinin məsumluğunu, nəcibliyini, sevgisini üzə çıxarıır, xüsusi bir məlahət verirdi. Qızın dəcəl, şeytan uşaq gözlərindən əsər-əlamət qalmamışdı, bunların əvəzində kədər, həsrət, kövrəklik vardı. Onun uzun müddət dinməməsində, qəmliqəmli Bəhruzu baxmasında da başqa bir gözəllik gizlənmişdi. Bütün bunları duyan Bəhruzun özü də sehrlənmiş kimi dinə bilmirdi.

Birdən ikinci möcüzə baş verdi. Nazlı ağlayırdı. Solğun yanaqlarından göz yaşları axındı.

Bəhruz özünü itirdi qeyri-ixtiyari onu bağıra basdı. Nazlıda başını onun köksünə qoydu. Uzun sükutdan sonra, bir az sakit olan kimi piçilti ilə soruşdu:

– Hardaydın, Bəhruz?!

Bu sualın arxasında böyük və dərin bir həsrət gizlənmişdi. Bəhruz dərhal başa düşdü ki, Nazlinin çox şeydən xəbəri yoxdur, ona görə cavab verə bilməyib susdu. Nazlı eyni ahəng və piçilti ilə davam etdi:

– Atam məsciddən gələn kimi yıxılıb yatır. Mən də səni görmək üçün hər gün qaçıb bura gəlirəm. Yoxsan ki, yox... Daha səbrim-qərarım qalmayıb. Qarağac pirinə and olsun ki, nə gecəm var, nə də gündüzüm. Kimsə Padşahlıq bağının yanında görüşümüzü atama çatdırıb. Eh, Bəhruz, məni bir günə qoydu, bir günə qoydu, huşumu elə itirdim ki, üç gün özümə gəlmədim. Axırda o yekəsifət gürcü doktoru məni sağaldıb. Atamın ondan zəhləsi gedir. Dayım gətirib gəlib. Anam elə bili bili ki, ölmüşəm. Haray-həşir salıb.

– Bilirəm, Nazlı, bilirəm!
– Hardan?!
– Gəlmışdım həyətinizə...
– Həyətimizə? – Nazlı heyrətləndi
– Hə, həyətinizə!
– Bəs qorxmadın?
– Yox! Qorxmadım. Qulamheydərlə də üz-üzə gəldim.
– Atamlı?!
– Bəli, atanla!
– Axı necə?!
– Öz sözümü dedim. Dedim ki, Nazlinı sevirəm!

Yer üzündə Nazlı üçün bundan heyrətli şey ola bilməzdi. Onun bu heyrətində açıq bir sevinc, qürur hissəleri üzə çıxdı. Yenə gözlərində uşaqlıq vaxtlarında olduğu kimi parıltı doğdu və piçilti ilə soruşdu:

– Bəs sonra nə oldu?!
– Sonra... atan məni o dəfəki kimi qovdu. Aləmi bir-birinə qatdı. Atama şikayət elədi.

– Bəs atan nə dedi?

– Heç nə! – Bəhruz Şirəlibəylə olan söhbətini Nazlıdan gizlətdi, – təkcə başını buladı. Çünkü bundan ağlı bir şey kəsmir.

– Elədir, Bəhruz, atan düz fikirləşir, bu işin axırı yoxdur. Amma mən... amma mən... sənsiz dözə bilmirəm. Bir o göydəki Allah bilir ki, ürəyimdə nələr var. Fikirdən, xəyalatdan çöp kimi əriyirəm. Heç nədən də qorxmuram. Bax, yanına gəlmisəm. Hər şeyə hazırlam. Ölümə də!

Bu ariq, zərif, ağbəniz qızdakı qətiyyət, möhkəmlik, sədaqət onu heyrətə salmışdı. Nazlı Bəhruzu baxırdı. Əgər indi Bəhruz “dur, gedək” desəydi, onunla dünyanın o başına kimi gedərdi. Qətiyyətlə dediyi sözlərdən sonra Bəhruzdan nəsə təskinli, ümidverici, xoş söz, hərəkət gözləyirdi. Ancaq Bəhruz daş kimi susurdu. Çünkü o, Nazlinin qeyri-adi fədakarlığından hələ də özünə gələ bilməmişdi. Onun uşaqlığının necə şən, necə dəcəl olduğunu ildirim sürəti ilə xəyalından keçirdi, indi, bu an, bu dəqiqə Nazlinin o uşaqlıq çağına qayıtdığını gördü. Üzünnün solğunluğu, məlalı, kədəri ilə bu cəsarətin, qətiyyətin arasında dərin uçurumun açıldığını duyan Bəhruz bir əlini uzadıb üzünə toxundurdu, özünə sarı çevirmək istəyəndə:

– Yox! – deyə Nazlı həyəcanla piçildədi: – Əlini götür, Bəhruz! Mənə toxunma!

Bəhruz əlini geri götürməyib, onu öpmək istədi. Nazlı dartındı və piçildədi:

– Məni günaha batırma, Bəhruz! Mən bura biçarə bir qız kimi gəlmisəm. Yaxşı da bilirəm ki, gec-tez səndən həmişəlik ayrılacam. Bunu özün də yaxşı bilirsən!

- Nazlı!
 - Yox, Bəhruz! - Nazlı əlini uzadıb Bəhruzun əlini geriyə itələdi, bu zaman həyəcanından tir-tir titrəyib, pörtdü, qızardı.
 - Nazlı!
 - Nədir, Bəhruz??!
 - Üzünü mənə sarı çevir! Gözlərimə bax!
 - Yox!
 - Nazlı!
 - Bəhruz, bəsdir, sakit ol! Onsuz da sənin üçün yoxam, atam məni çoxdan satıb. Əhməd xanın oğluna. Onun üzünü görməmişəm, bilmirəm necədir, nə cürdür. Hardasa, uzaqda oxuyur. Gələn kimi toy edəcəklər. Bir də axı sən də oxumağa gedəcəksən, düzdür, Bəhruz??!
 - Düzdür... Tiflisə gedəcəyəm.
 - Nə vaxt?!
 - Bu yay...
- Anı sükutdan sonra Nazlı başını qaldırıb, üzünü Bəhruzun üzünə yaxınlaşdırıldı:
- Məni də həmişəlik unudacaqsan!
 - Yox, yox! - deyə Bəhruz çılgınlıqla dilləndi, əllərini açıb onu qucaqladı - yox, Nazlı, heç zaman!
- Bəhruz qızı özünə sarı çəkib, sinəsinə sıxdı, üz-gözündən, yanaqlarından öpməyə başladı. Nazlı özünü elə itirmişdi ki, dinə bilmirdi. Təkcə əlini uzadıb barmaqlarını Bəhruzun dodaqlarına toxundurmaqla onu dayandırdı, varlığında yanın odun-alovun kükrədiyini duysa da, həyəcandan titrəsə də, özünü möhkəm saxlamaq üçün bütün qüvvəsini topladı. Barmaqlarını Bəhruzun dodaqlarından götürüb düz gözlərinin içənə baxdı, birdən, üzünü yenə onun üzünə yaxınlaşdırıldı.
- Bəhruz! - deyə yanıqlı-yanıqlı piçildadı və gözlərini yumdu...

Nazlı qaçıb gedəndən sonra, Bəhruz uzun müddət yerindən tərpənmədi və bugünkü əhvali-ruhiyyəsindən ayrılmak istəmədi. Qoz ağacının başı üstündə açılmış yaşıl işıq çadırında sehrlənmiş kimi qalmışdı.

6

Bəhruz tezdən oyanıb həyatə çıxanda sərt ayazdan üzüdü. Birdən onu çörək ətri vurdu. Bu xoş ətir təndirə-sərdən axıb gəlirdi. O tərəfə gedib yaydığı kündələri böyük həvəslə təndirə yapan Şirin xanımın arxasında dayındı. Gənc qadının əlləri od kimi idi, böyük teştdəki xəmirdən ayırib kündə düzəldir, yayır, üstünü naxışlayır, yumurta sarısını sürtür, xaşxaş səpir, bişənləri təndirdən çıxarıb, əvəzinə təzələrini vurur, bir dəqiqə də dayanmırıdı. Bütün hərəkətlərindəki gözəllik əlinin, boynunun, saçının, başından sürüşüb düşən kəlağayısının gözəlliyi ilə uyuşur, təndirə əyiləndə totuq yanaqları istidən od kimi alışib yanındı.

Birdən arxaya çevrilən Şirin xanım onu görüb:

- Bu saat qurtarıram, a bala! - dedi, - indi çörəyini verəcəm.

Samovarı da qaynatmışam.

- Eybi yox, tələsmə!

Bu zaman güllü məhrəbanı ciyninə salmış Şirəlibəy həyatə çıxdı. Həmişə dəhlizdə yuyunurdu. İndi də sütuna vurulmuş əlüzyuyana yaxınlaşdı:

- Salam Bəhruz! - deyə yuyuna-yuyuna oğlunu salamladı: - İşlər necədir?!

- Yaxşıdır, ata!

- Əliqulu əmin Tiflisdən qayıdır. Bu axşam bizə gələcək... Görək oxumağın barədə nə deyir?!

- Ata, mən çox istəyirəm ki, oxumağa gedim...

- İnan, mənim balam, mən səndən çox istəyirəm.

Şirəlibəy məhrəba ilə əl-üzünü silə-silə rəngləri solsa da gözəlliyini itirməmiş bağ-bağçaya göz gəzdirdi. Şirin xanım buglanan ətirli çörəkləri içəri otağa daşdı və hər ikisini səhər yeməyinə səslədi. Səhər yeməyindən sonra Şirəlibəy işə, Bəhruz isə şəkil çəkməyə getdi.

Küçədə, Nazlıgilin qapısından bir az aralıda, köhnə, ucuq hasarın arasındaki sıniq-salxaq bir qapının böyründə balaca Hürnisə dayanmışdı. Bəhruz ona yaxınlaşıb salam verdi. Qız səhərin ayazından bütübümüştü. Əynindəki köhnə, uzun donun rəngləri solmuşdu. Onun fəqir, yaziq və yoxsul görkəmi Bəhruzun ürəyini titrətdi, hətta yanında ayaq saxladı:

— Necəsən, Hürnisə! — soruşdu.

Hürnisə “yaxşıyam” deyə astadan piçıldıyib, başını yana əyib, bir az da bütübüdü, lap balacalaşdı və iri gözlərini mənalı-mənalı altdan yuxarı Bəhruzu dikdi.

Bəhruz bazar məscidinə tərəf getdi. Qoca diləncilərdən birinin şəkin çəkmək istəyirdi. Soyuqdanmı, nədənsə məscidin divarları yanında heç kəs yox idi. Bazar tərəfdə böyük bir dəstənin yiğildığını görüb ora tərəf getdi. Camaat; uşaqlar, qocalar, bazara gedib gələnlər dərvişin başına yiğilmişdilər. Bəhruz dərhal onu tanıdı. Bu, onun Əlixan məhelləsində, tək armud yerindəki ağ binanın yanında gördüyü göygözlü, hava rəngli əba geymiş, cavan dərviş idi. Bu dəfə ilan oynadırdı. Uzun bir ilan ayaqlarından tutmuş boynuna qədər dərvişin özünə sarılır, sonra üz-üzə dayanındı. İlan dərvişin gözü qarşısında uzun qara dilini çıxarıb, qorxunc, əcaib bir şəkil alır, hamını vahiməyə salırdı. Birdən gözlənilmədən açılıb dərvişin ayaqları altına töküür, sürətlə toplaşanlara doğru sürüñür, “vay” sədaları altında çəkilən kütlənin yanından geri qayıdır, yerdə qıvrıla-qıvrıla qəribə oyunlar çıxarırdı. Dərviş ritmik nəgmə oxuduqca ilan neçə yerdən bədənini qaldırır, yerə çırpılır, bunu tez-tez təkrar edirdi.

Dərviş camaata qəribə məlumatlar verirdi. Hardasa, iğtişaş olub, adamlar hökümət əleyhinə çıxıblar. Çünkü indi hamı azad və xoşbəxt yaşamaq istəyir. Bəhruz ömründə ilk dəfə eşitdiyi bu sözləri dirlədikcə qəribə xəyal-lara düşürdü. Dərvişin indi məzəli mahni oxuduğunu görəndə təəcüblənsə də, bayaqqı sözlərin ürəyindən getmədiyini aydın duyurdu. Onun göy işıqlı gözlərində elə duruluq, elə saflıq vardı ki, adamə özünə gəzb edirdi. Bəhruz da məftunluqla ona baxırdı. Dərviş aramla, sakit-sakit şeir oxuyurdu. Şeir Bəhruzun xoşuna gəldi, sevinclə əl vurmağa başladı.

Adamlar dağılsa da Bəhruz yerində dayanmışdı. Dərviş qutunu, sazını, naxışlı, yaraşıqlı xurcuna oxşar torba-yą qoyurdu, birdən başını qaldırıb Bəhruzu tərəf diqqətlə baxdı. Sonra yenə işi ilə məşgul oldu. Torbanı uzun, parıldayan, qara ləkəli çubuğa keçirdi və dalına atdı. Getmək istəyəndə Bəhruzu görüb dayandı.

- Kimsən?!
- Bəhruz.
- Nə istəyirsən?!
- İcazə versən, şəklini çəkərəm.
- Nə üçün, kimin üçün?!
- Elə-belə özüm istəyirəm!
- Özün?! — Dərviş güldü: — Kimi aldadırsan?!
- Heç kimi.
- Onda yolunla düz get, oğul, özünü uşaq kimi aparma! Bir ayağım burda, o biri Ordubadda, səhər İrvanda, axşam Gəncədə! Buyur, gəl dalımcə, tap görüm məni necə tapırsan?! Tapa bilsən, o vaxt şəklimi çəkərsən. Yaxşı?! İndisə xudahafız!

Dərviş bu sözləri deyə-deyə sərtləşdi, onun saf, təmiz göy gözlərində nifrət qıgilcımları parıldadı. Bəhruz heyrət içində, bir şey anlamadan baxa-baxa qaldı. Yavaş-yavaş uzaqlaşan dərviş bazarın qoşa qapısı yanında ayaq

saxlayıb, bir də geriyə çevrildi, Bəhruzun hələ də dayanlığını görəndə daha da şübhələndi və adamlara qarışib yox oldu.

Bəhruz evə gələndə Əliqulu Nəcəfov getməyə hazırlaşırıdı. Onu görən kimi, həyətdə ayaq saxlayıb:

— Gəl, balaca dostum, gəl görək! — sevinclə, fərəhlə ötürməyə çıxan Şirəlibəyə işaret ilə dedi — atana demişəm, Tiflisə hazırlaş!

Bəhruz onun böyründə dayananda, Əliqulu Nəcəfov başını azca boynuna qısılıb adəti üzrə əlini Bəhruzun üzünə uzadıb, ehmallıca burnunu sixa-sixa:

— Deyəsən, mən də Tiflisə gedəcəyəm, — dedi, — özü də həmişəlik. Sənin kimi məktəbə girəcəyəm, sənin kimi.

Şirəlibəy heyrətləndi?!

— Hansı məktəbə?

— “Molla Nəsrəddin” məktəbinə — Əliqulu Nəcəfov onun bu sadəlövh heyrətinə gülə-gülə cavab verdi — jurnalda işləmək dəxi mənim üçün bir məktəbdir!

Bəhruza bu xəbər dünya sevinci verdi.

— Bəs nə vaxt?! — deyə soruşdu.

— Tələsmə, oğlum, çoxlu yaxşı şəkillər çək! Onları aparıb göstərmək lazımdır. Böyük rəssamlarla söhbət eləmişəm. Dəxi nə qalıb ki?! Bir getmək, bir də oxumaq!

Əliqulu Nəcəfov Şirəlibəylə nə barədəsə piçilti ilə danışdı. Bəhruzla görüşdü, yenə ehmallıca burnunu sixıb getdi. Qapıdan çıxarkən, ayaq saxladı:

— Ən yaxşı şəkillərini topla! — deyə Bəhruza ciddi tapşırıdı, — gəlib baxacağam!

— Yaxşı!

Bəhruz atasına sarı ümidsiz bir halda çevrilib baxdı.

— Fikir eləmə, mənim balam, — Şirəlibəy inam və qətiyyətlə dilləndi.

Bəhruz bir eşqlə yaşayırıdı: Tiflis! Bu eşqin arxasında, qanında, iliyində, bir sözlə varlığında hökmranlıq edən duyğu; özü də ülvi, böyük, müqəddəs duyğu gizlənmişdi, bunsuz onun nə gecəsi, nə gündüzü, nə də həyatı vardi. Səhər həyətə çıxanda, ilk dəfə yaşıł bağın arxasında, hündürlükde meydan oxuyan qoz ağacını, axşam evə gələndə isə bu ağacın budaqlarında əyləşən qızı görürdü. Bəhruza bəzən elə gəlirdi ki, o canlı deyil, sehrli, möcüzəli bir varlıqdır, bu varlıqda güzgündə olduğu kimi bütün həyatı; bununla əlaqədar gördüyü, duyduğu, kədərləndiyi, sevindiyi aləm öz əksini tapıb.

O, axşama yaxın, hələ günəş batmamış, yorğun-argin, evə qayıdarkən, Puşkin küçəsinə çatmamış, Süddünnənə qayasının yaxınlığında Hürnisənin həyəcanla orabura qaçıdığını gördü. Balaca qızın yanaqlarından göz yaşı süzülür, çıxılmaz vəziyyətdə “ana” deyib qışqırırdı. Heç nə anlamayan Bəhruz irəliyə cumdu, qayanın böyründə kimsə bayılmış, onun başına isə bir neçə qadın toplanmışdı.

— Hürnisə, nə olub?! — Bəhruz balaca qızın halına acıyb ona kömək etmək istədi. Onu görən kimi qız cavab vermədən kövrəlib daha bərkdən ağlamağa başladı. Bəhruzun ürəyi sıxıldı, bir çadra örtmiş qadınlara, bir də ağlayan Hürnisəyə baxdı. Hadisə yerinə hər tərəfdən uşaqlar, adamlar yürüüb gəlirdilər. Bəhruz Hürnisəni tutdu, göz yaşlarını silə-silə:

— Sakit ol, Hürnisə! — piçıldadı, — sakit ol. De görüm, nə olub, niyə ağlayırsan?!

— Anam! — Hürnisə bayılan adamin başına yığıshan qadınlara tərəf əlini uzatdı.

Bəhruz dərhal çadralı qadınlara tərəf gedəndə, Hürnisə də onun ardınca yürürdü. Hürnisəni görən kimi

dərhal yol verdilər. Bu vaxt bayılmış qadın ayaq üstə idi, kimsə qolundan tutsa da, rəngi solğun, zəif və taqətsiz halda, qorxa-qorxa ətrafa baxırdı. Birdən Hürnisəni görüb, ariq qollarını ona doğru uzatdı:

— Qızım, — dedi, — gəl, qurbanın olum, apar məni evə!

Hürnisə anasının əlindən tutdu. Qadın ətrafına toplasnlara dil-ağız edib, asta-asta evə sarı getməyə başladı. Bəhruz onun bu dəhşətli vəziyyətinə – əzabla, iztirabla dolu sifətinə, vaxtsız ağaran saçlarına, köhnə, solğun, yamaqlı pal-paltarına çox baxa bilmədi. Yəqin ki, xəstə idi. Süddünənənin yanında özündən getmişdi. Bəhruz evə gələndə Şirin xanım həyət-bacanı silib süpürürdü.

— Şirinbacı! — deyə Bəhruz ona müraciət etdi, ögey anasını həmişə belə çağırırdı, — Hürnisənin anası nədən xəstədir?

— Xəstə olsa, yaxşıdır, a bala. Dərdi çoxdur. Gorbagor əri ona gün verməyib. Tiryek çəkirdi.

— Tiryek nədir?!

— Bilməsən, yaxşıdır, a bala! Tütün kimi onu da çəkirlər. Adamı huş aparır. Hər nədirsə, zəhrimar şeydir, pis şeydir! Kişi tiryəki çəkə-çəkə qupquru qurudu, bir dəri qaldı, bir sümük. Evində nəyi vardı, apardı satdı bazarda, ailəsini quru yurdda qoyub getdi dünyadan. Arvadını da, o yazığı da dərdə-sərə saldı. Biçarə başını elə itirib ki, hələ də özünə gələ bilmir. Qonşular sağ olsunlar, kömək edirlər...

— Bəs sən?!

— Mən də. Ona ən çox sənin canıyanmışın kömək edir.

— O kimdir, a Şirinbacı?

— Qonşumuzu deyirəm. Qulamheydərin qızını. A Bəhruz, a bala, Nazlıdan əvvəl xoşum gəlmirdi, elə

bilirdim dingisin biridir. Sonra gördüm yox... bir ürəyi var, deyiləsi deyil, yuxa kimi çiçək kimi...

— Şirinbacı, atam gəlib?!

— Yox hələ. Keç evə, indi gəlib çörəyini verəcəyəm.

Bəhruz nahardan sonra mütəkkəyə söykənib fikirləşirdi. Bu gün Naxçıvanın Qələ məhəlləsinə kimi gedib çıxmışdı. Gördükərini bir-bir xatırlamağa çalışdı. Narbənd ağacı, onun kölgəsində dincələn dilənçi xəyalında canlandı. Qəribə, bir topa, böyük kol kimi görünən, sıx yarpaqlı Narbənd ağacının yanından etinasız keçə bilmədi. Ağac dəyirmi, yaşıł papaq kimi idi. Bəhruz qarşısında dayananda, cir-cındır içində olan gözləri cuxura düşmüş dilənçinin bardaş qurduğunu gördü. Cuxura düşmüş bu gözlərin dərinliyində yanın işiq Bəhruza tanış gəldi. Zavallı, yazılıq, muti görkəmi olan qocanın pırtlaşığı, ağ saçları gur idi, dərhal əlini uzatdı:

— Allah yolunda! — deyə zarıdı.

Bəhruz əlini cibinə salanda, qocanı harada gördüyü xatırladı, atası ilə ilk dəfə Naxçıvanı gəzərkən, məscidin divarına söykənmiş bu dilənçiye aparıb pul vermişdi. O vaxt da gözlərinin dərinliyində yanın işiq Bəhruzu sehrləmişdi. Üstündən necə il keçə də, heç dəyişməmiş, necə varsa, eləcə də qalmışdı. Bəhruzdan pulu alıb:

— Allah səni xoşbəxt eləsin, bala! — dedi — gecə gündüz sənə dua oxuyacam, Xudavəndi-aləm həmişə köməyinə gəlsin!

Bəhruz yenə ağaca baxdı, onu çəkmək üçün münasib yer axtardı, bu zaman qoca dilləndi:

— Bu ağac kimi ağac heç yanda yoxdur, bala! Günəş buraxmir. Görürsən, altı necə kölgəlidir. Gəl otur, dincini al!

— Yox, baba. İşim var. Ağacı çəkmək istəyirəm.

— Nəyinə gərəkdir, bala?! — Dilənçinin gözlərinin dərinliyindən süzülən işiq gurlaşdı: — Belə olmağima

baxma, az-maz oxumuşam, dünyadan başım çıxır. Bu ağacın mindən çox yaşı var.

– Elə şey olmaz.

– “Quran”a əl basaram, Allaha and içərəm, hərgah sözümüzdə yalan varsa. Oğul, deyilənə görə Naxçıvan şəhəri yoxdu, bu ağac – Narbənd elə buradaca bitmişdi. Min ildən çox yaşı var. O vaxtdan bəriyə yaşayır.

Bəhruz qocadan aralanıb, ucuq hasarın yanında dayanıb baxdı, Narbənd ona qamışdan, yarpaqlardan düzələn böyük koma kimi göründü. Qoca onu maraq içində izləyir, hətta bəzən göstəriş verməyə can atırdı. Çəkdiyi şəkil Bəhruzun xoşuna gəlmədi, cırıb atdı, ikincisi də yaxşı alınmadı. Üçüncüsünü çəkəndə duydu ki, kimsə arxasında dayanıb. Sürətlə dönəndə dilənçini gördü, nə vaxt durub gəlib, xəbəri olmayıb. Bir az əsəbiləşdi, üstünü vurmamağa çalışdı.

– A bala, –dedi, – çək, çək, sən Allah məni qınama, maraqlandım, ona görə yerimdə otura bilmədim.

– Necədir, oxşayır?!

– Oxşayır, oğul, oxşayır – Qoca həvəslə dilə gəldi – mən oxumuşam, dünyadan xəbərim var, belə şey görməmişəm.

– Hərgah oxumusan, niyə molla olmamışan, baba?!

– Molladan, axundan, seyiddən zəndeyi-zəhləm gedir. Onları tanımiram, bir Allahı tanıyıram, oğul, Allahı! Haqq yer üzündə yoxdur, mən haqq-ədalət axtarıram, tapa bilmirəm. Məndən əvvəl yaşayanlar da tapmayıb. Məndən sonra gələnlər də tapmayacaqlar. Çünkü yoxdur. Kəndlilər qlavanın dəftərxanasını dağıtmak istəyirdilər. Onlara yazığım gəldi. Avamlar, ağılsızlar! Elə bilirlər, bununla haqq-ədalət gələcək!

Bəhruz qulaqlarına inana bilmirdi. Cır-cındır içində olan bu adının qeyri-adi sözləri onu heyrətə salmışdı. Qəribə o idi ki, bu sözlərin sahibinin acinacaqlı, dəhşətli,

görkəmindən miskinlik yağırdı. Miskinliyin arxasında, deyəsən, zənginlik gizlənmişdi. Elə ki, Sədinin “Gülüstan”ından farsca parçalar oxudu, bizim dilə tərcümə elədi, Bəhruzun ürəyində onun qəribə adam olduğuna şəkki-şübhəsi qalmadı.

– Evin-eşiyin varmı, baba?!

– Naxçıvan boyda evim-eşiyim var. Bəs deyil mənə?!

– Bəsdir! – desə də, Bəhruz daha heç nə soruşmaq istəmədi. Narbənd ağacını çəkib qurtardığı üçün getməyə hazırlaşdı, Xudafizləşəndə nə fikirləşdiə dayanıb qocaya bir də baxdı. Pırtlaşıq saçları onu əcayıb göstərirdi, bu əcayıblik arxasında gözlerinin dərinliyində süzülüb gələn işığın sayəsində nuranılık də doğmuşdu. Bəhruz onu çəkmək fikrinə düşdü:

– Baba, səni harda görə bilərəm?!

– Məsciddə, bazarda, bu ağacın altında.

– Sən başqa yerdən gəlmisən, yoxsa...

– Bu torpaqda doğulmuşam, bala. Naxçıvanın tozu var e... Bu toz kimi yaranmışam, bütün ömrüm boyu burda yaşamışam. Dərvişlər kimi başqa yerə getməmişəm. Gözümü açıb elə bu şəhəri görmüşəm. Öləndə də elə Naxçıvanın tozu kimi qalacağam. Hə, hə, tozu kimi.

– Sən toz yox, insansan, baba!

– Bu böyük kainatda tozam, bala! Nə vaxt istəsən, gəl, məni tapmaq çətin deyil, axtaran tapar, nə qulluğun olsa, hazırlam.

– Sağ ol, baba, gələcəyəm.

Birdən qapı açıldı, Şirəlibəy içəri girdi, Bəhruz xeyaldan ayrılib ayağa qalxdı.

– Nə edirsən, Bəhruz?! – deyə atası mənalı-mənalı soruşdu.

– Fikirləşirəm, ata.

– Nə barədə?!

— Bu gün qəribə bir dilənçi görmüşəm. Elə ağıllı sözlər danışırı, elmlı adam kimi.

— Bu adamlar Naxçıvanda çox olub, mənim balam! Zaman onları üzə çıxmağa qoymayıb. İtib batıblar. İndi də elə. Vəhalon ki, dilənçi bəlkə də böyük adamdır... Amma həyat onu dilənçi gününə salıb. Sənə şad xəbər. Əliqulu Nəcəfov Tiflisdən məktub göndərib.

— Həmişəlik gedib ora?

— Yox, Mirzə Cəlil çağırıb. “Molla Nəsrəddin”in redaktoru. Yazır ki, Bəhruz üçün Tiflisdə qalmaq, oxumaq yaxşı olar. Hazırsanmı getməyə?!

— Hazırıam, ata! Bu gün təzə şəkil çəkmişəm. Narbənd ağacını...

— Narbənd?! Göstər, görüm.

Şirəlibəy şəkli diqqətlə gözdən keçirdi. Sonra üzünü oğluna çevirib:

— Məncə, pis deyil. Maraqlıdır, — dedi, — bax, belə on-on beş işin olsa...

— Var, ata! Çoxdur, seçmişəm. Otuza qədər yiğilib. Onları da seçəcəyəm.

— Seç, oğlum! seç! Yaxşını pisdən seçə bilmək hündürdir. Yaxşı iş baş ucaldır, həm bu günə, həm sabaha lazımdır.

8

Bəhruz Nazlı ilə o sehrlı görüşdən sonra, uzun müddət yerdə yox, göydə gəzdi. Hara gedirdisə, onu görür, onu eşidirdi. Naxçıvana qış gəldi, bu qış elə müləyim, elə xoş keçib getdi ki, Bəhruz elə bildi ağ bahardır. Bir neçə dəfə qar yağıdı, hava sakit, mehriban olduğu üçün bu qar hər yerə sevinc gətirdi. O, belə sakit qış günlərindən birləndə, qarın yağmasına tamaşa edə-edə Padşahlıq bağına gəldi.

Padşahlıq bağı başdan-başa ağ rəngə bürünmüdü. Uca-uca ağacların üstü qarla dolu idi, xiyabanlar ağappaq yol kimi uzanırdı. Xiyabanda, qarın üstündə ilk cığır aça-aca gedən Bəhruz dörd tərəfindəki ağ dünyaya baxır, firlana-firlana enən inci dənələrini göydə tuturdu. Ağ bağdan çıxıb şəhərə doğru getdi.

Şəhər əvvəlki şəhər deyildi, sarı evlər də, hasarlar da, yollar da qarla örtülmüşdü. Məscid və onun həyatının barıları da, damı da ağarmışdı, təkcə gömgöy günbəz göl kimi öz rəngində qalmışdı. Qar isə ətrafında ağ kəpənəklər kimi rəqs eləyir, yox olurdu. Yayda gördüyü dilənçilərin biri də yox idi, görünür, qar onları qaçırtmışdı.

Bəhruz Mömünə xatun türbəsinə yaxınlaşdı, ətrafin-dakı hasarlar, evlər qar altında qalmışdı. Bu ağ aləmdə onun daha əzəmətli, daha möhtəşəm görkəmi vardi. Qar hələ kəsməmişdi, kəpək kimi töküldü. Bəhruz İmam-verdi türbəsinə doğru getdi. Bağ-bağatlar qar yorğanı altında sakit-sakit mürgüləyirdi.

Bir qadın, ardınca yalnız ayaqlı, ağ köynəkli iki uşaq hardansa gəlib, şəhərə sarı gedirdi. Bəhruz dayanıb onlara baxdı. Qadının arxasında, şala bürünüb bağlanmış bir körpə də vardi. İki balaca çılpaq uşaqın yanaqları da qıp-qırmızı qızarmışdı. Bu qarda onları yola çıxmağa vadər edən nə idi?! Elə yazılı gəldi ki, nəsə bir kömək əli uzatmaq istədi, qadından hara getdiyini soruşdu. Amma qadın Bəhruz tərəfə heç baxmadı, qaşqabağını töküb sürətini daha da artırdı. Onun bu hərəkəti Bəhruza ağır gəldi, yerindən tərpənməyib onların ardınca baxa-baxa qaldı. Qadın və iki uşaq Mömünə xatun məqbərəsinin yanından ötüb bazar məscidinə tərəf gedirdi. Uzaqda, tutqun ağ nöqtələrlə dolu göylərin altında Naxçıvanın böyük mənzərəsi açılmışdı. Uca minarət; hər gün sübhdən əzan oxunan sürəhilə eyvanı və balaca günbəzi, onun arxasında isə erməni və rus kilsələrinin ucu şış

qüllələri aydınca seçilirdi. Qadın və iki uşaq bu böyük şəhərin qoynunda kiçilə-kiçilə gözdən itdi.

Bəhruz İmamverdi türbəsindən qərb tərəfə, ordan Şahab məhəlləsinə, bu məhəllədən isə öz küçələrinə keçdi. Bu dar, uzun küçə sakit idi, hasarlar, ağaclar, həyətlər ağarır, göy, sarı, qırmızı, çəhrayı rəngli qapılar, darvazalar ağ rəng içində daha qabarlıq nəzərə çarpırdı. Döngəyə çatmamış, Nazlini ilk dəfə bu yerdə şabalıdı rəngli çadrada gördüğünü xatırladı. Bu xatırə hələ hafizəsindən silinməmiş döngədən çıxıb ağ rəngli çadrada bir qadın düz Bəhruzun qarşısında dayandı. Bu, elə gözlənilməz oldu ki, Bəhruz gözlərinə inana bilmədi.

- Nazlı! - deyə elə təəccüb içində səsləndi ki, qız əli ilə çadranın bir kənarını açıb gülümsündü.
- Inanmırsan?!
- Yox!
- İndi inandın ki, mənəm?!
- Nazlı! - Bəhruzun üzündən heyrət hələ çəkilməmişdi, - sən axı başqa çarşaf örtürdü!
- Bir həftə olar ki, dəyişmişəm.
- Bu sənə daha çox yaraşır!
- Sənin gözündə belədir...
- Səni görmək istəyirəm.
- Səndən daha çox mən istəyirəm, Bəhruz! - Nazlı bu sözləri deyəndə üzündəki təbəssüm itdi - amma...

Nazlı susub gözlərini gizlətdi. Ağbəniz sıfətindən kədər kölgəsi titrəyib keçdi. Ona baxmadan soruşdu:

- Tiflisə nə vaxt gedirsən?!
- Az qalıb. Bir-iki aya...
- Səni tez-tez Hürnisədən soruşuram.
- Bilirom.
- Xudavəndi-aləm məni sevmir, Bəhruz. Nə tövr olursa olsun, sən Tiflisə gedənə qədər gərək görüşək.

Hürnisə ilə xəbər göndərərəm. Hələlik, mən qaçım, Bəhruz!

- Nazlı, niyə qorxursan, heç kəs ki yoxdur.
- Mənimki dəxi qorxmaqdən keçib, Bəhruz!
- Nazlı çadraya bürünüb uzaqlaşdı, Bəhruz üçün bu doğma küçə indi adiliyindən çıxmışdı, hər tərəfə tökülen min-min çiçəklərin altında ağ çadrada bir qız gedirdi. Uzun küçənin o başında get-gedə ağ çadra kiçildi, qar dənəsi boyda oldu və elə qar kimi də yoxa çıxdı.

9

Bəhruz qış aylarında Nazlı ilə görüşə bilmədi.

Hər dəfə Hürnisəyə rast gələndə dayanıb onu danışdırır, üzünə mənalı-mənalı baxır, Nazlı ilə əlaqədar ondan bir söz eşitmək istəyirdi. Ürəyində yenə ümidsizlik, bədbinlik hökm sürürdü. Başa düşürdü ki, Nazlı yavaş-yavaş uzaqlaşır və bir gün tamam yox olacaqdır; o qarlı küçədə, ağ çadrada gedə-gedə kiçilib yox olan kimi! Bununla belə, Tiflisə getmək ərəfəsində onunla görüşməyə bütün varlığı ilə can atıldı.

Baharın ən gözəl çağında, axşama yaxın, evə qayıdan Bəhruz ögey anasını heç yerdə tapa bilmədi. Həmişə evdə-eşikdə dolunan bu mehriban qadının yoxa çıxması ona qəribə və anlaşılmaz gəldi. "Yəqin qonşuya gedib" deyə xəyalından keçirdi, alça ağacının böyründə çərçivə düzəltməklə məşğul oldu.

Şirin xanım gec qayıtdı, həyəcanlı, səksəkeli bir vəziyyətdə həyətə girdi, girən kimi də dil-dil ötdü:

- A bala, acıdan öldün yəqin, bu saat, bu saat yeməyini verəcəm. Hürnisə haray saldı, anası pisdi, qorxumdan hələ də dizlərim əsir. Yüyürdüm. Arvad o dünyalıq idi, bizi dünyaya gətirən o bircə Allaha qurban olum, kərəminə min şükür! Elə gözü var elə gözü, o

qəlbidən hər şeyi biddə-biddə görür. Qonşu qız da orda idi, canıyanmışın bir sayalı, bir sehirli, bir ovsunlu əli var, deyiləsi deyil. Neylədi, neyləmədi, nə verdi, nə vermədi, bir də gördüm, arvad dimdik üzümə baxır. Nəfəsi batmışdı e... Kərəminə şükür, ey Xudavəndi-aləm! Matim-qutum qurudu. Arvadı gətirdi bəri, bu dünyaya! Bəhruz, bala, qonşu qız, nə xanım-xatın gəlin olub, hərcənd bizə qismət olmadı, adam inana bilmir ki, Qulamheydər kimi zürrəmadan belə ismətli, belə gözəl qız! Eh, dünyanın işi həmişə tərsinə olub! Gedim, yeməyini hazırlayım!

Bəhruz özündən asılı olmadan sevinc duydu, ögey anasının Nazlı haqqında dediyi xoş sözlər əhvali-ruhiyyəsini dəyişdi. Yeməkdən sonra çərçivələr düzəldə-düzəldə, fikrində-xəyalında təkcə Nazlı ilə yaşayırırdı.

Bir neçə gün sonra təndirəsərdə təzə bişirdiyi çörəkləri Şirin xanım Hürnisəgilə aparıb verməyi Bəhruzdan xahiş edəndə, o, ətir, istilik gələn bükülüyü götürüb qonşu həyətə apardı. Yaşılılığı olmayan, quruyan bir-iki ağacdan ibarət həyətə girəndə Hürnisəni səslədi, qapıya çıxanda:

— Anam göndərib! — deyə bükülüyü döyükə-döyükə baxan qızə uzatdı. Hürnisə yerindən tərpənməyəndə Bəhruz özü qabağa yeridi — eşitmirsən, Hürnisə? Götür, təndir çörəyidir! — dedi, — anan, deyəsən, yaxşılaşib. Götür, apar!

Hürnisə bükülüyü götürəndə, birdən üzü güldü, gözləri işildadi:

— Bir az gözlə, Bəhruz dadaş! — deyə içəri keçdi. Bəhruz qızın bu qəribə hərəkətlərini, sözlərini başa düşmədiyi üçün heyrətlə gözləməyə başladı. Elə ki, Hürnisənin girdiyi otaqdan Nazlı çıxdı, ona hər şey gün kimi aydın oldu. Demək, Nazlı onlarda imiş! Nazlı güllü ipək paltar geymişdi, qulaqlarında sırgalar parıldayırdı. Zil qara saçları səliqə ilə daranmışdı. Çadrasız gözəl və

zərif üzü, gözü necə təravətli idi. Uşaqlıq illərindən sonra onu əməlli-başlı, belə açıq-saçıq görmədiyi üçün elə bil qarşısında Nazlı yox, tamam başqa qız dayanmışdı.

- Bəhruz! — deyə Nazlı özünü həyətə atdı.
- Niyə mənə xəbər göndərmirsən?!
- Daha mənası yoxdur!
- Bu, nə deməkdir?!
- Başa düşmürsən?!
- Yox!
- Necə deyim?!
- De, heç nəyi məndən gizlətmə!
- Bacarmıram.
- Niyə demək istəmirsən?!
- Çünkü... çünkü... sən bilsən.
- Yox, heç nə bilmirəm.
- Bəhruz, əzizim, gözümün işığı, mən ki, sənə demişəm, atam məni Əhməd xanın oğluna satıb. Demişəm, yoxsa yox?!
- Demisən!
- Bax, Əhməd xanın adamları bizə gəliblər. Yayda nişan eləyəcəklər, sonra da toy!

Qəribədir ki, Bəhruz bunun belə olacağını qabaqcadan bilirdi, buna baxmayaraq indi, birdən-birə gözləri qaraldı, dünya başına dolandı, rəngi qar kimi ağardı. Elə ağardı ki, Nazlı əlini dodaqlarına aparıb, qorxa-qorxa geri çəkildi. Bəhruz daha dayanmayıb, ildirim kimi həyətdən çıxdı. Evə gələndə isə Şirin xanım onu görüb qorxdu.

- Bala, deyəsən, xəstələnmisən? Yorğan-döşəyini salım, gəl gir yerinə.
- Yox, salma, Şirinbacı, xəstə deyiləm.
- Bəs nə olub sənə?!
- Narahat olma, Şirinbacı, heç nə olmayıb.

Bəhruz kağız, qələm, taxta götürüb, çıxb getdi düz Şahab məhəlləsinə, ətrafına naxışlı kərpiclər düzülmüş

darvazanın yanına! "Çəkəcəyəm! Xəncərli kişi çıxsa da, məni öldürsə də, çəkəcəyəm". Ağ saqqalı sinəsinə dəyən qoca yox idi, iri daşın üstündə əyləşib ehtirasla çəkməyə başladı. Çəkdi, çəkdi, çəkdi! Amma sakit ola bilmədi. Necə istəyirdi, xəncərli kişi çıxsın, onunla dalaşın, qara-qışqırıq salsın. Birdən qapı açıldı. Qoşa hörüklü, zərif, gözəl qız çıxdı, dayandı, sakit-sakit Bəhruba baxdı, Bəhruz da yavaş-yavaş ayağa qalxdı. Bir an sükut çökdü və bu sükut Bəhruzun varlığını təzə hava kimi dəyişdi.

- Qardaş, günüm onsuz da qaradır. Səni and verirəm bir Allaha, bir də bura gəlmə! Ərim sənə görə məndən şübhələnir. Az qalır boğazımı üzsün. Səni də, məni də öldürər, "uf" deməz. Canına yazığın gəlsin, bir də ki, mənə. Çix get, qardaş, bir də gəlmə!

- Mənim mətləbim başqadır, xanım. Bu qapıdakı kərpiclərin şəklini çəkirəm. Tiflisə gedəcəyəm oxumağa. İstəyirəm orada maraqlı şeylər göstərim.

- Allah sənə kömək olsun, qardaş!

- Qız birdən-birə geri qayıtmadı, ona diqqətlə baxdı, bu baxışlarda həm güclü maraq, həm də dərin kədər gizlənmişdi. Ağ, zərif, gözəl üzü azacıq işıqlandı, hiss olundu ki, gülümsəməyə də qorxur. Azacıq işiq isə onu daha da gözəlləşdirdi. Geriyə döndü, yenə qoşa, qara hörükləri arxasında yelləndi və qapı dalında yox oldu.

Bəhruz çıxbı getdi, Nuh sərdabasını axtarıb tapdı, onu çəkdi, sonra yenə şəhərə qaydırıb, küşələri gəzə-gəzə evə sarı yol aldı.

Həyətdə Şirəlibəy nigarançılıq içində gəzinirdi. Qapı arxasından boylanan Şirin xanımın iri açılmış gözlərində hələ də qorxu ifadəsi vardı.

DÖRDÜNCÜ FƏSİL

1

Bəhruzun Tiflisə getməsinə bir neçə gün qalırdı.

Nazlı bundan xəbər tutub, özünü ağlamaqdan güclə saxladı. Kədər içində susub, Hürnisənin qulağına nəsə piçildədi. Hürnisə də Bəhruzu həmin gün həyətdə tapdı. Bəhruz onu dinləyib, Hürnisənin başını sığalladı, səbir-sizliklə axşamı gözlədi.

Bəhruz qoz ağacının arasından, uzaqda Haça dağın böyründən çıxmış və bütün səmanı süd işığına qərq etmiş aya baxdı. Hər tərəf aydınlıq içində üzürdü. O biri ağaclar, Nazlıgilin həyəti, eyvanın dirəyindən asılmış hisli lampa, uzaqdakı evlər, damlar, bağlar görünürdü. Haça dağ ay işığında qeyri-adi idi, qapqara siluet kimi əzəmətlə ucalırdı. Bəhruzun bu mənzərədən elə xoşu gəldi ki, çəkmək arzusu oyandı və birdən başını qaldırıb yuxarıya – qalın budaqlara baxdı. Elə bil ağaçın içində yaşıł işiq yanındı.

Bu gözəlliyyə baxlığından Nazlının yanında əyləşməyindən xəbəri olmadı. Nazlı əlini ciyninə qoyanda diksin-di, ona tərəf çevrilib:

- Niyə gec gəldin? – soruşdu.

- İçəri evdə uşağı yatızdırdım. Oy... bura nə qəşəngdir, Bəhruz! Hər yan yaşıldır.

- Atan səni yenə döyür?!

- Yox. İndi arxayınlışib. O dəfə məni bərk qorxut-dun, Bəhruz! Nə günə düşdün! Mən ki sənin qarşında günahkar deyiləm.

- Mən sənə öyrəşmişəm, uşaqlıqdan səni tanıyıram, nə edim, heç cürə dözə bilmədim.

– Mənim də günüm dərd-sərdir. Üzünü görmədiyim adama məni nişanlayacaqlar. Atam məndən heç nə soruşmadı, heç nə! İstəmirəm, istəmirəm, Əhməd xan onun can-ciyəridir, qabağında iki qat əyilir. Oğlu it də olsa, əcinnə də olsa, məni yenə ona verər. Deyirsən, dözə bilmədim, bəs mən necə dözürəm?! Mən canıyanmış, mən biçarə, mən Allahın fağır bəndəsi! Eh, Bəhruz, gərək mən oğlan olaydım, vallah-billah aləmi bir-birinə qatardım.

– İnan, mən də aləmi bir-birinə qatardım, amma faydasızdır. Heç özüm də bilmirəm, səni nə vaxt, harda, necə sevmişəm.

- Mən də sənin kimi.
- Görürsən, taleyimiz belədir.
- Səndən bir təvəqqəm, bir ricam var, Bəhruz! Məni unutma!
- Qəribə söz danışırsan? Necə unuda bilərəm?!
- Eh, Tiflis böyük şəhər, qızlar, qadınlar, maraqlı yerlər, təzə dostlar, daha nə bilim, nələr...
- Bəlkə məni heç məktəbə götürmədilər.
- Sən girəcəksən, Bəhruz! Mən də sənin duaçın olacam! Qoy Allah-taala yoluna işiq səpsin!

Birdən xışlıtı eşidildi, Nazlinin rəngi ağardı. Bəhruza qışılıb, "evim yıxıldı" deyə piçildədi. Hər ikisi daş kimi susdu. Bəhruz həyəcanlansa da, özünü sakit apardı. Hətta qızın yaxınlığını, nəfəsini, təravətini, ətrini duyub bihus oldu. Xışlıtı yaxından gələndə, Bəhruz Nazlini bağırna basdı. Bu vaxt bir qara pişiyin gözləri yandı, qoz ağacının o biri budağına dırmaşıb, yarpaqlar arasında itdi. Nazlı güldü:

- Gör ha... Pişik bizi necə qorxutdu.
- Nəfəsi Bəhruzun nəfəsinə dəydi, dərhal dartındı, geri çəkilib qaşqabağını tökdü.
- Nazlı! – deyə Bəhruz onun əlindən tutmağa cəhd etdi – axı bu gün axırıncı gündür!

– Xudavəndi-aləmin işini bilmək olmaz.

Nazlı getməyə hazırlaşdı, ayağını hasara qoyub, bir az aşağı düşdü və altdan yuxarı Bəhruza baxdı.

- Getmə, Nazlı!
- Gecdir, Bəhruz!
- Gec deyil.
- Sağ ol, Bəhruz!
- Nazlı!
- Nədir?

Bəhruz susdu, yuxarıdan onun gözlərinə baxa-baxa qaldı. Nazlinin gözlərindən bir parıltı keçdi, zəif təbəssümlə gülümsündü:

– Öp məni, Bəhruz!

Bəhruz dərhal aşağı əyilib, dodaqlarını qızın dodaqlarına dayadı. Bir az belə qaldı. Başını qaldıranda onun gözlərinin hələ də yumulu olduğunu gördü. Nazlı yenə dedi:

– Bir də öp.

Bəhruz onun sözünə əməl etdi:

– Bəhruz, bir də.

Bu yenə təkrar oldu, Bəhruz başını qaldıran kimi, Nazlı gözüyumu halda astadan eyni sözləri piçildiyirdi. Birdən qollarını uzadıb, Bəhruzun boynunu qucaqladı, üzündən-gözündən öpəndə, başa düşdü ki, Nazlı ağlayır. Bunu bildirmək istəmirdi. Axırıncı dəfə dodaqlarından öpüb:

– Əlvida, Bəhruz! – deyə sonuncu dəfə piçildədi, yerə atılıb, ağaclar arasında yox oldu.

Bəhruz isə həyatında ilk dəfə gəncliyinin fövqünə qalxmışdı. Burdan yerə enmək istəmirdi. Ay Haça dağdan xeyli yuxarıda idi, amma ona elə gəlirdi ki, qoz ağacının içindədir. Göy üzü Ay işığında başdan-başa günbəz kimi parlaq mavi rəng içində bərq saçırı.

Bəhruzu Tiflisə ötürmək üçün bütün məhəllə ayağa qalxmışdı. Küçə böyük-kiçik uşaqlarla dolmuşdu. Çarşaflı qadınlar, gəlinlər həyət qapısına çıxmışdılar. Damlara qalxıb oradan baxanlar da vardı. Bəhruz qonşularla bir-bir görüşdü. Arvadlar alnından öpdülər. Bir də gördü ki, molla Talib yaxınlaşır. Onunla bərabər də bir neçə nəfər, Bəhruz əvvəl özünü itirdi, sonra mollanın qarşısına yeri-di.

— Şirəlibəyin ağıllı oğlu sənsən?! — dedi, — maşallah, mən ki səni çox görmüşəm. Nə vaxt yola düşürsən?!

— Elə indi!

— Bəs atan hanı?!

Kimsə molla Talibin gəldiyini Şirəlibəyə çatdırıldığı üçün o dərhal çolə çıxdı, mollanı adamları ilə birlikdə həyətə dəvət etdi. Dərhal da çay süfrəsi salındı. Molla Talib gözlərini Bəhruzdan çəkmirdi. Dönə-dönə xeyir-dua versə də yenə sakit olmur, nəsə xoş söz demək istəyir, hər şeyi yerli-yataqlı öyrənməyə çalışırdı.

— Oğlum, Bəhruz, gün o gün olsun ki, tamam-kamal məktəbi qurtarasan! Sağ-salamat da qayıt!

Şirəlibəyin israrına baxmayaraq molla Talib süfrə arxasına keçmədi, “yol üstündəsiniz, gəldim ki, Bəhruz a xeyir-dua verim” — deyə dəstəsi ilə birlikdə qapıya sarı getdi.

Bəhruzda gözlərini molla Talibdən çəkmir, onun hər hərəkətini izləyirdi. Molla Talibin qırmızımlıq sıfətində son dərəcə məmnun ifadə vardı, görünürdü ki, Bəhruzun oxumağa getməsi onu çox sevindirir. Yeri oldu olmadı: “Bizə elm lazımdır” fikrini təkrar etməyi sevirdi. Qapıdan çıxanda yenə ayaq saxladı, Bəhruz a tərəf çevrildi, indi təkcə sözlə kifayətlənməyib onun alnından öpdü. Uşaq kimi kövrəlib, kürəyindən vura-vura:

— Sizin kimi oğullara Azərbaycanımızın ehtiyacı çoxdur! — deyib qapıdan çıxdı və getdi. Dəstəsi də dalınca. Camaat hörmət və ehtiramla onları yola saldı.

Hürnisə qapının ağızında boynunu qısılıq-yazıq baxırdı. Bəhruz ona yaxınlaşanda, qapını açıb anasını səslədi. Təkcə Nazlıgilin qapısında heç kəs yox idi. Bir gözü bu qapıda qalsa da, Bəhruz arxayın idi, bilirdi ki, Nazlı hardan olsa, göydənmi, yerdənmi, gizlimi, aşkarmı üzə çıxacaq.

— Salamat qal, Hürnisə! — deyə Bəhruz əlini qız'a uzatdı.

— Xoş getdin, Bəhruz dadaş! — Hürnisə güldü, əlini yöndəmsiz halda geriyə çekdi.

Anası qapıya çıxdı. Rəngi solmuş, köhnə, saçaklı şalı boynuna dolamış, gözləri nurunu itirmişdi.

— A bala, a Bəhruz, sağ-salamat get! Xudavəndi-aləm sizi qonşuluqda əskik eləməsin! Allah səni bəd nəzərdən qorusun, oğul! Sağ-salamat ev-eşiyinə qayıt!

— Sağ ol, ana, sağ ol!

— Hürnisəni də sizə tapşırıram. Gözünüz üstündə olsun, oğul. O da sənin bacın!

— Narahat olma, ana!

O tərəfdəki qapı ağızında iki qoca kişi dayanmışdı. Biri kəndli çuxası, digəri qara, uzun əba geyinmişdi. Başlarında iri, tüklü, uzunsov papaq qaralırdı. Bəhruz onlarla görüşəndə hər ikisi xeyir-dua verməyə başladı. Bu mehriban qocalar Bəhruzu buraxmaq istəmirdilər. Nazlinin hələ görünməməsi onun şübhəsini artırdı. Qocalardan ayrılib evə sarı gedəndə, yenə gözü onu axtardı. Nazlıdan səs-soraq yox idi. Həyət qapısında ikitəkərli araba dayanmışdı. Arabaçı iri, dəyirmi, qara papağını çıxarıb:

— Salam, oğlum, Bəhruz! — dedi, — sizə ayın-oyun gətirmişəm.

— Sağ ol, əmi, necəsən? Araban heç köhnəlmir?

– Möhkəmdir, karıma gəlir, onsuz bir günüm olmasın. Oxu, qayıt gəl, yenə səni kəndə aparacam.

– Özü də bu araba ilə...

– Allah qoysa, ya qismət! Necə istəsən. Mən daha getdim, sənə yaxşı yol!

Arabacı heç dəyişməmiş, təkcə saçı-saqqalı tam ağarmışdı. Onun küçənin başındaitməsilə faytonun görünməsi bir oldu. Bəhruz içəriyə keçib iri, taxta çamadanı götürdü.

– Fayton gəlib?! – Şirəlibəyin sorğusunu başı ilə təsdiq edib, küçəyə çıxdı.

Şirin xanım səhərdən firfiraya dönmüşdü. Bəhruzun başına dolanır, üzərlik yandırıb yemək dalınca yemək gətirir, yol üçün hazırlıq görür, dönə-dönə özünə muğayat olmağı Bəhruzu tapşırırdı. Bəhruz anasının ədviyyat qabını pəncərədən götürüb, ona uzadanda, qadın bir an duruxdu:

– Yox! – dedi, – qoy yerində qalsın, Bəhruz!

– Bu qabı sənə verirəm, qoy həmişəlik sənin olsun!

Şirin xanım yenə tərəddüd etdi, sonra Bəhruzu bağrına basdı, öpdü, göz yaşını zorla saxlayıb, həzin, titrək səslə:

– Oğlum, balam, Bəhruz, sənsiz darıxacağam, – deyə piçildiyirdi – Allahın mənə yazılı gəlmir, sənsiz yediyim haram, içdiyim haram olacaq!

İndi Bəhruzun çamadanla həyətdən çıxdığını görəndə Şirin xanım mis parçı qapıb yüyündü, səhəngi əyib su ilə doldurdu. Şirəlibəy zəncirli saatına baxdı, arvadının tələsə-tələsə qapıya cumduğunu görüb güldü:

– Nə olub, Şirin xanım?!

– Bəs dalınızca su atmayım?

– At, at!

Bəhruz çamadanı faytonun arxa tərəfinə qoyub, başını yuxarı qaldıranda qarşidakı damın üstündə ağ çarşaflı

qadını görən kimi ürəyi titrədi. Heç şübhəsiz, o, Nazlı idi. Duruşunda da kədər vardı. Həmişəki kimi sinəsini qabağa verməmişdi. Belini azca əymış, başını aşağı dikmişdi. Sanki çadranın içində ərimiş, təkcə gözləri qalmışdı. Şirəlibəy həyətdən çıxdı. Onun dalınca əlində mis parç Şirin xanım! Elə ki, Şirəlibəy faytona mindi, Bəhruz həyəcan içində axırıncı dəfə dama, ağçadralı qızı baxdı. Buna görə tələsmədi. Əlini qaldırıb yelləmək istədi. Küçə adamla dolu idi, ona görə qorxdu, faytona qalxıb atasının qarşısında əyləşdi.

Fayton tərpəndi, Şirin xanımın mis parçdan tökdüyü su şırıltı ilə ətrafa səpələndi. Uşaqlar faytonun dalınca yüyündülər. Nazlı hələ də damda hərəkətsiz qalmışdı. Bəhruz əyilib arxaya – əlini qoynuna qoyub həsrət içində qalan Şirin xanımı, qonşulara, gəlib Şirin xanımın böyründə dayanmış Hürnisəyə, yüyürən, qışqıran uşaqlara, nəhayət, dam üstündə ağaran bir parça buluda baxdı.

– Yıxılsan, oğlum, ehtiyatlı ol! – Şirəlibəy ona xəbərdarlıq etdi. Fayton Əlixan məscidinin yanından ötüb başqa dar küçəyə döndü. Hər şey gözdən itdi. Çünkü torpaq hasarlar, evlər, ağaclar öz küçələrini ondan gizlətdi. Bir də gördü ki, fayton rus kilsəsinin qarşısındaki meydandan Padşahlıq bağına doğru sürətlə gedir. Bu bağda arxada qaldı, ikimərtəbəli, yaraşıqlı kərpic evlərin yanından keçib, Bazarçay körpüsünə endi, uca minarət, günbəz, bazarın dəyirmi, kərpicli qapısı, karavansara, Qələməhəlləsinin torpaq damları, çayın o biri sahilində Nəcəfqulu ağanın ağ binası bir-bir ötdü. Fayton genişliyə çıxdı, elə bu zaman Mömünə xatun türbəsinin dəyirmi, rəngarəng divarları günəşin altında işiq saçdı, ondan arxada, dikdə Rəhim xanın hündür, uzunsov, yaraşıqlı binası ağardı.

Fayton vağzala gedən yola çıxanda sarı-sarı evlərin arasından Atababa məqbərəsi göründü və itdi. Şirəlibəy oğlundan soruşdu:

- Mənim balam, nə olub sənə?
- Çətindir, ata!
- Bəs Tiflisdə tək qalanda necə dözəcəksən?!
- Öyrəşərəm.

Fayton indi enişlə gedirdi. Solda, dikdirdə Xoylu məhəlləsinin köhnə evləri, təpələrin üstündə qədim qalanın uçulmuş divarları ucaldı. Rəhim xanın binası sanki yuxarı qalxıb uçurumun kənarında olduğu üçün daha möhtəşəm görkəm aldı. Yaraşıqlı, kərpic hörülü İmam-verdi türbəsi sarı təpələrin arxasında qaldı, uçurumdan başlamış böyük bir sahədə isə Sərdar, Benoş bağları yaşıllıq içində itib batdı.

Qatara minəndə Bəhruz pəncərə tərəfdə dayanıb şəhərə baxırdı. Türbə, minarə, xan diki, bu dikdəki evlər, bağlar, uzaqda isə başı buludlara dəyən dağlar aydın görünürdü, bütün bunların arxasında, dam üstündə ağ çadralı qız da bir parça bulud kimi şəhərdə qalmışdı. Qatar tərpənəndə diksindi, indicə gördüyü mənzərədən ayrılacagından doğan qorxu, həsrət gözlərində yandı. Atasına baxdı, Şirəlibəy təmkinlə:

- Narahat olma, Bəhruz! – dedi.

Qatar sürətini artırdı, bayaqkı mənzərə Bəhruzun gözlərindən çəkilmədi.

Bəhruz Tiflis vağzalında Əliqulu Nəcəfovun görəndə heyrətindən qışkırdı. Xəbəri yox idi ki, Şirəlibəy ona telegraf vasitəsilə xəbər verib.

- Ay bizim şəhərə xoş gəldiniz! – deyə Əliqulu əvvəlcə Şirəlibəylə görüşdü, sonra Bəhruzu tərəf dönüb, ehmallıca burnunu sıxdı, – hə, axır mən deyən oldu, yoxsa yox?! Bu da Tiflis! Bax, gör, xoşuna gəlir?!

Bəhruzun gözü gördi olmuşdu. Naxçıvandan da böyük şəhər varmış! Vağzal binasının dar keçidindən ötüb, geniş meydana çıxanda faytonların, adamların çoxluğu, müxtəlifliyini, qarşidakı uca, yaraşıqlı binaların cərgələndiyini, bu cərgələr arasında daşlı küçələrin uzanlığını görəndə çəşib qalmışdı. Taxta çamadanı yerə qoyub, meydanın genişliyinə baxdı. Şirəlibəy Əliqulu Nəcəfovun qolundan tutub:

- Fayton götürək, – dedi, – növbə saxlamaq lazımdır.
- Xub, xub! – Əliqulu güldü, – sizin üçün məxsusi fayton gətirmişəm. Odur, gözləyir.

Bəhruz faytonun Naxçıvan faytonlarına bənzəmədiyini görəndə diqqətlə baxmağa başladı. Oturacaq yerləri yumşaq, qırmızı məxmər idi, qarmon kimi qatlanan hissəsi aşağı salılmışdı. Arxasındaki çamadan qoyulan yerin toru incəliklə hörülmüşdü. Faytonçu özü isə başqa cür geyinmişdi. Başına papaq əvəzinə fəs qoymuşdu. Əynində döşləri patrondaşlı arxalıq vardı. Bəhruz faytona minib yanaşı əyləşmiş Şirəlibəylə Əliqulu Nəcəfovun qarşısındaki məxmər oturacaqda rahatlandıqdan sonra, faytonçu arxaya çönüb gürcükə nəsə dedi. Əliqulu dərhal:

- Şirəlibəy, hara sürsün? – soruşdu.
- “Qafqaz” mehmanxanasına.

Əliqulu da dərhal gürcükə faytonçuya ora sürməyi tapşırırdı. Fayton tərpəndi, atların nalları daşların üstündə səs sala-sala, vağzaldan uzaqlaşib böyük prospektə çıxdı. Yuxarı hissələrində kiçik heykəllər, naxışlar, ornamentlər olan, eyvanlarından sarmaşıq sallanan, pəncərələrinə güldanlar qoyulan və tül pərdələr asılan uca imarətlər, müxtəlif dükanlar, Avropasayağı bəzədilmiş foto, atelye, gül mağazaları, balaca bağlar, quş yuvasına bənzəyən kiçə fənərləri, səkilərdən keçən dəyirmi şlyapalı, paltarları uzun, genətəkli xanımlar, son dəblə geyinmiş qara

kostyumlu, panamalı kişilər, xüsusi formada, işıldayan sapoqlu hərbçilər, küçə döngələrində əda ilə gəzisən qorodovoylar bir-birini əvəz edirdi.

“Qafqaz” mehmanxanasında istədiyi otaqlar olmadığı üçün Şirəlibəy Əliqulu Nəcəfovla hara getmək haqqında məsləhət istədi.

– Şeytanbazara, “İran” mehmanxanasına.

– Yaxşı otaqları var. Ora pis olmaz, raziyam. – Şirəlibəy bu sözləri deyib, gülə-gülə faytonçuya baxdı. Faytonçu heç nə soruşmadan atları irəli qovdu. Görünür, faytonçu hər kimdisə, azərbaycanca başa düşürdü. Fayton mərkəzdən uzaqlaşınca aşağıya endi, bu zaman Kür çayı göründü. Onun hər iki sahili otluq, qayalıq, çəmənlik idı, bir az aralıda evlər vardi. Şəhər burdan başlayıb, dağların ətəklərinə qədər uzanırdı. Fayton dikdiri qalxdı, daşlı küçə onları Şeytanbazara doğru apardı. Küçənin hər iki tərəfində ikimərtəbəli, eyvanlı, taxtapuşlu, hasarlı evlərin cərgəsində bəzi mağazalar, dükanlar da gözə dəyirdi.

“İran” mehmanxanasında yerləşəndən, əl-üzlərini yuyub rahatlanandan sonra, Əliqulu dedi:

– Sizi aşağıda gözləyirəm, faytonda.

– Ay Əliqulu, qardaş, get evə, dincəl. Biz də...

– Cörəkdən sonra. Tez olun!

Bəhruz çamadanı açdı, Şirəlibəy təzə, ağ köynək götürüb geyindi, pencəyini də dəyişdi, onun da yaxşı geyinməsinə çalışdı. Şirəlibəyin səliqəsinə, təmizkarlığına söz ola bilməzdi. Bu cəhət ırsən Bəhruzu da keçmişdi. Onlar ata-bala faytona minəndə Əliqulu heyrətlə:

– Paho! – deyə qışkırdı, – Vallah-Billah sizi tanımadım. A qardaş, sür Qolovanski küçəyə. Ordakı Əhməd paşanın restoranına. Əhməd dostumdur, can dərmanı desən, tapıb stola qoydurar. Ayrı oğuldur Əhməd...

Restorana çatanda Əliqulu Nəcəfov faytonçunu buraxdı. Restoranın qapısı taybatay açıq olduğundan içəri

keçdi. Dolama pillələr zırzəmiyə enirdi. Şirəlibəylə Əliqulunun dalınca pillələri düşən Bəhruz üçün hər şey təzə və qeyri-adi idi. Aşağıda onları döşəməsi par-par parıldayan dəyirmi meydanda, papaqlı, kostyumlu, şveysar qarşılıdı, hörmətlə, nəzakətlə:

– Buyurun, yeriniz hazırdır! – dedi, şüşələrlə düzəlmüş alabəzək qapını göstərdi – keçin içəri!

– İçəridə, günbəzvari tavanın altında, küncdə üstü ağ süfrəli boş yer ağarırdı. Bir neçə günbəzvari tavan isə o tərəflərdə idi, onların altında adamlar yeyib içirdilər. Əliqulu qabağa düşüb, həmin küncə getdi, Şirəlibəy də dalınca. Bəhruz da o tərəfə yönəlmək istəyirdi ki, birdən dayandı. Çünkü qapı ilə günbəzvari tavanların yanına qədər, divarda başdan-başa rəngli bir şəkil vardi. O qədər canlı və gözəl idi ki, yanından laqeyd keçə bilmədi. Zəngin və gözəl geyinmiş, qəşəng gənc bir qadının şəkli çəkilmişdi. Əliqulunun şən qəhqəhəsi eşidildi:

– Bəhruz, gəl, burdan yaxşı görünür, – dedi. Bəhruz yaxınlaşan kimi əlavə etdi: - Kim çəkibsə, qiyamət çəkib!

– Bu qız kimdir?

– Əhməd paşa deyir ki, Gürcüstanın şəhzadəsi Tamaradır!

– Bəs kim çəkib?!

– Onu deyə bilmərəm. Əhməddən soruşaram.

Stola gənc, incəbel, ağappaq qız yaxınlaşdı, onun xidmətçi olduğunu biləndə Bəhruz şəkli bir anlığa unutdu. “Gör ha... üzü açıq, çadrasız... Yazıq bizim Naxçıvan qızları”. Bu ani fikirdən sonra gözünü yenə divardakı şəkli zillədi. Onun aludəliklə baxdığını görən Şirəlibəy soruşdu:

– O cür çəkə bilərsən?

– Yox!

– Niyə?!

– Axı... bacarmaram...

– Gün o gün olsun ki, bacarasan, bax o cür gözəl şəkillər çəkəsən...

– Sağ ol, ata!

İncəbel qız sürətlə xidmət edirdi. Hətta Əliqulunun xahişi ilə Əhməd paşanı çağırıldı. Potaboy, dolğun, qıpqırımızı Əhməd paşa gülərzələ görüşüb, dərhal zarafatla bir söz deyib onları güldürdü. Sonra Əliqulunun üstünə düşdü:

– Canım, arvad-uşağıını gətirmir bura, fikri nədir?!
– Gətirəcəyəm, Əhməd paşa, bu gün-sabah! Bizi de, görüm, o divardakı şəkli kim çəkib?!

– Adını bilmirəm. Deyirlər ki, bütün günü küçədə veyillənir. Rəngsazdır... Zalim balası rəngsaz olsa da Tamaranın şəklini gözəl çəkib. Hə, yadına düşdü... Ona Aslanoğlu deyirlər... hə, hə, Aslanoğlu...

– Əhməd paşa bir kinto haqqında məzəli əhvalat danışın onları doyunca güldürdü və çıxıb getdi. Əliqulu Tiflis həyatından, "Molla Nəsrəddin" jurnalından, redaktoru Mirzə Cəlildən söhbət etməyə başladı. İncəbel qız süfrəyə hər şey düzdüydən:

– Daha nə lazımdır? – deyə soruşdu, "heç nə" cavabını alıb arxayıñ-arxayıñ uzaqlaşdı.

Yemək-içmək söhbət uzun çəkdi. Bəhruz bu müddət ərzində divarda Tamaranın füsunkar şəklinə baxmaqdan doymadı. Bu şəklin arxasında isə dam üstündən baxan ağ çadralı qız – bir parça bulud dayanmışdı.

3

Əliqulu Nəcəfovun və Şirəlibəyin dalınca, divarları alabəzək naxışlarla bəzənmiş böyük, işıqlı dəhlizə çıxan Bəhruzun gözlərindən heç nə yayılmırıldı. Dəhlizin döşəməsi mərmərdən idi, özü də şəkilli, rəngbərəng düzəlmüş mərmərdən. Divarlara tablolar vurulmuşdu. Bəhruz

onlardan birinə – balaca gölü təsvir tabloya yaxınlaşdı. "Göldə üzən yarpaqlar! Göyün, buludun sularda əksi! Hər şey aydın, düzgün, dəqiq! Necə canlıdır. Elə bil şəklə yox, həqiqətən gölə baxıram. Bu ki möcüzədir! Görəsən, kim çəkib?" Tablo rus rəssamı Polenovun əsəri idi, ona baxan Bəhruzun ağızı açıla qalmışdı.

Bir də gördü, Əliqulu da, atası da mərmər pillələrin üstündə dayanıb onu gözləyirlər. Bəhruz dərhal onlara tərəf qaçı, pillələri də sürətlə qalxdı. İkinci mərtəbədə iri, uzun, qızıl rənginə çalan dəstəkləri olan qapılardan birinə girən Əliqulu, tez də qayıdıb, başını çölə çıxartdı:

– Şirəlibəy, oğlum, sən də, – dedi, onlar içəri girən kimi – tanış olun, bu Şirəlibəydir, mənim dostum, bu da onun oğlu Bəhruz!

Əliqulu yuxarı başında, sakit-sakit baxan, ariq, uzun çənəsi saqqallı adamı Şirəlibəyə göstərdi:

– Bu isə haqqında danışdığını Şmerlinqdir. Bizim "Molla Nəsrəddin" in rəssamı, redaktorun dostu!

Şmerlinq dərhal qabağa gəldi, Şirəlibəyin, Bəhruzun əlini sıxı, əyləşməyi təklif edib, gülə-gülə, azərbaycanca dedi:

– Şadam!

– Mirzə Cəlilin dostu həmi bizim dostumuzdur! – Şirəlibəy dilləndi, Şmerlinq başı ilə razılığını bildirdi. Əlini çənəsinə aparıb saqqalını sığallaya-sığallaya şəkil-lərini tutmuş, iri gözləri maraqla, heyrətlə dolu, gursaçlı, qabıqlı, təravətli gəncə məhəbbətlə baxdı, yavaş-yavaş ona yaxınlaşdı:

– Rəssam olmaq istəyirsən?

– Bəli!

– Görürəm, böyük həvəslə gəlmisən. Bu, yaxşıdır. Ayaq üstə dayanma, keç əyləş, Şirəlibəy, siz də..., Əliqulu, əzizim, sən ki qonaq deyilsən. Özünü sərbəst apar. Rahatlanın; mən də indi gəlirəm.

Şmerlinq otaqdan çıxan kimi, Əliqulu yumşaq, dərin kresloya sərələndi, Bəhruzun üstünə düşüb özünü zirək, dilli-dilavər, bacarıqlı aparmasını tapşırıdı. Sonra Şmerlinq yerdən göyə qaldırdı, hər ikisini arxayın etdi ki, Bəhruzun işi mütləq düzələcək. Bu vaxt Şmerlinq qayıtdı və onları başqa, iri, geniş, işiqlı bir otağa apardı. Bəhruza müraciətlə:

— İşlərini divar boyu düz! — dedi — müəllimlər də tezliklə gələcəklər.

Bəhruz şəkilləri bir-bir çıxarıb divar boyu yanaşı qoyurdu. Bu işə elə aludə oldu ki, Toidzenin və Lonqonun nə vaxt gəldiyindən xəbər tutmadı. Axırıncı işini divara söykəyib, kənara çəkiləndə, onların uzaqdan şəkillərinə baxdıqlarını görüb həyəcanlandı. Xüsusilə Lonqonun sərt sıfəti onu bərk qorxutdu. Bayaqqı tablodan sonra öz əsərləri gözündən düşmüşdü, üstəlik də belə ciddi müəllimlərin onları diqqətlə nəzərdən keçirdiyini görəndə ümidsizliyə qapıldı.

Bu, onun həyatında ilk böyük imtahan idi!

Gözlənilmədən Toidzenin qəhqəhə çəkməsi Bəhruzu daha da həyəcanlandırdı, düşündü ki, heç nə, batdır. Toidze Qulamheydərin astafanı yuxarı qaldırıb qışqırması səhnəsini göstərən şəklə barmağını uzadıb Şmerlinqə gülə-gülə dedi:

— Bax, ardıcılın gəlir, daha nə dərdin?!

Şmerlinq bu şəklə biganə qalmayıb, onu təbəssümlə nəzərdən keçirdi.

Bəhruz özünə gəldi, yenidən ümid işığı parladı. Gözlənilmədən Toidze irəli gəlib, Bəhruza sarı döndü və soruşdu:

— Bu nə ağacıdır?

— Narbənd.

— Bu ağac haqqında eşitmışəm. Ağac da orijinaldır, iş də. Bəs siz nə fikirdəsiniz, Lonqo?!

— -Mən də şərıkəm! — deyə Lonqo qəribə bir səslə, ləhcə ilə danışıb Bəhruzun başını sigalladı — iş yaxşı...

Bəhruzun daha nə qorxusu, nə ümidsizliyi vardı. Şirəlibəy susub sakit-sakit baxsa da, təmkinli görünə də daxilindəki gərginliyi duymaq çətin deyildi. Əliqulu isə gah Şmerlinqə, gah Lonqoya, gah Toidzeyə izahat verir, mənasını açmağa çalışır, yeri düşəndə zarafatından da qalmırıdı.

Baxışın uzanması Bəhruzu həm sevindirir, həm də rixdirirdi. Nəhayət, rəssam müəllimlər şəkillərə baxıb qurtardı, onların fikri bir oldu. Heç şübhəsiz, Bəhruzun istedadı var, amma çox öyrənməli, çox işləməlidir. Bunu üçün də məktəbin tələbəsi olmalıdır. İşləri göstərdi ki, tələbə olmağa layiqdir.

Hamidan çox Əliqulu Nəcəfov sevinirdi. İlk məşğələlərə qədər vaxt çoxdu, bu müddətdə bəzi inzibati işləri də həyata keçirmək lazım idi. Şmerlinq Bəhruza uzun siyahı yazırıdı, Toidze isə onun tərcüməyi-halına dair qeydlər götürdü.

Beləliklə, Bəhruzun həyatında yeni dövr başladı...

4

Bu dövrün ilk günləri bədii mağaza, kirayə ev, Şirəlibəyin doktor Şengelayanın qohumlarına dəyməsi, onun hədiyyələrini çatdırması, ata-oğulun yazıçı Mirzə Cəlillə görüşməsi və bunlar kimi başqa xırda qayğılarla axıb keçdi. Bəhruz bir də ayıldı ki, atasını Tiflis vağzalında yola salır.

Şirəlibəy tutqun idi, sakit-sakit oğluna baxır, nəsə demək istəyir, amma susurdu. Qatarın yola düşməsinə az qalmış, əlini Bəhruzun ciyninə qoydu:

— Narahat gedirəm, oğlum! — dedi, — hərçənd, salamat, fəqir növcavansan, şəkki-şübhəm də yox. Özündən muğayat ol, tez-tez məktub yaz.

— Yaxşı yol, ata. Məndən nigaran qalmayın!

Bəhruz evə gələndə ürəyi sıxıldı. İndiyə qədər Əliqulu ilə, atası ilə gəzib dolaşlığı üçün azad, qayğısız və şən idi. Yuxarı məhəllədə, daşlı küçədə kirayə tutduqları ağ, ikimərtəbəli binanın uzun eyvanı, üstündən buzlar kimi sallanan naxışlı, rəngli bəzək taxtaları, eyvan boyu bir neçə otağı, bunlardan sonra sağ tərəfə burulan eyvanın küncündə, ayrıca pilləkəni olan bir otağı, yumru sütunlarla uzanmış yaraşıqlı surəhisi vardı. Bəhruz rəngarəng, təravətli çiçəklərlə dolu olan həyətə girib, eyvana doğru gedən daşlı yolla irəlilədi, bağçada işləyən qoca kişiye, onun yanında durmuş arvada salam verdi. Hər ikisi türk idi, Bəhruz onların türk dilində danışıqlarına heyran qalmışdı. Çünkü elə şirin, elə xoş tərzdə danışırılar ki!

Otağa keçəndə ürəyinə kövrəklik dolmuşdu, ilk anda geniş, işıqlı, iri pəncərəsi baxçaya açılan bu otaq ona dar gəldi, köynəyini soyunub köhnə taxtin üstünə atdı. Sağda hündür, ağır daşlı Bekker saatı qoyulmuşdu. Solda isə üst-üstə uzunsov, altığözlü, pianoya oxşayan qədimi şkaf vardı. Bəhruz şkafın üstünə qoyulmuş atasının bədii mağazadan aldığı firça qutusunun qapağını açıb qaldırdı. Su tökmək, rəng qoymaq üçün ayrıca yerlər, qablar gördü və birdən-birə qatarın pəncərəsində dayanan atasının qəmli, mükəddər üzünü xatırladı. İndi qara saqqalı ona saqqal kimi yox, rəng kimi göründü, ona elə gəldi ki, atasının gözlərindəki kədər də elə bu rəngdə idi. Yatmaq istədi, yata bilmədi, çəkmək istədi, çəkməyə həvəsi olmadı.

Bəhruz pəncərəyə yaxınlaşanda, birdən qapı açıldı. Zərif bir qız qorxa-qorxa qapı ağızında dayandı. İçəri girmədən.

— Səhərdən qapını döyürem, — dedi, — cavab vermirsiniz.

Bəhruz pəncərədən ayrıldı:

— Eşitmirdim, — dedi. Qapiya tərəf gələndə 15-16 yaşında, sarışınsaçlı, göygözlü, ağ, totuq yanaqlı qız gördü. Qız tərpənmədən gözlərini qırpa-qırpa:

— Xalam sizi çağırır, — dedi və çevrilib getdi.

Bəhruz köynəyini geyinib həyətə düşəndə Əminə xala onu gülə-gülə qarşılıyıb, divar dibindəki şaftalı ağacını göstərdi, xahiş etdi ki, yuxarı budaqlardakı şaftaları dərsin. Qoca kişi də mehriban-mehriban ona baxırdı. Bəhruz divarboyu qalxan, zərif ağacı indi görmüş kimi bir ona, sonra qocalara, daha sonra əlində güllü qab tutmuş bayağı qızı nəzər saldı. Ağaca yaxınlaşıb, bir ayağını divara söykəyib yuxarı qalxdı, əlini uzadıb budağın birini özünə tərəf çəkdi. Budağın üstü yarısı qırmızı, yarısı sarımtıl, təravətli, saf şaftalarla dolu idi. Onları bir-bir dərib sarışın qızın aşağıdan ona doğru uzatdığı qaba qoyurdu.

Bəhruz ağacdən düşəndə, sarışın saçlı qız qocalara şaftalı paylayırdı. Birini də Bəhruzu uzatdı. Bəhruz alıb ona təşəkkür edəndə qıpçırmızı qızarmışdı. Belə həyəcan keçirməyinə görə öz-özünə məəttəl qaldı. Qocalar şaftalını ləzzətlə, deyə-gülə yeməyə başladılar.

5

Bəhruz səhər tezdən oyandı. Məktəbə getdi, mərmər dəhlizdən keçib, yenə göl mənzərəli tablonun önünde durdu, sonra pillələrlə qalxanda elə bildi ki, hamidan əvvəl gəlib. Qapını açmaq istəyəndə, pəncərəyə söykənmiş gənci görüb dayandı. Gənc ucaboylu idi, yekə, yasti burnu sıfətinə ilk baxışda sərtlik gətirirdi, əslində belə deyildi. Gülə-gülə:

— Gəl, tanış olaq, — dedi, mən Revazam. Sən öz adıni demə, çünki bilişəm. Amma de görüm, niyə bir saat qabaq gəlmisən, yoldaş Bəhruz Kəngərli?!

Bəhruz çəşdi, özünü itirdi, ilk dəqiqədən döşünə yatmış Revaza baxa-baxa qaldı.

— Hə, niyə dinmirsən? — Revaz yenə gülə-gülə davam etdi — axı bu sualı səndə mənə verə bilərsən. Elədir, yoxsa yox?! Bu gün birinci gündür, adam tələsir, can atır... Bax, odur, bizim kimi biri də gəlir. Sən tanımazsan onu, amma mən tanıyıram. Bizim gürcü balasıdır, Lado Qudiaşvili! — deyə Revaz ona müraciət etdi — otaqda hələ heç kəs yoxdur. Buyurun, yaxın gəlin, əvvəlcə tanış olaq. Mənim adım Revaz, bu tələbənin adı Bəhruzdur.

Lado onlara tərəf gələ-gələ:

— Çox şadam, — deyib üzü işıqlandı, Bəhruz kimi özünü itirmədən gözlərini qıya-qıya, məna ilə güldü — hörmətli Revaz, ərz elə görək bizi haradan tanıyırsan? Axı bu gün birinci gündür.

— Bəli, birinci gündür, — Revaz təsdiq etdi, maraqlanmışam. Sinifimizdə kim oxuyursa, onların siyahısı məndədir.

— Elə isə de görək, o gələn qız bizimlə oxuyur?
— Bəli, bizimlə, Ketovan Maqalaşvili!
— Daha sözüm yox! — deyə Lado heyrətlə gözlərini qıydı, sinfi axtaran, ora-bura baxan qızı səslədi — Keto, bura gəl! Dərsə gecikmişik.

Saçlarına bant bağlamış, naxışlı, güllü kofta geymiş, yupyumru qız son sözləri eşidən kimi qorxdu, gözlərini qırpa-qırpa onlara baxdı:

— Müəllim buraxmadı sizi? — soruşdu.

Lado ciddi görkəm aldı:

— Yox, buraxmadı! — dedi.
— Vay, bəs nə edək?!

— Bize təkcə tələbə dostumuz Revaz kömək edə bilər, — Lado Revazı ona göstərdi — çünki yerin altından da xəbərdardır, üstündən də...

Revaz bu zarafatdan sınınmadı, körüyü basıb, zarafat ocağını daha da alovlandırdı.

— Qoqo! — deyə qızı müraciət etdi — heç narahat olmayın. Bir az səbr eləyin, hər şey düzələcək!

— Heç yaxşı olmadı! — deyə Ketovan Ladonun yanında dayanıb gözlərini qırpa-qırpa qaşqabağını tökdü. Revaz hamını bir-biri ilə tanış edəndə, iri, uzun, ariq, sümüklü bir gənc gülə-gülə yaxınlaşdı:

— Revazcan! — deyə qollarını açıb Revazı bağırına basdı — sənin üçün elə darıxmışam ki! Canım, yəqin bunlar tələbə dostlarımızdır. Məni tanış elə də!

— Aman verirsən ki! — Revaz əvvəlcə onun özünü tələbələrə təqdim etdi — Xəlil Musayev. Dağıstan balası, Tiflisə gələn gün onunla tanış olmuşam.

Xəlil Musayev bir-bir əl verib uşaqlarla görüşdü. Sonra sinfin qapısını göstərib:

— Niyə burda dayanmışıq? — dedi, — gəlin, keçək içəri!

— Dərs başlayıb! — Ketovan dilləndi.

— Nə danışırsan, Keto xanım, — Xəlil Musayev qəhqəhə çəkdi. — Bu boyda zarafat olar?!

Lado gözlərini qıya-qıya Ketovana işaret ilə:

— Düz on beş dəqiqədir ki, dərs gedir, gecikmişik, — dedi.

— Dərsin başlanmasına on dəqiqə qalır, əzizim Lado Qudiaşvili! — Xəlil Musayev zarafatı başa düşmədi — bu dəqiqə!

Qapını açıb, başını irəli uzadan Xəlil Musayev birdən zarafatı başa düşüb, otaq boş olsa da, başını geri çəkdi, astaca qapını örtüb, əks hücumu keçdi:

– Doğrudur, dərs başlayıb, müəllim də elə acıqlıdır ki, üzündən zəhrimar tökülür. Revazcan, deyirəm ki, gəlin, bir şey fikirləşək.

Bayaqdan zarafat eləyən Lado özü çəşbaş qalmış, Xəlil Musayevin sözlərinə tam inanmışdı. Buna görə gah Revaza, gah Ketovana, gah Bəhruba baxır, gah da çiyinlərini atıb, heyrətlə gözlərini qayırdı. Xəlil Musayev Ketovana baxa-baxa:

– Revazcan, bir fikrim var, – dedi.

– Buyur, Xəlil!

– Deyirəm ki, Keto içəri girib, müəllimdən icazə istəsin. Hər halda onu görən müəllim hırslaşmaz. Qəşəng qızdır, hörmət edər ona.

– Çox ağıllı fikirdir! – Revaz onunla razılaşdı.

Lado bunun həqiqət olduğuna inanıb, üzünü qızatutdu:

– Ketocan, başqa çarəmiz qalmır.

Ketovan əvvəlcə razi olmadı, uzun yalvar-yaxardan sonra, qapiya sarı getdi, qapını açıb içəri girdi, Lado da cəld onun ardınca cumdu. Qapı təzədən açılanda Ketovan başını çıxarıb oğlanlara:

– Buyurun içəri, müəllim icazə verdi! – dedi.

Lado, sonra Revaz, Bəhruz, Xəlil sevinə-sevinə gedirdilər. Onlar içəri girəndə Ketovan yuxarı başa keçib, ciddi görkəm aldı, hamını sakit olmağa çağırıldı:

– Bir dəqiqə! Bir dəqiqə! Qulaq asın! İlk dərsi qəh-qəhələrlə başlamağınız münasibətilə sizi təbrik edirəm!

Tələbələr Ketonun bu təbrikini də qəhqəhə ilə qarşıladılar. Bu vaxt sinfin qapısı ağızında bir gənc göründü. Lado onu göstərib Revazdan soruşdu:

– Oğru kimi gələn kimdir?

– Səhv etmirəmsə, aktyordur...

– Aktyor?! Aktyorun bizim sinifdə nə işi?!

Qırmızıyanaqlı, dirigözlü, başında əyri-üyrü yay şlyapası olan bu gənc gül-gülə onlara yaxınlaşdı, salam verdi.

– Deyəsən, səhv gəlmisiniz? – deyə Revaz onu başa salmağa çalışdı – burası yeriniz deyil.

– Niyə?!

– Çünkü burda aktyor yoxdur.

– Rəssam ki var. Mən də rəssam olmaq istəyirəm.

– Bəs sən Mişa Çiaureli deyilsən?!

– Özüdür ki, var!

– Axı səni səhnədə görmüşəm.

– Nə olar, indi də molbert arxasında gör!

Gənc saymazyana onların yanından keçib, Ladonun böyründən bir dürtmə vurdu, Ketovanın qarşısında şlyapasını çıxarıb baş əydi, Bəhruba qımışib qaş-gözünü oynatdı, Ketovana sarı döndü:

– İcazə verərsən, yanında bərqərar olum?!

– Buyura bilərsiniz.

Otaq böyük və işıqlı idi, sağ divarındakı üç iri pəncərədən qalın, ağ pərdələr asılmış, ortası yiğilib gül kimi düzəlmüşdi.

Müəllim içəri girdi, ayaq üstə dayanan gənclərə əli ilə əyləşməyi təklif edib, səhnə kimi hündür bir yerə çıxdı. İlk dərs münasibətilə onları təbrikdən, qayda-qanun haqqında məlumatlardan sonra, ani fasılə verib, hamını bir-bir nəzərdən keçirdi. Sonra üzünü Revaza tutdu:

– Deyəsən, gəlməyən yoxdur?

– Yoxdur! – deyə Revaz ayağa qalxdı, bir nəfər artıqdır.

– O kimdir?

– Aktyor...

– Mişa Çiaureli?! Bizim Mişa heç yerdə, heç zaman artıq ola bilməz. O, çox qabiliyyətli tələbədir, cəsarətlə deyirəm, gələcəyi böyükdür.

Hamı heyrət içində gözünü Mixail Çiaureliyə dikdi. Təkcə Ketovan Maqalaşvili dən başqa!

Müəllim Revazdan soruşdu:

- Bəs Mariya Ratiyeva hanı?!
- Arxadadır.

Mariya ayağa qalxdı. Bəhruz geriyə çevrildi. Mariya onlardan, nisbətən böyükdü. Ucaböylü idi, ciyinlərinə güllü ipək şal salmışdı. Mariyadan o tərəfdə, qapıya yaxın yerdə, Kosta adlı sarışın tələbə əyləşmişdi.

Müəllim həm Revaza, həm Mariyaya əyləşmək üçün icazə verdi, özü səhnənin sağ tərəfində üstünə pərdə örtülmüş heykələ yaxınlaşdı. Pərdəni götürüb:

- Bu başı çəkin! – dedi, göstərişlərini verib otaqdan çıxdı.

Bəhruz karandaşı əlinə götürdü.

6

Evə qayıdanda gözlərində bir dünya sevinc yanırı.

Həyətə girəndə, daşlı cığırla pilləkənə doğru gedəndə, Əliqulu Nəcəfovun Əminə xala ilə söhbət edən görüb:

– Əliqulu dayı! – deyə qışqırkı və yüyürdü. Pillələri qalxanda, qabağına gələn Əliqulu əlində tutduğu beş qərənfili uzatdı:

- Təbrik edirəm, Bəhruz! – dedi, dərhal adəti üzrə burnunu ehmallıca sıxdı – bütün arzularına belə çatasan!
- Sağ ol, Əliqulu dayı!

Əminə xala stolun başına samovar qoymuşdu. Əliqulu Nəcəfov əlini Bəhruzun ciyininə qoyub, stola tərəf apardı:

- Əminə xalanın çayını içməyib getmək günahdır, – dedi, – gəl, əyləş!
- Bəhruz hərəsi bir rəngdə olan qərənfillərə baxırdı: qırmızı, ağ, sarı çəhrayı qəhvəyi rəngli bu qərənfillər bir

yerdə gözəl görünürdü. Əminə xala çayları süzüb stəkanları Əliqulu və Bəhruz tərəf uzadıb soruşdu:

- Bu cavan sənin nəyindir, Əliqulu?!
- Dostumun oğlu!
- Dostunun dərdi olmasın gərək. Ay oğul, o gülləri qoy bir kənara, çay iç, səhərdən məktəbdəsən.

Bəhruz otağına keçdi, güldana su tökdü, onu güllərlə birlikdə Bekker satının yanındaki şkafın üstünə qoydu. Qərənfillər güldəndə daha qəşəng oldu. Bəhruz yenə eyvana, onların yanına qayıtdı. Əliqulu içdiyi çayı tərifləyirdi. Əminə xala məlahətini itirməmiş, iri, dəyirmisifətli, möhkəmbədənli, sağlam, zirək qadındı. Əliqulunun tərəfindən xoşallandı, yanaqları qızardı, ona ehtiramla baxabaxa soruşdu:

- Ay Əliqulu, uşaqları gətirmədin?
- Hələ yox. Darıxmışam yaman. Ələlxüsus balaca qızım Qəmər üçün. Elə şeytan qızdır ki! Yaxşı, daha mən gedim. Çaya görə, sağ ol, Əminə bacı!

Əliqulu ayağa qalxdı, Bəhruzu sarı döndü:

- Oğul, yerimi ki, Allaha şükür tanıyırsan... Davidovski adına küçədə. Tez-tez gəl yanıma.

Bəhruz da ayağa qalxdı, “mütłəq gələcəyəm” deyib onu küçə qapısına qədər ötürdü. Geri qayıdanda isə karandaş əlində idi, şkafın üstündəki qərənfilləri çəkirdi.

7

Beləliklə, bir-iki ay keçdi.

Bəhruz Tiflisə, məktəbə, tələbə dostlarına bağlandı. Rəssam emalatxanalarında günləri mənalı, şən keçirdi. Apollonun başını çəkirdilər. Bir neçə dəfə müəllim özü ona yaxınlaşıb, şəklinə baxmış, izahat və göstəriş vermişdi. Bəhruz dərsə nə qədər tez gəlirdisə, Revazı hökmən sinifdə görürdü. Nə sirdisə həmişə birinci Revaz gəlirdi.

Zirəkliyinə, bacarığına, dilli-dilavərliyinə görə uşaqlar onu "administrator" deyə çağrırdılar. O, bundan qətiyyən incimirdi. Revazın səhər birinci gəlməsi haqqında dostları məzəli əhvalatlar uydurub danışır, deyib gülürdülər. Guya Revaz heç evə getmir, elə məktəbdə gecələyir.

Mişa Çiaurelinin şöhrəti dildə-ağızda gəzir, aktyorluğununu məharətlə göstərə bilirdi. Bir dəfə əzik-üzük yay şlyapasını Keto götürüb gizlicə Revaza ötürdü. Revaz da Ladoya. Lado, gözünə döndüyüm isə, eləmə tənbəllik, götür bu şlyapanı, apar qoy Apollonun başına, Mişa şlyapasını axtarıb tapmadı, bir-bir uşaqlardan soruşdu. Hamı gülə-gülə "bilmirəm" deyəndə, Mişa doluxsunub ağlamağa başladı. Əvvəl uşaqlar bunu zarafat bildilər. Amma Mişanın doğurdan da ürəkdən ağladığını görüb pərt oldular. Revaz tez şlyapanı Apollonun başından götürüb ona verdi. Mişa yanağından süzülən yaşı silə-silə şlyapasının əzik-üzük yerlərini düzəltdi, gözünün altın-dan pərt dayanmış uşaqlara baxdı. Gözlənilmədən qəh-qəhə çəkib, şlyapaya bir təpik vurdu:

— Hə, necəsiniz? — dedi, — özünüz öz ayağınızla şlyapamı gətirdiniz, yoxsa yox? Elə bilirdiniz, onu Apollonun başında görmürdüm?

Şlyapaya hələ bir təpik vurdu, top kimi ora-bura atıldı. Birdən bu şlyapa kiminsə güclü zərbəsi ilə açıq pəncərədən çölə uçdu və şiddətli qəhqəhə doğurdu. Uzun müddət əhvalat unudulmadı.

Tənəffüslerdə heç kimə qosulmayan, bir kənarda sakit, fağır dayanan Bəhruz həmişə zarafatlaşan dostlarına baxıb gülürdü. Kiminləsə ünsiyyət bağlamaq, məsələn, Mariya Ratiyevaya yaxınlaşmaq, onunla söhbət etmək istəyir, nədənsə çəkinir, utanır və buna cəsarət göstərmirdi. Nəhayət, Mariya özü ona tərəf gəldi:

— Niyə heç kimə qosulmursan, Bəhruz?!

Dəqiq cavab verə bilmədiyi üçün Bəhruz ciyinlərini atdı, bir az da qızardı. Mariyanın gözlərinə baxdı. Bu sadə, gənc rus qadının təmiz, aydın gözlərində göl maviliyi və sakitliyi vardı. Ciyinlərinə saldığı ipək şalın saçaqlarını oynada-oynada yenə soruşdu:

- Niyə həmişə fikirlisən, bəlkə dərdin-sərin var?!
 - Yox!
 - Qəribə cavansan, quzu kimi dilsiz-ağıssız. Yəqin eviniz üçün darıxırsan?!
 - Darıxıram, çünki həmişə evdə, məhəllədə olmuşam, ata-anamla birlikdə!
 - Yəqin ki, sevdiyin qız da olub?
 - Olub! — bu kəlməni deyəndə Bəhruz qızarın başını aşağı dikdi. Mariya astaca gülürdü:
 - Daha niyə utanırsan?!
 - Bizzə belə açıq söhbət olmur.
 - Aydındır. Yəqin o qızı indi də istəyirsən?!
 - İstəyirəm.
 - Gözəldir?
 - Gözəldir.
 - O da səni sevir?
 - Sevir... Amma... bu, baş tutan iş deyil.
 - Ya dövlətli qızıdır, bəyin-xanın, ya da ruhani bir adamın...
 - Düzdür...
 - Bəlkə buna görə fikir çəkirsən?
 - Unuda bilmirəm.
 - Başa düşürəm, Bəhruz! Mənim də həyatım fərəhli keçməyib. Ərdəyəm. Ərim də burda, dəftərxanada işləyir. Pis adam deyil. Ərə getmişəm, sonra peşman olmuşam. Rəssamlığa da həvəsim çoxdur. Ona görə burada, sizinlə oxuyuram. Ərimdən həm ayrılməq istəyirəm, həm də yox...
 - Niyə?

— Sevə bilmirəm. Sevgisiz həyatın nə mənəsi?!
Bu söhbətdən sonra Bəhruz Mariyaya özü yaxınlaşır.
di. Dərs qurtaranda evə bir yerdə gedirdilər. Mariya hər
dəfə ona:

- Gedək bizə, Bəhruz, qonağım ol! — deyirdi.
- Cox sağ ol, Mariya, başqa vaxt...

Bəhruzun çox, yaxın olduğu tələbə Lado idi. Deyib,
gülən, zarafatı sevən Lado dərsə ciddi yanaşırıdı. Rəssamlı-
ğa ötəri həvəslə yox, aludəliklə bağlanmışdı. Hər dəfə sə-
nətdən söhbət düşəndə qızgınlıqla danışındı. Ən çox Mişa
Çiaureli ilə mübahisə edirdi. Bir-iki dəfə onların mü-
bahisəsi az qala davaya çevrilmişdi. Hər ikisi inadkar, sə-
zündən, fikrindən dönməz olduğu üçün bir-biri ilə razıla-
mamış, ehtirasla, coşqunluqla davam edən mübahisə daha
da qızışmışdı. Ketovan və Revaz onların arasına girib, hər
ikisini sakitləşdirmişdi. Lado Bəhruzun işlərinə baxar,
fikrini söyləyər, öz rəsmələrini ona göstərər, rəyini öy-
rənməyə çalışardı. Qızlardan danışmağı xüsusilə sevirdi:

- Ay Bəhruz, Ortaçala bağlarını görmüsən?
- Yox!
- Onda Ortaçala gözəllərini də görməmisən. Ağ-
zında gözəl deyirəm, Ortaçala qızları kimi gözəl qızlar
dünyada tapılmaz. Bir yanaqları var, qıpqırmızı, ciyəlek
kimi. Özləri də elə mehribandır ki! Keçən il biri ilə tanış
olmuşdum. Bilirsən, necə yaxşı qızdı, səd heyif ki, mə-
nimlə çox az görüşdü. Bilirsən, niyə? Atası onu yaşılı bir
kişiyə ərə verdi. Beş-altı gün bundan əvvəl gördüm küçə-
də. O gözəl qızdan heç nə qalmamışdı. Yazığım gəldi.
Bir dəfə boş vaxtimzdə səni Ortaçala bağlarına apara-
ram, gözəl qızları öz gözlərinlə görərsən. Sonra özün
ordan əl çəkməzsən.
- Eh, vaxtimız var ki?

— Niyə yoxdur? Qız üçün canımı verərəm, nəinki
vaxtim... Təki tanış olasan... Vaxt tapmağa nə var ki?
İstirahət günü nə edirsən?

- Şəkil çəkirəm.
- Bütün günü?! — Lado heyrətlə ona baxdı, Revaza
sarı döndü — Ay Revaz, bütün günü şəkil çəkir. Başına
ağıl qoy!
- Bəhruz hər şeyin yerini yaxşı bilir, Lado!
- Eh, sən də başladın... Ay Bəhruz, bəs darıxmır-
san?!
- Yox!

— Daha sözüm yox... Səninki mənimlə tutmaz... Elə
Revaz yaxşıdır. Gedin, gecə-gündüz şəkil çəkin...

Revaz gülə-gülə dedi:

- Ortaçala gözəllərini o qədər də axmaq bilmə, La-
do. Onlar hər yoldan ötəni yaxına buraxmırlar...
- Mən yoldan ötən deyiləm. Həiəlik!
- Revaz Bəhruzu sarı döndü:
- Doğrudan çox darıxırsan? Onda səni bu istirahət
günü bizə aparacağam. Evimizə.

Bu bir-iki ay ərzində Bəhruz bir neçə dəfə Əliqulu
Nəcəfovun yanına — Davidovski küçədəki mətbəəyə get-
mişdi. Vaxtilə “Molla Nəsrəddin” jurnalını vərəqlərkən,
onun şəkillərinə baxarkən, bu jurnalın harada, necə və nə
cür çap olunduğu haqqında heç təsəvvürü yox idi. İndi bu
jurnalın cildlənməsində, daşınmasında redaksiyaya kö-
mək edən uşaqlara qoşulmuşdu. Belə qızığın iş vaxtların-
dan birində əllərini arxasında tutmuş, dolubədənli,
sallaqbiaklı mirzə Cəlil otağa girdi. Sinifdə olduğu kimi,
uşaqlar ayağa qalxdılar. Mirzə Cəlil gülə-gülə onlara
baxdı, Əliquludan uşaqların kim olduğunu bir-bir soruş-
du. Növbə Bəhruzu çatanda, onun rəssamlıq məktəbində
oxuduğunu bilib, yaxına gəldi, Bəhruzun iri gözlərinə
diqqətlə baxıb:

- Mərhəba, oğlum, mərhəba! - dedi, - bizim jurnalada rəssam lazımdır, xalqa da. Kimin oğlusan?
- Şirəlibəy Kəngərlinin.
- Eşitmışəm. Nəcib, yaxşı adamdır, Əşrəfbəy kimindir?!
- Babamdır.
- Əşrəfbəylə çox görüşmüşəm. Əsl aqsaqqaldır.

Onun bu aqsaqqallığını nəvəsinin ağıllılığında görürem. Çox şadam, oğlum, bizim millətin ağıllı övladlara ehtiyacı sonsuzdur.

Mirzə Cəlil Bəhruzu bir də məhəbbətlə baxdı:

- Bəlkə nəsə lazımdır?!
- Sağ olun, müəllim!
- Çətinliyin olsa, utanma, Tiflis bizim doğma şəhərimizdir, gəl yanımıza, kömək edək!
- Baş üstə, müəllim!
- Bəs məni tanıyırsan?
- Bəli, tanıyıram, bu jurnalın redaktoru, bir də yazıçısı kimi.
- Yaziçı kimi?! - Mirzə Cəlil heyrətləndi, - nəyimi oxumusan?!
- Atam sizin "Poçt qutusu" hekayəsini mənə danışıb. Tiflisdən bizə - Naxçıvana gələn qəzetdə çap olunmuşdu.
- Düzdü. "Şərqi-Rus" qəzetində.
- Bəli!

Mirzə Cəlil məmnun-məmnun bir də bütün uşaqları nəzərdən keçirdi, ağır, təmkinli yerişlə, yenə əllərini arxasında tutub Əliqulu ilə birlikdə otaqdan çıxdı.

Bəhruz atasından məktub aldı. Məktubu bir neçə dəfə oxudusa da, doymadı. Şirəlibəy evdən-eşikdən, Nax-

çivandan məlumat verib, axırda "Əliquluya məndən salam yetirməyi unutma!" sözlərini yazmışdı. Məktub qəriblik hissini türəyindən çıxartmışdı və xeyali Naxçıvana uçmuşdu. Birdən "ey, Bəhruz" səsini eşidib, eyvandan boylananda, aşağıda, darvazanın yanındakı daşlı cığırda Xəlil Musayevi gördü.

- Xəlil, çıx yuxarı, - dedi.
- Xəlil pillələri qalxa-qalxa, qəribə sevincə, həyəcanla Bəhruzu salamladı.
- Salam! - Bəhruz əlini uzatdı, - xoş gəlmisən, ay Xəlil, buyur, keç otağa.
- Əşşı, otaqda nə var e... A Bəhruz, qonşuların gözümə dəymir.
- Onları hardan tanıyırsan?! - Bəhruz heyrətlə suruşdu.
- O dəfə gəlmışdım sizə. Sən harasa şəkil çəkməyə getmişdin. Tanış oldum. Hələ samovar çayı da içdim. Öz aramızdır, Əminə xalanın qızı çox qəşəng qızdır.
- Onu da görmüsən?
- Bəs necə?! Düzünü de, Bəhruz, vurulmamışan?!
- Yox!
- Nə əcəb?! Elə gözələ vurulmamaq olar?! Eşitmışdim ki, türk gözəllərinə çatan olmaz. Amma belə gözəl... Səndən gizlətməyəcəyəm, mən dəli-divanəyəm. Onu görəndən bəri özündə deyiləm. Sənə qibtə edirəm ki, belə gözəl qızla qonşusan.
- O burda yaşamır. Əminə xalanın da qızı deyil. Bacısı qızı...
- Nə fərqi var? Türk gözəlidir ki?!
- Yaxında deyil, uzaqdadır...
- Nə olsun, bir ayağı ki, burdadır. Onun şəklini çəkəcəyəm. Özündən razılıq almışam. Sən necə buna etiraz etmirsen ki?!
- Yox!

– Qızıl oğlansan, Bəhruz! – Xəlil razı halda, əlini onun kürəyinə vura-vura əlavə etdi – ürəyi geniş adamlara məhəbbətim çoxdur. Otağın hansıdır?!

– Budur, künçdəki.

Xəlil Musayev otağa girib hər şeyi gözdən keçirdi:

– Qiyamətdir, Bəhruz. İsləmək üçün də şərait var. Bizim tələbələrdən bura məndən başqa daha kim gəlib?!

– Mariya Ratiyeva.

– Mariya?! – Xəlil təəccübə ona sarı çevrildi – bilmək olar, nə üçün gəlib?!

– Şəkil çəkmək üçün...

Xəlil məna ilə baxıb güldü:

– Əlbəttə, daha nə üçün gələcək ki?! Yaxşı, şəhərə çıxməq istəyirsən, yoxsa yox?!

– İstəyirəm, Davidovski küçəsinə gedəcəyəm.

– Gəl, bir yerdə gedək, orda səndən ayrılarım.

Davidovski küçəsinə, mətbəəyə çatanda, Xəlil dayanıb şübhəli-şübhəli Bəhruzu baxdı:

– Jurnalda gedirsin, orda kimi tanıyırsan?

– Əliqulu Nəcəfov.

– Əşşİ, bunu bayaqdan desənə. Mən ona şəkillər aparmaq istəyirdim. Məni ona möhkəm tapşır... Qoy kömək etsin...

– Yaxşı, deyərəm, arxayıñ ol!

Bəhruz ondan ayrılib pillələri qalxdı, ikinci mərtəbədə sağ tərəfdəki qapını döydü. İçəridən uşaq səsi gəldi. Qapı açılanda Bəhruzun qarşısında balaca qız dayandı.

– Qəmər, kimdir orada?! – otaqdan Əliqulu Nəcəfovun səsi eşidildi. Sonra özü dəhlizə çıxdı – oho, Bəhruz, buyur içəri gəl, qaynanan səni çox istəyəcək. Gəl, utanma, əvvəlcə şeytan qızım Qəmərlə tanış ol!

Balaca qız güldü, dilini çıxarıb sevinə-sevinə otağa qaçı. Bəhruz içəri keçəndə, Əliqulu Nəcəfov əlini sıxasıxa:

– Ailəm gəlib! – deyə sevincək xəbər verdi, – həmişəlik, övrətim əla plov bişirib, əsl Naxçıvan plovu. Nə yaxşı gəlib çıxdın, ay Bəhruz. İnan, ürəyimdən keçirdin, elə keçirdin, elə bil göydən mənim üçün zənbillə düşdün. Bu gəlişin ürəyimdən oldu. Keç, keç otağa!..

BEŞİNCİ FƏSİL

1

Revaz Abbaszadə istirahət günü Bəhruz evlərinə dəvət etmişdi. Onların evi Aleksandr bağıının sağ tərəfində, poçt binasının yerləşdiyi uzun prospektin başında, gül mağazasının yanında idi. Bəhruz iri, dəyirmi həyətə girdi, ünvana baxıb Revazın yaşadığı mənzili axtardı. İkinci mərtəbəyə qalxıb qapının zəngini basıb gözləməyə başladı. Qapı gec açıldı. Bəhruz qarşısında ağ köynəkdə, yarasıqlı, incəbelli bir qız görüb, əvvəlcə çasdı, dinə bilmədi, sonra udquna-udquna soruşdu:

- Revaz burada olur?!
- Bəli, buyurun, keçin içəri.
- Evdədir?
- Keçin otağa... - qız sualına cavab vermədən gülə-gülə onu evə dəvət etdi. Çəkinməyin, keçin otağa.

Bəhruz sıxıla-sıxıla dəhlizdən ötüb açıq qapıdan otağa girəndə iki qızın yanaşı dayandığını görüb yenə çasdı, başını tərpətməklə salam verdi. Qızlar gülə-gülə salamı alıb iri divanı göstərdilər:

- Buyurun, əyləşin!
- Qapını açan qız da içəriyə daxil oldu.
- Rəvaz evdə yoxdur, - dedi, - narahat olmayın, harda olsa bir-iki dəqiqliyə gələcəkdir. Mənim adım Eteridir. Revazın xalası qızı yam, baxın, o iki qızın biri Revazın əmisi qızı, o biri isə bibisi qızıdır.

Bəhruz başını qaldırıb, məlumatları verib susmuş, divanın yanındakı kreslonun böyründə dayanmış Eteriyə baxdı. Onun qəşəng, ala gözləri işiq kimi titrəyirdi.

- Gəlin, əyləşin! - Bəhruz Eteriyə kreslonu göstərdi, - olarmı şəklinizi çəkim?!

- Olar, niyə olmur, - Eteri kresloda əyləşdi, - bəs o qızlar?!

- Onları da sonra çəkərəm.

Zəng səsi eşidildi, qızlardan biri qapıya cumdu, Revaz təngnəfəs içəri daxil oldu. Yanaqları qıpqırmızı qızarmışdı.

- Bu nədir canım, birinci dəfədir bizə ayaq açır, gör ev sahibi kimi divanda özünə necə yer eləyib? - deyə Revaz şampan şüşəsini stola qoydu - hələ bacımın şəklini də çəkir. Bahö, görməmişə üz verdin, çıxdı yuxarı başa, üstəlik astar da istədi. Özünü naza qoymuşdu. "yaxşı deyil, utanıram, narahat etməyə ehtiyac yoxdur" - deyirdi, indisə az qala, gəlib başımda əyləşsin.

Qızlar onun bu zarafatına gülürdülər. Bəhruz isə sanki eşitmır, elə Eterini çəkirdi. Başını qaldırıb tez-tez ona baxanda, qız özündən asılı olmadan qızarır, həyəcanlanır-dı. Eteri həssas qızdı, Bəhruzun baxışlarına dözə bilmirdi. Revaz isə indi bayaqının əksinə, qızların üstünə yeriyib ciddi tərzdə deyirdi:

- Hə, görürsünüz, yanınızda kimi gətirmişəm?! Quzu kimi sakit, buzov kimi fağır, qaraqaşlı, qarabıqlı, çinarboylu bir cavan! Yaxşı-yaxşı baxın, yaxşı-yaxşı fikirləşin, hansınızın döşünə yatsa, onu da bu gül kimi dostuma bağışlayacağam. Amma bir şərtlə: dava salmayın.

Qızlar indi gülmür, ciddi görkəm alıb baxırdılar. Revaz onların qulağına nəsə piçildədi. Hər ikisi qəhqəhə çəkəndə, Bəhruza sarı çevrildi:

- Yoldaş rəssam, mənim bacım naturada dayanmayı sevmir. Onu nahaq məcbur edirsən.

- Yox, sevirəm! - Eteri dərhal cavab verdi: - məni dayanmağa heç kəs məcbur etmir.

– Pardon! – Revaz pərt oldu, yenə qızlara nəsə deyib, onları qonşu otağa apardı.

Bəhruz eyni həvəslə Eterinin şəklini çəkirdi. Qız soruşdu:

- Demək, kimi görsəniz, beləcə çəkirsiniz?!
- Hamını yox, təkcə gözəl qızları...
- Mən gözələm?!
- Sözsüz!
- İnanmiram.
- Niyə, yoxsa özün buna şübhə edirsən?!
- Nə bilim, kimin gözündə necə. Xalam deyir ki, meymunsan.
- Mən də səhərdən fikirləşirəm ki, çəkdiyim niyə meymuna oxşayır.

Hər ikisi qəhqəhə ilə güldü. Eteri əlini uzatdı:

- Göstərin görüm.
- Hələ qurtarmamışam.
- Bəs nə vaxt qurtaracaqsınız?!
- Heç zaman.
- Bu nə deməkdir?!
- Başa düşmədiniz?!
- Yox!
- Yəni... yəni... – Bəhruz tərəddüb etdi, – həmişə şəklınızı çəkmək istərdim.

- Cox sağ olun, minnətdaram, daha səbrim çatmır.
- Bir az da!

Bəhruz sürətlə işlədi, sonra karandaşı, çəkdiyi kağızı götürdü, onu Eteriyə göstərib dedi:

- Hələ qurtarmamışam, qurtaran kimi sənə bağışlayacağam!

Revaz qonşu otaqdan qayıdır hay-küylə içəri girdi:

- Canım, belə şey olmaz, ay Bəhruz, bura işləməyə gəlmisən, yoxsa Eterinin şəklini çəkməyə?

– Mən hazır! – Bəhruz Revazın qarşısında əsgər kim dayandı – buyur, nə deyirsənsə, qulluğundayam. Unutma ki, hələ Ladonun nə izi var, nə də tozu...

– Ondan narahat olma, Lado yerin deşiyindən də olsa çıxıb gələcək.

Bu vaxt qapının zəngi eşidildi: uzun-uzadı. Revaz qapıya gedən Eterinin dalınca qışqırıldı:

- Qapını açmağa tələsmə, bu hökmən Ladodur. Qoy bir az gözləsin.

Hara gözləyir, zəng səsi aləmi başına götürmüdü. Qapıdan içəri girən kim birbaşa otağa cuman Lado hırsı şampan şüşəsini stola qoydu.

– Bu nədir, qapı açmırınız? – qızları görən kimi gözləri işiqlandı. – Bəh, bəh, indi bildim, niyə açmırınız, cənnət quşları ilə bir yerdəsiniz ki!

Revaz qaşqabağını tökdü:

- Eteri xanım, gedin qızlarla yemək hazırlayın. Bəhruz, Lado, siz də, gəlin bu otağa...
- Canım, qoy nəfəsimi dərim, o dəqiqə işləmək olar?!

– Olar, Lado, olar...

Revaz yan otaqda natürmort hazırlamışdı. Hər üçü onu çəkməyə başladı. Xeyli sonra Lado Bəhruzdan soruşdu:

- Qızlar xoşuna gəlir?!
- Üçü də gözəldir!
- Üçü də sənə qurban! – Lado şirin-şirin güldü: – Elə bilirəm ki, Revaz bizdən inciməz. Zarafatdır!

Qızlar günortaüstü onları yeməyə çağırıldı. Stolun ətrafında əyləşəndə Lado şampan şüşəsini götürüb açdı, şərabı qədəhlərə süzdü. Zarafat edib, hamını güldürməyə başladı. Revazın qaşqabağı açılmırıldı. Eteri hazırlıcağı, kinayəsi, mənalı sözləri ilə üstünlüyünü göstərir, o biri iki qız heç nə demədən gülürdü. Bəhruz söhbətə arabir qarışırıdı.

– Qızların sağlığına! – deyə Lado şərabı içib yenə zarafata başladı – Bəhruza deyirəm ki, bu üç qız necədir? Cavab verir ki, üçü də gözəldir. Deyirəm ki, hansını verim sənə, fikirləşmədən cavab verir ki, üçünü də!

– Mən elə deməmişəm – Bəhruzun bu sözləri qəh-qəhələr içində eşidilməz oldu.

Axşam onlar Aleksandr bağını gəzməyə çıxdılar. İki qızdan biri Ladonun, o biri Revazın qoluna girmişdi. Bəhruz Eteri ilə yanaşı onların ardınca gəlirdi. Payız bağda hökmranlıq edirdi. Skamyalar bomboşdu. Hava ayadı. Bəhruz Eteriyə dedi:

- O iki qız da burda qalır?
 - Yox, kənddə, biri ərdədir, o birisi nişanlıdır.
 - Bəs siz?!
 - Mən nə ərdəyəm, nə də nişanlı...
 - Sevən də yoxdur?
 - Sevən var. Oğlan bu qızların olduğu kənddəndir. Dövlətli balasıdır, mənsə kasib... Qorxuram, bu sevgimiz baş tutmasın... Uşaqlığım ağır keçib, atasız-anasız... Gah nənəm, gah xalam baxıb. Yenə xalamgildəyəm, Revaz-gildə... Ya qismət!
 - Oğlan necədir?!
 - Pis deyil! Təkcə ona inanıram.
 - Görünür, çox sevirsən...
 - Nə olsun ki, çox sevirəm. Sən saydığını say, gör fələk nə sayır...
 - Orası elədir...
 - Hiss etdim ki, kimisə bərk sevirsiniz?!
- Bəhruz diksindi, hətta qızardı. Eteri onun bu əhval-ruhiyyəsindən xəbərsiz halda sözünə davam etdi:
- Düzünü deyirəm, məni çəkəndə, məni yox, başqasını görür və başqasını çəkirdiniz.
 - Ola bilməz!

– Onda bu gün çəkdiyiniz şəkilə evdə diqqətlə baxın.

Bəhruz onlardan gec ayrıldı, evə gələndə Bekker saatında on ikiyə işləyirdi. Eterinin sözlərini xatırlayıb, cəld kağızları yerə tökdü, onların arasından bu gün çəkdiyi şəkli çıxardanda heyrətindən qurudu. Həqiqətən, Eterini yox, Nazlini çəkmişdi, heyrətdən ikinci heyrət doğdu: Eteri nə qədər həssas imiş, lap sehrkar kimi!

Qəribədir, Bəhruz özündə gör necə dərin hissiyyat yaşadırmış. Bu hissiyyata qapıldığından qarşısında gördüğünü yox, ürəyində, varlığında bəslədiyi adamı çəkmişdi.

2

Dərsdə kimsə Bəhruzun qoluna toxundu, çevriləndə əyilib ona kağız uzatmış Kostanı gördü. Kosta gülə-gülə – təcili və vacib məktub, – dedi, dərhal da yerinə çəkildi. Bəhruz kağızı açıb oxudu: “Axşama planın varsa, hökmən dəyiş! Çünkü dərsdən sonra mənimlə bizə gedəcəksən! Mariya”. Büküb cibinə qoyduğu bu qısa məktub onda müxtəlif fikirlər oyadı. Tənəffüs də Mariyaya yaxınlaşmaq istədi, onun əvvəl Revazla, sonra Lado ilə, daha sonra Xəlil Musayevlə xisnəlaştığını görüb, məətəl qaldı, fikirləşdi: “Bunlar nə deməkdir?”

Məşğələlər qurtarandan sonra, Bəhruz şeylərini yığışdıranda Mariya Ratiyevanın qapının yanında gözlədiyini görüb tələsdi. Kağız-kuğuzlarını qoltuğuna vurub, dəhlizə çıxdı, asta-asta irəliləyən Mariyaya çatdı.

- Niyə tutqunsan, yoxsa mənimlə getmək istəmir-sən?!
- İstəyirəm.
- Düzünü de, Bəhruz, bəlkə işin var?!
- Yox, Mariya, işim-zadım yoxdur.

Küçəyə çıxdılar. Hava soyuqdu, qışın nəfəsi açıq-aydın duyulmaqdır idi. Mariya onun qoluna girib:

— Qış heç sevmirəm, — dedi, — qış gələndə qanım qaralır.

Onlar Nadzaladevi meydanından keçib, Sumbatov küçəsinin tiniñdən yuxarı qalxdılar. Daş döşənmiş bu küçənin bir tərəfindən uzanan arxin şiriltisi aləmi götürmüştü. Küçənin qurtaracağında, başqa küçəyə dönən yerdə, həm bu küçəyə, həm də o biri küçəyə baxan dəyirmi eyvanlı, Şərq üslublu bir evin qarşısından keçdilər. Bəhruz bir anlıq dayanıb gəmiyə oxşayan bu binaya, onun eyvanına, sütunlarına, sütunlar arasındaki naxışlı, bəzəkli şəbəkələrə tamaşa etdi. Bu şəbəkələr incəliklə, yüksək zövqlə düzəldilmişdi, taxtada kəsilən naxışlar isə bir-biri tamamlayırdı.

— Deyəsən bu eyvanı çəkmək istəyirsən?! — Mariya gülə-gülə soruşdu.

— Çox qəşəngdir.

— Sənə elə yerlər göstərərəm ki, ağızin açıla qalar. Gəl, indi işimiz var.

Qarşıda, birmərtəbəli evlərin yanında, ikimərtəbəli, şüşəbəndlə binaya yaxınlaşdılar. Binanın aşağısında, üç pəncərənin böyründəki qapının daş astanasına çıxanda, Mariya:

— Bax, bu da bizim ev! — dedi və qapını açdı — keç içəri, Bəhruz!

Özüdə onun ardınca girib, qapını örtdü. Bəhruz səli-qəli, tül pərdəli, xalı döşənmiş otağa göz gəzdirdi. Otaq böyük idi, ortadakı dəyirmi stolun üstündə naxışlı, rəngarəng süfrə salınmışdı. İki pəncərə arasındaki qədimi şkafda müxtəlif bəzəkli fiqurlar, büllur vazlar, qızıl, gümüş suyuna çəkilmiş balaca heykəllər şüşə arxasından bərəq saçırıdı. Şkafın qarşı tərəfində, arxası taxtalı, güzgülü, köhnə meşin divanın ortasına balaca xalı salınmışdı.

— Buyur, əyləş! — deyə Mariya Bəhruze divanı göstərib, yan otağa keçdi. Bəhruz tavarı hündür, özü geniş olan otağa bir də göz gəzdirib, divanda əyləşdi və bayaqdan onu didib dağıdan sərr yenidən varlığını bürüdü. Qəti, aydın nəticəyə gəlməmiş, yan otaqdan çıxan Mariyanı qəhvəyi rəngli, ağımtıl düymələrlə bəzənmiş yumşaq xalatda gördü. Mariya gülə-gülə yaxınlaşıb onun yanında əyləşdi, bir əlini onun boynuna keçirib:

— Bəhruz! — deyə piçildədi, — niyə mənə heyrətlə baxırsan, hə, Bəhruz?! Yoxsa bir qadının səni tənha bir evə gətirməsi qəribə gəlir?!

— Bizdə, Naxçıvanda belə şey olmaz! — Bəhruz sadəlövhələk dillənəndə, Mariya özünü saxlaya bilməyib güldü.

— Nə edərlər, öldürərlər?

— Bəlkə də. Bir dəfə, Naxçıvanda, küçədə, bir qadının şəklini çəkmək istədim, az qaldılar, məni diri-diriyə yesinlər.

— Bura isə Gürcüstandır, Tiflis şəhəridir... Mən də sənin dostun, tələbə yoldaşın... Yəqin ki, qorxulu heç nə yoxdur, ola da bilməz. Düzdür?

— Düzdür.

— Bu gün həm də anadan olan günümdür. Bu evə birinci səni dəvət etmişəm. İndi dur, mənə kömək elə...

Onlar mətbəxdən müxtəlif qabları gətirib stola düzdürlər. Bəhruz istiliyini itirməyən təndir çörəklərini doğradıqca ətri otağa dolurdu. Mariya tez-tez Bəhruze tapsırıqlar verirdi. Qapı bərkdən döyünləndə Bəhruz yüyürdü, qucağı dolu Revazla otağa qayıtdı.

— Ay, dost! — Revaz otağa göz gəzdirib soruşdu — nə tez gəlib əyləşmişən ağa kimi yuxarı başda?! Bəs Mariya hani?!

— Mən burdayam, Revaz, — Mariya mətbəxdən dil ləndi, — Bəhruzun üstünə nahaq düşürsən. Sən dərsə bı rinci gedirsən, o da birinci bizim evə gəlib!

— Bah, bah, Bəhruzun nə gözəl müdafiəçisi var. Oho... otaqda təksiniz ki...

— Nə demək istəyirsiniz! — Mariya gülə-gülə soruşdu.

— Ara xəlvət, tülükü bəy...

— Ey, ey... uzağa gedirsən ha... Qulağın da yekə deyil ki, əlimə keçsin.

— Qorxma, Mariya, Revaz sən deyən adamlardan deyil! — deyə Revaz gülə-gülə mətbəxə cumdu.

Bəhruz meyvələri yuyub büllur vazlara qoydu. Revaz onları götürüb stola düzdü. Bu vaxt yenə qapı döyüldü. Lado, onun dalınca Mişa Çiaureli hay-küylə daxıl oldular. Revaz qollarını açıb Mişanı qucaqladı:

— Bir həftədir dərsdə yoxsan, bura hardan gəlib çıxmışan, ay Mişa!

— Qoy Lado desin.

— Sizin əziz canınız üçün heç nədən xəbərim yoxdur. Qapını döyəndə bir də gördüm, böyrümdə heykəl kimi dayanıb. İrişə-irişə üzümə baxır.

Onlar qəhqəhə çəkə-çəkə otağa girib, Mariyanı axtardılar, Mariya heç yanda yox idi: nə yan otaqda, nə də mətbəxdə. Revaz Bəhruzu baxdı:

— Bəs Mariya hanı?!

— Bilmirəm.

— Canım, bəs sən otaqda deyildin?!

— Otaqda idim. Mariyadan xəbərim yoxdur.

— Möcüzədir ki!

Mişa Çiaureli sakitcə stolun yanında durub turşu xi-yarı dişləyib, təndir çörəyini əlində tutub, gözləri ilə süfrəyə diqqətlə baxır, nəsə axtarırırdı.

— Canım, biz nə hayda, sən nə hayda?! — deyə Revaz onun üstünə düşdü, - özünü acgöz kimi aparırsan!

— Nə eləyirəm, çörək yeyirəm də! — Mişa incimiş kimi divanda əyləşdi, — mən Mariyadan arxayınam. O mənim ən ağıllı tələbə yoldaşımızdır. Onun xətrini yüz qat sizdən çox istəyirəm.

Lado çəvrilib heyrətlə Mişaya baxdı:

— Bərəkallah, Mişa! Bunun dili ilanı da yuvasından çıxarar.

— Yalan deyirəmsə iki gözüm tökülsün!

Bu vaxt qapı döyüldü. Bəhruz qapiya cumdu, Revaz fikirləşə-fikirləşə:

— Məncə, bu gələn Xəlildir, — dedi.

— Yox, Keto gəlib! — deyə Lado ona etiraz etdi.

— Mərc gəlirəm, Lado, əgər bu Xəlil olmasa başımı kəsərəm.

— Yazığın gəlsin o dahiyənə başına! — deyə Mişa Çiaureli Revaza söz atdı.

Elə bu zaman Xəlilin uca boyu otaqda göründü. Revaz gülə-gülə fərəhlə Ladoya:

— İnandın mənə?! — deyə soruşdu, — inandın?!

— İnandım.

Xəlil Mişa Çiaureli kimi dərhal stola yaxınlaşıb təndir çörəyini götürdü, dostlarına baxıb:

— Bəs Mariya hanı? — deyə soruşdu.

— Mariya qeybə çəkilib! — Revaz zarafatla dilləndi — qeybdən də bir mələk kimi qayıdır gələcək.

Mişa Çiaureli bərkdən, inamlı dedi:

— Mariya onsuz da mələkdir!

— Afərin, Mişa! — Lado onun kürəyinə vurub əlavə etdi — əsl centlemendir!

Bu vaxt möcüzə baş verdi. Divanın böyründəki divar astaca tərpəndi, eynilə divar kimi nazik bir qapı açıldı, ağ, uzun paltarda, başında rəngbərəng çələng olan Mariya yavaş-yavaş üzə çıxdı. Bu, gözlənilməz olduğu üçün onları maraq bürümüştü. Mariyanın gözlərində qeyri-adi

parıltı var idi, dostlarını əfsunlayan sehrli gözələ çevrilmişdi. Revaz özünü saxlaya bilməyib:

— Mariya... — deyə qışqirdı, — mən düz demişəm, sən qeybdən mələk kimi qayıdır gəldin.

— Bu sözlərin üçün sağ ol, Revaz — təbəssümlə gülümsündü, hamınıza minnətdaram. Xüsusilə Mişa Çiaureliyə.

Bəhruz gözlərini Mariyadan çəkə bilmir, bu gün ona hər şey qat-qat füsunkar, cazibəli, sehrli gəlir, belə insanların arasında olduğu üçün özünü xoşbəxt sanır, uçmaq üçün yalnız qanadı çatmirdi. Xəlil irəli yeriyib, əlini Mariyaya uzatdı, əlindən tutub onu stolun başına doğru apardı. Lado əyilib arxadan Mariyanın paltarını qaldırıb, özünü uşaq kimi apara-apara ardınca yeridi. Üçü də stolun başında dayandı. Xəlil stulu çəkib hörmət və nəzakətlə:

— Buyurun, əyləşin, xanım, — dedi, — buyurun.

Mariya amiranə görkəm alıb ətrafına göz gəzdirdi, başını dik tutub, ahənglə dilləndi:

— Yox, hələ başlamaq olmaz. Çünkü yaxın dostum Keto yoxdur. Onu gözləmək lazımdır.

— Bəlkə Ketovan gəlməyəcək?! — Mişa Çiaureli səbirsizlik göstərdi.

— Mənim bir fikrim var — Revaz qabağa yeridi — gəlin. Çəkinməyin, utanmayın, yaxınlaşın.

— Sizin kimi gözəlin bu dəvəti mənim üçün böyük şərəfdir. Özümə yer tapa bilmirəm.

Birdən Lado sevinclə dilləndi:

— Uşaqlar, Keto gəlir, Kosta ilə birlikdə. Onları pəncərədən görürəm.

— Mənim fikrim var — Revaz qabağa yeridi — gəlin, qapını açıq qoyaq, özümüz də gizlənək.

Müzakirəsiz bu fikrin icrasına başladılar. Bəhruz qapını açıq qoymaq üçün yüyürdü, Mariya mətbəxə sarı gedə-gedə:

— Ardımcə gəlin! — deyə onları çağırıldı, — Bəhruz sən də tələs.

Bayaq Mariyanın divardan açılan qapı ilə çıxdığı uzunsov, bapbalaca otağa mətbəxdən də yol vardi. Mariya onları bir-bir həmin otağa ötürdü, Bəhruz qapını açıq qoyub özünü yetirdi. Mişa Çiaurelinin səsi eşidildi:

— Vay, burası quyudur ki, boğuluram.

Ən axırdı Mariya girib, ehtiyatla mətbəxin qapısını örtdü. Hamısı sakit olub qulaq asdırılar. Ketovan Maqalaşvili Kosta ilə evə yaxınlaşanda, qapını açıq görəndə heyrləndi, onlar bir-biriniñ üzünə baxdırılar.

— Yəqin başlayıblar, — deyə Kosta Keto ya içəri girməyi məsləhət gördü — sən keç, Keto.

— Yaxşı deyil, qapını döyək.

— Eh, gəl görək, mən birinci girirəm, gəl dalimca, — deyə Kosta qabağa düşdü. Əvvəl girəcəyə, sonra otağa keçdi, arxaya yönüb, qorxa-qorxa ardınca gələn Ketonu bir an gözlədi. Zəngin süfrə açılmış stolun ətrafında heç kimi görməyən bu gənclərin heyrəti hüdud bilmədi. “Bu nədir?! Yəni qonaqlar gəlməyiblər? Yox, elə şey ola bilməz. Bəlkə Mariya mətbəxdədir?”

— Keç, Keto, mətbəxə bax.

— Qorxuram, Kosta, özün get. Nə oldu, niyə dayanıdın, yoxsa sən də qorxursan?!?

— Yox, qorxmuram, niyə qorxum ki?!

Gizlənənlərdən biri özünü saxlaya bilməyib güldü. Kostanın rəngi ağardı.

— Səs gəldi, eşitdin?!?

— Yox, heç nə eşitmədim. A Kosta, adam ağciyər olmaz, gəl, bir yerdə gedək.

— Canım, bu nə sirdir, baş aça bilmirəm.

— Di, yaxşı, gəl görək, Kosta.

– Ey, Mariya, haradasan? – Kosta yerindən tərpənmədən səslədi, sonra irəli, mətbəxə getdi – Keto, mətbəxdə də heç kəs yoxdur. Nə ins, nə cins.

- Kosta, məncə onlar gizləniblər! – Keto dilləndi.
- Bu boyda zarafat?

Birdən qapının divardan açılması ilə güclü qəhqəhenin dalğa kimi axması bir oldu. Mişa Çiaureli birinci çıxan kimi, Ketona stola dəvət etdi. Lado, Mariya, Xəlil, ən nəhayət, Bəhruz üzə çıxdı. Kosta da, Keto da çəşib qalmışdı. Qəhqəhə hələ kəsilmirdi. Mariya yuxarı başa keçib:

– Hamı süfrə arxasına! – dedi, – Bəhruz, gəl yanımıda əyləş.

– Bəs mən?! – Mişa Çiaureli elə ağlamsındı ki, yenə gülüş dalğası qopdu.

Ketonun gözləri qəzəblə yandı:

– Mişa, demək belə?! Bəs mənə dediyin sözlər?! Eybi yox, Revaz gəl yanımıda əyləş, – Keto onu gülə-gülə çağırdı – ey, Kosta, sən də gəl yanıma!

– Mişa Çiaureli elə yaziq, elə muti bir vəziyyət aldı ki, hamı ona baxıb qəhqəhə ilə güldü. Bəhruz dilləndi:

– Mişa Əli aşından da oldu, Vəli aşından da.

Revaz ayağa qalxıb hamını sakitliyə səslədi:

– Bu gün bizi bir yerə yiğan bir nəfər var: o da canımız, gözümüz Mariyadır. Mariya sinfimizin ürəyidir, az vaxt içində böyüklük göstərib, hamımıza bacı kimi yanaşib. Biz də onu az sevmirik. Çünkü Mariya bizim böyük məhəbbətimizi qazanıb. Bu gün onun ad günüdür. Gəlin, Mariyanı ürəkdən alqışlayaq, məclisimizi aparmaq üçün tamada seçək.

- Tamada özün.
- Yaxşı təklifdir.
- Razıyıq.
- Razıyıq.

– Bu etimada görə hamınıza təşəkkür edirəm. Madam ki, belədir, şərab sözün özünüzə. Mariyaya və Keto ya qulluq edin. Amma dava salmayın. Hər dəfə biriniz. Bax belə. Mişa Çiaureli, canfəşanlıq eləmə, növbə sənə də çatacaq. İndi içək Mariyanın sağlığına. Özü də ayaq üstə.

– Hay-küylə qalxıb, badələri toqquşdurdular və Mariyanın sağlığına içdilər. Beləliklə, bu şən, mehriban və gözəl məclis uzun müddət davam etdi. Bəhruz evə gedəndə, bütün dünya gözlərində öz adiliyindən çıxmışdı, elə bilirdi ki, yerdə yox, buludların, ulduzların arasındadır.

3

Xəlil Musayevin uzun-uzadı get-gəlindən, xahişindən sonra Əminə xalanın bacısı qızı, nəhayət, şəklini çekdirməyə razılıq verdi. Onlar – yəni Xəlil və Bəhruz dərsdən gələn kimi otağa qalxıb qızı gözlədilər. Mariyani da dəvət etmişdilər. İş üçün hər şey hazırlı: kağız da, firça da, rənglər də. Qapını açıq qoydular ki, qız gələndə bilsinlər. Xəlil Bəhruzun qulağına piçildədi:

– Gör ürəyim necə döyüñür?

– Bəlkə xəstəsən? – Bəhruz qorxdu, çünkü Xəlilin nəbzinin vurması ona çox sürətli göründü – heç mənimki belə deyil.

Birdən Xəlilin gözü Bekker saatının altındakı qaralamalara sataşdı. Yaxınlaşıb onları yerdən qaldırdı və bir-bir baxmağa başladı. Daş evin qarşısında asılmış dördkünc, şüşəli fənər... Dikə qalxan küçənin pillələri... Küçənin hər iki tərəfindəki evlərin arxasında kilsənin hündür qülləsi... Pişik. Şərq üslublu eyvanlar... Başında tabaq aparan kinto. İki qapılı bina, üstündə dəyirmi şəkildə eyvan. Çəkməsilən. Xoruz. Bağda heykəl. Ciynində kuzə aparan çarşaflı qadın...

Xəlil Bəhrusa sarı dönüb heykəli göstərdi:

- Vorontsovun heykəlidir?
- Bəli.
- Gözəl iş görürsən, Bəhruz, Tiflisi gəzirsən. Qaramaların yaxşıdır.
- Eh, nə gəzmisəm ki!
- Cox gəzmək lazımdır, çox...

Yüngül addım səsi eşidildi, türk qızı qorxa-qorxa qapıya yaxınlaşdı. Bəhruz onun əyləşməsi üçün balaca kürsü hazırlamışdı.

- Olar? - deyə qız titrək səslə dinəndə ayaq üstə dəyanan gənclər qarşısına yüyürdülər. Türk qızı içəri girib astanada dayandı. Qulaqlarında günbəzvari sırgalar, boyununda bahalı muncuqlarla, mirvarılərlə dolu silsilə, qolları, ətəkləri naxışlı, qızılı rəngli tikmələrlə bəzənmiş açıq sarı paltarı vardı. Ağ üzü azacıq qızardı və bu qızartı təbəssümə qarışib xoş bir işığa çevrildi. Bəhruz kürsüdə necə əyləşməyi ona öyrətdi, öz yerinə keçib diqqətlə baxdı və dedi:

- Üzünü bir az sağa çevir, bir az da. Daha tərpənmə.

Qız onsuz da hərəkət etməyi sevmirdi. İndi də quru-yub yerində qaldı. Bəhruz işləməyə başladı, birdən heyrət içində dayanıb Xəlilin əlini qoynuna qoyub, sakit-sakit və heyran-heyran qızı baxdığını gördü. Bu nə deməkdir. Xəlil niyə işləmir, yoxsa aludəlik göstərir?! Yoxsa qızın gözəlliyyindən məst olub zövq alır?! Bəhruz işarə elədi, Xəlil bunu görmədi, çünki onun gördüyü yeganə adam - gözəl türk qızı idi. Qızın isə dünya vecinə deyildi. Necə əyləşmişdi, eləcə də qalmışdı. Bəhruz çəkməyində davam etdi, birdən Xəlil ayağa qalxıb qızı tərəf getdi, dizi üstə çöküb:

- Mən səni sevirəm! - çılgınlıqla dilləndi, - sən yer üzünün qeyri-adi gözəlisən. Sənin üçün bütün dünyani verərəm. Sən mənim üçün ən əziz, ən doğma adamsan!

Bəhruz Xəlil Musayevin bu uzun monoloqunu dirlə-yə-dinləyə, narahat olmağa başladı, qorxdu ki, türk qızı hırsınlər, dostunu acılayar, Əminə xala da eşidib onun abrını ətəyinə bükər. Ümumiyyətlə, xoşagəməz vəziyyət yaranar. Bundan sonra burada qalmaq mümkün olmaz. Türk qızı Xəlil Musayevin monoloquna soyuqqanlı ya-naşdı, bunu zarafat kimi qəbul edib, yerindən tərpənmədən qəhqəhə ilə güldü. Onun gülüşündən cəsarətlənən Xəlil qızın əllərindən tutdu, bu zaman Bəhruzun qorxduğu hadisə baş verdi. Qız hürküb ayağa sıçradı, geri çəki-lib Xəlilə təəccüblə baxdı, ciyinlərini ata-ata soruşdu:

- Bəs niyə şəkil çəkmirsən?!
- Türk qızının səsində qəzəb, nifrət yox, mehriban-çılıqvardı, bu isə Bəhruzu ürəkləndirdi və dərhal irəli cumub, Xəlilin qolundan tutub çəkdi:

- Ayıbdır, keç yerinə, tez elə!

Xəlil Musayev yuxudan ayılan kimi oldu, gözlərini bir qiza, bir Bəhruba, bir də yerə dikdi, qaşqabağını töküb sükut içində susdu. Bəhruz fürsətdən istifadə edib, onu çəkə-çəkə geriyə qaytardı. Karandaşı götürüb:

- Götür! - dedi - çək! Eşidirsən, Xəlil?!

Bəhruz öz yerinə keçəndə türk qızının kürsüdə, əvvəlki vəziyyətdə əyləşdiyini görüb yenə çəkməyə başladı. Ona güclü həvəs gəlmış, qızın mədəni və mehriban davranışından ruhlanmışdı. Gözü Xəlilə sataşdı, yenə işləmədiyini, heyranlıqla qızı baxdığını görüb, əhvali-ruhiyyəsi dərhal dəyişdi. Elə bu zaman Mariya Ratiyeva pillələri qalxıb Əminə xala ilə eyvanda görüşdü, ona təşəkkürünü bildirib açıq qapıya sarı gəldi. Əminə xala eyvanın o tərəfində görünməz oldu. Mariyanın gəlişi gərginliyi yoxa çıxartdı. Türk qızı ilə tanış oldu, bir kündə özünə yer ayırib işləməyə başladı. Xəlil də əlinə qələm götürdü.

Əsl yarış başlanmışdı. Türk qızı gözəl olsa da, cansız kimi soyuq, hərəkətsiz idi, hətta yerində qurcalanmırıldı

da. Xəlil Musayev tez-tez hırslıdır, qələmi yerə çırıldırı. Mariya:

- Xəlil, sənə nə olub, əzizim? – pıçıldadı.
- Vurulmuşam, Mariya, vurulmuşam, – Xəlil çılgınlıqla dillənib ayağa qalxdı – bax, görürsən, dünyada belə gözəl qız olar?! Ona vurulmuşam. Mariya, özümə yer tapa bilmirəm.

Onun hərarətlə, dəlicəsinə yenə coşması gülüş gətirdi. Mariya da, türk qızı da, Bəhruz da qəhqəhə ilə gülürdü. Həqiqətən, Xəlilin öz hisslərini bayağı şəkildə bürüzə verən, bir aktyor oyununa bənzəyən bu hərəkətlərində ciddilikdən daha çox qəribəlik və sadəlövhəlük vardı.

Əminə xala gəlib onları samovar çayına dəvət etdi və bu çayı otaqda, gəbənin üstündə, yerdə hazırladı. Balaca döşəkçələrə, balıncıla dirsəklənib, çay içən gənclərin zarafatları Xəlilin ətrafında gedirdi. Xəlil də bundan qətiyyən incimir, bu zarafatlar üçün imkan, şərait yaradır, deyib gülürdü.

Bəhruz Mariya Ratiyeva ilə Xəlil Musayevi ötürüb geri qayıdanda, Bekker saatında on ikinin yarısı idi.

4

Tiflis qışı müləyim keçirdi, yağışlı çiskinli yaz havası kimi yumşaq və xoş idi. Arabir qar yağır, tez də əriyib yoxa çıxırıdı. Bir dəfə bərk yağıdı, kirəmitli damlar, eyvanlar, ağaclar, səkilər, daşlı küçələr, faytonlar, dalanlar, pillələr qarla örtüldü. Təkcə çılpaq ağaclar, daş divarlar, eyvanların kənarı qarala-qarala qaldı. Qar yağdıqca qara rəng itməsə də, bozumtul olur, ağappaq aləmlə birləşib, bənzərsiz, gözəl lövhələr yaradırdı.

Bəhruz Tiflisi sevməyə başlamışdı. Köhnə məhəllələri, Naxçıvanın küçələrinə bənzəyən kərpic hasarlı, dar, balaca küçəleri həvəslə gəzib dolanırdı. Şeytanbazara qədər gedib çıxmışdı. Bazarın böyüklüyü və gurluğu içində

gəzə-gəzə bir-birindən əlvən mənzərələr görə bilmişdi. Təbrizə getməyə hazırlaşan dəvə karvanına dayanıb xeyli tamaşa etmişdi. Təbiət bağında isə iki dəfə olmuş, bağın gözəlliyyindən doymamışdı.

Bir neçə gün dalbadal Xəlilin dərsə gəlməməsi hamını, xüsusilə Bəhruzu nigarançılığa salmışdı. Mariya Ratiyeva Bəhruza yaxınlaşıb:

- Deyəsən, Xəlil xəstələnib? – soruşdu.
- Bilmirəm.
- Doğurdan türk qızına vurulub?!
- Vurulub.
- Mənçə, qız Xəlilə laqeyddir. Sən necə bilirsən, Bəhruz?
- Deyəsən, elədir.
- Niyə deyəsən, elədir ki, var! Türk qızı Xəlili sevmir.
- Bəlkə sevir?
- Yox, sevmir! – Mariya hırslı dilləndi – elə qız üçün dəli-divanə olmağa dəyməz.
- Dəyər.
- Dəyməz, Bəhruz. Niyə mənə inanmaq istəmirsin?!
- İnanıram.
- Bəs onda... Deyirsən ki, türk qızı bu sevgiyə lağıqdır?
- Layiqdir!
- Oy... oy... – deyə Mariya ona qəribə tərzdə baxıb, incik səslə davam etdi – sən də belə fikirləşirsin, Bəhruz? Heç gözləməzdəm. Yəqin türk qızı sənin də xoşuna gəlir?!

Axırıncı kəlmələri kinayə ilə deyən Mariyanın gözlərində qısqanlıq qığılçımları parıldadı, pərt və küsmüş halda, qızarmış üzünü ondan çevirib getdi. Bəhruz bu gözlənilməz vəziyyətdən çəşib – Mariya! – deyə onu səslədi. Amma o cavab verməyib uzaqlaşdı.

O gün Toidze bir-bir tələbələrin işlərinə baxırdı. Bəhruzun rəsmini nəzərdən keçirib, daha canlı çəkmək üçün göstərişlər verdi. Ağır, təmkinli adamın mehriban mehriban söhbət etməsi Bəhruzu riqqətə gətirdi.

- Qaralamalar edirsənmi? - Toidze soruşdu.
- Bəli, bütün günü.

- Bütün günü?! - Toidze güldü, - çox işləməyin yaxşıdır, Bəhruz... Özünü yorma, yoruldun istirahət elə... Unutma ki, güclü qüvvə güclü əsər gətirir...

Toidze Kostanın, Revazın, Mariyanın işlərinə baxmaq üçün onlara tərəf getdi. Bəhruz azacıq sağ tərəfə döñüb gözaltı Mariyanı, süzərkən, onun kədərli baxışları ilə qarşılaşdı. Qız dərhal gözlərini ondan yayındırıb işləyə, işləyə Toidzenin yaxınlaşmasını gözlədi.

Bəhruz üçün Mariyanın bu hərəkətləri anlaşılmaz qalmışdı. Əgər həqiqətən onun türk qızından xoşu gəlmiş, bundan küsmək və incimək olardımı? Axı bu küsməyin, incəməyin arxasında nə gizlənirdi?! Belə fikirləşdikcə, Mariya ilə açıq danışmağı üstün tutdu.

Dərsin sonunda Bəhruz hamının getdiyini, təkcə Mariyanın qalıb, aram-aram işlədiyini görüb, heç yana tələsmədi. Etüd çamadanını bağlayıb gözləməyə başladı. Asta-asta gəlib Mariyanın yanında dayandı. Elə bil Mariya onu görmürdü. Bəhruz səbirlə xeyli müddət ona baxdı, nəhayət, dözə bilməyib:

- Evə getmirsən, Mariya? - soruşdu.

Mariya cavab vermədi, Bəhruz pərt olub geri çəkildi. Etüd çamadanını götürüb, yanından keçib gedərkən, onun yenə baxmadığını görüb, daha dayanmadı, otaqdan çıxdı. Bu vaxt rəngi ağappaq ağarmış Xəlillə üz-üzə gəldi.

- Sənə nə olub, Xəlil? - Bəhruz qorxmuş halda soruşdu.

- Mənimlə gedərsən?
- Hara?

- İçməyə.
- Sən yaxşı bilirsən ki, mən içmirəm.
- İçmə, təkcə mənimlə get!
- Yaxşı, nə deyirəm, bəs dərsə niyə gəlmirsən?!
- Gedək, orda danışaram.

Onlar küçəyə çıxdılar. Yaxınlıqdakı "Annonu" restoranına girdilər. İçəri hay-küülü, tüstülü, dumanlı idi, gücə yer tapdılar. Bəhruz Xəlillə qarşı-qarşıya əyləşəndə, ətrafa göz gəzdirdi. Pəncərə tərəfdə iki gözəl xanımla bığıburma, qarayanız bir kişi əyləşmişdi, bərkdən danışış onları güldürürdü. Əlini atıb tez-tez bığlarını sığallayıb, özündən razı halda böyründəki qadının qulağına nəsə piçildiyib qəhqəhə çəkirdi. Bu sıfət Bəhruza çox tanış gəldi, harada, necə görmüşdü, xatırlaya bilmədi. Ofisiant yaxınlaşıb, Xəlilə baxanda, o, bir şüşə araq sıfariş verdi.

- Ay Xəlil, axı mən içə bilmirəm.
- Qorxma, təkcə özüm...
- Cox deyil?
- Heç nə olmaz, Bəhruz, ürəyim yanır. Bilirsən, türk qızı bütün ümidiyi qırdı. Bu gün getdim yanına, fikirləşdim ki, bəlkə döndərə bildim. Yox..... mümkün deyil...

- Səni sevmir?!

- O sözü dilinə gətirmir. Yalvarıb yaxarır ki, incəməyim. Bəhruz, inan, ipək kimi qızdır, elə dil tökür, elə dil tökür, elə bil qarşısında günahı var.

Ofisiantın gətirdiyi araşı qədəhə sözü başına çəkən Xəlil söhbətinə davam etdi:

- Demə nişanlısı var. Uzaq qohumudur. And içir ki, onu ürəkdən sevir. Yoxsa hər şeyi atıb mənə razılıq verərdi. Deyir ki, əgər məni əvvəl görsəydi, bəlkə də hər şey tərsinə olardı. Bəhruz, bilirsən, necə şirin, necə həlim, necə xoşxasiyyət qızdır. Bir qılığı var, nə deyim, hırslı dəvəni sakit eləyər. Dili ilə məni öldürdü.

Xəlil yenə özünə araq süzdü. Onu birnəfəsə içib, başını kədər içində aşağı dikib susdu. Qonşuluqdakı bığıburma kişi yenə bərkdən gülürdü. Birdən gözü Bəhruza sataşdı, gülüşü yavaş-yavaş azaldı, hətta hirsli-hirsli ayağa qalxdı. Əlini bahalı arxalığının altından sallanan naxışlı xəncərin dəstəsinə qoydu və elə bu zaman Bəhruz onu tanıya bildi. Şahab məhəlləsində ətrafi kərpic-kərpic, naxışlı darvazanın arxasında yaşayan hörüklü, incəbel qızın əri. Gör nə iti hafizəsi var, Bəhruzu dərhal tanıdı və gözündə qəzəb doğdu. Bəhruz özünü soyuqqanlı, laqeyd göstərib, Xəlili söhbətə tutdu ki, onun fikrini yayındırsın. Kişi təzədən əyləşsə də, əvvəlki şənliyi yoxa çıxmışdı. İndi qadınlar onun üstünə düşüb güldürməyə çalışırdılar. Kişi bəzən oğrun-oğrun Bəhruza tərəf baxır, yenə qadınlarla qaynayıb qarışırı. Bir azdan Bəhruzu tamam unutdu.

Xəlil ikinci qədəhi başına çəkdi.

- Bəlkə bir az içəsən? - deyə Bəhruza baxdı.
- Yox, - deyə Bəhruz etiraz etdi, - içə bilmərəm.

Xəlil yenə türk qızına bəslədiyi qeyri-adi məhəbbətindən, keçirdiyi həyəcanından, kədər və iztirabından söhbət edib ürəyini boşaltdı. Üçüncü qədəhi içəndən sonra isə gözləri yaşara-yaşara, böyük çılğınlıqla, əl-qolunu ölçü-ölçə danışdı. Bəhruz darıxmağa başladı, ona verdiyi təsəllinin xeyirsiz olduğunu duyub susmağa məcbur oldu. Xəlilin çılğın söhbətinə qulaq asa-asə arabir iki xanımla keyf eləyənn kişiyyə göz qoyur, ətli yanaqlarının qızardığını, onların qarşısında tez-tez əyildiyini, əllərini öpdüyüünü, ofisiantı səsləyib yeni sıfarişlər verdiyini görürdü. Gözü elə qızışmışdı ki, xanımlardan başqa heç kimlə maraqlanmırı. Bir dəfə də olsun, Bəhruza tərəf baxmırı.

Xəlil yenə qədəhinə araq süzdü. Bəhruz narahat olub:

- Daha içmə, Xəlil! - dedi - sonra...

- Qorxma, Bəhruz! Söz verirəm, burdan durub düz evə gedəcəyəm. Yixılıb yatacağam.

Xəlil dediyi kimi elədi. "Annonu" restoranından çıxan kimi, Bəhruzun əlini sıxıb, ondan ayrıldı, qəti addımlarla evə getdi.

5

Bəhruz yenə Tiflisi gəzirdi. Bu dəfə tək deyildi. Ona Lado da qoşulmuşdu. Revaz da.

Malakan küçəsində səs-küydən qulaq tutulurdu. Bu uzun, daşlı küçə boyunca qapıları taybatay açıq müxtəlif dükanlar düzülmüşdü. Sənətkarlar elə küçənin ortasında işləyirdilər. Onlar qalayçıları, dəmirçiləri, misgərləri, tənəkəçiləri seyr edə-edə keçib gedirdilər.

- O kişiyyə bir bax, - Lado Bəhruza nəhəng gövdəli, qarasaqqallı, sərtbaxışlı misgəri göstərdi - nə güclü adamdır, gəlsənə, şəklini çəkək! Bəhruz ayaq saxlayıb baxdı, Revaz da dayanıb maraqlandı. Misgər ağır çəkicə dəmiri sürətlə döyəcləyirdi. Əzələli, tüklü qolları çılpaq idi, boynundan önlük kimi uzun, qara dəri salmışdı. Çəkici yuxarı qaldıranda daha əzəmətli olurdu. ətrafında köhnə, təzə qazan, güyüm, sini, dolça, kasa görünürdü. Onlar qaralamalar edə-edə küçənin o başına kimi getdilər.

- Acmişam, Bəhruz - deyə Lado onun qolundan tutub yaxınlıqdakı duxanı göstərdi, - gəl, girib toqqanın altını bərkidək. Revaz, sən də gəl...

- Mən ac deyiləm. Bu duxanda gözəl şəkil var, onun xətrinə gedərəm...

Pillələrlə aşağı düşdülər. İçəri isti və rahat idi. Lado razi-razi əyləşib, ayaq üstə qurumuş Bəhruza məəttəl qaldı, çünki özünü unudub heyranlıqla nəyəsə baxırdı. Lado onun baxdığı tərəfə çevriləndə, divarda bir neçə

qızın portretini gördü. Revaz bu şəkilə küncdən dayanıb baxırdı.

— Nə olub sizə? — Lado narazılıqla dilləndi. — Gəlin, əyləşin, bir tike çörək yeyək, şəkil qaçmır ki!

Revaz hirsli-hirsli qabağa gəldi:

— İmkan olsa, bu şəkilə gündə on dəfə gəlib tamaşa edərdim, əsl sənətdir. Sənsə... Eh, Lado!

— Yaxşı, Revaz, bəsdir....

Rəssam Tiflisin Ortaçala qızlarının gözəlliyini divar da məharətlə canlandıra bilmışdı. Bu şəkildə elə saflıq vardı ki, hamını günəş kimi özünə çekirdi. Lado ram oldu:

— Nə gözəldir! — ürəkdən dilləndi — görəsən, kim çəkib?

— Bilmirəm. — Bəhruz dedi və Revaza baxdı. Revaz ciyinlərini atdı. Duxanın küncündə əyləşmiş bir fəhlə dilləndi:

— Niko çəkib, bizim rəngsaz. İndi, orda, süd dükanında işləyir. Ona nəsə yazdırırlar, qapıya vurmaq üçün...

— Gedək, uşaqlar, tanış olaq! — Revaz Ladoya yalvardı.

— Gedək! — deyə Bəhruz dostunun sözünə qüvvət verdi.

Hər ikisi qapıya cumdu, Lado narazılıqla, başını bulaya-bulaya, deyinə-deyinə onların dalınca getdi. Süd dükanını axtarıb tapdılar. Ancaq rəngsazın bir az bundan qabaq getdiyini bilib pərt oldular. Təzədən həmin duxana qayıtdılar. Yemək sifariş verib, Ortaçala gözəllərinin şəkili çəkilmiş divara heyran-heyran baxdılar. Bu sadə, gözəl şəkilin saflığı hər üçünü məftun etmişdi. Yeməkdən sonra belə baxır, fikirlərini, mülahizələrini söyləyir, ondan ayrılmak istəmirdilər.

Duxandan çıxıb Aleksandr bağına gəldilər. Xiyabandalar keçə-keçə indicə gördükleri Ortaçala gözəlləri

haqqındaki söhbətlərinə təzədən başladılar. Elə qızığın mübahisə edirdilər ki, hər şeyi unutmuşdular. Birdən Bəhruz "vay" deyə Aleksandr bağının karşısındakı pocta girmək istədiyini söyləyib qaçırdı. Lado da fürsətdən istifadə edib, onlarla görüşüb ayrıldı. Revaz Bəhruzun dalınca qışqırıldı:

— Səni bağda gözləyirəm, tez qayıt!

Poçtdan qayıdanda Bəhruzun üzü gülürdü. Atası Şirəlibəydən məktub almışdı. Məktubu qatlayıb cibinə qoydu, əlini Revaza uzatdı ki, onunla görüşüb Lado kimi ayrılsın. Revaz onu buraxmadı:

— Elə şey yoxdur, — dedi, — Eteri bizi gözləyir.

Qapını onlara sadə ev paltarında Eteri özü açdı, təbəssümü işıqlı olsa da, üzündə titrəyən kədər kölgəsi daha güclü idi. Bu kölgə işıqlı gözlərində də, səsində də titrəyirdi. Bəhruz bunu dərhal duydu, otağa keçən kimi, Revazın üzünə baxdı. Revaz:

— Bilirəm, nə soruşacaqsan, — dedi, — səbr elə!

Eteri içəri girib:

— Sizə yemək gətirimmə? — Revaza müraciət etdi, — yaxşı gürcü xəngəlimiz var.

— Lazım deyil.

— Paltarımı dəyişim, yoxsa yox?!

Bəhruz zarafatla dərhal dilləndi:

— Dəyişmə! Bu paltarda daha gözəlsən!

— Qoy görək! — deyə Eteri güldü, — bəlkə fartuk da taxım?!

— Gəl, elə-beləcə dayan!

— Bəhruz düz deyir! — Revaz Eteriyə diqqətlə baxdı, — bu sadə paltar sənə daha çox yaraşır.

Eteri daha heç nə demədi, divanda əyləşəndə onlar çəkməyə başladılar. Qızın kədərli duruşundakı gözəlliyi kağızda canlandırmaq çətin idi və Bəhruz ən vacib xətləri çəksə də, istədiyini ala bilmirdi. Başını azca yana əymış,

kədərli, fikirli, şəhanə, zərif qızın gözəlliyi gənclik mələhəti və təravəti ilə işıqlanmışdı. Eteri özünə qapılmış, hər şeyi demək olar ki, unutmuşdu.

Birdən Bəhruzu heyrət götürdü. Eteri səssiz ağlayır. Ağ, qəşəng, kədərli üzündən göz yaşları axırdı. O, qələmini saxlayıb, Revaza tərəf çöndü. Revaz nə edəcəyini bilməyən, çəşib qalmış adam kimi, gözlərini döyə-döyə baxırdı. Bəhruz özünü saxlaya bilməyib:

— Sənə nə olub, Eteri? — soruşdu.

Eteri diksindi, dərhal ayağa qalxıb, əlini üzünə apardı, göz yaşlarını silə-silə yanaqları pörtüb qızara-qızara otaqdan çıxıb getdi. Onun xəyaldan ayrılib diksinməyi də, göz yaşlarını silməyi də, utanıb qızarmağı da, çıxıb getməyi də incəliklə, kövrəkliklə və gözəlliklə dolu idi. Bəhruzun ürəyi yandı, başını kədərlə tərpədəndə Revazın sözlərini eşitdi:

— Eterinin sevdiyi oğlan bir aydan çoxdur ki, gəlib çıxmır. Yaziq qız gözləyə-gözləyə qalıb. Ağlına min cür fikir gəlir. Kənddəki qızlar da yoxa çıxıblar.

İstər-istəməz Nazlini xatırlayan Bəhruzun həsrəti yandırıa-yandırıa bütün varlığını bürüdü. Şeylərini yiğisdirib getməyə hazırlaşanda, özündə kədərli, acı əhvali-ruhiyyənin doğduğunu duydu. Revaz da, pərt halda başını aşağı dikmişdi, birdən gözücü ona tərəf baxdı:

— Eybi yox, Bəhruz! — dedi — gələn dəfəyə qalsın.

Amma Eteri onu getməyə qoymadı, çünkü isti, dadlı gürcü xəngəlini gətirib gəldi.

6

Mariya Ratiyevanın Bəhruzdan küsməsində narazılıqdan, gileydən daha çox, bir az qəribəlik, bir az da gizli məna vardı. Bəhruz onun könlünü almağa can atırdı. Mariya isə buna imkan yaratmır, özü ilə onun arasında so-

yuq sərhəd saxlayırdı. Başqa tələbələrlə, xüsusilə Lado ilə deyib gülür, zarafatlaşır, Bəhruzla üz-üzə gələndə başını aşağı dikib ciddiləşirdi.

“Annonu” restoranındaki gecədən sonra, səhər dərsə gələn Xəlil Musayev quzu kimi sakit olmuşdu. Mariya onu görən kimi, işıqlı təbəssümlə yaxınlaşıb hal-əhval tutmuşdu. Bəhruz Mariyanın onunla da tez-tez nə barədəsə söhbət etdiyini görürdü. Bu söhbətlərin nədən getdiyi Bəhruzu maraqlandırmırıdı, arabir Mariyanın qəhqəhə ilə güləyi nədənsə ona toxunurdu. Elə bil bu gülüslə Mariya Bəhrusa açıq verirdi.

Bəhruz özü də ona yaxınlaşmırıdı. Qorxurdu ki, Mariya cavab verməyə, saymaya, bu, onun üçün ölümdən betər olardı. Gəl, sonra buna döz görüm, necə dözürsən?! Bir də həddindən artıq həssas idi, hər şeyi qarşılıqlı görməyi sevirdi. Mariyanın etinasızlığına etinasız qala bilmirdi. Fikir çəkir, küsməyin əsl səbəbini başa düşməyə çalışır, əgər nöqsanı varsa, bunu aradan qaldırmaq istəyirdi. Mariya ilə mübahisə etdiyi günə qədər türk qızına münasibəti özü üçün gizli qalmışdı. Elə bil Mariya onun gözünü açdı, qonşu qızə bəslədiyi hüsn-rəğbət hissini üzə çıxartdı.

Nəhayət, bu əhvalatlardan bir-iki həftə keçəndən sonra, Mariya özü Bəhruzə yaxınlaşdı, özü də gizlicə. Asta-asta gəlib onun arxasında dayandı. Bəhruz heykəl başı çəkirdi. Bilirdi ki, sinifdə Mariyada başqa heç kəs yoxdur, bilirdi ki, elə arxada dayanan da onun özüdür. Qəsdən geriyə dönmürdü. Özünü elə göstərirdi ki, guya başı işə bərk qarışmışdır.

Bu vaxt ciyinə bir əl toxundu. Bəhruz dərhal qolunu havada saxladı, bir an gözlədi. Sonra yavaş-yavaş üzünü arxaya çevirdi. Mariya ona baxa-baxa gülümsündü:

— Səni belə bilməzdim! — dedi.

— Necə?!

- Məğrur. Çox məğrursan!
 - Pisdir məgər?
 - Yox, pis deyil. Zahirin isə tamam başqa cürdür.
- Görünür, sən daxilən məğrursan! Bu, daha yaxşıdır!
- Hirsin soyudu?!
 - Hirsim?! - Mariya təəccübləndi, - məgər mən sənə hirslenmişəm?!
 - Küsmüsən!
 - Yox, bir az incimisəm. İnciməkdə də haqlıyam.
- Gördün mən deyən oldu, yoxsa yox?!
- Nə oldu ki?!
 - Məgər bilmirsən?! Qız Xəlili sevmir.
 - Əlbəttə, bunda haqlısan!
 - Bəs nədə haqlı deyiləm?! Niyə cavab vermirsen, Bəhruz?

Yəqin fikirləşirsən ki, belə qız üçün dəli-divanə olmaq adı şeydi. Bil ki, səhv edirsən. Sevgini başa düşmək istəməyən qız üçün dəli-divanə olmağa dəyməz. Üstəlik, də adicə bir qız üçün.

- Məncə, o, adı qız deyil.
- O... Xoruzun quyruğu yavaş-yavaç üzə çıxır ki... Səncə, necə qızdır?!

Bəhruz qızardı, hiss etdi ki, Mariyanın türk qızından heç xoşu gəlmir, hətta ona gizli nifrət bəsləyir. Odur ki, birdən-birə cavab verə bilmədi, sıxıldı:

- Məncə, - deyə kəkələdi, - sevilməyə layiq qızdır.
- Sevilməyə?! - Mariya heyrətlə soruşdu: - Bəlkə sən də onu sevirsən?!
- Mariya... bu nə sözdür?!
- Düz deyirəm! - Mariya qızarış əsəbiləşdi - görürəm, o balaca qız sənin üçün ən əziz adam olub! Onu elə müdafiə edirsən ki, Xəlil kimi! Hər halda, özün bilərsən, istəyirsən lap onu göyə qaldır!

Mariya çiyinlərini atıb, rişxənd və kinayə ilə ona baxıb çıxıb getdi.

Bəhruz sarsıldı, əvvəl seylərini yiğisdirib arxasında cummaq istədi, tez də bu fikrindən daşındı, işləməyə çalışdı, gördü ki, əhvalı yerində deyil. Demək, işləyə bilməz. Könülsüz şeylərini rəng çamadanına yiğib, otaqdan çıxdı.

O, Aleksandr bağına gəldi. Bağın qarşısındaki pocta dəymək istəyirdi. Qışın yavaş-yavaş köçünü sürüb getdiyi vaxtda Tiflis yenə gözəlləşmişdi. Havada yaz ətri, oyanan təbiətin nəfəsi vardı. Bəhruz xiyabanla yavaş-yavaş gedirdi. Qarşidan başını aşağı dikmiş, fikir və xəyal içində bir qız gəlirdi. Gəldi, gəldi, birdən dayanıb başını yuxarı qaldırdı:

- O, Bəhruz! - deyə Eteri kədərlə gülümsündü - hara belə?!

- Pocta gedirəm. Sən necəsən?!
- Elə əvvəlki kimi.
- Bir xəbər yoxdur?!
- Var, Bəhruz, var, Peterburqa oxumağa gedib!
- Səninlə görüşməyib, gedib?
- Görüşüb. Qəribədir ki, mən ona inanıram, çox inanıram.

- Fikir eleme, Eteri, hər şey yaxşı olar!
- Nə olur, qoy olsun, heç kəs taleyindən qaça bilmir. Mən də elə! Hələlik, Bəhruz!
- Hələlik, Eteri!

Qız yenə başını aşağı dikib, fikir və kədər içində çıxıb getdi. Bəhruz yerində tərpənmədi, bu qısa söhbət onu min cür xəyalala saldı. Gah Nazlinı gördü, gah hörüklü qızı, gah Hürnisəni, gah "Annonu" restoranında qadınlarla keyf edən hörüklü qızın ərini, gah Narbənd ağacının yanındakı dilənçini, gah da indicə mübahisə etdiyi Mariyanı... Pocta getmək də yadından çıxdı, bir də gördü,

hələ də bağın içindədir və yaz yağışının ilk qətrələri üstünə tökülür...

Günlər sürətlə keçirdi. Bəhruz gündəlik qayğıların qoynundan ayılanda gördü ki, vağzaldadır, gördü ki, qəh-qəhə çəkə-çəkə dostları onu yola salırlar. Təkcə Mariya yoxdur, bir də Mişa Çiaureli. Revaz dostlarının əhatəsində, masabəyi kimi, bir əlini tez-tez yuxarı qaldıra-qaldıra Bəhruzu yaxşı yol arzulayırdı. Bu vaxt haradansa, yer-dənmi, göydənmi son günlər dərsə az-az gələn Mişa Çiaureli üzə çıxdı: sıfəti qıpqırmızı, başında təptəzə yay şlyapası, əlində şampan şüşəsi. İşıqlı, göy gözlərini, bicbic uşaqların üzündə gəzdirən Mişa şampan şüşəsini Revaza uzatdı:

— Birinci zəng vurulanda partladarsan, — dedi.

Yenə Mişa Çiaurelinin yay şlyapası gülüş hədəfinə çevrildi. Kimsə, etmə tənbəllik, şlyapasını onun başından götürüb beretin əvəzinə Bəhruzun başına qoyanda, dalğa-li gülüş qopdu. Şlyapa dəyirmisifətli, qarabıqlı Bəhruba yaraşmadı. Şlyapa hamının başında gəzməyə başladı.

Bəhruz Əliqulu Nəcəfovun vağzala gələcəyini bilirdi, indi ondan xəbər-ətər çıxmadığından narahat olub ətrafa göz gəzdirdi. O, həm də Mariyanı axtarındı. Mariya bu dəfə küsməmişdi, salamlasır, görüşür, hətta söhbət də edirdi. Bəhruz duyurdu ki, o soyuqdur, rəsmidir, çox zaman uzaq qaçmağa, laqeyd olmağa çalışır.

Daranq! Daranq! Daranq! İlk zəng vuruldu. Zəngin dalınca tələbələrin qəhqəhesi altında şampan şüşəsi partladı. Revaz şərabı stəkana süzdü:

- Birinci Mişa içsin!
- Mişa yox, Bəhruz!
- Doğrudur, doğrudur.

Bəhruz stəkanı götürüb, dostlarına məhəbbətlə baxabaxa “salamat qalın, uşaqlar” deyə şərabdan bir qurtum içib stəkanı Revaza uzatdı. Bu zaman şlyapalı, qara kostyumlu Əliqulu Nəcəfov balaca qızın əlindən tutub perona çıxdı. O biri əlində bağlama vardı. Bəhruz bir anlıq dostlarından ayrıldı, Əliqulu ilə, qızı Qəmərlə görüşdü. Əliqulu fərəhlə Bəhruzu süzdü:

— Hamiya salam apar! — dedi, — bu bağlamanı da götür, sənə yolda lazım olar.

— Bu nə əziyyətdir, Əliqulu əmi?...

Bəhruz bağlamanı aparıb vaqona, çamadanların yanına qoyub qayıtdı. Əliqulunu dostları ilə tanış etdi. Tələbələr Qəməri sorğu-suala tutdular. Xəlil qaldırıb onu ciyinə qoydu. Stəkan dolanıb axırda Əliquluya uzandı. O, məzəli bir hərəkətlə, əsl içənlər kimi, acgözlükə stəkanı qapdı və böyük ləzzətlə, qurtum-qurtum şərabi içdi. İkin-ci zəng çalındı və hamı Bəhruzu vaqonun qapısına qədər ötürdü.

Bəhruz Mariyanı yadından çıxara bilmirdi, ümidiyi də üzənməmişdi. O isə gəlib çıxmırıldı. Üçüncü zəng vurulanda, vaqona qalxıb, açıq pəncərəyə yaxınlaşdı. Balaca Qəmər hələ də Xəlilin ciyinində idi. Lado da, Mişa da, Revaz da, Kosta da, Ketovanda əllərini yelləyirdilər. Gözündə eynək olan Əliqulu onların arasında dayanıb gülə-gülə baxırdı.

Qatar tərpəndi, yavaş-yavaş perrondan uzaqlaşdı, Bəhruz ağır bir kədər duydu və bu kədərin o biri başında həyəcanlı sevincin ilk dalgaları ürəyinə axdı.

Qatar Naxçıvana çatanda, bu sevinc zirvəyə qalxmışdı. Günlərlə, aylarla yiğilan həsrət bulud kimi sıxlışib gözlərində sevinc damlalarına çevrilmişdi. Gəldiyini evə xəbər verməmişdi, odur ki, onu heç kəs qarşılımırıldı. Qatar dan düşəndə stansiyanın balaca, ağ binasının böyründə dayandı. Burda ona hər şey doğma və əziz idi, hətta adicə bir

tozda! Çamadanları yerə qoyub, gözdolusu şəhərə baxdı. Faytonlar toz qopara-qopara yanından keçirdilər. Bu vaxt qarşısında dayanan faytondan onun sahibi yerə tullandı:

- Bəhruz! – deyə qışqırıldı, – a bala, xoş gəlmisən!
- Kərbəlayi Abbas, bu sənsən?!
- Mənəm, oğlum, mənəm! Gəl, min aparım! Oy... Şirəlibəydən müştuluq alacağam. Sənin kimi oxumuş, ağıllı cavanları görəndə ürəyim dağa dönür.

Kərbəlayi Abbas çamadanları faytonun arxasına qoyub yuxarı çıxdı, qamçını fırladıb atları qovdu. Bəhruz şəhərə baxırdı. İlk gözünə dəyən Xan diki oldu, onun üstündə Rəhim xanın uzunsov binası ağardı. Fayton yoxusu sürətlə qalxb İmamverdi türbəsinin yanından keçib getdi. Bəhruz faytondan şəhərə baxdıqca, Mömünə Xatun türbəsi də, küçələr də, məscid də, minarə də, Qızlar bulağı da, bazar da – hər şey ona ilk dəfə görürmüş kimi təzə gəlirdi.

Fayton kəsə yolla öz məhəllələrinə yaxınlaşanda, Zaviya məscidinin böyründən keçib, doğma küçəyə tərəf gedəndə Bəhruzun ürəyi bir tikə oldu. İlk dəfə gözünə dəyən qoz ağacı yaşıł dalğa kimi axıb keçdi. Fayton ətrafi kərpic hörkülü, üstü yumru dəmirlə bəzənmiş, solğun qapının yanında dayananda, Kərbəlayi Abbas ildirim kimi özünü həyətə saldı. “Muştuluq” deyə qışqıran kimi, Şirin xanımın: “Bəhruz, balam” səsi aydınca eşidildi və kök, əqli-canlı, gen, qat-qat tumanlı, arxalıqlı, sırgalı qadın qapıya yüyürdü, içəri girən Bəhruzu bağırna basdı, “oğlum, canım-ciyyərim, qurbanın olum” deyə-deyə üz-gözünü öpüslərə qərq elədi. Bəhruz gülə-gülə aralanmaq istəsə də Şirin xanım onu buraxmirdı.

Şirəlibəy köynəkdə, jiletdə evdən çıxb alça ağacının yanında Kərbəlayi Abbasla görüşdü, sonra oğluna sarı getdi. Bəhruz bir əli ilə Şirin xanımı qucaqlayıb, gülə-gülə atasına yaxınlaşdı, anasını buraxıb, əllərini uzatdı.

- Salam, ata! – dedi.

Şirəlibəy qollarını açıb onu qucaqladı:

- Xoş gəlmisən, – deyə onu fərəhlə başdan-ayağa süzdü, bir əli ilə kürəyinə vurdu. Bəhruz üstü göm-göy alçalarla dolu olan ağaca tərəf getdi, əlini yarpaqlara toxundurdu. Bu vaxt həyətin bir küncündə qısilıb kədər içində dayanmış Hürnisəni gördü, dərhal da ona tərəf getdi:

- Salam, Hürnisə! Necəsən, bəs anan necədir?!

Sonuncu kəlmələr ağızından çıxan kimi Hürnisənin iri gözləri doldu, üzünü dərhal çevirib sürətlə qaçıb həyətdən çıxdı. Bəhruz özünü itirdi. Çamadanları gətürən Kərbəlayi Abbas'a müştuluq üçün nəsə pay verən Şirin xanım yana-yana dilləndi:

- Onun anası bu qış rəhmətə gedib, a bala!

Bəhruz sarsıldı, bir an gözünü yumdu, Şirəlibəy onun qolundan tutub evə sarı apara-apara:

- Qorxma, oğul, – dedi, – Hürnisə elə bizim həyət-bacada böyükür. Ağıllı da qızdır.

- Bəhruz o günün səhəri yuxudan gec oyandı. Həyətə çıxanda gördü ki, qara papaqlı arabacı dirəkdən asdıığı qoyunun dərisini soyur, qapıda da onun iri, ikitəkərli arabası. Şirin xanım teş, ləyən gətirib, kömək etmək üçün böyründə hazır dayanıb. Arabacı bir an işini saxlayıb dil-ağız edə-edə Bəhruzla görüşdü.

- Şirin xanım bu qoçu sənin adına saxlatdırıb. Deyirdi ki, Bəhruz gələnə kimi kökəlsin.

- Qurban demişəm! – Şirin xanım fərəhlə Bəhruzu baxdı.

8

Bu sevinc içində Bəhruzun ürəyinə iynə kimi batan həsrəti onu dörd gözlü etmişdi. Hara baxırdısa, Nazlınlı axtarır, heç yerdə görə bilmirdi.

Bir neçə gün keçdi.

Nəhayət, Şirin xanım söz arası, elə-bələ “qonşumu-zun toyudur” kəlmələrini işlədəndə, Bəhruz hər şeyi başa düşsə də, ürəyi deşim-deşim olsa da, özünü sakit və təmkinli aparıb, ona nə sual verdi, nə ah-uf elədi, nə də öz münasibətini bildirdi. Hətta axıra qədər Şirin xanımı dinlədi, sonra ona xoş sözlər deyib yavaş-yavaş uzaqlaşış bağa girdi. Bundan sonra ürəyinin əsl ağrısını duydu, dəli kimi bir ağacdan o birisinə yüyürdü, min oyun çıxartdı, bir də gördü ki, qoz ağacına qalxıb, hasardan azca yuxarıdakı budağın üstündə əyləşib, kürəyini başqa bir budağa söykəyib, ətraf da qaranlıqlaşış. Hardasa uzaqda bir ümid işığı yandı ki, bəlkə Nazlı əvvəlki kimi, yenə gəlib çıxa. Qaranlıq təkcə qoz ağacını yox, bütün bağları, həyət-bəcaları uddu, amma Bəhruzun ümid işığını söndürə, yox edə bilmədi. Qaranlıq Bəhruzun özünü də boğdu, işığı isə yox. Nazlı gəlmədi, Bəhruz ağacdan düşüb evə gedəndə ürəyində hələ də o işiq yanındı.

Bəhruz uşaqlıqda, Nazlı ilə birlikdə toyda olmuşdu və o toyu heç zaman unutmurdu. Bu axşam isə Nazlinin öz toyu olmalı idi. Neçə gün idı ki, dalbadal eskizlər edirdi, gah qadınları, gah qızları, gah üç nəfər çalğıçını, gah evin pəncərələrini, gəbələrini, xalılarını çekir, gah da gəlinin necə oynadığını verməyə çalışırdı. Bunlar, hələlik eskizlər idi, heç nə alınmırıldı. Birdən hiss elədi ki, nəsə çatışmış?! Nə?! Bunu dəqiq bilməsə də, toya baxmağa ehtiyac duydu. Həm də, uzaqdan olsa da, Nazlinı görmək istədi.

Toy Qulamheydərin böyük qonaq otağında təşkil olunmuşdu. Divar boyu mütəkkələr, nazbalınlar düzülmüşdü. Hər tərəfdə qəndillər və şamlar işim-işim yanındı. Qızlar, gəlinlər, qadınlar elə rəngbərəng, elə əlvan paltararda, elə parıltılı, işıqlı bərbəzəklərdə bərq saçırı ki, otaq gözqamaşdırıcı zərlər içində şəfəqlənirdi. Bəhruz ilk baxışda gördüyü belə rəngarəngliyə, əlvanlıq heyran ol-

du. Sonra üç nəfər çalğıçının musiqisi altında rəqs eləyən qırmızı qanovozlu qızların incə bellərinin ilan kimi qıvrıldığını, əyildiyini, ipək içindəki ciyinlərin, upuzun qolların, ağ, zərf boyunların hərəkətlərindəki zərifliyi görəndə yerində dayana bilmədi. Naxçıvan qızlarının bu hərəkətlərində təsvirəgəlməz bir gözəllik gizlənmişdi.

Toyu aparan ariq, zərif gənc qadının camaata müraciətində, oynayanlara həvəs verməyində –ay şabaş! –deyə çığırmağında, gah çalğıçılara, gah qızlara işarə etməyində bir gül incəliyi vardi. Açıq bənövşəyi rəngli, güllü paltarı toydakı bütün qızların, gəlinlərin paltarlarından fərqlənirdi. Əlini irəli uzadır, zərləri elə səpirdi ki, xırda-xırda parıltılı qığılçımlar bütün otaq boyu fırlanır, ciyinlərə, paltarlara qonur, yerə töküldürdü.

Gəlinin oynamasını səhərdən səbirsizliklə gözləyən Bəhruzun ürəyi Nazlinin bu otağa girməsi ilə az qaldı yerdən düşsün. Nazlı qırmızı paltarda, qızıl pullarla şəfəq saça-saça könülsüz ortalağa çıxdı. Oynamaq istəmirdi. Üç qız əllərindən tutub zorla oynamağa çəkəndə musiqinin ritmi dəyişdi. Nazlı ortada qalmışdı. Qırmızı paltarda necə uzun idı, beli də nazik, elə incə ki, üzükdən keçərdi. Toyu aparan qadının əli yenə uzandı, zərləri səpalədi, gəlinin və onunla oynayan qızların başına şəfəq-şəfəq qığılçımlar yağıdı. Birdən Bəhruz bütün bu parıltılar içində Nazlinin yanaqlarından süzülən ağappaq göz yaşlarını gördü. Nazlı üç qızı kənara itələdi, çalğıçılara başqa musiqi sıfariş verdi. Ortalağa atıldı, nə atıldı. Od kimi oynayırdı. Hamı təəccüb, sevinc qarışq təbəssümlə çəpik vururdu. Nazlı qızları oyuna dəvət edirdi. Bənövşə paltarlı qadın isə yenə əlini uzadıb, zərləri hamının başına səpirdi. Bəhruz başa düşürdü ki, bu oyun Nazlinin üsyani, etirazı idi, ancaq bunlar musiqi və çəpik sədalarının altında itib görünməz oldu.

Bəhruz bütün gecəni yatmadı, pəncərəyə qoyduğu otuzluq lampanın işığında yenə qaralamalar, eskizlər çəkdi.

9

Evdən çıxan Bəhruz Əlixan məscidinə tərəf getdi. Həmişə olduğu kimi qapısı yenə açıq idi. Yuxarı başda Molla Talib yuxarı başda, azca hündür bir yerdə əyləşmişdi. Bəhruz ayaqlarını soyunub yumşaq gəbələrin üstü ilə molla Taliba doğru addımladı. Molla Talib uzaqdan onu görən kimi ayağa qalxdı, Bəhruzu tanış olan məmənun ifadə yenidən qırmızıtraq sıfətində peydə oldu. İki əlini uzadıb, sevinclə:

- Xoş gəlmisin, oğul! - dedi - həmişə sən gələsən!
- Sağ ol, molla əmi, gəldim sizinlə görüşüm!

Bəhruz Əlixan məscidindən çıxıb bütün günü kədər içində Naxçıvanı gəzib dolandı, hay-küylü bazara girdi. Çarsulardan keçə-keçə, satıcıların üzünə baxa-baxa ötdü, bir də gördü ki, sakit, dar bir küçə ilə gedir. Qarşısında da ağ çarşafda bir qadın! Hansı döngədəsə yox oldu. Bəhruz Şahab məhəlləsində, Süddünənənin yanından keçib, yenə tanış küçəyə gəlib çıxdı. Bilirdi ki, bu küçə Naxçıvanın kənarına uzanır, ordan isə Haça dağ və ətrafindakı silsilə dağların mənzərəsi açılır.

Sövqi-təbii bir duygu Bəhruzu bu dağlara doğru apardı. Xeyli irəlidə, ətrafi kərpic hörülü qapını, onun qarşısındaki iri daşın üstündə əyləşən qocanı görəndə ayaq saxladı. Qocanın ağappaq saçları alnına, üzünə tökülmüşdü. Görkəmindən yazıqlıq yağırdı. İri gözləri qızarmışdı, ona salam verən Bəhruzu heyrətlə baxırdı. Birdən əlini dəlicəsinə kərpicli qapiya doğru uzatdı:

- Qızım azara düşüb, oğul! - dedi, - o qədər zülm etdilər ki, biçarə Pakizə balam gül kimi solub. Gözüm

görə-görə əlimdən gedir. Gecə-gündüz Allaha yalvarıram ki, ona nicat qapısı açsın!

Bəhruz daha dayanmadı, onsuz da dərd əlindən qaçırdı, hər yerdə yenə dərdə rast olurdu. Qocanın səsi hələ də gəlirdi. Qarşıda səma altında genişlik və bu genişlikdən uzaqda dağların silsiləsi açıldı. Bəhruz elə bil birdən-birə dirçəldi, hər şeyi, hətta indicə gördüyü qocanı da, onun sözlərini də unutdu. Baş alıb bu genişliyin qoynunda dağlara doğru irəlilədi. Bu anda düşündüyü, gördüyü bu səma, bu genişlik, bu dağlar idi, gedə-gedə onların içində ərimək istəyirdi.

Axşam evin dəhlizində salınmış döşəkçədə uzanan Bəhruz uzun, qotazlı mütəkkəni qatlayıb, qollarının altına qoymuşdu və Nazlıni düşünürdü. Nazlı sabah gəlin gedirdi, demək onunla bağlı olan hər şey – görüşlər də, xatirələr də, həyəcanlı anlar da sona çatırdı. Həyət zil qaranlıq idi, uzaqdan cırcıramaların səsi eşidilirdi. Baxçadan xışılıtı gəldi, astadan kimsə:

- Bəhruz! - deyə səsləndi, quyu dibindən gələn bu kövrək, bu həzin səsdəki kədər Bəhruzun bütün varlığını titrətdi. İldirim vurmuş kimi sıçrayıb, özünü qaranlığın qoynuna atdı və bu qaranlıqda canlı işiq gördü. Nazlı titrəyə-titrəyə onun qarşısında dayanmışdı.

- Bu, sənsən?!
- Mənəm, Bəhruz, mən biçarə...
- Qorxmadin?!
- Niyə qorxmadım?! Görmürsən, dizlərim əsir... Sübə azanına kimi dirigözlü qalıram, mən biçarə, mən bəxtiqara it əzabı çəkirəm. Allah-təala öz bəndəsini niyə bu günə qoyub heç başım çıxmır.

Bəhruz qızın əllərindən tutdu, əlləri də titrəyirdi. Nazlı dərhal əllərini çəkmək istədi, Bəhruz buraxmadı, onu özünə sarı çəkdi:

— Bu gecə vaxtı qəbih iş tuturam, qəbih! Xudavən-di-aləm bu günahımı mənə bağışlamaz.

Bəhruz Nazlinin sözlərini dinləyə-dinləyə onu sinəsi-nə sıxdı. Qızın balıq kimi sürüşkən, gənc, təravətli bədəni həyəcandan yenə titrəyirdi. Bəhruzun üzü Nazlinin üzünə yaxınlaşanda, qorxu içində, təlaş içində piçildadi.

— Öpmə məni, Bəhruz, öpmə, məni günaha batırma, yoxsa Allah-taala məni cəhənnəmə vasil edər.

Nazlı ondan aralanıb, uzaqlaşmaq istəyirdi ki, ildirim sürəti ilə geriyə döndü, yaxınlaşıb əllərini uzatdı. Bəhruz dərhal qızın belindən tutdu, bayaqdan öpməyə icazə verməyən Nazlı özü dodaqlarını Bəhruzun sifətinə toxundurdu. Dərhal da qaçıb getdi. Bəhruzqayıdib yerinə girəndə sifətində duyduğu od bütün bədəninə yayılsa da, gördük-ləri ona yuxu kimi gəlirdi.

Sabah axşama yaxın küçədə hay-küy, mərəkə qopdu. Qara zurnanın səsi yeddi məhəlləyə yayıldı. Eyni çiçək kimi bir-birinə oxşayan qırmızı çadralı qızlar böyük-böyüre söykənib durmuşdular. Çəhrayı, ağ, sarı rəngdə çadra örtmiş qadınlar qırmızı çadralıların cərgəsinə qosulmurdu. Hasar üstündən, damdan baxanların sayı çox idi. Küçənin o başından uşaqların qışqırığı dalınca qabağda bəzəkli fayton, dalınca da başqa faytonlar gəlib Nazlıgilin taybatay açılmış qapısı ağızında dayandı.

Faytonçu Kərbalayı Abbasın özü də bəzənmişdi, ipək köynək geymiş, belinə göy qurşaq bağlamış, başına ağımtıl tüklü papaq qoymuşdu. Faytonu isə tanınmaz olmuşdu. Qotazlı, bəzəkli atların üstünə rəngarəng balaca xalılar salmış, başına gül çələngi bağlanmış, sağ qozlasından tutmuş sol qozlasına qədər gəbə döşənmiş, hər tərəfi — üstü, yanı, arxası — qırmızı, sarı, abi lentlərlə sarılmışdı.

Qırmızı çadralı qızlar həyətə doldular. Hələ əllərin-dəki rəngbərəng şamlar! Sanki yeriyən lalələr toplaşmış,

sixlaşmış və böyük dəstə əmələ gətirmişdi. Çalğıçılar küçədə tügyan edirdilər. Bir dəstə qız gəlini dəhlizə çıxartdı. Əlində qatlama güzgü tutmuş qız irəliyə keçdi. Yanları qırmızı parçalarla bəzədilmiş güzgüün qatlanan yerləri açıldı, müxtəlif gül, quş şəkilləri, ortasında iri, parıldayan şüşəsi, naxışları görünürdü.

Nazlı titrəyirdi, başına tül kimi ağ ipək şal örtülmüşdü. Qatlama güzgü tutmuş qızın dalınca onu dörd qız aparırdı. Pillələrlə enəndə qılların əllərinə şam verdilər. Onları aşağı düşməyə qoymadılar. Kimi isə səslədilər. Küçədən beli qırmızı qurşaqlı bir gənc gəlib pillələri qalxdı, gəlinə çatıb qoynundan şal çıxartdı və onun belinə doladı. Nazlinin anası hardansa, birdən üzə çıxdı, gəncə bir cüt corab, ipək dəsmal verdi.

Gəlinlə enən qızların şamları yandırıldı. Həyətdəki qızlara və qadınlara da şamlar paylandı. Cöldə olanlar isə şış ucuna gərmə keçirib, neftlə alışdırıb, məşəl kimi yuxarı qaldırmışdilar. Gəlin həyətə enəndə qızların, qadınların da şamları yanındı və gözəl bir mənzərə alınmışdı.

Qabaqdakı bəzəkli fayton çıraqban olmuşdu, çünki ətrafına düzülmüş rəngbərəng şamlar yanındı. Gəlini faytona mindirdilər, beş qız da yanında Kərbalayı Abbas özünün həmişə əyləşdiyi yerdə, ayaq üstə, əlində tutduğu cilovlarla bir oynayırdı ki! Bəzən elə əyilir, ciövələri ayaqları arasından elə keçirir, bəzən də yixilmamaq üçün müvazinətini elə saxlayırdı ki, ona baxanları heyrət götürürdü. Elə oynaya-oynaya faytonu sürdü, o biri faytonlar da dalınca! Ümumi hay-küy içində birdən gülə səsi gurladı. Faytonlar sürət götürdü.

Bəhruz o axşam evdə kədər içində, qəm içində işlədi, beləliklə onun “Naxçıvan toyu” əsəri meydana çıxdı.

ALTINCI FƏSİL

1

Nazlı bu məhellədən köcüb gedəndən sonra Bəhruz bir ay özündə olmadı. Hətta elə bərk xəstələndi ki, on gün yorğan- döşəkdən qalxa bilmədi. Hər gün Şengelaya Kərbəlayi Abbasın faytonunda gəlir, dava-davacatla onu müalicə edirdi. Şirəlibəy də, Şirin xanım da əldə-dildən düşdülər, nəhayət, Bəhruz sağaldı, uzun müddət evdən çölə çıxmadı.

Günəşli bir gün idi, Bəhruz başına beret qoyub, şəhərə getdi. Padşahlıq bağından keçib, Sarvanlar məhelləsinə endi, ordan dövrələmə ötüb, kiçik, dar küçə ilə məscidə doğru addımladı. Coxdan idi ki, məscidi çəkmək istəyirdi, Bazarçay körpüsünə çatanda, günbəzə, minarəyə təzə gözlə baxdı, məscidin qapısına yaxınlaşdı.

Qapının böyründə əlində çubuq tutmuş, başına ağ yaylıq bağlamış bir kor divara söykənib hərəkətsiz dayanmışdı. Bəhruz yerdəki şirkli, köhnə, sürtülmüş məmmər parçasının üstünə on qəpik pul atdı, başını qaldıranda qapının o tərəfində, nüfuzedici gözlərinin dərinliyində işiq yanmış aqsaçlı, qoca dilənciyə baxdı.

— Salam, baba! — deyə ehtiramla salam verdi.
— Xoş gördük, oğul, hələ Naxçıvanın tozuna çevril-məmişəm.

— Yəqin ki, heç zaman çevrilməzsən.
— Arzun çin olsun, oğul, Allahın əmrindən kənar çıxməq olmaz. Nə buyursa, onun quluyam.

Bəhruz diləncinin ovcuna pul qoyub qapıdan məscidin həyətinə girdi. Günorta namazına az qalırdı. Yavaş-yavaş gələn adamlar sağdakı hücrəyə yaxınlaşır, ayaqla-

rını soyunur taxta başmaqlar geyinir, ortada ki çarhovuza doğru gedirdilər. Qollarını dirsəklərinə qədər cirmələyib dəstəməz aldıqdan sonra başdan-başa təptəzə xalılar döşənmiş məscidin içini daxil olurdular. Bəhruz yuxarı başda dördpilləli, üstünə qırmızı parça salınmış minbər, sağda və solda gümüş rəngli məhəccərlər, teatr lojalarına bənzəyən alçaq eyvanlar gördü. Bu eyvanlardan zil qara pərdələr asılmışdı. Onlara baxanda Bəhruzun bədəni buz kimi soyudu. Yuxarıda, gümbəzin dörd tərəfində, rəngli, naxışlı, xırda pəncərələr işim-işim yanındı.

Bəhruzun canından soyuqluq tamam keçməmişdi ki, dəhşətli bir səsdən diksindi, qorxdu. Kimsə yenə qışkırdı...

— Kafər...kafər...

Bəhruz yenə heç nə başa düşmədi, sonra minbərin qabağından sürətlə ona doğru gələn qara paltarlı adamı tanıdıqda bir addım geri çəkildi. Qulamheydər susmaq bilmir, elə dalbadal “kafər” deyə qışkırdı. Hamının başı arxaya çevrildi. Müxtəlif gözlər: donuq, qəzəbli, heyrətli, yaziq, fağır, mehriban müti gözlər Bəhruze dikildi. Nə qədər göz! Nə qəribə mənzərə! Bəhruz fikirləşdi ki, bunu çəkmək qiyamət olar. Bildi ki, mümkün deyil, an keçməmiş gördüyü lövhə itəcəkdir. Elə də oldu. Qulamheydərə səs verənlər tapıldı. Bir neçə nəfər onun dalınca Bəhruzun üstünə yeridi, nə yeridi. Geri çəkilə-çəkilə məscidin açıq qapısına çatan Bəhruz dayananda Qulamheydər də, arxasındakılar da dayandılar. Bəhruz bədən özünü qapıdan çölə — həyətə atdı və çarhovuzun yanında molla Talibla üz-üzə gəldi. Molla Talib heyrətlənib:

— Boy, oğul, nədən qorxmusan, rəngin-ruhun özündə deyil? —deyə məsciddən qəzəblə çıxan Qulamheydərə tərəf çöndü, yenə heyrətləndi, ciyinlərini atsa da, burda nəsə baş verdiyini anlayıb, özünü itirmədi, indi Bəhruze sarı çevrildi — toxta, oğul, bura Allahın evidir, burdan heç

kim qorxmur... Burda qorxmaq da günahdi! Üzünə azca su vur, hə, hə, qorxma, rəngin-ruhun özünə gəlsin...

Molla Talib özü irəli yeridi, Bəhruza toxtaqlıq verə verə üz-gözünə su çiləməkdə kömək etdi, altdan-altdan Qulamheydərə və onun yanındakılar göz qoydu. Qulamheydər daha əvvəlki kimi qəzəbli deyildi. Yavaş-yavaş geri çəkilib məscidə girdilər. Bəhruz molla Taliba təşəkkür edib həyətdən çıxanda quş kimi yüngülləşmişdi... Bir azdan bazardan keçib gedirdi. Hay-küyün içindən, adamların arasından. Qanı elə qaralmışdı ki, özünə yer tapa bilmirdi. Daxilində püskürməyə hazır olan vulkan kimi təlatüm yaranmışdı. Birdən kimsə qabağını kəsdi:

— Səni yaxşı tapmışam, — dedi, — yaxşı tapmışam.

Bəhruz dayanıb ona baxdı. Tanımadı.

— Sən kimsən?!

— Tanıyarsan, indi tanıyarsan! — deyə ipək köynəkli, şalvarlı, bahalı, vəznəli çuxa geymiş, xəncərli kişi bar-bar bağırdı — məndən nə istəyirsin, sənə nə eləmişəm, durub dalımcə Tiflisə qədər gəlirsən. Niyə məni izləyirsən?! İndi məni tanımirsan?!

— Tanımiram, inanın, tanımiram.

— Niyə gözümün içində yalan deyirsən?! — deyə kişi Bəhruzun yaxasından yapışdı — a qoduq, evimizin ətrafinda hərlənən sən deyildin, Tiflisdə, restoranda bir dələdüzla mənə göz qoyan sən deyildin?! İndi necə oldu, məni tanımirsan?

Bəhruz dartınib onun əlindən çıxməq istədi, bacarımadı. An içində “Annonu” restoranındaki səhnə göründü, an içində də itdi, birdən elə qəzəbləndi ki, kişini bütün qüvvəsi ilə itələdi. Saticıların, şey-şüylərin üstünə yıxılan kişi dərhal ayağa qalxıb əlini xəncərinə atdı, onu qızın dan çıxarıb, yavaş-yavaş Bəhruzun üstünə yeridi. Bəhruz tərpənmədi. Qəribədir, öz-özünə heyrət edirdi, çünki ondan qorxmurdı. Bayaq, məsciddə pərdələrin qara rəngin-

dən və Qulamheydərin səsindən daha çox qorxmuşdu. İndi isə... elə bil şirə dönmüşdü. Hətta tiyəni dəf etmək üçün hazır vəziyyət aldı. Bu vaxt iki-üç nəfər kişini qamarlayıb, sakit etməyə, yalvarmağa, onlardan biri:

— Ay dəli, o, Şirəlibəyin oğludur — deməyə başladı.

— Nə olsun Şirəlibəyin oğludur! Öldürəcəyəm onu, buraxın məni, buraxın...

Bəhruz yavaş-yavaş bazardan çıxdı, Zaviya məscidinin yanından ötüb, kərpic evlərin böyrü ilə ağır kədər içində evə doğru getdi.

Axşam gah karandaş, gah sulu boyla ilə işlədi. Məsciddə gördüyü xəyalından getmirdi, hara baxırdısa Qulamheydəri, onun qara varlığını görürdü. Kağız, karandaş götürüb mütəkkələrin birinə söykəndi, qaralamalar etməyə başladı. Bir də gördü ki, Qulamheydəri çəkir. Özündən asıl olmadan həvəslə işləyirdi. Vərəqin üstündə isə canlı bir portret yaranırdı: qapqara əbada əlini qəzəblə irəli uzadan qarasaqqal bir kişi... Çəkdi, çəkdi, altından “kafər” kəlməsini yazdı. Əlinə götürüb bir az uzaqda tutdu, diqqətlə baxdı, öz-özünə güldü. Adı marağın yaradılıq ehtirasına çevriləməsi, az müddətdə mənalı bir əsərin yaranması ona möcüzə kimi gəldi.

2

Sübhdən xoş əhval-ruhiyyə içində, həyətdən çıxb, axşam çəkdiyi şəkli Qulamheydərin həyat qapısına yapışdırdı. Hər iki tərəfi möhrə hasar olan dar küçəyə dönen-də, istər-istəməz bir anlıq dayandı, elə burda, döngədə Nazlı ilə görüşlərini xatırladı. Və birdən ona elə gəldi ki, yenə qar yağır, firlana-firlana tökülen bu qarın içindən ağ çadralı bir qız yaxınlaşır. Bəhruz da dar küçə ilə çadralı qızı doğru addımladı. Bu nədir?! Xəyaldır, yoxsa həqiqi

qət? Axı doğurdan da ağ çadra içində kimsə gəlirdi. Ona çatanda:

— Salam, Bəhruz dadaş, — deyə çadranın içindən Hürnisənin qarayanız üzü çıxdı.

- Sən bəpbalaca bir qız, bu çadra nədir?
- Bibim çadrasız qoymur.
- Sənə heç yaraşmir, Hürnisə. Nahaq çadra örtüsən.
- Nə eləyim, dadaş, bibimdir də!

Bəhruz bu küçənin axırından Şahab məhəlləsinə yox, Zaviya məscidinə tərəf getdi, Bazarçay körpüsünün yanından çay aşağı düşəndə məscidin divarına söykənib qurmuş koru görüb diksindi: "Zavallı! Yəqin bütün gəcəni burda qalıb". Başında göy əmmamə bir neçə seyid bir-birinin dalınca məscidə yaxınlaşdı, qapıdan içəri girəndə heç biri kora pul atmadi.

Körpünün altındaki şəlalə gur idi, süd kimi qaynaya, qaynaya tökülürdü. Bəhruz çayın kənarı ilə endi, birmərtəbəli evlər, həyətlər yaşlılıq içində itmişdi. Dərənin o tərəfində Qələ məhəlləsinin sarıtəhər, yasti-yapalaq evləri görünürlər, bu evlərin üstündə Mömünə xatun türbəsi ucalırdı.

Gözlənilmədən Bəhruzun qarşısına balaca bir qız çıxdı, yaşı 15, ya 16 olardı. Səhər havası kimi təmiz üzündə heyrət doğdu, bu, heyrətdən daha çox qorxu idi, ala gözləri iriləşdi. Bəhruz qeyri-ixtiyari gülə-gülə:

— Salam, — deyəndə qız azaciq özünə gəldi, başını tərpətməklə salamı aldı.

- Kimin qızısan?! — Bəhruz mehribanlıqla soruşdu.
- Zurnaçı Eyvazın...
- Bu sübhədən niyə oyanmışan?
- Biçinə gedirəm.
- Tək?
- Qardaşım çöldədir, məni gözləyir.
- Adın nədir?
- Ziba.

— Bilirsən, mən kiməm.

— Bilirəm.

— Hardan?!

— Uşaqlarla gəzəndə görmüşəm. Dağların şəklini çəkəndə...

— İcazə verərsən sənin də şəklini çəkim?!

Əyninə geydiyi donun əlvan rəngləri vardı, bu rənglər içində iri lalələr şəfəq saçırı. Zibanın yanaqları bu lalələr kimi qızardı. Qorxa-qorxa başı ilə razılıq versə də, bunun mənəsiz, ümidsiz bir şey olduğunu anladıb qaçıb getdi. Bəhruz aşağıya enib sağa döndü, Sarvanlar məhəlləsinə doğru getdi. Ziba xəyalından çıxmırıldı. Ədil ağa gölü gömgöydü, ətrafindakı yaşlılıq içində parlaq görüñürdü. Uzaqda, çox uzaqda yenə dağlar vardı, seyrək duman içində qaralırdı.

Bəhruz gölü çekdi, sonra çapar Məcidi axtarmağa getdi, ona heç yerdə rast gəlməyib, geri — evə qayıtdı. Evdə Şirin xanım güllü şalını başında düzəldə-düzəldə ona qəribə əhvalat danışdı:

— Bir də gördüm küçədə kuy-mərəkə qopub. Qulamheydərin qışqırığı aləmi götürüb. Elə küçəyə çıxmışdım ki, budu ha, zalim balası üstümə yel kimi gəlir. Əllərini uzada-uzada qarğış dalınca qarğış tökür. Uşaqlar da hər tərəfdən "kafər", "kafər" deyə qışqırırlar. Qorxumdan tez qapını örtdüm. Ay bala, Qulamheydərə qışqırmaqdən hal qalmayıb. Atan da bilir.

— Atam da?! O nə dedi?

— Heç nə! Qulamheydərə baxdı, baxdı, sonra qəhqəhə çekdi.

Bəhruz da gülməyə başladı. Şirin xanım gözünü döyə-döyə, sadəlövhəcəsinə baxa-baxa qaldı.

Bəhruz dalbadal neçə gün şəhərə şəhərə çıxsa, çapar Məcidi axtarsa da, heç yerdə onu tapa bilmədi. Tiflisə getməyinə bir neçə gün qalmış, Araz qırğını gəzərkən,

sahilə bir atlının gəldiyini görüb, ayaq saxladı. Atlı eyni ilə Məcidə oxşayırıdı. Onun kimi uzun, dik biğları, uzunsov, ciddi üzü, sərt qasları, böyründən sallanan qılinci, vəznəli çuxası, ədalı görkəmi vardı. Bəhruz səhv etmişdi. Qabağına gedib:

— Salam, Məcid dayı! — deyə atın sağ tərəfində da-yandı.

Məcid atın üstündə şəstlə əyləşmişdi. Bəhruza diq-qətlə baxdı, deyəsən, tanımadı, cilovları çəkəndə, qabaq ayaqlarını azca yuxarı qaldıran atı sakitləşdirdi.

— Bala, kimsən? — soruşdu.

— Bəhruzam, Şirəlibəyin oğlu, şəkil çəkən, rəssam...

Məcid ildirim kimi atdan sıçrayıb, Bəhruzun qarşı-sında yerə endi, ən yaxın adamı kimi onu bağırna basdı.

— Nə tez oxuyub qurtardın?

— Hələ qurtarmamışam.

— Demək əməlli-başlı şəkil çəkməyi öyrənirsən?!

— Öyrənirəm.

— Olsun, olsun, bala! — Məcid onun beretinə, boy-buxununa, qara biğlərinə, gənc, təravətli üzünə, iri gözlərinə fərəhlə baxıb, bir əli ilə mehribanlıqla kürəyindən tutdu.

— Məcid dayı, yarım aydır ki, səni axtarıram.

— Naxçıvanda yoxdum, neynirdin ki, məni?!

— Şəklini çəkmək istəyirəm.

— Çək, bu mən, bu da sən!

— Elə yox...

— Bəs necə?!

— Atın üstündə, bir saat, iki saat dayan.

— İndi bacarmaram. Beş gündür ki, yol gəlirəm. Elə yorulmuşam ki, göz qapaqlarımı güclə açıram. Bir də, Bəhruz, bala, mənə tūfəng verməlidirlər, bax, bu qılincın əvəzində.

— Heç qılinc da pis deyil.

— Eh, nəyə gərək. İçi pas atıb, özü oyunçaq kimi. Hünərin var, bu qılinci qınından çıxart görüm, çıxardın ha. Fil gəlib dartsa da çıxmaz.

— Onda niyə taxırsan?!

— Çünkü düşmənin bağını yarır. Düşmən nə bilsin, qılinc qınından çıxır, ya çıxmır. Kəndlərdən keçib gələndə hamının gözü bu qılincda qalır. Hə, Bəhruz, bala, belə-belə işlər. Yorgun olsam da gəl, şəklimi çək!

Məcid atın belinə qalxdı, Bəhruz bir-birinin dalınca qaralamalar, ayrı-ayrı detalları, hissələri sürətlə çəkməyə başladı. At sakit dayanmır, çaparı götürüb getmək istəyirdi. Çapar cilovu darta-darta onu güclə saxlayırdı.

3

Qatar şəhərə yaxınlaşanda, tanış mənzərələr: Seyx Sənan dağı, Kür çayı, kilsələrin qüllələri, məscidlərin minarələri, hamamların günbəzləri, uca, daş binalar görünəndə Bəhruz Tiflis üçün bərk darıxdığını daha çox duydı. Kirayə qaldığı evə getməsi, Əminə xalanın onu hörmətlə, izzətlə qarşılıaması, şey-şüylərini otağa qoyub çıxməsi sanki bir an çəkdi.

Bir də gördü ki, Aleksandr bağındadır və bağın yanındaki uca, daş binanın dəyirmi həyətinə yaxınlaşır. Qapını açan Eteri oldu, gülə-gülə onu otağa dəvət etdi, otaqda Revazın əmisi, bibisi qızları dərhal ayağa qalxıb görüsdürlər. Revaz qonşu otaqda yatırdı. Vay, onu oyatmaq üçün nə qədər çalışılar. Revaz daş kimi yerindən yerindən tərpənmirdi. Bəhruzu görəndə yerindən dim-dik qalxdı.

— Qamarcoba, qamarcoba, — deyə-deyə elə alt pallarda onu bağırna basdı. Geyinə-geyinə astadan, Bəhruzun qulağına piçildadı ki, Lado ilə birlilikdə axşam Ortaçala qızları ilə görüşəcəklər. Bundan sonra soruşdu:

— Bəlkə sən də bizimlə gedəsən?!

— Yox, Revaz, yox...

— Niyə e?.. Adam qızlardan qaçar? Keçən dəfə Mişa Çiaureli ilə getmişdim, əntiqə keyf eləmişik. Gəl, bu gün sən də qoşul bizə. Qızların içində biri var, heç kəsi yoxdur, səni onunla tanış elərəm. Bilirsən, necə əntiqə qızdır, yemə, içmə, gül camalına tamaşa elə! Hə, nə deyirsən, razısan?

— Yox, Revaz, yox.

— Boy, Lado demişkən, lap ağ elədin ki! Əvvəl Landonu qınayırdım, səninlə şit zarafat edir. Mən ki zarafat etmirəm?

— Əzizim, Revaz, sən axı, ciddi, ağıllı oglansan... Gəl, sənətdən soruş, mən də cavab verim...

— Bir şey çəkib eləmisən?

— Naxçıvan toyu...

— Toyu çəkirən, bəs özün niyə qızlardan qaçırsan?

— Qaçmırəm.

— Elə bilirsən, qızlar özləri gələcək dalınca?.. Hay, hay...

Revaz qəhqəhə çəkə-çəkə o biri otağa keçdi və üç qızla zarafat etməyə başladı. Eteri pərt olan Bəhruzun qolundan tutub:

— Gəlin bura, Bəhruz, gəlin, əyləşin. Ona fikir verməyin.

Revaz hardansa çaxır gətirdi, qızlarsa yemək-içmək. Gürcü qızlarının mehribanlığından kövrələn Bəhruz hər üçünün sağlığına badə qaldırmağı təklif etdi. Revaz gözlərini qıya-qıya ona məna ilə baxdı:

— Vallah-Billah, səhərdən Bəhruzu Ortaçala qızlarının yanına apara bilmirəm. Səbəbinə indi tapmışam. Bu qızlardan birinə vurulub. Bəhruz, düzünü de, hansına?!

— Hər üçünə.

— O... Düz demədin, Bəhruz! — Revaz şərabı içdi, — biliyəm, kimə vurulmusan! Boy... Bu nədir, niyə içmir-sən?

— İçə bilmirəm.

— Daha nə oldu, qızlardan uzaq qaçırsan, şərab içmirən, qorxuram axırda dostluğumuz pozulsun.

— Qorxma, Revaz, mən dəstluqda möhkəməm!

Bəhruz ordan çıxbı, Davidovski küçəsinə gəldi. Əliqulu Nəcəfovun qapısını döydü. Qapını Qəmər açdı. Bəhruz əyilib onu yerdən götürdü, qucağına alıb üz-gözündən öpdü, ovcunu saçaqlı konfetlərlə doldurdu. Otağa girdi, Əliqulu gözlərində pensne nəsə yazırı. Bəhruzu görən kimi qələmi atıb ayağa qalxdı:

— Xoş gördük, oğul! — deyə Bəhruzu bağrına basdı.

— Gəl, otur, Naxçıvanda, nə var, nə yox, Şirəlibəy, anan necədir?!

— Hamının salam-duası var. Nə yazırsan, Əliqulu dayı?!

— Nə yazacağam, felyeton... “Molla Nəsrəddin” jurnalı üçün. Adını belə qoymuşam: “Şəriətdə şərm yoxdur”. Məncə, pis deyil. Bu ruhanilər avam camaatın qanını sorurlar. Cıxar, oxuyarsan.

Bəhruz evə gələndə Bekker saatına baxa-baxa fikirləşirdi.

4

Səhər dərsə gedəndə xəyalında bir nəfər dolanırdı: Mariya Ratiyeva! Mərmər pillələrlə qalxarkən, Ketovana rast oldu. Keto onu görüb, yuxarıda, pillə üstə dayanıb, gözlədi. Bəhruz yaxınlaşan kimi, əlini uzatdı. Keto onun əlini sıxıb:

— Necəsən, Bəhruz?! — soruşdu — xoş gəlmisən!

— Sağ ol, Keto! Sən də xoş gəlmisən.

Gülə-gülə ikinci mərtəbəyə qalxdılar. Qapının yanında heç kəs yox idi. Bəhruz heyrətlə:

- Nə əcəb Revaz görünmür?! – soruşdu.
- Birinci biz gəlmışik! – Keto sən əda ilə güldü.

Elə bu zaman Xəlilin uca boyu göründü, yaxınlaşış Bəhruzla öpüşdü, zarafatla Ketonu da öpmək istəyəndə, o, "ehey" deyə geri çəkildi. Sonra Lado, sonra Kosta, sonra Mişa Çiaureli, sonra o biri tələbələr... Kimin birinci gəlməsi haqqında qızığın mübahisə qopdu, Ketovan Maqalaşvili bərkədən dedi:

- Birinci mən gəlmışəm, şahidim də var: Bəhruz!
- Keto düz deyir! – Bəhruz onun sözlərini təsdiq etdi.

Birdən sinfin qapısı açıldı, hamı təəccüb içində qapıya sarı baxanda, Revaz astadan soruşdu:

- Kim birinci gəlib?!

Dalğalı bir gülüş qopdu. Ketovan qızardı, amma özünü itirmədi, Revaza baxa-baxa dilləndi:

- Birinci sən gəlmisən, Revaz!

Hay-küy qoydu, Lado Revazın əlindən tutub dəhlizə saldı, hamı onunla görüşməyə başladı. Mişa Çiaureli zarafatından qalmadı:

- Birinci gəldiyin üçün, Revaz, sən gərək birinci rəssam olasan birinci mükafat alasan!
- Narahat olma, Mişa, onlar da olacaq – Xəlil Muxayev ona cavab verdi.

Bəhruzun gözü Mariyanı axtarırdı, tələbələr arasında onu görmədiyi üçün nigaran qalmışdı. Bəhruz Mariyanı belə axtardığına, belə nigaran qaldığına görə öz-özünə təəccübənləndirdi.

İlk dərsdə Oskar Şmerlinq içəri girdi, tələbələrin yay işləri ilə maraqlandı. Hər tələbə ayağa qalxıb divar boyu bir-iki şəkil düzdü. Öz-özünə balaca bir sərgi yarandı.

Şmerlinq şəkilləri gözdən keçirə-keçirə sinifdə qopan coşqun və kəskin mübahisəyə qoşuldu. Bəhruzun

"kafər" deyə qışqıran Qulamheydəri əl-əl gəzdi. Hamı Şmerlininqin tərifləyəcəyini gözləyirdi. Əksinə, o, fikirli-fikirli Bəhruzu tərəf baxanda, otağa dərin, intizarlı bir sükut çökdü.

- Satırə sənin yolun deyil, Bəhruz! Sən öz yolunu tapmalısan! Başqalarını tənqid etmək sənətə yaddır.

Şmerlininqin bu ciddi tənqidini onu sarsıtdı. Uşaqlar da özlərini itirdilər. Gərgin vəziyyət yarandı. Müəllim özü də belə gərginliyi gözləmirdi, yavaş-yavaş söhbətinə Bəhruzun sulu boyanı ilə işlədiyi mənzərələrinin üstünə gətirib çıxartdı. Bununla gərginliyi azaltmağa nail ola bildi, sonra o biri uşaqların işlərinin təhlilinə başladı.

Bəhruz necə oldusa birdən arxaya çevrildi. Kostanın böyründə əyləşən Mariyanı görüb diksindi. Gözləri ilə onun gözlərini tutmaq istədi, duydu ki, Mariya ona yox, müəllimə baxır. Amma gözlərini çəkmədi, inadla baxanda Mariyanın dözə bilmədiyini, azaciq qızardığını, gülümşündüyünü və başını aşağı dikdiyini gördü. Bəhruz üzünü lövhəyə çevirdi.

Tənəffüs də ayağa qalxan Bəhruz dərhal Mariyaya sarı getdi. Mariya heç kimə baxmadan nəsə çəkirdi. Ciyinlərindən zərif, rəngarəng, tül şal sallanırdı, saçlarını yiğib gül şəklində arxada sancaqlamışdı. Bəhruz onun yanında durub:

- Salam, Mariya! – dedi.
- Salam! – deyə Mariya ona baxmadan piçıldadı.
- Necəsən, Mariya?
- Pis deyiləm. Bəs sən necəsən, Nazlı necədir?!
- Nazlinin toyu oldu.
- Necə? – Mariya işindən ayrılib, heyrətlə Bəhruzu baxdı – toyu?!
- Bəli! – Bəhruz qızarıb, kədərlə başını aşağı dikdi. Mariya ona təsəlli vermək məqsədilə:

– Daha nə etmək olar? – dedi, – Nazlinin toyu olub, çox yaxşı, kədər, dərd nəyə gərək?! Türk qızının canı sağ olsun, sənin üçün Nazlı kimi əzizdir!

Bəhruz Mariyadan bu sözləri gözləmədiyindən sarıldı. Heç zaman sərt olmadığı üçün yenə sərtlik göstərə bilmədi. Çevrilib çıxıb getdi. Mariyanın öündə durub onunla söhbət edəndə Nazlıdan başqa heç kəs haqqında düşünmürdü. Birdən-birə Mariya başqa bir qızı ona xatır-latmaqla qəlbini sindirmişdi. Özü də bərk sindirmişdi. Bəhruz onun bu sözlərində təkcə qısqanlıq duymurdu... O gün bir də Mariya tərəfə baxmadı.

Dərsdən çıxıb evə gələndə, qapının ağızindaca tərəkimi, türk qızına rast gəldi. Bəhruz ona yol vermək istədi, qız güldü, hətta qızardı, gözləri işıqlandı, qapının o təyində dayanıb:

– Keçin, Bəhruz, keçin! – deyə utana-utana piçildədi.

Bəhruz xətrini istədiyi qızə gözəcə baxdı, bu dəfə qız ona çox gözəl göründü. Dərhal qulaqlarında Mariyanın sözləri eşidildi. Kim bilir, bəlkə də bu sözlərin təsiri az deyildi. Bəhruz qızə salam verib, əli ilə keçməsini xahiş etdi. Qızın üzündəki qızartı keçməmişdi, Bəhruzun salamını alıb:

– Xoş gəlmisiniz! – dedi, qapıdan keçdi. Bəhruzun böyründə dayanıb yenə gülə-gülə ona baxdı. Bəhruz:

- Sağ olun! – dedi, bu mehribanlıqdan özünü itirdi.
- Xəlil necədir?!
- Yaxşıdır, salamı var.
- Məndən də ona salam söyleyin.

Qız çıxıb getdi, Bəhruz həyətə girdi, Əminə xala əri ilə bağçada, divar boyu qalxmış iri günəbaxanların yanında işləyirdi.

Lonqo İtaliyadan gəlsə, rəssamlıq tarixindən dərs keçsə də, son dərəcə sadə və mehriban müəllim olduğundan Bəhruz onunla xoş ünsiyyət yarada bilmışdı. İndi Bəhruzun Naxçıvan toyuna aid əsərini diqqətlə, döndənə gözdən keçirdi, sonra çaparın eskizlərinə, qaralama-larına baxdı, uzun müddət fikirləşdi və soruşdu:

- Niyə axıra qədər işləməmisən?!
- Çaparın vaxtı yoxdur.
- Onu hökmən tap, çoxlu qaralama elə, başqa çaparı yox, elə bu çaparı... Yaxşı bir əsərin ruşeymini görürəm. Çapar... Naxçıvan çaparı... Qiyamət əsər yaratmaq olar, koloritli, gözəl, canlı... Tələsmə, Bəhruz, sən bu çapar haqqında yaxşı-yaxşı düşün, naturadan çox çək, onda istədiyinə nail ola bilrsən. Səndən bir şey soruşturmaq istəyirəm: Oskar Şmerlinqin tənqidinə necə yanaşırsan?!
- Bunu hardan bilirsınız?!
- Özü deyib. Hə, de görün fikrini...
- Həm haqlıdır, həm də yox...
- Nəyə əsasən belə fikirləşirsən?
- Buyurun, baxın! – deyə Bəhruz ona bir rəsm uzadı – necədir, şəkildəki tanışdırımı?

Lonqo diqqətlə baxdı, sonra qəhqəhə ilə gülməyə başladı:

- Bu ki bizim Revazdır – dedi – əl-qolunu ölçə-ölçə danışan vəziyyətdə çəkmisən. Təbiidir...
- Bəli, Revazdır...
- Ayrı-ayrı detalları yaxşı verə bilmisən. Afərin. Bunlara baxmayaraq, əzizim, Bəhruz, Şmerlinqin sözlərində böyük həqiqət var, çünkü sən karikaturaçı deyilsən. Elə Revazın portretini götürək. Burda sən özün yoxsan, çünkü sənə məxsus cəhətlər yoxdur, çünkü bu əsər Bəhruzun deyil, sanki başqa adamındır. Sənin yolun, ruhun ayridır, bəlkə də Naxçıvan toyunda, Naxçıvan çaparında

üzə çıxacaqsan. Şmerlinq xahiş etdi ki, bu barədə səninlə danışım, mən də...

- Başa düşürəm.
- Başa düşürsənsə çox şadam. İndi kimin dərsidir?
- Nikoladzenin.
- Nikoladze sevdiyim sənətkarlardandır. Əminəm ki, onu sən də sevəcəksən.

- Sevirəm.
- Əgər sevirsənsə, onu dərindən başa düşməlisən. Nikoladze bəlkə də yaxşı müəllim deyil, ancaq yaxşı sənətkardır.

Bəhruz ondan ayrılib, uzun dəhlizə çıxdı, Nikoladzenin birinci mərtəbədə yerləşən emalatxanasına doğru getdi, mərmər pillələri düşüb, Polenovun "Göl" tablosun önündən keçdi, elə bu zaman Mariya Ratiyeva ilə üz-üzə gəldi.

- Salam, Bəhruz!
- Salam! - Bəhruz ötüb keçmək istəyəndə, Mariya onun qolundan tutub saxladı, gözlərinin içində baxıb ciddi halda soruşdu:

- Nə olub sənə?!
- Heç...
- Hamısını başa düşürəm, Bəhruz, anlayıram ki, Nazlini çox sevirsən, unuda bilmirsən, amma türk qızı da xoşuna gəlir, ona güclü meyl edirsən, bəlkə də özünün bundan xəbərin yoxdur.
- Düz demirsən, Mariya! - Bəhruz hırslı dindi.
- Mən düşündüyümü deyirəm, ikiüzlülük etmirəm, bəlkə də hardasa səhvim var, bu dediyim sözlərə yaxşı yaxşı qulaq as, bil ki, mən sözü açıq deyənəm, bir az da sərtəm, ona görə məndən heç zaman küsmə, incimə! Yaxşı, Bəhruz?!
- Axı... Axı... Qəlbimə dəyib...

- Ax, qəlbine... Bağışla məni, Bəhruz! Bunu nəzərə almamışam. Sən məni heç cürə başa düşmək istəmirsən. Yəqin ki, heç zaman başa düşməzsən də! Hələlik, Bəhruz!

- Hələlik!

Nikoladzenin emalatxanasında, bir kündə əyləşən Bəhruz Mariyanın sözləri haqqında fikirləşirdi. Elə xəyalala dalmışdı ki, hər şeyi unutmuşdu. Müəllimin qarşısında dayandığını görəsə də, öz aləmindən ayrıla bilmirdi. Müəllim mehribanlıqla və heyrətlə Bəhruzu baxırdı. Tələbələr gülürdülər. Get-gedə bu gülüş qəhqəhəyə çevrildi. Bəhruz o yan-bu yana baxıb qızardı, Nikoladzenin mehriban üzünü görən kimi sakitləşsə də, dərhal ayağa qalxdı.

- Əyləş, oğlum, əyləş! - deyə Nikoladze əlini onun ciyinlərinə qoydu - narahat olmağa dəyməz. Bil ki, xəyalısız sənətkar yoxdur! - geri çəvrilib, yerinə qayıtdı. Müxtəlif heykəllərlə dolu olan emalatxananadan işgüzarlıq əhvali-ruhiyyəsi yağırdı. Bəhruz bu dəfə işləyə bilmir, hara baxırdısa, Mariyanın səsini eşidir, türk qızını görürdü.

6

Bəhruz Şeytanbazara yaxınlaşanda, uzaqda, ağ çadarda bir qız görüb ildirim vurmuş kimi yerindəcə dayandı. Elə bu anda dünya gözlərində sehrləndi, təzə bir möcüzənin baş verəcəyini gözləməyə başladı. Ağ çadralı qız ona tərəf gələndə Şahab məhəlləsinə doğru gedən torpaq hasarlı küçədə gördüyü Nazlinin yenidən peyda olduğuna inandı. Qız yanından ötüb keçdi, Bəhruz titrədi, insan insana necə oxşayarmış! Qızın üzü də elə bil ki, Nazlinin üzü idi: onun kimi qəşəng, təravətli, ağappaq. Kiminsə:

- Təbrizə... Təbrizə... - qısqırığı Bəhruzu bu hissiyyatından ayırdı. O yanda, divar dibində yerə yatan, başlarını dik tutub ətrafa baxan dəvələrin cərgəsində dayanmış uzun əbalı adam var səsilə car çekirdi. Bəhruz əlində

kuzə, bağlama tutmuş çadralı qadınların, qara papaqlı, saqqallı, əbalı kişilərin yanından keçib, qaynayan bazarın taybatay açılmış qapısına doğru getdi. Qapının sol tərəfində yükleri boşanmış bir neçə araba, onların böyründəcə aralığa alınmış yerdə on-on beş qoyun vardı. Burda qızğın alver gedirdi. Büyük, geniş bazar meydanının hərtərəfindəki müxtəlif dükanların qarşısı adamlarla dolur, boşalırdı. Dükənlərlə bazar qapısı arasındaki boş yerdə böyük bir dəstə dövrələmə nəyəsə tamaşa edirdi. Ondan azca aralıda isə xoruz döyüsdürənlərin səsləri eşidildi.

Bəhruz qapıdan keçib bazarın gur yerinə girib gəzdikdən, albomuna bir neçə qaralama etdikdən sonra geri qayıtdı. Dərhal diri qoyunu çıynınə alıb aparan qarapaqlı kişini çekdi. Bazar meydanının aşağı tərəfinə doğru addımladı və kərpic hasarın böyründə dayanıb, sinəsində saz, oxuyan dərvişi gördü. Dərvişin səsi də, nəgməsi də Bəhruzu tanış gəldiyindən maraqlanıb irəlidə – dövrələmə dayanmış adamların cərgəsinə yaxınlaşdı. Boy, bu ki onun Naxçıvanda, əvvəl Əlixan məhəlləsində, sonra bazar məscidinin qarşısında gördüyü dərviş idi. Bəlkə səhv edir?! Yox, işıqlı göy gözləri elə onunkudur ki, var. Açıq hava rəngli əbası da eynilə həmənkidir. Bəs çalması?! Deyəsən, o da ağ, göy rənglərlə görünən həmin çalmadır. Bəhruz irəli çıxıb, bir az qabaqda dayandı. Cərgələr arasında uşaqlar daha çox gözə dəyirdi. Dərviş isə hamını mehriban-mehriban sözə-sözə həvəslə çalıb oxuyurdu. Birdən nəgmənin ritmini dəyişdi.

Şən, oynaq bir hava çalmağa başladı. Dərhal uşaqlar sevindilər. Dərviş onların ruhuna uyğun gələn məzəli bir nəgməni məzəli hərəkətlərə oxudu. Bəhruzu Əlixan məhəlləsindən tanış olan bu nəgməni ikinci dəfə eşitmək xoş oldu. Nəgmə başa çatan kimi əl çaldılar, xüsusilə uşaqlar. Dərviş əlini atıb bir torba götürdü. Bəhruz bildi ki, onun içindən ilan çıxacaqdır. Çıxan kimi cərgələrin arasından

“ah” nidası keçdi, maraqdan gözlər böyüdü. İlə dərhal dərvishə sarılında heyrət daha da çoxaldı; sarıla-sarıla qalxıb gözləri qabağında başını dik tutdu, dilini çıxartdı. Sonra boşalıb toqqa kimi yerə düşdü və camaata doğru süründü. Təkcə Bəhruzdan başqa hamı qorxub həyəcan içində geriyə çekildi. İlən lap yaxınlaşdığını görən Bəhruz sarsıldı, qorxudan onu tər basdı. Yaxşı ki, ilən adəti üzrə geriyə döndü. Qorxu hissi keçdi, rahat nəfəs alan Bəhruz başını qaldıranda, gözləri dərvişin gözləri ilə qarşılaşdı. Bayaqtan göy gözlərdən sözülen mehribanlıq işığı elə bil azaldı, narahat bir kölgə titrəməyə başladı. Kəşkülə cingilti ilə, dalbadal pullar yağış kimi töküldü. Dərviş ilən torbaya qoyub, bağladı. Bəhruz ətrafa dağılan camaatın arasından keçib ona yaxınlaşdı, hörmətlə salam verdi. Dərviş salamı alıb şübhəli-şübhəli baxdı:

- Məndən nə istəyirsən? – yavaşça soruşdu.
- Yəni məni tanımadın?!
- Niye tanımadım. Naxçıvandakı oğlan deyilsən?
- Bəli.
- Niye məni izləyirsən, dalıma düşürsən?!
- Nə izləyirəm, nə dalına düşürəm. Burda təhsil alıram. Bazara gəldim, gördüm camaat yığışıb... Səni görən kimi də tanıdım.
- Tiflisdə harda oxuyursan?!
- Rəssamlıqda. Şəkil çəkirəm.
- Yəni elə məktəb var?
- Var. Təzə açılıb.

Dərviş ona mənalı-mənalı bir də baxdı, deyəsən, inanmadı.

- Nə çekmişən, göstər görüm?
- Bax! – Bəhruz albomunu açıb göstərdi.
- Pis deyil! – deyə dərviş Bəhruzun karandaşla çekdiyi şəklə baxdı – çıynində qoyun aparan kişi... Bu adamı Seytanbazarda görmüsən?!

- Bəli.
- Mənim gözüm səndən su içmirdi...
- Niyə ki?!

- Nə bilim, indi aləm qarışib, cibəgirən var, casus var, oğru var... Hər yerə baxırsan, gündə bir çaxnaşma... Məzhəb itib, hökümət gündə bir qanun çıxarıır, orda qırğıın, burda qırğıın... Ona görə də şübhələndim səndən...

Dərviş Bəhruza diqqətlə, məna ilə bir də baxdı. Dəyəsən, yavaş-yavaş ona inanırdı. Gəncin qarayanız üzündən, iki gözlərindən, dalgalı, gur saçlarından – bütün varlığından təmizlik, səmimilik yağırdı və belə bir insana inanmamaq olmazdı. Özü də bu gənc heç kəsə bənzəmirdi: qəribə, sakit danışığında, mehriban, isti baxışında, zərif hərəkətlərində sehrli cazibə gizlənmişdi.

- Nə vaxt Naxçıvana gedəcəksən?! – Bəhruz ondan maraqla soruşdu.

- Bilmirəm! – Dərviş ciyinlərini atdı. – Çünkü İrvana, Dərbəndə, sonra Şirvana, Təbrizə gedəcəm.
- Demək, səni daha görməyəcəyəm.
- Bilmək olmaz. Dağ dağa rast gəlməsə də, insan insana rast gələ bilər. Bugünkü kimi...
- Elə bilirəm, təkcə dərviş deyilsən!
- Bəs nəyəm? – Dərviş diksinib yenə şübhəli-şübəli Bəhruza baxdı.
- Çünkü o biri dərvişlərə bənzəmirsən.
- Səhv edirsin, qardaş! Dərvişdən başqa sənətim yoxdur. Bir də uşaqları çox sevirəm. Onlar üçün nəğmələr oxuyuram, oyunlar çıxarıram.
- Səni uşaq vaxtı da görmüşəm.
- Harada?!
- Naxçıvanda, Əlixan məhəlləsində, tək armudun yanında, ağ binanın önündə.
- Hə, orda çox oluram! – Dərviş çomağının ucuna torbasını keçirib, ciyinə qaldırdı – hələlik, cavan oğlan!

- Hələlik! – Bəhruz əlini qaldırdı. Dərviş Tiflis kückəsində camaatın arasına qarışib bir anda gözdən itdi.

Bəhruz gəzə-gəzə uca dağın ətəyinə çatdı. Qarşısındakı gördüyü cığır yuxarı qalxırdı. Xeyli getdikdən sonra, cığırda dayanıb aşağıya – bütün gözəlliyi ilə görünən Tiflisə, onun kirəmitli, dəmirli, şış qülləli, xaçlı, gümbəzli, üçbucaq şəkilli evlərinə, kilsələrinə, məscidlərinə, hamamlarına baxdı. Şəhəri qılınc kimi ortaya bölmüş Kürçayı gümüş kəmər kimi günün şəfəqlərində par-par yandı. İndi Tiflis ona daha gözəl, daha əzəmətli gəldi. Bir neçə dəfə Metex qalasının yanından baxsa da Tiflisi belə gözəl, belə əzəmətli görməmişdi.

Yuxarı qalxıb böyük yazıçı İlya Çavçavadzenin qəbrinə doğru getdi. Bu qəbrin – sərdabənin üstündə, Mamadaviti dağlarına sığınan qeyri-adi abidə ilə üz-üzə gəldi. Bunu müəllimi Yakov Nikoladze yaratmışdı. Abidəyə baxa-baxa onun söhbətlərini xatırlayır, səsini eşidirdi. Bir ananın hüzünlü görünüşündə bütün Gürcüstanın böyük kədəri vardı. Bu kədər az qala daş mərmərdə dil açırdı. Nikoladze Parisdə Rodenin tələbəsi olmuşdu. Roden – Fransanın dahi heykəltaraşı – ona sənətin sırlarını öyrətmışdı. Bəhruz abidənin ülviliyi, böyüklüyü qarşısında titrəyir, qəlbində belə əsər yaratmaq eşqi oyanır, müəlliminə bəslədiyi sevgisi böyüyürdü.

Fikirlər, düşüncələr içində evə qayıdanda, axşam düşürdü, qapıdan keçib həyətə girəndə gülüş səsləri eşitdi, daş döşənmiş cığırla irəliləyəndə eyvanda Ladonu gördü. Lado əlini yelləyib:

- Ay canım, ay gözüm, gəl çıx da! – qışkırdı – harallarda itib batmışan?!

– Xoş gəlmisən, Lado! – Bəhruz onu sevinclə salımladı, pillələrə çatıb, yuxarıya qalxanda, həyətdə Mariya ilə Ketovanı görüb dayandı – xoş gördük, qızlar Gəlin, çıxın eyvana.

– Bu dəqiqə gəlirik! – Keto başını qaldırıb gülgülə Bəhruzu baxdı.

Lado eyvanda yenə Bəhruzun üstünə düşdü, elə ki, onun “Gürcüstanın kədəri” abidəsinə baxmağa getdiyini biləndə susdu, bu vaxt eyvanın o başında Əminə xala ilə səhbət edən Xəlil yaxınlaşdı:

- İndiyə qədər o abidəni görməmişdin?!
- Yox! – Bəhruz etiraf etdi – gözəl abidədir.
- Dahiyanədir! – Xəlil bu sözü xüsusi əda və vurgu ilə dedi – Lado Vladimoroviç, sən necə bilirsən?!

Lado gözlərini qıya-qıya:

- Ona dahiyanə demək azdır, – bir əlini yuxarı qaldırdı, – daha yüksəkdir!
- Daha yüksək?! – Xəlil ciddiləşdi – sən, Lado bir az sonra deyərsən ki, bizim sevimli müəllim Rodendən də böyük sənətkardır.

– Yoxsa buna şübhə edirsen?!

Eyvana birinci çıxan Mariya:

– Roden indi dünyada təkdir – dedi, – onun əvəzi yoxdur.

– Gördün, Lado Vladimiroviç?

– Eh, Mariyanın heç nədən xəbəri yoxdur.

Ketovan da eyvana qalxdı:

- Niyə Mariyanı qəribliyə salmısınız?!
- Mən yox, Lado! – deyə Xəlil canfəşanlıqla dilləndi – Mariya haqlıdır!
- Əlbəttə, haqlıdır! – deyə Ketovan Bəhruzun qarşısında dayanıb ona baxdı – niyə Mariyanı müdafiə etmirsən?!

– Mən... Mən... – deyə Bəhruz kəkələdi, daha heç na deyə bilmədi.

Əminə xalanın səsi eşidildi:

– Orada niyə dayanmısınız, gəlin, çay ətrafında səhbət eləyin! Bəhruz, çağır dostlarını, buyurun, çayım həzirdir.

Tiflis axşamları gözəl olur. Xüsüsilə sakit, müləyim və xoş havalarda. Bu gün belə hava vardi. Qaranlıq düşsədə, eyvanın sütunundan asılmış otuzluq lampa ilə hər yan işıqlanmışdı. Tələbələr Əminə xalanı yaxşı tanıydırlar. Təkcə Ketodan başqa. Onların stolun ətrafında əyləşməsi ilə Əminə xalanın çayları süzüb paylaması bir oldu. Mariya dil-ağız edib:

– Sağ olun, Əminə xala! – dedi – sizi bizim aramızda təkcə Keto görməyib. Ona görə tanış olun.

– Ketovan! – Keto ayağa qalxbı, Əminə xalaya yaxınlaşdı, əlini uzatdı. Əminə xala isə özünəməxsus istiqanlılıq və hərarətlə Ketonu qucaqladı, nəsə deyib onu güldürdü. Bəhruz həmişə zarafat edən, gülən Xəlilin indi fikrili, kədərli əyləşdiyini görüb əlini astaca kürəyinə qoydu:

- Sənə nə oldu yenə?! – piçıldadı.
- Yenə o yadına düşdü – deyə Xəlil Musayev köksünü ötürdü – Bəhruz, inan, unuda bilmirəm.

Mariya onlara baxıb sərt ifadə ilə soruşdu:

- Nə piçildaşırsınız gizli-gizli?
- Bağışla, Mariya xanım –Xəlil Musayev canlandı – Bəhruz bu gün qeyri-adi bir gözəlin şəklini çəkmək istəyib.
- Bəs niyə çəkməyib?!

– Çünkü o gözəl razılıq verməyib.

– Gərək Ladonu köməyə çağırayıdı!

Lado gözlərini qıya-qıya Mariyaya baxdı:

- Afərin sənə, Mariya! Elə edərdim ki, o gözəl özü qarşısında əyilərdi.

– Maşallah tərif deməkdə sənə çatan olma! – Keto dilləndi – az qaldı bizim müəllimi Allah edəsən!

– Sənətin Allahıdır!

– Bəs onda Roden?! – Mariya soruşdu.

– Bəsdir, uşaqlar, mübahisə etməyin! – Xəlil söhbətə müdaxilə etdi – hər sənətkarın öz yeri var!

– Bax, bu başqa məsələ! – Keto gülə-gülə çayını içdi.

Bu vaxt harasa getmiş Əminə xala naringi dolu gülli bir vazı gətirib stolun üstünə qoydu:

– Yeyin! – dedi – öz həyətimizindir, ilk nübar dadlı olar.

– Bacınız qızı görünmür? – Mariya maraqla Əminə xaladan soruşdu.

– Başı qarışıldır. Xeyir işi var. İndi mən onlara tez-tez gedirəm.

– Toyu nə vaxtdır? – Mariyanın bir gözü Xəlildə idi, sanki bunları onun acığına soruşurdu.

– Ya qışda, ya da baharda.

– Xoşbəxt olsun!

Xəlil Musayev özünü bu söhbətdən uzaq aparıb, mübahisəyə qoşuldu. Mübahisə isə get-gedə qızışdı, yaxşı ki, Lado geri çəkildi, yoxsa bu mübahisənin sonu, Allah bilir, necə qurtaracaqdı. Bəhruz çayını içib, fincanı nəlbəkiyə qoydu, Mariya ona baxıb:

– Gəzməyə çıxməq istəyirik, Bəhruz, – dedi, – necə bilirsən, qalırsan, yoxsa bizimlə gedirsən?!

– Gedirəm!

Onlar Əminə xalanı öpüb, çay üçün, naringi üçün təşəkkür etdilər, həyətə düşüb qapıya sarı gedəndə eyvanda dayanıb əlini yelləyən bu mehriban qadına cavab olaraq əllərini qaldırdılar. Bir yerdə, söhbət edə-edə İrəvan meydənına gəldilər. İşıqlı meydanda dükanlar hələ bağlanmadı. Karvansaranın qarşısında adamlarvardı. Onlar meydandan keçib Qolovanski küçəsinə döndülər. Bu ge-

niş, gözəl küçədə evlərin qapısı üstündəki qoşa, bəzəkli fənərlərin işığı gur yanındı. Bir tərəfdə teatr, o biri tərəfdə restoran... Keto Lado ilə Xəlil Musayevin qoluna girib qabaqda, Mariya ilə Bəhruz isə arxada, asta-asta gedirdilər. Keto arxaya çevrilib:

– Sizi kafeye dəvət edirəm, – dedi, – pulum var.

– Hansı kafeyə?! – Mariya soruşdu.

– “Union” kafesinə. Mən bir dəfə olmuşam. Təmiz, gözəl kafedir.

– Konyak alacaqsansa, raziyam! Lado gözlərini qıya-qıya dilləndi – özü də fransız konyakı.

– İştahan pis deyil!

– Məncə, təmiz havada gəzmək, kafedə əyləşmək-dən min dəfə yaxşıdır! – Mariyanın bu təklifi təkcə Lado-nun ürəyindən olmadı. O:

– Ay Mariya! – yazıq-yazıq dilləndi, – qoymadın keyfimizi duruldaq bir az.

Xəlil əyilib Ladoya baxdı:

– Ağlayırsan, Lado?! Oy... Uşaqlar, göz yaşı tökü-lür yanağından... Lado, bil ki, konyakdansa təmiz hava yaxşıdır.

– Təmiz hava həmişə var, fransız konyakı yox... – Lado hırslı-hırslı üzünü çevirdi.

Bəhruz üçün bu, adı gəzinti deyildi. Tiflis axşamının belə sakit, belə gözəl olduğunu təkcə bu gün duya bilmışdi. Şlyapalı, uzun paltarlı qadınlar, ingilis kostyumlu, əsalı kişilər yanından tez-tez keçib gedirdilər. Müləyim havadakı xoş ətir axşamın ayazına qarışmış, səhər açılan şəhli gülün sərinliyini yaratmışdı. Bu, adı hava deyildi, sanki hər yerə güləb yağışı səpələnmişdi. Lado ilə başlanan zarafat, balaca baxçada gəzinti, uzunsov skamyada əyləşmələri, Ketonun inciyib küsməsi, Xəlilin qəribə gülüşü, onların ayrılib getmələri – bütün bunlar sanki bir an içinde baş verdi və gözəl Tiflis axşamında Bəhruz Mari-

yani evlerinə qədər ötürdü. Qapının astanasında üz-üzə dayandılar.

- Daha mənə hirslənmirsən ki?! - Mariya soruşdu.
- Yox!
- Mən səni bir insan kimi, bir dost kimi çox istəyirəm. Ona görə yeri gələndə acılasam səni, incimə...
- Mən səndən incimirəm.
- Qoy qapını açım, sonra get, yaxşı, Bəhruz?! İçəri elə qaranlıq olur ki, qorxuram...
- Yaxşı, aç...

Mariya qapını açanda, qaranlıq otağa qorxa-qorxa girib, geriyə çevrildi, Bəhruza baxıb

- Gəl içəri, Bəhruz! - piçıldadı - qorxuram, gəl!
- Bəhruz içəri girdi, sakit Tiflis axşamının bəxsə etdiyi isti duygu ilə Mariyaya yaxınlaşdı. Necə oldusa, qaranlıqda ona toxundu, bu zaman qollarından tutdu, özüne tərəf çəkdi. Mariya qaranlıqda onun gözlərinə baxıb:
 - Fikrin nədir, Bəhruz?! - soruşdu.
 - Səni öpmək istəyirəm.
 - Lazım deyil! - deyə piçıldayan Mariya üzünü yana çevirdi, - gecdir, Bəhruz, daha get!

Fürsətdən istifadə edib işığı yandırdı. Bəhruz otağın girəcəyində dayandı.

- Mariya!
- Nədir, Bəhruz?!
- Bu gün mənim üçün gözəl gündür, bu günü heç zaman unutmayacağam!

Bəhruz sərgidən doğan kədərini unutdu, çünkü gələnlərin sayı çoxalmışdı, onların arasında xurcunlu kəndlilər də, ayaqyalın diləncilər də, yaxşı geyinən bəylər də, bazarın satıcıları da, tacirlər də, uşaqlar da, hətta ara-sıra qadınlar da, qızlar da olurdu. Bir gün isə, mötəbər şəxsin

gələcəyini Bəhruza xəbər verdilər. Bu xəbəri gətirən gödəkboylu, dazbaşlı, səliqəli geyinmiş bəyzadə irişə-irişə:

- Gəda-güdanı yiğib eləmə! - dedi - bil ki, sən böyük şərəfə nail olursan! Eşitdin?!
- Eşitdim, bəy!

İki saat keçdikdən sonra bəyzadə daz başının tərini yaylıqla silə-silə həyəcanla qapıdan içəri girdi:

- Hazır olun, hazır olun! - deyə-deyə otağı dördgözlə süzdü, Bəhruza sarı döndü - qonağın pişvazına çıx, tez elə!

Bəhruz küçəyə çıxanda, o başdan asta-asta gələn bir fayton gördü. Atlar nə atlar, fayton nə fayton! Elə gəlirdi ki, toz da qalxmırıldı. Sanki pambıq üstü ilə asta-asta yاخınlaşındı. Dazbaşlı bəyzadə yaylığını cibinə soxub irəliyə çıxdı. Od rəngli atlar tanıyırmış kimi, onun qarşısında dayandı. Qapqara fayton elə təzə idi ki, işiq saçırı. Yanlarına naxışlar salınmışdı. Oturacaqlarına ağ, tüklü yumşaq qoyun dərisi, söykənəcəklərinə xalılar döşənmişdi. Faytonun qarmon kimi açılan, bükülən üstqatı havanın isti olmasına baxmayaraq örtülmüşdü. Dazbaşlı bəyzadə yürüüb faytondan düşən ağ ipək köynək geymiş, qotazlı göy qurşaq bağlamış, yekəpər, saqqallı adamin qarşısında əyildi:

- Buyur, xan! - dedi, əli ilə sərgi otağını göstərdi - şəkilləri çəkən oğlan da burdadır!

Faytondan ağappaq paltarda bir qız da düşdü. Güllü kələğayı olsa da, başına, üzünə örtməmiş, ciyinlərinə, qollarına salmışdı. Səliqə ilə daranmış qapqara saçlarının hörükləri bir yerə yiğilmişdi. İlk gəncliyin təravəti ilə dolu dəyirmi, qəşəng sıfətində bapbalaca təkcə bir xal dərhal gözə dəyirdi. Xırda gözləri sıfətinə yaraşırdı. Əlində yelpazə tutmuşdu.

Xan asta yerişlə Bəhruza yaxınlaşıb, hörmət və ehtiramla başını əydi. "Bu ki Cəfərqulu xandır" deyə, Bəhruz fikrindən keçirdi, dərhal da:

— Xoş gəlmisiniz, xan! — deyə onu otağın açıq qapısına dəvət etdi, həm də üzünü qızə tərəf çevirdi:

— Buyurun, xanım!

Cəfərqulu xan bir anlıq tərəddüd içində böyründə dəyanan qızə baxdı, sonra ağır hərəkətlə otağa keçdi. Qız da arxasında!

Daşbazlı bəyzadə onların ətrafında firlanır, gah izah etmək istəyir, gah qulluq göstərir, gah da yaltaqcasına üzlərinə gülürdü. Bütün şəkilləri gözdən keçirdikdən sonra xan qızına baxıb:

— Hansı xoşuna gəlir? — soruşdu.

— Hamısı!

— Düz deyirsən, yaxşı şəkillərdir!

— Ən çox bu xoşuma gəlir! — deyə qız otağın sağ divarındaki Haça dağın şəklini göstərdi. Sulu boyalı ilə işlənən şəkildə dağın əzəməti, nəhəngliyi gözəl verilmişdi. Cəfərqulu xan o şəklə bir də diqqətlə baxdı və dedi.

— Bizim daqlardır! Rəssam qardaş gözəl çəkib!

Bəhruzun bir gözü qızda qalmışdı, qızın şəkillərə baxmasında təkcə maraq yox, həm də daxili ehtiyacdən doğan sevgi vardı. Qəribə o idi ki, gülümşənəndə xalı yoxa çıxır, hələ uşaqlığını itirməyən qəşəng üzü işıqlanırdı. Cəfərqulu xan Haça dağdan gözünü çəkmək istəmirdi. Bəhruza tərəf dönüb dedi:

— O şəkli alıram! Bilirəm ki, qiyməti yoxdur, nə qədər versəm, yenə azdır!

Cəfərqulu xan dazbaşlı bəyzadəyə şəkli Bəhruzdan götürüb aparmağa işarə vurdu. Bəhruz onu divardan alıb verəndə, qeyri-ixtiyari qızə tərəf döndü. Qız onun baxışlarını görüb gülümsündü, yenə xalı itdi və üzü işıqla doldu. Bəyzadə şəkli götürüb, qabağa düşdü. Qız getmək istəmir, yenə şəkillərə baxır, Cəfərqulu xanın qulağına nəsə piçildiyirdi. Hər ikisi Bəhruza təşəkkürünü bildirib, tələsmədən otağı tərk etdilər. Əvvəlcə faytona Cəfərqulu

xan, ardınca isə qızı qalxdı. Qız fayton tərpənəndə geriyə — Bəhruza tərəf boylandı, gülə-gülə əlini yellədi. Bəhruz yerində mixlanmış kimi uzun müddət onların dalınca baxa-baxa qaldı.

Hətta qarşısında dayanmış Adili də görmürdü. Adil isə heyrətlə ona baxırdı.

— Bəhruz! — Adil dilləndi — Hürnisə... huşunu itirib.

— Nə, nə dedin?

— Hürnisə...

— Harada?!

— Öz həyətlərində.

Zavallı qızçıqaz! Bəhruz həyətə girəndə, qonşu qadınların əhatəsində, onu halsiz halda dəhlizdə uzandığını görüb:

— Su... Su gətirin!.. — deyə dərhal yaxınlaşib qızın başını tutub yuxarı qaldırdı. Ağarmış üzünə su səpdi, Hürnisə diksinib gözlərini açdı.

— Yatağa uzadın, dincəlsin. Adil, gəl kömək elə...

Bəhruz ilk dəfə idi ki, Hürnisənin yaşadığı bu evə — bu otağa girirdi. Yerə rəngi solub getmiş köhnə palazlar döşənmişdi. Küncdəki ucuz, qədim sandığın üstünə mitili çıxan yorğan-döşəklər yiğilmişdi. Otaqda daha heç nə yox idi. Bu yoxsulluqdan ürəyi sıxlın Bəhruzun gözləri yavaş-yavaş özünə gələn Hürnisənin sifətinə dikilmişdi. Bu qarayanız sifətdə kölgəli bir kədər titrəyirdi. İndicə gördüyü Cəfərqulu xanın qızı ilə onun arasındaki yerlə göy fərqi təsəvvüründə dərin uçurum yaratmışdı.

Bəhruz Hürnisəni Adilə tapşırıb ağır kədər içində geriyə qayıtdı. Alça ağacının böyründə əyləşib, fikirli-fikirli xəyalə qapıldı.

YEDDİNCİ FƏSİL

1

Bəhruz Tiflisə getməyə hazırlaşındı.

Cəfəqulu xanın qızı ilə sərgiyə gəlişi Naxçıvanda qeyri-adi hadisəyə çevrildi. Hər yerdə bu barədə söhbət gedirdi. Bundan sonra sərgiyə gələnlərin içində başqa xanların, bəylərin özləri, övladları da olurdu. Hamısı da ondan şəkil alırdı.

Naxçıvanın istisi ən yüksək nöqtəsinə çatmışdı. Küçədə gedərkən, adamın üzünə alov ləpəsi dəyirdi. Yandırıb yaxan bu istinin yaxşı bir cəhəti vardı: tər gətirmirdi. Nə qədər gəzirsən, gəz, ölgün, yorğun ola bilməzsən! Bəhruz bunu çoxdan başa düşmüdü, ona görə günəşin ən sıdırğı vaxtında da şəhərə çıxmada qorxmadı.

Belə isti günlərin birində Bəhruz balaca Adillə şəhəri dolaşın, bazarlıq edib geri qayıdırı. Bu zaman iynə ucu boyda güclə görünən yağış damaları töküldü və bu, hamı üçün möcüzəyə bərabər oldu. Seyrək, narın yağışdan heç kəs qorxub gizlənmədi. Adilə sanki dünyani verdilər. Yağışın altında atılıb-düşürdü. Qəribədir ki, bu seyrək yağış havanı sərinlədib, tamam kəsdi. Evlərinə yaxınlaşanda, Bəhruz Qulamheydərin qapının ağızında dayandığını gördü və heyrət etdi. Onun başında yenə papaq qaralırdı. Köynəyi, şalvari da, qara idi, uzaqdan kömürə dönmüş kötük kimi görünürdü. Şirin xanımıla söhbət edirdi və Bəhruzu görən kimi dayanmayıb qorxa-qorxa uzaqlaşdı.

— Səhərdən hardasan, bala? — Şirin xanım kələğayını başından açdı, — bilirsən, nə qədər adam gəlib?! Bir arvad başında yekə papaq... Dəyirmi... Urusa oxşayırdı. Sənin üçün kağız da qoyub...

- Bəs o molla nə istəyirdi?!
- A bala, yalvarıb yaxarır ki, Məhəmməd peyğəmbərin şəklini satasan ona...
- A! Bəs bilmir ki, olmaz o şəkli satmaq?..
- Nə bilim, ay bala, istəyir də... Demir ki, elə-bələ verəsən, almaq istəyir...

— Xəyalı özünə gedib. Mən qonşuya şey satanam?

— Bilirəm, a bala, bilirəm. Elə də dedim özünə. Dedim ki, Bəhruz o şəkli sənə bağışlayar, satmaz! Boy... Bu nə bazarlıqdır, a bala?! Nə gözəl parçalar almışan, bəh, bəh...

Bəhruz dünən Cəfərqulu xanın nökəri ilə göndərdiyi yüksək məbləğin bir hissəsinə həm ev üçün, həm Tiflisə aparmaq üçün müxtəlif şeylər almışdı. Şirin xanım iri zənbili töküb, səliqə-sahman yarada-yarada bayaq dediyi məktubu qoynundan çıxarıb Bəhruz uzatdı. Məktubu açıb oxudu: "Sərgin xoşuma gəldi. Təbrik edirəm. Mariya Ratiyeva" Gözlərinə inanmaq istəmədi. Necə, Mariya burda, Naxçıvandadır?! Əvvəl yüyürmək, küçə-küçə onu axtarmaq ürəyindən keçdi, bunun ağlaşığmaz iş olduğunu anlaysıb maraq, heyrət, şaşqınlıq içində vurnuxa-vurnuxa qaldı. Dözə bilməyib məqbərələrə sarı getdi, mehmanxanaya dəydi, bazarı bir də başdan-başa dolandı, tanış-bilişdən sorusu, ancaq belə bir qadını "gördüm" deyən olmadı. Mariya da, onun yazdığını qısa məktub da Bəhruba yuxu kimi gəldi, Naxçıvanın küçələrini gəzə-gəzə bu yuxu ilə yaşadı.

Geri qayıdanda, hələ də bu yuxudan ayılmamışdı. Uzaqdan bir atlı görüb sevindi, "Çapar Məcid" deyə özünü irəli atdı. Axı Məcid gələcəyinə söz vermişdi. Atlı yaxınlaşdıqca onun şəkki-şübhəsi yoxa çıxdı, elə "Məcid" deyə qışqırmaq istəyəndə, bir an duruxdu, çünkü çapar Məcid deyildi. Pərt olan Bəhruz yerində donub gözaltı at üstündə əyləşən yaşılı çaparı süzdü. "Yox, mənə çapar Məcid lazımdır". Həyətə girəndə Adil üstünə yüyürdü:

— Səni istəyirlər.

- Kim?!
- Tanımiram. Bayaqdan gözləyir.

Bəhruz sərgi otağına girəndə, ipək göy köynək geymiş, yaraşıqlı, nazik bıgli, saçlı, üzü tərtəmiz bir gənc ona tərəf gəldi, gülə-gülə əl uzatdı, sonra qapının yanındakı Nazlinin bir neçə il bundan əvvəl çəkdiyi portretini göstərib dedi:

- Mən bu şəkli almaq istəyirəm.

Bəhruz sarsıldı, birdən-birə cavab verə bilmədi, dünən ya başına dolandı, çünki bunu heç cürə gözləmirdi. Nazlinin portretini satmaq üçün sərgiyə qoymamışdı. Bu təklif isə onu çıxılmaz vəziyyətə salmışdı. Başını qaldırıb üzdən ona tanış gələn gəncə baxdı. Gənc Bəhruzun tərəddüdünü duyub:

- Nə oldu sizə?! - yenə gülə-gülə soruşdu – narahat olmayın, Bəhruz bəy, mən səni də, atanız Şirəlibəyi də yaxşı tanıyıram. Adım Əkbərdir, Əkbərbəy...
- Tanıyıram, eşitmişəm, bu şəkil sizə layiq deyil, ağam. Baxın, daha yaxşı şəkillər var, buyurun, seçin, alın!
- Yox, mən bunu almaq istəyirəm.
- Onu satmiram.
- Qorxmayıñ, xəsislik etmərəm. Neçə desəniz, qədər də verərəm.
- İnanın, Əkbərbəy, ciddi sözümdür, satmiram.
- Üç qat artıq verərəm.
- Yox, ağam!
- On qat artıq!
- İnciməyin, Əkbərbəy, bu, mənim üçün əziz şəkildir.
- Demək belə... Bəs otuz qat artıq versəm, onda necə?!
- Ağam, Əkbərbəy, dünyani versəniz də onu satmaram!
- Xub... Xeyli xub... – deyə gənc pərtliyini gizlətmək istədisə də, bacarmadı, yanaqlarının üst hissələri

qızardı, barmaqlarını oynada-oynada, şəkilləri bir də göz-dən keçirib dedi:

- Xoşuma gəldiniz, Bəhruz!
- İnciklik olmasın, bəy!
- Arxayın ola bilərsən, səni başa düşürəm, yəqin ki, bu qız sənə çox doğma adamdır.

Əkbərbəy qapiya sarı gedib əlini uzatdı, Bəhruzla xudafızlaşdı və əlavə etdi.

- Bir şey lazım olsa, qulluğunda hazırlam!
- Sağ olun, bəy!
- Bir də Tiflisdə gəlib səni axtarıb tapacağam!
- Şad olaram, bəy
- Hələlik, Bəhruz!
- Hələlik, bəy!

Bəhruz onu ötürüb geri qayıtdı, qeyri-ixtiyari olaraq Nazlinin portreti qarşısında dayandı. İndi başa düşdü ki, ona bəslədiyi sevgisi bir damcı da olsun azalmayıb...

2

Məcid gəlmədi ki, gəlmədi.

Bəhruz onu Tiflisə aparan qatarda Naxçıvanda keçirdiyi günləri düşünürdü. Onun ürəyində Nazlı canlı varlıq kimi qalsa da, hardasa dumana, buluda bürünmüş əlçatmaz xəyalala çevrilmişdi. Bu xəyal heç zaman ondan kənarnda gəzmirdi, Naxçıvanda isə bu xəyalın həqiqət olmasına hər addımda gözləyirdi. Məhəllədə, küçədə, dükkanda, bazarda ona oxşar qızə rast gələndə sarsılırdı. Qəribədir ki, Nazlı haqqında heç nə eşitmirdi. Hətta Hürnisə də ondan xəbərsiz qalmışdı.

Qəşəng atın belində, böyrüqlincli, uzunpapaqlı, bığlı, ucaboylu çapar Məcid isə sanki qeybə çəkilmişdi. Bəhruz döñə-döñə eskizlərinə, qaralamalarına baxır, onun yolunu intizarla gözləyirdi.

Hörülü qızı görmək üçün Şahab məhəlləsindəki Süddünənin yaxınlığında kükədən yenə bir neçə dəfə keçib getmişdi. Nə aqsaçlı, qocanı, nə qızı, nə də ərimi görmüşdü. Hətta bir dəfə qocanın yerində – daş üstündə əyləşib qapını, ətrafindakı kərpic naxışları çəkmişdi.

Qəlbində yurd salan bu nisgillə, həsrətlə, kədərlə Tiflisə gəlib çıxdı.

İndi Şmerlinqin ikinci dərsi idi, hamı kimi, Bəhruzda işləmək üçün hazırlığını görüb qurtarmışdı. Müəllim hələ gəlməmişdi. Lado Qudiaşvilinin qanı qara olduğundan bikef gəzirdi. Həmişə bic-bic qıyalan gözlərində qıgilcımlar parlamırdı. Revaz isə yenə sərkərdəlik edirdi:

– Uşaqlar, bir dəqiqə! – deyə səhnədən hamıya müraciətlə, onları sakit olmağa çağırıldı – bir dəqiqə qulaq asın, bir dəqiqə!

Eh, hamı Revaza öyrəşmişdi, kim idi ona qulaq asan? Onsuz da Revaz həmişə öz sözünü hay-küy içində deyir, elə hey qışqırır, tələbə dostlarını sakitliyə çağırırı.

Bu zaman Şmerlinq xalatlı bir qadınla içəri girdi. Dərhal sakitlik çökdü. Onlar səhnəyə qalxanda, Bəhruz maraqlı içində baxır, nəsə qeyri-adi bir şey gözləyirdi. Əvvəlki kimi Şmerlinq ciddi görkəm almışdı, canlı naturadan çəkməyin qaydaları haqqında qısa məlumat verib qadına tərəf getdi. Qadın xalatinin düymələrini açırdı. Şmerlinqini dinləyib başı ilə razılıq verdi və əynindən xalatı çıxartdı.

Bəhruz ömründə ilk dəfə idi ki, çılpaq qadın görürdü, varlığından qəribə bir gizilti keçib getdi. Qadının ağappaq, zərif bədəni vardi, arxasını tələbələrinə çevirib, qollarını yuxarı qaldırdı. Zərif, mütənasib ciyinləri, qolları, incə, nazik beli, düzgün, hamar sağlam ayaqları, koprusu yançaqları, baldırları, bədənidəki qəribə çökəklər, xətlər – bunlar birlikdə gözəllik yaradırdı. Bəhruz bu gözəlliyyin önündə quruyub qalmışdı, Şmerlinqin izahatlarını belə dinləmirdi. Elə ki, karandaşı alıb, hamı kimi

işləməyə başladı, bayaqkı hissələri bir anda yoxa çıxdı. Hər şey onun üçün adiləşdi, hətta qadının çılpaklılığı da!

Tənəffüsədə hamı qadının bədənidən, onun gözəlliyyindən danışındı, qızğın mübahisə qopmuşdu, Revaz bu mübahisənin ortasında idi, əllərini ölçə-ölçə söhbət edir, Xəlil Musayevə tez-tez müraciətlə, onunla ümumi razılığa gəlirdi. Razilaşmayan təkcə Ketovan idi, bütün hücumlara qətiyyətlə cavab verirdi. Bəhruz dəhlizə çıxdı, iki gün dəlbadal Mariya Ratiyevanın dərsə gəlməməsinə görə nigaran qalmışdı, özünə yer tapmırı. Həmişə Mariyanın yanında əyləşən Kosta yaxınlaşıb, Bəhruzun əhvalını soruşdu:

- Pis deyiləm, Kosta, səndə nə var, nə yox?!
 - Mariya nədənsə gəlmir, ürəyimi yeyə-yeyə fikirləşirəm ki, görəsən nə olub?
 - İstəyirsən, dərsdən sonra gedək onlara.
 - Mən dünən getmişdim, qapıya gələn olmadı.
 - Nə əcəb getmişdin, Kosta?!
 - Yoldaşımız deyil?! – Kosta həm mənalı, həm də bic-bic gülüb uğundu – mən Mariyanı çox istəyirəm.

Dərs başlayanda hamı otağa doldu. Şmerlinq yenə həmin qadınla gəldi. Qadın xalatını soyunub, bir kənara atdı. Əvvəlki vəziyyətdən dayandı.

Bundan sonra Yakop Nikoladzenin emalatxanasına getdilər, ancaq onun gəlmədiyini bilib, məktəbdən çıxdılar. Bəhruz Ladonun qolundan tutub:

- Gəmilərin batıb? – deyə onu güldürmək istədi, – yoxsa arvadın olüb?!
 - Dərdim böyükdür.
 - Nə dərd?!
 - Vurulmuşam, bərk vurulmuşam. Misli-bərabəri olmayan bir gözələ...
 - Vurulmaq dərd deyil ki!
 - Mənim üçün dərddir! – Lado gözlərini qıya-qıya ona baxdı, – knyaz qızıdır.

– Oy... Knyaz qızı... Böyük yerdən yapışmisan!
Arxadan Xəlil Musayev və Revaz Abasadze yüyürə
yüyürə onlara çatdilar.

– Hara gedirsiniz, fransız konyakı içməklə aranız
necədir?! Hə, düzünü deyin?! – Xəlil soruşdu.

– Bu dəqiqə hansı konyak versəniz, içərəm, –Lado-
nun qırışığı açıldı, – təki konyak olsun!

“Union” kafesinə girəndə onları formalı, papaqlı
qapıcı nəzakətlə qarşılıyıb, bir az gözləmələrini xahiş
edib getdi, tez də geri qayıtdı.

– Buyurun! – deyə onları boş stola qədər ötürdü.
Kafe bərəq vururdu. Parket döşəmə par-par parıldayırdı.
Stolların hamısında büllur vazlarda qırmızı qərənfillər
yanındı. Qeyri-adi təmizlik içində aynaların çoxluğundan,
havadan sanki hər tərəfə işıq səli axırdı. Stolun ətrafinda
əyləşən kimi incəbelli, gözəl ofisiant qadın dərhal yanla-
rında dayandı.

3

Mariya Ratiyevanın gəlişini Bəhruz intizarla gözlə-
yır, məşgələ başlanana qədər gözü qapıda qalırdı. Bu gün
özü bir az gecikmişdi, dərs otağına girəndə dostlarının
əhatəsində deyib-gülən Mariyanı gördü və sevinclə üstü-
nə cumdu.

– O... Bəhruz! – deyə uzun, bənövşəyi paltar geyən,
çiyinlərinə adəti üzrə ağımtıl, yanları saçaqlı yaylıq salan
Mariya da irəli çıxdı.

– Öpüşün-öpüşün, – kimsə zarafatla dilləndi.

– Elə bilirsiniz, öpmərəm?! – deyə Mariya təbəs-
sümlə Bəhruzun qarşısında dayandı. Amma Bəhruz bu
zarafatdan çasdı, döyükdü, gənclərin qəhqəhələrindən isə
özünü daha da, itirdi, Mariya gülə-gülə onun əlini sıxdı.

– Buyur, öp! – deyə piçildədi, qızardığını, həyəcan
keçirdiyini görüb – onda mən öpərəm, bax, belə! –

ayaqlarını qaldırıb, Bəhruzun yanaqlarından öpdü. Bütün
dünya Bəhruzun başına dolandı, daha da utanıb, pörtdü.

– Afərin, Mariya!

– Bir də, bir də! – deyə çığırın gənclərin gülüşləri
kəsilmək bilmirdi.

– Ey, ağ eləməyin! – Mariya dostlarına baxıb güldü
–hamınızdan çox Bəhruz üçün darıxmışdım.

Bəhruz birdən Kostanın kənardə dayanıb məlul-
məlul, kədərli və acıqlı baxdığını görüb diksindi. Mariya
ilə səhbət etməyə imkan olmadı. Şmerlinq xalatlı qadınla
icəri girdi və hamı öz yerinə keçdi. Qeyri-ixtiyari Bəhruz
yenə Kosta tərəfə baxdı, bir neçə gün bundan qabaq onun
dediyi sözləri xatırladı.

Qadın səhnəyə çıxan kimi, xalatını soyunub atdı, ağ,
çılpaq bədən açıqda qaldı. Bu dəfə müəllim ona başqa
vəziyyətdə – üzünü sinfə çevirib, qollarını göyə qaldıran
vəziyyətdə –dayanmasını tapşırıdı. Qadın dərhal çevrildi.
Yenə bədəni ağ, qəşəng və mütənasib idi, heyf ki, üzü ilə
bu bədən bir-birinə uyuşmurdu, üzündə kişi kobudluğu,
sərtliyi vardı. Almacıq sümükləri xeyli qabağa çıxmış,
yastı burnu iki gözü arasında itmişdi. Bədən isə...
Xüsusilə kündə kimi yumru, qırmızı giləli dik döşləri...
Bəhruz birinci dəfə olduğu kimi, sarsılmışdı, çəkməyə
başlayanda isə yenə hər şeyi unutdu. Şmerlinq cərgələrin
arası ilə gəzir, hamiya məsləhətlər verirdi.

Tənəffüsə Bəhruz Mariyaya yaxınlaşmaq istədi,
lakin onun Kosta ilə bir kənarə çəkildiyini, nə barədəsə
qızığın mübahisə etdiyini görüb dayandı. Bu vaxt Lado
Qudiaşvili qoluna girdi:

– Gəl, çıxaq otaqdan, – deyə onu geniş və uzun
dəhlizə apardı, –deyəsən, arvad xoşuna gəlib, bayaq onu
görüb yaman qurumuşdu...

– Eh, Lado, bəsdir!

– Düz deyirəm, yəqin ki, ömründə qadın, zad gör-
məmisən. Yaman fağırsan ha...

Arxadan hər ikisini Xəlil qucaqladı.

— O... Xəlil! — deyə Bəhruz çətin vəziyyətdən çıxmış kimi əlini Ladoya uzatdı — məni bu cadugərin əlindən qurtar.

— Mən nə deyirəm, canım?! Xəlil sən də qulaq as, bax, bizim bu Bəhruz hələ bir qadınla yataqda yatmayıb. Danlayıram ki, adam bu qədər fağır olmaz. İndi düzünüdən, könlündən arvad keçmir?! Qızarib eləmə, niyə utanmaq, canım? Təbiətin qanunudur!

— Uşaqlar, nə deyirsiniz, deyin, bu qadının döşləri məni dəli eləyib! — deyə Xəlil çılgınlıqla söhbətə başladı — elə bil heç əl toxunmayıb, balaca qızın təzəcə çıxan döşləri kimidir.

Qudiaşvili qəhqəhə çəkdi:

— Hə, eşit bunları, Bəhruz eşit!

— Bəhruzu qınama, Lado! Elə bizim kənddə arvadlar üst-üstə, bilirsən nə qədər paltar geyirlər? Dəhşət! Axı yazıq canımız harada qadın görsün, gözəllik görsün? Heç harda!

— Xəlil, yəni sən də qadınla olmamışan?

— Yox!

— İnanan daşa dönsün.

— İnanma! Cəmi iyirmi yaşım var, gözümü açıb kənddə-kəsəkdə böyümüşəm.

— Eh, söz danışdın, məgər kənddə-kəsəkdə arvad olmur?

— Gəlin gedək, hələlik şəklimizi çekək, — deyə Xəlil dostlarını dərs otağına tərəf apardı.

Bəhruz öz yerinə keçib, çəkdiyi xətlərə baxdı. Hələ nə qadın, nə də Şmerlinq görünürdü. Bu xətlərə baxdıqca Ladonun zarafatları yadına düşür, zarafatlarda həqiqətin gizləndiyini duyur, haqq qazandırır, varlığının dərinliyində ehtiras duyğuları baş qaldırdı. Birdən-birə Nazlini gördü, Nazliya bəslədiyi münasibətinin təmizliyinə və

ülviliyinə heyran qaldı, onunla bağlı xatırə dalğaları axıb keçdi və birdən səhnədə çılpaq qadın görüb diksindi. Qadın sinəsini qabağa vermişdi, ilk nəzərə çarpan, heç şübhəsiz, onun qəşəng döşləri idi və bu döşlərin qəşəngliyini sanki Bəhruz indi görürdü...

O, çəkməyə başlasa da Nazlini unutmurdu, nə qədər çalışırdısa, sevdiyi bu qızı çılpaq təsəvvürünə gətirə bildirdi. Nazliya dünyanın var-dövlətini versələr də, gəlib bu qadın kimi səhnədə çılpaq dayanmadı. Bunu təkcə geriliklə, köhnəliklə yozmaq düz deyildi, burda, hər şeydən əvvəl, öz gözəlliyyindən doğan qürur, məgrurluq axtarmaq yaxşı olardı. Tiflisə gələndən sonra, Bəhruz çox dəyişmişdi, əvvəlki kimi müti və fağır deyildi. İndi qadın bədəninin gözəlliyyini kağıza köçürə-köçürə belə fikirlər içində cirpınırdı.

Dərslər başa çatanda Bəhruz Mariyanı gözləyirdi. Nədənsə Kosta onu buraxmaq istəmirdi.

— Ay Bəhruz, — deyə Mariya nazla səsləndi — bu Kosta məndən əl çəkmir, Hə, hə, bax, bu mən, bu da sən, fikrin nədir?!

— Yaxşı, get, Bəhruz səni gözləyir. Sabaha qalsın.

— Sabah?! Axı sabah nə deyəcəksən?!

Mariya Ratiyeva ondan ayrılib Bəhruza yaxınlaşdı. Kostanın dalınca deyinə-deyinə qoluna girdi:

— Sənə nə olub belə ciddiləşmişən?!

— Heç nə olmayıb. Yavaş-yavaş düş pillələri, yığılarsan.

Revaz onlara eyhamla sataşdı, Mariya dərhal cavabını verdi, hər üçü qəhqəhə ilə gülüb məktəbdən çıxdılar. Hava günəşli və xoş idi.

— Mən də, sənin üçün darixmişdim, Mariya!

— İnanmiram. Nazlini görə bildin?!

— Yox.

— Türk qızı nə eləyir?!

- Onu da görməmişəm, Əminə xala deyir ki, toyu olmalıdır. Bəlkə də olub.
- Sən Nazlinı yenə sevirsən?!
- Sevirəm! – Bəhruz tərəddüsüz cavab verdi – bilirəm ki, mənası yoxdur daha, ancaq nə gizlədim, sevirəm.
- Sənin yaxşı ürəyin var, Bəhruz! Ona görə xətrini çox istəyirəm, hamidan çox...
- Naxçıvana necə gəlmışdin, səni heç yanda tapa bilmədim.
- Mən?! Naxçıvana?! – Mariya heyrətlə ona baxdı – axı Naxçıvana heç vaxt gəlməmişəm.
- Bəs sərgimə baxmamışan?!
- A... Yadıma düşdü! – Mariya güldü – rəfiqəm əri ilə Naxçıvana gedib. Ondan xahiş etdim ki, sərginə baxsin, ünvan da verdim. Puşkin, 18. Dündür?!
- Dündür, bəs məktub?!
- Məktubu da mən yazmışdım. Hə, hə, demişdim ki, elə etsin ki, məktub ancaq sənə çatsın.
- Hər halda, sağ ol, Mariya, çox razıyam!

Vorontsov meydanına çatdilar. Mariya ondan ayrılib, tramvaya mindi. Bəhruz dayanıb, tramvay gözdən itənə qədər ardınca baxdı.

4

Qəmər “Bəhruz dayday”, “Bəhruz dayday” deyə qapının yanında hay-küy saldı. Bəhruz içəri girib, onu qucağına götürdü, yanaqlarından öpdü. Əliqulu Nəcəfov irəli gəldi:

- Ay qoçaq, üzünü görək, nə var, nə yox?! – deyə əlini sıxa-sıxa otağa apardı – aya, günə dönmüşən, balam?!

Qəmər saçaklı konfetləri oynada-oynada otaqda atılıb düşür, tez-tez Bəhruzun yanına gəlirdi. Otağın hər tə-

rəfində səliqəsizlik hökm sürürdü, kitablar, kağız-kuğular, qovluqlar, dəstə-dəstə jurnallar, qəzetlər – hara baxsaydın, görmək olardı.

- Niyə yoxsan, a Bəhruz?! – Əliqulu gileyləndi.
- Vaxtim yoxdur, Tiflisə gələndən gərgin işləyirəm, şəhəri qarış-qarış gəzirəm. Müctəhid bağında, Didube çölündə, Muxran körpüsündə, Ortaçala bazarında, Kür sahilində olmuşam. Çoxlu şəkil çəkmişəm. Şmerlinqə göstərmişəm hamisini, tərifləyib.
- Müəllimlərindən kimi sevirsən?!
- Yakov Nikoladzeni!
- Tanımırıam, o kimdir?!
- Heykəltəraşdır. Gözəl insandır. İlya Çavçavadzin abidəsini işləyib.
- Mərhəba, mərhəba! – deyə Əliqulu Nəcəfov razi halda dilləndi, qürur hissi ilə Bəhruza baxdı – aylar, illər keçər, sən də, gözəl əsərlər yaradarsan!
- Bilmirəm, Əliqulu əmi, yarada biləcəyəmmi?!
- Bu nə sözdür?! Mütləq yaratmalısan!
- Bəhruz pəncərəyə tərəf getdi, dayanıb çolə baxdı, birdən çəvrilib Əliquludan soruşdu:
 - Şair Qəmküsər harada yaşayır?!
 - Tiflisdə. Nə üçün soruştursan ki?!
 - Şeirləri xoşuma gəlir. Bu yaxılarda “Molla Nəsrəddin” jurnalında oxumuşam. Necə olub ki, mən onu görməmişəm.
 - Yəni çox görmək istəyirsən?!
 - Əlbəttə!
 - Sən ki, onu həmişə görürsən! – deyə Əliqulu güləgülə ayağa qalxdı, pensnesini düzəldib Bəhruzun qarşısında dayandı – tanış olaq, Əliqulu Qəmküsər!
 - Əliqulu əmi! – Bəhruz bərkdən səslənib, onu bağrına basdı – bu ki möcüzədir!

Əslində heç bir möcüzə yox idi, Bəhruz onu Nəcəfov familyası ilə tanıyordu, felyetonları, məqalələri müxləif imzalarla çıxırdı. Təkcə şerlərinə “Qəmküsər” ləqəbini qoyurdu. Bu barədə də Bəhruzu heç nə demir, susurdu. Bəhruz həvəslə onun şeirlərini əzbərdən oxudu. Beləliklə, Əliqulu Nəcəfov Bəhruz üçün çəvrilib Əliqulu Qəmküsər oldu.

Bəhruz ordan Yakov Nikoladzenin emalatxanasına gəldi. Geniş, işıqlı otaqda, müəllimi ağ xalatda işləyirdi. Bəhruzu hər şey təzə və maraqlı göründüyü üçün emalatxanarı başdan-başa gözdən keçirdi. Uzunayaqlı kürsülər üstündə müxtəlif büstlər, heykəllər... Yazı stolunun üstüne sallanan asma lampa... Divarda rəflərə düzülən müxtəlif əşyalar; qablar, fiqurlar, bir tərəfinə ağ örtük salınmış qartal, üç qadın heykəlləri... Birdən Jakov Nikoladze əlini saxladı:

– Bərk yorulmuşam, – dedi, – gəl, bir az kömək elə!

Tişəni ona uzadıb izahat verdi ki, necə işləsin. Özü yazı stolunun böyründə qoyulmuş yumşaq kresloya sərələndi. Uzun sıfətli, seyrəktüklü, yorğun, əzgin Yakov Nikoladze gözlərini yumub dincini ala-ala dedi:

– Sənət yorğunluğu necə xoşdur! Yorğun olsam da, quş kimi yüngüləm, rahatam, həvəsim var, sevgim var, elə bil bütün dünya mənimdir. Bəhruz, oğul, dünyada yaratmaqdan gözəl heç nə yoxdur. Bunu ilk dəfə Rodenin yanında duydum. Necə işləyirdi: əjdaha kimi! Elə bil yorulmurdu. Onu yorulmağa qoymayan yaratmaq eşqi idi. Söhbət etməzdi, bütün fikrini-zikrini yaratdığı əsərə verərdi. Ondan çox şey öyrənmişəm.

– Neçə yaşı olardı onda?!

– Altmış beş yaşı. Amma gümrah, sağlam, bir cavan kimi güclü, qüvvətli... Roden Mikelancelodan sonra ən böyük sənətkardır!

– Müəllim, məni Qiqi Qabaşvili maraqlandırır?! Deyəsən, dostunuzdur?!

– Dünən burda idi, yanında. Yaxşı işləri çoxdur. Peterqburqda, Akademiyada oxuyanda əsərlərinin sərgisini açdı. Tretyakov “Bakıda bazar” tablosunu aldı. Bu tablonu görmüşəm, çox gözəldir. Sizin Bakının bazarını elə canlandırib, daha nə deyim, elə qiyamət ki! İki göz gərəkdir baxasan. Qiqi indi peşman olub.

– Niyə ki?!

– Necə niyə?! Özündə qalmayıb. Sabah fərdi sərgisi açılsa, nə edəcək?! Gül kimi əsəri indi yox kimidir.

– Tretyakovdan geri götürə bilməz?!

– Əlbəttə, yox!

– Oskar Şmerlinq “Bakıda bazar” tablosunu tərifləyirdi. Sizi də çox sevir.

– Mən də onu sevirəm. On-on iki il əvvəl büstünü də yaratmışam. Odur, bax!

Bəhruz, Yakov Nikoladzenin göstərdiyi istiqamətdə, uzunayaqlı kürsünün üstündə sevimli müəlliminin büstünü görüb maraqlı içində baxmağa başladı. Çənəsindəki qısa saqqala qədər hər şey təbii və canlı verilmişdi.

– Yaxşı əsərdir! – Bəhruz Yakov Nikoladzeyə tərəf çəvrilib soruşdu:

– - Özü görüb?!

Cavab gəlmədi, Yakov Nikoladze tərpənmədən, beşikdəki körpə kimi, kreslonun içində batıb sakit-sakit yatırdı.

Bəhruz o gecəni müəllimi ilə birlikdə emalatxanada qaldı.

5

Təbiət bağlı payızda həmişə yeni gözəlliklərlə zəngin olurdu. Müxtəlif ağacların kölgəsi altında uzanıb gedən xiyanbanları gözqamaşdırıran rənglər içində qeyri-adi əl-

vanlıq yaradırdı. Əlində rəng çamadanını tutmuş Bəhruz bağın qarşısında oyan-buyana gəzə-gəzə nədənsə gecikən Mariyanı gözləyir, gəlib keçən tramvayçılara heyrətlə baxır, “bunlara nə olub?” deyə fikirləşirdi. İki nəfər fəhləyə bənzər adam Bəhruzun yanından ötdü. Onlardan biri: qara kepkalı, boz kostyumlusu Bəhruza baxa-baxa fikirləşəndə, kimsə qoluna toxundu. Çevriləndə gülə-gülə dayanmış Mariyanı gördü.

- Salam, Bəhruz!
- Salam, səni gözləyirəm, hardasan?!
- Tramvaylar işləmir, piyada gəlmisəm. Qaça-qaca...

Mariya Bəhruzun qoluna girdi. Payız Təbiət bağının hər tərəfində hökm sürürdü. Onlar mərkəzi xiyabanla gedib, sonra balaca, təbii, daşlı xiyabana tərəf döndülər. Bu xiyaban yaşıl dəhliz kimi uzanırdı. Bağda Sənubər ağaclarını görən Bəhruz kövrəldi, Şirinbacının danışdığı əfsanəni xatırladı. Sənubər – bu ədalətli, xeyirxah, nəcib və gözəl qız heç zaman yadından çıxmırıldı. İndi Sənubər əhvalatını Mariyaya danışmağa başladı.

- Sənubərin yerində olsaydım, özümü çaya atmazdım! – Mariya qətiyyətlə dilləndi.
- Nə edərdin?!
- Şah olardım. O qanunu çıxaranın özünü atardım çaya.

Sakit, mənzərəli bir yer tapıb etüd çəkməyə başladılar.

Bu vaxt bağın xiyabanları yavaş-yavaş tramvay sürünlərlə dolurdu. Bəhruz etüdünü çəkib qurtardı, Mariya işləyə bilmirdi. Əsəbləşib vərəqi cırıb atdı.

- Mənimki alınmir, – ayağa qalxdı, – gedək başqa tərəfə... Of, yaradıcılıq! Həvəsin olmadı ha, dünya dağilsa da, bir şey çıxmaz.

– Hirslənmə, Mariya! – Bəhruz rəng çamadanını yığışdırıb etüdü ona göstərdi.

- Afərin, nə gözəl çəkmisən!
- Görünür, mənə həvəs və ilham verən var.
- Oho... o bəxtəvər kimdir elə?! – Mariya sadəlövhəcəsinə güldü – bəlkə mənəm?!
- Səhv etmirsən, Mariya!
- Bu gün sənə nə olub, Bəhruz, başqa vaxt dilin söz tutmur indi, maşallah dil-dil ötürsən!
- Gözəl təbiət... Onun qoynunda bir mələk!.. Necə dil açmayam?!

Mariya qəhqəhə çəkə-çəkə Bəhruzun qoluna girdi. Yaşıl cığırla bağın geniş xiyabanına doğru getdilər. Xiyabandan çıxanda, bağın mərkəzində böyük izdiham gördülər. Maraq hissi onları bu izdihamaya yaxınlaşdırıldı. Hara baxırsansa bax, hər tərəfdə tramvaysürənlər vardi. Başda yuxarıda, bağın surahısına söykənib, fəhlələr odlu-odlu danışıldılar. Əmək haqqını artırmaq, iş saatını azaltmaq və başqa təkliflər irəli sürürdülər.

– Yəqin tramvaysürənlərin tətilidir? – deyə Mariya Bəhruzun qulağına piçildədi, – iflisdə belə mitinqlər tez-tez olur. Nadzaladevi meydanında, Hamam və Çörək meydanlarında, başqa meydanlarda.

Bu vaxt Bəhruzun bayaq bağın qapısı ağzında gördüyü və kiməsə oxşatlığı fəhlə yuxarı qalxdı. Bir əlini qaldıra-qaldıra, gur səslə danışmağa başladı. Götərən qəzəblə yanındı. Elə bu zaman Bəhruz onu tanıya bildi: dərvish idi. Özüdür ki, var. Səsi də oxşayır. Dərhal da Naxçıvanda olarkən, Hürnisənin dediyi sözləri xatırladı: “Bir nəfər gəlmüşdi, kostyumlulu, göy gözlü” Bəlkə elə onda sərgiyə gələn də bu dərvish olub?! Yox, ola bilməz. Bu adam dərvishə oxşasa da, bəlkə onun özü deyil?! Bəlkə, bəlkə?!

Elə ki, mitinq başa çatdı, Bəhruz Mariyaya bir-iki dəqiqə gözləməyi tapşırıb, irəli cumdu. Həmin tanış fəhləyə yaxınlaşıb, salam verdi. Fəhlə təəccübə baxıb:

- Sizə nə lazımdır? – deyə heyrətlə soruşdu.
- Dərvış deyilsiniz?!
- Cavan oğlan, bu nə zarafatdır?!
- Ciddi sözümdür. Siz bir dərvış var, ona oxşayır. siziz.
- Səhv edirsiniz!

Fəhlə sərt bir hərəkətlə çəvrilib, uzaqlaşın getdi. Bəhruz yaxından onun dərvişə daha çox oxşadığını görüb, qətiyyətlə yanına gəldi, çünki qəlbinin dərinliyində tərəddüdlə yanaşı, bunun həqiqiliyinə inam da vardi. Ancaq... Onun hərəkətindən çəşbaş qaldı, bir şey başa düşməyib, təəccübə geri qayıtdı. "Nə qəribədir. Axı necə oxşayır. Elə bil bir almadır, ikiyə bölmüsən! Əgər özüdürsə, niyə danır?! Nəsə, sirlidir" Mariyaya yaxınlaşıb, bu dəfə özü onun qoluna girdi.

- Hara getdin belə?!
- Heç... deyə Bəhruz qeyri-müəyyən cavab verdi, - hamısından yaxşı gedib etüdlərimizi çəkək. Bu tərəfdə daha gözəl bir yer var, Mariya, gəl, gəl, - onun əlindən tutdu, bağın dərinliyinə doğru apardı. Mariya uşaq kimi dinnədən gülə-gülə Bəhruzun ardınca gedirdi. Tünd yaşırləngli ağacların yanında işləməyə başladılar. Bu dəfə Bəhruz çəkməyə həvəs duymurdu. Çünkü bayaqkı dərvışə oxşayan fəhlə fikrindən çıxmırıldı. Bu cür dərin səhv etdiyinə görə özünü bağışlamaq istəmir, bununla yanaşı hardasa, şübhə və tərəddüd baş qaldırır, ona rahatlıq vermirdi.

Bəhruz qatlama stulda əyləşib, ağaclarla baxa-baxa qaralamalar çəkən Mariya tərəfə döndü. Mariyanın çıylarındəki güllü şalın gözəlliyyini, bu anda onun mehriban gənc qadına yaraşdığını sanki indicə gördü, qeyri-ixtiyari əlindəki karandaşı kağız üstündə gəzdirdi.

Mariya ağacları, Bəhruz isə Mariyani çekirdi.

Payız olsa da, hava buz kimi soyumuşdu, görünür, qış Tiflisə tez gəlmək istəyirdi, qardan, çov gündən əvvəl soyuğunu göndərmişdi.

Bəhruz evdən çıxanda, uzunsov dəhlizdə, pillələrlə təzəcə qalxan türk qızını gördü. Yanında da xəz paltolu, şlyapalı, ucaboy, ariq bir gənc. Əminə xala hər ikisini sevincə qarşılıyib üz-gözlərindən öpə-öpə, Bəhruzu tərəf döndü:

- Gəl tanış ol! – dedi – bacım qızı toydan sonra birinci dəfədir ki, bizə gəlir.

Bəhruz dərhal yaxınlaştı, türk qızının, onun gənc ərinin əlini sıxıb görüşdü. Bu iki cavanın bir-birinə necə yaraşdığını görüb, dönə-dönə onları süzdü. Əminə xalanın qalmaq təklifinə təəssüflə "yox!" – dedi. Gəncləri bir də nəzərdən keçirib xudahafızlaşışib getdi, yol boyu bir-birinə yaraşan xoşbəxt gəncləri xatırladı. Nikolayevski küçə ilə Avçalski küçəsinin kəsişdiyi yerdə, birmərtəbəli, balaca, ağ evlərin böyründə Mariya ilə görüşdü.

- Bax, Bəhruz – Mariya gülə-gülə dedi, – bütün Tiflisi gəzirkir, yoruldum demirik, yaxşı?!

- Yaxşı! – Bəhruz da gülə-gülə razılaşdı.

Tramvay. Sisianov küçəsi. Yoxuş. Tramvay ağızına kimi dolu adam. Yavaş-yavaş yoxusu qalxır. Bəhruz Mariya ilə arxada, ayaq üstə, pəncərədən baxır. Aşağıda Kür çayı, sahilin o tərəfində üstündə evlər olan hündür qayalar, sonra Narinqala, sonra şahzadə Tamaranın dəyirmi şəkilli Darınca qəsri. Burdan ovuc içi kimi açılan şəhər bütünlükə, daha gözəl və daha əzəmətlə görünür. Yenə qırmızı damlar, qüllələr, günbəzlər... Metex qalası... Gümüş kimi parıldayan çay. Bağlar-bağatlar, yaşlı düzənlər! Hər ikisinin albomu eskizlərlə, qaralamalarla dolmuşdu.

Sonra Kür qırığının sahilləri – balaca evciklər, daxmalar, balıqçılar, paltaryuyan qızlar, qadınlar...

Bəhruz dayandı, Kürün sahilində iri daşın üstündə paltar ovxalayan diribaş, gözəl qız çevrilib ona baxdı, dizə qədər suya girən qızın qəşəng ayaqları ağarındı, bunu görən kimi paltarının yiğilmiş ətəklərini buraxdı və ayaqları gözrünməz oldu. Sonra yenə Bəhruzu baxdı. Bəhruz gürçüçə salamlaşdı, qız başını tərpədib gülümsündü:

– Mən gürçü deyiləm, –deyə təmiz Azərbaycan dilində sözə başladı, –Sizə nə lazımdır, qardaş?!

– İcazə versən, şəklini çəkərdim.

– Niyə?! – paltarı sıxa-sıxa qız sadəlövhəcəsinə soruşdu – fikrin nədir?!

– Rəssamlıq məktəbində tələbəyəm, bir azca dayansan, səni paltar yuyan yerdə...

– Yox? Yox! – qız onun sözünü kəsib, hirsli-hirsli baxdı, – biabır olmaq istəmirəm. Lazım deyil. Çəkməyin!

Bəhruzun israrı bir nəticə vermədi, qız tez-tələsik paltarları yiğişdirib, qaşqabağını tökə-tökə, ona baxmadan çıxıb getdi. Bəhruz arxaya çevriləndə Mariyanı görmədi, Kür sahili boyunca heç kəs gözə dəymirdi. Bəhruz dikdiri qalxdı, uzaqda, almanların yerləşdiyi daxmaların böyrü ilə gedən Mariyanı güclə tanıya bildi, ardınca qaćıb Mixaylovski küçəsində ona çatdı.

– Mariya... Mariya... – təngnəfəs onu səslədi.

Mariya nə arxaya döndü, nə də cavab verdi. Bəhruz yaxınlaşıb, qolundan tutub saxladı:

– Niyə məni gözləmirsən?!

– Burax qolumu, Bəhruz!

– Nə yaman hirslenmişən?! İncimə, Mariya... Axi...

Axi... Mən o qızın şəklini çəkmək istəyirdim.

– Get, çək, sənə nə deyirəm ki?!

– Yaxşı, hirslenmə! – Bəhruz Mariyanın azca yumşaldığını duyub, qoluna girdi, könlünü almağa çalışdı.

Uzaqdan Didubi kilsəsi göründü, kilsəyə xeyli qalmış qarşılara Müctəhid bağı çıxdı. Bu bağ Tiflisin ən gözəl və ən qədim bağlarından biri idi.

– Bağa gedək?!

Bağın kərpicdən hörülən naxışlı, alçaq hasarının böyrü ilə gedib, başdan-başa sarmaşıqlara bürünmüş qoşa qapıdan keçib içəri girdilər. Bağ, nə bağ, nə payız, nə də qışın nəfəsi ona sanki toxunmamışdı, yamyaşıldı. Sükut içində uzanan boş, kimsəsiz xiyabanlar yaşıllıq içində itirdi. Bağ onlara isti gəldi, bayaqkı soyuq sanki yoxa çıxmışdı. Mariya da bayaqkı kimi soyuq deyildi. Bir tərəfi sınmış skamyada əyləşib etüb çamadanını yanına qoydu.

– Nə gözəl bağlı, – dilləndi, – cənnətdir elə bil. İstəyirəm, sən, Bəhruz, məni çəkəsən!

– İndi, bu saat?!

– Hə, indi, bu saat. Nə baxırsan?! Yoxsa xoşuna gəlmirəm? Çayın sahilindəki daha gəncdi, daha qəşəngdi. İstəyirsən, qayıt geri, mən incimərəm, qayıt, onun şəklini çək! Mən nəyinə lazımadam ki?! Açıma çamadanını, onsuz da dayanmayacağam. Nahaq zəhmət çəkirsən!

Mariya üzünü kənara çevirdi, bundan istifadə edən Bəhruz o gün, Təbiət bağında çəkdiyi şəkli albomun içində çıxardıb, əlində tutdu, səbirlə, sükutla dayanıb onun bəriyə baxmasını gözlədi. Yox, bu deyəsən, uzun çəkdi, Bəhruz daha dözməyib:

– Mariya! – deyə səslənəndə onun çevriləməsi ilə Təbiət bağında çəkilmiş rəsmini görüb diksinməsi bir oldu. Bəhruz heyrətlənən Mariyanın üzündə maraq işığı gördü.

– Heç inana bilmirəm, Bəhruz. Yəni sən çəkmisən?! Nə vaxt, harda?!

– Təbiət bağında.

– Bəs niyə mənə göstərməmisən?!

– Bilmirəm.

– Mənə verərsən, həmişəlik xatirə kimi qalsın...

– Yox.
– Niyə?!
– Çünkü.. çünkü, – Bəhruz kəkələyib susdu, gözləri ni uşaq kimi yerə dikdi. Sükutu Mariya pozdu:

– Üşüdüm, gedək daha, – ayağa qalxdı, – qoy şəkli alboma. İncimirəm. Görünür, şəklim özümdən qiymətlidir.

Axşam düşündü. Bu dəfə Mariya qoluna girib ona sığındı. Hava sərtləşmişdi, elə bil qışın qapı ağızında olduğunu xəbər verirdi. Bəhruz mənalı-mənalı Mariyaya baxdı:

- Deyəsən, yorulmusan?
- Səhərdən gəzirik axı...
- Fayton tutum?!
- Nə ağıllı oğlansan!

Faytonda Mariya yenə ona sığındı və qulağına piçildədi:

– Mən səni çox istəyirəm, Bəhruz! – üzünü onun kürəyində gizlətdi. Bəhruz üçün bu, o qədər də gözlənilməz deyildi, sakit dayansa da, hardasa, dərinlikdə yüngül bir təkan duydu, bu təkan da ötüb keçdi. Fayton dayananda, Bəhruz birinci düşüb Mariyanın əlindən tutdu və onun aşağı enməsinə kömək etdi. Mariya dərhal qapını açdı, işığı yandırdı. Bəhruz otağa girib bir kündə dayandı.

– Niyə orda durmusan? – deyə Mariya onu cəsarətli olmağa, rahatlanmağa çağırıldı.

Bəhruz getmək istəyirdi, amma bunu deməyə dili gəlmədi. Yeməkdən, azacıq şərabdan sonra bu istəyi heç yada düşmədi. Mariya açılmış çarpayıda əyləşib əllərini Bəhruza sarı uzadanda, dərhal ona yaxınlaşıb, ağ, çilpaq qollarından tutdu.

– Bəhruz, əzizim! – deyə başını qaldıran Mariya piçildədi – şəklimi niyə çəkmisən, düzünü de, gizlətmə məndən, bir damcı da olsa, məni sevirsənmi?! Bəhruz, niyə dinmirsən?!

Bəhruz əyildi, üzünü Mariyanın üzünə yaxınlaşdırıb, dodaqlarını piçildayan dodaqlarına toxundurdu. Bu, bir an çəkdi, Mariya xalatını çıxarıb, çarpayının dəmir başına atdı, yorğanın altına girə-girə:

– Gəl, yanında uzan! – dedi. Bəhruz Mariyanın ağappaq gecə köynəyindən pırtlayıb çıxan iri döşlərini görəndə titrədi. Ömründə ilk dəfə idi ki, qadınla belə yaxınlıq edirdi. Ona görə də paltarını soyunub yatağa girəndə, özünü ələ almağa çalışdısa da, bacarmadı. Mariya azca yuxarı qalxbı, sinəsini Bəhruzun sinəsinə söykəyib, üzünə baxdı:

– Vay! – deyə geri çəkildi, – bu nədir, ay Bəhruz, ürəyin nə bərk-bərk döyüñür. Dayan, bir baxım. Deyəsən, bərk həyəcanlanmışsan?!

Bəhruz üzünü ona tərəf çevirib, əlini Mariyanın kürəyinə apardı, necə oldusa, gecə köynəyi dartıldı, bu köynək içində qadının çilpaq bədəni titrədi. Mariyanın özü də ona sixılanda Bəhruz əlini kürəyindən azca aşağı endirəndə və yumşaq yerinə toxunanda sanki onu ildirim vurdu. Mariya isə ona bərk sixıldı, bir qolunu boynuna keçirib:

– Əzizim, Bəhruz! – deyə piçildədi – ürəyin yaralı quş kimi çırpinır. Narahat olma, indi mən səni sakitləşdirəm, quzu kimi olarsan!

Elə bil ki, gecə köynəyi Mariyanın əynindən öz-özünə çıxdı. Bəhruz onun bütün bədənini öz bədənidə duydu, bu azmış kimi, qolları ilə bu bədəni özünə daha möhkəm sıxdı. Mariyanın piçiltisi kəsildi, çünkü başını Bəhruzun sinəsində gizlətmışdı.

Bir neçə saatdan sonra, Bəhruz sinəsinə sığınib müşil-müşil yatan Mariyaya baxa-baxa düşünürdü. Otaq qaranlıq idi. Bayaqdan bəri nə baş vermişdisə, hamısı ona möcüzə kimi gəlirdi, bu möcüzənin sehri ürəyində, soyumayan yanğısı üzündə qalmışdı. oğlan

Bir neçə gün sonra Bəhruzun gözləmədiyi bir hadisə baş verdi. Tənəffüs vaxtı, kimsə onu çağırtdırdı. Bəhruz mərmər pillələri düşüb, aşağı mərtəbədə, qapının yaxınlığında üç qızın dayandığını görəndə özünü itirdi. Dərhal da varlığını dərin maraq bürüdü. Ortada dayanan qız o birlərindən həm gözəl idi, həm də yaxşı geyinmişdi. Başına qoyduğu qəhvəyi rəngli, dəyirmi şlyapa, uzun paltarı, paltarın üstündən geydiyi bahalı arxalığı ilə uyuşmasa da, qızın gözəlliyi, qəşəng, ağ üzü hər şeyi unutdururdu. Bəhruz onlara yaxınlaşış, şlyapalı, qəşəng qızın önündə dayanıb, şaşırılmış halda salam verdi. Qız gülümsündü. Təbəssümü dodağında doğsa da, qığılçımlar kimi elə səpələndi ki, bütün sıfəti işiq içində yandı; gözləri də, yanaqları da, dodaqları da. Üzünün qəşəngliyi, zərifliyi, təravətilə birlikdə bu işiq ona xüsusi məlahət və cazibə gətirdi.

— Salam, Bəhruz! — dedi, — Deyəsən məni tanımadınız?!

- Yox!
- Cəfərqulu xanın qızıyam. Yadınızdadır, sərginizə baxmağa gəlmışdım, atamlı...
- Bəli, yadına düşdü. Dəyişmisiniz.
- Yox, Bəhruz, dəyişməmişəm. Başqa paltar geymişəm. Elə həmin gözrdüyünüz qızam.
- Tiflisə nə əcəb gəmisiniz?!
- Burda təhsil alıram. Qızlar gimnaziyasında. Siz necəsiniz?!
- Pis deyiləm, sağ olun!
- Bəlkə bir şeyə ehtiyacınız var, atamdan yanınızə gəlmək üçün icazə almışam, o da sizinlə maraqlanır, düzünü deyin, atam bir-iki gün hələ şəhərdədir, kömək lazımlı olsa...

— Yox, razıyam, sağ olun, minnətdaram.

Bu zaman Mişa Çiaureli Bəhruzun böyründə dayanıb, qızları heyranlıqla sözə-sözə:

— Tanış elə bizi, Bəhruz! — dedi. Onu gözləmədən dərhal məzə ilə əlini uzatdı — artist, rəssam Mixail Çiaureli...

Şlyapalı yenə işiq dolu təbəssümlə onun əlini sıxa-sıxa astaca:

— Narinc! — dedi və əlavə etdi — mən sizi tanıyıram. Yayda Ortaçalada görmüşəm. Gürcü artistlərinin konsertidə. Gözəl çıxış etdiniz.

— Eşitdin, Bəhruz, eşitdin! — Mişa Çiaureli fərəhləndi, — məni sizin Azərbaycan da tanıyır.

Daha dayanmadı, yuxarıya — ikinci mərtəbəyə qalxdı. Bəhruz bildi ki, Mişa tələbə dostlarına hər şeyi məzə ilə, ikiqat uydurma ilə çatdıracaq. Narınca baxıb, onun qəşəng üzünün yenə işıqlı təbəssümlə dolu olduğunu görüb dedi:

— Sizin şəklinizi çəkmək istəyərdim.

— Bu, mənim üçün böyük şərəfdir, Bəhruz! Sizin rəsminiz, onsuz da, Naxçıvanda, bizim evdə var. Özü də onu yataq otağında, çarpayımın üstündəki divardan asmışam. Bildiniz, hansı rəsmi?! Uzaqda görünən dağları... Haça dağı... Mən gimnaziyanın yanındakı pansionatda yaşayıram, bax, bu rəfiqələrimlə birlikdə. Buyurun, qonaq gəlin, dostlarınızı da götürün, indicə bizimlə görüşən Çiaurelini də, kimi istəsəniz... Hələlik, Bəhruz! Gözləyəcəyəm.

— Sağ olun, Narinc, gələcəyəm.

Bəhruz qızları küçəyə qədər ötürdü, küçədə isə onları fayton gözləyirdi. Faytona minəndə, Narinc geriyə, — qapı ağzında dayanan Bəhruza baxdı:

— Hələlik — deyə əlini qaldırdı. Bəhruz da eyni hərəkətlə cavab verdi. Narincin üzündəki təbəssümün

sönməyən işığı ürəyində qaldı. Fayton daş küçədə səs sala-sala uzaqlaşdı.

Tələbə dostları onu hay-küylə qarşılıdlar. Xüsusilə Xəlil Bəhruzu sorğu-suala tutdu, Lado isə gözlərini qıraqıya ətrafında fırlanır, fürsət tapıb qulağına, “o qızların yanına gedəndə məni də apar” deyə piçildiyirdi. Mişa Çiaureli isə şlyapalı qızı – Narıncı tərifləyir, onu artist kimi tanımاسını hamiya dönə-dönə danışındı. Bəhruz Mariyaya tərəf baxdı, Mariya Revazla nə barədəsə ciddi mübahisə edir, heç kəsə fikir vermirdi. O gecəki hadisənin təsiri altından hələ də çıxmayan Bəhruzu Mariyanın soyuqqanlılığı, heç nə olmayıbmış kimi özünü biganə aparmağı anlaşılmaz və qəribə gəlirdi.

Bəhruz sinifdən çölə çıxmayıb Ladonun şəklini çəkirdi. Lado onun qarşısında, sağ tərəfdə əyləşib nəsə kitab oxuyurdu. Ona baxa-baxa portretini işləyən Bəhruz ondan özünə yadigar saxlamaq istəyirdi. Öz işinə elə qapılmışdı ki, yəqin ki, indi Ladodan başqa heç kimi görmürdü. Birdən Lado başını kitabdan qaldırıb ona baxdı. Başa düşdü ki, Bəhruz onun şəklini çəkir. Yavaşça ayağa qalxdı, gəlib Bəhruzun arxasında dayanıb əlini onun çəkdiyi şəklə uzatdı, şəkli götürüb diqqətlə baxdı. Bəhruz başını qaldırdı, elə bil onu kimse möhkəm silkələdi, özünə gəlib soruşdu:

- Lado, icazəsiz şəklini çəkirəm.
- Nə olar, təki sən şəklimi çəkəsən...
- Dedim ki, bəlkə acığın tutar...
- Bu nə sözdür, ay Bəhruz... Bax, məni çəkdiyin bu şəkil qalsa, həmişəlik qalsa, xoşbəxt olaram...

Taleyə bax ki, həmin şəkil həqiqətəndə əbədilik qalıb. Bizim Azərbaycan incəsənət muzeyində! Maraqlanan olsa, buyurub, gedib baxa bilər...

Bəhruz onda Ladonun bu sözlərinə o qədər də fikir vermədi, gülüb soruşdu:

- Düzünü de, necə çıxb?!
- Yaxşıdır! – Lado hörmətlə dillənib şəklin arxasına baxdı – balam, kimi çəkdiyini də yazmışan ki! Lado Qudi oğlu! Türkçədir... Balam, elə Tiflis başdan-başa turkdür ki!
- Pisdir məgər?! Doğma kimi yaşayırıq...
- Əlbəttə... Lado Qudi oğlu... Afərin, Bəhruz!
- Onda, Lado, əyləş, şəkili qurtarım... Tənbəllik eləmə, əyləş, qoy rahat çəkim... Sağda yox, düz qarşımıda... Hə, belə...

Bəhruz həvəslə işləyib Ladonun portretini bitirdi. Şeylərini yığışdırıb getməyə hazırlaşanda, Ladonun yanına gürcü qızı gəldi. Bəhruz onlarla xudahafızlaşib otaqdan çıxdı, küçədə müləyim, xoş havanı ciyərlərinə çəkib rahatlandı.

Dərslərdən sonra Bəhruz yenə Tiflisi gəzməyi qət etmişdi. Odur ki, Qolovanski küçəsindən keçə-keçə hansı tərəfə getmək haqqında fikirləşirdi ki, birdən qarşısına çıxan Olqinski küçəsinə, sonra başqa dar küçəyə, daha sonra daş pilləli küçəyə döndü. Bu pillələri qalxdı. Hər iki tərəfi kərpic hasar olan, qarşısına iri, rəngli darvazalar, qapılar çıxan bu küçə dağ ətəyinə doğru uzanırdı. Bəhruz, arxasında səliqə-sahmanlı, həyət, həyətin başında ikimərtəbəli, Şərq üslubunda, uzun eyvanlı bina olan, adam boyundan hündür qara rəngli dəmir hasarın qarşısında dayandı. Sıra-sıra düzülmüş uzun dəmirlərin – hasarın arasından hər şey görünürdü: həyətdəki ağaclar, qızılıgül kolları, payız çiçəkləri, ikinci mərtəbəyə qalxan, üstüörtülü pilləkan, naxışlı, bəzəkli surahilar, uzun eyvanın sütunları, sütunlar arasındaki şəbekələr... Kimsə, haradasa tar çalırdı, bu səsin həzinliyi altında Bəhruz tələsə-tələsə qaralamalar çəkirdi. Böyründə kiminsə dayandığını duydı, üzünü tük basmış, gözləri hədəqəsindən çıxmış, əcayıb bir adam əyilə-əyilə onu başdan-ayağa, sonra da ayaqdan-başa süzdü. Bəhruz qorxdu, kənara çəkilsə də

gözlərini ondan – şalvari əzik-üzük, ayaqları yalın, saçları qırılmış bu şəxsden çəkə bilmədi. Bu adam əllərini bir-birinə vura-vura qəflətən elə dəli qəhqəhə çekdi ki, Bəhruzun tükü ürpəşdi. Elə bərkdən gülə-gülə də uzaqlaşdı.

Bəhruz yuxarı məhəllələrdən keçib, aşağıya enəndə axşam düşmüdü. Saray küçəsinə gəlib, Banovski teatrının önündən keçdi. Bir də gördü ki, "Simpatiya" restoranının içindədir, stolların yanından ötüb kündəki stolda başını qolları arasına qoyub mürgüləyən bir adamın qarşısında əyləşdi. Albomunu açıb onu bu vəziyyətdə çəkməyə başladı. Mürgüləyən adam yavaş-yavaş başını qaldırdı. Yorğun, əzgin, yuxulu olsa da, iriləşən, canlı gözləri Bəhruzu dikildi. Bəhruz albomu örtüb özünü itirdi, ancaq qarşısındaki adamın gözlərində qəzəb yox, mülayimlik, yazıqlıq görüb sakitləşdi.

- Kimsən?! – gürcüçə soruşdu.
- Tələbəyəm! – Bəhruz da gürcüçə cavab verdi.
- Rəssam olmaq istəyirsən?!
- Bəli.
- Duxanların divarlarındakı şəkilləri görmüsən?!
- Görmüşəm.
- Xoşuna gəlir?!
- Cox.
- Hansıları daha yaxşıdır?!
- Şahzadə Tamara... bir də, bir də Ortaçala gözəlləri...

Bəhruz müsafirinin çallaşan saçlarına, qırışlar basmış geniş alnına, düşüncəli, fikirli, kədərli sıfətinə diqqətlə baxdı. Qısa söhbətdən sonra bu adam xəyalə daldı. Dodağında solğun təbəssüm doğdu və azca keçməmiş itdi. Sonra kədər içində yenə başını qolları üstünə qoydu, mürgüləmək istəyirdi ki, şvesar gəlib onu silkələdi, zorla, darta-darta götürüb apardı. Bəhruz baxa-baxa qaldı, bilmədi ki, bayaq qarşısında dayanan adam əsərlərinə heyran olduğu böyük gürcü rəssamı Niko Pirosmanidir.

Yay gəldi, Bəhruz bu dəfə Naxçıvana yox, tələbə dostları ilə müəllim Toidzenin rəhbərliyi altında təcrübə məşğələsinə – Krıma yola düsdü. Ömründə ilk dəfə idi, dəniz görürdü, sahildə dayananda, üzündə elə qəribə həyrət doğdu ki, ona baxan dostlarını gülmək tutdu. Onlar uzun müddət bu barədə deyib gülüb, zarafatlaşdırılar. Krım təbiətini çəkmək Bəhruz üçün vətən təbiətini çəkmək demək idi, hər rəngdə doğma torpağının nəfəsini duyur, işlədikcə Naxçıvan, Araz, Haça dağ xəyalından çəkilmirdi. O vaxt Krımda Bəhruzun bütün tələbələrlə və müəllimi Toidze ilə birlikdə çəkdirdiyi fotosəkil indi incəsənət muzeyində yadigar kimi qalır.

Krımdan qayıtdıqdan sonra çətin və qızığın günlər başlandı. Təzə əsərlərin müzakirəsi, həm gündüz, həm axşam məşğələlər, Əliqulu Qəmküsərin narahatlığı, atası Şirəlibəyin, babası Əşrəfbəyin kəlmələri yuxu kimi keçib getdi. Əkbərbəyin gəlişi isə Bəhruz üçün həm gözlənilməz, həm də göydəndüşmə kimi oldu. Əkbərbəy məktəbin mərmər döşəməli dəhlizində, gölü təsvir edən tabloya baxa-baxa dayanıb gözləyirdi. Bəhruz ona yaxınlaşanda çevrildi:

- O... Bəhruz! – deyə doğma adam kimi əl uzatdı – deyəsən, məni tanımadınız?
- Sözün düzü, yox...
- Axı mən söz vermişdim ki, Tiflidə gəlib sizi tapacağam. Yenə kim olduğumu bilmədiniz?
- Yox! – Bəhruz pərt olub, sıxıla-sıxıla qaldı.
- İndi elə şey deyəcəyəm ki, dərhal yadınıza düşəcəyəm. Sərginizdə bir qızın portretini kim almaq istəyirdi, siz onu satmadınız...
- A... bildim... – deyə Bəhruz özünə gəlib canlandı – siz həqiqətən indi başqa cürsünüz... geyiminiz, üzünüz...

Bəhruzun iki günü demək olar ki, Əkbərbəylə birlikdə keçdi, gah Qolovanski küçəsindəki bahalı oteldəki nömrəsində görüşdü, gah Şeytanbazarda, gah restoranda, gah teatrda, gah da Ortaçalada... Əkbərbəy rəssamlıqla maraqlanır, müxtəlif kitablar alır, Bəhruzla məsləhətləşib fikirlərini öyrənməyə çalışır. Bəhruz da ona hörmətlə yanaşır, səliqəli, gözəl geyinməyini xüsusilə bəyənirdi. Mağazaların birində özünə kostyum alan Əkbərbəy birini də Bəhruz üçün götürdü, ona hədiyyə verdi:

— Götürməsən, inciyərəm — dedi — Bəhruz, səni Naxçıvanda gözləyəcəyəm. İnidən işləmək üçün planlar çizirəm... Gələn kimi verəcəyəm sənə... Yavaş-yavaş çəkərsən, həm özünə xeyir olar, həm də mənə... Nə kəm-kəsirin varsa, utanma, çəkinmə, söylə, mən onları da sənin üçün almağa hazırlam...

— Razıyam, Əkbərbəy! Elə bu kostyum mənim üçün böyük şeydir!

Bəhruz vağzalda Əkbərbəydən ən əziz, ən doğma adamı kimi ayrıldı. Həqiqətən də, istiqanlı, nəcib adama oxşayan bu gənc lütfkarlığı, qılığı, xeyirxahlığı ilə özünü sevdirməyi bacarırdı.

İndi italiyalı müəllim Lonqonun dərsi idi. Arıq, üzünün əzələləri aydın görünən, qupquru adam olan Lonqo rus dilini gözəl bilməsə də, şirin danışığı, zəngin məlumatı, biliyi, ciddiliyi və humoru ilə tələbələrin məhəbbətini qazanmışdı. Lonqo təmiz, səliqəli və gözəl geyinməyi bacarırdı, həmişə, eyni cür geyinməz, paltarlarını tez-tez dəyişərdi. Bu, tələbələrin xoşuna gələr, onun geyimlərini izləyər, səliqəsində və zövqündə ciddi nöqsan tapa bilməzdilər.

Bəhruz bu dəfə Mariyanın yanında əyləşmişdi.

— Burda niyə?! — Mariya etirazını bildirmişdi, — axı Kostanın yeridir.

- Səninlə söhbətim var.
- Dərs vaxtı?!

- İmkan olanda.
- Lonqonun dərsində belə imkan ola bilməz.
- Bəlkə oldu?!
- Bilmirəm, qoy Kosta öz yerinə keçsin.
- Kostadan narahat olma, Ketovanın yanındadır.

Lonqo adəti üzrə yenə kitablarla gəlmışdı. Onun dəyişməz, müsbət bir cəhətini də hamı yüksək qiymətləndirirdi. Lonqo danışdığı mövzu üzrə mütləq şəkil göstərir, izahat verirdi. Həm də söhbətini elə qurur, elə aparırdı ki, şəkil göstərmək göydəndüşmə olmur, zəruri tələbdən, dərin maraqlan və istəkdən doğurdu. Müəllim indi Rafael sənətindən danışır, arabir arıq qollarını qaldırır, coşurdu. Bütün sinif diqqət kəsilmişdi. Rus sözünü düzgün tələffüs edə bilmədiyi, yaxşı səslənmədiyi üçün yüngül gülüş qopdu. Həmin anda da kəsildi. Müəllim eyni həvəslə söhbətinə davam etdi. Bir azca keçmişdi ki, dərsin ən şirin və sakit yerində top atəsi gurladı, həmişəki kimi Lonqo diksində. Uşaqlar gülüsdülər. Çünkü hər gün, eyni vaxtda atılan bu top atəsi çox zaman Lonqonun dərsində baş verirdi və hər dəfə də müəllim qorxub diksinirdi.

Bundan sonra, heç nə olmayıbmış kimi saatına baxırdı, çünkü bu top atəsi düz saat on ikinin olduğunu bütün Tiflisə xəbər verirdi. Çox vaxt Lonqonun saatı düz olmurdu.

Yenə həmişə olduğu kimi, qızıl zəncirli saatı yan cibindən çıxartdı. Bundan istifadə edən Bəhruz piçıldadı:

- Dərsdən sonra bir yerdə gedək?!
- Yox!
- Niyə üzün dönüb, Mariya?! Günahım nədir?!
- Sus!

Lonqonun saatı, yenə düz deyildi, on dəqiqə qabağa qaçırdı. Ehtiyatla düzəldib, təzədən onu yan cibinə qoydu və dərsinə davam etdi. Yenə əvvəlki sakitlik bərpa oldu, Rafaelin şəkillərini göstərəndə isə maraq daha da gücləndi, onları bu maraqlan doğan ehtiras və həyəcan bürüdü. Hər əsər — kamillik nümunəsi idi, hər canlı portret sanki

insan əlləri ilə yox, möcüzədən, sehrlı qüvvədən yaranmışdı. Afına məktəbi ilə əlaqədar freskalar böyük heyrət gətirdi. Tələbələr elə vəcdə gəlmışdilər ki, tənəffüs belə yadlarına düşmürdü, ehtirasla, qızğınlıqla, heyrət və məftunluqla Rafael sənəti haqqında danışırdılar.

Dərs sona çatandan sonra hamı dağıldı, otaq boşaldı. Axşam məşğələsinə hələ çox qalırdı, buna görə Bəhruz Mariyanı kafeyə dəvət etdi, ondan rədd cavabı alanda, pərt olub, soruşdu:

- Niyə mənimlə getmək istəmirsin?!
- İstəmirəm, vəssalam!
- Mən səni anlaya bilmirəm.
- Anlamaq da lazımlı deyil, Bəhruz. Mən ki səni qınamırıram.
- Düzdür, qınamırsan. Axı biz yaxın olmuşuq...
- İndi də uzaq deyilik. Krimda da həmişə böyürmədə idin. Hələ onu demirəm ki, gecə zorla otağıma girmək istəyirdin.
- Üzr istəmişəm ki, buna görə...
- Mən də bağışlamışam, Bəhruz! İstəyirsən, sənə deyim, niyə belə fir-fir fırlanırsan, ürəyindən nələr keçir, niyə narahatsan, deyim, Bəhruz, deyim?!
- De!
- Sən o gecənin təkrar olunmasını istəyirsən!

Bəhruz sarsıldı, çünki bu istək, heç şübhəsiz, güclü idi. Hətta o gecə yadına düşəndə, varlığını bir od yandırayandıra keçirdi və indi bu istəyinin Mariya tərəfindən üzünə şax deyilməsi gözlənilməz olsa da, ona təsir göstərməyə bilmədi. Özünə gələndə, hissə qapılmış Mariyanın həzin bir səslə dilləndiyini gördü:

- O gecəki hadisənin necə baş verdiyini bilmirəm, çünki özümə hər şey yuxu kimi gəlir. Səhər oyananda gözlərimə inanmaq istəmirdim. İnana bilmirdim ki, yanındakı sənsən. Çünki sehr məni elə tutmuşdu ki! Gözlərimdə hər şey qızıl parıltılar içində idi, hər şey! Hələ indi

də unutmamışam, elə bilirəm ki, o gecə bir daha təkrar ola bilməz!

Bu zaman Kosta qapıda göründü, hirsli-hirsli:

- Mariya! - deyə səsləndi, - harda qaldın?!

- Kosta, incimə, bu dəqiqə gəlirəm. Hələlik, Bəhruz, axşama kimi!

Bəhruz nədənsə yerindən tərpənə bilmədi, düşündü, gözü Kostanın dalınca gedən Mariyada qaldı. Sonra yavaş-yavaş boş dəhlizə çıxdı, mərinər pillələrlə birinci mərtəbəyə endi və şəhərə yollandı.

Gəzə-gəzə İrəyan meydanına gəldi, meydanda nədənsə adam çoxdu, Bəhruz qarşısındaki ilk küçəyə - Sololak küçəsinə döndü, azca getmişdi ki, gördü böyük bir izdiham axır: hay-küylə, bayraqla, şüarla! Dayanıb izdihamaya baxdı. Elə bil Bəhruzun gözünə dərviş dəydi, diqqətlə baxdı, özürdür ki, var, nə o yan, nə bu yan, amma geyimi indi tamam başqa cürədir. Arxasınca getmək istədi, birdən onu itirdi, daha görə bilmədi, yüyürdü, axtardı. Yox, deyəsən, səhv etmişdi. Axı dərviş hara, izdiham hara?! Ola bilməz, onun özü idi, vəssalam! Bəs indi hanı?! Bəhruz belə şübhələr içində yola davam etdi.

Geri qayıdanda, məşğələnin vaxtına az qalırdı. Bəhruz içəri girəndə gördü ki, Oskar İvanoviç Şmerlinq qapıya yaxınlaşır. Qısa saqqallı müəllim həmişə ciddi idi, yənə eyni ciddiyyətlə, ağır və təmkinli yerislə irəliyə çıxdı.

Şmerlinq xəstələnmişdi, bir həftə idi, dərsə gəlmirdi. Revaz iki dəfə yanında olmuş, dostlarına onun haqqında ağız dolusu məlumat gətirmiş, "uşaqlar, ev deyil, muzeydir, muzey" demişdi. Tələbələr də həm müəllimin özünü, həm də muzey olan evini görmək üçün tələsdilər.

Odur ki, Lonqonun dərsində hamı narahat idi, çünki bu dərsdən sonra getməyi qət etmişdilər. Lonqo həm

qeyri-adi geyimi, həm də təzə mövzusu ilə onların fikrini, diqqətini elə maraqlandırdı ki, hər şeyi unutdular.

Lonqo əyninə pencəyə bənzər açıq qəhvəyi rəngli, uzun yun paltar geymişdi. Yumşaq yun elə şişmişdi ki, müəllim onun içində itmişdi. Özü də paltarın qəhvəyi rənginə ağ rəng elə uyarlıqla qarışındı ki, adam dörd gözlə baxmaq istəyirdi. Bəzən Lonqo əllərini paltarın üstünə qoymada, əlləri də bu yumşaqlığının içində görünməz olurdu.

Müəllim uşaqların heyrətini görəsə də, özünü son dərəcə laqeyd aparırdı, sanki əyninə adı paltar geymişdi. Tələbələrdən təkcə Mişa Çiaureli dözə bilmədi, ayağa qalxıb yaxınlaşanda o heç nə başa düşməyib, heyrət içində geri çəkildi. Mişa da, eləmə tənbəllik, əli ilə yox, başı ilə bu yumşaqlığı yoxlamaq fikrinə düşdü. Sadəlövh Lonqo isə:

— Nə edirsən? — cır səslə qışqıranda, otaqda gülüş dalgalandı. Hamı yumşaq yun içində Mişa Çiaurelinin başının itdiyini gördü. Mişa dərhal başını çəkib “xoroş!” — deyə elə qımışdı ki, Lonqo onun sıfətinə baxıb gülməyə başladı. Mişa öz yerinə keçə-keçə — od kimi istidir! — dedi. Elə bu zaman top atəsi gurladı, amma bu dəfə Lonqo diksinmədi, qərbədir ki, bu dəfə yan cibindən çıxarıldığı saatı da vaxtı düz göstərdi. Ona görə də arxayınlıqla təzədən öz yerinə qoydu. Onun söhbəti Leonardo da Vinçi və məşhur əsəri “Cokonda” ilə bağlı olduğundan yenə otağa tam sükut çökdü. İndi tələbələrin bir dünyası — Leonardo da Vinçi dünyasıvardı.

Elə ki, Lonqonun dərsi başa çatdı, hamı Revazı dövrlədi. Revaz da vaxt təyin etdi, Vorontsov meydanında görüşüb, oradan getmək məsləhət görüldü.

Bəhruz meydana birinci gəldi, iri, əzəmətli heykələ baxdı, ətrafindakı dörd fənər yanmasa da heykələ yaraşq verirdi. Lado Qudiaşvili gözlərini qıya-qıya yaxınlaşdı:

- Revazın özü yoxdur?! — heyrətləndi.
- Hələ yox...

— Nə əcəb, balam?! Revaz ola, gecikə. Heç inanmağım gəlmir.

Hardansa çıxan Xəlil Musayevin uca boyunun kölgəsi düşdü. Yaxınlaşan kimi də Lado ilə zarafatlaşdı və bu zaman Mişa Çiaureli özünü yetirdi.

— Uşaqlar! — deyə mühüm xəbər gətirən bir adam kimi ciddiləşdi — komisyon mağazasında Lonqonun paltarından görmüşəm, ondan da əntiqə. Elə yumşaq ki, tək başım yox, özüm də içində itə bilərəm.

Lado Qudiaşvili gözlərini qıya-qıya yaxınlaşdı:

- Xəlil də itər?! — deyə məzə ilə soruşdu.
- Xəlilə sataşma, Lado! — deyə Mişa fərəhlə əlini onun kürəyinə qoydu — gərək bu boyu mənə verəydin!
- Onda sən Mişa Çiaureli olmazdın.

Hamı gəlib çıxdı, təkcə Revazdan başqa. Vaxt keçir, onun bu hərəkəti narazılıq doğururdu. Axı Oskar Şmerlinqin evini Revaz tanıydı. Revazın qarasınca deyinməyə başlayanda, gözləri qarşısında Revazın gülə-gülə dayandığını görüb heyrətləndilər:

- Hardasan, Revaz, heç səndən çıxmayan iş!
- Səhərdən burdayam.
- Necə burdasan? — deyə Lado Qudiaşvili etiraz etdi, — ola bilməz. Gözümüz kor deyil ki!
- Sakit, uşaqlar, sakit! — Revaz təmkinlə dilləndi, — birinci Bəhruz gəlib, Vorontsovun heykəlinə baxıb, sonra Lado gəlib, dalımcə danışıb. Düzdür?!
- Düzdür! — Bəhruz təsdiq etdi.
- Vallah-billah, möcüzəsən! — Lado Qudiaşvili çılgınlıqla heyrətini bildirdi — görünməz adamsan!

Onlar tramvaya mindilər, arxada ayaq üstə dayandılar. Mişa Çiaureli əla bir anekdot danışdı, elə qəhqəhə qopdu ki, tramvaydakılar çönüb onlara heyrətlə baxdılar. Bu qələbəsindən həvəsə gələn Mişa ikinci anekdota keçdi, yenə qəhqəhə qopdu. Az qala keçib gedəcəkdir. Revaz vaxtında onları tramvaydan düşürdü.

Qapını uzun, yaraşıqlı bir qadın açdı:

– Oy... – deyə özü geriyə çekildi – buyurun, buyurun xoş gəlmisiniz!

Oskar Şmerlinqin içəridən səsi eşidildi.

– Oskar İvanoviç, tələbələrin gəlib.

Bəhruz dostlarının dalınca geniş, uzunsov aynabəndə daxil oldu. Aynabənd başdan-başa şəkillərlə bəzənmişdi. Vrubelin, Polenovun, Levitanın, Korovinin şəkilləri ilə! Birdən Oskar Şmerlinq otaqdan özü çıxdı, onlarla bir-bir görüşdü:

– Tablolara baxın, diqqətlə baxın, – dedi, – sonra otaqlara buyurun, tələsmeyin...

Otaqlarda da tablolardır, şəkillər asılmışdı. Şmerlinq bu şəkillərlə, mebellərlə, qapı və pəncərələrlə, tam uyğunluq yaratmışdı. Hər şeyi öz əli ilə düzəltmiş, rəngləmiş və bəzəmişdi. Cəmi üç otağı vardı və hər otaq özü bapbalaca muzey idi. Tablolardan əlavə ornamentlər, milli qablar, yadigar əşyalar, müxtəlif fotolar otaqları bəzəyirdi. Axırıncı – üçüncü otaq onun emalatxanası sayılırdı, amma elə səliqəli və təmiz idi ki, heç emalatxanaya oxşamırdı. Oskar İvanoviç tələbələrini qonaq otağına, dəyirmi stolun ətrafına səslədi, sonra uzunboylu qadına tərəf çevrildi:

– Bizə nə verirsiniz, çay, yoxsa qəhvə?!

– Hər ikisini.

Mariya da, Keto da qadına kömək etmək üçün ayağa qalxmaq istədilər. Ancaq Şmerlinq onları qoymadı, dedi:

– Mənim arvadımın pis xasiyyəti var, hər şeyi özü eləmək istəyir. İkinci adam onu əsəbləşdirir. İndi özünüz görəcəksiniz, burda çətin heç nə yoxdur.

Həqiqətən də elə oldu. Stol başına samovar qoyuldu, naxışlı fincanlar, içişəkilli, rəngbərəng nimçələr, gümüş qaşıqlar, büllür qədəhlər, şirniyyat, müxtəlif tortlarda süfrə doldu. Qadın geyinib bəzənmişdi. Qızlar onun belə

sürətlə həm hazırlıq görməsinə, həm də geyinməsinə mətəl qaldılar. Gəlib axırda Şmerlinqin yanında əyləşdi. Oskar İvanoviç:

– Mənim ömür-gün yoldaşımdır, – dedi, – tanış olun, boyu uzun olsa da, mənim boyuma çatmır...

– Yox, yox, birik, – deyə qadın etiraz etdi.

– Hər halda bir az səndən hündürəm, bir az, heç olmasa bir santimetr... Hə, Revaz, buyur, dostlarına xidmət elə! Boy!.. Mənim ömrüm-günüm bizə konyak da qoyub ki! Nə yaxşı, uşaqlar, utanmayın, Mariya, samovardan çayları verə bilərsən...

– Kim istəyir, özünə qəhvə töksün, – qadın dilləndi.

– Hə, bax belə, – Şmerlinq razı halda məclisi gözdən keçirib davam etdi – bu qədəhi, əziz tələbələrim, sizin sağlığınızı qaldırıram, sağ olun ki, məni yoluxmağa gəlmisiniz. Xəstəliyim keçib gedib, özümü yaxşı hiss edirəm. Hamınızın sağlığına, xoşbəxt olasınız!

Süfrə arxasında Oskar Şmerlinqin söhbətləri başladı. Büyük rus rəssamlarından, dostlarından, dünya sənətin dən, "Molla Nəsrəddin" jurnalından, onun redaktoru Mirzə Cəlildən ürəklə söhbət açdı. Bu söhbətlər konyakla, çayla, qəhvə ilə, şən sağlıqlarla, qadının pianoda Şopenin etüdlərini çalması ilə, ümumi zarafatlarla şirinləşirdi.

Bəhruzun ürəuinindəki böyük sənət eşqi sanki bu gün dil açmışdı. İndi, evdə, yerində uzanıb, Bekker saatına baxa-baxa Oskar Şmerlinqin yanında keçən şən məclisi və onun mənalı söhbətlərini xatırlayıb, yata bilmirdi.

SƏKKİZİNCİ FƏSİL

1

Bəhruz dostlarının təkidi ilə Narıncı görməyə getdi. Ondan daha çox Mişa Çiaureli sevinirdi. Xəlil gözəl geyinmişdi. Saçlarını darayıb, özünün səliqə-sahmanını bir də nəzərdən keçirdi. Lado isə gözlərini qıya-qıya, tez-tez “şərabdan, zaddan alaq” deyir, təkcə özü eşidirdi. Revaz getmək istəmədi, dostları da israr etmədi.

Narıncı onları təbəssümlə qarşılayıb ikinci mərtəbdəki üççarpayılı geniş otağa apardı. Otaq təmiz və səliqəli idi, ortadakı stola ağ süfrə salınmışdı. Narıncı çarpayının böyründə qoyulmuş hörmə rəfdən ağ torba çıxartdı, balaca, gümüş rəngli sini gətirdi, torbanın içindəki qoz, findiq ləpəsini, kişmişini, ərik qurusunu siniyə boşaltdı, “yeyin, bu dəqiqə gəlirəm” deyə otaqdan çıxdı. Bir an keçməmiş qapı açıldı, əllərində stillar, salam verə-verə içəri bir dəstə qız girdi. Cavanların gözləri dörd oldu, qızlar çıxdılar, əllərində fincanlarla qayıtdılar. Narıncı da onların arxasında. Bir anda stol bəzəndi.

— Oğlanlar, keçin stol arxasına, — Narıncı mehribanlıqla dilləndi — çay için, bir azdan Naxçıvan plovumuz da hazır olacaq.

— Bəs şərab?! — Lado Qudiaşvili özünü saxlaya bilmədi.

— Şərab da tapılar.

— Plov ha... Naxçıvan plovu... Pəh-pəh! — Mişa ağzını marçıldatdı.

Xəlil Musayev dedi:

— Nə əziyyət çəkirsiniz, Narıncı xanım, plovsuz da keçinərik. Lazım deyil.

— Əziyyət yoxdur. Ayağınız sayalıdır, plov hazırladığımız yerdə gəlib çıxmışınız.

Mişa Çiaureli ciddi tərzdə:

— Öz dilinizdə nə danışırsınız?! — dedi — yoxsa bize sui-qəsd...

— Mişa Çiaureli üçün taxt-tac yaraşır, — Narıncı gülə-gülə ona baxdı, — sənətkar taxt-tacı...

— Onda gəlin sizə bir anekdot danışım, — Mişa Çiaureli repertuarına başladı, nə başladı, anekdotdan sonra bir oyun çıxartdı ki, gülməkdən qızlarda hal qalmadı. Yenə Lado Qudiaşvili dözmədi:

— Plov yandı ki!

— A... doğrudan... qızlar! — Narıncı qışkırdı.

Bir neçə qız otaqdan gülə kimi çıxdı. Bəhruz arabir, gizli-gizli Narıncıa baxırdı. Narıncıda qəşəngliyi, zərifliyi ilə uyuşan şahanəlik vardı, bu şahanəlik ona yaraşırıdı. İpək köynəyin üstündən qızılı zərlə işlənmiş, naxışlı arxalıq geymişdi. Arxalığın qolları da, ətəkləri də, yaxasının kənarları da par-par yanındı. Bəhruz gizlicə albomuna qaralamalar çəkdi. Lado Qudiaşvili özünə yer edib, karandaşla Narıncı çəkmək istəyirdi ki, qızlar hay-küylə, mübahisə edə-edə, əllərində buglanan plovla içəri girilər. Mişa Çiaureli sıçrayıb, onların köməyinə gəldi, hay-küy daha da çoxaldı. Nimçələr paylandı, boşqabdakı qızardılmış toyuğu parçaladılar, həqiqətən, şərab da gəldi, Xəlil etirazını bildirsə də, Narıncıın xahişi ilə açıldı. Onu təkcə oğlanlar içdilər. Lado zarafatından qalmayıb Xəlilə sataşdı:

— Bayaqdan şərabın əksinə gedirsən, indi hamidan çox özün içirsən.

Mişa Çiaureli isə plovun yaxşı bişirildiyini tərifləyirdi:

— Sağ olun, qızlar, elə ləzzətlidir ki, adam boşqabı da yemək istəyir...

Narinc Bəhruzun Mixaylovski xəstəxanasını tanıyıb tanımadığını soruşub müsbət cavab alanda, bir gün boş vaxtında onu xəstəxanaya aparmasını xahiş etdi. Orada bir qohumu yatırıldı, onu görmək isteyirdi.

— Tək gedə bilmirəm, — dedi, — qızları da aparmaq istəmirəm.

- Yaxşı, nə vaxt desən, Narinc xanım...
- Gələn bazar gələ bilərsən?!
- Gələrəm. Onda gözləyəcəyəm.
- Yaxşı!

Mişa Çiaureli qaşqabağını tökmüş, gözləri də dolmuşdu. Qızlar özlərini itirib, ona qorxa-qorxa baxırdılar. Birdən onu Narinc da bu vəziyyətdə gördü, tutuldu:

- Sizə nə olub, Mişa qardaş?! — həyəcanla soruşdu.
- Mənim ümidim sönüb, Narinc xanım!
- Allah eleməsin, bu nə sözdür?!
- Sönüb! Sönüb! — Mişa Çiaureli dostlarına yaxşı tənış olan səhnəni göstərməyə, göz yaşı töküb ağlamağa başladı. Narinc da, o biri qızlar da uşaq kimi buna elə inandılar ki, heyrətdən gözləri böyüdü. Bu zaman onları həddindən artıq qorxuya saldığını görən Mişanın özü qəh-qəhə çəkdi, ümumi gülüş altında qızlar özlərinə gəldilər.

Axşam düşmüdü, oğlanlar qızlara təşəkkür edə-edə pansionatdan çıxıb getdilər...

İstirahət günü Bəhruz Narinci götürüb, xəstəxanaya gələndə, onu çəkmək fikri beynindən çıxmır, tez-tez, oğrun-oğrun qəşəng, təravətli üzünə baxır, hər hərəkətini izləyirdi. Narinc qu quşu kimi yüngül, zərif hərəkətləri, incəlikləri ilə Bəhruzu valeh etmişdi. Xəstəxana pansionatdan uzaq deyildi, elə Mixaylovski küçəsində yerləşirdi. Onun geniş həyətində, xəstəni gözləyəndə, Bəhruz skamyada əyləşib, albomunu açdı, fürsət tapıb, Narinci çəkməyə başladı. Narinc qapıya tərəf baxırdı, Bəhruzdan xəbəri yox idi, onun üzündə, sağ tərəfindəki xal elə bil

böyümüşdü. Bəhruz baxıb çəkdikcə, bu xal bəzən kiçilir, bəzən yoxa çıxır, bəzən də təzədən peyda olurdu. Bəhruzun başı çəkməyə qarışlığından, qızın yanında bozumtul xalatda, üzü solğun, gözləri cuxura düşmüş, başı yaylıqla bağlanmış, uca boylu gəlini görmədi. Narinc onu bağrına basdı. Gəlin buz kimi soyuq gözlərini Narinca dikib, sükut içində qaldı. Birdən Bəhruza tərəf baxıb diksindi, geri çəkildi, gözləri hədəqəsindən çıxdı. Elə bu zaman Bəhruz onu görüb tanımadığı üçün bu qəribə vəziyyətdən qorxub dik ayağa qalxdı.

— Pakizə, sənə nə oldu?! — Narinc soruşdu, — sən Bəhruzu tanıyırsan?!

Bəhruz hələ də gözlərini ona dikib, həyəcan içində dayanan gəlinin dəli olduğunu güman edib sarsıldı. Elə bu vaxt gəlin astadan:

— Tanıyıram, — dedi, — tanıyıram. Bizim məhəlləyə gəlib, darvazamızı çəkib...

Yer üzündə Bəhruz üçün bundan heyrətli və gözlənilməz heç bir şey ola bilməzdi. Çünkü o gəlindən bir damcı da olsun əsər-əlamət qalmamışdı. Hörükleri yerlidibli yoxa çıxmış, gözləri quyuya düşmüş kimi qurumuş, zərif üzü solğunlaşmışdı. Bu vaxt daha dəhşətli mənzərə yarandı. Birdən gəlin Bəhruza yaxın gedib, başındakı yaylığı dartıb çıxartdı, qarşısında dayanıb:

— Çək mənim şəklimi, çək! — dedi, başı qırxılan, gözləri cuxurda qəzəblə parlayan gəlinin bu müdhiş görkəmindən Bəhruz diksinib geri çəkildi.

— Pakizə! — Narinc onu qucaqladı, bağrına basdı, yaylığı başına bağlamağa kömək edib, qoluna girdi, bir az uzağa apardı. Bəhruz isə hələ də özünə gələ bilmirdi. Xəstəlik bir insanın gəncliyini və gözəlliyyini əlindən almışdı. Onun dalınca baxan Bəhruzin ürəyi kədərlə dolmuşdu.

Geri qayıdanda Bəhruz Narinci pansionata qədər ötürdü, qapının yanında dayanań Narinc əlini ona uzatdı:

- Sağ ol, Bəhruz! – dedi – minnətdaram!
- Sağ ol, Narinc! – Bəhruz da əlini uzatdı, amma getməyə tələsmədi, onun isti, mehriban baxışları altında nəsə demək istədi, kəkələdi, Narinc buna görə şirin-şirin güldü.

2

Bəhruz səhər dərsə gələndə Mariyanın tez-tez ona baxdığını, nəsə sözlü adama oxşadığını başa düşdü, səhv etmişdi, emalatxanaya daxil olanda, Mariya özü Bəhrusa yaxınlaşıb qulağına piçildadi: "Səninlə işim var, dərsdən sonra məni gözlə!" Sonuncu Yakov Nikoladzenin dərsi idi, həmişə bu dərsdə vaxtin necə keçdiyini hiss etməyən Bəhruz bu dəfə darıxırdı. İki saatlıq məşğələ ona il qədər uzun gəldi.

Onlar məktəbdən bir yerdə çıxdılar. Mariya uzun müddət dinmədi, fikirli-fikirli Bəhruzun yanına gedirdi. Bəhruz dözə bilmədi:

- Mənimlə nə işin var, Mariya?!
- Gedək bizə! – Mariya piçilti ilə dilləndi, – orda bilərsən, səninlə nə işim var.
- Bəlkə fayton tutum?!
- Yox, Bəhruz, lazım deyil. Tramvay hamısından yaxşıdır. Yolüstü bazara da dəyməliyəm.

Evə çatanda axşam düşmüdü. Mariya balaca zənbili, rəng qutusunu saxlamaq üçün Bəhruzu verib, özü qapını açdı, içəri girən kimi işığı yandırıb, onun köməyinə gəldi. Zənbili götürüb mətbəxə sarı gedə-gedə:

- Əyləş, rahatlan! – dedi – yorulmamışan?!
- Yox!
- Sixılma, əl-üzünü yumaq istəsən, buyur, gəl!

Bir azdan Mariya gözəl süfrə açdı. Ortalıqda isə şampan şüşəsi. Özü də gəlib, Bəhruzun qarşısında əyləşdi, kövrək bir səslə soruşdu:

- Səncə, mənim səninlə nə işim ola bilər?!
- Bilmirəm.
- Eh, Bəhruz, Bəhruz! – deyə Mariya kədərlə ona baxdı – bugünkü gün sənə heç nə demir?! Yadına heç nə düşmür?! Yox, eləmi?!
- Yox... Nə olub ki?
- Heyf, Bəhruz, heyf... Nə etmək olar, həyat belədir... Yaxşı, birinci dəfə bu evə gəlməyin necə, yadındır mı?!
- Əlbəttə, yadımdadır.
- Danış görüm, nə yadındadır?!
- Hami burda idi, Lado, Xəlil, Keto...
- Sonra?!! Daha nə yadındadır?!
- Daha... Hə, səhv etmirəmsə, sənin ad günün idi.
- Axır ki, yadına düşdü... Bu gün həmin gündür, Bəhruz!

- Doğrudan! – Bəhruz canlandı, – təbrik edirəm, Mariya! Bəs niyə uşaqları yiğmamışan?!

- İstədim ki, təkcə səninlə olam, Bəhruz! Təkcə səninlə! – Mariya kövrək-kövrək danışındı – mənim bu gün otuz yaşım tamam olur. Bu, bir ömür üçün az deyil. Gənclik də qurtarır. Açı şampanı.

Bayaq canlanan Bəhruz indi yenə şəşqin vəziyyətdə idi, heyrət içində Mariyaya baxırdı.

- Şampanı niyə açmırısan?!
- Bu dəqiqə! – Bəhruz əlini uzadıb, şampanı götürdü, açıb qədəhlərə süzdü, birini Mariyanın qarşısına qoydu, ikincisini əlində saxladı:
- Gəl, içək bunu sənin sağlığına.
- Yox, Bəhruz, etiraz edirəm. Mənim başqa sözüm var. Gəl, içək əsl məhəbbətin şərəfinə...
- İçək! – Bəhruz şərab içməyi xoşlamasa da, bu dəfə hər şeyi unudub, qədəhi boşaltdı.

Mariya boş qədəhi uzatdı:

- Süz, Bəhruz
 - Axı... Mariya...
 - Bu gün mənim ad günümdür, əmr etməyə ixtiyaçım çıxdır. Süz, Bəhruz, qorxma, başımı itirmərəm. Hə, bəs özün?! Bax, belə! Qulaq as, bizim sonuncu ilimizdir, bu gün-sabah quş kimi hərəmiz bir dərəyə uçacayıq. Elədir, yoxsa yox?!
 - Elədir.
 - Bəhruz, sənə bir söz deyəcəyəm, vacib söz... Sənin məsləhətinə bir az ehtiyac duyuram, çox yox, bir az... Deyim, yoxsa deməyim?!
 - De, Mariya, de, köməyimi əsirgəmərəm.
 - Yox, Bəhruz, deməyə qorxuram.
 - Qorxma, de!
 - Məni Kosta sevir, özü də dəlicəsinə.
 - Kosta?! - Bəhruz heyrətlə geri çəkildi.
 - Sən buna niyə heyrət edirsən?! Məgər Kosta məni sevə bilməz?!
 - Sevə bilər!
 - Hətta mənimlə evlənmək istəyir. Sən necə bilirsən, Bəhruz, mən ona ərə gedim, yoxsa yox?! Tez cavab ver, niyə susursan, gedim, yoxsa yox...
 - Axı birdən-birə...
 - Burda çətin nə varki...
 - Heç bilmirəm...
 - Konkret cavab ver, gedim, yoxsa yox...
 - Əgər sevirsənsə...
 - Of, Bəhruz, Bəhruz, - Mariya qədəhi stolun üstündə qoyub, əli ilə başını tutdu, ona baxmadan çılgıncasına davam etdi - mən bilirdim, hər şeyi bilirdim, Bəhruz, bağışla, öz sırrimi açdım sənə, bağışla, Bəhruz, bağışla!
- Mariya susdu, əlləri ilə üzünü gizlətdi, uzun müddət belə qaldı. Bəhruz onu anlayır, başa düşür, fəqət özü ilə bacara bilmirdi. Bir-birinin dalınca baş verən hadisələr

onu sarsılmışdı, ayağa qalxıb Mariyaya yaxınlaşdı, əllərini üzündən aralamağa çalışdı.

- Keç əyləş yerində, Bəhruz! - deyə Mariya ona təskinlik verməyə imkan yaratmadı, - mənə fikir vermə, bu qadın zəifliyidir, çörəyini ye, Bəhruz, heç, keç yerinə, mən də bu dəqiqə gəlirəm!

Mariya mətbəxə keçdi, qayıdır gələndə gülürdü, sanki bayaqqı qadın deyildi. Onda indicə baş verən əhvali-ruhiyyədən əsər-əlamət qalmamışdı:

- İstəyirəm, bu gün bizim yadımızda qalan bir gün olsun, heç zaman unudulmasın! Sən bu gecəni mənimlə qalarsan? Yoxsa qalmaq istəmirsən?!

- İstəyirəm, Mariya, çox istəyirəm... Mən... mən... başa düş, Mariya...

- Danışma, Bəhruz, mən hər şeyi başa düşürəm. Səndən heç nə tələb etmirəm, buna haqqım da yoxdur. Gəl, bu şərabı içək. Bunu sənin sağlığına qaldırmaq istəyirəm, Bəhruz, yaxşı insansan, mən səni çox sevirəm, ona görə də ad günümü səninlə bir yerdə keçirmək istəmişəm.

Mariya qədəhi başına çəkib, özünü Bəhruzun qolları arasına atdı. Əlləri ilə onun başından tutub, üzündən-gözündən öpməyə başladı, bəzən onun başını sinəsinə - döşlərinin arasına qoyub sığallayıb, yenidən kənara çəkib öpürdü. Bəhruz bir uşaqa bənzəyirdi, çəşmiş, özünü itirmiş, bütün varlığını Mariyanın ixtiyarına vermişdi.

- Mən səni sevirəm, Bəhruz! - deyə qadın piçıldayırdı, - hələ ömründə heç kəsi belə sevməmişəm, heç kəsi! Bu, bizim son görüşümüzdür, istəyirəm ki, bu gecə sən mənim olasan, mən də sənin. Yaxşı, Bəhruz?!

- Yaxşı! - Bəhruz uşaq rolundan çıxdı, onun kürəklərindən tutub, özünə tərəf elə bərk çəkdi ki!

- Sən nə edirsən, ay dəli! - Mariya yüngülçə qışkırdı - sümüklərimi sindirdin ki! Görmürsən, paltardayam, məni götür, apar yataq otağına...

Bəhruzun bütün varlığı titrədi, Mariyanı quş kimi götürüb yan otağa apardı, çarpayının yanında yerə qoyub, soyundurmağa başladı. İndi qadın uşaq kimi idi, ixtiyarıni Bəhruze vermişdi. Bəhruz isə tənbəllik etməyib, onun gecə köynəyini də çıxartdı, ehtirasdan özünü saxlaya bilməyib çılpaq bədəni bağrına basdı. Bu zaman yenə Mariyanın piçiltisi eşidildi:

— Bəs özün?! Niyə soyunmursan?! — Mariya yorğanı qaldırıb altına girdi və onu gözlədi. Bəhruz əyiləndə Mariya bayaqdan hazır tutduğu yorğanın bir tərəfini onun ciyinlərinə atdı, gənci içəri dartıb bağrına basdı, yenə dəlicəsinə öpməyə, oxşamağa, sığallamağa, qəribə sözər piçildamağa başladı. Birdən bütün bu səslər kəsildi...

3

Sonuncu il! İldirim kimi sürətlə ötdü. Bəhruz gözünü açıb, özünü buraxılış gecəsində, ondan bir neçə saat sonra ziyafətdə gördü. Təhsil illəri nə tez başa çatdı! Elə bil Tiflisə gəldiyi dünən idi. Şirəlibəylə Qolovanski küçəsindəki bədii mağazaya girdiyi, kağız, rəng, firça aldığı da elə dünən baş vermişdi. Doğurdanmı dostlarından, Revazdan, Ladodan, Mişadan, Xəlil Musayevdən, Kostadan, Ketadan, Mariyadan həmişəlik ayrılaceq?! Ürəyində onlara, müəllimlərə möhkəm bağlılığın, dərin ünsiyyətin, məhəbbətin olduğunu duyur, indidən ağır kədərə qapılırıldı. Buraxılış gecəsi rəsmi, qısa oldu, cərgə-cərgə dayanmış müəllimlər bir-bir irəli çıxıb iki-üç kəlmə ilə molbert arxasındaki tələbələrə uğur arzuladılar. Sonra Oskar Şmerlinq onlara vəsiqə payladı, son vida nitqi söylədi.

Ziyafət isə restoranda təşkil olunmuşdu. Şamdanlı, çil-çırqla bəzədilmiş böyük otaq işıq saçındı. Qapıdan, pəncərələrdən zərif pərdələr asılmış, divarlara müxtəlif şəkillər həkk edilmişdi. Bu yeri Revaz Mişa Çiaureli ilə

birlikdə tapmışdı. Mişanın nüfuzu yenə birə on dostlarının gözündə böyüdü. Çünkü hara gedirdilərsə, Mişa Çiaurelini dərhal tanırı, ona xüsusi hörmət göstəridilər.

Tələbələr bir nəfər kimi vaxtında yığışmışdılar. Müəllimlərdən birinci Lonqo gəldi, kefi kök idi, dərhal Mişa Çiaurelini yanına çağırıb, məzə ilə təzə italyan anekdotu danışıb, hamını güldürdü. Özü də gülməkdən axıb gedirdi. Əvvəl Yakov Nikoladze gəldi, sonra Oskar Şmerlinq, daha sonra Toidze. Hamı Revazın düzəltdiyi planla əyləşdi, təkcə Mişa Çiaurelidən başqa! Çünkü Lonqo omu yanına çağırıb, Mişanın müəllimlər cərgəsində olması gülüş üçün yaxşı vasitə oldu. Bayaqdan gülən, güldürən Mişa Çiaureli dəyişib ciddi adama çevrildi, özü də Oskar Şmerlinq kimi! Məclis başlandı, Toidze masabəyi seçildi, əvvəlcə gürcüçə, sonra rusca hamını güldürə-güldürə şən, ümumi sağlıq dedi. Bəhruz Lado Qudiaşvili ilə Xəlil Musayevin arasında idi, balaca büllur qədəhini Keto ilə, Revaz ilə yanaşı əyləşən Mariyaya tərəf uzatdı. Mariya onu görüb, qədəhini qaldırdı. Qədəhlər cingildədi. Kimsə piçildədi:

— Uşaqlar, Mişaya baxın!

Mişa Çiaureli özünü ciddi tutmuşdu, bu gün adəti əleyhinə gedən Oskar Şmerlinq gülə-gülə qədəhini Mişanın qədəhinə uzadanda, onun ciddi sıfətini görüb istər-istəməz qəhqəhə çekdi. Hamı gülsə də, təkcə Mişa gümədi, yenə ciddi vəziyyətdə qaldı, hətta ağlamsındı, doluxsundu. Uşaqlar başa düşdülər ki, oyun çıxarıb, amma sadəlövh Oskar Şmerlinq ona baxıb özünü itirdi, hətta Mişanın göz yaşlarının axdığını görəndə pərt oldu:

— Mixail! —deyə əlini uzadıb ciyinə qoydu, —bəlkə qəlbinə dəydim, üzr istəyirəm, əzizim, üzr istəyirəm.

Güclü tufan kimi qopan qəhqəhə işıqlı otağın çılcıraqlarını titrətdi. Hər şeyi başa düşən Oskar Şmerlinq əlini saqqallı çənəsinə qoyub, doyunca güldü. Bu qələ-

bəsindən ruhlanan Mişa Çiaureli ayağa qalxdı, bir-birinin dalınca iki məzəli əhvalat danışdı, sonra o vaxtin musiqili komedyalarından bir aria oxudu. Ariya, nə aria! Mişa onu elə oxuyurdu ki, hamı gülməkdən ölürdü. Xüsusilə Lonqo! Dama-dama köynək geymiş bu adamın çiyinləri tir-tir titrəyir, elə bil əyləşdiyi yerdə rəqs edirdi.

Hardansa üç çalğıçı gəldi, oyun havaları çaldı. Lado Qudiaşvili ortalığa atıldı, Ketovanın əlindən tutub apardı. Keto bir oynadı ki, hamının ağızı açıla qaldı. Mişa Çiaureli yerində dura bilməyib, oynayanlara qoşuldu. Bayaqdan onlara göz qoyan, gülə-gülə əl çalan Lonqo da ayağa qalxdı. Oynayanlar Lonqonu dartdilar. Bəh, bəh Lonqo bir məzə ilə oynamaya başladı ki, hamısı yalan oldu. Bu oynamaq özünə də ləzzət verirdi. Geyimi ilə fərqlənən gödək adamın oynaya-oyanaya bəzən başını qaldırıb məzə ilə baxması gülüş doğururdu. Lado Mariyanı da, Revazı da, Kostanı da, Xəlili də dartıb meydana gətirdi. Özü də əl çala-çala onların oynamasına tamaşa edirdi.

Musiqi fasılə verəndə Xəlil Musayev ayağa qalxdı. Bəhruz onun sağlıq deyəcəyini gözləyirdi, ancaq yox, Xəlil şer oxumaq istədiyini bildirdi. İngilis dilində, həm də Nizaminin şeirini! Bəhruz onun azərbaycanca oxuduğu şeirləri çox dinləmişdi. Xəlil başlayanda dərin sükut çödü. Lonqo dörd gözlə baxır və dinləyirdi. Hamı qurtaran kimi, Xəlili alqışladı, Lonqo isə “bravo!” deyə yaxınlaşdı, Xəlillə bir-iki kəlmə ingilis dilində danışdı. Əli ilə onun kürəyindən vurdu. Bəhruz dostunu təbrik edib soruşdu:

- İngilis dilini nə vaxt öyrəndin?!
- Elə Tiflisdə, bu beş ildə! Mənim məqsədim böyükdür Bəhruz, Parisə getmək istəyirəm, Paris sənət beşiyidir. Sən çox fağırsan, mən isə elə deyiləm. Görəcəksən, Bəhruz, çox şey eləyəcəyəm, adım-sanım yüksələcək. Məni bütün dünya tanıyacaq. Çalışmaq, əlləşmək, vuruşmaq lazımdır, başqa yol yoxdur. İrəli, yenə irəli!

Bu zaman əllərdə şəkillər gəzməyə başladı; Oskar Şmerlinqin, Mişa Çiaurelinin, Toidzenin, Revaz Abasadzenin məzəli, şən şəkilləri. Hamı baxıb gülürdü. Bunları Bəhruz çekmişdi. Lado yenə onun üzünə hirsli-hirsli baxdı, sonra güldü, hətta özünün şarjını bir də nəzərdən keçirib qəhqəhə çekdi:

- Pis çıxmayıb, - dedi - afərin, Bəhruz! Canım, məni yaman qaralamışan ha... Unutma bunu!

Yenə musiqi, oynamaq, müəllimlərin mənalı, ağıllı sözləri, tövsiyələri, yenə sağlıqlar, son görüşlər, ayrılıq anları... Yakov Nikoladze hamını bir-bir öpürdü, Bəhruza çatanda onu qucaqladı, uzun müddət qolları arasından buraxmadı. Bayaqdan deyən, gülən, oynayan Lonqo indi uşaq kimi kövrəlmişdi. Mişa Çiaureli bu kövrəkliyindən istifadə edib, onunla görüşüb öpüşərkən, ağlamağa başladı. Lonqo özünü saxlaya bilmədi, göz yaşları yanaqlarından süzüldü.

Məclis başa çatsa da heç kəs getmək istəmirdi.

4

Son gün Bəhruzun ürəyində həmişəlik qaldı.

Bütün şeyləri daşıyb faytona yiğdiqdan sonra, geriyə – otağa qayıtdı. Mariya otaqda gözləyirdi. Bəhruz içəri girən kimi, yaxınlaşış qarşısında dayandı, gözlərinin gözlərinə dikib xeyli baxdı. Nə göz yaşı, nə ah-uf, nə də qəmlı sözlər! Mariya kədərli idi və bu kədər onu füsunkar etmişdi. Başına qoyduğu qara rəngli, dəyirmi şlyapa da ona çox yaraşırıdı. Birdən iki əllərini uzadıb, Bəhruzun başından tutdu, heç nə demədən, pəncələri ilə azca yuxarı qalxdı, dodaqlarını onun dodaqlarına dayadı, gözlərini yumub beləcə qaldı. Bu, bəlkə də bir an çəkdi, Bəhruza isə uzun gəldi, öpüş ürəyinin dərinliyinə qədər işlədi. Mariya dodaqlarını çəkib, yenə gözlərini onun gözlərinə dikdi və çevrilib otaqdan çıxdı. Bəhruz yerindən tərpənə

bilmədi, qeyri-ixtiyari çevrilib son dəfə Bekker saatına baxdı, elə bil onunla da vidalaşırıdı.

Bəhruz dəhlizə çıxanda, Əminə xala əlində su dolu mis qabla yaxınlaşdı. Körpəsi ilə onlara qonaq gəlmış türk qızı da yaxınlaşıb Bəhruzla görüşdü. Əminə xala onu qucaqlayıb öpdü, uğurlu yol arzuladı, həyətə enib darvazaya qədər ötürdü. Həyətdə işləyən qoca da qapiya gəldi. Bəhruz faytona qalxanda, Əminə xalanın atdığı su ətrafa dağıldı.

Vağzala gələnə qədər nə Bəhruz, nə Mariya dindi. İkiisi də kədərli idi. Vağzalda dostları köməyə gəldi, şeyləri vaqona daşıdlılar. Xəlil Musayev Bəhruzun qoluna girib kənara çəkdi.

— Səninlə həmişə əlaqə saxlayacağam, özüm haqqında məlumat verəcəyəm. Məktub yazmağı unutma ha. Yaxşı-yaxşı əsərlər yarat, mən sənə də kömək etmək istəyirəm, qoy gedim, Parisdə özümə yol açım, səni də dartıb ardımcı aparacağam!

— Sağ ol, Xəlil, razıyam. İlk dəfə məktubu gərək sən yazasan, bax, unutma bunu!

— Mütləq yazacağam! — deyə Xəlil Bəhruzu bağırna basdı. Sonra o biri dostları ilə görüşüb, öpüdü. Revaz Abasadze çox kövrəlmışdı, odur ki, üzünü çeviririb bir kənarda dayanmışdı. Bəhruz onu arxadan qucaqlayanda, geriyə çevrildi:

— Bəhruz! — deyə onu bağırna basdı, - bizi həmişəlik unutma, Tiflis sənin doğma şəhərindir. Yolunu gözləyəcəyəm.

— Bir-iki ildən sonra gələcəyəm!

Mariya ona baxmadan Keto ilə Lado Qudiaşvili arasında kədərlə dayanmışdı. Bəhruz həm Mariyanın, həm Ketonun, həm də Ladonun əllərini sıxdı. Bu arada fürsət tapan Mariya Bəhruzun köynəyinin üst cibinə bir parça kağız qoyub piçildədi: "Yolda oxuyarsan!". Birdən

Bəhruzun yadına Əliqulu Qəmküsər düşdü. Dünən Əliqulu məktəbi qurtarması münasibətilə Tiflisin ən gözəl restoranlarından sayılan "Roza" restoranına aparmışdı və bu gün ötürməyə gələcəyini söyləmişdi. Amma indi yox idi. Bu vaxt Əliqulu Qəmküsər təngnəfəs, yüyürə-yüyürə özünü yetirdi, hamı ilə bir-bir görüşüb, zarafat edə-edə Bəhruzu bağırna basdı:

— Tezliklə gələcəyəm Naxçıvana, təzə tamaşa fikirləşmişəm, şəkillərini sən çəkəcəksən!

Bəhruz vaqona qalxdı, boş pəncərələrdən birinə yaxın gəldi, qatar hərəkətə başlayanda kövrəldi, özünü ağlamaqdan güclə saxladı, inana bilmədi ki, həmişəlik ayrılib gedir. O, dostlarına əl etsə də, gözləri təkcə səssiz dayanıb kədər içində yerə baxan, qəşəng şlyapada Mariyanı gördü. Bir azdan hər şey itdi, gözünün önündən Tiflisin mənzərələri keçməyə başladı. Əlini köynəyinin cibinə atıb, bapbalaca məktubu çıxartdı. Məktubda bircə cümlə vardı: "Bəhruz! Mən səni heç zaman unutmayacağam. Mariya".

5

Uzun ayrılıqdan sonra Naxçıvana qayidan Bəhruz həyəcan içində doğma həyətə girdi. Onu birinci qarşılayan alça ağacı oldu. Bu ağaç Bəhruzun özü kimi böyümiş, qol-qanadlı olmuş, üstü qızaran alçalarla dolmuşdu. Yaxınlaşış bir neçə alça dərdi, ağızına qoydu. Şirin xanının qışqırtısını eşidib, geriyə dönəndə, qadının üstünə yüyürdüünü gördü. Bəhruz onu bağırna basanda, Hürnisə sevinc içində dayanıb baxırdı. Böyründə də balaca qız! Yəqin ki, Tahirədir, bacısı! Keçən dəfə gələndə Tahirə hələ bapbalaca idi. Hürnisə yaxınlaşış Bəhruzla görüşdü. Bəhruz əyilib Tahirənin üzündən-gözündən öpdü, qız utanıb dartınır, Hürnisənin böyrünə qışılıb dayanır, alt-dan-altdan Bəhruba baxırdı. Atası Şirəlibəylə, qonum-

qonşu, qohum-əqrəba ilə görüşlər uzun çəkdi. Bəhruz gah qonaq gedir, gah qonaq qəbul edirdi. Evdə, beşikdə dünyaya təzə gəlmış balaca qardaşı da onu özünə çəkirdi. Həmişə yaxınlaşış Davudu yerindən qaldırır, oynadır, güldürürdü. Bəzən həvəsi gələndə gah Tahirəni, gah da bu balaca qardaşını çəkirdi.

Bəhruzun Tiflisdən qayıtdığı günlərdə doktor Şengeleya Naxçıvandan köcüb Tiflisə gedirdi. O, bütün tanıldığı adamlarla görüşmiş, Şirəlibəygilə sevincli bir vaxtda gəlib çıxmışdı. Şengelaya Bəhruzu görüb, daha çox sevinmiş, qollarından tutub onu sirkələmiş, "balaca dostum" deyə bağrına basmışdı. Şengeleyanı təntənə ilə Naxçıvandan yola saldılar. Yola salanların arasında Şirəlibəy də vardi.

Qonaq-qara onun başını qatsa da Tiflisi, dostlarını, müəllimlərini unutmurdur. Bunları xatırlamaq ona ağır kədər gətiridi. Dərhal qalxır, evdən harasa çıxıb gedir, kədərindən uzaqlaşmağa çalışırı. Belə günlərin birində Əlixan məscidinə yaxınlaşdı. Qəribə idi ki, yenə molla Talibi görə bilmədi, çünki bununla üçüncü dəfəydi ki, məscidə gəlir, kor-peşman geri qayıdırı. Bu dəfə özünü saxlaya bilməyib, bir neçə il bundan əvvəl getdiyi həyatə getməyi qət etdi. Bir azdan onun qapısı ağızında dayandı. Qapı yarıçıq olduğundan Bəhruz yavaş-yavaş içəri girdi. Onu elə xoş ətir vurdu ki, elə qapının yanındaca ətrafa baxdı və vaxtilə gördüyü bir mənzərəni yenə gördü. Elə bil heçnə dəyişməmişdi. Necə varsa, eləcə də qalmışdı. Sanki bir çiçək belə solmamışdı. Yenə əlvan, yenə rəngarəng! Bəhruz aludəliklə baxa-baxa evə sarı getmək istəyirdi ki, birdən molla Talibi gördü. Talib divar tərəfdə əyilib yeri belləyirdi. Başını qaldırıb Bəhruzu görən kimi dikəldi, beli divara söykəyib üstünə cumdu:

- Gəlib çıxmışan, Bəhruz bala! – deyib əllərini açdı, yaxınlaşan kimi qucaqladı, – həmişə evində-eşiyində!
- Həmişəlik gəlmışəm, molla əmi.

– Cox pakizə! Naxçıvanın sənin kimi oğullara ehtiyacı çoxdur, oğlum! Ona elm-ürfan, sənət gərək... Allah qoysa, molla əmini də çəkərsən, inşallah! Qalxaq evə...

Bəhruz bir də çönüb gülərə, çiçəklərə baxdı. Hamısı təzə-tər, təravətli, əlvan, rəngarəng, işıqlı, parlaq...

Nəhayət, sakitlik başladı. Bəhruz başına beret qoyub albomunu götürüb, ikiillik fasılədən sonra ilk dəfə şəhərə çıxdı. Hər şey ona əziz və doğma idi, Padşahlıq bağından ötüb mərkəzi küçə ilə məscidə sarı getdi. Məscidin qapısı yanında, divara söykənən başı ağ sarıqlı kor dayanmışdı. Qarşısında da əl boyda dördkünc məxmər döşəkçə. Bir anlıq Bəhruba ələ gəldi ki, bu kor məscidin ayrılmaz parçasıdır. Məxmər döşəkçəyə pul atıb keçdi. Qoca dilənçi yox idi, Bəhruz bazara girmək istəmədi, qapısının yanından ötüb. Mömünə xatun türbəsinin önündə dayandı. Elə bil ilk dəfə görürdü. Həqiqətən məqbərə ona təzə kimi gəldi. Məqbərədən o yana, Cəfərqulu xanın imarətinə tərəf getdi, yaxınlaşış dayandı. Qarşısını hasar kəsdi. Həyatın özündə də gözə görünməz hasarlar hər addımباşı üzə çıxır, yolu bağlayırdı. Belə fikirləşən Bəhruz bilirdi ki, Narinc bu hasarın arxasında, o ağ imarətdədir. Tiflisdən qayıdanda, uzaqdan, ən yaxşı vaqona minən yerdə Narinci görmüşdü. Onu iki nəfər müşayiət edirdi. Biri şlyapalı idi, Bəhruz dərhal onu tanıdı, Cəfərqulu xanın sərgiyə gələcəyini xəbər verən adam idi.

Bəhruz Bazarçaya doğru irəlilədi, körpünün altından ağappaq su axırdı. Şəlalədən. Onu çəkməyi qət etdi, gözəyarı dərəyə necə enməyi, hansı yerdən şəlaləyə baxıb işləməyi fikirləşdi.

Vaxtını itirmədən sübh tezdən oyanıb buradakı şəlalənin yanına gəldi. Münasib yer tapdı, şəlalədən aralıda, iri daşın yanında qatlama ştulunda əyləşib, işləməyə başladı. Bir həftədən çox gəlib getdi, bu müddətdə iki hadisə baş verdi.

Bəhruzun başı elə qarışmışdı ki, günün göy üzündə şaqqaşaq yandığından xəbəri yox idi, bütün fikri, diqqəti şəlalədə qalmışdı. Qayadan tökülən, ağappaq köpük kimi şışən, daşan şəlalə sıldırıım daşlara şirpilir, damcılarını ətrafindakı dizə qədər qalxan sıx otluğa səpirdi. Buna görə otluq ağımtıl, işıltılı olmuşdu. Şəlalənin yanında bir neçə cavan söyüdün yarpaqları ağaran saçlar kimi işim-işim işildiyirdi. Bəhruz birdən diksindi, çünki gözü düz şəlalənin üstündə, körpüdə dayanmış çadralı bir qadına sataşdı. Qadının çadrası şəlalə rəngində idi, sanki sulara qoşulub axmaq üçün dayanmışdı. Bəhruz yavaş-yavaş ayağa qalxdı, tərpənmədən baxan qadının kim olduğunu bilməsə də, öz-özlüyündə qət etdi ki, o Nazlıdır, başqa heç kim! Bu fikir Bəhruzu həyəcanlandırdı, cığırla yuxarı qalxmağa başladı, geriyə dönəndə çadralı qadının iki-üç addım çəkildiyin gördü, bu, "gəlmə!" işarəsi idi. Bəhruz sürətlə qalxdı, yuxarı çatıb, geriyə dönəndə, körpünün üstündə heç kəs yox idi. Çadralı qadın məscidə tərəf sürətlə gedib uzaqlaşırdı. Bəhruzu ağır kədər bürüdü, daha işləyə bilmədi, şeylərini yiğisdirib evə getdi.

Bir neçə gün sonra sübhədən gəlib təzəcə işləməyə başlamışdı ki, kiminsə "Qızlar bulağı" tərəfdən gəlib arxasında dayandığını duydu. Bir anlıq elə bildi ki, körpüdə dayanan şəlalə çadralı qadındır. Yavaş-yavaş çevrildi, dikdəki cığırın üstündə gözəl bir qız gördü.

— Salam! — deyə maraqla Bəhruzdan daha çox, çəkdiyi şəklə baxdı və gülümsündü.

— Salam!

— Deyəsən, məni tanımadınız?!

— Yox...

Qız elə şən-şən güldü ki! Əynində qırmız köynək, büzməli, qat-qat, gen tuman vardı.

— Bir neçə il bundan qabaq, orda Sarvanlar məhəlləsində tezdən mənimlə görüşdünüz...

- A... yadıma düşdü... Adın, qoy görüm...
- Ziba...
- Hə, Ziba. Maşallah, böyümüsən, yekə qız olmusan... Bəs nə vaxt səni çəkim?

- Nə bilim, hələ vaxt var.. Bu şəkli qurtarın, sonra...

Ziba gözlənilmədən gəldiyi kimi, gözlənilmədən də çıxıb getdi. Bəhruzun ürəyi həvəslə, ilhamla, işıqla doldu, yorulma-dan günortaya qədər işlədi.

Yavaş-yavaş "Naxçıvanda şəlalə" əsəri üzə çıxırdı.

6

Bəhruz səhər evdən çıxır, bir də axşam qayıdırı. Çox zaman qəmli, mükəddər və fikirli olurdu. Payız girmiş, havalar soyumuşdu. Ugursuz məhəbbətindən, Tiflis həyatından sonra onun yeganə fikri, məqsədi işləmək, əsərlər yaratmaq idi. Sulu boyā ilə Naxçıvanın payız mənzərələrini çəkirdi. Həmişə onu dağlar özünə cəlb edirdi. Elə bil dağlarda hansı qüvvəsə Bəhruzu izləyirdi. Hara baxırdısa, nə çəkirdisə, bunların arxasından Bəhruz həmişə dağları görürdü. Onun nəzərində dağlar Mömünə xatun məqbərəsi kimi, İmamverdi türbəsi kimi şəhərdən ayrı deyildi.

Beş-altı payız mənzərəsini çəkən Bəhruz portret yaratmağa ehtiyac duydu. Birdən Ziba yadına düşdü. Onu tapmaq məqsədilə Sarvanlar məhəlləsinin Bazarçay tərəfində, zurnacı Eyvazın həyətinə yaxınlaşdı. Qapının yanında ayaq saxladı. Həyətdən zurnanın elə yanıqlı, elə həzin səsi gəlirdi ki, onu dinləməmək qeyri-mümkün idi. Bəhruz bir anlıq dünyani unutdu, bu həzin səsin dünyasında qaldı. Nə qədər belə dayandığını bilmədi, birdən əli qapiya uzandı, azacıq açıb həyətə baxdı, kök, dolu Eyvaz gözünü yumub zurnanı gah göyə, gah yana tutub çalırdı. Bəhruz qapını araladı, içəri girib Eyvazın qarşısında dayandı.

— Salam, usta! — Bəhruz dillənəndə, Eyvaz bir an dayandı, diqqətlə ona baxdı, baxdı, soruşdu:

- Taniya bilmədim, oğul...
- Bəhruzam, Şirəlibəyin oğlu!
- Tiflisdə oxuyub gələn Bəhruz... Eşitmişəm. Xoş gəlmisən, Bəhruz bəy! Atan necədir?
- Yaxşıdır, usta bayaqdan dinləyirdim, gözəl ələrindən...
- Otuz beç ildir ələrindən, bala! Bütün toylardadır! Buyur, gəl, keç içəri!

— Sağ ol, usta, minnətdaram!

— Bəs nə əcəb, qadan alım?!
— Usta, sözün açığı, şəkil çəkməyi sevirəm, icazə versən, Zibanın şəklini çəkərdim, gəlsin ələ sənin yanında dursun, mən də baxıb çəkim. Usta, sənə nə oldu?!

Eyvazın gözləri dolmuşdu, dinmədən, sakitcə Bəhruzu baxırdı. Bəhruz çəşib qalmışdı. Nəhayət:

— Yaramı təzələdin, ay oğul! — deyə ağlamsına-ağlamsına dərdini danışdı — qızımı köçürmüşəm, Ziba üçüb gedib, pis adama qismət olub mənim gül qızım. Asıb kəsən, özündən deyən adama. Səsimi çıxartmadım, verməsəydim, külümü göyə sovurardılar. Bilirəm, Zibanın günü qara olacaq, o köpəkoğlu arvad saxlayan deyil.

Bəhruz Zibanın taleyinə acısa da, rəng çamadanından albom, karandaş götürüb dedi:

— Usta, xahiş edirəm, sən çal, bayaq mən gələndə necə ələrindən, ələ çal!

— Gözüm üstə! — deyən Eyvaza sanki dünyani verdilər. Gözünü yumub ələ çalmağa başladı. Dərdini bir adamla bölən, azca yüngülləşən bu sənətkar daha böyük həvəsə gəlmışdı. Bu səs indi daha çox yandırıb yaxırdı, daha güclü, daha hərarətli idi. Get-gedə özünə ələ qapıldı ki, nəfəsindən qopan səsin həzin ləpələrində qanad çaldı. Bəhruz isə dinləyə-dinləyə çəkir, bir insanın öz sənətinə bəslədiyi məhəbbətinə, dəlicəsinə vurğunluğuna heyran qalırdı.

Evə qayıdanda bu səs qulaqlarında qalmışdı. Otağına girəndə heyrətlə ətrafa baxdı. Otaq süpürülmüş, çirkli qablar yuyulmuş, təmizlənmişdi. Bir səliqə-sahman vardi ki, olmayan kimi. Bununla onun otağı beş-altı dəfə idi ki, beləcə təmizlənir, səliqəyə salınırdı. Bunları kim edir?! Şirin xanım?! Onun uşaqlardan heç başı açılır ki! Hürnisə?! Hə, olsa-olsa ancaq onun işləridir. Belə düşündüyü vaxt Hürnisə qapıda göründü:

- Bəhruz dadaş, sizi istəyirlər.
- Kimdirəsə, buyursun içəri!

Hürnisə çölə çıxan kimi, Əkbərbəy içəri girdi, əlini uzadıb Bəhruzla görüşdü. Əkbərbəy yaraşıqlı, nazikbiaklı, düzqamətli, gülərüz, sadə gəncdi.

— Nə var, nə yox, Bəhruz? — deyə Əkbərbəy mehribanlıqla söhbətə başladı — Tiflisdən nə vaxt gəlmisən?! Bu yaxında eşitdim, bir az soyuq adamsan, Bəhruz! Belə olmaz, canım. Gəl, get, əlaqə saxla, qorxma, ziyanımız dəyməz.

— Bilirəm, Əkbərbəy, mənim də sizə hörmətim az deyil.

— Onda sabah bizə təşrif gətirin, günorta namazından sonra gözləyəcəyəm.

— Baş üstə, bəy, sabah qulluğunuzda hazır olaram.

Əkbərbəy gedəndən sonra Bəhruz bərk acığını duydı, Şirin xanımdan yemək istədi. Qadın mehribanlıqla:

— Get otağına, indi göndərərəm, — dedi, — bir an keçməmiş Hürnisə içəri girdi. Xalının üstə süfrəni salıb, iri, dəyirmi məcməyidəki çörəyi, qabları süfrəyə düzdü. Bəhruz süfrəni səliqəyə salan Hürnisədən soruşdu:

- Otağı sən silib süpürürsən?!
- Nə olub ki?! — Hürnisə həyəcanlanıb üzünü ona sarı çevirdi — bəlkə yaxşı iş görməmişəm?!
- Yox, bu nə sözdür?! Yəqin Şirinbacı tapşırıb.

Hürnisə cavab vermədi qızardı. Bəhruz onun əməlli-başlı böyüdüyüni indi gördü. Qarayanız sıfəti təravətlən-

mişdi, elə bil ki, bir azca ağarmışdı. Qısa, nazik hörükli, qalın, çatma qaşları vardı, güllü kəlağayıni elə örtürdü, az qala çadra kimi! Məcməyini götürüb getmək istəyəndə Bəhruz dedi:

— Hürnisə, dayan!

Hürnisə yerindəcə donub qaldı, nə deyəcəyini gözlədi. Bəhruz arxa tərəfdən yaxınlaşın, qollarından tutdu və qızı özünə tərəf çevirdi. Üzbəüz dayandılar. Qız gözlərini yerə dikmişdi. Kəlağayının ucları sinəsini örtsə də, qabağa çıxmış yumru döşlərini gizlədə bilmirdi. Qızı nə üçün saxladığı özünə aydın deyildi, odur ki, çoxdan öyrənmək istədiyi bir şeyi soruşdu:

— Hürnisə, Nazlıni heç görmüsən?!

Qız diksindi, geri çəkildi, yavaş-yavaş gözlərini qaldırıb Bəhruza baxdı. Bu gözlərdə açıq bir qəzəb parıldayırdı. Dərhal gözlərini gizlətdi, sözünü müləyimcəsinə:

— Görməmişəm! — desə də, kobud və hirsli səsləndi. Daha dayanmayıb, başını aşağı dikib Bəhruzun yanından keçib getdi. Bəhruz süfrəyə yaxınlaşın yerə çökdü.

7

Əkbərbəy onu mehriban qarşılıdı, qolundan tutub, naxışlı, yaşıl qapıdan keçirib böyük otağa apardı. Otaq başdan-başa xalılarla döşənmişdi. Divardakı xalıların üstündən isə müxtəlif şəkillər asılmışdı. İri pəncərələrdən ipək pərdələr sallanırdı. Tavandan isə büllur qəndil düz ortadakı dəyirmi stolun az qala üstünə düşürdü. Bəhruz Naxçıvanda belə ev görmədiyi üçün heyran qalmışdı. Gah ipək pərdələrə, gah qəndildəki şamlara, gah divarlardakı şəkillərə baxırdı. Əkbərbəy şəkildəki adamların kim olduğunu izah edirdi, kəlağayılı, arxalıqlı mehriban bir qadının şəkli önündə dayandı:

— Bu, mənim nənəmdir. Şair Natəvan!

— Natəvan?! — Bəhruzun heyrət dolu səsi eşidildi — Nətavan hara, Naxçıvan hara?!

— Görürsən, Bəhruz, həyatda nələr olur?..

— Görürəm, bəy...

— Nətavanın qızı mənim anamdır, Bəhruz! Onların evlənməsi Naxçıvanda böyük hadisəyə çevrilib. Toy mərasimləri çox uzanıb, həm Qarabağda, həm də Naxçıvanda... Bu toylarda bütün camaat olub, uşaqdan böyüyə kimi, hamı... Bəylər də, xanlar da, kəndlilər də, adicə adamlar da... İstəyirəm ki, sən onların şəkillərini çəkəsən, yaxşı bir xatırə qalsın.

— Mən hazırlam, bəy.

— İndisə buyurun, əyləşin stol arxasında.

Bəhruzun bir gözü qəndildə qalmışdı. Dəyirmi qəndil ağ taca oxşayırırdı. Dövrəsindəki eyni biçimdə, qızılı rəngdə şamdanlar bərq saçırırdı. Onlara uyğun gələn, ucu fitilli, çiçəklərə bənzəyən sapsarı şamlar düzəlmə olsa da, əsl şamlardan fərqlənmirdi. Əkbərbəy nökərinə xanımı çağırmasını tapşırıb, Bəhruza sarı çevrildi:

— Deyəsən, qəndil xoşuna gəlir?!

— Qiymətdir.

— Onu Parisdən gətirmişəm. Gəzməyi çox sevirdəm, Bəhruz. Elə yerlər görmüşəm ki, nə deyim, aləmdir.

İçəri ucaboylu, bər-bəzəkli, yaraşıqlı qadın girəndə, Əkbərbəy onu Bəhruza təqdim etdi:

— Mənim övrətimdir, - dedi, - Zöhrə xanım...

Zöhrə xanım nəzakətlə əlini uzatdı:

— Sizi yaxşı tanıyıram, Bəhruz bəy! Ağam məni sərginizə də aparıb. Gözəl şəkillərdi. Bir qız şəkli isə daha gözəldi. İstədim ki, Əkbərbəy onu sizdən alsın. Siz də, nədənsə, satmamısınız...

Bəhruz pərt olsa da, dərhal dilləndi:

— Ona görə inciməyin, Zöhrə xanım, çünki o mənim üçün çox əziz şəkildir...

- Başa düşürəm, Bəhruz bəy...
- Cox şadam, xanım!

Əyninə gen tuman, güllü ipək köynək geyən qulluqçu qadın gümüş məcməyidə çay gətirdi, büllur qablarda mürəbbələr, müxtəlif şirniyyat düzdü. Çaydan sonra, axşamın düşdüğünü görən Bəhruz getmək üçün ayağa qalxmaq istədi, Əkbərbəy qoymadı:

- Tələsmə, - dedi - hələ tezdir.

Çay süfrəsini yemək süfrəsi əvəz etdi, buqlana-buglana stola qoyulan Naxçıvan plovunun təkcə ətrindən doymaq olardı. Nökər qəndilin şamlarını bir-bir yandırdı, sonra qapının yanında, pərdə arxasındaki qoşa ipləri çəkdi, qəndil yuxarı qalxdı. İndi əvvəlkindən yüz qat gözəl oldu. Necə düzəlmışsə, hər şamın ucunda qızaran işıq güzgündə olduğu kimi, qızillarda, büllurlarda əks edir, başdan-başa alovə bürünmiş kimi yanır, otağın hər tərəfini bürüyürdü.

Bəhruz ömründə ilk dəfə belə zəngin süfrə görürdü; içi gül-çiçək, kəpənək şəkilli qablar, gümüş qaşıqlar, müxtəlif çini, saxsı nimçələr, büllur qədəhlər, naxışlı, əlvən, zərif fincanlar stolu bəzəyirdi. Özünü itirən Bəhruz nədən başlaşın bilmirdi. Əkbər bəy ona plov tökdü, qabını qarşısına qoyub:

- Qalanını özün götür, Bəhruz! Nəyi könlün istəyirsə, hər şey var; toyuq, qovurma, səbzi, kişmiş, albuxara...

- Təşəkkür edirəm, bəy, - Bəhruz bir az kişmişdən, qovurmadan və səbzidən götürdü. Plov elə ləzzətli idi ki, hər şeyi yerində, qaydasında, həm yağı, həm zəfəranı. Düyü isə dənə-dənə, sanki əllə düzmüdü.

- Rusiyada böyük inqilab dalğası qopub - deyə Əkbərbəy söhbətə başladı, - axa-axa hər yerə yayılır.

- Bizə gəlib çatmayıb, - Bəhruz dilləndi.

- Naxçıvanın üstündə türk bayraqı yellənir! - Zöhrə xanım söhbətə qarışdı.

- Müvəqqəti yellənir, - deyə Əkbərbəy etiraz etdi, - eşitdiyimə görə, türklər çıxb gedəcəklər.

- Elə şey ola bilməz! - Zöhrə qətiyyətlə dilləndi.

Əkbərbəy arvadının bu hökmlü sözlərindən incimədi, əksinə ləzzətlə güldü:

- Mən də elə düşünürdüm, Zöhrə xanım, - Əkbərbəy sakitcə vəziyyəti izah etməyə çalışdı - Türkiyə indiki halda nüfuzunu itirib. Çünkü mühəribəni uduzub. Ölkədə hərcmərclik artıb. Ənvər paşanın halı fənadır, Naxçıvan heç yadına düşmür. Amma nahaq! Bizi türklər müdafiə etməyəndə, bəs kim edəcək? Soruşuram, kim?! Onda Naxçıvanın taleyi tükdən asılı qalır. Naxçıvana göz dikən bir ölkə də var: İngiltərə.

- Demək istəyirsən ki, ingilislər gələcəklər?!
- Ola bilsin.
- Vay onda Naxçıvanın halına.
- Türkər onlardan min dəfə yaxşıdır, qanı qanımızdan, dini dinimizdən...

- Bizim vəziyyətimizin düzəlməsi inqilabdan da asılıdır. Rusiyada olan inqilab kimi... Yəqin ki, Bəhruz bəy, bunlardan xəbərsiz deyil.

- Bəli, bəli. Tiflisdə olanda eşitmışəm, görmüşəm: təkilləri, nümayişləri...

- Mən Parisdə təhsil almışam. İnqilab beşiyində. Ordan çoxlu kitab gətirmişəm. Onların arasında böyük rəssamların da kitabları var.

- Göstərə bilərsinizmi?

- Lütfən. Zöhrə xanım yerini bilir, bu dəqiqli gətirər.

Yeməkdən sonra çay süfrəsi açıldı, Zöhrə xanım qucağı dolusu kitab gətirdi; Rafaelin, Leonardo da Vinçinin, Rubensin, Rembrandtin, Enqrin əsərlərindən ibarət kitablar! Bəhruz onları vərəqlədikcə, Tiflisdə keçən tələbəlik illərini xatırladı.

Qış gəldi, təkcə soyuq, qar, tufan gətirmədi, həm də iğtişaş, həyəcan, bəla, qan-qada gətirdi. Naxçıvanın ağır, çətin günləri üçün bu qış sanki yol açdı. Hamı uzaqda qaralan buludları görürdü, bilirdi ki, gec-tez bu buludlar göy üzünü bürüyə-cək, leysana, firtinaya çevriləcək. Ermənilərin silahlanıb Naxçıvana, onun kəndlərinə basqın edəcəkləri xəbəri camaatı ayağa qaldırmışdı. Hər yerdə bu barədə söhbət gedirdi. Əlixan məscidində molla Talib düşmənlərə lənət oxuya-oxuya cavanları sərvaxt olmağa, igidlik göstərməyə çağırıldı. Sakit, mülayim, ağısaçlı molla elə bil dəyişmişdi, sərt və kəskin çıxışları ilə erməni generalı Andranikin qara fikirləri, mənfur niyyətləri haqqında məlumat verirdi. Şirin xanım molla Talibi çox sevirdi, ona inanırdı, onun söhbətlərini dinlədikcə sarsılır, qorxurdu. Evə gələndə Bəhruz anasının həyəcanlı olduğunu görüb soruşdu:

- Nə olub?!
- A bala, yəqin eşitmisən, bizi qıracaqlar, gərək başımıza bir çarə qılaq, yoxsa...
- Qorxma, heç nə olmaz, düşmənlər nə edəcəklərsə, özlərinə edəcəklər. İgidlərimiz də fil qulağında yatmayıylar...

Bəhruz özü də molla Talibin söhbətlərini dinləmək üçün bir dəfə Əlixan məscidinə getdi. O bu məscidə ürəkdən, uşaqlıq illərindən bağlanmışdı. Tez-tez bura gəldiyini, molla Talibin ağ saçlarına baxmayı, onu dinləməyi xoşladığını xatırladı. Bəhruz qapı ağızında xalının üstündə əyləşib, camaatın arxasından molla Taliba baxırdı. İndi onun başında qara papaq vardı. Ağappaq saqqalından sanki işıq süzülürdü. Üzü sərtləşmişdi. Yenə Naxçıvanın üstünü alan təhlükədən yana-yana danışındı.

Məsciddən çıxanda havanın dəyişdiyini duyan Bəhruz üzüdü, bir də gördü ki, qar yağır, bu qar dəhşətli soyuq və sazaq gətirdi. Adamın iliyinə qədər işləyən bu sazaq neçə gün davam etdi. Bəhruz bu günlərdə evdən çölə çıxmadi, Əlixan məscidini, molla Talibini, orda gördüyü adamları çəkir, fikirləşirdi.

Bir neçə gündən sonra şəhərsiz dərixdə. Yenə qar yağır, qara baxmayaraq gəzmək istəyi güclü olduğu üçün daha evdə qalmadı.

Belə qış günlərinin birində Bəhruz şəhəri gəzirdi. İki gün bundan qabaq adamı qılinc kimi kəsən sazaq yoxa çıxmışdı, hər halda, hava isti də deyildi, əvvəl mülayim, bir az keçdikdən sonra sərt olurdu. Bəhruzin bu gəzmək-dən ciddi məqsədi yox id, çünki son vaxtlar Əkbərbəyin sifarişini yerinə yetirirdi. Əvvəlcə Zöhrə xanımın portretini işlədi və bu müddətdə başqa heç nə haqqında düşünmədi. Zöhrə xanım təkcə gözəlliyi ilə yox, həm də nəzakəti, mehribanlığı, ağılı, zövqü ilə Bəhruzu heyran etmişdi. Nətavanın qəzəllərini əzbər deməyi sevirdi. Bir dəfə Puşkinin şerini rus dilində söylədi, bir dəfə isə Füzulinin bir neçə qəzəlini dalbadal həzinliklə, ürəklə, özünü unuda-unuda, şövqlə oxudu. Bəhruz onun sehrindən çıxa bilmədi və belə zərif qadının portretini yaratmaq üçün çox əlləşdi. Zöhrə xanımın qulaqlarındaki qoşa günbəzli qədim sırgaları, boğazındaki qızıl pullu silsiləni, əynindəki mənguləli, qiymətli saplarla işlənmiş, bənövşə rəngli arxalığını da canlı verməyə çalışdı. Bu işini hələ bitmiş hesab etmir, yenə ona qayıtmak istəyirdi. Əkbərbəyin o biri sifarişlərini sürətlə başa vurdu, çünki bunlar yaradıcılıq deyildi. İndi Əkbərbəyin özünün portretini yaratmağa başlamışdı. Bir-iki gün fasilə verdiyi üçün şəhəri gəzməyi qət etdi.

İndi gözəlliini ürəyində yaşatdığı, bayaqdan öündə dayandığı Mömünə xatun türbəsindən ayrılib, asta-asta bazar tərəfə addımladı. Körpünün o tərəfindəki sahil

boyu evlər ağarırdı. Məsciddən sonra daş və kərpic evlərin cərgəsi uzanırdı. Bəhruz bərküşüdүünü duyub, azca qızınsın deyə qarşısına çıxan parça dükənə girdi. Dükənçi qara papaq qoymuş, biaklı, ortayaşlı kişi idi. Əlində arşın tutmuşdu, arşını tez-tez qarşısındaki topa-topa güllü parçaların üstünə qoyurdu. Piştaxtanın iki qaramtıl sütunlarından saygac, əski əlifba ilə yazılmış qiymət cədvəli, qədim təqvim asılmışdı. Tez-tez çadralı qadınlar girib çıxırıldılar. Bəhruz isti dükanda ləngidi, künçdə, piştaxtaya söykəndi. Bu vaxt çadralı bir qadın içəri girdi, Bəhruzu görüb diksindi, üstünə gedib:

— Bəhruz! — deyə, bir kəlmə dillənib susdu. Çadranı açanda Bəhruz qarşısında dayanmış Nazlıni görüb dik atıldı. Nazlı daha da ariqlamışdı, iri, işiqlı, dəcəl gözləri parlaqlığını itirmiş, yanaqlarının totuqluğu yoxa çıxmış, qızılıq təravəti solmuşdu. Qulağında qızıl sırgalar, boyunda qırmızı muncuq, mirvari silsiləsi olsa da, bunların heç biri solğunluğunu gizlədə bilmirdi. Bu ariqlamaq onun xeyrinə olmuşdu, Nazlı daha da zərifləşmişdi. Bəhruz sakitcə dayanan, ancaq ona baxan Nazlıya nəsə demək istədi, bacarmadı, susdu. Bu sükutda onların baxışları danışdı. Nazlı gözlərini Bəhruzdan çəkmədən yenə çadrasına büründü, kədər içində piçildadi:

- Nəcəsən, Bəhruz?!
- Sağ ol, Nazlı, yaxşıyam.
- Mənsə bədbəxtəm, günüm qaradır...
- Niyə ki, ərin dövlətli...
- Hər şey var, Bəhruz, nəsə çatmir. Bilmirəm nədir, söz tapa bilmirəm. Tək Allah-taala bilir ki, sənsiz cəhənnəm əzabı çəkirəm. Gecə-gündüz Tanrıdan ölüm istəyirəm, yalvarıram, vermir ki, vermir.
- Yaşamaq lazımdır, Nazlı, mən də səni unuda bilmirəm, həmişə xeyalımdasam.

— Sən də mənim! Bir dəfə xəstə olanda... Allah günahımdan gərək keçsin... Ziya bəyə baxıb sənin adını çağırımişam. Bəhruz demişəm. Bunun üstündə başım o qədər ağrıdı... Yaxşı, mən gedim, Allah səni xoşbəxt eləsin, sağ ol, Bəhruz!

Nazlinin gözləri yaşla doldu və dükəndən çıxıb getdi. Bəhruz sanki yuxu görürdü, birdən ayılan kimi oldu, özünü çölə atdı. Ağ çadrada bir neçə qadın bazara, təkcə biri isə körpüyə tərəf gedirdi. Təkcə gedənin Nazlı olduğunu qət edən Bəhruzun neçə ay bundan əvvəl şəlalənin üstündə, körpüdən dayanıb uzaqdan ona baxan qadının da Nazlı olduğuna indi şəkki-şübhəsi qalmadı. Onun ardınca getməyin mənasızlığını anlayıb, yavaş-yavaş bazara doğru addımladı. Bazarın qapısı yanında isə yadından çıxardığı adamı — dərvişi görüb irəli gəldi, yenə camaatın arasında dayanıb ona baxdı. Dərviş həmin dərviş idi, dəyişilməmişdi, həmin hava rəngində əba, işiqlı göy gözləri, əvvəlki kimi cavan. Torbanın ağızını bağlayırdı, görünür, ilani nümayiş etdirib qurtarmışdı. İndi söz götürdü, ortalığa düşüb, aşiq kimi çalıb-oxumağa başladı. Bu, onun, deyəsən, təzə nömrəsi idi, həm nəğmə, həm sözləri mənalı səslənirdi, ürəklə oxuyurdu, bir də ki, hamının istəyindən, arzusundan xəbər verirdi:

**Azad olsun cahan gərək,
Xoşbəxt olsun insan gərək!**

Bəhruz özü də, camaat da onu həvəslə dinləyirdi. Nəğməni oxuyub qurtaran kimi, güclü alqış qopdu. Dərviş bu alqışdan daha da ruhlandı, sonra gözəlləmə oxudu, bu da onun ifasında şirin, duzlu çıxdı, hamının xoşuna gəldi. Camaat dağılan kimi, dərviş onu görüb sevinclə:

- Səni təbrik edirəm, — dedi, — daha məktəbi bitirmisən?
- Hardan bilirsən?!

- Necə hardan?! Tiflisdə oxuduğun məktəbə getmişdim, dedilər ki, qurtarmışan!
- Tiflis necədir?! - Bəhruz kədərlə soruşdu.
- Gördüyün Tiflisdir. Küçələr, meydanlar, restoranlar... Bir də Tiflisin gözü Şeytanbazar... Bura bax, deyəsən, oralarda bir eşq macəran olub, hə?!
- Yox, yox...
- Bəs Tiflisdən danışanda gözündən od tökülür...
- Yox, yox, əksinə kövrəlirəm... Çünkü orda beş il qalmışam, oxumuşam....
- Sevmişəm...
- Düzdür, sevmişəm, Tiflisdə yox, Naxçıvanda sevmişəm.

Dərviş qəhqəhə ilə güldü:

- Hər halda, düz tapmışam, ya Tiflis olsun, ya Naxçıvan, sevmisən ki... Gənc olasan, sevməyəsən, mümkün deyil.
- Heç sənin adını bilmədim.
- Adımı neynirsən, elə dərviş kimi tanıyırsan bəsdir.
- Yox, adını da bilmək istəyirəm...
- Adım Həsəndir, Həsən Bəktaşı... Heç adımı çəkən və bilən yoxdur. Hamı məni təzə dərviş kimi tanır. Uşaqlar məni görəndə “təzə dərviş gəldi” deyə çıxırlar. Buna görə böyükler də mənə təzə dərviş kimi baxırlar. Yəqin cavanlığını da nəzərə alırlar.
- Tiflisdə səni bir tramvay sürənə oxşatmışdım.
- Dünyada bir-birinə oxşayan adam çoxdur.
- Tutmuşdum yaxasından ki, bəs dərviş deyilsən. O da çox ciddi halda boynuna almadı... Yaman pərt oldum.
- İndi əməlli-başlı şəkil çəkə bilirsən?!
- Az-çox... Naxçıvanda neçə gün qalacaqsan?
- Bir-iki gün...
- Bəlkə sənin portretini çəkim?!
- Tələsmə, Bəhruz! Ay var, il var, mən cavan, sən cavan, şəkil çəkmək üçün həmişə vaxt tapılar.

- Qonağım ola bilərsən, Puşkin 18-də oluram.
- Sağ ol, Bəhruz! Bir gün gələrəm, ya qismət!

Bəhruz evə gəlib, otağına girib, hörmə kürsüdə əyləşdi, Hürnisə daha otağı yiğişdirib təmizləmir, Bəhruzun gözünə görünməməyə çalışır, uzaq qaçırdı. Şirəlibəy də, Şirin xanım da həmişə eyhamla danışır, evlənməsinin vacibliyini ona çatdırırdılar. Bəhruz hər şeyi başa düşür, yaradıcılıq eşqi, ehtirası daha güclü, qüvvətli olduğu, bir də ötən sevgisini unuda bilmədiyi üçün evlənmək haqqında fikirləşmək də istəmirdi.

Bəhruz Əkbərbəyin portretini çəkib bitirə bilmədi. Tiflisdən Əliqulu Qəmküsər gəlib çıxdı, Naxçıvan ziyalıları arasında canlanma yaratdı. Yeni teatr uğrunda mübarizə başlandı. Əliqulu – hər yerdə odlu-alovlu danışır, hökümətdən teatr üçün yeni bina verilməsini tələb edirdi. Bu mübarizəyə çox adam qoşulmuşdu, hətta Əkbərbəy onlara kömək göstərirdi. Hələ qələbəyə çatmamış Əliqulu tamaşa hazırlamaq qərarına gəldi: “Hacı Qara” tamaşasını. Rolları boldü, şəkillərini çəkməyi Bəhruza tapşırıdı, dərhal vaxt itirmədən məşqlərə girişdi.

Mübarizənin qızığın vaxtında Əkbərbəy onları evinə qonaq çağırıldı. Həmin iri, pərdəli otaqda, cilçıraklı bühlur qəndilin altında Naxçıvanın ziyalıları dəyirmi stol arxasında əyləşib, şən məclis keçirdilər. Zöhrə xanım Əkbərbəylə yanaşı olsa da, hamı ilə ünsiyyət bağlayır, qonaqlarını söhbətə tutmağa, əyləndirməyə çalışırı. Əliqulu Qəmküsər əvvəlcə Naxçıvan torpağının, sonra isə Əkbərbəylə Zöhrə xanımın şərəfinə dalbadal uzun saqliq nitqi söylədi və alqışlarla qarşılandı. Birdən-birə xalqın taleyindən, Rusiyada baş verən inqilabdan, Bakıdakı ixtişallardan erməni-müsəlman münasibətlərindən, general

Andranikin hūcum planlarından, ingilislərin Naxçıvana göz verib işiq verməmələrindən sōhbət başlandı, bəzən kəskin şəkil aldı, mübahisə qopdu. Sōhbətlərə diqqətlə qulaq asan Bəhruzun bir gözü Nazlinin əri Ziya bəydə idi. Ziya bəyin dünya vecinə deyildi. Əliqulu Qəmküsərin nitqinə heç qulaq asmadı, amma qədəhi dərhal başına çəkdi. Nə sōhbətlər, nə mübahisələr onu maraqlandırırdı. Dalbadal içir, bəzən atmaca atır, şit-şit gülürdü. Əkbərbəy özünü son dərəcə təmkinli aparırdı. Danışığında, rəftarında yüksək nəzakət və mehribanlılıq vardi. Bəhruz tanıldığı vaxtdan hələ onun hirsəndiyini, qışqırdığını görməmişdi. İndi məclisə müraciətlə söz aldı, ayağa qalxıb Naxçıvan ziyalılarının, o cümlədən, şair Əliqulu Qəmküsərin və rəssam Bəhruz Kəngərlinin şərəfinə bəda qaldırmağa təklif etdi. Hamı səs-səsə verdi.

Kimsə söz arası Zöhrə xanımın gözəl şeir oxumasına işarə vurdu, bu, kifayət oldu ki, hamı ona sarı çevrilsin. Zöhrə xanım özünü naz qoymadan, həvəslə ayağa qalxdı, oxumağa başladı. Əvvəlcə Füzuli səsləndi. Bəhruz bu qəzəlləri onun ifasında ikinci dəfə dinləsə də, yenə məftun oldu. Qulaq asa-asə Zöhrə xanıma baxırdı. O, uzun ətəkli göy paltar geymişdi, bu paltara uyğun gələn sırgaları, boyunbağısı, qolbağı, barmağında firuzə qaşlı iri üzüyü bərq vururdu. Sonra Zöhrə xanım Xətaidən, daha sonra Heyran xanımdan oxudu, Heyran xanımın zərifliklə dolu qəzəlləri onun məlahətli ifasında hamının ürəyinə yatdı.

Bəhruz isə Zöhrə xanımın həm zahiri, həm daxili gözəlliyyinə yenə heyran qalıb, ürəyində portretini yenə işləmək haqqında düşündü. İndi məclisdə çıxış edən bu qadının gözəl aktyorluq qabiliyyəti göz qarşısında idi, ancaq səhnə sōhbəti olsaydı, hələ Əkbərbəy bir yana, özü buna razılıq verməzdi. Əliqulu Qəmküsər da heyrətinini, məftunluğunu gizlədə bilmədi. Məclisin gözəlliyyini təkcə Ziya bəyin hıçqırığı pozurdu. Əliqulu Zöhrə xanımın

ünvanına xoş sözlər deməkdən çəkinmədi, hər dəfə Ziya bəy hıçqıranda sözünü kəsib azacıq sükut edir, ona tərs-tərs baxırdı. Ziya bəy dolu badəni başına çəkib Əkbərbəyin qulağına nəsə piçildədi, çıxıb getdi. Məclis yenə şən və gözəl keçməyə başladı.

Bəhruz evə gec gəldi, otağı yenə tərtəmiz, səliqəli, sahmanlı olmuşdu. İş stulunun üstünə yumşaq, naxışlı döşəkçə qoyulmuşdu. Döşəkçənin üstündə qızılı saplarla "B" hərfi yazılmışdı. Xalının üstündə axşam süfrəsi açılmışdı. Eləcə də qalmışdı. Güllü çaydan hələ soyumamışdı. Bəhruz çay süzdü, mütəkkəyə söykənib çayı içə-icə düşündü. Bilirdi ki, bütün bunlar Hürnisənin işidir. Bəhruz ona hörmət mərhəmət duyğuları bəsləsə də, bir damcı da olsun məhəbbət yox idi. Həm də ona acıyr, yazığı gəlirdi. Qəribə o idi ki, Mariyanı da sevmirdi, ancaq hərəkətə Mariyaya laqeyd də deyildi. Hürnisə isə böyüdükçə, yaşa dolduqca yaxşılaşsa da, məlahətləşsə də yenə Bəhruz üçün soyuq və uzaq idi. Hətta Hürnisənin bu xeyirxah hərəkətləri də onda məhəbbət oyada bilmirdi.

Əkbərbəyin məclisindən sonra teatr uğrunda mübarizə daha da qızışdı. Əliqulu Qəmküsər yenə odlu çıxışlar edir, gah məktublar, gah da həcvlər yazırırdı. Nəhayət, mübarizə qələbə ilə başa çatdı. Padşahlıq bağındakı bina teatra verildi. Bu əsl bayrama çevrildi. Bəhruz yeni tapşırıq aldı. Teatrin səhnə tərəfində Ağrı dağının şəklini çəkmək! O biri tərəfdən də Əliqulu məşqləri qurtarmağa çalışır, Bəhruzu tələsdirirdi. "Hacı Qara" tamaşasına onun sürətlə çəkib hazırladığı şəkilləri görəndə Əliqulu Qəmküsər xeyli müddət baxa-baxa qaldı, sonra gənc dostunu qucaqlayıb bağırna basdı.

Tamaşa günü göz qırpmında gəlib çatdı. Əliqulu Qəmküsər yerə-göyə sığmir, pərdə arxasından zala baxır, aktyor dostlarını həvəsləndirir, uzun, qara papaqda, əbada əlində təsbeh, Hacı Qara kimi ciddi halda gəzişir,

dekorasiyaları fərəhlə gözdən keçirir, bir yerdə sakit dayanmırıldı. Pensneyə öyrəşdiyi üçün onsuz lap darixırıldı. Axı indi özü deyildi, özünü unutmuşdu, Hacı Qara kimi hirslənir, onun ədaları, hərəkətləri ilə davranırdı. Hamı onu rejissor yox, Hacı Qara kimi görürdü. Tamaşaya gələnlər başdan-başa kişilərdən ibarət idi. İslıqlar sənəndə Əliqulu gizlicə zala baxdı, müxtəlif cürə papaqların yaratdığı mənzərə onu qorxutdu, bir vahimə basdı. Sən demə, Bəhruz elə bayaqdan bu papaqları çəkirdi. Həm də tamaşanın başlanması səbirsizliklə gözləyirdi. Bu, onun teatrda ilk işi deyildi, amma nədənsə ona ayrı cür məhəbbət, ayrı cür maraq bəsləyir, hətta gizli, daxili bir həyəcan varlığını bürüyürdü. Bütün səhnəni yaxşı görsün deyə, ilk cərgələrin tən ortasında əyləşmişdi. Pərdələr açılında karandaşını, kağızını gizləyib gözlərini səhnəyə zillədi. Səhnənin ümumi quruluşunu görən kimi tamaşaçıların arasından heyranlıq doğuran gurultu dalğa kimi ötüb keçdi. Bəhruzun bayaqkı həyəcanını indi sevinc əvəz etmişdi. Naxçıvanda keçən teatr tamaşalarını xatırladı, xüsusilə Hacı Nəcəf Zeynalovun evində verilən, sonralar "El güzgüsü" adlı dram cəmiyyətinin "Rüşdiyyə" məktəbində göstərdiyi tamaşaları! Bu yeni tamaşanı onlarla müqayisə etmək heç düzgün deyildi.

Bəhruzun indi baxdığı tamaşa isə əsl və gözəl tamaşa idi. Hadisələr get-gedə inkişaf edir, bir çay kimi axıb keçir, camaatda isə maraq güclənir, ifaçılardan razı qalırıldı. Əliqulu Qəmküsər elə gözəl, elə təbii oynayırdı, sanki səhnədə Hacı Qaranın özü idi. Həm də tamaşaçıları güldürməyi bacarırdı. Kişilərin qəhqəhəsi az qalırdı teatrin binasını uçursun. Hər dəfə belə qəhqəhə qopanda Əliqulu elə bil göyə qalxırdı.

Şirəlibəy bu tamaşadan bir gün sonra Əliqulu Qəmküsəri evinə qonaq çağrırdı. Həyətə girən kimi, alça ağacını görüb duruxdu, yaxınlaşıb dedi:

- Ay Şirəlibəy, yadındadı bu ağaç?!
- Niyə yadında deyil, bapbalaca idı. Bizim Bəhruz kimi. Ağac da, elə Bəhruz da böyüüb.
- Elə bil dünənki ağaç deyil.
- Hər şey dəyişir, Əliqulu.
- Bəhruz da elə dünənki Bəhruz deyil. Bəh, bəh, sən Naxçıvan plovunun ətri külli-aləmi götürüb.
- Keç içəri, Əliqulu, təki həmişə sən gələsən, bizim evdən də Naxçıvan plovunun ətri gəlsin.

Onlara Bəhruz xidmət göstərirdi. Bacısı Tahirə hər şeyi qapıya qədər gətirir, orda Bəhruzu verirdi. Bəhruz bunları gətirib səliqə ilə süfrəyə qoyurdu. Bütün işləri qurtarıb, keçib özü də Əliqulunun yanında əyləşdi. Şirəlibəy qəşəng kostyum geymişdi, qara saqqalını səliqə ilə vurdurmuşdu. Uzatmayı sevmirdi, görünür, düz fikirləşirdi, çünki qısa saqqal onu cavan, təravətli və təmkinli göstərirdi. Əliqulu diqqətlə Şirəlibəyi sözüb:

- Göz dəyməsin, bəy, yaxşı qalmışan! – dedi.
- Sən də pis deyilsən, Əliqulu! Dünənki tamaşan da qiyamət idi. Bütün Naxçıvana səs salıb. Hamı ondan danışır. Camaat yaman bəyənib. Teatr yaxşı şeydir.
- Həm də camaatın gözünü açır. Hələ bu harasıdı, Şirəlibəy, bundan on qat yaxşı tamaşalar hazırlayacağam. Həvəsim çoxdur. Təki sağlam olsun.

- Hər şey sağlıqla bağlıdır, Əliqulu! Sən bizim xalqa çox lazımsan. Ölmək haqqında düşünmək tezdir hələ.
- Mərhaba! Mən də bu fikirdəyəm, ölmək olmaz. Sən öz gözünülə görəcəksən ki, nələr eləyəcəyəm!
- Sənə inanıram, Əliqulu, çox inanıram!

O qonaqlıqda söhbət ancaq teatrdan getdi, Bəhruz bu söhbətlərə qoşulmur, sakitcə qulaq asırıldı. Əliqulu Qəmküsəri səsi isə bir an belə kəsilmir, arzularından, Naxçıvan teatrinin gələcəyindən, ingilislərin Naxçıvandakı ağılığından danışır, qızığın mübahisəyə girişirdi. Şirəlibəy

bəy çox təmkinli adam olsa da Əliqulu coşgunluğunun təsirindən qurtara bilmirdi. Bir də görürdün, hər ikisi nə barədəsə möhkəm mübahisə edir, uzaqdan baxana bu mübahisə vuruş kimi görünə bilərdi. Halbuki, bu adıçə mübahisədən başqa şey deyildi.

İki-üç tamaşa verdikdən sonra, Əliqulu Qəmküsər Tiflisə getdi. Onu yola salan Bəhruza tezliklə qayıdır ib yeni əsərlər üzərində işləyəcəyini, teatrı daha böyük zirvəyə qaldıracağını söyləyirdi. Hərəkət etmək istəyən qatara minəndə, əlini yelləyə-yelləyə Bəhruza baxır:

— Tezliklə qayıdacagam! — deyə qışqırırdı, — tezliklə! Yolumu gözlə!

DOQQUZUNCU FƏSİL

1

Uzaqdakı qara-qara buludlar Naxçıvana yaxınlaşırıdı.

Xalqın güzəranı iki qat ağırlaşmışdı. Aləm bir-birinə qarışmışdı. Ciddi ixtilaflar baş verirdi. Qorxulu xəbərlər şəhərə, kəndə yayılır, fitnəkarlar meydan sulayırdı. Çətin günlərin başlandığı belə bir vaxtda zurnaçı Eyvazın qonşusu erməni Gevorq öldürüldü. Onun düşməni yox idi, əksinə hamının hörmətini qazanmışdı. Bu, iki millətin şəhərdə toqquşması üçün düzəldilən gizli fitva idi, ancaq ermənilər gözəl bilirdilər ki, Gevorqu azərbaycanlılar onlardan az istəmirler. Eyvaz özünü öldürdü, çünki toylara çox zaman bir yerdə gedirdilər. Zurnaçılıq sənəti ni Gevorqa Eyvaz öyrətmişdi. Qəribə o idi ki, Eyvaza da soyuq münasibət bəslədilər. Dəfnə çox adam gəlməşdi; kəndlərdən, obalardan, məhəllələrdən. Əksəriyyəti azərbaycanlılardan ibarət idi. Yaxşı ki, dəfn fitvaya, toqquşma törətmək istəyənlərə qarşı üsyana çevrildi. Buna baxmayaraq şayiələr kəsilmədi, zurnaçı Gevorqun azərbaycanlılar tərəfindən öldürülüyü uydurması kəndbəkənd yayıldı. Bunu üstünə on qat yalan qoyub general Andranikin intiqam esqini alovlandırdılar. General o gün bir neçə Azərbaycan kəndini qılıncdan keçirib yerlə-yeşən elədi. Bu hadisələrdən iki gün sonra zurnaçı Eyvazın öldürülməsi xəbəri şəhərə yayıldı, yeni, güclü bir iğtişaş, təşviş yaratdı. Bəs Eyvazı kim öldürüb?! Bu da Gevorqun ölümü kimi açılmamış sırr kimi qaldı. Amma iki millə arasında ədavəti qızışdırıdı.

Bəhruz Əkbərbəyin portretini bu günlərdə bitirə bildi. Bəy öz portretinə baxa-baxa Zöhrə xanımı çağırtdı.

— Gözəl çəkmisən! — deyə razılıq hissi ilə rəssama baxdı, — afərin! Bu portret məndə qalacaq həmişəlik, cünki onu səndən alacağam.

— Onu sizə hədiyyə verirəm, bəy!

— Oo... Bəhruz, bu lütfkarlığa görə min təşəkkür!

Zöhrə xanım açıq qırmızı rəngli paltarda gəldi, üzü yanındı, görünür, pudra vurmuşdu, sırgalarında, üzüklerində yaqut qaşlar parıldayırdı. Bu geyimdə daha füsunkar, daha cazibədar olmuşdu, öz gözəlliyyinin buraxdığı təsirdən gizlicə zövq alırdı. Bəhruz gözünü ona zilləyib, portret haqqında rəyini gözlədi. Zöhrə xanım uzun müddət susdu, sonra gülə-gülə Əkbərbəyə baxdı:

— Qiyamətdir! — dedi, — xoşuma gəlir!

Portret yağlı boyla ilə çəkilmiş, canlı, maraqlı, xeyir-xah bir insanın sürəti yaradılmışdı. Zöhrə xanım şəklə yenə diqqətlə baxdı, birdən kəskin hərəkətlə Bəhruzu sarı çevrildi:

— Bəs mənim şəklim hanı?!

— Hazırlayıram, xanım!

— Axı onu əvvəl başlamışdin, nə oldu? — Zöhrə xanım kinaya ilə soruşdu, cavab verməsini gözləmədən əlavə etdi — yəqin Əkbərbəy çox pul vəd edib!

Əkbərbəy qabağa yeridi, müləyim səslə:

— Səhv edirsən, Zöhrə, — dedi, — bu şəklə görə Bəhruz heç nə ummur, onu hədiyyə kimi bağışlayır. Bəli, bəli, indicə özü etiraf etdi.

— Hədiyyə kimi?! — Zöhrə xanım heyrətlə soruşdu — bəs mənim şəklimi?!

— O şəkin mənim üçün qiyməti yoxdur, xanım! — Bəhruz dilə gəldi, — hər gün səhər üstündə bir-iki saat yenə işləyirəm. Elə bilirəm, bitirmişəm, amma yox, nəsə çatmir, o şəkli xalqıma hədiyyə edəcəyəm, doğma xalqıma...

Elə sükut çökdü ki, nə Zöhrə xanım, nə də Əkbərbəy dinə bilmədi, onlar məna ilə bir-birinə baxdılar. Heç

şübhəsiz hər ikisi bu sükutda incə mətləbi anlamaqdan uzaq deyildilər, hətta öz nöqsanlarını belə görə bildilər. Odur ki, Zöhrə xanım kobudluğunu özünə heç cürə bağışlamaq istəmədi, çəkinə-çəkinə, utana-utana soruşdu:

— Demək, o şəkil mənə qismət deyil?

— Əlbəttə, yox, — Əkbərbəy dərhal dilləndi, — sənə qismət deyil! Ancaq həm də sənindir. Bu, böyük şərəfdir! Bu şəkli bütün xalq görəcək, gələcək nəsil görəcək!

Bəhruz hər ikisi ilə hörmətlə sahollaşıb ayrıldı, havaya çıxdı, axşama az qalırdı, hər yanı seyrək duman bürüdü. Atababa məqbərəsinin yanındaki dar küçələrlə fikirli-fikirli gedirdi. Torpaq hasarlar arxasındaki kərpicli, şəbəkəli, kirəmitli, eyvanlı evlərin, boyaboy qalxmış cavan çinarların, bağ-batların çoxu dumanda güclə üzə çıxırdı. Bəhruz bu küçələri çox sevirdi, tüstü, gərmə iyi təzə bişmiş çörək iyinə qarışmışdı. Yanları kərpicli, dəyirmi dəvəzələrin yanından ötürdü. Ağ, çirkli köynəkdə, ayaqyalın, yarıçılpaq uşaqlar qaça-qaça oynasıldılar. Dar küçələr döngələrlə, dalanlarla kəsişir, məhəllə-məhəllə uzanırdı.

Evdə onu çapar Məcid gözləyirdi. Bəhruz onu görüb sevindiyini gizlədə bilmədi, otağına apardı, eskizlərini, qaralamalarını göstərib, məqsədini, fikrini izah etməyə başladı. Hürnisə məcməyidə yemək-içmək gətirdi, xalı üstə süfrə açdı. Məcid qanıqara, qayğılı və kədərli olduğundan danişmir, arabir əli ilə bişlərini sığallayıb, sakit-sakit qulaq asırdı. Bəhruz, fasılə verib onu süfrəyə dəvət etdi. Hürnisə süfrənin o tərəfində xalının üstə qonaq üçün mütəkkə qoymuşdu.

— Keyfiniz yoxdur deyəsən?

— Yoxdur, Bəhruz, yoxdur! Uzaq səfərdən qayıdışram. Yollarda nələr görmüşəm, Allah heç kəsə qismət eləməsin. Kəndlər xaraba qalıb. Yandırıb dağıdıblar. Hamisini erməni Andranikin qoşunları eləyib. Camaat qaçır, yollarda nə qədər zavallı günə qalmış adam var. Hara ba-

xırsan qaçqın! Şey-şüylərini arabalara yükleyib gedirlər. Hara?! Özləri də bilmirlər. Anlamaq olmur, dost kimdi, düşmən kim?! Din, məzhəb itib, adamlıq yox... Az qaldı məni öldürsünlər. Necə salamat çıxmışam hələ də məəttəl qalmışam. Bunu bir Allah bilir. İki gündür Naxçıvana gəlmisəm, unuda bilmirəm. Hamısı gözümün qabağında-dır. Müsibətdir, müsibət! Elə bilirsən zurnaçı Gevorqu, sonra da bizim Eyvazı boş yerə öldürüb'lər?! Yox, yox! Görüm o Andraniki lənətə gəlsin, aləmi çaxnaşmaya salıb! Odur, onun əlaltılarıdır bu işləri törədən. Gevorqu ona görə öldürdülər ki, bizim camaatı çox istəyirdi. Həm də Gevorq qızını öz ermənisinə vermək istəmirdi. Eyvazı da onlar öldürüb'lər. Eh, Bəhruz, deyiləsi söz çoxdur.

- Bunları mən də eşitmışəm. Avamlıq, nadanlıqdır...
- Təkcə avamlıq, nadanlıq olsaydı, nə dərd... Cavan gəlin övrətinizdir, Bəhruz?
- Yox, yox, qohumdur.
- Səliqəli gəlindir, - deyə mütəkkəyə rahatca söyklədi, - Allah başa kimi versin, süfrəniz də həmişə bol olsun!
- Şəhərdə çox qalacaqsan, Məcid?!
- Yox, Bəhruz, gedəsiyəm. Bilirsən, Naxçıvana kim gəlib? İngilis mayoru Qibbon... Cəfərqulu xan da məni göndərir Makuya... Bunlardan baş çıxartmaq olmur.
- İngilis mayoru niyə gəlib ki?!
- Yağlı tikə ələ keçirməyə... Camaatin dərisini soymağa, nəyə gələcək?! Öz xeyri üçün...
- Demək, bizi kölə etmək istəyirlər...
- Bəs necə! Naxçıvan kimi torpağı haradan tapa bilər?!
- Eh, Məcid... Mən xalqımızı, millətimizi çox sevirəm, onun üçün əlimdən nə gəlirsə, etməyə hazırlam. Bu yolda həyatımı qurban verərəm... Axi Qibbon kimi adamlar niyə bizim başımızda qoz sindirsinlar?! Buna dözmək olmaz.

- Əlimizdən nə gəlir... İngilislər olmasa, onda almanlar ayaq açacaqlar... Bunlar da gəlməsə, amerikalılar. Daha nə bilim, kimlər...

Bəhruz Məcidi tez buraxmadı, yenə qaralamalar çəkə-çəkə səhbətə tutdu. Məcid isə bişlarını sıgallaya-sığallaya, gözlərindən od saça-saça yollarda gördükərin-dən həvəslə danışındı. Bu vaxt Hürnisə səssizcə içəri girib, süfrəni yiğışdı, səssizcə də çıxıb getdi. Bəhruz Məcidi çəksə də, Hürnisəyə xüsusi fikir verdi. Hürnisə içəri girib çıxanadək başını qaldırıb, bir dəfə də olsun, onlara tərəf baxmadı. Bəhruzun ürəyində özünə tam aydın olmayan bir hiss oyandı, bu hiss xoş əhvali-ruhiyyə yaradıb, bahar istisi kimi qaldı, ötüb keçmədi.

2

Naxçıvan qaçqınlarla, cir-cindir, ac-yalavac, xəstə, yorğun, halsız, solmuş uşaqlar, qızlar, cavanlarla dolmuşdu. Köhnə, ucuq evlərin divarlarında sığınacaq tapan bu qaçqınlar qapı-qapı gəzir, dilənirdilər. Bəhruz onlara baxa-baxa keçdikcə, ürəyi ağrıydı. Səkkiz-doqquz yaşında bir uşaqın ətəyindən bərk-bərk tutmuş, ondan balaca, üst-başı toz-torpaq içində oğlanın yaziq duruşu acınacaqlı idi. Əynindəki ciriq, yamaqlı köynək bədənini tam örtməmiş, çöp kimi arıq ayaqları çirkdən qartmaq bağlamışdı. Bəhruz ürəyindəki bu ağrı ilə teatra gəldi, onun divarına çəkdiyi Ağrı dağının üzərində işləməyə başladı. Onu həvəs bürüdü, axşam düşənə qədər divardan ayrılmadı, bütün ürəyini, eşqini Ağrı dağını çəkməyə versə də, iki yaziq uşaq xəyalından çəkilmirdi. Evə qayıdış çörək yeyəndə də, yenə onları görürdü. Təndirəsərin yanındaki bapbalaca otağı Hürnisəyə təmizlətdirdi, kilim, palaz döşədib, köhnə yorğan-döşək gətirtdi.

Səhər o iki uşağından dalınca gedən Bəhruz hər yeri ələk-vələk elədi, lakin onları heç yanda tapa bilməyib, məyus oldu. Bazardan çıxanda Əkbərbəylə üz-üzə gəlib ayaq saxladı.

— Salam, Bəhruz, niyə pəjmürdəsən?!

— Dünən iki uşaq görmüşdüm, yazığım gəldi, indi onları axtarıram, tapa bilmirəm.

— Biri böyük, biri balaca...

— Bəli, bəli!

— Əgər onları görmək istəyirsənə, buyur, mənimlə gedək...

Əkbərbəy onu evlərinə gətirdi, böyük otağın yaxınlığındakı qapını açdı, içəridə kəndli paltarında bir qadın iyirmiyə qədər uşaqla məşğul olurdu. Qadın gen tumanını fırladıb, qapıya sarı dönəndə və Bəhruz onun Zöhrə xanım olduğunu görəndə məətəl qaldı. Çünkü bu adı paltarda o daha sadə, daha gözəl idi, indi başında və sinəsində qızıl pulların silsilələri parıldayırdı. Zöhrə xanım hörmətlə Bəhruzun salamını alıb, onu içəri dəvət elədi. Xalılar döşənmiş otaqda, on yaşına qədər uşaqlar donuq, solğun, heyrətli gözlərlə baxa-baxa, təmiz paltarda bardaş qurub əyləşmişdilər. Bəhruz kənardə oynayan lap balaca uşaqlardan birini, toyuq ayaqları kimi ariq və əyri ayaqlarından tanıya bildi. Əynindəki dizlərinə qədər sallanan, göy rəngli, uzun köynək təmiz və təzə idi. Bəhruz sevinib gah Əkbərbəyə, gah Zöhrə xanımı, gah da uşaqlara baxdı, bu xeyirxahlığa görə hər ikisinə təşəkkürünü bildirib, çıxıb getdi.

Padşahlıq bağına çatanda, iki qacqın qız görən Bəhruz onlara yaxınlaşmaq istədi, ancaq qızlar qorxub qaçıdlar. Bəhruz onların bu sadəlövhüyünlə gülüb, xiyabanla teatra gəldi. Ağrı dağını işləməyə başladı. Beləliklə, bir aydan çox gəlib getdi, bəzən gün çıxandan batanadək, fasilə vermədən, ac-susuz, aramsız işlədi, yorulmaq nə olduğunu bilmədi. Bütün divar boyu göyün, buludların qucağında

nəhəng, əzəmətli Ağrı dağı canlandı. Binanın o biri divarından baxanda, sanki divar yox, Ağrı dağının özü görünürdü: göylə, buludla birlikdə! Bəhruz bu işi başa vura-vura Əliqulu Qəmküsarı düşünürdü. Bilirdi ki, Əliqulu bu şəkli görəndə uşaq kimi sevinəcəkdir. Ancaq Tiflisdən onun qayitmaması Bəhruza qəribə və anlaşılmaz gəlirdi. Demək olar ki, yolunu hər gün gözləyirdi. Hətta bu nigarənciliyi haqqında atası Şirəlibəyə danışmışdı.

Bir gün yenə teatrda yorğun çıxanda, xiyabanın kənarında, ağaca söykənib dayanmış, yaşmaq tutmuş, başında ağ çalma qacqın bir qız gördü. Bəhruz ayaq saxladı. Çalma qızın alnını örtmüştü, altından qara gözləri parıldayırdı. Bəhruz onun gözlərinə çox baxa bilmədi, soruşdu:

— Hardan gəlmisən?!

Sual cavabsız qaldı. Qız üzünü yan tərəfə çevirdi, ya qorxur, ya da ondan şübhələnirdi.

— Deyəsən, mənə inanmırsan?

Qız indi ona tərəf çevrilib çalma altından parıldayan qara gözlərini gözlərinə dikdi:

— Məndən nə istəyirsən?!

— Heç nə... rəssamam, şəkil çəkən... Səni necə başa salım, razı olsan, şəklini çəkərəm...

— Niyə?!

— Mənə lazımdır.

Qız heç nə başa düşmədiyi üçün bir müddət susub dinmədi, sonra qorxa-qorxa soruşdu:

— Mənə yemək verərsən?!

Bəhruzun ona elə yazığı gəldi ki, imkanı olsaydı, elə burda, bu saat ona yemək verərdi. Ani sükutdan sonra dilləndi:

— Qorxma, hər şey olacaq... Uzaqdan gəlmisən?!

— Kənddən, dağ kəndindən...

— Şəhərdə kimi var?!

— Heç kimim.

- Bəs nə edəcəksən?!
- Bilmirəm.
- Onda gedək mənimlə.
- Hara?!
- Bizə, evə... Anam var, bacım, qardaşım...
- Axı acam...
- Gedək, yemək də verərlər, hər şey, gəl dalımcə...

Qızın yeriməyə hali yox idi, asta-asta Bəhruzun arxasında gəlirdi. Bəzən dayanıb əli ilə başını tuturdu. Həyət girəndə, Bəhruz onu Şirin xanımı, Hürnisəyə tapşırdı. Elə bu vaxt qızın rəngi ağardı, tırtap yerə sərildi. Şirin xanım yüyürüb onu qaldırdı:

- Yaziq qız, - dedi, - ay Hürnisə, tez su gətir, tez, tez... Qorxma, Bəhruz, yəqin ya yorgundur, ya da ac, indi keçib gedəcək, qorxma, əzizim...

Bəhruz Hürnisədən qabı alan kimi, dözməyib suyu qızın üzünə özü çilədi, Şirin xanım qollarını ovxaladı, bir azdan qız gözlerini asta-asta açdı, ilk dəfə Bəhruzu baxdı. Onun parlaq qara gözləri işiq içində yanırırdı. Sonra ona yemək verdilər. Yeməyi gözünə təpirdi, amma Şirin xanım onu çox yeməyə qoymadı:

- Hamısı sənindi, bala, qorxma, hələ bu şərbəti iç... Sonra bir az ye, yat... durub yenə yeyərsən... Zavallı qızçığaz!

Qız yeməkdən sonra təndirəsərin böyründəki balaca otaqda soyunmadan yixılıb yatdı. Səhər Bəhruzun gözləri şəklini çəkmək üçün qızı öz otağına aparanda Şirin xanımın yanında dayanan Hürnisənin yazıq-yazıq baxan gözləri ilə qarşılaşdı. Hürnisə üzünü çevirib, təndirəsərə doğru getdi. Hürnisənin bu hərəkətindən Bəhruzun ürəyində bu dəfə bir sim qırıldı, insaf, mərhəmət duyğuları baş qaldırdı. Otaqda isə taxta kürsünü xalının böyründə qoyub qaçqın qızı tərəf döndü:

- Buyur, burda əyləş! - dedi - qorxma, yaxın gəl!

Qız döyükə-döyükə, şübhəli-şübhəli qalmışdı, çünki Bəhruzun nə istədiyini hələ anlaya bilmirdi, otaqdakı çərçivələr, kətanlar, müxtəlif şəkillər, kağız-kuşuzlar, molbert, firça qabı, rənglər, sıxılıb bir qalama olmuş tubiklər... onu çasdırmışdı.

- Nə oldu, yaxına gəl, nədən qorxursan?!
- Axı... Axı...
- Nə axı, gəl, burda əyləş, vəssalam, daha səndən heç nə istəmirəm. Keç!

Qaçqın qız qorxa-qorxa kürsüdə əyləşdi, Bəhruz karandaş götürüb çəkmək üçün ona tərəf baxdı, birdən-birə çəkə bilmədi, çünki qız gözəl idi: xüsusiələ gözləri! Bunu ilk dəfədən görüb, duymuşdu. Ancaq indi... Ona ələlxüsus gözəl göründü. Qızın gözəlliyyində təbiətin özündən doğan sığallanmamış məlahət gizlənmişdi, gözlərinin qaralığından süzülən xoş, sakit parıltı bu məlahəti təzə təravət verə-verə elə bil üzə çıxarırdı. Bəhruz bu gözlərin sırayətedici, nüfuzedici parıltısından təsirlənib soruşdu:

- Adın nədir?!
- Afər.
- Oo... Nə yaxşı addır. Kim verib bu adı sənə?!
- Atam.
- Durur?!
- Yox, beş il qabaq ölüb.
- Afər, başını azca yuxarı qaldır, hə, bax belə, azca da, yana əy... Yaxşıdır, bax beləcə dayan, tərpənmə!

Bəhruz onu çəkə-çəkə sorğu-sualı tutdu, qız da başına gələnləri qırıq-qırıq danışdı. Nişanlısı mərd və qoçaq oğlandı. Kənddə oğlanın düşmənləri çoxdu. İntiqam almaq üçün Afərin bəkarətinə toxunmaq istəyiblər. Oğlan xəbər tutub, iki nəfəri öldürüb, qaçıb. Qız da gedib, başqa kənddə yaşayıb. Orda da qırğın düşüb. O da başqa qaçqınlara qoşulub, Naxçıvana gəlib çıxıb. Yollarda əziyyət çəkib.

Bələliklə, Bəhruz bir həftədən çox Afərin portretini yaratmaq üçün çalışdı. Səhər tezdən durub fasılələrlə gün batana qədər işlədi. Qız əvvəl rəssamdan qorxur, çəkinir, utanırdı. Tez-tez qapıya baxır, Bəhruz hansı vəziyyətdə dayanmasını yaxınlaşışın başa salanda hürkür, gözləri qorxu, həyəcan içinde böyüyürdü. Hər ikisi yorulanda, dərhal durub çölə-həyətə qaçırdı. Bəhruzu gülmək tuturdu, bəzən qızı acıyr, kədərlənirdi. Afər get-gedə ona öyrəndi, isinişdi, inanmağa başladı.

Bəhruz əvvəl Afəri başıaçıq çəkmək istədi, dil töksədə, yalvarsa da, buna heç cürə nail ola bilmədi, ələmanı başından açmadı ki, açmadı. Təkcə üzünü yana çevirib, saçlarından üç nazik hörük çıxartdı, sinəsinə saldı. Zil qara, uzun hörüklər işiq saçındı. Afərin güllü köynəyi, ayaqlarına qədər uzanan gen-bol tumanı, məngüləli məxmər arxalığı içinde bəlkə də qeyri-adi bir gözəllik gizlənmişdi. Ürəyində onu lüt çəkmək arzusu doğdu. paltarlarını tamam soyuna, saçlarını aça, çıyinlərinə tökə, elə o kürsüdəcə əyləşə! Bu arzu dərhal ürəyindəcə söndü, cünki bihudə iş idi, saçlarını açmağa razı olmayan bir qız, onun qarşısında lüt soyunardımı?! Heç vaxt! Ətini şişə çəksəydilər də! Bəhruz təşəbbüs belə göstərmədi, hətta Afərin bu cəhətinə görə qürur hissi duydu.

- Afər, səni istəyən olsa, ərə gedərsən?!
- Yox!
- Niyə?
- Nişanlım var, onu sevirəm, başqa heç kəsə ərə getmərəm, heç kəsə...
- Bəlkə səni məcbur etdilər?!
- Yox, olərəm, ancaq getmərəm.
- Əgər nişanlını tapmasan, onda necə?!
- Tapacağam!

Bəhruz onun bu inamına, bu qətiyyətinə heyran qala-qala, həvəslə, ilhamla işləyib, gözəl bir portret yaratdı.

Hələ heç zaman belə daxili eşqlə yanıb yaxılmamış, belə yüngüllük, xoşluq, rahatlıq duymamış, belə asan, belə sürətlə şəkil çəkməmişdi. Ona elə gəlirdi ki, portret təkcə özünün yox, hansıa sehrli qüvvənin gücü ilə meydana çıxmışdı. Ağ ələmanın altından od saçan qara gözlər, həyatda olduğu kimi, dolğun, parlaq və canlı alınmışdı. Afər özü də yaxınlaşışın, şəklə baxdı, güldü və gözlənilmədən soruşdu:

- Bunu neyləyəcəksən, qardaş?

Sadəlövhəsinə verilən bu sual Bəhruzu sarsıtdı, doğrudan da, bu əsəri nə üçün, kimin üçün yaratmışdı? Qəribədir, bu barədə heç zaman düşünməmişdi. Odur ki, sual cavabsız qaldı. Bəhruz onda bilmirdi ki, gözəl qızın özü həyatın girdablarında itəcək, portreti isə əbədi qala-caq. Qəzetlərdə, jurnallarda çap olunacaq, sərgilərdə göstəriləcək, incəsənət muzeylərində, arxivlərdə göz bəbəyi kimi saxlanacaq. Bəhruz indi bunlardan bixəbər idi, suala cavab vermək əvəzinə Afərə baxıb özü sual verdi:

- Xoşuna gəlirmi?
- Gəlir. Yaxşıdır. Gözləri qəşəng çəkmisiniz...
- Sənin gözlərin daha qəşəngdir.

Afər bu tərifdən diksindi, geri çəkilib, başını aşağı dikdi və susdu. Bəhruz onun tamam çıxıb gedəcəyini bilirdi, ona görə meylini saldığı, xoşladığı, gizlin-gizlin qəlbində közərən bir hissə yaşadığı bu qızı sevmək üçün hazırlıdı. Odur ki, onu buraxmaq istəmir, saxlaya biləcəyinə bir damcı ümidi olmasa da, yenə açıq söhbət etməkdən çəkinmədi:

- Afər...
- Bəli.
- Sən sabah getmək istəyirsən?
- Bəli.
- Mənim bir xahişim var...
- De...

– Bəlkə getməyəsən, həmişəlik qalasan...
– Nə üçün?! – Afər elə sadəlövhəsinə soruşdu ki, Bəhruz üçün böyük çətinlik yaratdı. Rəssam onun gözlərinə baxmaq istədi, yox, mümkün deyildi, Afərin gözləri ancaq yerə dikilmişdi. Bircə dəfə də olsun, qaldırıb Bəhruza tərəf baxmadı. Bəhruz həyəcanlarına son qoyub, fikrini açıq bildirmək qərarına gəldi:

– Bilirsən, Afər, sən yaxşı qızı oxşayırsan. Mən də təkəm, heç kimim yoxdur, yəni arvadım... Əgər sən qalmaq istəsən, o zaman bir yerdə... Başa düşürsən?!

Afərin gözləri necə odlandı:

– Yox, yox, – dedi, – nişanlım var, onu sevirəm, axtarmağa, tapmağa gedəcəyəm.

Rədd alsa da, bu anda, bu vəziyyətdə Afər Bəhruzun daha çox xoşuna gəldi, gözlərinə bax, şimşek kimi yanmış od hələ çəkilməmişdi, əllərinə bax, göyə qaldırmış, yumruqlarını da düyünləmişdi, üzünə bax, qəzəblə, qətiyyətlə dolu idi.

– Yaxşı, Afər, necə istəyirsin, o cür hərəkət elə, sənə çətin olsa, qayida bilərsən.

Bir gün sonra Afər həyətdə onlarla görüşdü; Şirin xanımın əllərindən, Hürnisənin üzündən öpdü, Bəhruzun qarşısında dayanıb baş əydi, ağızdolusu təşəkkürünü bildirdi və qapıya tərəf getdi. Hürnisə də arxasınca. Yemək dolu bağlamanı Afərin əlinə verdi. Afər dönüb bir də onlara baxdı, baş əydi, “sağ olun” deyə-deyə qapıdan çıxıb getdi. Bəhruz ağır kədər içində iş otağına girdi, hörmət kreslədə əyləşib, uzun müddət düşüncələrə qapıldı.

3

Gecə Naxçıvanın od içində yanmış hissəsində gülə, hay-küy, qışqırıq səsi aləmi götürmüştü. Bura Xoylu məhəlləsi idi, qırğın, döyük gedirdi. Qonşular arasında,

iki millət arasında. Yenə fitva öz işini göründü. Təkcə səhər sakitlik çökdü. Amma bu sakitlikdə dəhsətli fəryad vardi. Ölən olmuş, çoxu qaçmış, evlər xaraba qalmışdı. Bu, nə müsibətdir, aman Allah! Ev-eşiyindən, ocağından didərgin düşən insanlar, uşaqlar, qadınlar, qocalar bəs hani? Hardadırlar? Meyitləri arabə-arabə düz qəbiristanlıqda daşıyırıldılar. Bu arabaları görəndə Bəhruz çox baxa bilmədi, onu qəhər boğdu, üzünü çevirib birbaşa teatra gəldi.

Ürəyi ağrıyırıldı, bu ağrı ilə Ağrı dağının şəklini başa vurmağa çalışdı. Pilləkəni divara söykəyib yuxarı hissələrində işə başladı. Əliqulu Qəmküsardan nigaran qalmışdı. Kaş gələ Əliqulu, kaş divardakı Ağrı dağını görə! Dağın qarlı zirvəsini çekirdi. “Heç nə qalmayıb, bir, iki, üç günə qurtaracağam, qoy Əliqulu gəlib heyrətdə qalsın”. Belə fikirləşdiyi vaxt aktyorlardan kimsə gəlib Əliqulu Qəmküsərin öldürülüyüünü xəbər verdi. Bəhruzun bu xəbərdən başı gicəlləndi, pilləkən qarşıq yerə gəldi, yaxşı ki, yürüüb pilləkəni tutdular. Bəhruz elə bildi, onu Ağrı dağının zirvəsindən uçuruma atdırılar. Gözlərini açdı, hər yeri zülmət içində gördü, zülmətin içindən bir işiq parıldadı, böyüdü, “tezliklə qayıdacağam” deyən gur səs dalğalandı, sonra işiq da, səs də qeybə çekildi. Bu nədir?! Bəhruz Əliqulu Qəmküsərin səsini aydınca eşidirdi. O ki uzaqda deyil, hardasa, bu yaxındadır. Bəhruz yenə gözlərini açdı, bu dəfə özünü aktyorların əhatəsində gördü,ayağa qalxmaq istədi, bacarmadı. Qollarından tutub qaldıranda, şübhəli-şübhəli soruşdu:

– Deyəsən, Əliqulu Qəmküsərin səsi gəlirdi?!

Şaşqın, heyrət içində aktyorların bir-birinə baxması Bəhruzun nəzərindən yayınmadı, birdən Adilin ona dikenlən, heyrət dolu, iriləşən gözlərini, böyrünə qisılıb büzüşən Lətifin qorxudan ağaran sıfətini gördü. Şüru özünə qayıdı. Pilləkənin başında olarkən eşitdiyi xəbər ildirim

kimi beynində parıldadı. Yenə gözləri qaraldı, amma bu dəfə böyük çətinliklə özünü ələ aldı.

Evə gələndə bütün bədəni od tutub yanındı. Şirəlibəy həkim kimi son vaxtlar Naxçıvanda nüfuz qazanmış Əli Mirzə Abbasovu gətirdi. Onun müalicəsi xeyirli nəticə verəndə, Şirin xanım sevinə-sevinə “balam, bu həkimin nə sayalı ayağı var” deyə, ağız dolusu təriflədi. Bəhruz on gündən sonra xeyli yaxşılaşdı. Bu müddət ərzində ona Hürnisə xidmət etdi, bir dəqiqə də olsun, yanından uzağa getmədi, hər arzusunu yerinə yetirib qulluğunda dayandı. O, hər dəfə gözünü açanda, böyründə hazır olan Hürnisəni görürdü. Hürnisə çay verir, yemək gətirir, sakitlik yaratır, balaca qardaşı Rüstəmi içəri buraxmir, bəzən kağızı, qələmi gizlicə döşəyin böyrünə qoyurdu. Bəhruz bunları görəndə kövrəlir, Hürnisənin hər hərəkətini izləyir, gözaltı baxır, fikirləşirdi. Hiss edirdi ki, vaxtilə qəlbindəki mərhəmət duyğusunu indi şəfqət duyğusu əvəz edib. Həm də Hürnisə ağıllı, işgüzar qızdır, Nazlı kimi qəşəng olmasa da, kifir də deyil, yaraşıqlıdır, məlahətlidir. Ürəyinə damcı-damcı süzülən isti duyğu əskilmir, əksinə gün-gündən artır, böyüyürdü.

Əliqulu Qəmküsərin ölümü Şirəlibəyə daha güclü təsir etmişdi, zarafat deyil, neçə ilin yaxın, mehriban doslu birdən-birə həyatdan köçmüdü. Hadisənin necə baş verdiyini dəqiq bilməsə də eşitdiyini qırıq-qırıq Bəhruza danışmışdı. Həmin gün, yəni martin on dördündə səhər Əliqulunun “Al bayraq” qəzetində şeiri çıxmışdı. “İngiltərə” adlanan bu şeir bütün Tiflisdə səs-küyə səbəb oldu. Şair hara gedirdisə, hamı məna ilə süzüb, müxtəlif fikirlərlə, “şir ürəyi yemisən”, “cəsarətə bax!”, “qorxmaz adamsan, Əliqulu!” kimi sözlərlə onu təbrik edir, fəxrlə ciyninə əl vuranlar da tapılırdı. Kefi kök olan Əliqulu Qəmküsər axşamtərəfi özünü Şeytanbazardakı “Roza” restoranına saldı. Bura onun sevimli yerlərindən idi və

Bəhruz bu restoranda, Tiflisdən ayrıldığı günün ərəfəsində bir yerdə keçirdikləri günü kədərlə xatırladı. O zaman Əliqulunun dediyi sözər isə yadında idi, yenə teatrda danışındı. Bu teatrda həmin axşam dostları ilə möhkəm içdi. Evə də getmək istəmirdi. Nəhayət restoranı çox gec tərk etdi. Evlərinə yaxınlaşanda, qapının yanındaca, arxadan gullə ilə vurdular. Şirəlibəy daha heç nə bilmirdi, kim və nə üçün vurmuşdu, məlum deyildi.

Bəhruzu yandıran o idi ki, Naxçıvan teatrının dirəyi uçmuşdu. Əliqulu Qəmküsərsiz teatr sanki yox idi, qurucu binadan, daş-divardan, tavandan başqa bir şey deyildi. Çünkü onu canlandıran, hərəkətə gətirən, bütün Naxçıvanın döyünün ürəyinə çevirən bir adam daha həyatda yox idi, buna görə teatr susuz dəyirman kimi qalmışdı.

4

Bəhruzunu varlığında həmişə kədər yaşayırı, bu kədərə elə öyrəşmişdi, yəqin ki, onsuz işləyə, fikirləşə, düşünə bilməzdi. Bu, adı, boş, mənasız deyildi, ətraf mühitdən, gördüyü dünyadan, insanlardan, özünün həyatla temasından doğan, göydən, yerdən süzülən, qeybdən gələn bir kədər idi, təkcə varlığının dərinliyində qalmırı, çox zaman zahirində -iri, dəyirmi, qarayanız sıfətində də üzə çıxırı.

Günlər keçdikcə, Bəhruz daha da yaxşılaşırı. Ayaq üstə durub gəzir, pəncərədən baxır, işlərini gözdən keçirir, yorulub təzədən yatağına uzanırı.

Çəkmək isteyirdi, ürəyində həvəs vardı. Əliqulu Qəmküsərlə əlaqədar fikirlər, düşüncələr onu yormuşdu, yenə bunlardan uzaqlaşa bilmirdi.

Hürnisə həmişəki kimi, otağın o tərəfində, qapının yanında, xalının üstündə əyləşmişdi. Bəhruz kağız, qələm götürüb özündən xəbərsiz onu çəkməyə başladı.

Bir şey çıxmadi, darıxıb yenə ayağa durdu, pəncərəyə yaxınlaşdı. Palçıqlı küçədən tələsə-tələsə adamlar keçir, tutqun havada yağış damlları ağarır, yaxın evlər, həyətlər bu tutqunluq içində itib batırdı. Birdən... Küçənin o biri torpaq hasarının böyrü ilə yavaş-yavaş irəliləyən qız gördü. Uzaqdan onu tanıya bilmədi, çünki Narinc kimi geyinmiş, başına şlyapa qoymuşdu. Bəhruzu maraqlı bürdü, qız başını qaldırıb pəncərəyə baxıb güldü, sonra o, torpaq hasardan aralanıb, pəncərəyə doğru gəldi. Bəhruz indi onu tanıdı, Afər idi, geyimi dəyişsə də, gözəlliyi dəyişməyən Afər! Hələ gözləri, elə bil ki, əvvəlkindən işıqlı, əvvəlkindən qəşəng olmuşdu. Bu zaman yağış kəsdi, qatı duman axmağa başladı. Afər isə pəncərənin qarşısında dayanıb Bəhruzun gözlərinə baxıb gülümsündü. Nə isə dedi, Bəhruz heç nə eşidə bilmədi, mənasını anladı. Anladı ki, Afər qayıdır gəlib, özü də həmişəlik! Sürətlə axan duman küçəni bürüyüb pəncərəyə, Afərə doğru süründü. Qız bu duman içində itmədi, sanki duman onun gözəlliyyini artırmaq üçün gəldi.

- Bu sənsən, Afər?!
- Mənəm, Bəhruz!
- Nə əcəb qayıtmışan?!
- Sənə görə.
- Doğrudan?
- Doğrudan. Görmürsən məni?
- Onda niyə küçədə dayanmışan, keç içəri.
- Tələsmə, Bəhruz.
- Nişanlını tapdın?
- Yox!
- Ümid də yoxdur?
- Yox!
- Bəlkə sağdır?!
- Yox, sağ deyil, yalan, doğru eşitdim ki, öldürüb'lər. Mənsə buną inanmiram, inanmiram! Yenə axtaracağam!
- Bəs onda niyə yanına gəlmisən?!

- Çox fikirləşdim, gördüm ki, hamidan yaxşı sənsən, ona görə yanına qayıtdım.
- Həmişə qalmaq üçün gəlmisən?!
- Həmişə yox...

Bu nədir? Duman çəkilir, özü ilə bərabər qızı da aparıb gedirdi. Afər əllərini açıb Bəhruzu doğru can atırdısa da, qüvvəsi çatmır, gedir, uzaqlaşır, yavaş-yavaş dumanla birlikdə qeybə çəkilirdi.

Bəhruz özünü saxlaya bilməyib “Afər” deyə bərkdən qışkırdı, öz səsindən diksinib, bu dərin, güclü xəyalatdan ayrıldı, birdən-birə özünə gəlmədi, çünki bu xəyal onun üçün həqiqətə yaxın idi. Geriyə çevriləndə Hürnisənin arxasında məzлum-məzлum dayandığını gördü.

- Bəhruz dadas, qorxma, keç yerinə, uzan...

Bəhruz yatağa girəndə hiss etdi ki, bərk yorulub, tər basıb, ayaqlarında, qollarında taqət yoxdur. Onu dərhal yuxu apardı. Oyananda gördü ki, Hürnisə yenə əvvəlki yerindədir. Kağız, qələm götürüb, çəkməyə başladı. Xalının üstündəki nazik döşəkçədə yun corab geydiyi ayaqlarını uzağıb əyləşmiş qızın başına örtdüyü güllü kəlağayısının ucları sinəsindən sallanırdı. Onun kəlağayı ilə duruşunda, nəsə tikdiyi üçün başını əyməyində, üzünün bu kəlağayı içində itməyində sadə bir gözəllik vardi. Kəlağayını da, uclarını da, onun yun corablı ayaqlarını da çəkdi, birdən səsləndi:

- Kəlağayını aç başından.
- Niyə, Bəhruz dadas?!
- Çəkmək istəyirəm.
- Aça bilmərəm.
- Hürnisə, xahiş edirəm, aç...
- Yox, yox...
- Bu ki, çətin iş deyil, aç! At bir kənara. Axı o kəlağayını evdə niyə örtürsən?! Tez elə, aç! Yoxsa özüm gəlib açaram!
- Olmaz, Bəhruz dadas.

– Niyə olmur, aç!

Bəhruz hırslı yatağından qalxıb, Hürnisəyə yaxınlaşanda, qız dimdik ayağa qalxdı, qorxa-qorxa geri çeki-lib, divara söykəndi:

- Keçin yerinizə, Bəhruz dadaş, yalvarıram, keçin...
- Özün açarsan?!
- Yaxşı, yaxşı... Keçin...

Bəhruz qayıtdı, Hürnisə kəlağayını açanda, qapqara, yoğun, qəşəng hörükləri sinəsində görünən kimi, Bəhruz Şahab məhəlləsində, Süddünənənin yaxınlığında vaxtilə gördüyü qızı, onun acı taleyini xatırladı. Bu saçlar Hürnisəni birdən-birə dəyişdi, elə bil qarayanızlığını, burnunun azacıq kobudluğunu, dodaqlarının solğunluğunu gizlətdi, ilk gənclik təravəti ilə dolu üzünün gözəl cizgilərini üzə çıxartdı. Yanaqları necə totuq idi və necə qızarmışdı. Yerə baxdığı üçün yarıörtülü, iri göz qapaqlarının kölgəsi üzündə titrəyirdi. Bəhruz onun hörüklərini çekirdi. Bərk yorğunluq duyub, yerinə uzandı, Hürnisə dərhal kəlağayışını bağlayıb, üstünə cumdu:

- Nə oldu, Bəhruz dadaş?!
- Heç nə... Azca yoruldum.
- Qatiq gətirim?
- Gətir!

Hürnisənin gedib gəlməyi bir an çəkdi, balaca, güllü kasada qatığı gətirib, qaşiq-qaşiq ona verməyə başladı. Bəhruz ancaq qızı baxırdı, Hürnisə bunu hiss edib, yanaqları rəngdən-rəngə düşür, bütün qüvvəsi ilə Bəhruzun gözlərinə baxmamağa çalışırdı. Birdən qaşiq uzatdığı yerə Bəhruz biləyindən tutdu, istər-istəməz ona sarı baxdı, bütün varlığı titrədi, gözləri yumuldu. Bəhruz bu fürsətdən istifadə edib, azacıq qalxdı, dodaqlarını dodaqlarına yaxınlaşdırıldı. Qəribədir ki, öpməyə cürəti çatmadı, Hürnisə gözlərini açıb:

- Oy! – deyə kənara sıçradı, öz əvvəlki yerinə keçdi.

Bəhruz sağaldıqdan sonra, birinci növbədə, teatrın divarındaki Ağrı dağının şəklini tamam bitirdi. Sonra Xoylu məhəlləsindəki xaraba evləri çekdi. “Qaçqınlar” silsiləsini davam etdirmək niyyəti ilə şəhəri gəzdi. Köhnə, ucuq evlərin divarlarına söykənən, məscid ətrafında dolanan, bazarda hərlənən, oğurluq edən, küçələrdə gəzən uşaqları, yeniyetmələri, qızları, qocaları bir-bir gözdən keçirdi. Gəzə-gəzə ən böyük arzusunu – Naxçıvan çaparı haqqında əsərini çəkib başa vurmaq üçün fikirləşdi.

Yenə ürəyinə kədər doldu; həmişə qəlbində yaşayan kədərinin üstünə təzə-təzə hissələr əlavə olunduğundan yandıran, titrədən, kövrəldən kədərə çevrildi. Padşahlıq bağına çatmamış geri qayıtdı, məscidin yanından ötüb Xoylu məhəlləsinə tərəf getdi. Bu tərəflərdə cir-cindir içində bir oğlan görmüşdü, onu axtarıb tapdı, yanına çağırıldı. Başındaki papağın üstündən ağ çirkli yaylıqla boğazına kimi bağlamış bu ayaqyalın oğlanın üzündə heyrət, qorxu ifadəsi doğdu, yerindən tərpənmədi. Bəhruz özü yaxınlaşıb, məqsədini bildirib firça qutusunu açdı, qatlama stulunu düzəldib sulu boyaya ilə işləməyə başladı.

- Adın nədir, oğlan?!
- Qədir.
- Nə etmək istəyirsən?
- İş tapmaq...
- Nə bacarırsan?!
- Çobanlılıq...
- Heç kəsin yoxdur?
- Bacım var, axtarıram, tapa bilmirəm. Ölüb, qalib, nigaranam.
- Necə qızdır?

— Məndən balacadır, qəşəng, dəyirmi sıfəti var, saçlarından nazik hörüklər düzəltməyi sevir. Başına qırmızı yaylıq bağlayıb. Adı Reyhandır.

— Söz verirəm, əgər mənə rast gəlsə, mütləq yanına gətirərəm.

Bəhruz Qədirlə üç gün dalbadal görüşdü, onu xaraba, ucuq evlərin yanında çəkdi. Qədir torba kimi sallanan cırıq, yamaqlı şalvarına uyğun gələn köynək, onun üstündən qırmızı rəngli başqa köynək geymişdi. Qırmızı köynəyinin ətəkləri cırıq-cırıq idi. Bu vaxt başqa qaçqın oğlan yaxınlaşışın yanında dayandı. Ay aman, nə gündə idi! Ona baxanda Qədir bəy balasına oxşayırırdı. Bəhruzun ürəyi yenə sixildi, daha ona baxa bilmədi. Qədirin portretini bitirdiyindən doğan sevincinə kölgə saldı. Bəhruz cibindən bir manat pul çıxarıb Qədirə verəndə onun gözləri işıqlandı, pulu demək olar ki, göydə “qapdı” və bazara tərəf qaçırdı. O biri oğlan da dalınca getmək istəyirdi ki, Bəhruz yolundan saxladı:

- Dayan, a bala, gəl o daşların üstünə çıx!
- Mənə də pul verərsən?! — yazıq-yazıq dilləndi, — Acam e... Səhərdən acam.
- Yaxşı, verərəm.

Oğlan başını qırmızı yaylıqla bağlamışdı, köhnə, əzik-üzük, cırıq pencəyinin bir tərəfi olmadıqından bir qolu çılpaq qalmış, iri, çirkli qarnı qabağa çıxmışdı. Ayaq üstə dayanmış meyidə bənzəyirdi. Rəngi-ruhu solmuşdu. Ucuq divarın daşları üstünə qalxmağa oğlanın gücü çatmadı, hıqqanıb, töyüyüb yazılıq-yazıq baxdı, daşlara söykənib qaldı. Bəhruz iki gün dalbadal onu çəkdi. Demək olar ki, qurtardı, ancaq hələ yenə işləmək istədi, odur ki, üçüncü gün də görüşməyi qərara aldı.

Bəhrzu üçüncü gün gələndə onu görə bilmədi, soraqlaşdı, axtardı, Qədirə rast gəlib ayaq saxladı. Qədir təzə köynək geymişdi, əvvəlkiləri, görünür, tamam çıxarıb

atmışdı. Doğru hərəkət etmişdi, axı köhnə şeyləri əynində saxlamağın nə mənası vardı? Qədir Bəhruzun sualına mənfi cavab versə də ötüb keçmədi, etinasız olmadı, azca fikirləşdi. Səhərdən bəri həmin oğlanın heç görünməməsi Qədiri şübhələndirdi.

Qədir gözlənilmədən ucuq evlərə doğru qaçırdı. Bəhruz da onun dalınca getdi. Evlərin tökülen divarları arasına girən Qədir ora-bura vurnuxdu, səslədi, çağırıldı, birdən özü də itdi. Səs-səmir kəsildi. Bəhruz o yan, bu yana baxdı, şübhələndi, istədi ki, Qədiri səsləyə. Bu vaxt tükrədici qışqırıq eşidib yerində dondu. Bəhruz Qədirin hansı tərəfdə olduğunu təyin etməkdə çətinlik çəkdi, ucuq divarın arasına girib, yavaş-yavaş irəlilədi. Bir az sonra onu yarıörtülü bir otağın küncündə dayanan görüb yaxınlaşdı:

— Nə olub, Qədir?!

Qədir hönkür-hönkür ağlayırdı. Öli ilə uculub tökülmüş qalaq-qalaq daşlardan bir az aralıda, ot-ələf üstünə uzanmış oğlanı göstərdi. Bəhruz dik atıldı, rəngi ağardı. Oğlan necə yatmışsa, səhər qalxmamış, eləcə həmişəlik yerində qalmışdı. Bu dəhşətli səhnədən Bəhruz özünə güclə gəldi, Qədirin qolundan tutub bu xarabalıqlardan uzağa apardı. Oğlanın göz yaşları kəsilmədi. Bəhruz onu sakit etməyə çalışsa da, mümkün olmadı ki, olmadı. O qaçqın oğlanın ölümündən daha çox Qədirin belə dərdli-dərdli ağlamağı Bəhruzun bütün varlığını yerindən oynatdı. O gün işləmək istəmədi, daha doğrusu, bacarmadı, şəhəri başdan-başa ələk-vələk elədi, harda qaçqın qız gördüsə, onu Qədirin bacısı Reyhana bənzətdi.

Birdən yadına düşdü ki, Əkbərbəyin evindəki iyirmi uşağın arasında qızlar da var. O beş-altı qızın içində, deyəsən, Reyhana oxşarlığı olan bir qız da var. Deyəsən. Bir də gördü ki, ikimərtəbəli binanın karşısındadır. Ona qapını qulluqçu açdı, tanıyb içəriyə dəvət edə-edə Əkbərbəyin evdə olmadığını söylədi. Bu vaxt Bəhruz nəgmə

səsi eşitdi, bu nəgməni çox adam oxuyurdu. Məətəl qalib, qulluqçunun üzünə baxanda, qadın gülümsündü:

– Zöhrə xanımdır, – dedi, – uşaqlara nəgmə öyrədir.

Bəhruz içəriyə, dördkünc dəhlizə girib, böyük otağın böyründəki yarıcaçıq qapıya yaxınlaşanda, yenə dayandı. Çünkü uşaqların qəribə tərzdə oxuduğu nəgmə ona elə xoş gəldi ki, dinləməkdən ləzzət aldı. Qulluqçu qadın mətbəxin qapısı ağızında dayanıb, gülə-gülə həm dinləyir, həm də Bəhruzu baxırdı. Bəhruz qapıdan içəri boylandı, xalıların üstündə dayanan uşaqlar gözlerini Zöhrə xanıma zilləyib, ağızlarını quş ağızı kimi açır, boyunlarını əyib tənbəl-tənbəl oxuyurdular. Divar tərəfdə ayaqları nazik, əyri olan oğlan heç kimə baxmadan təkcə dodaqlarını tərpədirdi. Başqa bir oğlan isə ağızını böyük açır, amma səsi çıxmırıldı. Zöhrə xanım hirsləndi:

– Düz oxumursunuz! – dedi – təzədən başlayın!

Zöhrə xanım arxada kiminsə olduğunu hiss eləyib, bir anlıq dayandı, geriyə çevrilib Bəhruzu gördü:

– Oo... Bəhruz bəy... – gülümsündü, – buyurun içəri...

– Bağışlayın, Zöhrə xanım, mane oldum...

– Xoşdur, xoşdur, Bəhruz bəy... Hansı külək sizi bizim tərəflərə gətirib çıxarıb?!

– Balaca, qaçqın bir qız axtarıram, adı Reyhan... Dedim, bəlkə sizin uşaqların arasında olar?!

Bəhruz uşaqları gözdən keçirəndə, onların duruşundakı muti, yazıq, boynubükük, əliağzında, bir ciyni yuxarıda, bir ciyni aşağıda, mırıqdisli, ağızcaçıq, mürgülü, bunnala bənzər vəziyyətlərindən gülməyi tutsa da, özünü saxladı. Dəyirmisifətli qızı görüb naümid yanına çağırıldı. Qız qorxub geri çəkildi, gəlmək istəmədi. Zavallı! Bəhruz onu bir də səsləyib çağıranda, ağlamağa başladı, elə bildi ki, aparmağa gəliblər. Zöhrə xanım irəli yeriyib onu bağırna basıb göz yaşlarını silə-silə:

– Niyə ağlayırsan? – soruşdu, – yaxşı əmidir o...

- Mən... Mən getmək istəmirəm...
- Qorxma, qızım, səni aparan yoxdur.
- Adın nədir? – Bəhruz soruşdu.
- Əmisi, onun adı Reyhan deyil... – deyə Zöhrə xanım bayaqdan qorxu içində baxan balaca qızın başını sığallayıb Bəhruzun yanına qayıtdı – axtardığınız bizim uşaqların arasında yoxdur, Bəhruzbəy!

– Görürəm yoxdur, bağışlayın, Zöhrə xanım, hələlik. Əkbərbəyə salam söyləyin.

Kor-peşman qayıdan Bəhruz yorğun olduğunu duyub, ordan birbaş evə gəldi, yerinə girən kimi yatdı.

6

Qaçqınlar xəyalından çıxmırıldı.

Şəhərdə erməni generalı Andronikin dəhşətli hücumlarından, vəhşiliklərindən yana-yana danışındılar. Türkiyədə xəyanət üstündə bir qulağı kəsilmiş Andronik ətrafinə böyük qoşun yığmışdı. Məqsədi bütün azərbaycanlıları qılıncdan keçirmək, Naxçıvanı, Qarabağı zəbt etmək idi. Onun burnu Naxçıvanda möhkəm əzildi, odur ki, yuxarılara, Qarabağa tərəf hərəkət etdi. Qabağına çıxan bütün Azərbaycan kəndlilərini dağıdır, yerlə-yeksan edir, camaat isə canını qurtarır qaçırdı. Silahsız, fağır, torpaq adımı olan sadə insanlar evsiz-eşiksiz qalıb, hara gəldi baş götürüb gedirdilər.

Onların çox hissəsi yaxın olduğu üçün Naxçıvana gəlirdi. Bəhruz ürəyi ağrıya-ağrıya onları çəkir, çəkirdi...

Məsciddən aralıda, balaca, dəyirmi bağın xiyabanında bir dəstə adam dayanmışdı. Ortalıqda on, on iki yaşındadır, başına araqçın qoymuş bir qız məzəli hərəkətlərə rəqs edirdi. Araqçının hər tərəfindən pullar sallanırdı. Qız elə oynayırkı ki, pullar buna uyğun gələn ahənglə cingildəyirdi. Özündən balaca, yeddi-səkkiz yaşılı bir oğlan isə

dəf çalırdı. Başındakı dəyirmi papaq iri olduğundan onu gülunc göstərirdi, dəfi şovqlə vurduqca, necə-edirdisə, papaq başında qalxıb-düşürdü.

Bəhruz onlara baxırdı. Ciyninə bir əl toxundu. Geriyə dönəndə qarşısında tanış sifətli bir adam gördü.

— Sizə nə lazımdır?

— Yenə məni tanımadın, eybi yox, Bəhruzbəy, Cəfərqulu xanın köməkçisiyəm.

— A!.. Buyurun... — Bəhruz onu — Naxçıyanda sərgidə, Tiflisdə isə pansionatın qabağında və vağzallarda görüyü dazbaş adamı indi tanıya bildi — mənə dair qulluğunuz?!

— Cəfərqulu xan sizi görmək istəyir...

— Cox şadam, nə vaxt təşrif buyurum?!

— Nə vaxt istəsəniz...

Cəfərqulu xan onu soyuq qarşılıdı, elə bil yayda, sərgiyə gələndə görüyü adam deyildi, ağ köynəyin əvəzində indi əynində yaşıl ipəkdən köynək, köynəyin üstündən qoyun dərisindən cübbə geymiş, cübbənin yunları elə bil onu havaya qaldıracaqdı. Bəhruzu altdan-yuxarı süzüb birbaşa mətləbə keçdi:

— Təvəqqə edirəm ki, qızımın şəklini çəkəsən...

— Baş üstə, xan! Nə vaxt buyurursunuz?!

— Hazırsansa, elə indi...

— Hazırıam.

Bir azdan nökərin müşayiəti ilə Bəhruz uzun dəhlizdən keçib, başdan-başa xalılarla döşənmiş geniş otağa daxil oldu. Otağın bir yanında dəmir çapayı, bir yanında beş-altı gözlü komod, komodun yuxarı hissəsində, divarda, ətrafi naxışlı güzgү, çapayıının üstündə isə xalı, xalının üstündə Bəhruzun Haça dağ şəkli vardi. Öz əsərini belə otaqda görən Bəhruza sanki dünyani verdilər. Bunu ona Tiflisdə Narinc deyəndə, əhəmiyyət verməmişdi, amma indi gözləri ilə görəndə tamam başqa təsir duydu,

sevinib divara baxdı, olduğundan iki qat güclü və füsünkar əsər kimi göründü. Bu vaxt qulluqcu ilə birlikdə Narinc içəri girdi və düz Bəhruzun üstünə gəldi. Yenə gah kiçilən, itən, gah çıxan, böyükən xalı ilə birlikdə qəşəng üzü işiq saçdı.

— Bəhruz, xoş gördük, — deyə əlini uzatdı, — necəsən, Bəhruz?!

— Sağ ol, Narinc, pis deyiləm.

— Sən məni elə indi çəkmək istəyirsən?!

— Elə indi!

— Qoy onda gəlin kimi bəzənim, sonra. Bir az gözləyə bilərsən?

— Əlbəttə!

Bir azdan qayıdan Narinc tanınmaz olmuşdu. Bu nədir, ilahədir, mələkdir, möcüzədir, yoxsa sehrli qüvvədən yaranmış gözəllər gözəli?! Bəhruz qeyri-adi gözəlliyyin qarşısında titrədi, ona pəncərə tərəfdə əyləşməyi məsləhət görüb, rəng qutusunu açdı. Qulluqcu da Narincin yanında, komoda söykənib dayandı. Bəhruz bir də diq-qətlə Narınca baxdı. Çin qumasından olan zərif köynəyinin üstündən təptəzə arxalıq geymişdi. Arxalığın ətəkləri, yanları mənguləli idi, qızılı saplarla toxunmuşdu. Boyundan zümrüd muncuqlu, qızıl pullu silsilə sallanırdı. Şəfəq saçan boğazaltı isə onun ağappaq boynunu tamam tutmuşdu. Hələ sırgaları! Naxışlı, zərli araqcını. Bu gözəl bəzəklərin içində isə işiq saçan qəşəng üzünü gözəlliyi daha qabarıq üzə çıxırdı. Bəhruz çəkməyə başlayanda, Narinc soruşdu:

— Tiflisdə sonra yanına gəlmədin.

— Bir dəfə gəldim.

— Nə vaxt?! — Narinc sadəlövhəcəsinə heyrətləndi, — heç yadına gəlmir.

— Çünkü səni görə bilmədim.

— Niyə?!

– Çünkü pansionatın qarşısında bir kişi – daha doğrusu atanızın köməkçisi mənə xəbərdarlı etdi ki, bir daha bu ətrafda firlanmayım.

– Sən də qorxdun, firlanmadın?!

– Yox...

– Oy... Hər adamin sözü ilə durub-oturmaq... Hələ ona dönə-dönə tapşırımişam ki, mənim işlərimə burnunu soxmasın. Səninlə Mixaylovski xəstəxanasına getməyimi də atama çatdırıb.

– Hardan bilib ki?!

– Onun bilmədiyi şeyə qurd düşər. Onda işi-peşəsi nə idi, məni güdmək... Bircə sənin yanına gəlməyimdən xəbər tutu bilməyib.

– Nə əcəb?!

– Allah bilir, haralarda veyillənirdi. Bəzən atamı da başa düşə bilmirəm. Öz atamı. Az qalır məni quş kimi qəfəsdə saxlasın. Deyirəm ki, ata, icazə ver, həyətdən bayıra çıxm, heç yerə qoymur, üstümə qışqırır. Şəklimi çəkmək üçün səni çağırmaq istəmirdi. Yalvarıb yaxarmışam. Axır ki, birtəhər ipə-sapa yatıb. Mən səni tez-tez yad edirdim. İnan, oğlan olsaydım, evinizə də gələrdim.

– Mən şad olardım, Narinc.

– Ancaq neyləyim ki... Bizim qəribə qayda-qanunlarımız çox şeyə mane olur... Gələ bilməmişəm. Bir şeyi səndən gizlətməyəcəyəm. Səni görmək istəyirdim. Çox... Bəs sən?!

– Mən də...

– Heç inana bilmirəm, Bəhruz?!

– Niyə inanmırsan ki?!

– Görmək istəsəydin, gələrdin.

– Bir neçə dəfə gəlmisəm bura, hasara qədər, dayanıb hasarın yanından baxmışam.

– Mənə görə gəlmisən?

– Səndən başqa burda heç kimi tanımiram.

– Cox sağ ol, Bəhruz! Hasara qədər gəlmisənsə, demək məni görmək istəmisən! Bir sualım da var: nə üçün?!

– Bilmirəm, amma görmək istəmişəm.

Narinc qəhqəhə çəkdi.

– Mən izah edə bilərəm. Sənin gözəl sənətin var, Bəhruz. Bu sənətinə görə mən bəzən qibtə edirəm. Axı sənətkarları hamı sevir, eləcə də mən...

Narinc nədənsə kədərləndi, başını aşağı dikib susdu. Bəhruz indi özünü sərbəst duyub, sürətlə çekir, onun bu vəziyyətdəki duruşunu – bu duruştaki gözəlliyi verməyə çalışırdı. Təbəssümü itdiyi üçün üzünün işığı azalmışdı. Göz qapaqları aşağı enmişdi. Qızıllar, parıltılar içində zərif, kədərli, düşüncəli bu qız daha füsunkar olmuşdu. Bəhruz qaçqınları xatırladı, onlarla Narinc arasındaki dərin uçurumu gördü, nədənsə xəyalına gah Hürnisə, gah Tiflisdəki Mixaylovski xəstəxanasında rast gəldiyi Pakizə canlandı və birdən hiss etdi ki, Narinc üçün bu bəzəklər, parıltılar yoxdur, bunlarla yaşamır, ürəyində tamam başqa duyğular var. Bir də gördü ki, Narinc vəziyyətini dəyişmədən, həzin-həzin şeir oxumağa başladı. Sonra susdu, eləcə fikir və xəyal içində qaldı. Birdən-birə Bəhruz onu sırgalarsız, boğazaltısız, silsiləsiz təsəvvürünə gətirdi, bunlarsız da Narinc qəşəng idi. Qızın belə fikrə, xəyalala getməsi rəssamın sürətlə və inamlı işləməsinə kömək etdi.

Evə gələndə bərk yorğun olduğunu duyub, xalının üstünə sərildi, mütəkkəyə söykənib kədər qarşıq sevincə, düşünməyə başladı. Dil-dil ötən Şirin xanım yemək gətirdi, Bəhruz yeməyə gözünün ucu ilə də baxmadı. Nə yemək?! Öz-özünə məətəl qaldı. Bir damcı da olsun yemək istəmirdi. Sanki dünyani yemişdi. Hansı tərəfə çevrilirdi, təkcə Narinci göründü: bər-bəzəksiz, qızılısız, parıltısız, sadə, güləş, mehriban Narinci. Hiss edirdi ki, ona qanı qaynayıb, bir çinqiya, bir kəlməyə bənddir, dərhal alışa, yana bilər. Birdən Hürnisə yadına düşdü, axı yeməyi həmişə Hürnisə gətirirdi, bəs hanı, hardadır?! Qəribədir, son vaxt-

lar bu yaziq, fağır qıza ürəyində duyduğu istilik bircə anda yox olmuşdu. Hürnisəni sevmək isteyirdi, sevə bilmirdi. Narıncı isə sevmək haqqında düşünmürdü, amma sevməyə hazır idi. Sevsəydi də bunun nə mənəsi?! Heç Cəfərqulu xan ona – kasıb bir rəssama doğma qızını verərdimi?! Belə ziddiyətlərlə, qəribəliklərlə, tərsliklərlə dolu həyatın çərçivəsindən də çıxməq mümkün deyil.

Şirin xanım yenidən otağa girəndə hay-küy saldı:

– Bu nədir, gözüm-canım, yeməyə əl də vurmamışan, nə olub, yoxsa xəstəsn?! Ye, qurbanın olum, ye, dərdin-azarın mənə gəlsin, özünü üzmə, yeməyinə fikir ver...

– Hürnisə hanı?!

– Bir az naxoşlayıb. Öz evindədi.

Bəhruz könülsüz çörək yeyib, Şirin xanım getdikdən sonra astaca otaqqdan çıxdı, Hürnisəgilin həyatınə girib, torpaq döşəməli eyvana keçdi, qapını döydü, içəridən səs eşidib açıb girdi. Hürnissə yorğan-döşəkdə yatırdı. Bəhruzu görüb gözləri böyüdü:

– Bəhruz dadaş! – deyə yorğanla birlikdə ayağa qalxdı, – nə zəhmət çəkmisiniz?! Gedin, Vallah-Billah heç nə yoxdur, bir az başım ağrıyrı, keçib gedəcək. Xahiş edirəm, gedin...

– Gəldim ki, bilim necəsən?!

– Yaxşıyam!

Bəhruz ona xoş sözlər demək istədi, bacarmadı, bildi ki, çıxıb getməsə, Hürnisə yerində uzanıb yatmayacaq. Odur ki, başını aşağı dikib gözaltı ona baxa-baxa otağı tərk etdi.

7

Bəhruz hər gün Cəfərqulu xanın evinə gedir, Narıncın portreti üzərində işləyirdi.

Bu imarətdə onu Narıncadan başqa heç nə maraqlandırmırıdı.

Hətta hər dəfə müqəvvə kimi lal-dinməz otaqda nəzarətçi kimi dayanan qulluqçunu belə görmürdü.

Bəhruza elə gəldi ki, otaqda bir Narıncıdır, bir də özü. Daha heç kim. Belə düşünmək ona sevinc gətirirdi.

Çox zaman susurdu. Narınc özü onu söhbətə tuturdu:

– Təzə nə çəkirsən, Bəhruz?!

– Naxçıvan çaparını...

– Bu, hardan ağlına gəlib?!

– Uşaqlıqdan. Əlixan məscidinin yanında görmüsəm, at üstündə, qılıncla... O vaxtdan yadımdan çıxmır.

– Mən yaxşı bir çapar tanıyıram, adı Məciddir.

– Elə onu çəkirəm.

– Bəs sən onu hardan tanıyırsan?!

– O vaxt gördüğüm çapar elə Məcid olub.

– Əntiqə bıqları var onun, hər dəfə görəndə məni gülmək tutur. Yəqin ki, bıqlarını da çəkirsən.

– Onsuz şəklin nə ləzzəti?!

Bu vaxt Cəfərqulu xan otağa girib, şübhəli-şübhəli onlara baxdı, Bəhruza yaxınlaşıb sərt səslə soruşdu:

– Nə vaxt qurtarırsan?!

– Hələ bilmirəm, xan...

– Necə bilmirsən?! – xan açıqlandı, neçə gündür gəlib gedirsən, ortalıqda bir şey yox... Mən naraziyam, tez eləyin, qurtarın...

Narınc Bəhruzu müdafiəyə qalxdı, elə mehriban dillə Cəfərqulu xanı ələ aldı ki, xan daha heç nə deyə bilmədi. Pərtliyini gizlədə-gizlədə, şəklə ötəri nəzər salıb çıxıb getdi. Bəhruz isə Narıncın müdafiəsində doğmaliq duydı, başını qaldırıb minnətdarlıqla Narınca baxdı. Qızın yanaqları qızarmışdı, bu qızartı içində xal da yoxa çıxmışdı.

– Tələsmə, Bəhruz! – deyə Narınc ona təskinlik verdi, – qoy portretim yaxşı çıxsın.

– Pis çıxmır...

– Sən atamdan incimə, Bəhruz. Bu o dazbaşın işidir, həmişə qapıdan bizi güdür. Elə bilir ki, görmürəm. Çox axmaq adamdır, yəqin bizdən nəsə çatdırıb atama. Söhbət etdiyimizi deyib, ya başqa nəsə... Həm də atam bizi Makuya göndərmək istəyir, anamı, məni, bibimi... Ona görə tələsir...

– Sizi niyə Makuya göndərir ki?!

– Görmürsən, Naxçıvanda aləm bir-birinə qarışır? Heç kəs baş çıxara bilmir. İngilislər, türklər, almanlar, ermənilər daha nə bilim kimlər, daraşıblar canımıza... İndi də amerikalılar gəlib. Rey adlı bir şəxs. İstanbuldan Xəlil bəy isə gündə bizdədir, atamlı məşvərət eləməkdən yorulmur. Kəlbəli xan da başını itirib. Ona görə atam bizi bu odun içindən uzağa göndərmək istəyir. Qorxuram, elə qovğa qopsun, hamı birdəfəlik olsun!

– Qaçqınları görmüsən?!

– Eşitmişəm. Daşnak Andronikin işləridir. Naxçıvana bata bilmədi. Silahsız kəndlilərin üstünə cumub, onları qılıncdan keçirir. Vicdanı olan adam belə edərmi?! Naxçıvan heç zaman bu cür dəhşətli günlər görməyib. O fağır insanların günahı nədir?! Eşitdiyimə görə Rusiyada təzə hökumət qurulub. Bakıda da aləm qarışır. Yəqin ki, qaçqınların şəkillərini çəkirsən.

– Çəkirəm.

– Yaxşı işlər görürsən, Bəhruz! Gələcək nəslə nə qalsa səndən qalacaq... Hər qaçqının şəkli bir ittihamdır! Qoy gələcək nəsil bilsin ki, o alçaq Andronik nə cür faciələr törədib. Bilsin qoy, öyrənsin qoy...

Narincın yanaqlarından qızartı çəkilmişdi, xal da astaca üzə çıxıb nöqtə kimi qaralırdı.

Bəhruz bir-iki gün də gəlib getdi, üçüncü gün isə elə gözlənilməz hadisə baş verdi ki! Qəflətən Cəfərqulu xan otağa girdi, həyəcanlı idi, üzünü qızına tutub:

– Bu axşam qonaqlarımız var, – dedi, – daha bu işi qurtarın, qızım, geyinib keçinməlisən. Anana kömək etməlisən. Vacib, hörmətli qonaqlardır...

Sonra Cəfərqulu xan Bəhruzu sarı döndü:

– A bala, haqqın nə qədərdi? – soruşdu və cibindən bir dəstə kağız pul çıxarıb ona uzatdı. Bəhruz yerindən tərənmədən donmuş kimi qalmışdı. Asta-asta başını qaldırıdı, asta-asta da ayağa qalxdı. Cəfərqulu xan onun hərisliklə pulları almaq istədiyini düşünüb, özündən razi halda:

– Götür, götür, – dedi, – hamısını götür!

Yox, deyəsən, bu qarayanız, çatmaqaş, dəyirmi sıfətli rəssam pulları götürmək fikrində deyildi. Görəsən, niyə mənə belə baxır, sanki yalvarır, sanki nəsə başqa şey demək istəyir?! Bu nədir, elə bil pulları görmür. Nə qəribə adamdır?! Birdən Bəhruz dilləndi:

– Xan, mən şəkili hələ qurtarmamışam.

– Eybi yox, elə belə də yaxşıdır.

– Ata, atacan...

– Sən sus, danışma, eşidirsin, bizim işimizə qarışma, otur yerində, şəkli də görürəm, əməlli-başlı yaxşı şəkil çıxıb. Daha nə istəyirsən?! Götür pulları!

Bəhruz Narincin tablosunu yerdən qaldırdı, asta-asta qızı yaxınlaşdı, portreti onun ayaqlarının yanında qoyub dedi:

– Bunu sizə hədiyyə verirəm, Narinc xanım, qoy məndən yadigar qalsın!

Sonra pulları əlində tutan, heyrət içində baxan Cəfərqulu xanın yanından keçib, rəng çamadanını götürdü, bir də onlara tərəf çevrildi, astaca baş əydi və otaqdan çıxdı. Cəfərqulu xan qıqpırmızı qızarıb, pərt halda əlini yellədi. Bu vaxt Narinc ayaqlarının altındakı şəkli götürüb baxdı, yerindən qətiyyətlə sıçrayıb:

– Bəhruz! – deyə bərkdən onu səslədi, otaqdan çıxıb, rəssamin ardınca qaçıb.

Cəfərqulu xan hırsılıdı, ətli yanaqları qızardı, gözləri odla doldu. Komodun böyründə qurumuş qulluqçunun üstünə qışkırdı, onu zərbələ itələdi:

- Get, qızı qaytar, tez elə, nə durmusan? Tez...
- Bu saat, xan, bu saat...

Həyətdə Bəhruz öz adını eşidib ayaq saxladı, asta-asta arxaya çevriləndə gördü ki, şəkli döşünə sıxbı dayanmış Narinc qarşısındadır. Onun yanaqları yenə qızarmış, təkcə xalı da qeybə çəkilmişdi. Narinc azca yaxınlaşıb, gözlərini ona dikdi, birdən-birə dinə bilmədi, sonra piçilti ilə:

- Bəlkə qayıdasan, Bəhruz!
- Yox, Narinc, lazım deyil.
- Mən istəməzdim ki, hər şey belə olsun. Bağışla, bağışla bizi, Bəhruz! Yəqin ki, atam bizdən şübhələnir, qorxur... Ondan da incimə... Bu şəkil isə yer üzündə mənə ən qiymətli hədiyyədir. Onu göz bəbəyim kimi saxlayacağam. Ardınca qaçdım ki, sənə təşəkkürümü bildirim.

Yüyürüb gələn qulluqçu Narinci qucaqladı, dartıb aparmağa çalışdı. Ancaq Narinc yerindən tərpənmədi. Geridə isə dəhlizin pillələri üstündə, ətli yanaqları qıpçırmızı qızarmış Cəfərqulu xan dayanmışdı. Onun arxasında dazbaşlı köməkçisi boylanırdı.

Bəhruz onların heç birini görmürdü. Təkcə Narinca, onun gözlərinə baxırdı.

- Hələlik, sağ olun! – dedi.
- Sağ ol, Bəhruz!

Bəhruz kərpic hasarın qoşa qapısına yaxınlaşanda, dözə bilməyib, geriyə çevrildi. Narinc qulluqçu ilə birlikdə bayaqkı yerində, həyətin ortasında dayanmışdı.

Dərhal qapılar açıldı, Bəhruz bu qoşa qapıdan keçib, şəhərə çıxanda, ziddiyyətli, qatma-qarışq fikirlərin burulğanında çırpınırdı. Bilirdi ki, bu kərpic hasarların arxasında başqa dünya var, bu dünyaya bir daha qayıda bilməz. Qayıda bilməsə, demək bir daha Narinci görə

bilməz. Qarşısında dərd, kədər və fəlakət içində bir şəhər vardı, bu şəhərin dörd tərəfində, uzaqda ucalan dağlar vardı, bu şəhəri, bu dağları görəndə yüngülləşən, sevinən kimi oldu, çevrilib hər tərəfə göz dolusu baxa-baxa bayaqdan qaranlıq içində olduğunu, indi isə işığın qoynuna çıxdığını güman etdi. Əhvali-ruhiyyəsinin birdən-birə belə dəyişməsinə heyran qalsa da, bir həqiqəti aydın başa düşdü: bu şəhərsiz, bu dağlarsız həyatı yoxdur.

Gözlənilmədən indi əlində əsas tutmuş qoca dilənçi ilə üz-üzə gəldi. Bəhruz onu dərhal tanıdı, ancaq qoca əsasını taqqıldada-taqqıldada keçib getmək istədi, ya görmədi, ya tanıya bilmədi.

- Baba! – deyə Bəhruz bərkdən səslənəndə ayaq saxlayıb titrəyə-titrəyə çevrildi, ondan kim olduğunu soruşdu:

- Naxçıvanın tozuyam, baba! – deyə Bəhruz zarafat etmək istədi, qoca o halda deyildi, zarafatı başa düşməyib, qulağını ona sarı əydi. Yəqin ki, həm zəif görür, həm də pis eşidirdi. Dilənçi əvvəlki kimi deyildi, xeyli düşmüş, ariqlamış, gözlərinin dərinliyindən süzülüb gələn işiq sönmüş, sümükləri üzə sıxmış, avazımış və sərtləşmişdi. Yuxudan ayılan uşaq kimi qoca birdən ayıldı, yaxına gəldi, sevinə-sevinə:

- Tanıdım, oğul, tanıdım, – dedi, – necə varsan?!
- Sağ ol, baba. Görünmürsən, yoxsan?!
- Kənddəydim, oğul, özümə behişt yer tapmışdım. Qoymadılar dünyadan rahat köcüb gedim. Aləmi qatdlar bir-birinə. Yenə qayıtmışam şəhərə. Allahın əmri belədir, bala. Allahın kərəminə qurban olum, ona görə qorxum yoxdur. Çünki başımın üstündə dayanıb. Ayaqlarım torpaq üstə yeriyir, bəsimdir, naşükür deyiləm, Xudavəndi-ələmin sayəsində hələ ki, yaxşıyam.

Qoca əsasını yerə vura-vura uzaqlaşdı. Bəhruz isə dayanıb uzun müddət onun dalınca baxdı.

Bu hadisələrdən sonra Bəhruzun həyatında sürətlə yenidən hadisələr baş verdi. Bütün şübhələrinə, tərəddüdlərinə son qoyub Hürnisə ilə evləndi. Şirəlibəy, Şirin xanım həyətdə, alça ağacının böyründəcə kiçik toy məclisi düzəldilər. Nə təntənə, nə hay-küy, nə çığır-bağır, nə də parıltılar, bər-bəzəklər! Bəhruz Hürnisəni xoşbəxt görmək isteyirdi. Hürnisə də xoşbəxt idi, amma bu hissini açıq göstərə bilmirdi. Başına ağ ipək kəlağayı salmış, əyninə uzun, güllü paltar geymişdi. Bəhruz yanaşı əyləşmək üçün onu məclisə gətirməyə nə qədər cəhd etdi də, mümkün olmadı. Babası Əşrəfbəy də ayağına getdi, Hürnisə bir daşa döndü, yerindən tərpənmədi ki, tərpənmədi. Otağın həyətə açılan balaca pəncərəsindən baxıb bütün məclisin necə şən və gözəl keçdiyini gördü. Faytonçu Kərbalayı Abbas nə oyun çıxartdı, elə bil bədənində sümüyü yoxdu, birdən elə uzanırdı ki, qamış kimi olurdu. Birdən də dəyişib qarız kimi şışır, gah armud, gah buzov şəkli alırdı. Bir də görürdün ki, əlləri üstə göyə qalxıb.

Bəs o gəlin, o kişi kimdir?! Nə gözəl geyiniblər. Hürnisə Əkbərbəylə Zöhrə xanımı gördü. Zöhrə xanım Hürnisənin yanına gəldi, onu qucaqlayıb öpdü, boynuna mirvari boyunbağı keçirdi. Hürnisə ömründə belə qıymətli, gözəl boyunbağı görməmişdi. Başdan-başa ətir qoxuyan, gözəllik içində, bər-bəzək içində sadəliklə deyib gülən Zöhrə xanımı heyranlıqla süzürdü. Sonra Zöhrə xanımın şer oxuduğunu görəndə ağızı açıla qaldı. Bu ki möcüzədir, səsi də, hərəkətləri də, oxuduğu şeirin misraları da, başdan-başa özü də gül kimi incədir. Deyəsən, bir az abırsızdır, heç kəsdən çəkinmir, nə utanır, nə həya edir, özünü kişi kimi aparır. Bir bax, təkcə mən yox, hamı ona heyran olub, hətta Bəhruz da. Böyründə oturan kişi də, yəqin, doğmaca əridir.

Qonaqlar dağıldan sonra, Şirin xanım da, Şirəlibəy də yaxınlaşış Hürnisəyə xeyir-dua verdilər, "Xoşbəxt ol, qızım, xoşbəxt ol!" deyən Şirin xanım xoş sözləri dalbadal yağış kimi yağıdırırdı. Şirəlibəy sakit-sakit gülür, başını razılıqla yırgalayırdı. Onu balaca gəlin otağına ötürdülər. Hürnisənin gözləri dörd oldu: təptəzə yandırılmış alabəzək şamların işığı titrədikcə kölgələri divarda, tavanda əks edirdi və xoş gözəllik yaradırdı. Birdən qapı açıldı, Bəhruz içəri girib, onu görən kimi başını aşağı dikən Hürnisəyə yaxınlaşdı. Gözlərini yuman Hürnisə Bəhruzun arxadan qollarından tutduğunu duyanda bihuş kimi çevrilib, başını onun sinəsinə qoydu. Bəhruz Hürnisəni qucaqlayıb, saçlarını sığallayanda, birdən otuz yaşının tamamında Mariya ilə birlikdə keçirdiyi gecə yadına düşdü. Hürnisə titrəməyə başladı. Bəhruz əyilib üzünü qızın üzünə toxunduranda, Hürnisə diksindi, gözlərini açdı, qızarıb pörtdü və bu zaman özünəməxsus gənclik gözəlliyi üzə çıxdı. Fürsətdən istifadə edən Bəhruz dodaqlarını dodaqlarına yaxın gətirdi, onun incə "oy" deyən səsindən daha da coşdu, bir əli ilə başından tutub özünə tərəf çəkdi. Hürnisə balıq kimi çırpındı, sonra yavaş-yavaş sakit oldu.

Toydan sonra Bəhruz evdən çıxmırıldı. Həmişəki kimi bir künçə çəkilib, şəkillərinin üzərində çalışırdı. Hürnisəni xoşbəxt etmək onun böyük arzusu idi, bu arzusunu həyata keçirdikdən bir-iki həftə sonra bədbinləşdi və başa düşdü ki, bu, özünə, həyatına baha başa gəlir. Cənki varlığında bir boşluq, soyuqluq duyurdu. Ancaq Hürnisənin əl-qol açığını, şənləndiyini, üzünün təbəssümlə dolduğunu görəndə bunları unudub özündən razı qalır, hətta sevinirdi. Demək, Hürnisə xoşbəxt idi. Bir hadisə onun bu xoşbəxtliyinə kölgə saldı.

Günlərin birində, qapı ağızında qara rəngli, təzə fayton dayandı, qapının çaxçaxı döyüldü, Hürnisə çıxıb qapının ağızında gənc, gözəl bir qız görüb, qorxa-qorxa geri çəkildi.

– Mənə Bəhruz lazımdır! – qız dillənəndə, Hürnisə ona bir də diqqətlə baxdı, şaşqın bir vəziyyətdə “ölmüş nə qəşəng qızdır, kimdir görəsən?” – deyə xəyalından keçirdi, sonra:

– Bəhruz evdədir, buyurun, – özü qabağa düşdü. Qız onun dalınca həyətə girdi, həyətdəki birinci qapının yanında dayanıb içəri girən Hürnisəni gözlədi. Hürnisənin otağa girib söz deməsi ilə Bəhruzun ildirim kimi yerindən şığıyb qapiya cumması bir oldu.

- Bu, sənsən, Narinc?!
 - Mənəm, Bəhruz!
 - Buyur, əyləş, Narinc!
 - Yox, Bəhruz, gedirəm, vaxtim azdır.
 - Bura iş otağımdır, şəkillərimi göstərə bilərəm.
 - Başqa vaxt, Bəhruz! Atam bizi tezliklə Makuya göndərəcək. Fürsət düşdü, mən də bu fürsətdən istifadə edib, yanına gəldim. Gəldim ki, səninlə görüşüb ayrılmış. Şəklimi qiyamət çəkmisən, onu da özümlə aparacağam. Haça dağı da. Mən də uzaqdakı dağları çox sevirəm, sənin kimi! Saatlarla dayanıb onlara baxıram. Heç yorulmuram.
 - O dağlara tərəf getmişən?!
 - Yox, getməmişəm. Aparan olsun gərək...
 - İstəsən, mən...
 - Qalsın Makudan qayıdanandan sonraya...
 - Nə vaxt qayıtmaq fikriniz var?!
 - Heç nə məlum deyil, Bəhruz!
 - Bəlkə bir az əyləşsən, çay gətirim...
 - Yox, Bəhruz, səni gördüm bəsdir, gəl, məni faytona qədər ötür!

Bəhruz Narincin dalınca həyətdən çıxanda, qız faytonun yanında dayanıb, üzünü ona tərəf çevirdi, əlini uzatdı, kədər içində baxıb.

- Sağ-salamat ql, Bəhruz! – deyə kədərlə dillindi,
- Naxçıvanda ürəyimə yaxın bir adam varsa, o da sənsən. Salamat ql. Hələlik, Bəhruz!

– Sağ ol, Narinc, yaxşı yol!

Narinc faytona qalxdı, fayton hərəkətə gəldi, yavaş yavaş uzaqlaşdı, Bəhruz isə gözdən itənə qədər onun ardınca baxa-baxa qaldı. Qayıdib həyətə, sonra evə girəndə Hürnisəni gözü yaşlı görüb tutuldu:

– Niyə ağlayırsan, Hürnisə?!

– Ağlamıram! – Hürnisə üzünü ondan çevirib otaqdan çıxməq istədi. Bəhruz qoymadı, könlünü almağa, Narinc haqqında məlumat verməyə çalışdı. Bunların heç biri onu sakit edə bilmədi. O vaxtdan Hürnisənin üzü gülmədi.

Üç gündən sonra Bəhruz Narincdan məktub aldı, açıb oxudu: “Bu gün Makuya yola düşdü. Heç getmək istəmirəm, doğma Naxçıvandan ayrılməq mənə çətindir. Məktub sənə çatanda yəqin ki, mən yolda olacağam. Makudan qayıdan kimi səni axtarib tapacağam. Narinc”. Bəhruz məktubu cibinə qoyub şəhərə çıxdı, Mömünə xatun məqbərəsindən ötüb Cəfərqulu xanın iqamətgahına doğru getdi, uca hasara yaxınlaşıb dayandı. Bilirdi ki, bu hasarın arxasında Narinc yoxdur, yenə uzun müddət dayanıb baxa-baxa qaldı. Ən yaxşı əsərlərindən ikisi Narincin – o zərif qızın ixtiyarında həmişəlik qalmışdı.

Günlər keçirdi. Bəhruz maddi korluq çəkdiyi üçün şəkillərini satmaq fikrinə gəldi. Onların ən yaxşlarını seçib bazara gətirdi, bazarın gur yerində münasib yer təpib, şəkillərin bir qismini Xan çarşısının kərpic divarı boyunca düzdü, çərçivəyə alınmış o biri qismini isə dükkanların vitrinlərinə qoydu. Özü kənarda vaxtını itirməsin deyə gah ayaq üstə dayanıb, gah qatlama kürsüdə əyləşib albomuna şəkillər çəkirdi. Bir həftə keçdikdən sonra əlində əsa tutmuş qoca dilənçi yaxınlaşıb, divarın o tərəfində hıqqına-hıqqına yerə çökdü. Elə belindən tutub ufuldayırdı. Bəhruz qatlama kürsünü götürüb onun yanına getdi. Qoca başını qaldırıb zəndlə baxdı:

– Kimsən, a bala?!

— Tanımadın, baba? Naxçıvanın tozu, o gün səninlə görüşən adam...

— Hə, indi tanıldım. Nə əcəb güzaranını bura salmışan?!

— Şəkillərimi satıram.

— Satırsan?! — qoca əsəbi-əsəbi soruşdu, — onları almağa kimin gücü çatar?! Satma, bala, satma! Nə qədər satsan yenə qəpik-quruşdur.

Bəhruz qulaqlarına inana bilmirdi. Qocanın bu sözlərindən sonra indiyə qədər satdığı bütün əsərlərinə görə təəssüf duydu, ağrı duydu, başa düşdüyü həqiqətin indi yoxsul, dilənci insan tərəfindən deyilməsi onu yerindən oynatdı. Pambıq kimi yumşaq ağılığın arasından quyu kimi dərin, solğun gözlərlə baxan, qırış-qırış, sərt sıfətin məna ilə dolu ifadəsini anlamaqdan uzaq deyildi. Satdığı əsərlər, elə bil heç zaman çəkilməmişdi, indi onlar Bəhruz üçün yox idi və bir daha olmayacaqdı.

Elə bu vaxt qəribə hadisə baş verdi. Başına dəyirmi papaq qoymuş, belinə qara toqqa bağlamış bir gənc Bəhruzun üstünə gəldi, dişindən çıxan bütün kobud, acı, təhqiramız sözləri yağış kimi yağırdı. Bəhruzun döyükə-döyükə, təəccübə baxması onu daha da qəzəbləndirdi, əlini dükan vitrininə tərəf uzadıb ağızı köpüklənə-köpüklənə dedi:

— Atamın şəklini çəkib niyə məsxərəyə qoyursan, kimi ələ salırsan, de görüm, kimi? Niyə onun şəklini çəkmisən?

— Sənin atanı tanımiram.

— Yaxşı tanıyırsan, odur, bax, dükana da qoymusan, deyəsən, başın bədəninə ağırlıq eləyir, şeytan deyir, vur bağırsaqlarını tök bayıra, mürtədin biri, mürtəd! Onu gözünün qabağında cırıq-cırıq eləyim, sən də dur tamaşa el!

Gənc cumub vitrindən xəsis satıcının günəş işığında pula baxdığını göstərən şəkli dartıb çıxartdı, çərçivəni

ayaqları altına salıb xincim-xincim əzişirdi. Buna baxmayaraq gəncin hirsi soyumadı, yenə Bəhruzun üstünə gəlib, əllərini ölçə-ölçə hədələdi, kobud, ağır sözləri dalbadal yağıdırmaqdan çəkinmədi. Get-gedə qızışır, öldürməklə hədələyir, kişi papağına and içib, onu tikətikə doğrayacağını söyləyir, bir an belə sakit olmurdu.

Bəhruzun qanı qaralsa da, özünü möhkəm saxladı, ürəyinin dərinliyində əsərinin oyatdığı təsir gücünə görə isti bir dalğa kükrədi. Şəkil nə vaxtsa, elə bu bazarın özündə çəkmişdi, həqiqətən də həmin adamın indi kim olduğunu, nə satdığını bilmirdi, bunları unutmuşdu.

Qoca dilənci şəkillərini yiğışdırıb, evə gedən Bəhruzun səbrinə, dözümünə, dəliqanlı gəncə baş qoşmamasına görə heyran qaldığını bildirdi.

Bəhruz bir həftədən çox bazarda görünmədi, məcbur olub, yenə gələndə başqa hadisə ilə üzləşdi.

9

Yenə şəkillərini satırdı.

Tez-tez dərvish Həsənə dəyirdi, o, bazarın yaxınlığında öz sənəti ilə camaatın qarşısında çıxış edirdi.

Yenə bir dəfə şəkillərini qoca dilənciyə tapşırıb Həsənin yanına getdi. Dərvish saz çala-çala şən nəgmə oxuyurdu, birdən-birə ahəngi dəyişdi, “qardaşiq biz” adlı təzə nəgməni ətrafına toplaşan kütləyə öyrətməyə başladı. Nəgmənin ahəngi rəvan, axıcı, xoş olduğu üçün “qardaşiq biz” sözlərini asanlıqla bu ahəngə uyğun bütün kütlə həvəslə oxuyurdu. Bəhruz da dərvishin bu cazibəsindən çıxa bilməyib, hamiya — bütün kütləyə qoşuldu. Oxuya-oxuya camaata tərəf baxdı. Onların arasında hər cür adamvardı; böyük də, kiçik də, varlı da, yoxsul da, qadın da, dilənci də, şikəst də! Birdən əli silahlı çaparlar yüyürdülər, hər tərəfdən dərvish Həsəni qamarlayıb, şey-

şüylərini yiğisdirib aparmaq istəyəndə, kütlə dalğa kimi onların üstünə yeridi. Bəhruz nə vaxt dərvişə yaxınlaşdığını bilmədi, onu iki-üç çaparın əlindən alıb, qaçırməq istədi. Ancaq dərvış onu sakit etməyə çalışıb dedi:

— Bəhruz, başını salamat saxla, məni onsuz da tutacaqlar. Xeyri yoxdur. Bax, görürsən, nə qədər çapar gəlib, onların arasından məni necə aparacaqsan?

Bəhruz dərvişdən əvvəl çaparları görmüşdü. Nədənsə qorxmadı, dərvişi xilas etmək üçün bir yol axtarmaq istəyəndə, yenə dərvişi yaxaladılar. Bu zaman çaparların içində Məcididən görən Bəhruz onun üstünə yüyürdü, Məcid etinasız kimi ağızını açmağa imkan vermədi:

— Geri çəkilin! — deyə adamların üstünə elə bərkdən qışqırkı ki, Bəhruz özünü itirdi, bir də gördü ki, dərvişi beş-altı çapar aparıb gedir. Bəhruz cummaq istədi, amma o tərəfə getməyə qoymadılar. Məcid sakitliyi bərpa etməyə çalışırdı. Birdən Bəhruz onun lap yaxına gəldiyini görüb qəzəb içində yaxasından tutdu:

— Kömək elə ona, kömək elə... Təvəqqə edirəm səndən, buraxdır onu, günahsızdır, tez elə...

Məcid bunu gözləmirdi, Bəhruzun əllərini qüvvətli zərbə ilə itələyib, tüsəngini qaldırdı:

— Çəkilin geriyə! — deyə bərkdən qışqırkı. Bəhruz üçün bundan ağır zərbə ola bilməzdi. Heyrət içində gözləri böyüdü, qəzəbindən bütün bədəni titrədi, çaparlar kütləni qovur, dağıdır, heç kim müvazinət göstərmədən başını götürüb qaçırdı. Amma uzaqdan uşaqların “qardaşq biz” nəğməsini eşidən də Bəhruz bir az özünə gəldi. Məcidə nifratlı baxdı. Onun o biri çaparlardan fərqini; uca boyunu, uzun, qara biglərini, qotazlı papağını, həmişə belindən sallanan tüsənglə dayandığını, bir kişi qeyrətini, məgrurluğunu görə bildi. Məcidin Bəhruzu tanımaq istəməməsi, kobudluğu dəhşət olsa da, bu anda, bu Naxçıvan çaparının əzəməti həqiqətən qeyri-adi təsir

gütünə malik idi. Belə düşündüyü vaxt, çapar Məcid əzəməti sinəsini qabağa verib dedi:

— Get, Bəhruz, axşam sizə gələcəyəm! — sonra isə dəyişib, üstünə qışqırmağa, qovmağa başladı.

Bəhruz onun hərəkətindəki səmimiyyəti, gizli niyyəti duymaqdan uzaq adam deyildi. Axşam Məcid dediyi kimi, qapının ağzında göründü, içəri girən kimi Bəhruzun üstünə düşdü.

— Ay qardaş, məndən inciməyə haqqın yoxdur, mən vəzifə borcumu yerinə yetirirdim, sən də ki, uşaqlıq edirsən. Heç bilirsən, o gədə kimdir?! Neçə vaxtdır axtarırlar. Bizim dinin, məzhəbin, xalqın düşmənidir.

— Düşmən deyil! — Bəhruz özündən asılı olmadan hırslı dilləndi, Məcid heyrət içində ona baxıb bir anlıq susdu, sonra sakitcə soruşdu:

— Düşmən deyilsə, bəs kimdir, niyə tuturlar?!

— Bunları bilmirəm, Məcid dayı, dərvişdən nə düşmən? El-oba gəzə-gəzə mahnilər oxuyur.

— Bizi Kəlbəli xan göndərdi, onu tutaq, dedi ki, xalqımızın düşmənidir.

— Onu öldürəcəklər? — Bəhruz həyəcanla soruşdu.

— Nə deyim, başım çıxmır...

— Necə xilas etmək olar?!

— Çətin, çox çətin! Kəlbəli xanın dustağıdır. Ona yaxın düşmək olmaz.

— Yanına xahişə gedərəm.

— Faydası yoxdur, Bəhruz! Naxçıvana indi amerikalılar ağalıq etmək istəyirlər. Kəlbəli xan özü ağalığını başqasına vermir. Divanxana da onun əlindədir, külli aləm də! Bu ixtiyarı başqasına vermək axmaqlıqdır. Türkər də o tərəfdən başının üstündə dayanıblar. İndi necə olacaq, bir Allah bilir.

— Bəs ingilislər nə oldu?!

— Coxdan çıxb gediblər.

Bəhruz səhər Kəlbəli xanın hüzuruna getdi. Xan gec olsa da, onu qəbul etməyə razılıq verdi, uzunətəkli, üstü zərli naxışlarla hörlülmüş əbasını ciyinə salıb, xalılar döşənmiş böyük otağın qapısına yaxınlaşdı, ədab-ərkanla salam verən Bəhruzu diqqətlə baxıb soruşdu:

- Kimsən, nəçisən?!
- Rəssamam, Kərbəli xan, yanınızda bir xahişə gəlmişəm.
- Buyurun görək...
- Rica edirəm, dərvish Həsənə azadlıq verəsiniz...
- Bala, səni indi tanıldım, maşallah sorağın bütün Naxçıvanı tutub. Bir şəkilini də mən almışam, bax, bu otaqdadır.

Kəlbəli xan barmağında bahalı üzük olan əlini otağın uca divarına uzatdı. Divarda çərçivəyə alınib böyük xalının üstündən asılmış Ağrı dağının şəklini görəndə Bəhruz diksindi, bu əsərini tamam unutmuşdu, onu harda, nə vaxt, kim almışdı, heç nə yadına gəlmirdi. Belə bər-bəzəkli, dəbdəbəli yerdə öz şəklini görmək – ona gizli qürur verdi, sənətinə qiymət verildiyinin yenə şahidi oldu. Kəlbəli xan qara, uzun təsbehini oynada-oynada ona baxır, sanki keçirdiyi hissərinə mane olmaq istəmirdi. Elə ki, Bəhruz gözlərini divardan çəkib, ona tərəf çevirəndə dilləndi:

- Sənə hörmətim çoxdur, bala! Fəqət, xahişinə əməl edə bilməyəcəyəm. Çünkü dərvish düşməndir, xalis düşmən, həm xalqın, həm də Naxçıvanın düşməni! Canım, bu torpaq nə qədər atların tapıldığı altında qalar, nə qədər?! İngilislər gəlir, türklər gəlir, ermənilər gəlir, "mən", "mən" deyir, elə bil Naxçıvan yiyəsizdir. İndi amerikalılar ortalığa çıxıblar. General-qubernator divanxanası yaratmaq istəyirlər. Bəs biz kimik?! Axi bu torpaq bizimdir! O dərvish də rusları, təzə şura hökümətini üstümüzə gətirir. Məni başa düşməyə çalış, bala, öz evimdə-eşiyimdə əyləşmişəm, nə edim, rahat əyləşməyə

qoymurlar! Gör nə vaxtdır, Naxçıvan tapdaq altındadır. Onu tapdaq altından mən, bütün xalq qurtarmalıdır!

Bəhruz Kəlbəli xanla xudahafızlaşdırıcı gözü yenə divardakı şəklinə sataşdı. Əzəmətli Ağrı dağı buludların əhatəsində ucalıb canlı kimi nəfəs alırdı.

Bəhruz Məcidlə tez-tez görüşürdü. O qədər qaralama çəkmişdi ki, sayı-hesabı yox idi, "Naxçıvan çaparı"ni yaratmaq üçün həvəsə gəldiyi vaxtda, yenə Məcidi uzun müddətə təcili harasa göndərdilər. Bəhruz bərk əsəbiləşdi, onu yenə yarımcıq qoymağə məcbur oldu. Bikar qalmamaq, qaralama çəkmək üçün bir gün yenə bazar tərəfə getdi.

Kaş getməyəydi, bazarın qapısı önünde Afəri gördü, gözəlliyindən əsər-əlamət qalmayan qızın qara gözləri elə solmuşdu ki, bütün işığını itirmişdi. Afər uzaqdan Bəhruzu baxıb, birdən üstünə cumdu, çatıb qarşısında dayandı. İri gözlərini açıb dimdik onun gözlərinə dikdi:

- Mənim xilaskarım! – deyə piçıldadı – mənim xilaskarım!

- Nişanlıni tapa bildin, Afər?!

Qız elə dəli qəhqəhə çəkdi ki, Bəhruzun bədəni buza döndü, Afər rəqs edə-edə həzin bir səslə oxumağa başladı. Bu zaman bərk-bərk bağladığı yaylığın altından saçları dalğa-dalğa çıxıb, ciyinlərinə töküldü, yelləndikcə saçları da yellənirdi. Küçə uşaqları onu hirsəndirdilər. Afər onların üstünə yüyürdü, əlinə daş götürdü, yönəməsiz halda atdı, sonra qaça-qaça yenə Bəhruzun yanına qayıtdı. Bəhruz onu dilə tutub evə aparmaq istədi, amma Afər yenə qəribə oyunlar çıxartdı: gah qəhqəhə çəkdi, gah susub birdən hönkür-hönkür ağladı, gah çılgın hərəkətlə harasa yürüüb getdi, bazarın tünlüyündə yox oldu. Arxasında getmək istəyəndə, qarşısında Qədir dayandı. Bəhruz onu güclə tanıdı, gör, nə vaxtdı, görmürdü. Qədirin qarnı şışmışdı, dərhal bacısını soruşdu:

- Reyhanı deyirəm, rast gəlmədiniz?!
- Rast gəlmədim, Qədir. Deyəsən, Naxçıvanda yoxdur.
- Burdadır, burda. Onu bu şəhərdə itirmişəm.
- Bəs hanı, axtarmadığım yer qalmayıb.
- Hamı onu axtarır... Gördüm deyən yoxdur.
- Qarnına nə olub?!
- Bilmirəm, ürəyim yanır həmişə, su içirəm, içirəm, doymuram... Yanğım da kəsilmir.
- Bir iş tapmışan?
- Baqqal Həmid dayıya kömək edirəm. Yaxşı adamdır, üst-başımı təzələyib, məni həkimə də göstərib.
- Heç olmasa, bəxtin gətirib.
- Kaş bacım Reyhan tapılıydi.
- Yenə axtaracağam, Qədir, tapan kimi sənə xəbər verəcəyəm.

Afər yüyürə-yüyürə gəldi, saçlarını yellədə-yellədə yenə rəqs etməyə başladı, bircə an belə dayanmadan, sürtlə firlanır, qollarını oynadır, saçları dalgalanırdı. Birdən dayandı, gözləri hədəqəsindən çıxdı, bütün bədəni tir-tir titrədi, qırıldı, əyildi, çığırdı. Bəhruz qorxu içində onu qucaqladı. Qədir qışkırdı:

- Əl dəyməyin, əmi, əl dəyməyin, özü gedəcək!

Afərin dodaqları da ağappaq ağırdı, göz bəbəkləri şar kimi firlandı, Bəhruzu kənara itələyib yerə çökdü. Sağa-sola əyilir, başını dala atır, özündən gedir, yenidən həyata qayıdır, yenidən bayılır, çapalayır, çapalayırdı. Bəhruzun qorxu içində olduğunu görən Qədir ona təskinlik verirdi:

- Həmişə belə olur, sonra keçib gedir...

Birdən Afərin titrəməsi dayandı, toz-torpağın içində sakitcə qaldı, elə bil yuxuya getdi. Bəhruz daha da qorxdı, çünki onun süstlüyündə, susmasında həyat əlaməti yox idi. Qədir piçildadi:

- İndi ayılacaq!

Bəhruz diksindi, hər tərəfdən nə qədər adam onları dövrəyə almışdı. Hamısı da maraq və heyrət içində baxırdı. Həqiqətən də, Qədir deyən kimi, Afər başını qaldırdı, əvvəl Bəhruzu, sonra hamını nəzərdən keçirdi, sıçrayıb ayağa qalxdı. Elə yazıq, elə müti görkəm aldı ki, yumaq kimi yiğildi, balacalaşdı və gözlənilmədən hönkür-hönkür ağladı. Bəhruz qeyri-ixtiyari bayaqdan təskinlik verən Qədirə baxdı, indi Qədir də söz deməkdən uzaq idi, özünün də gözləri dolmuşdu. Afərə hamının yazığı gəlirdi. Afər yanaqlarından axan yaşları silib, ildirim sürəti ilə qaçıdı, göz qırpmında yoxa çıxdı.

ONUNCU FƏSİL

1

Bəhruz otağına girib özünü xalının üstünə atdı, Hürnisə dərhal qullugunda durdu, süfrə saldı, hər şey gətirdi, mütəkkəni qolları altına qoyub, özü də yanında əyləşdi.

- Niyə yemirsən, Bəhruz?
- İştaham yoxdur.
- Sənə nəsə olub?!
- Eh, Hürnisə! Mənə heç nə olmayıb. Camaat pis gündədi, yadındadı, o şəkil var ha, kuncdə, o qız, çəkirdim, qəşəng gözləri də vardı...
- Afər!
- Düzdür, Afər. Sən nə yaxşı onun adını yadında saxlamışan?!
- Sənin dilindən eşitmışəm, xəstələnəndə tez-tez onu çağırırdın... Bir dəfə də pəncərədən səslədin...
- Ola bilər – Bəhruz tutuldu – ola bilər.
- Görəsən, nişanlısını tapa bildi?!
- Eh, indi onun gözünə heç kəs görünmür, heç kəs! Çünkü dəli olub, əməlli-başlı dəli! Görəsən yazığın gələr. Hürnisənin qaşqabaq içində, kədər içində susması Bəhruzun gözlərindən yayınmadı, ona diqqətlə baxıb soruşdu:
 - Sənə nə oldu?!
 - Sənin mənə də yazığın gəlir, Bəhruz!
 - Niyə belə fikirləşirsən?
 - Çünkü, çünkü məni sevmirsən! Hər şeyi anlayıram, Bəhruz, mən sənə layiq deyiləm, o xan qızı əgər əvvəl gəlsəydi, mən sənə ərə getməzdim... Ər-arvad olmaq üçün çox şey lazımdır, bunlar məndə yoxdur, heç biri yoxdur... Mənim uşağım da olmayacaq...

- Sus, Hürnisə!

- Yox, Bəhruz, yox, yaxşı oldu ki, söhbət düşdü. Özün bilirsən, heç kimim yoxdur. O qaqçınların elə biri də mənəm. Sığınmışam sənə, Şirin xanıma, Şirəli bəyə! Sən, Bəhruz, hələ də Nazlini sevirsən, qoz ağacını sevirsən, Afəri unutmursan, xan qızını da elə... Daha nə bilim, kimi...

- Bəsdir, Hürnisə, bunlar hamısı yalandır!
- Yalan?! Yox, Bəhruz, yox... Yalan deyil... Mən heç zaman dilimə yalan gətirməmişəm.
- Bəs onda bunları göydən alıb danışırsan?!
- Yox! Sən həmişə Nazlinin şəklini çəkirsən!
- Həmişə?! – Bəhruz özündən asılı olmadan əsəbi bir səslə dilləndi – mən harda, nə vaxt onu çəkmişəm, de görüm, axı özün şahidsən ki, başqa əsərlər üzərində işləyirəm.
- Düzdür, işləyirsən, Nazlini da həmişə çəkirsən!
- Yox, yox...
- İstəyirsən, gətirib göstərim.
- Gətir!

Hürnisə qalxdı, bürməli kağızların arasını eşələyib bir neçə şəkil çıxarıb gətirdi. Bəhruz gözlərinə inanmadı. Həqiqətən Nazlinin karandaşla, kömürlə işlədiyi şəkillərini görəndə, demək olar ki, sarsıldı, bu şəkilləri necə, nə cür, hansı vaxtda çəkmişdi, özü deyə bilməzdi. Necə yaxşı şəkillərdi.

- Mən onları Nazliya da göstərmışəm.
- Nə vaxt?!
- Coxdan, Nazlı şəkilləri görəndə ağladı, uşaq kimi ağladı. O da səni sevir, Bəhruz! Nazlı dünyada bir dənədir, əvəzi yoxdur...
- Son günlər görmüsən onu?!
- Yox!
- Toyumuzdan xəbəri var?

– Yoxdur. Bir onu bilirom ki, Ziya bəy Türkiyəyə köçməyə hazırlaşır...

– Nazlinı da aparacaq?!

– Onsuz getməz.

– Bəlkə də gediblər çoxdan.

– Yox, Nazlinin atası Qulamheydər ağır xəstədir, bu gün-sabahlıqdır. Doktor Abbasovu çağırıblar, deyib ki, ümid yoxdur.

– Demək, onu gözləyirlər...

– Hə, gözləyirlər. Bəhruz, çörəyini ye, zorla olsa da ye, mənə fikir vermə, yaxşı, Bəhruz?!

Bəhruz sapsarı təndir çörəyini götürdü, yeyə-yeyə gözaltı Hürnisəyə baxanda, onun yenə kədər içində olduğunu gördü, odur ki, bir əlini uzadıb ciyinlərindən tutdu, mehriban-mehriban özünə tərəf çəkdi. Hürnisə isə onun mehribanlığını cavab verməyi bacarmadı, dartinibqları arasından çıxmaga çalışdı. Bəhruz buraxmadı, əyilib dodaqlarından öpdü, ancaq peşman oldu, çünki bu dodaqlardan bədəninə soyuqluq axdı.

Bir neçə gün sonra qonşu həyətin damında bir mullanın silueti göründü, tükürpərdən səslə azan oxumağa başladı, bu o deməkdi ki, kimsə dünyadan köçüb. Hürnisə hər şeyi bilirdi. Qulamheydər əzab içində gecə keçinmişdi. Onu Naxçıvanın məscidindən götürəcəkdilər. Hami məscidə axırdı. Günorta namazına az qalmış Bəhruz məscidə yaxınlaşmaq istədi, adam əlindən iynə atsaydın, yerə düşməzdi. Uzaqda dayanıb, Sarvanlar məhəlləsinin hündür yerindən bu izdihamaya tamaşa etdi. Məscidə tərəf iki bər-bəzəkli, qara fayton gəldi, çaparlar əl-ayağa düşüb yol açdılar. Kəlbəli xanla Cəfərqulu xan faytonlardan enib məscidə tərəf getdilər. Bu vaxt minarədən müəzzzinin məlahətli, kədərli səsi ətrafa yayıldı. Bu, nə səsdi?! Bütün Naxçıvanı titrədən, təravətlə, qəmlə, həzinliklə dolu, adamı yerə mixlayan bir səs! Məscidin həyəti də, qapısının ağızı da, ətrafda qarapapaqlı, qaraçadralı adamlar-

la dolmuşdu, bunların içində məscidin divarına söykənən, başı ağ yaylıqlı sarıqlı kor dilənci görünməz olmuşdu.

Bəhruz irəliyə gəldi, adamların arasından keçib, məscidin qapısından içəri girməyə çalışdı. Həyətdə qara çadralı qadınlar bir-birinə söykənib dayanmışdı. Bəlkə kimisə axtarırdı, bəlkə adı maraq bura gətirmişdi?! İlk dəfə bu məscidə girdiyi günü xatırladı. Qulamheydər onu “kafər” deyə məsciddən qovmuşdu, indi isə dünyadan bixəbər yatardı. Bəhruz daha irəli getməyin mümkün olmadığını duyb qapının yanından ətrafa boylandı. Qara çadraların içindən nə qədər göz baxırdı! Hamısı da qəşəng gözlər! Bəhruz onları bir-bir nəzərdən keçirdikcə, gözləri hovuzun yaxınlığında dayanmış, sağdan görünən tanış bir üzə dikildi. Deyəsən, Nazlıdır. Həm oxşayır, həm də yox! Bircə dəfə çönüb baxsaydı, bilərdim, kimdir?! Bəhruz baxışlarını inadçıl, aramsız halda tanış üzə dikmişdi. Yavaş-yavaş bu üz ona sarı çevrildi. İriləşən gözləri heyrətlə böyüdü. Bu zaman məscidin içindən kişilər çıxdılar, içəri mərhumun yaxın qohumlarını, qadınları buraxdılar. Onların içəri girməsi ilə bir vay-şivən qopdu ki, adamin tükləri biz-biz oldu. Izdiham dalğa-dalğa axıb Bəhruzu qapıdan uzağa atdı.

Məscidin önündəki izdiham dağıldı, yol açıldı, qabaqda Naxçıvanın baş mollası, uzunəbalı, qarapapaqlı, qarasaqqallı bir kişi əlində qızıl suyunu çəkilmiş “Quran” üzə çıxdı. Onun dalınca digər mollalar, seyidlər, axundlar gəlirdi, başdan-başa qara rəngdə olan mafə ciyinlərdə gedirdi, mafənin ardınca Kəlbəli xan, Cəfərqulu xan, başqa xanlar, bəyzadələr, onların arxasında bütün camaat qəbiristanlığı tərəf yol aldı.

Bəhruz yerindən tərpənmədən izdihamaya baxırdı. Bu vaxt molla Talibi gördü. Molla ayaq saxladı:

– Xoş gördük, oğul! – dedi – Allah olənə rəhmət eləsin, qan-qada başımızdan uzaq olsun...

Bəhruza məna ilə baxıb camaat qoşuldu və onların arasında itdi.

Daha bir neçə gün keçdi, bu müddətdə Hürnisə yenə kədər içində idi, əvvəlki kimi dinib danışmır, Bəhruba müti şəkildə xidmət etsə də, sədaqət göstərsə də, özünü arvadından daha çox kənizi kimi aparırdı. Bəhruz hər şeyi duyurdu. Hürnisənin o axşam dediyi sözlərə haqq qazandırsa da, ondan üz döndərmək fikrində deyildi.

Bir axşam tamam gözlənilməz bir hadisə ilə qarşılaştı, Hürnisə otağa girib qapını açıq qoydu:

— Bəhruz, — dedi — yanına qonaq gətirmişəm.

Açıq qapıdan bu zaman qara çadrada bir qadın daxil oldu. Hürnisə Bəhruba məna ilə, gülə-gülə baxıb, sonra birdən-birə kədərlənib uzaqlaşdı, qapını örtüb getdi. Bəhruz sarsıldı, bildi ki, qarşısında dayanan Nazlıdır, başqası yox! Nazlı üzünü açıb salamladı. Bəhruz irəli gəlib onuna üz-üzə dayananda, onun gözlərinin dolduğunu gördü.

— Hürnisə mənə şəkillər göstərib, biri çox xoşuma gəlib.

— İstəyirsən, sənə bağışlayım?!

— O şəkil özümdədir, Bəhruz! Hürnisədən yalvar yaxar almışam. Göz bəbəyim kimi saxlayıram.

— Birdən ərin görər?!

— Görsün, şəkildir də...

— İndi həyatın necədir?!

— Pis deyil, Allaha şükür, yaxşıdır. Bu ayın axırı üçün Türkiyəyə gedəcəyik. İstanbul'a.

— Həmişəlik?!

— Yəqin ki! Ziya bəyin yaxın qohumları ordadır.

Amma mən heç getmək istəmirəm. Qorxuram.

— Nədən?!

— Yad torpaq... Qohum yox... Əqrəba yox... Bilmirəm, necə olacaq, Allaha təvəkkül, görək nə olur...

— Bəlkə əyləşəsən?!

— Bir-iki dəqiqəliyə gəlmışəm. Hürnisə məni zorla sürüyüb gətirdi, necə yaxşı qızdır, ürəyi gül kimi təmizdir... Deyəsən, səni çox istəyir.

— Mən də onu çox istəyirəm.

— Uşaqlıqda kifir idi, indi çox yaxşılaşıb, lap qəşəngləşib.

— Mən onunla evlənmişəm, Hürnisə arvadımdır.

— Doğrudan?! — Nazlinin məscidin həyətində olduğunu kimi gözləri böyüdü — nə yaxşı iş görmüsən, Bəhruz! Allah sənin bu yaxşılığını unutmaz, fağır, yoxsul bir qızı xoşbəxt etmək! Ölmüş mənə kəlmə də deməyib! Özü də bizi tək qoyub gedib.

— Nazlı, Hürnisə yaxşı bilir ki, mən yenə səni sevirəm. O şəkillər ki, çəkmişəm, heç özümün də xəbərim yoxdur ki, nə vaxt, necə çəkmişəm... Özümdən asılı olmadan...

— Bunları bilirəm, Bəhruz, Hürnisə danişib!

— Türkiyədə olsan, yəqin bizi tamam unudarsan.

— Elə demə, Bəhruz! Uzaq yerdə siz daha tez-tez yadımıma düşəcəksiniz! Mən gedim, Bəhruz, hələlik, sağ-salamat qal, əzizim, Bəhruz, sağ ol!

Nazlı çadraya bürünüb çıxmak istəyəndə, Bəhruz həyəcan içində onu səslədi:

— Nazlı!..

Dayandı. Bəhruz ona yaxınlaşıb arxadan qollarından tutdu, bu zaman yavaş-yavaş Nazlı çevrilib, düz gözlərinin içində baxdı, necə oldusa, çadrası sürüşüb yerə düşdü. Heç birisi onu götürməyə cəhd göstərmədi. Bəhruz Nazlini qucaqlayıb bağıra basdı. Nazlı da əllərini uzadıb, onun başından tutdu. Göz-gözə baxdılar.

— Mən səni unutmayacağam, Nazlı...

— Mən də səni!

— Demək, bu son görüşümüzdür...

— Allah bilir, bəlkə də yox... Daha bəsdir, Bəhruz, burax məni, gedim...

Nazlı dartının Bəhruzun qolları arasından çıxdı. Bəhruz sarsılıb bir addım geri çəkildi. Sonra əyilib sürüşüb yerə düşən çadranı qaldırmaq istədi. Amma gecikdi, çünki çadranı dartmasıyla ona bürünməyi bir olan Nazlinin şimşek sürətilə qapıdan çıxdığını gördü. Yerindəcə qaldı, nə irəli getdi, nə də geri qayıtdı, bihuşdari içmiş kimi yerində quruyub tərpənə bilmədi. Özünə gələndə isə Hürnisəni səsləmək istədi, onun bu qeyri-adi nəcibliyi və xeyirxahlığı haqqında düşündü.

Hürnisə heç yanda yox idi.

Əvvəl elə bildi, hardasa yaxındadır, ya qonşuda, ya da qohumlarının yanındadır. Sonra ondan səs çıxmayan da əl-ayağa düşdü. Şirin xanım qapı-qapı gəzdi, axtardı, amma Hürnisəni gördüm deyən olmadı.

Axşam düşdü. Hürnisə gəlmədi ki, gəlmədi.

Bəhruz səhəri dirigözlü açdı. Nə Şirin xanım yatmışdı, nə də Şirəlibəy! Yenə Hürnisədən xəbər olmadı. Yerəmi batdı, göyəmi çıxdı, sanki nağıllardakı kimi qeybə çəkildi. Bəhruz fikirləşə-fikirləşə qaldı: “Axı Nazlinı özü gətirmişdi, bəs niyə çıxb getdi?! Onda gətirməyəydi, əgər dözə bilmirdisə... Bu, nə deməkdir, bəlkə başqa səbəb var? Bəlkə, bəlkə... Eh, bu bəlkələr qurtaran deyil”. Bəhruz həyəcan və təlaş içinde yenə onu axtarmağa getdi.

3

Bəhruz soraqlaşın onu uzaq bir kənddə tapdı.

Onu geri qaytarmaq çətin olsa da, bu çətinliyin arxasında qızın qəlbində gedən mübarizəni, böhranı, iztirabı, kədəri duymaqdan Bəhruz uzaq deyildi. Hürnisə bapbalaca daxmanın içində çəkilib, bir küncdə əyləşmişdi. Bəhruz içəri girsə də, başını yuxarı qaldırmayıb daş kimi

hərəkətsiz qalmışdı. Uzun çəkən ağır sükutdan sonra hıçkıraqı eşidiləndə Bəhruz dözə bilməyib kövrəlmış, astaca ona yaxınlaşmışdı. Əlini ciyinlərinə vurmuş, yerdən qaldırmağa cəhd göstərmiş, “gedək evimizə, Hürnisə!” — deyə piçildamışdı. Hürnisə isə cavab vermədən, tərpənmədən göz yaşları tökmüşdü. Səbir nə yaxşı şeymiş! Bəhruz səbirlə istədiyinə nail olmuş, tez-tez “mən sənə layiq deyiləm” deyə hıqqıran qadının ovundura-ovundura, dilə tuta-tuta evinə gətirib çıxartmışdı. Evdə isə Hürnisə azca sakit olmuş, Şirin xanımı, Tahirəni, Davudu, hətta bapbalaca Rüstəmi öpmüş, içəri girən kimi otağı səliqə-sahməna salmış, yır-yığış eləmiş, Bəhruzun palpalarına da əl gəzdirmişdi.

Gecə yatanda Hürnisə yumaq kimi büzüşüb yorğana möhkəm-möhkəm büründü, ikinci gecə də belə edib Bəhruzu yaxına buraxmadı. Ancaq üçüncü gecə Bəhruz birdən oyananda duydu ki, saçlarında mehriban bir əl dolanır, asta-asta gözünü açdı, gördü, Hürnisə başı üstə dayanıb. Bəhruz çılgınlıqla onu qucaqlayıb, bağırna basdı, Hürnisə dartınır, incəliklə qolları arasından çıxmağa çalışırı. Bəhruz gecə köynəyinin altında çırpınan bədəninin necə zərif olduğunu bir daha duydu, hələ bir dəfə də olsun bu bədəni çılpaq görə bilməmişdi. Əmin olmuşdu ki, bu qeyri-mümkündür, Hürnisəni tikə-tikə doğrasan da, buna razılıq verməz. Bəhruz Hürnisənin yavaş-yavaş ram olduğunu gördükcə saçlarını sığallayıır, üz-gözündən öpür, şirin sözler piçildiyirdi. Bu vaxt Hürnisə də qollarını Bəhruzun boynuna doladı, özünü unudub xoşbəxtcəsinə öpüşlərinə öpüşlərlə cavab verib bütün varlığını ona təslim etdi.

Səhər Bəhruz yuxudan oyananda, süfrənin salındığını, Hürnisənin isə buglanan çayla gəldiyini, xoşbəxtcəsinə gülümsündüyüni görəndə özündən razi qalsa da, hardasa, ürəyinin çox-çox dərinliyində bir boşluq yaranmışdı. Keçən gecədən zövq alsa da bu zövqün arxasında

Hürnisə ilə yanaşı əyləşəndə, hər şeyi unudub özünü xoşbəxt kimi aparırdı. Bəhruz hiss edirdi ki, Hürnisənin sevgisi böyükdür, bəlkə də sehrli nağıllardakı qeyri-adi sevgiyə bərabərdir. Belə güclü sevgisi olanların qısqanclığı da güclü olur. Bəhruz şəkil çəkmək üçün qaçqın qızları gətirəndə, onun nə hala düşdүүнү xatırlayırdı. Həm də Hürnisə quş kimi çox həssas idi, hər şeyi anlayır və başa düşürdü.

Naxçıvanın isti yay günləri gəldi, şəhərə elə bil xüsusi gözəllik gətirdi. Ağaclar çiçəklərini çoxdan töksələr də, parlaq, gözəl olduğundan hərəsi böyük çiçək dəstəsi kimi bağ-bağçaları, həyətləri, küçələri bəzəyirdi. İghtişaşlar, toqquşmalar azalmış, istiliklə bərabər sakitlik, asudəlik bərpa olunmuşdu.

Belə isti günlərin birində Bəhruz həyətdə, alça ağacının yanında molbertini qurmuşdu. İri kətan üzərində çoxdan ürəyində yaşıatdığı bir əsəri canlandırmaq istəyirdi. Son günlər yenə Məcidi at üstündə, əlində tūfəng tutduğu halda, dönə-dönə naturadan çəkir, saysız-hesabsız qaralamalarını üzə çıxarıb, gözdən keçirir, bütün gününü ancaq bu əsərə verirdi. Məcidlə bir neçə dəfə Araz sahilinə getmişdi. Onu çapar geyimində, at üstündə dönə-dönə çapdırsa da, amma uşaqlıq vaxtı ilk dəfə Əlixan məscidinin, Tək armudun yaxınlığında gördüyü səhnəni heç cürə yarada bilmirdi. O səhnə isə indiyə qədər hafizəsin dən silinmirdi. Çapar qeyri-adi bir şəkildə, sanki qeybdən peyda olmuş, əzəmətli, güclü sehrkar kimi yanından ölüb keçmiş, onun üçün unudulmaz bir lövhəyə çevrilmişdi. İndi təkcə bugünkü çaparı yox, həm də o uşaqlıq təsəvvüründəki çaparı verməyə daha çox can atırdı. Bir neçə həftə idi ki, həyətdə, açıq, havada, işləyirdi. Bu, ona xoş gəlir, həvəs, ilham gətirir, yorulmurdu.

Hürnisə tez-tez çay gətirir, stəkanı güllü süfrə saldığı balaca taxta kürsünün üstünə qoyurdu. Bəhruzun başı bə-

zən bərk qarışlığından çayı unudurdu, bu zaman Hürnisə onu təzələyirdi. Yenə fikirli, qaşqabaqlı gəzsə də, rahat, sakit dolanır, daha əvvəlki cılğınlıqları üzə çıxmırıldı.

Bir dəfə yenə həyətdə işləyəndə, qapının çaxçaxı səsləndi, Bəhruz qışqırkı ki, qapı açıqdır, buyurun, gəlin. İçəri qara, meşin pencək geymiş, göygözlü bir adam daxil oldu, düz Bəhruzun üstünə gəldi. Bəhruz onu kiməsə oxşatdı, duruxdu, birdən:

— Dərviş Həsən! — deyə qollarını açdı — səni buraxıblar, nə vaxt, necə?!

— Xoş gördük! — Dərviş də qollarını açıb, Bəhruzu qucaqladı — iki gündür ki, azadlıqdayam. Dostlarım məni qurtarıblar. Eşitdim, Kəlbəli xanın yanına getmisən.

— Getmişdim, bir şey çıxmadı.

— Eybi yox, Bəhruz, sənin getməyin mənim üçün böyük şeydir! Məni yaxından tanımay-a-tanımay xahişə getmisən, çaparların əlindən məni qurtarmaq istəmisən, bunlar məgər az şeydir?! Sağ ol, Bəhruz, yenə sağ ol!

Bəhruzun bir işarəsi ilə elə həyətdəcə, stolun üstünə güllü süfrə salındı, çay dəstgahı quruldu. Tahirə naxış-naxış fincanları gətirdi. Həsənin ciddi etirazına baxmayaq Bəhruz onu buraxmayıb süfrəyə dəvət etdi. Bu zaman Davud gəlib qardaşının böyründə dayandı.

— Bu kimdir? — deyə Həsən onunla maraqlandı — qardaşındır, deyəsən.

— Bəli, qardaşımızdır.

— Bəs bu şəkil?

— Naxçıvan çaparını çəkirəm.

— Bəs niyə qurtarmırsan?

Həsən şəkildən ayrılib, stola yaxınlaşıb, süfrənin arxasında, Bəhruzla yanaşı kürsüdə əyləşib dedi:

— Deyəsən, bu çaparı, görmüşəm. Belə adam var?!

— Var. Baxıb çəkirəm. Yenə yanına gəlib gedir, adı Məciddir.

- Məcid... Yox, tanımırıam. Daha sərgi açmırısan?!
 - Yox...
 - Niyə?!
 - Elə-belə... Gah həvəs olmur, gah tənbəllik tutur, gah da vaxtin azlığı...
 - Birinci sərgin çox xoşuma gəlib.
 - Baxmışan?! - Bəhruz heyrətlə soruşsa da, ilk dəfə açdığı sərgiyə göy gözlü bir adamın gəldiyini, paketdə pul qoyduğunu xatırlayıb maraq içində dərviş Həsənə baxdı - demək, mənə imzasız məktub yazan sən idin?!
- Həsən qımışsa da, cavab vermədi, sonra qəhqəhə çəkib güldü, əlini Bəhruzun çıynınə qoydu:
- Bəli, mən idim! - dedi.
 - Tiflisdə, Təbiət bağında gördüğüm də sən olmusan, düzdür?!
 - Düzdür! Mən olmuşam.
 - Deyirəm axı, insan insana bu qədər oxşamaz.
 - Onda özünü uşaq kimi aparırdın, mən sənə inanmirdim. Açıq deyim, şübhələnirdim. Ona görə də həqiqəti demək olmazdi.
 - Bəs dərviş paltarların hanı?!
 - Evdə!
 - Dərvişliklə həmişəlik qurtardın?!
 - Dəqiq deyə bilmərəm.
 - İlan hanı, ilan?!
 - O da evdə!
 - Necə saxlayırsan onu?!
 - Torbanın içində.
- Bəhruzun heyrəti o qədər çox idi ki, dərviş Həsənə iri gözlərlə baxırdı.
- Bəs nə edəcəksən?!
 - Bakıya gedirəm.
 - Niyə?!
 - Dostlarımız ordadır, yoldaş Nəriman Nərimanov, başqa inqilabçılar... Onlarla görüşüb vəziyyəti danışmalı-

yar. Naxçıvan gözəl yerdir, onu düşmənlərin əlinə vermək olmaz. Nə ingilislərə, nə türklərə... Azərbaycanda yeni hökumət qurulub, xəbərin var?!

- Yox...
 - Görürsən, xəbərin yoxdur. Belə bir hökuməti bizim Naxçıvanda da qurmaq lazımdır.
 - Necə quracaqsınız, bəs Kəlbəli xan, bəs Cəfərqulu xan?!
 - Onların hamısını bizim tərəfə çəkmək lazımdır. Sən də bizim yeni hökumətin rəssamı olacaqsan! Hazırlaş, yeni sərgi açmağa indidən başla!
 - Çayını soyutma, iç...
- Həsən əlini uzadıb stekanı götürdü. Meşin pencək ona dərviş əbasından daha çox yaraşırdı. Göy gözləri uşaq kimi sadəlövhəlülkə doluydu. Yenə mehriban-mehriban baxırdı. Əba boyunu gizlətmişdi, demək ucaboylu, kürəkli, güclü-qüvvətli gənc idi, üzünün cavanlıq təravəti hələ solmamışdı. Çayını içib getmək üçün ayağa qalxdı, Bəhruzun yenə əyləşməsi təklifinə gülə-gülə:
- Yox, Bəhruz, - dedi - işlərim çoxdur. Sən yaxşı-yaxşı əsərlər yarat! Hələlik, Bəhruz!

Həsən Bəhruzun ürəyində hələ tam başa düşmədiyi fikirlər, duygular oyadıb, işıqlı arzular doğurub getdi. Belə əhvali-ruhiyyə içində, yenə Naxçıvan çaparına aid əsərinin üzərində işləməyə başladı.

4

Bir müddətdən sonra hər yerdə qəribə söhbətlər gedirdi. Hərə bir şey danışındı. Bakıda, Həsən Bəktaşının, təzə hökumətin qurulması xəbəri dalğa-dalğa hər yerə yayılmışdı. Bu hökumətin nümayəndələri gah aşkar, gah gizlin Naxçıvana gəlir, camaatla qaynayıb-qarışır, müxtəlif qəribə söhbətlər aparırdılar. Bəhruz görürdü ki, Həsən

Bəktəsi Bakıya getdikdən sonra Naxçıvan təlatümlü və həyəcanlıdır.

Bəhruz iş yerini evdən həyətə köçürmüştü. Məqsədi nəyin bahasına olursa olsun, "Naxçıvan çaparı" əsərini bitirmək idi. Çapar Məcidlə danışmışdı. Demək olar ki, Məcid hər gün gəlirdi. Bu gün nədənsə gecikirdi. Ona görə Bəhruz bir az əsəbləşmişdi. Bu yandan da qardaşı Davud yanından əl çəkmirdi. Davud da, maşallah, əməlli-başlı böyümüştü. İndi beşikdə Bəhruzun Rüstəm adlı ikinci qardaşı yatırıldı.

Diqqətini bir yerə toplaya bilməyən Bəhruz həyətdə gəzişirdi. Elə bu vaxt qapı döyüldü və Tahirə yürüüb onu açdı.

- Hardasan, gəl görək, Məcid! – deyə Bəhruz irəli gedib onu qarşılıdı, böyründə fir-fir firlanan Davuda açıqlandı:

- Get o tərəfdə oyna, – dedi, – ay Tahirə, gəl, Davudu apar... Yoxsa döyəcəyəm...
- Mən buranı istəyirəm – deyə Davud mızıldandı. Məcid alça ağacının yanında əyləşdi.
- Buyur, çək, qardaş...
- Sənə nəsə olub, Məcid?!
- Mənə heç nə... Deyirlər, Naxçıvana böyük ordu gəlir...
- Nə vaxt?! – Bəhruz firçanı götürdü.
- Heç kim bilmir hələ. Bakı göndərir. Bizim xahişimizlə. Düz deyirəm. Naxçıvanda da təzə hökumət qurmaq istəyirlər.
- Yaxşı, bəs sənin qanın niyə qaradır?!
- Ay rəhmətliyin oğlu, mənim günüm bəs nə olacaq, kim mənə iş verəcək?!. Hər şey tərsinə çevriləcək... Camaat nə deyirsə, axırı düz çıxır. Güл kimi çaparlığım gedəcək əlimdən. Təkcə sənin bu şəklində çapar kimi qalacağam.

- Fikir eləmə, ay Məcid!

- Eh, fikirdən keçib. Bu şəklin yaman uzandı ha... Çək, qurtarsın getsin də!

"Qurtar!" demək asandır, başa vurmaq isə çətin. Bəhruz özü də onu tez bitirmək fikrindəydi, ancaq yenə xəstələndi və Naxçıvan çaparı yenə yarımcıq qaldı. Bu xəstəliyi müddətində onun ətrafına pərvanə kimi dolanan Hürnisə oldu. Bəhruz gözünü nə vaxt açırdısa, başı üstə əvvəllərdə olduğu kimi onu görürdü. Həkim Əli Mirzə Abbasovun verdiyi dərmanları ona vaxtında içirdir, yemək-içmək və başqa xidmətləri sürətlə və səliqə ilə görürdü.

İkinci dəfə gələndə həkim Əli Mirzə Abbasovu Şirəlibəy əvvəlkindən qat-qat böyük hörmətlə evə dəvət etdi. Nəzakətli, müləyim, yavaş danışan bu adam bir neçə gün bundan qabaq duz-çörəklə ordunun qabağına çıxmış, onu Gorus yaxınlığında qarşılımişdi. Hamı Naxçıvanda bunu bilirdi, odur ki, Abbasovun nüfuzu daha da qalxmışdı. Şirəlibəy Bəhruzu diqqətlə müayinədən keçirən həkimə indi qeyri-adi adama baxan kimi baxırdı:

- Deyirsən, daha Naxçıvanda sakitlik olacaq?
- Təkcə sakitlik yox, bəy! – deyə Abbasov müayinəni dayandırmadı, – qayda-qanun, gözəl şərait, insanlıq...
- Təki siz deyən kimi olsun, təki!
- Buna şəkki-şübhə eləmə, bəy! Təzə hökumət ədalətli hökumətdir, haqqın-həqiqətin tərəfdarıdır. Yoxsullağın tərəfdarıdır. Avamlığın, cəhalətin düşməndir.

Bu sözlər Bəhruzun ürəyindən idi, əvvəller Əliqulu Qəmküsərin, Tiflisdəki dostlarının, müəllimi Yakov Nikoladzenin, sonralar isə Həsən Bəktəşinin söhbətlərindən belə ədalətli dünya haqqında eşitmişdi. İndi belə dünyanın öz torpağında, Naxçıvanda bərqərar olduğunu biləndə sevindi, başını qaldırıb həkimin üzünə baxdı. Abbasov gülə-gülə:

— İndi yaxşisan, oğlum! — dedi — on gün özünü möhkəm qorunmalısan. Hələ küçəyə-bacaya çıxmaq olmaz.

Bir neçə gün sonra Bəhruz Narıncdan məktub aldı: "Salam, Bəhruz! Makuda bərk darixıram. Həyət-bacadan başqa heç yerə çıxmırıam. Makunun özünü belə əməlli-başlı görə bilməmişəm. Fikrim-zikrim Naxçıvanda qalıb. Doğma yurddan ayrılmış nə ağırmış! Sənin yanına gəldiyim gün Pakizənin də yanına getmişdim. Yadındadır, Tiflisdə, xəstəxanada gördüyüümüz Pakizə! Vəziyyəti yaman pis idi, ondan da nigaranam, atamdan da, başqa qohumlardan da! Yeganə təsəllim sənin şəkillərindir, onlara baxanda, özümü Naxçıvanda görürəm. Naxçıvan üçün elə darixmişam, olmayan kimi, burnumun ucu göynəyir. Kaş tezliklə doğma yerə qayıdaydım, kaş! Hələlik, Bəhruz! Ümidimi hələ üzməmişəm. Narınc."

Bəhruz məktubu oxuyub qurtaranda, başını qaldırdı, otağın o tərəfində kədərlə, nigaranılıqla baxan Hürni-sənin qısqanlıqla yanan gözlərini gördü.

5

Bəhruz sağaldı, kağız-qələmini götürüb küçəyə çıxdı, Naxçıvanın mərkəzinə yox, gəzə-gəzə Şahab məhəlləsinə gəldi, Süddünənənin yanından ötüb tanış küçə ilə irəlilədi. Bu zaman Narıncın məktubu, kərpic hörülü darvaza, darvazanın önündəki iri daş üstündə əyləşən ağ saçlı qoca, onun qızı, hörülü Pakizə yadına düşdü. Tiflisdə, Mixaylovski xəstəxanasında yaylığı başından açıb, "çək, məni çək" çılgıncasına dediyini xatırladı. O vaxt Pakizənin zavallı görkəmindən tükləri biz-biz olmuşdu. Görəsən, indi yaşayırımı, bəs qoca necə?! Son illər bu məhəllədən keçib getməmişdi, indi sanki ayaqları ilə getmir, onu kövrək bir duygù aparırdı. Hətta bu duygù kövrək qorxuya dönmüşdü. Qocanı görmək arzusunun çox güclü

olduğunu duyub, addımlarını yavaşdı. Küçədə nə ins vardi, nə də cins, hər yan yay bürküşünün sükutunda mürgüləyirdi.

Həmin qapıya çatıb bir an ayaq saxladı, yenə sükut içində, nəsə, qeyri-adi hadisə gözlədi, elə bildi ki, yenə o qapı açılacaq, qoşahörülü qız görünəcək, sonra yoxa çıxacaqdır. Yox, qapı açılmadı, Bəhruz da yolundan qalmadı, yavaş addımlarla, təəssüflə, kədərlə uzaqlaşdı.

Bilirdi ki, bu küçənin qurtaracağı üzü dağlarıdır, çoxdan idi ki, Naxçıvanın kənar yerlərini gəzmir, bu dağları yaxından görə bilmirdi. Yenə bu istək qəfil firtına kimi qopub onu dağlara doğru apardı. İndi dağları görən kimi hər şeyi unutdu, sürətini artırdı. Duman zirvələrin üstünə enmişdi, günəşin şəfəqlərindən yanındı. Bəhruzun əhvali-ruhiyyəsi təzələndi, bu dağlardan doğmalığın nəfəsi axıb sinəsinə doldu. Küçə uzanır, sanki birbaşa dağlara doğru gedirdi. Qarşidan ağappaq, uca bir adam gəlir, uzaqdan əcayıb görünür, yaxınlaşdıqca əcayıblik daha da artırdı. Bəhruz birdən onu tanıdı, daş üstündə əyləşən qoca idi, qar kimi saçı-saqqalı yaxası açıq, ağ köynəyinin üstünə tökülmüşdü. Şalvari da ağ parçadan tikilmişdi. Sanki kəfənə bürünmüştü. Qızaran gözlərini bir nöqtəyə zilləmişdi. Ağır-agır gəlirdi. Bəhruz dayandı ki, onunla söhbət etsin, qoca isə heç nə görmürmüş kimi yanından ötüb keçəndə, qeyri-ixtiyarı:

— Baba! — deyə qışkırdı, amma qoca bu səsə də biganə oldu, nə dayandı, nə də arxaya çönüb baxdı. Bəhruz üçün hər şey aydın idi; qara hörülü qız — Pakizə daha yaşamırdı. Çevrilib qocanın arxasında baxdı. Elə bil qurumuş ağappaq bir ağa gedirdi.

Bir neçə gün sonra Bəhruz şəhərin mərkəzinə çıxanda, hər yerdə canlılıq, hərəkət görüdü. Hamı, harasa tələsirdi, küçələrdə qırmızı bayraqlar asılmışdı. Bəhruz yay günəşinin şəfəqləri altında bazara doğru gedəndə ucu şış-

papaqlı, sarıköynəkli, toqqalı əsgərlərə rast gəlib maraqla onlara baxırdı. Bazar yenə qaynayıb daşır, hamının dilində “Şura höküməti” sözləri dolanırdı. Məscidin divarında ağ yaylıqlı kor dilənci yenə quruyub qalmışdı.

Bəhruz Atababa məqbərəsinə tərəf gedib, dar küçələri, dalanları dolandı, gəzə-gəzə İmamverdi türbəsinə tərəf getdi, dikdə dayanıb, aşağıda, yolun qıraqında naxışlı, kərpicli bu türbəyə xeyli baxdı və geriyə qayıtdı. Bərk yorulduğunu duyub, bazar çayxanasına tərəf yollandı. Xəstəlik hələ tamam canından çıxmamış, onu zəiflətmış, gücdən-qüvvədən salmışdı. Çayxanada həm dincəlmək, həm çay içmək, həm də qəribə sifətlərə baxmaq istəyirdi. Çayxanalarda elə sifətlər çəkmişdi ki, onların sayı-hesabı yoxdu, həm də bunlar dəhşətli, görünməmiş sifətlər idi. İndi girdiyi çayxana şəhərin ən gözəl çayxanalarından biri sayılırdı. Bəhruz qapı yanındaki boş yerdə əyləşib, üzünü iri sarı samovarın böyründə qurdalanan çayçıya çevirdi. Bu vaxt o başda, kimsə məlahətli səslə şeir deyirdi. Bəhruz dərhal o tərəfə baxdı. Gödək boy, qız sifətli, zərif bir dərviş gördü, gözləri canlı və iri idi. Tünd şabalıd rəngli, yaxası açıq köynəyinə ağ rəngli, qotazlı şərid bağlamışdı. Məxmər kimi yumşaq səsi dərhal ürəyə yol açırdı. Hamı sükut içində, diqqət kəsilib onu dinləyirdi. Oxuduğu şeirin sözləri də adama ruh və qanad verirdi. Çayçı özü də iş görmədən, piştaxtanın dalından heyran-heyran ona qulaq asırdı. Şeir sona çatdı, sonra saz çalıb oxudu, sonra yenə şeir deməyə başladı. Bəhruz heç zaman nə belə səs, nə də belə mənalı sözləri dinləmişdi. Ona görə çox məmnun qalmışdı. Kiçik fasılədə Bəhruz qarşısına qoyulan çay stəkanını qabağına çəkdi. Çayxana başdan-başa papaqlı kişilərdən, ibarət idi, hamısı dərvişi tərifləyirdi. Dərviş başı aşağı, heç kimə fikir vermədən, çay içə-içə yeni çıxışı haqqında fikirləşirdi.

Bəhruz qonşusundan onun hansı dərviş olduğunu soruşanda, “İrəvanlı dərviş – Hacı Ağabala” deyə cavab versə də, ona əyri-əyri baxdı, sonra da kinayə ilə əlavə etdi: “Bütün Naxçıvan onu tanıyor!” Bu dərviş haqqında Bəhruz da eşitmiş, görmək və dinləmək istəmişdi. Çünkü Hacı Ağabalanın Naxçıvana tez-tez gəldiyini bildirdi. Fasilədən sonra dərvişin çıxışı daha gözəl, daha təsirli oldu. Ömər Xəyyamdan və türk şairlərindən oxuyurdu. Bəhruz onu dinləyə-dinləyə o biri dərvişi – Həsən Bəktاشını xatırladı. Çayxanadan çıxıb gedəndə yüngülləşdiyini duyu, uzun müddət dərvişin oxuduğu şeirlərin təsiri altında qaldı. Evə gələndə həyətdə hay-küy eşidib cəld qapını açıb içəri girdi. Davud bərkdən qışqırırdı. Nəsə dəcəllik etmiş, bacısı Tahirə onu yüngülə kötəkləmişdi. Bəhruzu görən kimi səsini kəsən Davud Tahirədən şikayetlənməyə başladı.

6

Yay keçib getdi. Bəhruz yenə xəstələndi, sağaldıqdan sonra lotoreyada iştirak edib, ordan gələn gəlirin əlli faizinin uşaq evinə verilməsi üçün ərizə yazdı və buna nail oldu. Uşaq evi isə hələlik Əkbərbəyin evində açıldı, Zöhrə xanım tərbiyəçi təyin edildi. Bəhruz inqilab şurası tərəfindən tez-tez çağırılır, sifarişlər alır, dərhal yerinə yetirirdi. Marksın, Leninin portretlərini çəkib aparmışdı.

1921-ci ilin günləri başlayanda, Bəhruz işləmək üçün özündə elə həvəs, güc duydu ki, bunu fövtə vermədi. Məcidi axtarış tapdı. Çünkü çaparı bitirmək istəyirdi. Məcid indi inqilab şurasında işləyirdi, görkəmi də, geyimi dəyişmişdi. Bəhruz yenə ona baxıb çəksə də, uşaqlıq illerində gördüyü çapar xəyalından getmirdi. Nəhayət, bir ay keçdi, uzun və gərgin əməkdən sonra onu bitirdi. Hələ ömründə bu qədər sevinməmişdi. Bu sevincini dağlarla

bölmək istədi, baş götürüb getdi, Şıxmahmud kövşənin-dən ötüb qarşısında açılan geniş düzlə silsilə dağlara doğru yavaş-yavaş irəlilədi. Qış olsa, özünü sərt göstərsə də, belə hava xoşuna gəlirdi. Onun Naxçıvan çaparı indi ayağını basdığı bu doğma torpaqda həmişə yol gedirdi. Uzaqdakı dağların başında yenə buludlar ağarırdı, bir neçə topası qabağa çıxmışdı, sanki dağlar onu Bəhruzu qarşılıamaq üçün göndərmişdi.

O, dayanmadan hələ kim bilir, nə qədər gedəcəkdi, əgər kol-kosun böyründə büzüşüb əyləşmiş bir qız qarşısına çıxmasydı. Bəhruz qızı görüb diksindi, yun şala bürünən, gözü yumulu qız tam hərəkətsiz idi, sanki donmuşdu. Bəhruz qorxdu, əvvəl dayanıb ətrafa baxdı, heç kəs gözə dəymirdi, sonra irəli getdi. Ancaq qız gözlərini açmadı, yatırdımı, yoxsa huşunu itirmişdimi, yoxsa, yoxsa ölmüşdümü? Son fikirdən qorxan Bəhruz həyəcanlandı, daha tərəddüd etmədən yaxınlaşdı, əlini qızın ciyninə vurdu. Qız gözlərini yavaş-yavaş açdı. Demək, sağ idi. Amma başqaları kimi nə diksindi, nə də qorxdu, bəlkə hələ yuxudan tam ayılmamışdı. Yox, ayağa qalxıb, çəkinmədən, qorxmadan, hirsli-hirsli soruşdu:

- Nə istəyirsən?!
- Heç nə...
- Niyə durmusan burda?!
- Qorxdum səndən...
- Niyə?!
- Bu soyuqda yatmaq olar? Xəstələnərsən!
- Kimsən, ay əmi?!
- Rəssamam... Qorxma!
- Qorxmuram! – Qız inamla, cürətlə dindi – çox-dandır, çöldə, yolda yatıram. Heç nə olmur mənə!
- Yəqin acsan?
- Yox! – O dağın döşündə bir kənd var – əlini uzadıb, Havadagın sağındakı dağı göstərdi – orda yemək veriblər.

- Fikrin nədir?
- Şəhərə gedirəm.
- Bəlkə bir-iki gün bizdə qalasan?!
- Qalaram!

Bəhruz qızın bu cəsarətli, qətiyyətli, inamlı hərəkətlərinə heyran qalıb, onu evə gətirdi. Bərk yuxusuz olduğu üçün təndirəsərin yanındaki balaca otaqda yatdı. Qızı görəndə Hürnisənin tutulması Bəhruzun diqqətindən yاخınmadı, bildi ki, ürəyində yenə qısqanlıq dalğası kük-rədi. Hürnisə bu dalğanı dərhal boğdu, qızın qayğısına qalıb, onu aparıb getdi. Bəhruz otağında divara söykədiyi Naxçıvan çaparına baxmağa başladı. Əvvəlki xoş əhvali-ruhiyə onu tərk etməmişdi. Birdən Afərin “bunu neylə-yəcəksən, qardaş” deyən səsini eşitdi. İndi, öz əsərinə baxıb, sevinc duyduğu bu anda, Əlixan məscidinin yanında, dərvişi dinləyərkən, ilk dəfə at üstündə gördüyü çapar yenə xəyalında canlandı. Sonra ilk qaralamalarını, eskiz-lərini müəlliminə göstərərkən onun dediyi sözləri, çapar Məcidlə Naxçıvandakı görüşlərini, həmişə, dönə-dönə bu əsərə qayıtdığını xatırladı. Heç xəyalına gəlmədi ki, sakitcə baxdığı, sevindiyi bu çapar daha uzaqlara yol gedəcək, Moskvanın tarix muzeyində əbədi qalacaq, hamının – neçə nəslin gözü qarşısında yenidən canlanacaq. İndi isə onu müəllifindən başqa heç kəs görmürdü, heç kəs!

Hürnisə axşam yatmağa hazırlaşanda, Bəhruzə tərəf baxmır, üzünü ondan gizlətməyə çalışırı. Bəhruz özü ona yaxınlaşıb, arxadan ciyinlərindən tutanda, diksindi, dinmədən hərəkətsiz qaldı.

- Yenə sənə nə olub?
- Boşa məni, Bəhruz, boşa! – Hürnisə kəskin hərəkətlə ona sarı çevrildi – daha özümlə bacara bilmirəm!

- Axı nə üçün?!
- Çünkü... Çünkü... İmkanım olsaydı, o qoz ağacını kökündən qoparıb atardım.
- Daha ağacı niyə?!
- Sənin bir gözün o ağacdadir.

Özünün hiss etmədiyi həqiqəti Hürnisə açıb deyəndə Bəhruzun gözləri istər-istəməz o ağaca tərəf çevrildi. Həmişə həyətdə olanda qeyri-ixtiyari ora baxırdı, bəzən saatlarla, bəzən bir anlıq dayanır, xəyallara qapılırdı. İndi ağac çilpaq olsa da, yenə güclü, əzəmətli və qüdrətli idi.

- Hər şeyə fikir verirsən, Hürnisə, axı belə olmaz.
- O ağac deyil, sənin sevgindir.
- Bəsdir, Hürnisə, özünü nahaq yerə üzmə!
- Nahaq deyil, Bəhruz! Sənin üçün mən o ağac qədər də deyiləm. Heç gözünün ucuyla da baxmırısan. Vallah səndən incimirəm, günah mən bəxtiqaрадadır, axı niyə sevmişəm, niyə?
- Sakit ol, Hürnisə...
- Düz sözümdü, boşə məni, boşə!

Bəhruz da özü ilə bacara bilmir, onu atmaqdan, boşamaqdan dəhşətli heç nə təsəvvür etmir, bunu ağlina belə gətirmək istəmirdi. Get-gedə başa düşürdü ki, Hürnisəni ən çox narahat edən uşağının olmaması, həddindən artıq qısqanlığı, bir də, bir də onun soyuqluğunu duyması idi, bunlar az deyildi. Bəhruz son günlər isə qısqanlığının daha güclü olduğunu hiss etmişdi.

Səhər qacqın qızı çəkmək üçün otağına aparanda, Hürnisənin təndirəsərin yanından baxan gözlərindən qorxdı. Bu gözlərdə elə bil alov dilləri qızarırdı, həm yazıqlıq, həm qəzəb, həm kin vardı. Bunların bir-birini əvəz etməsi, yaxud birləşməsi dəhşətli ifadə yaradırdı. Bəhruz ona təskinlik vermək məqsədilə yaxınlaşanda, Hürnisə üzünü çevirib uzaqlaşdı. Təndirəsərdən, isti ocaqdan çırtılıt səsi, yaniq, kösöv iyi gəlirdi, bu Bəhruza elə xoş oldu ki, bir

anlıq ayaq saxladı. Hürnisə harasa yoxa çıxdığı üçün geri qayıdır qacqın qızın portretini çəkməyə başladı.

- Başı işə elə qarışdı ki, hər şeyi unutdu.
- Adın nədir? – qızdan soruşdu.
- Cümsün.
- Neçə yaşı var?
- On altı...
- Bu şəhərdə nə edəcəksən?!
- İsləyəcəyəm.
- Kimin var?
- Nənəm. Bu payız ölüb.
- Bəs atan, anan?!
- Atam yadına gəlmir, çoxdan evdən gedib, haradadır, bilmirəm. Anam ərdədir, uzaq kənddə. Üç-dörd yaşım olanda aparıblar. Heç bir dəfə də yanımı gəlməyib. Təkcə... Nənəm öləndə... Onda da mən qacib gizləndim.
- Niyə?!
- Necə niyə?! Hırsimdən. Yaxşı ki, üz-üzə gəlmədim, yoxsa onu boğardım, öldürərdim. Adını ana qoyub, belə ana olar?!

Cümsünün iri gözləri, qalın, qara qaşlarıvardı, dəyirmi sıfətinin gözəlliyyinə kölgə salan burnu da iri idi, kişi kimi kobud əzələli, möhkəm bədəni də, qolları da, əlləri də! Zirək, diribaş, dilli-dilavər, qorxmaz, üsyankar təbiətli bir qızə benzəyirdi. Avşar kəndindən gəlmişdi, bu kənddə baş verən hadisələri, bəyin zalımlığını, arvadının isə on qat pis olduğunu, nənəsinə hər cür əzablar verdiklərini, yəqin, bunun nəticəsində qocanın öldüyünü danışındı.

- And içmişəm, o arvadı tapıb boğacağam, gözümə görmüşəm, nənəmə necə əzab verib, təhqir edib, acıqlanıb, heç kəs buna dözməz!
- Bacarmazsan! – Bəhruz güldü – elə bilirsən, adam boğmaq asan işdir?!
- Boğaram!

Hürnisə bir dəfə də olsun içəri girmədi, yemək də gətirmədi. Bəhruzun işə başı bərk qarışsa da, arvadının bu etinasızlığını duydu, elə bu vaxt Şirin xanım hayküylə özünü içəri atdı:

– Ay Bəhruz, yenə bu Hürnisə yoxa çıxıb. Səhərdən axtarıram, tapa bilmirəm...

Bəhruz yerindən dik qalxdı, Hürnisənin təndirəsərin yanından baxan gözlərini xatırlayıb həyəcanlandı.

– Narahat olma, Şirin bacı! – desə də, əl-ayağa düşdü, işi yarımcıq qoyub həyətə cumdu, – bəlkə qonşuya gedib?

– Heç yanda yoxdur...

Hürnisə keçən dəfəki kimi qayıtmadı.

8

Bəhruz çox götür-qoydan sonra, Hürnisənin dalınca özü getmədi, mötəbər qohumlarından birini göndərdi, Hürnisə qayıtmadı. Bəhruz başa düşürdü ki, sevməsə də Hürnisəsiz qalmaq mümkün deyil. Bir həftə keçdikdən sonra bunun necə çətin olduğunu bir daha duydu. Hürnisəyə öyrəşmişdi, özünə yer tapa bilmirdi. Bu müddətdə Cümsünün portretini çəkib bitirdi. Axırıncı variant gözəl alınmışdı, əvvəlkiləri hırslı cırmaq istəyəndə Cümsün irəli atıldı:

- Onları mənə verin!
 - Nəyinə gərəkdir?
 - Yadigar saxlayacağam.
 - Axı... Axı... Bekara şəkillərdir...
 - Eybi yox... Verin...
 - Yaxşı! – Bəhruz şəkilləri qızı uzatdı, – götür!
- Cümsün yaxınlaşıb suyu boyla ilə işlənmiş axırıncı şəklini görəndədiksində:
- Boy... Nə qəşəng çəkmisən məni! – dedi.

Cümsünün papağı, yaylığı, saçı, üzü, burnu canlı, gözəl və təbii verilmişdi. Bəhruz karandaşla onun adını, hansı kənddən gəldiyini, tarixi, imzasını yazıb şəkli götürüb bir kənara qoydu.

Getməyə yeri olmadığı üçün Cümsün bir ay bu evdə qaldı. Bu müddətdə Şirin xanıma kömək etdi, Tahirə ilə, Davudla əyləndi, beşikdəki Rüstəmin qayığını çəkdi. Bəhruz inqilab komitəsində işləyən Həsən Bəktəşinin köməyi ilə ona iş tapa bildi və Cümsün həmişəlik ayrılib getdi. Gedərkən, uşaqları, Tahirəni, Davudu və Rüstəmi bağına basdı, özü ilə bir bağlama, bir də səliqə ilə bük-düyü şəkillərini apardı. Bundan sonra Şirin xanım da, Şirəlibəy də Bəhruzun üstünə düşüb, Hürnisəni geri gətirməsini ondan tələb etdilər. Bəhruz ipə-sapa yatmir, inadından dönmür, qızın dalınca getməyəcəyini söyləyirdi. Onlar Hürnisəsiz darıxır, dalbadal soraq göndərir, Bəhruzu yenə dilə tutur, bunların nəticəsiz qaldığını görüb dərd-qəmə batırıldılar. Şirəlibəy həyətdə o yan-bu yana gəzişir, Şirin xanım Allaha yalvarır, iş-güclə başını qatırıdı.

Bəhruz indi cavan bir oğlanın portretini çəkirdi. Özünə oxşayan, başıpapaqlı, nazikbığlı, boğaza qədər düyməli pencək geyən bu oğlanın sanki dili yox idi, dinib danışmağı sevmirdi. Şəhərin yaxınlığında olan Eylabad kəndində yaşayırıdı, bu kənddən çoxu qaçıb getmişdi. Bəhruz onunla Eylabad kəndinin darvazasını sulu boyla çəkərkən, görüb tanış olmuşdu. Hər dəfə səhər gələndə adı Səttar olan bu gəncin uçulub dağılan darvazanın yanında dayanıb yolunu gözlədiyini görürdü. Bu işi tamamladıqdan sonra, üzünü Səttara tutub soruşdu:

– Razi olarsan şəklini çəkim?

Səttar dinməyib, başını tərpətməklə razılığını bildirdi. Bəhruz gülüb, əlini onun ciyninə vura-vura, evini nişan verib, vaxtı müəyyənləşdirdi. Səttar vaxtında gəldi, onun iş otağına, şəkillərə, kağızlara maraqla baxa-baxa

Bəhruzun göstərdiyi kürsüdə əyləşdi. Beləliklə, sulu boyalı Bəhruz gəncin portretini işləməyə başladı.

Bəhruz Səttarı yola salıb şəhərə çıxdı, yenə qacqınlarla rast gəlib, bu silsiləni davam etdirmək haqqında düşündü. Naxçıvanda təzə hökümətin qurulmasını bilən qacqınların axını daha da çoxalmışdı. Məscidin, bazarın qabağı dilənçilərlə yanaşı, qacqınlarla dolmuşdu. Bəhruz tələsmədən onların yanından keçirdi.

Bazarın ətrafi həmişəki kimi yenə qaynayırdı; gələn, gedən, satan, alan, qacan, oyun çıxaran, ogurlayan, avaralanın, tamaşa edən, dilənən adamlarla. Hər dəfə qarşısına Qədir çıxardı, indi gözünə dəymədi, bazardan ötüb Qızlar bulağına tərəf getdi. Son vaxtlar Afər də yoxa çıxmışdı.

Bəhruz bulağın yaxınlığında, sərinlikdə əyləşməyi çox sevirdi. Bulağın ətrafında çadralı qızlar görüb, uzaqda dayandı. Qızlar ona baxa-baxa piçıldışır, gülüşürdülər. Onların ağ çadradan baxan gözlərinin parıltısı gedib ürəyə çatırdı. Birdən Bəhruz diksindi, çünki bulaqdan aralıda, dərə ağzında, ağ çadradada Hürnisə dayanmışdı. Ona tərəf getmək istədi, özünü saxlayıb gözlədi ki, bulaq başındakı qızlar dağılsınlar. Eh, hara dağılır, bulağa gələnlərin sayı, gedənlərin sayından çox olduğu üçün ətrafi gur və hayküylü idi. O tərəfə baxanda ağ çadranın yoxa çıxmağıını görən Bəhruzu dəhsət bürüdü. Elə bildi ki, dərəyə yuvarlanıb, sonra onun təpə ilə yuxarı qalxdığını gördükdə özünə gəlib sakitləşdi. Arxasınca gedib səslədi. Ağ çadralı qadın isə bircə dəfə çonüb baxdı və sürətini artırıb getdi. Bəhruz isə yerində dayandı. O, Hürnisə deyildi.

9

Bir neçə gündən sonra Bəhruz yenə bazara gəldi, Qədiri, yaxud Afəri görmək məqsədilə hər yeri ələk-vələk etsə də, onların izi-tozu belə görünmədi. Baqqal

Həmid də xəstələnmişdi, bazara çıxmırıldı, buna görə heç nə öyrənə bilmədi. Onları axtardığı bir vaxtda, gözlənilmədən başqa adamlı üz-üzə gəldi. Ancaq onu birdən-birə tanıya bilmədi.

Başına güllü yaylıq örtmüş, əyninə yaylığa uyğun gələn don geymiş gözəl bir gəlin balaca qızın əlindən tutub Zaviya məscidinin yaxınlığında Bəhruza doğru addımlayırdı. Bəhruzu görən kimi, gözlərini ona dikib həyəcanlandı, yanaqları qızardı, az qala üstünə yüyürmək istədi. Bəhruz şaşqın bir halda döyüküb:

— Xoş gördük sizi! — deyən gəlinə diqqətlə baxsa da, tanıya bilmədi — mənəm, Ziba! Zurnaçı Eyvazın qızı! Yenə məni tanımadınız, Bəhruz bəy?!

— Salam, Ziba. İndi tanıldım. Günah məndə deyil, sən çox dəyişmişən! Bu balaca sənin qızındır?!

— Yox... Yetimdir, kimsəsizdir. Anam yanında saxlayır.

Bəhruz indi qızı baxdı, qızın qalın qaşları, dəyirmi sıfəti vardı, saçlarından çoxlu nazik hörük düzəltmişdi. Hamısı da ciyinlərindən sallanırdı. Birdən beynindən işiq kimi bir fikir keçdi, bu ki, Qədirin təsvir etdiyi qız — onun bacısı Reyhana bənzəyirdi. Dərhal aşağı əyilib, mehribanca soruşdu:

— Sənin adın nədir?

Qız utanıb Zibaya sığındı, cavab vermədi, deyəsən, bir azca qorxdu, vəziyyəti belə görən Ziba özü dilləndi:

— Onun adı Reyhəndir, əmisi!

— Reyhan! — Bəhruz sevincini gizlədə bilmədi, — bir ilə yaxındır, Reyhanı axtarıram.

— Nə münasibətlə?!

— Təkcə mən yox, qardaşı Qədir də axtarır...

Reyhan qardaşının adını eşidəndə qorxa-qorxa Zibanın üzünə baxdı, rəngi də azca ağardı. Ziba onun başını sığallayıb soruşdu:

- Sənin qardaşın var?
- Var.
- Adı nədir?
- Qədir!

Qızçıqazın gözləri dolmuşdu, gah Bəhruza, gah Zibaya baxır, təhlükəli bir şey gözləyirmiş kimi qorxur, gəlinin ətəyindən bərk-bərk tutub onu buraxmaq istəmirdi. Bəhruz əlini uzadıb saçını sığallayanda, başını yana çəkdi, Ziba dilləndi:

- Reyhan çoxdandır bizdə qalır, anamlar...
- Necə olub ki?
- Bir axşam anam hardansa qayıdır. Qız yolda yatmış yazığı gəlib, gətirib evə! O vaxtdan yanında saxlayır. Bir-birinə öyrəşiblər. Qardaşını tapsanız, gətirin bizə, evimiz uzaq deyil, Sarvanlar məhəlləsindədir.

- Tanıyıram. Sən çoxdan gəlmisən?!

- İki ay olar.

- Nə vaxt qayıdacاقsan?!

- Məndən olsa, heç vaxt!

- Niyə?

- Tamam ayrılməq isteyirəm. Dəhşətdir, Bəhruz bəy! Allaha şükür edirəm ki, sağ-salamatam. Sözlə demək olmur.

- Onda boşan, qurtarsın getsin...

- Heç onu dilimə gətirə bilmərəm. Öldürər məni!

- Bəs necə gəlmisən?!

- Burda yoxdur, harasa gedib.

- Demək, qayıdacاقsan!

- Mən qayıtmaq istəmirəm.

- Özü bilir, istəmirsən?!

- Bir az bilir, bilir ki, sevmirəm onu... Nifrət edirəm, eh, Bəhruz bəy, uzun əhvalatdır... Nə danışım?!

- Belə də olmaz. Nə o yanlıq, nə bu yanlıq...

- Arada atam getdi, heç nədən. Kim onu öldürdü, hələ də bilmirəm. Atamın sənətinə sənət çatmadı. Zur-

nası bütün Naxçıvanda səslənirdi. Son vaxtlar eşitmışəm ki, atamın ölümündə ərimin də əli var... Belə adamla necə yaşayasan?

- Yadindadır, şəlalənin yanında səni gördüğüm?
- Əlbəttə, yadimdadır...
- Onda şəklini çəkmək istədim, sizin evə gəldim. Amma... Atanın şəklini çəkdirim.
- Hanı o şəkil?!
- Məndə, evdə.
- Göstərərsiniz?!
- Göstərərəm.

Ayrıldilar. Bəhruz həyətə girəndə gördü ki, Eylabad kəndindən gələn Səttar onu gözləyir. Yorğun olsa da, gəncin portretini işləməyə başladı. Gənc nədənsə bu dəfə fikirli idi, elə sağ küncdəki şəkillərə baxır, nəsə demək istəyir, çəkinirdi. Birdən dilləndi:

- O şəkli mənə verərsiniz? - Cümsünün portretini göstərdi.

- Nəyinə gərək?!
- Cox isteyirəm. Verin mənə.

Bəhruz heç nə anlaya bilmirdi, həm də ona maraqlı idi, axı Səttar, dilsiz-ağızsız, fağır gənc Cümsünün şəklini nə üçün istəyirdi?! Yenə yalvarıb yaxaranda, Bəhruz çətinliklə başa düşdü ki, Səttar Cümsünə laqeyd deyil, onu Əkbərbəyin uşaq evində görüb, bir könüldən min könülə aşiq olub. Bəhruz gülə-gülə Səttarı çəkir, bu qəribə sevgiyə möcüzə kimi baxırı.

ON BİRİNCİ FƏSİL

1

Bəhruz Qədiri tapıb sevindirmək istədişə də bu, baş tutmadı. Cünkü Qədirin özü tapılmadı. Baqqal Həmiddən öyrəndi ki, bir ay bundan qabaq ömrünü bağışlayıb. Çox əziyyət çəkib, həmişə də bacısını düşünüb, gələndən gedəndən, tanışdan-bilişdən ancaq onu soruşub.

Evindən, ocağından, yuvasından qaçqın düşmək gör nə deməkdir... Sonu – ölüm! Halbuki, Qədir kimi uşaqların yaşamağa tam haqqı var! Yəqin ki, ocağının istisində qalsayıdı, indi də sağ olardı. Bəhruz belə düşünüb baqqal Həmidə baxdı.

– Eh, oğul, – baqqal Həmid köksünü ötürüb dindi – ağında, fərasətdə yeganə uşaqdı. Zirək, diribaş. Zavallı biçarə gün görmədi. Son nəfəsində də “Reyhan” deyib bacısını çağırıdı. Qardaş, Allah haqqı, onu balam kimi, adətimizcə basdırılmışam. İstəsən, qəbrini də göstərərəm. Təki Allah ruhunu şad eləsin, cəmi balaları sağ-salamat saxlasın.

Bəhruz daha bazarın içində qala bilmədi, izdihamın içindən keçə-keçə Qədiri son dəfə necə gördüğünü xatırladı. Onda öz dərdini – xəstəliyini unudub, yerdə qırırlan Afərə yazılıq-yazılıq baxırdı. Bəs Afər hanı?! Bəlkə o da Qədir kimi həyatdan köçüb? İndiki vaxtda hər şey ola bilər. Məscidin yanından ötüb bir də gördü, Sarvanlar məhəlləsinə doğru gedir. Dayandı. Yox, belə ağır xəbərlə balaca qızın yanına getmək istəmədi. Evə gəlib, Səttarın portretini qurtarmağa çalışdı.

Axşama yaxın Ziba özü Reyhanla gəldi. Reyhan altdan-altdan Bəhruzu baxıb gülürdü. Bu qızçıqazın onun

qəlbindəki kədərdən və göynərtidən xəbəri yox idi və heç zaman xəbəri olmayıacaqdı. Bu gün Ziba qızlıq vaxtındaki gözəlliyyinə qayıtmışdı. Gözləri, yanaqları, saçları təravətlə dolu idi. Bəhruz onları otağına apardı, zurnaçı Eyvazın portretini çıxarıb Zibaya verəndə, qız həm uşaq kimi sevindi, həm də kövrəlib ağlamaqdan özünü güclə saxladı. Sonra şəkli həmişəlik ona vermək üçün elə yalvarmağa başladı ki, Bəhruz ürəyi gəlməsə də, etiraz edə bilmədi, şəkli Zibaya bağışladı. Ziba elə minnətdar baxışlarla baxırdı, Bəhruz bu gözlərin cazibəsindən, füsunkarlığından çıxmada aciz qaldı. Ziba isə atasının portretini döşüñə sixib dayanmışdı. Qəribə o idi ki, Qədir yada düşmürdü, birdən Ziba onu soruşanda, Bəhruz həqiqəti gizlətdi, düzünü deməyə ürəyi gəlmədi. Bu vaxt Reyhanın iri, saf, şeytan gözlərini görüb kədər içində titrədi. Bəhruz Reyhanın nazik hörüklerini əlinə götürdü, gör nə qədər idi, onmu, on beşmi, saymağa başlasa da, hövsələsi çatmadı.

– Bunları necə hörürsən?

– Nənəsi hörür, – Ziba dilləndi, – yuyur, darayı, sonra da hörür, mən də kömək edirəm.

Bəhruz Reyhanın tez-tez ona dikilən iri gözlərinə çox baxa bilmir, bu gözlərlə elə bil ondan qardaşını soruşturdu. Tərs kimi, dəyirmi sifətinə yaraşan gözləri elə qəşəngdi ki! Getməyə hazırlaşanda da Reyhanın bir gözü Bəhruzda qalmışdı. Bəlkə də qızçıqaz elə-belə baxırdı. Ancaq Bəhruz üçün bu adı baxış deyildi, məna verdiyi üçün sarsılırdı. Zaviya məscidinə qədər, məscidin yaxınlığında balaca dairəvi bağa qədər ötürüb, azacıq dayanıb, uzaqdan hər ikisinə əl eləyib geri qayıtdı.

Naxçıvanın sakit və aydın yay axşamlarından biri idi.

Bəhruz hələ belə xoş axşam görməmişdi. Ay gümüş kimi hər yana işiq salır, məhəllələr, evlər, bağlar bu süd işığında üzürdü. Şahab məhəlləsinə çatanda, Bəhruz uzaqda Haça dağı gördü, qaranlıqda həmişə itib görün-

məz olan dağ indi əzəmətlə ucalırdı. Ay işığında isə o daha möhtəşəm görkəm almışdı. Ziba ilə görüşdən qalan xoş duyğu bu aydın axşamın verdiyi yeni hisslərlə birləşmişdi. Süddünənə də bu işiqda aydınca sezilirdi. Bəhruz Süddünənənin yanında dayanıb, Haça dağa baxdı. Nə qədər dayandığını bilmədi, bu mənzərə onu o qədər tutdu ki, bütün varlığını çəkmək həvəsi bürüdü. Möhrə hasarlı küçə ilə öz məhəlləsinə gələndə evlərinin qapısı ağızında bulud kimi nəsə ağarırdı. Yaxınlaşanda ağ çadralı qadını görən kimi dərhal bildi ki, Hürnisədir. Yüyürüb “Hürnisə” – deyə, onu arxadan qucaqladı. Dərhal da geri çəkil-di. Bu nədir?! Ağ çadranın içində qupquru sümük! Vay, Hürnisə nə günə düşüb! Can qalmayıb ki, yazıqdə. Bəhruz Şirin xanımı səslədi. Hürnisə heç yeriyə bilmirdi. Şirin xanım yüyürüb onu bağırna basdı, dil tökə-tökə, oxşaya-oxşaya evə gətirdi. Bəhruz böyük səhv etdiyini indi başa düşdü. Bu, adı səhv deyildi, bu səhvə qəddarlıq, laqeydlik və biganəlik vardi. Odur ki, Bəhruz bütün gecəni vicdan əzabı içində çırılındı.

Hürnisə beş-altı gündən sonra özünə gəlib dirçəldi, həyət-bacaya çıxdı, yır-yığış elədi, hüzn içində gəzib dolandı. Bəhruzdan qaçıdı, onunla kəlmə də kəsmədi. Təkcə, bu gün axşam yeməyini gətirəndə, Bəhruzun yanında birdən diz üstə xalçaya çökdü:

– Bəhruz! – dedi, – bir ricam var, yalvarmışam bir olan Allaha ki, sözümüz yerə salmayasan. Ricam budur, qoy sənin kəninizin olum, qulluğunda durum, təki arvadın olmayım. Həm mən rahat yaşayım, həm sənə yaxşı olsun.

– Elə şey yoxdur. Bu, nə danışıqdır?!

– Bəhruz, əzizim, təvəqqə edirəm, yalvarıram, and verirəm bir o Allaha, sənin kəninizin olum... Qurbanın olum, mən biçarənin halına qal, dərdimə yan, boşə məni, boşə, atma, qoy yanında qul olum, qulluğunda durum, özümüz sənə qurban verərəm!

– Yaxşı, yaxşı, ağlinı başına yiğ! – Bəhruz hirslənsə də, ona yazılı gəldi – dur, Hürnisə, dur, mən səni xoşbəxt görmək istəyirəm.

Bəhruz bu sözlər üçün də xəcalət çəkib başını aşağı dikdi, axı Hürnisəyə xoşbəxtlik verə bilməmişdi.

2

Payız girsə də hələ özünü göstərə bilmirdi.

Axşama yaxın iri qoşatəkərli araba qapı ağızında dayandı. Qara papaqlı arabaçı Şirin xanımla haqq-hesabını qurtarış getmək istəyəndə Bəhruz həyətdən qışqırdı:

– Əmi, məni gözlə!

Rəng çamadanını götürüb gələn Bəhruz ayaqlarını sallayıb arabanın arxasında əyləşdi. Araba şəhərdən çıxanda hava qaralırdı, üfüqdə Ay parıldadı. Şixmahmud kövşənliyi arxada qalanda geniş düzənlik açıldı.

- Kəndə gedirsən, a bala?!
- Yox, qabaqda düşəcəyəm.
- Niyə ki? Gedək kəndə, evə...
- Sağ ol, əmi, sağ ol! Başqa vaxt...

Araba ay işığının altında geniş bir düzənliklə yavaş-yavaş gedirdi. Bəhruz ayaqlarını oynadır, gah uzaqdakı silsilə dağlara, gah təkəmseyrək işıqlar içində qaralan Naxçıvana, gah işıqlı göyə baxır, fikirləşir, bu sakit yay axşamından, ayın yaratdığı mənzərələrdən, yanında daha da ağaran buludlardan zövq alındı. Balaca yasti təpənin yanında yerə atılında, heç nə başa düşməyən arabaçı heyrət içində döyükə-döyükə arabanı saxladı:

- Bala, bu axşam vaxtı nə edəcəksən?!
- Yolundan qalma, əmi, şəkil çəkəcəyəm.
- Salamat ol, oğul!

Bəhruz təpənin yanında, yol qırığında qatlama stulunda əyləşib sulu boyla ilə Ay işığında ucalan Haça

dağı çəkməyə başladı. Araba uzaqlaşdı, get-gedə nöqtə kimi kiçildi və tamam itdi. Bəhruz çəkir, çəkirdi. Gör-düyü ayın işıqları, buludlar və bir də uzaqdakı dağlar idi. Sanki bunlardan başqa ona heç nə lazım deyildi.

Bir gün sonra Bəhruz Haça dağı yenə Ay işığında, evlərinin damından çəkirdi. Balaca Davud da yanında!

Onu inqilab komitəsinə çağırıldılar. Bəhruz balaca otaqda, qapının yanında, köhnə yazı stolunun arxasında əyləşən, solğun, sakit katibə qızə yaxınlaşdı. Qız başını qaldırıb, ona baxanda zil qara gözlər, yaraşıqlı, gözəl sifət Bəhruzu tanış gəldi. Qız özü soyuq və sakit səslə soruşdu:

- Kim lazımdır?!
- Həsən Bəktəsi.
- Əyləşin! İki dəqiqə gözləyin.
- Sən mənə çox tanış gəlirsən - qız Bəhruzun bu sözlərini sanki eşitmədi, gözəcə ona baxıb, yenə etinasız halda otağa girdi, sonra çıxbı:
- Buyurun, - dedi, - keçin içəri!

Həsən Bəktəsi onu qapı ağızında qarşılıdı. Heç dəyiş-məmişdi, təkcə göy gözlərinə duman kimi yorğunluq enmişdi. Xoş-beşdən sonra dərhal mətləb üstünə gəldi, tezliklə onun sərgisini açmaq istədiklərini bildirdi, vax-tını, yerini təyin edib ciddi hazırlanmasını tapşırıdı.

- Bəlkə çətinliyin, bəlkə arzun var?
- Yox, sağ olun!

Görüşüb kabinetdən çıxanda, Bəhruz başısağlı, sa-
kitcə əyləşmiş katibə qızə baxdı, yanından ötüb gedə bil-
mədi, yaxınlaşıb yazı stolunun böyründə dayandı. Anı
sükudan sonra, qız yenə başını qaldırdı. Zil qara gözləri
Bəhruzu dikiləndə, bu dəfə onu tanıya bildi. Bu ki Afər-
dir, Afər! Heyrətini boğub birdən-birə dillənə bilmədi,
astaca soruşdu:

- Sən Afər deyilsən?!

Qız yerindən dik qalxdı, qara gözlərində qığılçım parladı, həyəcan içində baxa-baxa:

- Yox, Afər deyiləm, - deyəndə Bəhruz sarsıldı - Afərin bacısıyam. Onu axtarıram, gəzmədiyim yer, soruş-madığım adam qalmayıb. Heç yanda yoxdur. Bəlkə siz yerini bilirsınız? Hani, hanı Afər, hardadır, bəlkə kömək edəsiniz?

Bəhruz heyrət içində azca geri çəkilib eynən Afərə bənzəyən bu katibə qızə baxa-baxa qalmışdı. Onun bayaqqı heyrəti çoxdan itmiş, yeni, gözlənilməz heyrət baş qaldırmışdı. Bilmirdi, qızə nə desin, necə təsəlli versin. Qız zil qara gözlərini Bəhruzu dikib ümidverici sözlər gözləyirdi. Bəhruz nəyi bilirdi, şəklini çəkdiyini, son dəfə bazarda gördüğünü danışdı. Elə bil bu xəbərdən qız bir az canlandı, bayaqqı etinasızlıq və soyuqluq yoxa çıxdı, istiqanlı, mehriban olub sual dalınca sual verdi. Hər şeyi incəliyinə qədər öyrənməyə çalışdı. Birdən yenə ümidsizliyə qapılıb əvvəlki vəziyyətinə qayıtdı.

Bəhruz evə necə gəldiyini bilmədi.

3

Sərgiyə hazırlaşlığı müddətdə Bəhruz payız mənzə-rələrini çəkməkdən yorulmurdu. "Haça dağ ay işığında" əsərini bitirdikdən sonra məscidi, kilsəni, çəmənliyi, arxasında yol getdiyi qoşatəkərli arabanı çəkdi. Vaxtının bir dəqiqəsini itirmədən gecə-gündüz işlədi. Günlərin birində ayaqları onu Sarvanlar məhəlləsinə, Zibagilin qapısına gətirib çıxardı.

Bəhruz tanış həyətə girəndə zurnaçı Eyvazı xatırladı, bu zaman Reyhanı gördü, par-par yanmış qara hörukleri arxasına tökülmüşdü. Qat-qat, güllü tuman geymişdi. Yun əyirən ağsaçlı qoca arvadın ətrafında dolanırdı. Bəhruzu görəndə dik atıldı:

— Bibi! — deyə nəfəsini dərmədən qışqırdı, — bibi!

Üstü gümüşü dəmirlə örtülü, sürəhili, naxışlı pillələrin üstündə Zibanın görünməsi ilə — O... Bəhruz bəy... — deyə sevinclə çığırmağı, pillələri enib ona yaxınlaşlığı bir oldu. Ziba qolsuz, dar paltarda idi, ağappaq qolları, zərif boynu, ayaqları onun bütün gözəlliyini göstərsə də, onun səmimiyyəti Bəhruz üçün daha qiymətli idi. Üzündə gül kimi açılan sevinclə əllərini necə sıxdı, dərhal anasına çönbü:

— Atamın şəklini çəkəndir — dedi, — buyur, Bəhruz bəy, yuxarı, evə!

— Xoş gəlmisinən. — Qoca qadın ayağa qalxdı, — bu ev-eşik sənə qurban, buyur, keç.

Bəhruz başı ilə qocanı salamladı, Reyhanla da görüşüb, Əliqulu Qəmküsər kimi ehmallıca burnunu sıxdı. Ziba qabağa düşüb, pillələrlə yuxarı qalxa-qalxa, arxaya dönüb ardınca gələn Bəhruzu sevincli gözlərlə baxa-baxa deyirdi:

— Anam o şəklə gecə də baxır, gündüz də, həmişə də dilində bir söz var: “Onu çəkəni Allah min yaşatsın. Onu dərd-bələdan qorusun!” Gecə-gündüz oturub-durub “yarəbbi” deyir, “yarəbbi”. O şəkil, Bəhruz bəy, elə bil anamı təzədən dirildib.

Yuxarıdakı geniş otaq qalın, böyük mizlə, stullarla, divarda, yerdə xalılarla, pələng dərisi ilə, naxışlı, şəkilli toxunma bəzəklərlə, pəncərələrdən sallanan tullərlə yaraşıqlı olmuşdu. Bəhruz pəncərənin yanında uzunsov stola düzülmüş zurnaları görüb dərhal yaxınlaşdı.

— Atamındır! — Ziba dedi — onun bir xasiyyəti vardı, zurnası xarab olanda, onu atmazdı, saxlayardı.

Bəhruz onlara bir-bir baxdı, uzun, qısa, qalın, naxışlı, qaralan, nişanlı, dəlikləri müxtəlif cür olan, vaxtilə səsi yeddi məhəlləyə çatan zurnaların indi sükut içində sırasıra düzülməsi adama kədər gətirirdi, bir insanın sənətin-

dən, bu sənətə bəslədiyi böyük sevgisindən xəbər verirdi. Sərgiyə qoyulmuş eksponatlar kimi bu zurnaların qiyməti, misli yox idi.

— Onları həmişə qoruyub saxlayacağam! — Ziba dilləndi, — atamın yadigarı kimi, xatirəsi kimi!

Bəhruz zurnalardan gözünü çəkə bilmirdi. Yavaş-yavaş gözlərini yuxarı qaldıranda, pəncərənin böyründəki divardan asılmış özünün çəkdiyi portreti gördü. Ziba onu qalın, bəzəkli çərçivəyə almışdı. Eyvaz gözlərini yumub, zurnanı yuxarı qaldırıb həvəslə çaldığı vəziyyətdə çekilmişdi.

Bəhruzun ürəyindən Zibanın da portretini yaratmaq keçirdi, bu məqsədlə də gəlməşdi, indi hiss etdi ki, bu istəyi başqa cür səslənə bilər. Qorxdu, ona görə birdən-birə fikrini ona deməkdən çəkindi. Ziba Naxçıvandakı o biri qızlara, gəlinlərə bənzəmirdi, cəsarətli idi, açıq-saçık gəzməyi, dolanlığı sevirdi. Danışanda utanmir, üzünü gizlətməyə çalışmadı. Xudafizləşəndə, qapıya sarı gedəndə Ziba onu ötürdü. Birdən:

— Bəhruz bəy... Bir dəqiqə dayanın... — dedi, — sizdən acizanə xahiş edirəm, bəlkə bu gəlməkdə bir məqsədiniz var? Çəkinməyin, deyin, imkanım olsa...

— Yox, Ziba, yox, ciddi məqsədim yoxdur, sadəcə olaraq portretini yaratmaq ürəyimdən keçir, vəssalam, ona da imkanın, vaxtin çətin ki ola, bir də müsəlmanlıqdır, özün bilirsən...

— Bu nə sözdür, razıyam, nə vaxt istəsəniz, buyurun, gəlin...

Bəhruz bir neçə gün gəlib getdi, çəkməyə başlasa da, alınmadı, cırıb atdı. Hər dəfə gəlində yeni bir gözəlliyin üzə çıxdığını görür, bunları canlandırmaga çalışsa da, istədiyi alınmırıldı. Bir dəfə gələndə Zibani kədərli gördü, səbəbini sorusanda gəlin boyun qaçırdı və bu anda Ziba qızlıq vaxtındaki gözəlliyinə qayıtdı. Yenə elə zərif, elə

təravətli məxluqa çevrildi ki, Bəhruz sanki yeddi-səkkiz il bundan əvvəl rastlaşdığı qızı gördü. Ona həvəs gəldi, şəkli həm sürətlə, həm də həvəslə işləməyə başladı. Uzun müddət Zibaya baxa-baxa çəksə də, Bəhruz üçün nə Ziba vardi, nə də onun kədəri. Sənət eşqi varlığını elə büründü ki, çəkdi, çəkdi, birdən Ziba:

— Bəhruz bəy, — deyəndə diksindi, — mənə baxsanız da elə bil məni görmürsünüz?

— Görürəm. Hələ ilk dəfə rast gəldiyim vaxtını da görürəm.

— Yadımdadır, Bəhruz bəy. Sübh tezdən...

Birdən Bəhruzun başı gicəlləndi, canına sanki od töküldü, özünü güclə saxlayıb, Zibadan, çəkdiyi əsərdən ayrılməq istəməsə də ayağa qalxmağa məcbur oldu. Daha işləyə bilmirdi, gücü çatmadı:

— Bunlar belə qalsın, — dedi, — sabah gələcəyəm.

— Yaxşı. — Ziba onun belə tələsik, gözlənilmədən getməyinə heyrət etsə də, bunu bürüzə verməməyə çalışdı.

3

Səhəri gün gələ bilmədi, elə xəstələndi ki, üç gün dünyadan xəbəri olmadı. Həkim Əli Mirzə Abbasovun köməyi ilə dördüncü gün gözlərini açdı. Şirəlibəy rahatlandı, Şirin xanım "şükür Allaha" deyib xeyir-dua verəverə təndirəsərə tələsdi.

Bir neçə gündən sonra Bəhruz yaxşılaşdı, ayağa qalxmasa da, yerində uzanıb düşünürdü. İndiki xəstəliyi əvvəlkilərə bənzəmirdi, nəsə daxilində bir yanğı, ağrı vardi. Tez-tez Zibagildən çıxanda keçirdiyi dəhşətli əhvali-ruhiyyəni yada salırdı. Ziba onun tez getməsinin səbəbini həyətə ötürəndə, deyəsən başa düşdü. Çünkü gəlin həyəcan içində "sizə nə olub, Bəhruz bəy?" — deyə piçildiyirdi. Qəşəng üzü kədərlə dolmuşdu, gözləri də

təlaşla, həyəcanla yanındı. Onun incə hərəkətləri, narahatlığı və qayğısı yadına düşdükçə bilirdi ki, harda olsa, Reyhanı da götürüb gələcək.

Səhv etməmişdi. Ziba gəldi. Reyhan da yanında. Hürnisə onları otağa gətirdi, hörmə stilları qoydu. Bəhruzу heyrətləndirən Hürnisənin həyəcansız, sakit, təmkinli hərəkətləri idi, bayaqdan qorxurdu ki, Hürnisə yenə qısqanlıq kürəsində yana, yenə dərdə-qəmə bata, yenə qaçıb gedə. Hürnisə məcməyidə ətirli İran çayı və Reyhan üçün saçاقlı konfetlər gətirəndə Bəhruz gözlərinə inanmadı. Ziba yenə kədərli olsa da dil-dil ötür, hamının, anasının, Reyhanın nigaran qaldığını söyləyir, tez-tez Bəhruzun nədən xəstələndiyini, özünü indi necə hiss etdiyini soruşur, qayğılı, mehriban, uşaq gözləri kimi təmiz gözlərini onun üzündən çəkmirdi. Sözarası "Tiflisə getməyə hazırlaşırıq" deyəndə Bəhruz narahat oldu:

— Bəs mənim şəklim? — Zibaya baxdı...

— Hələ yox... sonra, — Ziba bu sözləri deyib söhbətin istiqamətini dəyişdi, çayı içən kimi getmək üçün ayağa qalxdı:

— Yastığın yüngül olsun, Bəhruz bəy!

Onları Hürnisə ötürüb, geri qayıdır, yır-yığış edəndə yenə sakit və təmkinli idi. Bəhruz onu yanına çağırıldı. Hürnisə gəlib müticəsinə xalçanın üstündə əyləşəndə dedi:

— Məni bağışla, Hürnisə!

— Niyə, Bəhruz?

— Səni xoşbəxt etmək istəyirdim, bacarmamışam, ona görə, bağışla məni!

— Mən xoşbəxtəm.

— Düz demirsən!

— Düz deyirəm. Bura gələn gəlini tanıyıram, bilirəm ki, xoşuna gəlir, şəklini də çəkirsən! İstəsən, evlənə bilərsən! Sən azadsan! Təkcə sənin üçün yaşayıram, ölüne qədər sənə xidmət edəcəm, qulluğunda duracam!

Bəhruz elə sarsılmışdı ki, söz deyə bilmirdi, müticəsinə başını aşağı əymış Hürnisəyə baxa-baxa quruyub qalmışdı.

Bir neçə gündən sonra, sağalan kimi bu söhbəti unutdu, Zibanın portretini qurtarmaq üçün onlara tələsdi. Nədənsə gəlinlə hər dəfə görüşəndə və onun şəklini çəkməyə başlayanda, mütləq Narıncı xatırlayırdı. Onların hər ikisində nəsə oxşarlıq vardı, müqayisə edəndə isə, heç şübhəsiz, Narıncı üstünlük verirdi. Narıncı indi xəyalala چevrilmişdi, əfsanədəki Sənubər kimi itmişdi. Ziba isə qarşısında dayanmışdı. Bəhruz istəyirdi, onun portreti canlı çıxsın, gözəl alınsın, bəzən elə bilirdi, Zibani yox, Narıncı çəkir.

Belə günlərin birində gözlərinin qaraldığını duyub qorxdu, tez başını aşağı əydi, Ziba yerindən sıçradı:

- Bəhruz bəy, nə oldu?!
- Heç nə... keçdi, - Bəhruz başını qaldırıb Zibanın həyəcan dolu gözlərinə baxdı, - daha yaxşıyam.
- Bəlkə bir az uzanasan...
- Yox, Ziba, getmək istəyirəm.

Bəhruz qalxdı, gəlinlə üz-üzə dayanıb, nədənsə bir başa çıxb getmədi, Ziba qayğı ilə altdan-yuxarı ona baxdı:

- Düzünü deyin, nə oldu sizə?!
- Narahat olma, Ziba, hər şey keçib getdi...
- Məni qorxutdunuz, Bəhruz! Allaha şükür ki, yaxşısınız!
- Tiflisə nə vaxt getmək istəyirsiniz?!

- Tezliklə... Bilirsiniz, Bəhruz, burda qalmaq təhlükəlidir mənim üçün. Ərim göz verir, işiq vermir... Xəbər dalınca xəbər göndərir, geri çağırır, mən də getmirəm, hədələyir, qorxudur. Onun əlindən nə desən, gələr, Bəhruz bəy, ona görə çıxb getmək istəyirik, anam da razıdır, qohumlarımız da bizi gözləyirlər. Bizim qapını

sizin kimi təmiz ürəklə açan ikinci adam yoxdur. Sizə inanıram, Bəhruz bəy, ərim əgər şəklimi çəkdiyinizi bilsə, aman Allah, dünyani dağıdar... Ona görə bacardığınız qədər işinizi tez qurtarın, yaxşı, Bəhruz bəy?!

- Yaxşı, Ziba!

Bəhruz evə gələndə Narıncın məktubunu götürüb bir də gözdən keçirdi. Bu məktubda qeyri-adi heç nə yoxdu, amma Bəhruz unuda bilmir, həmişə onu həyəcan içində yollara baxan, nigaran bir vəziyyətdə görürdü. Bu zaman karandaşı əlinə götürür, vərəqlərin üstündə gəzdirirdi. Bu gün də elə oldu. Bir də gördü ki, Narıncı çəkir, hündür hasarın böyründə dayanan, həyəcanla, intizarla uzaqlara baxan, gözləri yol çəkən Narıncı... Nə çətinlik duydu, nə də əziyyət... Bu işə elə aludə oldu ki, hər şeyi unutdu, Zibani, onun sözlərini, çəkdiyi şəkli... Gördü ki, zərif, kədərli bir qızın şəkli alındı, öz-özünə təəccüb etsə də, bildi ki, bu sadə, mənalı əsər Narıncıla bağlı fikirlərindən, düşüncələrindən sözülb doğulmuşdur. İslədikcə, daha da həvəsə gəldi, get-gedə başa düşdü ki, bu əsərin yaranmasında Ziba ilə görüşlərinin də az əhəmiyyəti olmayıb. Onların hər ikisine bəslədiyi gözəl münasibəti yaradıcılıq eşqi, ehtirası ilə qaynayıb qarışırı. Bəzən Bəhruza elə gəlirdi ki, həm Narıncı, həm də Zibani sevir. Məgər bu sevgidirmi?! Bəli, sevgi idi, amma yaradıcılıq sevgisi!

Zibanın da portretini çəkib qurtaranda bildi ki, Narıncı yada salmaq, onunla xəyalən yaşamaq bu işdə az rol oynamayıb. Bəhruz uzun müddət onu Zibadan gizlətdi, nəhayət, qurtaranda, gəlin sehirlənmiş halda, möcüzə görülmüş kimi öz portretinin qarşısında dayanıb bir kəlmə dilinə gətirmədən baxa-baxa qaldı. Sonra yalvarı yaxardı ki, bu şəkli aparmasın, ona versin. Elə dil tökdü, Bəhruz rədd etməyi bacarmadı. Balaca Reyhan:

- Bibi! - deyə qışkırmalı şəklə baxa-baxa öz heyrət və sevincini bildirdi.

Ziba Bəhruzu yeməyə saxlamaq istədi, anası da dil-ağız elədi, Bəhruz qalmadı ki, qalmadı. Həyətdən onu ötürəndə, birdən gözlənilmədən Reyhan soruşdu:

– Əmi, qardaşım niyə yanına gəlmir?!

Bəhruz elə sarsıldı, güclə özünə gələ bildi, çətinliklə gülümşünüb:

– Qardaşın uzağa gedib, – dedi.

– Hara?!

– Böyük şəhərə...

Ziba da söhbətə qarışdı:

– Sən də böyüyərsən, gedib onu axtarib taparsan!

Bəhruz getdi, ürəyində yaşayan kədər daha da çoxalmışdı. General Andranikin ordusu darmadağın edildikdən sonra qaçqınların sayı azalsa da xalqın dərdi, qəmi hələ azalmamışdı. Nə qədər itkin düşən vardı! Onların çoxusunu axtaran yoxdu, axtaran hardan tapa bilərdi?! Bir insanın azgınlığı necə böyük, ağır fəlakət gətirmişdi.

4

Bəhruz bütün payızı sərgiyə hazırlaşdı.

Sulu boyla ilə qızıl əsgərin portretini çəkməyə başladı. Bu əsgər yaraşıqlı bir cavandı, Eylabad kəndindən gələn Səttarin vasitəsilə tanış olmuşdu. Ucu şış, dimdikli, ulduzlu papağı, ikicibli əsgər pencəyi, enli kəməri, tüfəngi vardi. Bunlar ayaq üstə dayanmış əsgərin portretində öz əksini tapmışdı. Onun başı sərgiyə elə qarışmışdı ki, bir dəqiqlik də vaxtı yox idi. Həsən Bəktaşı onu həvəsləndirir, hər cür kömək göstərirdi. Neçə vaxtdır, Zibagilə gedə bilmirdi, amma onun portretini gətirməliydi, çünkü sərgidə nümayiş etdiriləcək əsərlərdən biri elə bu portret olmalı idi. Bu məqsədlə onlara sərginin açılmasına bir-iki gün qalmış gələ bildi. Ziba ağır kədər içində onu qarşılıdı.

– O... Bəhruz bəy... Nə yaxşı gəldiniz, buyurun içəri...

– Nə olub ki, Ziba?!

– Dərdim böyükdür, heç cürə ərimdən ayrıla bilmirəm. Mənə elə qorxulu xəbər göndərib ki, bilmirəm nə edim... Üç gün möhlət verib, əgər qayıtmamasam, məni öldürməklə hədələyir.

– Onda getməyin məsləhətdir!

– Öz xoşumla gedə bilmərəm, çünki istəmirəm, istəmirəm! Bəhruz bəy, bilmirsiniz, necə dəhşətli adamdır! Mən ona adam deməzdəm, yırtıcı canavardan da pisdir!

Ziba dözə bilməyib ağladı, Bəhruz təsəlli versə, kön-lünü almağa çalışsa da, sakit olmadı ki, olmadı. Görünür, Ziba çoxdan bu əzabla yaşayırıdı, indi Bəhruzu görüb uşaq kimi kövrəmişdi.

– Məni bağışla, Bəhruz, qardaşım kimi doğma bili-rəm səni, dözmədim... Anam fikir çəkməkdən üzülüb...

– Ziba, hər şey yaxşı olacaq, inan mənə... Bu gün-sabah sərgim açılır, mütləq gələrsən. Sənin portretini də asmaq istəyirəm, ondan sonra özünə qaytaracağam, söz verirəm.

– Odur, Bəhruz bəy, götürün, aparın, – Ziba evdə bir künçə qoyulmuş şəkli göstərdi: – Sərgiyə də gələ-cəyəm!

Bəhruz yenə təsəlli verdi, yenə ürəkaçan sözlər deyib Zibadan ayrıldı. Evə gələndə Hürnisə portreti görüb diksindi, heç nə demədi, Bəhruz yenə qorxdu ki, birdən Hürnisənin dəliliyi tuta, ona görə dedi:

– Narahat olma, Hürnisə, bu şəkil Zibanındır, biza uşaqla gələn qadın var ha, onun...

– Bilirəm, Bəhruz, narahat deyiləm!

Hürnisənin belə dəyişilməsi – soyuqqanlı, təmkinli olması Bəhruba xoş gəlirdi, bunun arxasında böyük fədakarlığın gizləndiyini başa düşürdü.

Payızın son günlərində birində onun yeni sərgisi açıldı: Padşahlıq bağında, teatr binasında. Əliqulu Qəm-

küsərin tamaşalarından sonra bu teatr belə təntənə görməmişdi. Bəhruzun dostları, müntəzəm məşğul olduğu rəsm dərnəyinin balaca üzvləri, Nəcəfağa, Mircəfər, Adil, Əli, Hüseyn, Şamil bu sərgini düzəltməkdə can-başla çalışmışdilar. Bütün Naxçıvan axıb sərgiyə gəlmişdi. Uzun qırmızı lent bağlanmışdı. Həsən Bəktaşının, Bakıdan gələn nümayəndənin, məktəbli bir qızın çıxışlarından sonra, qırmızı lent kəsildi və sərgi açıldı.

Bəhruz həyəcanından bir yerdə dayana bilmir, gah binadan çıxır, bağı dolanır, yenə geri qayıdır. Gözü Zibani axtarırdı.

Onun gələcəyinə inanırdı, amma heç yerdə gözünə dəymirdi. Camaat söhbət və mübahisə edə-edə sərgidən gedirdi. Zibanın görünməməyi Bəhruba ağır gəlir, ona kədər gətirirdi. Yenə içəriyə girib, izdihamı nəzərdən keçirdi. Hər şəklin qarşısında bir neçə adam vardı. O yanda Naxçıvan çaparının ətrafına yiğilmişdilər. Çapara sarı gedəndə kimsə onu arxadan qucaqladı. Geriyə dönəndə Əkbərbəyi, yanında Zöhrə xanımı görüb sevindi, onların yanında tanış bir qız gördü. Birdən-birə tanıya bilmədi, Zöhrə xanım gülə-gülə:

— Öz qəhramanındır, — deyəndə, Bəhruz yaxınlaşmış, geyimi dəyişmiş Cümsünü güclə tanıdı. Elə bil bir az da qəşəngləşmişdi, kobudluğundan əsər-əlamət qalmaşırdı.

— Necədir sərgi? — Bəhruz qeyri-ixtiyari onlardan soruşdu.

— Yəqin bütün əsərlərin deyil? — Əkbərbəy sualına cavab vermədən dilləndi, — elə belə yaxşıdır, hiss olunur ki, seçmə əsrlərindir.

Zöhrə xanım:

— Ümumi təsir xoşdur, Bəhruz! — dedi — öz portretimi görmədim burda. Niyə?!
— Axı hələ qurtarmamışam...

- Bəs nə vaxt, Bəhruz bəy?!
- Tezliklə...
- İnşallah, səbirsizliklə gözləyirəm...

Bəhruz sonra başqa tanışlarla, dostlarla görüşdü, bir-dən qarşısında qara gözləri yaşarmış bir qız dayandı. Kədərlə gülümşünəndə Afərə oxşadı. Bəhruz istədi ki, “Afər” deyə qışqırsın, amma qızın nəsə dediyini görüb susdu.

— Bacımın şəklini elə çəkmisiniz ki, o dəqiqə tanıdım. Sağ olun, Bəhruz bəy, elə bildim, Afəri tapmışam.

Bəhruzancaq indi onu Həsən Bəktaşının yanına gedəndə gördüğünü xatırladı, bildi ki, bu qız Afər yox, bacısıdır.

- Onu tapmaqda kömək edin, Bəhruz bəy!
- İnanın, əlimdən nə gəlsə eləyəcəyəm!

Bəhruz qızın ardınca salonu tərk etdi, fikirləşdi, bəlkə Ziba gəlib?! Amma ondan əsər-əlamət yox idi, o qədər nigaran qaldı ki, sərgidən sonra bir baş evlərinə getdi. Qapıdan həyətə girən kimi qoca arvad göz yaşı içində ariq, taxta qollarını açıb ağlamağa başladı. Reyhanda onun böyründə dayanıb qorxa-qorxa baxırdı. Bəhruz arvadı sakitləşdirmək istədi, qoca isə əsəbi-əsəbi coşdu:

— Apardılar Zibani, o zalim oğlu, it balası apardı, zorla, güclə... Beş-altı nəfərlə gəlmışdı, — deyə uzunuzadı məlumat verdi. Bəhruz daha dayanmadı, Reyhanın başını sığallayıb evə gəldi, kədər içinde yerinə uzandı. Yata bilməyib ayağa qalxdı, pəncərəyə yaxınlaşıb çölə baxa-baxa xəyala daldı. Bu vaxt ciyinlərinə bir əl toxundu. Bəhruz qorxub diksindi, arxaya yönəndə Hürnisəni gördü.

- Bəhruz, bu qatığı iç! — güllü piyaləni uzatdı.
- İstəmirəm!
- Hirslənmə, Bəhruz, Ziba onsuz da ərinin yanında qalmayacaq, gələcək! Mütləq gələcək və gedəcək...

Bəhruz heyrət içində ona baxdı:

- Sən bunları hardan bilirsən?
- Mən hər şeyi bilirom!
- Belə çıxır, sərgimi də görmüsən?!
- Görmüşəm.
- Nə vaxt?! – Bəhruz yenə heyrətləndi.
- Əkbərbəylə, Zöhrə xanımla söhbət edəndə mən sənə baxırdım.
- Necə olub ki, mən səni görməmişəm.
- Sən məni heç zaman görmürsən, Bəhruz!

Hürnisə qayıdış yerinə girdi, yorğanı başına çəkdi. Bəhruz uzun müddət bu qısa söhbətin mənasından ayrıla bilmədi. Sonra karandaşla işlədi, yatmağa hazırlaşanda Hürnisənin oğrun-oğrun baxdığını görüb, bir daha heyrət-də qaldı.

5

Bir neçə gün sonra Bəhruz sərgiyə gəlib əsərlərinə təzə gözlə baxmağa başladı. Bu əsərlərdən adamları, ağacları, evləri, küçələri, abidələri, mənzərələri, bir də ki, uzaqda görünən dağları ilə birlikdə yaşıdığı, nəfəs aldığı ulu Naxçıvan boylanırdı. Hər rəng sanki söz idi, birləşib misralara, beytlərə, bəndlərə çevrilirdi. Bir yerdə isə poema kimi səslənirdi: Naxçıvan haqqında poema kimi! Bəhruz bu fikirlərə elə qapılmışdı ki, sərgidə kiminsə dolaşdığını görmürdü. Narincın karandaşla işlədiyi zərif, kədərli portretinə gözü sataşanda, dərhal gəlib öündə dayandı. Həyat, tale haqqında düşündü. Bayaqli adam gəlib yanında duranda, Bəhruz bir az kənara çekildi, bir-dən Cəfərqulu xanın öz qızının portreti qarşısında dayandığını görüb duruxdu. Görünür, xan Narinci tanıya bilmişdi, həsrət-həsrət baxırdı.

- Xoş gördük siz, xan! – Bəhruz onu salamladı.

Cəfərqulu xan asta-asta çevrilib ona nəzər saldı.

- Xoş gördük, bala! Bu şəkli harda çəkmisən belə?!
- Evinde.
- Evində?! Ola bilməz. Bura ki Makudur, Narinci yəqin orda görmüsən.
- Yox, xan, görməmişəm.
- Bəs necə çəkmisən?!

Bəhruz Narincin məktub yazdığını gizlətdi. Heyrətlə ciyinlərini çəkən Cəfərqulu xanın üzü sərtləşdi, qırışları daha da üzə çıxdı. Bəhruz onun sualına cavabı gecikdir-diyi hiss edib dedi:

- Xan, Narinc mənə əziz adamdır, həmişə xəyalimdadır, onu unuda bilmirəm. Ona görə bu şəkli çəkə bilməmişəm.

Cəfərqulu xan qızardı, gözlərini ondan gizlədib bir müddət susdu, sonra:

- Məni bağışla, bala, – dedi, – o mənim yeganə övladımdır, göz bəbəyimdən artıq sevirəm onu. Bilirəm ki, Narinc xətrini çox istəyir sənin. Bilirəm, nə edim, indi özüm ona həsrət qalmışam, gedə bilmirəm yanına. Ailəm orda, Makuda, mən burda. Hökümətdən icazəsiz getmərəm. Hələ ki, icazə vermirəm. Gözləyirəm.

- Narahat olmayın, xan, gedərsiniz...
- Səndən, bala, bir təvəqqəm, ricam var...
- Buyur, xan...
- Narincin bu şəklini sat mənə...
- Xan! – Bəhruz əsəbi halda, sərtliliklə dilləndi, – olərəm, Narincin şəklini satmaram. Bunu ki, yaxşı bilirsınız!
- Bilirəm! – Cəfərqulu xan boğuq səslə dinsə də, üzündəki qızartı daha da çoxaldı, bu qızartı boynunu, boğazını da bürüdü, – mən icazə verilən kimi gedəcəyəm. İstəyirəm, Narinc bu şəkli görsün, sevinsin.
- Xan, bunu mən də istəyirəm.
- Onda... Onda... Uşaqlıq eləmə, sat bu şəkli!

– Satmaram, elə-belə verərəm, arxayın olun, xan, sərgi başa çatan kimi göndərərəm sizə...

Cəfərqulu xan dinə bilmədi, heyrət dolu həyəcanlı gözlərini Bəhruza dikib, qasqabaq içində, fikir içində baxa-baxa qaldı. Birdən nə düşündüsə dedi:

– Əlini mənə ver! – Əlini tutub barmağından çıxardığı üzüyü barmağına keçirdi, – bu da məndən hədiyyə olsun, bala! Qoca kişiyəm, bu gün varam, sabah yox! Onu da deym ki, sənin kimi növcavanlara az-az rast gəlmışəm. Hələlik, bala!

Bəhruz Cəfərqulu xanın ardınca baxdı. Bir neçə həftədən sonra şəklin dalınca Cəfərqulu xan özü gəldi, Bəhruz şəkil çəkməyə gedirdi, dərhal geriyə qayıtdı:

- Buyurun, xan, gəlin!
- A bala, yolundan qalma, Narincin şəkli üçün gəmişəm, hökümət icazə verib, bir-iki günə gedəcəyəm...
- Xan, şəkil hazırlır, bu dəqiqə verərəm, yaxşı deyil, içəri keçin, bir stəkan çay, heç olmasa...
- Yox, bala, yox, sağlıq-salamatlıq olsun...

Bəhruz şəkli büküb bürmələyib hazır vəziyyətdə gətirib Cəfərqulu xana göstərdi və dedi:

- Xan, sərgi bir-iki gündür, qurtarib, yoxsa özüm gətirib gələcəkdirim...
- Fikir eləmə, bala, getməsəydim, gözləyəcəkdirim.
- Gedək, xan, mənim də yolum sizin tərəfadır.
- Çəkmək istəyirsən, nəyi?!
- Yamxana kəndinə gedən yolu...
- O haradır, bala?!
- İmamverdi türbəsindən aşağıda, vağzalın yaxınlığında... Kəndə doğru uzanır...
- Hə, hə, bildim, o yol bizim evdən yaxşı görünür...

Söhbət edə-edə Mömünə xatun məqbərəsinə qədər bir yerdə gəldilər. Sonra Bəhruz ondan ayrılmak üçün ayaq saxladı. Xan şəkli ondan götürüb uşaq kimi kövrək halda:

– Salamat qal, bala! – dedi – Allah səni bizim Naxçıvana çox görməsin. Ömrün uzun olsun, bacardığın qədər çox çək, yaxşı çək, baxıb sevinək!

– Məndən Narınca salam yetirin, xan!

– Salam yetirməyinə yetirəcəyəm, bala, ürəyi nisgili gedirəm, narahat gedirəm, elə bilirəm, nəsə qiymətli bir şey itirmişəm. Allaha təvəkkül, bala, səbr etmək gərək!

Bəhruz onun ətli yanaqlarının qızardığını, kövrəldiyini hətta az qala ağlayacağını gördü. Cəfərqulu xan Bəhruza bir də diqqətlə baxıb, başını yelləyə-yelləyə çıxıb getdi. Bəhruz yerindən tərpənmədi, sərgidə olduğu kimi ardınca baxdı. Xan başını aşağı dikmişdi, elə bil beli də azca əyilmişdi. Gedib imarətin qapısı ağızında dayanıb geriyə döndü, Bəhruzun baxdığını görüb əlini qaldırdı:

– Əlvida, bala, əlvida! – dedi.

Bəhruz qədim qalaların yanı ilə İmamverdi türbəsinə tərəf endi. Türbənin yerləşdiyi sapsarı təpələrin ətəyi ilə vağzala doğru gedib, Yamxana kəndinə uzanan yola gəlib çıxdı. Xoş havadan, sakit, gözəl mənzərədən yün-güllük duyub, kəndə gedən yolla irəlilədi, yenə uzaqda dağların qaraldığını görüb, canlandı, yoluñ kənarında dayanıb nəfəsini dərdi.

Görəsən, uzaqdakı dağlara qədər uzanan bu geniş torpaqdan, bu torpağın ona bəxş etdiyi doğmalıqdan əziz dünyada nə var?! Bəhruz göz işlədikcə uzanan bu genişliyin qoynunda təkcə gözəllikdən başqa heç nə görmürdü. Solda köhnə qalanın ucuq divarları, sapsarı təpələr, türbə, təpələrin qurtaracağında kənd, Xan dikindən aşağıdakı bağ-bağat, sağda isə düzənlik, yoluñ ətrafinda təkəmseyrək ağaclar, sonunda qaralan Yamxana kəndi, uzaqda, çox uzaqda dağlar – bunların hamısı varlığından ayrı deyildi. Bu mənzərələrə baxa-baxa indicə ayrıldığı Cəfərqulu xanın kədəri, dərdi haqqında düşündü, sonra kəndə səri getdi. Kəndə yaxınlaşanda, nədənsə birdən-birə Afər yadına düş-

dü, elə bildi, bu kənddə mütləq ona rast gələcək. Bu hiss onda o qədər güclü oldu ki, hətta həyətlərin birində ocaq qalayan gəlini uzaqdan Afərə oxşatdı. Torpaq daxmalar dan ibarət olan balaca kəndin misgin görkəmindən soyuqluq yağırdı. Bəhruz həyətə yaxınlaşanda, gəlinin Afər olmadığını biliib, kədərləndi, ötüb keçdi. Başqa həyətlərdən iki qız yüyürdü, onun qarşısına çıxıb salam verə-verə:

- Necəsiniz, əmi? - soruştular.
- Yaxşıyam. Məni haradan tanıyırsınız?
- Şəklimizi çəkmisiniz... Yemək vermisiniz, palтар... Pul... Bir gün sizdə qalmışıq, evinizdə...

Bəhruz hər iki qızı diqqətlə baxsa da, onları yada sala bilmədi. Geyimləri indi təptəzə olmuşdu, yanaqlarından qan damırkı, gözləri gülürdü. Nə yaxşı ki, qaçqınların bir çoxu Afər kimi girdabların qoynuna düşməmiş, haradasa xoşbəxt həyata qovuşmuşdu.

- Əmi, gəlin qonağımız olun.
- Sağ olun, qızlar. - Bəhruz bir də onlara baxdı - kimin yanında qalırsınız?
- Bibimizin.
- Xoşbəxt olun, qızlar. Məktəbə gedirsiniz?
- Gedirik.
- Yaxşı-yaxşı oxuyun, gəlib yenə şəklinizi çəkəcəyəm.

Bəhruz kəndin başqa həyətlərinə nəzər sala-sala geri qayıtdı.

Üç-dörd gün dalbadal Yamxana kəndinə gedən bu yolun kənarına gəldi, nəhayət, sulu boyla ilə işlədiyi əsərini tamamladı. Evə gedəndə Mömünə xatun məqbərəsinin yanından keçərkən, uzaqdan iki fayton gördü, bir-birinin dalınca bu faytonlar uzaqlaşıb getdilər. Bəhruza elə gəldi ki, bu faytonlarda gedən Cəfərqulu xandır. Bəlkə də səhv etməmişdi.

Evdə isə onu, qəlbini sevinc gətirən xəbər gözləyirdi.

Bu xəbəri ona Hürnisə çatdırıldı.

- Ziba qayıdib, Bəhruz!
- Doğrudan?! - Bəhruz sevincini gizlədə bilmədi, bunu hardan öyrəndiyini soruşmaq istəyirdi ki, Hürnisə dedi:

- Bu gün bizə gələcəklər.

Bəhruz qulaqlarına inanmadı, Hürnisənin dalbadal verdiyi bu xəbərlər ona qəribə, sehrli göründü. Günorta üstü Zibanın Reyhanla gəlişi isə Hürnisənin özünü sehrli məxluqa çevirdi. Bunları necə, hardan bilir, lap möcüzədir! Hürnisə onları evə gətirdi, süfrə saldı, özü çıxməq istəyəndə Bəhruz saxladı:

- Hara, Hürnisə?
- Çay gətirirəm, Bəhruz!
- Qanacaqlı, mərifətli övrətin var, Bəhruz bəy! - deyə Ziba sözə başladı - deyəsən, səni çox sevir, buna görə şadam. Tiflisə getməyə hazırlıq, bir-iki günlə...
- Daha qətidir?
- Qətidən qəti, başqa əlac yoxdur. Anam da razıdır. Qohumlarımızın da xəbəri var, bizə yer də hazırlayıblar.
- Bəs necə qayida bildin?!
- Bir axşam ərim eşitdi ki, qan düşmənləri ona hücum edəcəklər. Dəstəsi ilə o dəqiqə harasa qaçıb gizləndi. Mən də bu fürsətdən istifadə edib qaçdım, evə gəldim. Allah bilir, hələ nə qədər gizlində qalacaq. Ona kimi mən də Tiflisə gedərəm. Canım da onun əlindən birdəfəlik qurtarar. Bəhruz bəy! Məni başa düşün! Bu hələ harasıdır, ərim hökümətin əleyhinə gedir. Böyük dəstə düzəldib. Nə istəyir, özü də bilmir. Məni öldürməklə hədələyir. Heç kişi öz arvadını öldürər? Axi mənim nə günahım? Elə bilirsən, məni çox sevir? Yox! Ondan çıxıb getməyim, müti olmamağım, şəninə toxunur, vəssalam!

Mərdlikdən danışır, özü cüçə kimi qorxaq... Nə cür sıfət desən, onda var, iki dəqiqə içində dəyişib olur başqa adam... Bəhruz bəy, sərginizə gəlmək üçün ürəyim əsirdi, nə etməli, qismət deyilmiş... Onsuz da əksər əsərlərinizə baxmışam.

— Sənin portretini də asmişdım, camaatin xoşuna gəldi...

- Yəqin, Bəhruz bəy, onu mənə verərsən...
- Onu da özünlə Tiflisə aparmaq istəyirsən?
- İstəyirəm. Təkcə onu yox... Atamın köhnə zurnalını da... Zurna çalan vaxtı geydiyi paltarı da...
- Bəs Reyhan? Bəlkə bizdə qalsın?

— Nə danışırsan, Bəhruz bəy? Anam onsuz bir gün də qalmaz. O da anamsız... Sözün düzü, mən də öyrəşmişəm. Doğmaca bacım kimi. Həm də Reyhan ağıllı qızdır. Onun bizə heç bir maneçiliyi yoxdur.

Bu zaman Reyhan evin o tərəfində qoyulmuş şəklə baxırdı. Birdən çəvrilib onlara tərəf gəldi. Ziba onu yanında əyləşdirib, qucaqladı:

— Yox, Bəhruz bəy, Reyhan bizimlə gedəcək, elədirmi?!

— Elədir, — deyə zəif səslə təkrar edib Zibaya qıṣıldı.

Hürnisə məcməyi ilə içəri girdi, süfrəyə nələr düzəndi, hər şey... Tahirə də çay gətirib ona kömək edirdi. Davud oğrun-oğrun qapıdan baxıb, yavaş-yavaş özünü içəri saldı və gəlib Reyhanın böyründə dayandı. Çay süzüləndə Tahirə güllü piyalələrdən birini Davuda verdi. Reyhan da altdan-altdan ona baxıb gülürdü. Onlar getməyə hazırlaşanda, Bəhruz da ayağa qalxdı, portreti götürüb Reyhana verdi. Reyhan onu həvəslə bağrına basdı. Davud isə qızdan ayrılmak istəmir, yanı ilə gedirdi. Tahirə qapı yanında saxlamasayıdı Davud yəqin ki, axıra qədər gedərdi.

Bəhruz Zibani, Reyhani ötürüb geri qayıdanda qar yağındı. Qəlbini elə isti idi ki, qarın soyuğu ona çatmırıdı.

Bir neçə gün sonra vağzala, onları yola salmağa gələndə yenə qar yağındı. Bəhruz əvvəl Zibanın anası ilə, Reyhanla görüşdü. Sonra Zibanın özü ilə perronda üzböüz dayandı. Daxilində kövrək həsrətin oyandığını hiss edən Bəhruz lal-dinməz olmuşdu. Yaydan bəri bu gəlin onun doğma adamlarından birinə çəvrilmişdi. Ziba nəsə demək istəyir, bacara bilmirdi. Elə hey Bəhruzu baxırdı.

- Bir söz de, Bəhruz...
- Sənə yaxşı yol arzulayıram.
- Sağ ol, Bəhruz!
- Bu yaz Tiflisə gəlmək istəyirəm.
- Ürəyimə damıb ki, sən gəlməyəcəksən.
- Bu nə sözdür, Ziba?
- İncimə, Bəhruz, elə bilirom ki, bizim son görüşümüzdür.
- Elə demə, Ziba, gələcəyəm Tiflisə, səni axtaracağam...

Qəribə, boğuq zəng səsi eşidiləndə hamı əl-ayağa düşdü. Ziba kədərlə əlini uzatdı, Bəhruzla görüşüb vaqona qalxdı.

Qatar tərpənib yavaş-yavaş uzaqlaşdı, Bəhruz özündə elə ağırlıq duydu ki, sanki başdan-başa daş olmuşdu. Kərbalayı Abbas yaxınlaşış qoluna girdi:

— Gedək faytona! — deyəndə Bəhruz yuxudan ayılan kimi oldu, — Bəhruz bəy, müştəri götürməmişəm, sizi gözləyirəm.

— Bu dəqiqə! — Bəhruz yerindən tərpənmədi, qatar hələ gözdən itməmişdi, onun ardınca baxırdı.

Qar güclənmişdi. Bəhruz faytona minəndə yenə gözlərinin önündən bir qatar uzaqlaşış gedirdi.

Qiş bərk gəldi, hələ Naxçıvan belə soyuq qiş görməmişdi. Şaxta adamı qılınc kimi kəsirdi. Bu qiş Bəhruz üçün təkcə qar, şaxta yox, həm də dərd-kədər, ağrı gətirdi. Belə soyuğa baxmadan Bəhruz yenə Naxçıvanı gəzib

dolaşırdı. Sınəsində baş qaldıran anlaşılmaz ağrılara fikir vermədən gecə-gündüz işləyirdi. Bir dəfə hava birdən-birə dəyişib müləyimləşdi, az qala yaz havası kimi oldu. Bundan istifadə edən Bəhruz yenə şəhərə çıxıb Qurdlar məhəlləsinə tərəf getdi. Bu məhəllənin evləri evləri arasından ucu şış qülləli Atababa məqbərəsi aydınca görünürdü. Bəhruz çoxdan bu məhəllədə olmamışdı. Yavaş yavaş tozlu, dar küçələrdən, sınıq-salxaq qapıların, köhnəlmış darvazaların, yarıluçuq torpaq hasarlarının, samanla suvanmış divarların yanından keçirdi. Bir döngənin başında, mağara kimi yerin qarşısında dayandı, bu mağara tunel kimi dərinə uzanırdı, sonunda darvaza, darvazanın yumru-yumru dəmirlərdən bəzəyi, naxışı vardı. Bəzək dəmirləri dövrələmə vurulmuşdu. Bəhruz saman qarışığı palçıqla suvanmış divara söykənib onu çəkməyə başladı, başı işə qarışdı, çəkdi, çəkdi, birdən dərvazanın balaca qapısından qara qoşa hörüklü, qara qaşlı, qara gözlü bir qız çıxdı, mağara kimi yerdən keçəndə dayandı, Bəhruzu görüb qorxdu, gözləri heyrətindən böyüdü. Addım-addım geri çəkilib, birdən çevrilib qapıya sarı qaçıdı, arxasında qara hörükləri yelləndi.

Bəhruzu maraq bürümüşdü: indi həyatda olmayan gəlinə – Pakizəyə necə oxşadı, iki alma kimi, sanki başqası yox, elə onun özü idi, mat-məəttəl, arxasında baxdı. Qız qapını açıb, özünü içəri atdı. İlk gənclik dövründə gördüyü hadisə elə bil yenidən təkrar olundu. Belə düşüncələr içində yenə qaralamalarını çəkdi. Bir də gördü ki, qapı azca aralandı. Pəncərə kimi açılan bu aralıqdan qəşəng üz görünən kimi yox oldu, dərhal qapı da örtüldü. Bəhruz gözünü qırıp aćınca qəşəng üz qeybə çəkilsə də işıqlı lövhə kimi xəyalında qaldı. Qızın zil qara gözlərində yanan odun parıltısını aydın görə bildi.

Elə bu vaxt ciyninə bir əl toxundu. Bəhruz çevriləndə zəhmli, qəzəbli gözlərlə baxan, əlini xəncərinin qəbzə-

sinin üstünə qoyan, qarasifətli, iri cüssəli adam gördü. Dərhal xəncəri qinindən çıxarıb, Bəhruzu doğru uzatdı, gözünün qabağında sağa-sola fırladıb, sonra ucunu boğazına dirədi.

– İt oğlu it, kəlməyi-şəhadətini oxu, indi səni cəhənnəmə vasil edəcəyəm, xalxin namusuna, ismətinə sataşanın yeri gor olmalıdır.

Bəhruz ondan bir damcı da olsun qorxmadı, ölməyi hər şeydən üstün tutub, cəsarətlə dilləndi:

– Günahım varsa, öldür məni, öldür! Nə durmusan, əgər əminsənsə, vur, kəs, öldür!

– Günahın yoxsa, bayaqdan qapımızı nə maritdayırsan?!

– Şəkil çəkirəm, al, bax!

Bəhruz darvazanın şəklini ona uzadanda, yekəpər kişi gözəcə ona baxıb, yavaş-yavaş xəncəri geri qaytarsa da, qinina qoymadı, əlində hazır tutub xırıltılı səslə:

– İtil burdan! – dedi – bir də gözüm səni görməsin!

Bəhruz bu təhqiri uda-uda yerində tərpənmək istəmədi, başdan-ayağa yekəpər kişiyə diqqətlə baxdı, beynində ildirim kimi onu çəkmək fikri keçdi və dedi:

– Bir təvəqqəm var: icazə ver, şəklini çəkim.

– Dedim, itil gözümdən. Eşitmirsən, itil, nə qədər, salamatsan rədd ol burdan. Tez!

Hırsıla xəncəri göyə qaldırdı, Bəhruz ona acı-acı baxıb, üzünü çevirdi, tələsmədən, sakit-sakit uzaqlaşdı. Küçənin başında ayaq saxlayıb geriyə döndü, yekəpər hələ də əlində xəncər tutub dayanmışdı.

Bəhruz müdhiş yuxular içində çapalayırdı. Yuxusunda Şirin xanımın danışlığı Sənubər əfsanəsi canlanırdı. Görürdü ki, hər iki tərəfdə təzəcə boy atan, cərgə-cərgə uzanan sənubər ağaclarının arası ilə gedir. Birdən bu ağaclar gözəl qızlara çevrilir. Hamısı da əl edib Bəhruzu səsləyirdi. O bu qızların yanından sürətlə ötür, qarşidakı bozumtul qayanın başında dayanan məleykəyə doğru can atıldı. Sürətlə getsə də, qəribə idi ki, ona çata bilmirdi. Elə təsəvvür edirdi ki, qaya yaxındadır, əlini uzatsa çatar, ona görə yüyürdü, bunun xeyri olmurdu, idman velosipedi kimi yerində qalırdı. Birdən uçur özünü qayanın başında, məleykənin böyründə görürdü. Bu məleykə Afər idi, qayanın altından gur çay axırdı – Araz çayı. Afər qayanın kənarına cumurdu. Bəhruz onu tutmaq, saxlamaq istəyir, heç cürə bacara bilmir, Afər ipə-sapa yatırı, özünü qayadan aşağı atmağa çalışırı. Bu nədir, aman, Afər yüyürdü və yoxa çıxdı. Bəhruz daha heç nə düşünməyib onun dalınca yüyürdü və özünü qayadan aşağı atdı. Qəribə hadisə baş verdi, yerə enmədi, buludlar arasında qaldı və birdən cərgə-cərgə uzanan, barmaq boyda sənubər ağaclarını gördü. Bu ağaclar gecə təyyarə meydanında yanan işıqlar kimi uzanırdı və Bəhruz onların arası ilə ucurdu. Uça-uça Arazın dalğalarının qonuna düşürdü və yuxudan oyanırdı.

Əkbərbəy Zöhrə xanımla tez-tez ona dəyir, əhvalını öyrənir, tanış, yaxşı həkimlər gətirirdilər. Onların da köməyi olmadı. Faytonçu Kərbalayı Abbas adı-sanı çıxmış ara həkimi tapıb Bəhruzuñ üstünə apardı. Bu ara həkimiñ anlaşılmaz oyunları nəticəsiz qaldı. Ən nəhayət, Şirəlibəy məsləhət-məşvərətdən sonra Tiflisə – Nadir Şengelayanın dalınca getməyə məcbur oldu.

Hürnisə özünü öldürür:

– Bəhruz! – deyə onun yanından əl çəkmirdi. Geyindirir, yedirdir, hər arzusuna, istəyinə əməl edir, nə

gecə bilirdi, nə də gündüz. Bəhruz yenə hərarət içində yanırdı. Sənubər ağacı cərgələrinin arası ilə yüyürməkdən yorulmur, qayanın başında isə Afəri gah Nazlı, gah Ziba, gah da Sənubərin özü əvəz edirdi.

Əli Mirzə həkimin gəlişindən, yeni dərmanlarından sonra Bəhruz bir az babatlaşdı, hərarəti aşağı düşdü, sakitləşdi, gözlərini açdı. O gün Hürnisənin üzü güldü, hər cür xidmət göstərib, “sənə şad xəbər verəcəyəm” deyə Bəhruzu hətta intizarda qoydu. Bəhruz yenə şəkil çəkməyə can atdı, amma bacarmayıb əsəbiləşdi, fikirli-fikirli yerində qaldı.

Axşam Hürnisə Bəhruzin başına dolanıb dedi:

- Şad xəbər eşitmək isteyirsən?
- O nə xəbərdir elə?!
- Nazlı Türkiyədən qayıdır gəlib.
- Niyə?!
- Əri Ziya bəy qəzaya düşüb, ölüb. Ona görə. Nazlı səni görmək istəyir.
- Axı mən ağır vəziyyətdəyəm.
- Nə olar ki?!
- İstəmirəm məni bu vəziyyətdə görsün. Sağalım sonra...
- Onun sənə deyiləsi vacib sözü var.

Bu xəbər Bəhruzu sevindirmədi, əksinə xəyalında bu yaxınlarda baş verən hadisələri canlandırdı, Zibani yadına saldı. İndi ona Ziba haqqında xəbər versəydlər, yəqin daha çox sevinərdi. Bu gözəl gəlinlə keçən günlərinin istisi varlığında hələ soyumamışdı. Bunu hiss etdirməmək üçün Hürnisənin israrından sonra, Nazlı ilə görüşməyə razılıq verdi.

Bəhruz ayaq üstə dayanan Nazlıya baxanda, onun az vaxt ərzində dəyişildiyinə məəttəl qaldı. Nazlı kökəlmış, buxaq bağlamışdı. Başına şüşə kimi saf, zərli, naxışlı yaylıq örtmüştü. Yaylıq elə saf idi ki, qulaqlarındaki

günbəzvari sırgaların nöqtə-nöqtə daş-qasılarından süzü-lən parıltını gizlətmirdi. Paltarı uzun olsa da dar idi. Ümumi söhbətdən sonra Nazlı İstanbulda ərinin Bəhruzun yeddi şəklini baha qiymətə satdığı haqqında məlumat verdi. Əri hətta yadigar kimi qalan iki etüdü, Nazlinin karandaşla işlənmiş portretini necə zorla gəlib götürüb apardığını danişdi. Bu şəkilləri də Ziya bəy eyni adama yenə yüksək qiymətə satdı. Bəhruz indi 1916-cı ildə, ikinci dəfə açdığı sərgidən bir adamın ondan qəpik-quruşa çoxlu şəkil aldığınu dumanlı şəkildə yadına sala bildi. Demək, həmin adam, Nazlinin əri Ziya bəy idi, nə uzaqgörənmiş, onlardan necə böyük məharətlə istifadə etmişdi. Görəsən, İstanbulda bu şəkilləri baha qiymətə alan adam kimdir və məqsədi, fikri nədir?! Nazlı bunları bilmirdi, Bəhruze şəfa arzuladı, daha dayanmayıb göz yaşlarını axıda-axıda çıxıb getdi.

Bu görüşdən sonra Bəhruz özünü olduqca yaxşı hiss etdi, hətta şəkillər çəkməyə başladı: gündüz yanında yan tan qardaşları Davudun və Rüstəmin şəkillərini. Sonra güzgü vasitəsilə özünün avtoportretini çekdi. Bunlar onun axırıncı, son işləri oldu. Vəziyyəti birdən-birə, gözlənilmədən yenə ağırlaşdı, yenə dəhşətli yuxular başladı. Bu dəfə Araz çayı boyunca qaçırdı, onun dalğalarında üzürdü. Bu çayın sahillərini o qədər gəzib-dolanmışdı ki, ürəyində Araz etüdlərini yaratmaq fikri doğmuşdu. Onların bir neçəsi hazır idi. Bu silsilə onu özünə möhkəm çəkirdi, buna görə onu davam etdirmək istəyirdi. Naxçıvanın kəndləri, abidələri yadından çıxmırıldı. Hələ uzaqdakı dağlar! Onları çəkməkdən doymamışdı. Ona elə gəlirdi ki, hələ bu dağlara toxunmayıb, hələ onları bundan sonra çəkəcək. Bakıya, Təbrizə, Şamaxıya, Gəncəyə, Dərbəndə, Qarabağa getmək ən böyük arzusu idi, Tiflisdə dostlarını görmək eşqi sinəsində od kimi yanındı. Naxçıvanın tarixindən rəngli tablo yaratmağa hazırlaşırıdı. Hələ

nə etmişdi ki?! Hər yuxu dalğası ona bir mənzərə göstərirdi: Revaz Abasadze hirsli-hirsli nəsə deyirdi, Mariya Ratiyeva ağ qollarını açıb üstünə gəlirdi, Eyfel qülləsinin başında Xəlil Musayev bir ayağı üstdə dayanıb uçmağa hazırlaşırıdı, yenə sənubər ağaclarının cərgəsi uzanırdı, bu cərgələrin arası ilə gah Nazlı, gah Afər, gah da Ziba qaçırdı, sonra Lado Qudiaşvili gözlərini gözlərini qıya-qıya çaxır içirdi, sonra şlyapasını əlində oynadan, ağlamağa hazırlaşan Mişa Çiaureli, sonra Ketovan, Kosta...

Belə bir vaxtda Şirəlibəy Şengelaya ilə birlikdə Tiflisdən qayıdır gəldi. Əli Mirzə Abbasov Bəhruzun başı üstündə dayanmışdı, molla Talib da yanında. Şengelaya köhnə dost kimi onlarla görüşdü. Hami bilirdi ki, Şengelayanın gətirilməsi ancaq təsəlli ilə, ümidi, vicdanın sakitliyi ilə əlaqədardır. Hər iki dost həkim dərhal yeni tədbir fikirləşəndə molla Talib yaxın gəldi və yalvardı:

— Onu Allaha, bir də sizə tapşırıram! Kömək edin, əlac edin, qoymayın belə adam torpağa qismət olsun.

— Ağırıdır, molla Talib, çox ağır, — Əli Mirzə dilləndi, — iki tərəfinə də soyuq olub. Qara ciyəri də əvvəldən xəstə... Əlimizdən gələni etməyə çalışırıq... Molla Talib, arxayı olun, nə qüvvəmiz varsa...

Hər iki həkim çox çalışdı, lakin...

8

Lakin... Bir gün sonra, fevralın 7-də Bəhruz Kəngərli Araz dalğalarında üzə-üzə iri gözlərini əbədilik yumdu. Bu dalğalar donub onun gözlərində qaldı.

Dəfn günü bütün Naxçıvan ayağa qalxmışdı. Nazlı oğlu ilə göz yaşları içində, qapqara çadrada damdan baxırdı. Bir vaxt burdan onu Tiflisə yola salmışdı. Onda Nazlı Bəhruzun hafızəsində bir parça bulud kimi qalmışdı. İndisə... Nazlı bütün küçəni tutmuş izdihamı görürdü.

Birdən arxada nəsə şaqqıldıdı, Nazlı qorxu içində qoz ağacına tərəf döndü, bir budağı sınmışdı. Solğun görkəmli, qupquru ağac sanki ağlayırdı.

İzdihama qoşulanların sayı çoxalırdı. Hamı sənətkarı yola salmağa gəlirdi. Onların arasında qoca dilənci də vardı; əlindəki əsanı yerə vura-vura, tələsmədən, yavaş-yavaş addımlayırdı. Ağ saçları yenə pırtlaşışq idi, köynəyinin yaxası da açıq. Yayda olduğu kimi. Bəlkə də yaşı yüzə çatmışdı. Hələ Naxçıvanın tozuna çevriləməmişdi.

Mafənin dalınca gedən molla Talibin üzü od kimi yanındı. Onsuz da qırmızımtraq sıfəti indi başdan-başa alovə bürünmüş kimi görünürdü. Hamı deyirdi, Bəhruzun ölümü hamını yandırır, amma molla Talibi yüz qat, min qat... Bəhruzun məzari başında yasını göz yaşları içində oxudu. Elə oxudu ki, çoxunu ağlamaq tutdu. Sonra bütün Naxçıvan molla Talibin oxuduğu bu təsirli yasindən danışındı.

Bəhruzu basdıranda Cəfərqulu xanın hədiyyə verdiyi üzüyü barmağından çıxartmadılar. Şirin xanım evdə ədviyyat qutusunu verib yalvardı, “bunu Bəhruzun qəbri-nə qoyun, anasından yadigarın”. Buna da əməl olundu. Bir də qəbrə yonulmamış, başı qızılı bir karandaş qoydular. Bu karandaş Əliqulu Qəmküsərin hədiyyəsi idi, Bəhruz onlardan birini toxunmadan, işlətmədən qoruyub saxlamışdı: Əliqulu Qəmküsərdən yadigar kimi!

Günlər keçirdi. Hürnisə lal-kar olmuşdu, söhbətdən, ünsiyyətdən qaçırdı. Bəhruzun otağını gündə yiğib-yığışdırırdı. Hər şeyi elə düzmiş, elə gözəllik, elə səliqə-sahman yaratmışdı ki, otaq muzeye çevrilmişdi. Hürnisə bu otaqdan çölə çıxmır, bütün günü bir küncdə daş kimi qalırdı. Şirin xanımın yalvarışları da kömək etmirdi. Bəhruzun ölümündən sonra, alça ağacı solmağa, saralmağa başlamışdı. Hürnisə də bu ağac kimi yavaş-yavaş solurdu. Bəhruzun ölümündən sonra cəmi bir il yaşadı, özü də

başqa vaxt yox, elə Bəhruzun öldüyü gün – fevralın 7-də canını Allaha tapşırıdı. Şirin xanım dizlərinə döyə-döyə “Xudavəndi-aləmin məsləhəti belədir” deyə dua oxuya-oxuya göz yaşları tökdü. Hürnisənin ölümü, özü də Bəhruzla eyni gündə ölümü Şirin xanıma güclü təsir etmişdi. Şirəlibəy uzun müddət onu sakit edə bilmədi.

Hürnisəni Bəhruzun qəbri yanında basdırıldılar. Onun dəfnində də yasını yanıqlı bir səslə başqası yox, molla Talib oxudu.

EPİLOQ ƏVƏZİ

Bəhruzun vəfatından sonra onun adına üç məktub gəldi: biri Revaz Abasadzedən, biri Mariya Ratiyevadan, o biri Zibadan. Bu məktubların heç biri açılmadı. Nə qədər ki, sağ idi, onlar Hürnisədə qalırdı, ölümündən sonra uzun müddət Şirin xanım saxladı, sonra qızı Tahirəyə verdi. Tahirə də hər üç məktubu göz bəbəyi kimi qoruyurdu. Müharibə illərində isə müxtəlif yerlərə köcdükləri üçün bu məktublar açılmadan itib batdı. Bəlkə dəitməyib? Hardasa, kimdəsə, hansı sandıqdasa, hansı mücrüdəsə, hələ durur?

İllər keçdi. Bəhruzun əsərləri toplandı. Şirin xanım da Hürnisə kimi həm şəkilləri, həm də əşyaları səliqəsahmanla qoruyub saxlayırdı. Onları muzeye verəndə dözə bilməyib göz yaşları axıtdı. Naxçıvanda yaşayan müxtəlif adamlarda Bəhruzun çoxlu şəkli vardı. Onlar da bu şəkilləri gətirib muzeyə təhvil verdilər. Əlbəttə, bu yığılanlar tam deyildi, orda-burda itib batan əsərləri hələ çoxdur. Bu yaxınlarda muzeylərdən birinə xəbər gəlmışdı ki, Tbilisidə yaşayan bir qadında Bəhruzun üç əsəri var. Bu qadın kimdir, bəlkə Zibadır, bəlkə Reyhan, yaxud onların qohumları, dostları, tanışları?! Daha səs çıxmadı. Bəlkə nə vaxtsa, yenidən xəbər göndərəcəkdir, kim bilir? Bəlkə Türkiyədəki Bəhruzun şəkillərini Ziya bəydən baha qiymətə alan bir adam hardasa, onları yenidən həyata, insanlara qaytaracaq. Bəs Əkbərbəyin, Narincin, Cəfərqulu xanın, Kəlbəli xanın, Cümsünün, Səttarın, onlarla başqa adamların apardığı şəkillər hanı?!

Bəhruzun institut yoldaşlarından Lado Qudiaşvili, Mixail Çiaureli məşhur oldular; biri rəssam, o biri kinorejissor kimi. Revaz Abasadze Bəhruzun özü kimi həyat-

dan tez köcdü. Ketovan Maqalaşvili Xalq rəssamı kimi Gürcüstanda şöhrət tapdı. Xəlil Musayev isə dediyi kimi əvvəl Parisə, sonra Amerikaya getdi. Uzun müddət bu torpaqda yaşadı, orda da dünya ilə vidalaşdı. Bəhruzun dostlarından Ladoya, Mariyaya, Revaza və başqalarına aid rəsmləri bizim muzeydə tarixi sənəd kimi xatırə kimi qalır.

Bəhruz haqqında kitablar da çıxdı, xatırələr də yazılıdı. Bu xatırələrdən birini yazan Adil Qaziyevdir. Adil Bəhruzun apardığı rəsm dərnəyinin ən fəal üzvü idi. Adil onun kimi rəssam oldu, ömrünün sonuna kimi müəllimini unutmadı.

Naxçıvan indi müasir və gözəl bir şəhər olub. Qədim abidələr yenə durur. Uzaqda ucalan dağlar da, necə vardısa, eləcə görünür. Nə qədər ki, bu abidələr var, nə qədər ki, uzaqda ucalan dağlar var, Bəhruz Kəngərlinin əsərləri də o qədər yaşayacaq.

Alça ağacı qurusa da Bəhruzun yaşadığı həyətdə illər boyu qalmışdı. Onu bacısı Tahirə daha çox qoruyurdu. Onu kökündən qoparıb atmaq istəmişdilər, amma Tahirə heç kəsi yaxına buraxmamışdı. Ağac qəribə şəklə dönüşdü. Qupquru budaqlar bir-birinə dolaşib kiminsə həsrətini çəkən adam kimi sıxılmış, büzüşmüş, məhzun bir görkəm almış, təbiətin yaratdığı etüdə çevrilmişdi. Deyirlər ki, bu ağac son illərə qədər həmin həyətdə dururdu.

Təəssüf etməyə dəyməz, çünki alça ağacı indi olmasa da Bəhruzun rəsmlərindən birində əbədi yaşayır!

“KİTABSEVƏRLƏR”DƏN

Bu yazdığınımı oxuyursuzsa, deməli, siz də bu keşmə-keşli, rəngarəng ömür yolu barədə yazılmış bu romanı oxuyub bitirmisiz və təsirindən hələ qurtarmamışız. Əsər haqqında Səbuhi Şahmursoy, müəllif haqqında isə redaktor Cavid Qədir kitabın əvvəlində yazdıqlarına görə, bu barədə nəsə demək istəmirəm. Bircə onu qeyd edim ki, dünya ədəbiyyatında rəssamlar barədə yazılmış “Dahi”, “Yaşamaq yanğısı”, “Ay və qara qəpik” kimi əsərlərlə yanaşı – qürurla deyə bilərik – bizim də “Uzaqda ucalan dağlar”ımız var.

Əziz kitabsevərlər, qrupumuzun kitab çapı siyasəti müxtəlif yönə inkişaf edir: Yerli gənc müəlliflərə dəstək, indiyədək dilimizə çevrilməyən nəsr nümunələrinin tərcüməsi, uşaq ədəbiyyatına diqqət, kiril əlifbasında unudulanlar sırasına girməkdə olan kitabların latin qrafiyalı əlifbaya çevrilərək “dirildilməsi”... Sonuncuya nümunə olaraq artıq Harper Linin “Bülbülu öldürmək”, Astrid Lindgrenin “Biz Saltkrok adasındayıq” kitablarını göstərə bilərik. Bu iki dünya uşaq ədəbiyyatı nümunəsi qrupumuz tərəfindən çap edilib, Azərbaycan oxucusuna yenidən qazandırılıb. Bu dəfə isə bir rəssamın həyatından bəhs edən yeganə Azərbaycan romanını təqdim etdik. Kitab həm də məşhur rəssamımız Bəhruz Kəngərli haqqında yeganə nəsr nümunəsidir. İstər bu baxımdan, istərsə də bədii-estetik nöqteyi-nəzərdən əsəri dəyərli hesab edərək sözügedən layihəni gerçəkləşdirdik.


Ümid edirik, kitabı bəyəndiniz. Çox istərdik ki, əvvəlki kitablarımızda olduğu kimi bu seçimimizdə də yanılmayaq. Təbii ki, bəyənməyənlər, iradı olanların tənqid-

lərinə hər zaman açıq. Virtual olaraq, eləcə də real görüşlərimizdə tənqidlərinizi sevə-sevə dinləməyə hazırlıq.

Kitabın ərsəyə gəlməsində əməyi keçən bütün şəxslərə özüm və qrup adminstrasiyası adından təşəkkür edirəm. Ən böyük təşəkkür isə hər zaman dediyim kimi, məhz siz oxucuların payına düşür. Çünkü bütün bu işlər hamısı dolayısı ilə sizin üçündür. Biz sadəcə icraçıyıq, son sözü isə siz deyirsiz.

Var olun, bizimlə olun!

Hörmətlə,
Fariz BAYRAMOV



000000012754

MÜNDƏRİCAT

İTMİŞ RƏNGİN TARİXÇƏSİ.....	3
REDAKTORDAN.....	7
PROLOQ ƏVƏZİ.....	10
BİRİNCİ FƏSİL.....	11
İKİNCİ FƏSİL	35
ÜÇÜNCÜ FƏSİL	68
DÖRDÜNCÜ FƏSİL	103
BEŞİNCİ FƏSİL	134
ALTINCI FƏSİL.....	172
YEDDİNCİ FƏSİL.....	200
SƏKKİZİNCİ FƏSİL	236
DOQQUZUNCU FƏSİL	271
ONUNCU FƏSİL.....	316
ON BİRİNCİ FƏSİL	344
EPİLOQ ƏVƏZİ	376
“KİTABSEVƏRLƏR”DƏN	378

«Elm və təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ

Çapa imzalanan 26.09.2016.
Şərti çap vəreqi 23,75. Sifariş № 289.
Kağız formatı 84x108 1/16. Tiraj 200.

Kitab «Elm və təhsil» nəşriyyat-poligrafiya müəssisəsində
hazır diapozitivlərdən çap olunmuşdur.
E-mail: nurlan1959@gmail.com
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.

Roman XX əsrin əvvəlləri Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının ən önəmli siması, mənzərə və portret janrları ustası Bəhruz Kəngərlinin qısa, lakin rəngarəng həyatına həsr olunub. Əsərdə kifayət qədər mənalı və nisbətən sentimental ömür yaşayan rəssamın yaratdığı yaddaqlan rəsmlərin bəzilərinin tarixçəsi təfərrüati ilə təsvir edilib.

"Uzaqda ucalan dağlar"ı sənədli roman da hesab etmək olar, belə ki, o dövrün ictimai-siyasi hadisələrinə, eyni zamanda, Əliqulu Qəmküsər, Cəlil Məmmədquluzadə və s. kimi şəxsiyyətlərin həyatına da geniş yer verilib. Roman boyu rəssamın xəfif izlənilən daxili dünyası, ülvı sevgi münasibəti, yaratdığı məşhur rəsmlərin yaranma səbəbləri və regionda dövrünün tanınmış rəssamları ilə görüşləri ustalıqla təsvir olunub.